


A

AZƏRBAYCANDA ənənəvi din



A^v 2014
2153

AZƏRBAYCANDA
ƏNƏNƏVİ
DİN

102533

M.F.Axundov adına
Azərbaycan Milli
Kitsəxanası

ARKIV

Bakı - 2014

3388-11,0 + 938,1+103(2A) 41-8



AZƏRBAYCAN RESPUBLİKASI
DİNİ QURUMLARLA İŞ ÜZRƏ
DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
DK-580/M sayılı, 29.10.2014-cü il tarixli məktubuna asasən nəşrinə
razılıq verilmişdir.

Ön sözün müəllifi: Mübariz Qurbanlı
Elmi redaktor: i.f.d. Aqil Şirinov
Redaktor: Nahid Məmmədov

Azərbaycanda ənənəvi din.
Bakı, "Elm və Təhsil" - 2014. 444 səh.

Müəlliflər: A.Şirinov, A.Qafarov,
N.Məmmədov, R.İlyasov,
F.Əhmədzadə, R.Mobili,
N.Rahimov, M.Camatov,
A.Əlizadə, E.Əliyev,
E.Əzizova, Ə.Niyazov,
N.Abuzarov, M.Bekker,
M.Əfəndiyev.

ISBN: 978-9952-8024-3-6

© DQİDK, 2014

Ön söz

Bəşəriyyətin ilk mədəniyyət beşiklərindən biri olan Azərbaycan eyni zamanda müxtəlif dinlərin, xüsusən də səmavi dinlərin meydana gəldiyi ilk dövrlərdən etibarən yayıldığı ərazilərdən olmuşdur. Təsadüfi deyildir ki, Yəhudiliyin ölkəmizdəki tarixi 2500 il bundan əvvələ qədər gedib çıxır. Xristianlığın Azərbaycandakı tarixi də çox qədimdir. Təkçə 1700 ildən çox tarixə malik olan Alban Apostol Avtokefal Kilsəsinin ölkəmizdə yaranması bunu sübut edir. Xalqımız son səmavi din olan İslamlı da çox erkən bir dövrde, 639-cu ildə tanış olmuş və bu dini ilk qəbul edən xalqlardan biri olmuşdur. İslam qeyd oluna tarixdən etibarən ölkəmizdə yayılmağa başlamış və səkkizinci əsrin əvvəllərində hakim dina çevrilmişdir.

Orta əsrlər boyunca İslam mədəniyyətinin inkişafında Azərbaycanın özünəməxsus rolü olmuşdur. İstər əqli-rasional, istərsə də nəqli-dini elmlər sahəsində çalışan yüzlərlə azərbaycanlı alimin fəaliyyəti bunun əyani sübutudur. Nəsiməddin Tusinin Marağa rəsadxanasındaki fəaliyyəti Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələrin ən bariz nümunəsidir. Monqolların hücumları nəticəsində o dövrdə İslam dünyasındaki böyük elmi mərkəzlər dağıdılmış, kitabxanalardakı bir çox nadir əsərlər məhv edilmişdi. Məhz belə bir dövrdə Tusi Hülakü xanın razılığını və maddi dəstəyini

əldə etməyi bacarmış, Marağada böyük bir rəsədşanunu qurmağa nail olmuşdu. Marağa rəsədşanası təkcə astronomiya sahəsində fəaliyyət göstərən bir qurum deyil, eyni zamanda həm təbiat elmləri, həm də dini elmlər sahəsində fəaliyyət göstərən bir akademiya olmuşdur. N.Tusi İsləm dünyasının bir çox yerində on minlərlə kitabı Marağa rəsədşanasına gətirərək, onları məhv olmaqdan xilas etmiş və dövrünün ən böyük kitabxanasını yaratmışdır. Tusi təkcə dəqiq elmlərdə deyil, eyni zamanda dini elmlər sahəsində də böyük bir alim olmuşdur. Təsadüfi deyildir ki, onun İsləm aqidəsi sahəsində yazdığı "Təcridül-etiqad" adlı əsəri məzhəbindən asılı olmayaraq böyük İsləm alımlarının ən çox şərh yazdıqları əsərlərdən biri olmuş, mədrəsələrdə əsas tədris vəsaiti kimi oxudulmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi, din elmləri sahəsində fəaliyyət göstərmiş azərbaycanlı alımların sayı kifayət qədər çoxdur. Quran təfsiri, kəlam, hədis, fiqh, təsəvvüf və sair dini elmlər üzrə yüzlərlə Azərbaycanlı alim yetişmişdir. Qeyd etmək lazımdır ki, bu alımlar təkcə azərbaycanda deyil, bütün İsləm dünyasında şöhrət tapmışlar. Bağdad, Qahirə, Nəcəf, Qum və İsləm dünyasının digər elm mərkəzlərində yüzlərlə Azərbaycan əsilli alimin yaşayıb-yaratması bunu sübüt edir.

Məhz azərbaycanlı din alımlarının fəaliyyətləri nəticəsində ölkəmizdə İsləm dini kök salmış və milli kimliyimizin ayrılmaz bir hissəsinə çevrilmişdir. Ölkəmizdəki "Ənənəvi dini düşüncə" də məhz həm dini sahədə mükəmməl biliklərə, həm də milli şüura malik din alımlarımızın fəaliyyətlərinə əsaslanır. Əslində "ənənəvi din" deyərkən İsləm dünyasının başqa bölgələrindəki dini düşüncə məktəblərindən nəzəri olaraq

fərqli olan bir düşüncədən bəhs etmirik. Ənənəvi din möhkəm nəzəri əsaslıra malik olmaqla yanaşı, özünü daha çox əməli-praktiki sahədə göstərir. Azərbaycandakı ənənəvi dini həyatın əsas təzahürələrini bəla sadalamaq mümkündür:

1. Azərbaycandakı ənənəvi dini həyatda dinlərarası tolerantlıq praktiki bir əsas kimi mənimşənilmişdir. Əsr-lərlə müxtəlif dinlərə mənsub insanların ölkəmizdə sülh və əmin-amarlıq şəraitində yaşaması bunu göstərir.

2. Ölkəmizdəki ənənəvi dini düşüncə İsləm məzhəbləri arasında qardaşlıq prinzipinə əsaslanır və məzhəbçiliyə qarşı açıq mövqə nümayiş etdirir. Bu, ən gözəl ifadəsinə böyük sufi Seyid Həmzə Nigarinin "Allahı, Məhəmmədi, Ali sevən dostanız, na sünniyiz, nə şıə, biz xalis müsəlmanız" sözlərində tapmışdır. Azərbaycandakı məzhəblərarası qardaşlıq anlayışının hakim olmasında irfan-təsəvvüf ənənəsinin rolunu xüsusilə qeyd etmək lazımdır.

3. Azərbaycandakı ənənəvi dini düşüncədə dinin siyasi alət kimi istifadə olunması birmənali şəkildə qəbul edilmir. Bu ənənədə din siyasi bir vasitə kimi deyil, insanı əxlaqi kamiliyyətə cətduran ilahi bir sistem kimi qəbul edilir.

4. Ölkəmizdəki ənənəvi dini düşüncə milli kimliyimizin digər ünsürlərinə qarşı kənarlaşdırıcı-ekskluzivist mövqə-dən çıxış etmir.

Bütün bu prinsiplərə əsaslanan Azərbaycandakı ənənəvi dini dəyərlər ölkəmizdə cəmiyyətdaxili əmin-amarlığın yaranmasında və qorunmasında xüsusi rola malik olmuşdur. Lakin çox təəssüf ki, xalqımız sovet rejiminin hökm sürdüyü 70 il ərzində bu dəyərlər haqqında məlumatsız qoyulmuş və bunun nəticəsində də müstəqilliyimizi əldə etdikdən sonra bu sahədə mənəvi boşluq yaranmışdı. Bu boşluq nəticəsində başqa xalqların kimliklərinin bir hissəsi olan dini qruplar post-so-

vet məkanının digər ölkələrində olduğu kimi Azərbaycanda da öz fikirlərini yaymağa çalışmış, az da olsa onların təbliğat fəaliyyətlərinə aldanan insanlar olmuşdur. Qeyd etmək lazımdır ki, belə dini qruplar ölkəmizdəki ənənəvi dini həyata xas olmayan bir çox xüsusiyyətləri daşıyırlar. Bu qrupları başqa dinlərə və məzhəblərə qarşı döyümsüzlüyü təbliğ etməklə yanaşı, dini siyasi bir vasita (alət) kimi də görür, eyni zamanda milli adət-ənənələrimizə rişxəndlə yanaşırlar. Bu isə həm dövlət strukturumuzla, həm də ənənəvi dini düşüncəmizlə təzad təşkil edir. Bu baxımdan Azərbaycanda mövcud olan ənənəvi dini düşünçənin bütün parametrləri ilə yenidən üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu sahədəki boşluğu doldurmaq istəyən bütün səmimi fəaliyyətləri dəstəkləyir. Oxuculara təqdim olunan bu kitab da dövlətin ənənəvi dini düşünçənin təbliğinə verdiyi əhəmiyyəti göstərir.

"Azərbaycanda ənənəvi din" adlı bu kitab ölkəmizdə dini sahədə fəaliyyət göstərən aparıcı alimlərin məqalələrini ehtiva edir. Bu məqalələrdə Azərbaycandakı dinlərarası və məzhəblərarası tolerantlıq mühiti və bu mühiti formalasdırıran əsas amillər, ölkəmizdə ənənəvi olaraq mövcud olan dinlər və məzhəblər, Azərbaycanın kəlam, fiqh, hədis, təfsir, təsəvvüf və İslam fəlsəfəsi sahələrində İslam dünyasına bəxş etdiyi böyük alımlar və onların əsərləri tədqiqat obyektiinə çevrilir. Ümid edirik ki, təqdim olunan kitabda yer alan məqalələr və burada qaldırılan məsələlər sahə üzrə maraqlı olan tədqiqatçılar və oxucular tərəfindən maraqla qəşilənəcəqdır.

Mübariz Qurbanlı
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

I FƏSİL

İSLAMIN AZƏRBAYCANA GƏLİŞİ VƏ YAYILMASI

Elnurə Əzizova*

İslam fəthi ərafəsində Azərbaycanda siyasi vəziyyət

Məhəmməd peygəmbərin iyirmi iki illik təbliğ fəaliyyəti nəticəsində Ərəbistan yarımadasında bərqərar olan İslam, onun vəfatından sonra əsasən iki geniş fəth dalğası vasitəsi ilə hazırda İslam dünyası adlandırılan geniş coğrafiyanın böyük bir hissəsinə yayıldı. 632-661-ci illəri əhatə edən dörd xəlifə - Raşidi xəlifələr dövründə baş verən birinci fəth dalğasında İslam coğrafiyasına daxil olmuş ərazilərdən biri də Azərbaycan idi.

Coğrafi şəraiti və strateji mövqeyinə görə tarix boyu çoxsaylı etnik grupların məskunlaşma və köç prosesinə, həmçinin müxtəlif siyasi güclərin işgalinə səhnə olmuş Zaqqafqaziya İslamin ortaya çıxdığı VII əsrin əvvəllərində də böyük dövlətlərin mübarizə meydanı olmaqdə davam edirdi. İslam fəthləri ərafəsində bütün Yaxın və Orta Şərqi kimi Azərbaycan da dövrün iki hakim gücü olan Sasani və Bizans imperiyalarının mübarizə səhnəsinin şahidi idi. Cənubi Azərbaycan hələ Sasani sülaləsinin banisi Ərdəşirin (224-241) hakimiyyəti dövründə Atropatenanın imperiya torpaqlarına daxil edilməsilə öz müstəqilliyini itmiş, tədricən bölgədə möhkəmlənən Sasanişəhərin əyalətinə çevrilmişdi. Ümumi adı Arran olan Şimali Azərbaycandakı feodal sülalələrin yerini tədricən ali Sasani aristokratiyasından olan yeddi ailədən birinə mənsub Mihra-

* İlahiyyat üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin Şərqi dilləri və din araşdırıcıları departementinin müdürü.

nilərin¹ hakimiyyətində VI əsrin sonu, VII əsrin əvvəllərindən etibarən yüksələn Albaniya knyazlığı almışdı. Yarimmüstəqil şəkildə Sasanilərdən asılı olan bu dövlət Xəzərlərin və digər şimal qoşuların çoxsaylı hücumları qarşısında imperiyanın şimal sərhədlərinin müdafiəsində müstəsna strateji rol oynayırıydı.² VI əsrin sonlarında həm Cənubi Azərbaycan, həm də Arran Sasanilərin tərkibinə daxil olub İberiya və Ermanistanla birlikdə imperiyanın dörd inzibati vahidindən biri olan Şimal canişinliyini meydana gətirdi.³

VI-VII əsrlər Bizans-Sasani müharibələri nəticəsində Azərbaycan bu dövlətlərdən gah birinin, gah da digərinin asılılığına düşürdü. Bu savaşlar silsiləsinin sonuncusu, Sasani imperatoru II Xosrovun 603-cü ildə başlatdığı və 628-ci ildə vəfatınadək davam edən müharibənin 623-628-ci illərində Bizans imperatoru I İrakli (610-641) Sasanilərə qarşı hərbi əməliyyatlarda uğur qazanmış, Azərbaycan da daxil olmaqla Zaqqafqaziyanın böyük bir hissəsini zəbt etmişdi. Zaqqafqaziyada hərbi əməliyyatlar zamanı imperator İraklinin hüzurunda Alban knyazı Varaz Qriqor diofizit Xristianlığı qəbul edib ilk xristian Mihrani hökməndən olmuş, İraklinin Albaniyadan getməsindən iki il sonra 630-cu ildə Alban yepiskopu Vironun xeyir-duası ilə monofizitliyi qəbul etmişdi⁴.

Azərbaycanda İslam fəthlərinin başlaması

Azərbaycan ərazisindəki İslam fütuhati xüsusiyyətinə və nailiyyətinin davamlılığına görə fərqli mərhələlərdə aparıl-

¹ Kennedy, *The Prophet and the Age of Caliphates*, s. 11.

² Ətraflı məlumat üçün baxın. Kalankatku, s. 98-101; Bakıxanov, s. 42-47; Fazili, s. 152-155; Məmmədova, 186-194; Bünyadov, s. 40-42.

³ Bünyadov, s. 40.

⁴ Kalankatku, s. 101; Məmmədova, s. 194; Bünyadov, s. 56.

mişdir. 639-642-ci illəri (hicri 18-21) əhatə edən birinci mərhələdə xilafət ordusunun bölgəyə səfərləri Sasani imperatorluğu istiqamətində aparılan hərbi yürüşlərin davamı kimi İran qoşunlarının təqib olunaraq yenidən birləşmələrinə mane olmaq, həmcinin bölgənin sonrakı fəthləri üçün kəşfiyyat xarakteri daşıyırıldı. Məğlub olaraq geri çəkilən iranlı döyükçüləri təqib etmək məqsədilə göndərilən xilafət orduları həm onları yenidən birləşməsinin qarşısını almaq, həm də Sasani ordusunun daha yaxşı bələd olduğu bölgələrdə müsəlmanların gələcək fəthlərində hərbi manevrləri üçün faydalı olacaq yol güzərgahını əvvəlcədən təyin etmək üçün böyük əhəmiyyət daşıyırıldı.

Birinci Raşidi xəlifə Əbu Bəkrin (632-634) dövründə başlayıb Ömrə ibn əl-Xəttabın hakimiyətində geniş vüsət alan İslam fəthlərinin gedisatında dönüş nöqtəsi və Sasani'lərə qarşı son həlledici döyük olması cəhətindən "Fəthül-fütuḥ" (Fəthlər fəthi) adlandırılan Nihavənd müharibəsindən sonra nəhəng Sasani imperiyası bir daha dirçələ bilməmiş və ordunun təşkilənəmdən uzaq, fərdi qaydada davam edən hərbi müqaviməti qisa müddət sonra ərəblərin Sasani hakimiyətindəki əraziləri ciddi manea ilə qarşılaşmadan fəth etməsi ilə nəticələnmişdi. Azərbaycan istiqamətində planlı İslam fütuhının aparıldığı ikinci mərhələ həmin bu dövrdən etibarən başlamışdır.

Azərbaycan xəlifə Ömrə ibn əl-Xəttabın fəth strategiyasında mühüm yer tutan bölgələrdən biri idi. Mənbələrə görə, Ömrə ibn əl-Xəttab, Sasani'lərin sabiq Xuzistan hakimi olub İslamu qəbul etdikdən sonra bölgənin fəthi ilə əlaqlı Mədinə-də məsləhətçilik edən Hürmüzən əl-Farisidən İranın fəthinə Azərbaycandan, yoxsa İsfahan'dan başlamağın daha doğru

olacağını soruşmuş, Hürmüzən isə cavabında İsfahanın baş, Azərbaycanın iki qanad olduğunu bildirərək İsfahandan başlamasını məsləhət görmüşdür.¹ Əslində xəlifa Ömrə ibn əl-Xəttabın hakimiyəti dövründə hələ dəniz fütuhatında heç bir səriştəsi olmayan müsəlmanların Qara və Xəzər dənizi kimi iki coğrafi maneəni aşın Şimala doğru irəliləməsi çətinlik törətdiyinə görə, Şimal istiqamətindəki fəthlər üçün ümumiyyətdə Zaqafqaziya, xüsusilə də Azərbaycanın fəthi böyük əhəmiyyət daşıyırıldı. Bölgənin dağlıq, əhalinin döyükşəkən olması, üstəlik şimalda Xəzər xəqanlığının bir əsrə yaxın davam edən müqaviməti İslam fəthlərinin sonrakı müqəddəratına da təsir etmiş və şimaldakı çətinliklər xilafət ordularını Şərqə istiqamətləndirmişdir.

Xilafət ordusunun Azərbaycana fəthləri Nihavənd savaşından sonra intensivlik qazansa da, iki tərəfin hərbi qüvvələri daha əvvəl Azərbaycandan kənarda qarşı-qarşıya gəlmışdı. Moisey Kalankatuklunun verdiyi məlumatə görə, 636-cı ildə baş verən, Şimalı İraq və İranın qapılarını müsəlmanlara açan Qadisiyyə savaşında məşhur Sasani sərkərdəsi Rüstəm Fərruxzadın başçılığında orduda Alban hökmərdarı Varaz Qriqorun oğlu Cavanşirin komandanlığında albaniyalı döyükçülər də vuruşdurdu. Rüstəmlə birlikdə minlərlə Sasani əsgərinin öldürülüyü döyüşdə yaralanan Cavanşir göstərdiyi qəhrəmanlıqlığı görə III Yezdigerd tərəfindən qiymətli hədiyyələrlə təltif olunur.² Sasani ordusunu dəstəkləyərək yeddi il

¹ Bələzuri, s. 425. Təbəri, Tarix, IV, 141-142 (Təbərinin nəql etdiyi rəvayətdə xəlifa fəthə Fars, Azərbaycan və ya İsfahan bölgəsindən başlanmasının doğru olduğunu soruşmuş, Hürmüzən Fars və Azərbaycanın iki qanad, İsfahanın isə baş olduğunu deyrək İsfahan'dan başlamağı məsləhət görmüşdür).

² Kalankatuklu, s. 117-118.

daha xilafət qarşı müharibələrdə iştirak edən Cavanşir imperiyanın son günlərini yaşadığını yəqin etdikdən sonra Cənubi Azərbaycana (Atrapatakan əyalətinə), oradan da öz ölkəsinə qayıtdı.¹

Daha əvvəl qeyd olunduğu kimi, xilafət ordularının Azərbaycandakı fütuhatının geniş vüsət alması Nihavənd zəfərin dən sonra başlamışdı. Bu savaştan sonra Kufəyə vali təyin olunan Muğirə ibn Şubə (642-644-ci illər) xəlifənin fərmanını Nihavənd yaxınlığında qərargah qurmuş sərkərdə Hüzeyfə ibn əl-Yəməna çatdırıldıqdan sonra onun rəhbərliyində kufəlilərdən mütəşəkkil ordu Azərbaycan istiqamətində yola çıxdı və Cənubi Azərbaycanın mərkəzi şəhəri Ərdəbilə gəldi. Bəlazurinin verdiyi məlumatə görə, günlərlə davam edən döyüşdən sonra Azərbaycan xalqı adına cizyə qarşılığında müahidə imzalandı.² Müqavilənin şərtlərinə əsasən: "Yerli əhalisi yüz min dirhəm vergi ödəyəcək, heç kim öldürülməyəcək, əsir alınmayıacaq, atəsgah məbədləri yandırılmayacaq. Balsacan, Savalan və Satrudan kürdləri təqib olunmayacaq. Siz əhalisinin öz bayramlarında rəqs etməsinə və keçmişdə icra etdikləri işləri açıq görmələrinə mane olunmayıacaq"³. Hüzeyfə ibn

¹ Kalankatuklu, s. 119.

² Bəlazuri, s. 455-456. Bəlazurinin verdiyi məlumatda Ərdəbil şəhərindəki iqamətgahında oturan mərzbanın adı qeyd olunmamaqla yanaşı, Azərbaycanın müxtəli bölgələrindən topladığı ordu ilə gürültürlə davam edən müharibə və bağlanan verginin şərtləri Təbərinin 22-ci il hadisələri arasında qeyd etdiyi Utba ibn Fərqadın komandanlığında Azərbaycanda baş verən hadisəyə uyğundur (Təbəri, IV, 154-155). Belə məlum olur ki, ilk dəfə Hüzeyfənin Ərdəbil xalqı ilə bağlılığı müqavilə pozulmus, daha sonra bölgəyə göndərilən Utba ibn Fərqadın orduları mərzibən Əsfəndiyar ibn Fərruxzad və qardaşı Bəhrəmən ordularını məğlub edərək Ərdəbil xalqı ilə birincinin şərtləri çərçivəsində ikinci müqavilə bağlamışdır.

³ Bəlazuri, s. 455-456.

əl-Yəman Ərdəbilin fəthindən sonra Muğan və Gilanı da əla keçirdi və əhalisi ilə vergi ödəmək şartı ilə müqavilə bağladı.¹

Hüzeyfə ibn əl-Yəmanın 642-ci ildə bağıladığı müahidə qısa müddət sonra yerlilər tərəfindən pozuldu.² Müahidənin pozulma səbəbləri arasında xilafətin hələ Azərbaycanda möhkəmlənməməsi və Sasani ordusunun bölgədə pərakəndə şəkildə də olsa aktiv fəaliyyətini davam etdirməsi xüsusi əhamiyyət daşıyırı. Belə ki, Nihavəndin məşhur iranlı sərkərdəsi Rüstəmin qardaşı oğlu Əsfəndiyar ibn Fərruxzadın rəhbərliyindəki Azərbaycan ordusu, 643-cü ildə Həmədanın ikinci dəfə fəthindən sonra xilafət qarşı öz güclərini birləşdirən Sasani qoşununda Deyləm və Rey orduları ilə birlikdə iştirak edirdi.³ 643-cü ildə Həmədan və Qəzvin arasında Vaci-Ruz adlı yerdə baş verən və miqyasına görə mənbələrin Nihavənd döyüşü ilə müqayisə etdiyi bu müharibə xilafət ordusunun zəfəri ilə nəticələndi, ardından Rey şəhəri fəth olundu.⁴

Xəlifə Ömrə ibn əl-Xəttab Vaci-Ruz döyüşündə məğlub olan və Azərbaycana doğru çəkilən Sasani ordusunun qalıqlarını təqib etmək əmri verdi. Bunun üçün Bukeyr ibn Şəddad (Abdullah) əl-Leysi Hulvandan, Utba ibn Fərqad Mosuldan, Simak ibn Xərəşə əl-Ənsari Reydən öz orduları ilə Azərbaycana doğru hərəkət etdi.⁵ Dəstək ordular gecikdiyi üçün müharibəyə öz hərbi birliliyi ilə girişən Bukeyr ibn Şəddad Vaci-Ruzda məğlub olmuş Əsfəndiyar ibn Fərruxzadın yenidən

¹ Bəlazuri, s. 456.

² Təbəri, IV, 246-247 (müqavilə şərtlərinin yerli xalq tərəfindən lağv olunmasının tarixi kimi Ömrə ibn əl-Xəttabın vəfat tarixi göstərilir).

³ Təbəri, IV, 148.

⁴ Təbəri, IV, 148-149.

⁵ Təbəri, IV, 148-149, 153.

Azərbaycanın müxtəlif bölgələrindən topladığı qoşuna¹ qarşı zəfər çəldi. Əsir alınan İsfəndiyar əgər öldürülərsə, Azərbaycan əhalisinin müahidəyə razı olmayacağı, Qafqazdan Kiçik Asiya dağlarında müqavimətlərini davam etdirəcəklərini bildirdiyi üçün əman verildi.²

İki tərəf arasındaki müharibə başa çatdıqdan sonra gələn Utba ibn Fərqəd və Simak ibn Xərəşənin ordularının da birləşməsi ilə xilafat qoşunları Cənubi Azərbaycanın böyük hissəsini fəth etdi. Hadisələrin gedişatını izləyən xəlifənin verdiyi əmrə görə Bukeyr ibn Şəddad öz ordusu ilə Dərbənd istiqamətində yürüşə başladı, Utba ibn Fərqədə isə Simak ibn Xərəşənin ordularının da səlahiyyətini öz əlində tutaraq Azərbaycan ərazisinin idarəolunması həvalə edildi.³

Qısa müddət sonra mərziban İsfəndiyar ibn Fərruxzadın qardaşı Bəhrəmin başçılığında Azərbaycan ordusunun da Utba ibn Fərqəd tərəfindən məglub olması və iki tərəf arasında müqavilə imzalanması ilə nəticələndi. Müqaviləyə görə: "Xəlifa Ömər ibn al-Xattabın Azərbaycandakı valisi qismində Utba ibn Fərqəd, gücləri çatan nisbətində cizya vergisi ödəmək müqabilində Azərbaycan xalqına, onun dağlarında və dərələrində, sərhəd və ucqarlarında yaşayan əhalisine, bütün din mənsublarına yaşamaq, mülkiyyət, din və şəriət azadlığı verir. Uşaqlar, qadınlar, kimsəsizlər, özlərini ibadət həsr etmiş və heç bir vəsaiti olmayan zahidlər cizya vergisindən azaddırlar. Lakin onlar müsəlman əsgəri bir günlük evində qonaq etməli və onlara qulluq etməlidirlər. Hərbi

¹ Daha avval də qeyd olunduğu kimi, Bəlazurinin verdiyi məlumatə əsasən, Ərdəbəldəki Azərbaycan mərzibanın Bacərvan, Meyməz, Nərir, Sarat, Şiz və Mayanic xalqlandan və digərlərindən mütəşəkkil ordu toplayış mübahizə aparmışdı. Bəlazuri, s. 455-56.

² Təbəri, IV, 154.

³ Təbəri, IV, 154-155.

xidmətdə iştirak edən şəxs həmin ilin vergisini ödəməyəcək. Qalmaq istəyənlərə həmin şərtlər tətbiq olunur, köçmək istəyənlər təhlükəsiz yerdə çatanaqda əməniyyətdədirler."¹

Cənubi Azərbaycanın mərkəzi Ərdəbəlin əla keçirilməsin-dən sonra xilafət ordusu geopolitik və geostrateji əhəmiyyətə malik Dərbəndə aparan yolun üzərində böyük önəm daşıyan Muğana tərəf irəlilədi. Yuxarıda qeyd olunduğu kimi, Muğan daha avval Hüzeyfə ibn əl-Yəman zamanında birinci dəfə fəth olunmuş və əhalisi cizya vergisi ödəmək şartı ilə müqavilə bağlanmışdı.² Cənubi Azərbaycanın mərzibanı İsfəndiyar ilə bağlanan müqavilədən sonra xəlifənin əmrinə əsasən Dərbənd istiqamətində hərəkət edən Bukeyr ibn Şəddad 643-cü ildə Muğanda zəfər qazandı və yerlilərdə cizya müqaviləsi bağladı. Müqaviləyə əsasən: "Qafqaz dağlarında Muğan əhalisinin mal, can, din və şəriət azadlığını zəmanət verilir. Bu şərtlə ki, onlar yetkinlik yaşına çatmış hər kişi bir dinar və ya onun dəyrində cizya vergisi ödəsin, müsəlman əsgəri bir günlük evində qonaq saxlayaraq ona qulluq etsin. Yaxşı davranışında davam etsələr, güvəndə olacaqlar."³

Muğanın fəthi xilafət ordusuna Dərbəndin qapıllarını açdı. Bukeyr ibn Abdulla Müğandan Xəzər dənizinin sahili ilə şimala doğru yürüş edir və xilafət ordusu ilk dəfə həmin il Babul-Əbvaba (Dərbəndə) çatır.⁴ Dərbəndin fəthi Raşidi xəlifələr dövründə Süraka ibn Amr, Əbdurrahman ibn Rəbiə və qardaşı Salman ibn Rəbiə əl-Bahilinin başçılığında ardıcıl yürüşlər etsə də, daim Xəzərlərin dirənişi ilə qarşılaşan xilafət ordusu

¹ Təbəri, IV, 155.

² Bəlazuri, s. 455-456.

³ Təbəri, IV, 157; Bəlazuri, s. 456 (Hüzeyfə ibn əl-Yəman ilə bağlanan müqavilənin mətni qeyd olunmur).

⁴ Təbəri, IV, 156-157.

davamlı uğur əldə edə bilməmiş, Surakə, Əbdurrahman və Salman Xəzərlər tərəfindən öldürülmüşdü.¹

Ömər ibn əl-Xəttabin vəfatından sonra Azərbaycan əhalisi müqavilənin şərtlərini pozduğu üçün xəlifə Osman ibn Əffan bölgəyə yeni ordu göndərdi. 645-ci ildə Kufə canişini Vəlid ibn Üqbənin başçılığı altında xilafət qoşunları Talişa və Müğana yürüş etdilər. Vəlid ibn Üqbə bu vilayatlərin əhalisi ilə hicri 22-ci ildə Hüzeyfə ibn əl-Yəmənin onlarla bağladığı sülh şərtləri əsasında müahidə bağladı.²

Cənubi Azərbaycanın böyük bir hissəsinin fəthindən sonra xəlifə Ömər ibn Xəttabin hakimiyyətinin son dövrlərində başlayan Arran bölgəsinin fəthi Salman ibn Rəbiə əl-Bahili və Həbib ibn Məsləmə əl-Fixrinin komandanlığındakı ordular tərəfindən Osman ibn Əffanın (656-661) hakimiyyəti zamanında davam etmiş və mərkəzi şəhər Bərdənin 645-ci ildə fəth olunması³ ilə İslam hakimiyyətinə girən bölgə həmin tarixdən etibarən müsəlmanların ətraf əraziləki qərargah şəhərinə çevrilmişdi. Arranın Beyləqan, Şəmkir, Qəbələ və digər məkəzi şəhərlərinin fəth olunması həm Xəzər dənizində mühüm liman şəhəri olan Dərbəndin fəthinə, həm də bölgədə Bizansın daimi müttəfiqi sayılan Xəzərlərə qarşı mübarizədə hərbi mərkəz rolunu oynadı.

645-ci ildə Xəlifə Osman ibn Əffan gözlənilən hücum təhlükəsi xəbəri alaraq Bizans istiqamətində vuruşan Həbib ibn Məsləmənin komandanlığında suriyalılardan ibarət altı minlik və Salman ibn Rəbiə əl-Bahilinin başçılığında kufəlilərdən ibarət altı minlik ordu ilə Ərməniyyə torpaqlarına hərbi yü-

¹ Bakıxanov, s. 49-52.

² Bəlazuri, s. 457; Təbəri, IV, 246-247.

³ Bəlazuri, 285-286.

rüşə göndərdi.¹ Ordu Ərməniyyədə bəzi bölgələrin fəthindən sonra Azərbaycan sərhəddindəki Dəbil (Dvin) şəhərini ələ keçirib əhalisi ilə cizya vergisi qarşılığında can, mal və din azadlığıının təmininə dair sülh müqaviləsi bağladı.² Ərməniyyənin şimalında strateji və coğrafi cəhətdən böyük əhəmiyyət daşıyan bu şəhərin fəth olunmasından sonra Naxçıvanı (Nəşəva) sülh yolu ilə fəth etdi və Dəbil xalqı ilə bağlanmış müqavilənin şərtlərinə uyğun cizya və xərac qarşılığında müahidə imzalandı.³ Müqavilənin şərtlərinə görə: "Bölgənin xristian, məcusi və yəhudü əhalisinə, can və mülkiyyət azadlığı verilir. Kilsələrin, məbədlərin, şəhərlərin və qala divarlarının toxunulmazlığı təmin olunur. Cizya və xərac vergisi ödədiyi müddətədək əman qüvvədədir".⁴

Naxçıvanın və Dvinin fəthindən sonra xilafət ordularına Azərbaycanın digər bölgələrinin də yolu açıldı. Beləliklə, Araz və Kür çayları arasındaki əraziləri əhatə etdiyinə görə, İslam coğrafiyaçılarının "Beynən-nəhreyn" (İki çay arası) olaraq da adlandırdığı Arran bölgəsinin fəthi başlamış oldu.

Naxçıvanın fəthindən sonra Həbib ibn Məsləmə ilə Salman ibn Rəbiə əl-Bahilinin orduları fütuhatı müxtəlif istiqamətlərdə davam etdirmək üçün ayrıldı. Həbib ibn Məsləmənin komandanlığındakı ordu Gürcüstan istiqamətində şimala doğru davam edərək bölgənin fəthinin böyük hissəsini tamamladı.⁵ Salman ibn Rəbiənin orduyu Naxçıvandan çıxaraq Biçənək keçidindən Araz çayından şərqə doğru hərəkət edərək⁶ Arranın

¹ Təbəri, IV, 248-249; Bəlazuri, s. 278.

² Bəlazuri, s. 282.

³ Bəlazuri, s. 282.

⁴ Bəlazuri, s. 282.

⁵ Bəlazuri, s. 282-283.

⁶ Bünyadov, s. 75.

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

əsas şəhərlərini ələ keçirdi.¹ Salman ibn Rəbiənin ordusu ilk önce Şimali Azərbaycanın mədəni və iqtisadi mərkəzlərindən hesab olunan Beyləqanı sülh yolu ilə ələ keçirib əhalisi ilə xərac və cizyə müqabilində can, mal və şəhərin qorunmasına dair sülh müqaviləsi bağladıqdan sonra², Arranın paytaxtı və mərkəzi şəhəri olan Bərdəni günlərlə davam edən mühasirədən sonra ələ keçirərək Beyləqan əhalisi ilə bağlanan müqaviləyə bənzər sülh müahidəsi imzalandı³.

Bərdənin fəthindən sonra Şəmkiri ələ keçirən⁴ Salmanın ordusu şərq istiqamətində hərəkət edərək Kürlə Arazın qovşağından Kürü keçdi və Qəbələ, Şəki, Şabran və Şirvan əhalisi ilə cizyə ödəmək şərti ilə müqavilə bağladı.⁵ Daha sonra Dərbənd istiqamətində irəliləyən Salman Xəzərlərin mərkəzi şəhəri Bələncər yaxınlığında Xəzər xaganının orduları ilə baş verən müharibədə dörd min nəfərlik ordusu ilə birlikdə öldürdü.⁶

Xəlifə Osman ibn Əffanın hakimiyəti dövründə böyük hissəsi başa çatan İslam fəhlərinin birinci dalğası xilafətdə siyasi istiqarın pozulması və bir-birinin ardına gələn vətəndaş müharibələri nəticəsində səngidi. Xilafətin daxili sabitlinin pozulduğu ərefədə hakimiyətdə olan Bizans imperatoru II Konstant (641-668) bu vəziyyəti doğru dəyərləndirərək Qafqaz bölgəsindəki sabiq müttəfiqləri olan xristian knyazlıqlar və Xəzər xaganı ilə əvvəlki münasibətlərin bərpasına başladı. Şimali Azərbaycanın hakim sülaləsi olan Mehranilərin hakimiyətindəki Albaniya hökmdarı Varaz Qriqorun (628-

¹ Bələzuri, s. 285-286.

² Bələzuri, s. 286.

³ Bələzuri, s. 286.

⁴ Bələzuri, s. 286.

⁵ Bələzuri, s. 286-287.

⁶ Bələzuri, s. 287.

636) daha əvvəl xilafət ordusuya görüşüb müahidə bağlaşmasına baxmayaraq¹, oğlu və xəlifə Cavanşir (637-681) uzun müddət Sasanilərin müttəfiqi kimi ərəblərə qarşı vuruşdu.² Lakin Sasanilərin siyasi nüfuzunu itirməsindən sonra qısa müddət tabeçiliyində qaldığı ərəb xilafətinin daxilindəki boşluğu dəyərləndirərək Bizans imperatorluğu ilə ittifaq qurmasına üstünlük verdi. Cavanşirin öz ölkəsinin himaya olunması təklifi ilə müraciət etdiyi məktubuna imperator II Konstant müsbət cavab vermiş və "Girdman sahibi, Aban knyazı və Şərqiñ hökmdarı" olduğunu qəbul etdiyi Cavanşırla ittifaqı xəzinəsindən qiymətli hədiyyələr göndərərək təsdiqləmişdi.³ 660-ci ildə Zaqafqaziyaya səfəri zamanı Cavanşırla Kinkivar və Vaqarşapatda iki dəfə görüşən II Konstant Cavanşirin bölgədəki hakimiyətini təsdiqlədi.⁴ Bizansla müqavilə bağladıqdan qısa müddət sonra Xəzər xaganı ilə də qohumluq əlaqəsi quran Cavanşir⁵ Albaniyada müvəqqəti də olsa, siyasi istiqrar üçün balans təmin etməklə yanaşı, səriştəli siyasi xadim kimi İslam xilafətinin diqqətini özünə çəkməyi də bacarmışdı.

Əməvilər dövlətinin banisi Müaviyə ibn Əbu Süfyan (661-680) hakimiyətə gəldikdən sonra xilafətin daxilində sabitlinin müvəqqəti bərpası nəticəsində Bizans imperatorluğununa qarşı fütuhat yenidən başlamış və xilafət orduları bir neçə il ard-arda İstanbulun mühasirəsi ilə nəticələnən hərbi yürüşlər etmişdi. Xilafətə qarşı dənizdə və quruda üzləşdiyi məğlubiyətlər nəticəsində sarsılan Bizansın Zaqafqaziyada, həmçinin Azərbaycanda da öz əvvəlki nüfuzunu itirməsi Cavanşırı xi-

¹ Kalankatuklu, s. 122.

² Kalankatuklu, s. 117-119.

³ Kalankatuklu, s. 126.

⁴ Kalankatuklu, s. 128-129.

⁵ Kalankatuklu, s. 132.

lafatlı əlaqələri yenidən bərpa etmək məcburiyyətində qoymuşdu. Moisey Kalankatuklunun verdiyi məlumatlara görə, xəlifa Müaviyə ibn Əbu Süfyanın dəvəti ilə 667-ci və 670-ci illərdə Dəməşqdə diplomatik görüşdə olan Cavanşir yüngülləşdirilmiş vergi qarşılığında Albaniyanın xilafətə tabeliyinə dair müqavila bağlanmış¹ və hər iki hökmdarın hakimiyyətinin sonunadək (ən erkən 680-ci ilə) bu müqavilə qüvvədə qalmışdır.

İslamın Azərbaycanda yayılması

İslamın Azərbaycana gəlişi xilafət ordularının Sasani imperiyası istiqamətindəki fütuhatının təbii davamı olaraq başlamış və ərazinin böyük hissəsi xilafət orduları ilə bağlanan müahidələrlə ilk növbədə İslamin siyasi hakimiyyət dairəsinə daxil edilmişdir. Muğan², Naxçıvan³, Cənubi Azərbaycan⁴ əhalisi ilə bağlanan müqavilə mətnlərindən də göründüyü kimi, Azərbaycandakı İslam fəthlərinin tarixi bir növ "müahidələr tarixidir".⁵ Bu müqavilələrdə göstərildiyi kimi xərac və cizyə vergisi müqabilində xilafətin hakimiyyətini qəbul edən əhaliyə yaşamaq, mülkiyyət və din, inanc azadlığı vəd olunurdu. Digər tərəfdən Bizans və Sasani arasında onilliklər boyu davam edən mühəribələrin, Xəzərlərin və digər köçəri xalqların mütəmadi hücumlarının bölgə iqtisadiyyatını zəiflətməsi, regionda bir-birini əvəz edən siyasi güclərin fərqli din, məzhəb mənsublarına qarşı təzyiqi uzunmüddətli mühəribə şəraitindən bezmiş əhalinin xilafət ordularına xilaskar

¹ Kalankatuklu, s. 134-137.

² Təbəri, IV, 157-158.

³ Bəlazuri, s. 282.

⁴ Təbəri, IV, 153-154.

⁵ Paşazadə, s. 43.

gözüylə baxmasına səbəb olmuşdu.¹ Xüsusilə, xilafətin bölgədəki hakimiyyətinin ilk onilliklərində əhalinin ağır vergi yükünün azaldılması və dini təqiblərin dayandırılması² bunu şərtləndirdirdi.

Ümumi müddəalarını Qurandan alan insan həyatının toxunulmazlığı konsepsiyasının tətbiqi də fəthlər zamanı yeri əhalinin yeni dinin mənsublarına qarşı müsbət fikir formalaşdırmasında mühüm rol oynamışdır. Hələ İslam fəthlərinin başlangıcında, hakimiyyətinin ilk günlərində Üsamə ibn Zeydin rəhbərliyi ilə ordunu Suriya istiqamətində göndərən xəlifa Bəkr xilafətə savaş əsnasında tələb olunan hərbi vəzifələri yerinə yetirərkən dinc əhalinin qorunması və ətraf mühitin mühafizasına dair bəzi tapşırıqlar vermişdi. Bu əmrə görə uşaqlar, qadınlar və yaşılı insanlar öldürilməməli, meyva ağacları kəsilməməli, qida ehtiyacının təminini xaricində böyük və kiçik baş heyvanlar tələf edilməməli, monastrlarda inziva həyati yaşayan insanlara toxunulmamalı idi.³ Bütün bunlar Azərbaycanın fəthi əsnasında bağlanmış müqavilə mətnlərində də öz əksini tapırdı.⁴

Fəth olunan digər bölgələrdə olduğu kimi, İslamın Azərbaycanda yayılmasının tarixi, coğrafi, siyasi, hərbi, iqtisadi, ictimai və dini xarakterli çoxsaylı səbəbləri mövcuddur. Fütuhatın başladığı ərafədə bölgədəki qeyri-sabit siyasi vəziyyət, çoxillik mühəribələrin törətdiyi iqtisadi və sosial böhran, rəsmi və hakim dindən kənardə qalan din və inancların təqibə məruz qalması kimi lokal xarakterli səbəblərlə yanaşı, ilk

¹ Bünyadov, s. 81.

² Bünyadov, s. 79.

³ Təbəri, III, 226-227.

⁴ Muğan, Ərdəbil və Naxçıvan əhalisi ilə bağlanmış müqavilə mətnləri üçün baxın: Təbəri, IV, 153-154, 157-158; Bəlazuri, s. 282.

İslam fətləri ilə birlikdə nəzəriyyədən təcrübəyə keçən din, inanc azadlığının təminatı məsələsi də bu prosesdə mühüm rol oynamışdır. Xilafətin sərkərdə və valiləri ilə Azərbaycanın müxtəlif bölgəlerinin əhalisi arasında bağlanılan müqavilələrin şərtləri bu fikri dəstəkləyir. Bu müqavilələrin böyük əksəriyyətində əhaliyə İslam dövlətinin təbəəsi sıfəti ilə yaşama və mülkiyyət hüququ kimi əsas insan hüquqları ilə yanaşı, din və inanc azadlığının da təmin olunduğu, öz məbədlərində dini ayin və mərasimləri sərbəst şəkildə icra etmək hüququnun toxunulmazlığı xüsusi olaraq vurğulanır.¹ Digər tərəfdən bu müqavilələrin bir çoxunda uşaq, qadın, xəsta, fağır-füqəra kimi xüsusi qayğı və dəstəyə ehtiyacı olan zəif və zərif insan qrupları ilə yanaşı, özlərini ibadətə həsr etmiş din xadimlərinin də cizyə şərtindən azad edilməsi qeyd olunmaqla² yerli xalqın inanclarına hörmət və həssaslıqla yanaşılması da əhalinin İslama rəğbət qazanmasına təsir edirdi.

Bütün bunlar İslamin Azərbaycanda yayılmasında məcburi müsəlmanlaşdırma prosesinin həyata keçirilmədiyini göstərir. Heç bir tarixi əsası olmayan "qılinc müsəlmanı" termini ilə əlaqəli hələ ötən əsrin əvvəllərində məşhur İngilis şərqsünnasi De Lacy O'Leary İslam hakimiyyətindəki xalqların qılınc gücünə müsəlmanlaşdırıldığı fikrinin tənqidinə həsr etdiyi "Yolların ayricında İslam" adlı əsərində belə deyirdi: "Tarix göstərir ki, təəssübkeş müsəlmanların dünyani başdan-başa dolaşaraq fəth etdikləri yerlərin xalqlarına İslami qılınc güclüne qəbul etdiridlərinə dair əfsanə tarixçilərin indiyədək təkrarladıqları ən fantastik cəfəng miflərdən biridir".³ Phi-

¹ Baxın: Təbəri, IV, 153-154, 157-158; Bələzuri, s. 282

² Cənubi Azərbaycan əhalisi ilə bağlanmış müqavilə mətninə baxın: Təbəri, IV, 153-154.

³ De Lacy O'Leary, Islam at the Cross Roads, London, 1923, s. 8.

lip Hitti "Ərəb Tarixi" adlı əsərində İslam fətləri əsnasında müsəlmanların bir əlində Quran, digər əlində qılıncla dini məcburi şəkildə yadıqlarına dair xristian müəlliflərinin iddialarının həqiqətdən uzaq olduğunu göstərir.¹

Ümumilikdə İslam fətləri xilafətin ərazisinin genişləndirməsi məqsədi daşıyırırsa da, fəth olunan bölgələrin əhalisini xilafətin təbəəsinə çevirməklə kifayətlənir, yerlilərin zorla müsəlmanlaşdırılması prosesini nə qarşıya məqsəd qoyur, nə də bunu təcrübədə reallaşdırırı. Bu, bir tərəfdən nəzəri olaraq dində məcburiyyət olmadığını dair İslamın ümumi principine² və Əhli Kitab statusu altında digər din mənsublarına verdiyi təbəəlik hüququna bağlı idisə, digər tərəfdən süni şəkildə müsəlmanların sayının artırılması nticəsində cəmiyyətdə qeyri-səmimi mühitin yaradacağı mənfi nəticələrdən uzaq qalmaqla da əlaqəli idi. Bunun təbii nəticəsi olaraq Suriyadan Şimali Afrikaya, Balkan yarımadasından İspaniyaya dək uzun əsrlər müsəlmanların hakimiyyətində qalmış bölgələrdə bu gün də xristian və yəhudİ əhalinin varlığı, fəth olunan yerlərdə əhalinin din seçimində sərbəst qaldığı həqiqətinin danılmaz sübutudur.

Əlbəttə, xilafət orduları fəth olunan bölgələrin əhalisinin zorla müsəlmanlaşdırılmamaqla yanaşı, əsla onların İslami seçiməsinə laqeyd də deyildilər. Əksinə, fətlər zamanı yerli əhaliyə təklif olunan üç seçimdə birincisi məhz yerli xalqın

¹ Hitti, History of the Arabs, s. 143 (Hitti, fətlərin səbəbinin nə klassik müsəlman tarixçilərinin göstərdiyi kimi tamamən inancda əlaqəli, nə də xristian müəlliflərin "Ya Quran (İslam) ya qılınc (ölüm)" iddiasında olduğu kimi deyil, həqiqətdə iqtisadi səbəblərə baş verdiyini irəli sürür və qeyri-müsəlman əhalisi "zimmî" statusu verilib cizyə vergisi təyin olunmasının da bunurla əlaqələndirir).

² Dində məcburiyyət olmadığını bildirən Quran ayələri üçün baxın: əl-Bəqərə, 2/256; Yunis, 10/99; əl-Kəhf, 18/29.

öz azad iradəsi ilə İslami qəbul etməsi idi ki, ilk dəfə "cizyə ayəsi" də adlandırılan "Tövbə" surəsinin 29-cu ayəsi ilə 630-cu ildə Təbuk qəzvəsi əsnasında tətbiq olunmağa başlayan bu yanaşma sonrakı fəthlərin də qalıcı principinə çevrilmişdi.¹ Ziyad ibn Cəzəl-Zübeydinin 642-ci ildə İsgəndəriyyənin fəthi əsnasında şahidi olduğu hadisə, ümumiyyətlə, İslam fəthlərində müsəlmanların yerli əhalinin din və inancına müdaxilənin çərçivəsini göstərməsi baxımından mühümdür: "Fəth əsnasında əlimizə keçən misirli əşirləri ilə bir yerə toplaşdıq, xristianlar da gəldilər. Biz hər bir əsirə İslami seçmək və yaxud Xristianlıqla qalmaq seçimini təklif edirdik. Onlardan hansısa İslami seçəndə fəth əsnasından daha yüksək səslə təkbir gətirərək o şəxsi öz sıramıza qəbul edirdik, Xristianlığı seçənlər olanda da xristianlar hayqraraq onu öz təraflarına keçirildilər. Biz həmin şəxslə cizyə müqaviləsi bağlayırdıq, lakin o qədər məyus olunduq ki, sanki aramızdan biri onların tərafına keçib".²

Xilafət ordularının Azərbaycana yürüşünün birinci mərhələsində cizyə müqabilində müqavilə bağlanaraq öz dinində qalma seçimi verilen əhalisi xilafətin təbəəliyinə daxil edilmiş, bölgəyə qarşı aparılan yürüşlərin ikinci mərhələsində, xüsusilə xəlifa Osman ibn Əffanın hakimiyyəti dövründən etibarən İslamın yayılması istiqamətində konkret addımlar atılmışa başlanmış, vali və idarəçilər bu işin önündə gəlmisdilər. Bəlazurinin verdiyi məlumatə görə, 646-47-ci ildə Kufə valisi Vəlid ibn Utbənin Cənubi Azərbaycana hakim təyin etdiyi əl-Əşəs ibn Qeys ilk növbədə kufəlilərdən ibarət ordunun dəstəyi ilə bölgə əhalisinin daha əvvəl Hüzeyfə ibn əl-Yəman və Utbə ibn Fərqadla bağladıqları müqavilələri yeniləmiş, ar-

¹ İbn Səd, ət-Tabaqat, II, 150-153; Təbəri, III, 100-111.

² Təbəri, IV, 105-106.

dindan divandan maaş alan ərəblərin bir hissəsini bu bölgədə məskunlaşdıraraq onlara xalqı İslama dəvət etməyi həvalə etmişdi.¹ Onun bu icraati qısa müddət ərzində yerli əhalisi arasında yeni dinin öyrənilməsi və mənimşənilməsi istiqamətində müsbət nəticə vermişdir. Təxminən on il sonra xəlifə Əli ibn Əbu Talib tərəfindən vali olaraq təkrar bölgəyə göndərilən əl-Əşəs ibn Qeys əhalinin böyük hissəsinin müsəlman olduğunu və Quran oxuduqlarını görmüş, divandan maaş alan ərəblərin bir hissəsini Ərdəbildə məskunlaşdıraraq şəhəri abadlaşdırmış və orada məscid inşa etmişdi.²

Azərbaycanda İslamın yayılması prosesində böyük rolü olan ərəb qəbilələrinin kütləvi şəkildə bölgəyə yerləşdirilməsi fütuhatın birinci mərhələsi üçün səciyyəvi xarakter daşıımırdı. Yerli xalqın müsəlmanlarla ilk qarşılaşması və ünsiyyəti hərbi səfərlərdə iştirak edən ordu mənsubları vasitəsilə mümkün idi. Fəthlər əsnasında Azərbaycana suriyalılardan mütəşəkkil hərbi birləşmələr də gəlmiş,³ lakin bölgəyə uzunmüddətli hərbi səfərə göndərilən ordular daha çox Kufə qoşunlarından ibarət idi. Bəlazurinin rəvayətinə görə, Nihavənd döyüşündə iştirak edən Bəsrə, Hicaz və digər yerlərin əhalisi zəfərdən sonra geri dönmüş, kufəlilər bölgədə qalaraq fəthləri Azərbaycan istiqamətində davam etdirmişdir.⁴ Təbərinin verdiyi məlumatə görə, qırx minlik Kufə ordusunun dörd mini Rey, altı mini Azərbaycan vilayətinə safər edərək orada yerləşdirilir, döyüşçülər bölgədə dörd il boyunca qalır, daha sonra eyni sayda yeni hərbi birləşmələrlə əvəz olunurdu.⁵

¹ Bəlazuri, s. 459.

² Bəlazuri, s. 460.

³ Təbəri, IV, 248-249; Bəlazuri, s. 278.

⁴ Bəlazuri, s. 458.

⁵ Təbəri, V, 45.

Azərbaycanın müxtəlif bölgələri ilə bağlanılan müqavilə mətnləri göstərir ki, yerli xalqa hərbi xidmətdə iştirak etdikdə cizyə vergisindən azad olmaq imkanı verilirdi.¹ Beləliklə, həm cizyə qarşılığında xilafətin təbəəsi olan "zimmilər", həm də İslami qəbul edən yerli xalq hərbi yürüşlərdə iştirak edərək yeni dinin mənsublarını yaxından tanumaq və ünsiyət qurmaq imkanı əldə edirdilər ki, bu da bölgədə İslamın yayılması prosesində mühüm rol oynamışdır.

İslamın Azərbaycanda yayılması prosesində bölgəyə yerləşdirilən ərəb qabilələri üçün qarnizon şəhərlərinin – rabatların inşasının da böyük rolu oldu. Xüsusilə Xəzərlərə aparılan yüz ildən artıq davam edən müharibə xilafət ordusunun Şimali Azərbaycanın Bərdə, Beyləqan, Qəbələ və digər strateji cəhətdən mühüm məntəqələrində möhkəmlənmək məcburiyyəti yaradırdı.² Ordugah şəhərlər yerli əhalidən təcrid olunmuş şəraitdə deyil, əksinə bölgə ilə bağlanmış müahidələrə də qeyd olunduğu kimi, yerlilərin iştirakı və dəstəyi ilə fəaliyyət göstərirdi. Buna görə də xilafət ordusu ilə yerlilər arasındakı əlaqələrin intensivliyi ordugahların qısa bir zamanda ətraf bölgənin şəhər həyatı mərkəzinə, ümumilikdə isə vahid İslam mədəniyyəti dəyərlərinin yaşandığı və ötürüldüyü mərkəzə əvviləşməsinə xidmət göstərirdi.

İslamın gəlişi əsnasında Azərbaycanın dini demografiyadakı müxtəliflik yeni dinin yayılış prosesinə də öz təsirini göstərmişdi. Belə ki, Şimali Azərbaycanda Albaniyanın hakim dini Xristianlıq, ölkənin cənubunda isə I Şapurun (242-272) hakimiyyəti dövründə Sasanişlərin rəsmi dini olan Zərdüştilik geniş vüsət almışdı. Mənsublarının sayına və rəsmi təmsilə görə bu iki dinlə müqayisədə daha az əhəmiyyət daşımaqla

¹ Təbəri, IV, 155

² Bünyadov, s. 150.

birlikdə manilik və nəsturilik də bölgədəki inanclar arasında idi. Qurana görə, yəhudilər və xristianlar Əhli-Kitabdırular və cizyə qarşılığında xilafətin təbəəsi olmaq hüququnu əldə edirdilər. Bu Azərbaycanın fəthi əsnasında da ümumi qəbul edilmiş prinsip olaraq bölgə əhalisi ilə bağlanulan müahidə mətnlərində qeyd olunmuşdur.¹ Diger tərəfdən, Quran'da "Məcusi"² şəklində keçən Zərdüştiliyin hələ Məhəmməd peyğəmbər həyatda ikən Ərəbistan yarımadasının Yəman³, Oman⁴ və Bəhreyn⁵ bölgələrində yaşayan mənsubları ilə xüsusi şərtlər altında⁶ cizyə müqaviləsi bağlamışdı. Məhəmməd peyğəmbərin bu qərarı dörd xəlifa dövründə də tətbiq edilmişdi. Azərbaycan ərazisində bağlanılan müahidə mətnlərində xristian və yəhudilərlə birlikdə məcəsilərə də cizyə müqabilində inanc və ibadət azadlığının vəd olunması⁷ bunun açıq göstəricisidir.

Sistanlı anonim müəllifin XI əsrə aid edilən "Tarixe-Sistan" əsərində qeyd olunan məlumat Zərdüştiliyin təzyiqə məruz qalıb-qalması məsələsinə qismən izah gətirə bilər. Bu məlumatə əsasən, Əmavi xəlifəsi Müaviyə ibn Əbu Süfyanın 671-ci ildə İraq valiliyinə təyin etdiyi Ziyad ibn Əbib (Əbu Süfyan) Sistana göndərdiyi məmuruna Zərdüştiliyin bölgədəki

¹ Bəlazuri, s. 282.

² əl-Həcc, 22/17.

³ Bəlazuri, s. 92-93, 97.

⁴ Bəlazuri, s. 106.

⁵ Bəlazuri, s. 107-111.

⁶ Həmidullah, əl-Vəsaiqüs-siyasiyya, s. 150. Xristian və yəhudilərdən fərqli olaraq məcəsilərin kəsdiyi heyvanların yeyilməməsi və məcəsi qadınlarla nikah münasibəti qurulmaması nəzərdə tutulur. Məcəsilərin Əhli-Kitab sayıldığını deyən Əli ibn Əbu Talib kəsdikləri heyvanların yeyilməsinin və qadınları ilə ailə kurulmasının müsələmlərinə qadağan olmasının səbəbini onların şirkə düşməsi ilə əlaqələndirir. Əbu Yusif, s. 140-141.

⁷ Bəlazuri, s. 282.

dini liderini öldürməsini və məbədlərini yandırmasını əmr edir. Ziyadın sərəncamı zərdüştilərlə yanaşı, yerli müsəlmlər tərəfindən də güclü etirazla qarşılanır və vəziyyət barədə paytaxt Dəməşqə şikayət olunur.¹ Doğru qəbul edildiyi halda bu rəvayət xilafət tarixində bəzi idarəçilərin fərdi qaydada göstərdiyi dini düzümsüzlük təşəbbüsündən xəber verməklə yanaşı, müsəlman əhalinin qeyri-müsəlman qonşularının din azadlığı hüququnu kütłəvi şəkildə müdafiə və himayə etmə həssaslığını da göstərir.

Bu səbəblə Azərbaycanda İslam fəhləri ərefəsində Zərdüştilik mənsublarının məhz "Əhli-Kitab olmadıqları üçün gördükleri təzyiq və təqibə görə"² din dəyişdirikləri qənaəti tarixi hadisələrin gedisatına uyğun yanaşma deyil. Doğrudur, Azərbaycanın şimalı ilə müqayisədə cənubda İslamın yayılması prosesi daha tez başa çatdı ki, bunda yerli idarəçilərin təşviqi, cizyədən azad olmaq, İslam dövlətinin siyasi və ictimai həyatında aktiv rol almaq istəyi kimi səbəblərin təsirləri az deyildi. Lakin Cənubi Azərbaycanda İslamın daha sürətlə yayılması bölgənin asılı olduğu Sasani imperiyasının süqutu ilə birlikdə Zərdüştiliyyin rəsmi və hakim din mövqeyinə xitam verilməsi ilə də bağlıdır. Buna görə də təsadüfi deyil ki, Cənubi Azərbaycanın dehqan-feodallarından mütəşəkkil aristokratiyasının İslami qəbul etməsi prosesi kəndli kütłələrindən daha əvvəl baş verirdi.³

Azərbaycanın şimalında İslamın yayılması prosesi isə Xristianlığın rəsmi təmsilçisi və hamisi mövqeyində olan Bizans dövlətinin, həmçinin ərəb xilafətinin Zaqqafqaziyadakı yüz illik rəqibi sayılan Xəzərlər faktorunun da təsiri ilə cənubla-

¹ *Tarixe-Sistan*, s. 74-75.

² Bünyadov, 79.

³ Bünyadov, s. 80-82.

müqayisədə daha yavaş getsə də, tədricən Xristianlıq, xüsusiilə zadəganlar arasında öz yerini İslama verirdi. Bununla birlikdə erməni katolikosluğunun müraciəti əsasında 1836-cı ildə Peterburq Müqəddəs Sinodunun qərarı ilə lağv olunanadək Alban kilsəsinin bölgədəki varlığı davam etmişdir.¹

Nəticə

Yuxarıda qeyd olunan dini, siyasi, iqtisadi və sosial səbəblərə görə İslamın Azərbaycanda yayılması prosesi çox uzun sürmədi. Artıq VIII əsrin əvvəllərində İslam Azərbaycanın hakim dininə çevrilə bilməşdi. Xüsusilə, İslam tarixində "İkinçi fitnə" adlandırılan vətəndaş müharibəsinin (680-692) başa çatmasından sonra Əmavi xəlifəsi Əbdülməlik ibn Mərvanın (685-705) xilafətin mərkəzləşdirilməsi istiqamətində apardığı vahid dil siyasəti İslam dininin bölgələrdə yayılması prosesini sürətləndirdi.

Müsəlmanlar fəth etdikləri ərazilərdə yaşayan insanları nə öldürdülər, nə də köləyə çevirdilər. Beləliklə, insanların öz dinində qalmaqla yanaşı, İslamın təbliği ilə tanış olmaları, gələcəkdə onların həqiqəti öz iradələri ilə seçməsinə imkan yaradacaqdı. Fəth olunan digər bölgələrdə olduğu kimi Azərbaycanda da İslamın təbliği yalnız nəzəri deyil, həm də kütłəvi formada bölgələrə yerləşdirilən müsəlmanların² qurdugu

¹ Fəridə Məmmədova, *Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası*, Bakı, 1993, s. 228. Albaniya əhalisinin qırğıryanlaşdırılması prosesi ilə əlaqəli baxın: Bünyadov, s. 83 vd.

² Yuxarıda da qeyd olunduğu kimi, xalifa Əli ibn Əbu Talibin Kufaya vali təyin etdiyi əl-Əşəs ibn Qeys əhalisinin böyük bir hissəsinin müsəlman olduğunu gördüyü Ərdəbila divandan maaş alan ərəb qəbilələrini məskunlaşdırmış və şəhəri abadlaşdıraraq məscid inşa etmişdir. Bələzuri, s. 460

ictimai münasibətlər vasitəsilə həyata keçirilmişdir ki, bu da yerli xalqın müsəlmanların inanc, əxlaq qaydaları və davranış şəkillərini birbaşa müşahidə edərək yeni dini anlamasına və mənimmsəməsinə səbəb olmuşdur.

İstifadə olunmuş ədəbiyyat siyahısı

1. Bakıxanov, Abbasqulu Ağa, *Gülistani-İrəm*, Bakı, 1991.
2. Bələzuri, Əhməd ibn Yəhya, *Fütuhul-Buldan* (thq: Abdullah Ənis Təbbə), Beyrut, 1987.
3. Bünyadov, Ziya, *Azərbaycan VII-IX əsrlərə*, Bakı, 2005.
4. Əbu Yusif, Yaqub ibn İbrahim, *Kitabul-xərac* (nəşrə həzırlayan: Muhibbuddin əl-Xətib), Qahirə, 1397.
5. Fazili, Abdulla, *Atropatena (Eradan əvvəl IV – eranın VII əsri)*, Bakı, 1992.
6. Hitti, Philip K., *History of the Arabs*, London, 1946.
7. Həmidullah, Məhəmməd, *əl-Vəsaiqüs-siyasiyyə*, Beyrut, 1985.
8. İbn Səd, Əbu Abdullah Məhəmməd, *Kitabut-təbəqatil-kəbir*, Qahirə, 2001, I-XI.
9. Kalankatuklu, Moisey, *Albaniya tarixi*, Bakı, 1993.
10. Kennedy, Hugh, *The Prophet and the Age of the Caliphates*, Böyük Britaniya, 2004.
11. Məmmədova, Fəridə, *Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası*, Bakı, 1993.
12. Paşazadə, Allahşükür, *Qafqazda İslam*, Bakı, 1991.
13. *Tarixe-Sistan – The Tarikh-e Sistan* (thq: Məlikuşşuara Məhəmməd Taqi Bahar / trc: Milton Gold), Roma, 1976.
14. Təbəri, Əbu Cəfər ibn Cərir, *Tarixul-uməm vəl-muluk* (thq: Məhəmməd Əbul-Fazl İbrahim), Beyrut, 1967, I-XI.

AZƏRBAYCANDA ƏNƏNƏVİ İSLAMİ CƏRƏYANLAR¹

Aqil Şirinov*

İslami cərəyanların Azərbaycandakı fəaliyyətlərinin tarixi seyi: İlk hicri əsrən etibarən Azərbaycan İslam mərkəzli dini qrupların aktiv fəaliyyət göstərdiyi bölgələrdən biri olmuşdur. Təsadüfi deyildir ki, hazırda ölkəmizdə tərəfdarı olmayan, hətta tarix səhnəsində silinmiş bəzi dini cərəyanlar da Azərbaycanda mövcud olmuşdur. Bu cərəyanlardan biri hicri II əsrin əvvəllərində yaranmış *mötəzilə* məzhəbidir. Bu məzhəbin nümayəndələri İslam əqidəsini rasional dəlliərlə əsaslandırmış məqsodını daşıyan kəlam elminin qurucusu hesab olunurlar. Mənbələrdə mötəzilənin qurucusunun Vasil ibn Ata olduğu qeyd olunur. Qurulduğu dövrdən etibarən dini mətnlərin təhlilində ağıla böyük önəm verən bu məzhəb 5 prinsipə (əl-usulul-xamsə)² əsaslanan əqidə sisteminə malik olmuşdur.

Məşhur mötəzilə alimi Əbü'l-Qasim əl-Bəlxî (ö. 319/931) özünün İslam məzhəbləri tarixinə dair yazdığı "Məqalətül-

¹ Məqalədə əsasən ölkəmizdəki İslamin əqidə və fiqh məzhəblərinin tarixində bəhs olunur.

² İlahiyyat üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin müəllimi

² Bu beş prinsip tövhid, adl, vəd və vəid, əl-əmrə bil-məruf vən-nəhyu anıl-münkar və əl-mənzilə beynəl-manziləteyndir. Məqalənin strukturunu bu prinsipdən geniş şəkildə bəhs etməyimizə mane olur. Bu prinsiplər haqqında bax. Qazi Əbdülcəbbər, *Şərhul-Üsulil-xamsə*, thq. Əbdülkərim Osman, Əhməd Əbu Haşim, Qahirə, 1988.

lamiyin" adlı əsərinin mötəziləyə həsr etdiyi fəslində (*Babu zikril-mutəzilə*) Beyləqan və Bərdədə xeyli sayıda mötəzilə məzhəbinin nümayandələrinin yaşadığını qeyd edir. Ona görə Beyləqanın əhalisinin hamısı mötəzilənin əsas prinsipi olan "ədl" prinsipini müdafiə edənlərdən ibarət olmuşdur. Onlardan bir qismi xəvaric məzhəbindən olsa da mötəzilə ilə aralarında ədl görüşündə bir ixtilaf yaşanmamışdır. Bəxli Bərdədə də mötəzilənin xeyli ardıcılının olduğunu bildirir. Onun verdiyi məlumatə əsasən Bərdə əhalisinin bir qismi Bəsrə mötəzilə məktəbinin böyük alımlarından olan Zirat ibn Əmrin (ö. 200/815 [?]) qurduğu deyilən "zirariyyə" məzhəbinə mənsub olmuşları. Əslinde mötəzilə məzhəbinin mənsubları yaradığı dövrdən etibarən Azərbaycana gələrək öz görüşlərini yaymağa başlamışdır. Belə ki, məzhəbin qurucusu sayılan Vasil ibn Ata ən nüfuzlu tələbələrindən biri olan Osman ət-Tavili mötəzililiyi yaymaq üçün Azərbaycana göndərmişdi¹. Buradan mötəzilənin Azərbaycana Osman ət-Tavil tərəfindən gətirildiyini irali sürmək mümkündür. Onun fəaliyyətin nəticəsinə Bərdə və Beyləqan kimi qadim şəhərlərdə mötəzilə güclü dayaqlara malik olmuşdur. Əbu Said əl-Bərdai (ö. 317/930) və Məhəmməd ibn Abdullah əl-Bərdəi əl-Mötəzili² kimi məşhur mötəzilə alımları Bərdədə yaşamışlar.

¹ Əbü'l-Qasim əl-Balxi, *Maqalatul-İslamiyyin* (*Babu zikril-mutəzilə*, *Fazlul-ittizal* və *təbaqatul-mutəzilə* adlı əsərin içində, thq. Fuad Seyyid, Tunis, 1974, s.111)

² Əhməd ibn Yəhya əbnül-Mürtəza, *Təbaqatul-mutəzilə*, thq. Susanna Diwald-Wilzer. -- Wiesbaden: Franz Steiner Verlag, 1961/1380, s. 32. Əsərdə Tavilin göndərildiyi yer Ərməniyyə kimi keçir. Qeyd edək ki, Ərməniyyanın ermanırla heç bir əlaqəsi yoxdur. Bu ad Əməvilər və Abbasilər dövründə Azərbaycan ərazisini dəhətə edən izibati vahid idi.

³ Əmir Rza Kəhhalə, *Mücəməl-müəllifin*, Beyrut: Məktəbətül-müsənnə, tərrixsiz, X, 202-203

Mötəziləlik bu məzhəbə mənsub olan Abbasi xəlifləri Məmən, Mötəsim və Vasiqin dövrlərində öz inkişafının zirvə nöqtəsinə çatmış, lakin başda Mütəvəkkil olmaqla daha sonra gələn xəliflərin dövründə təqibə məruz qalaraq xeyli zəifləmişdir. Səlcuqilər dövründə, xüsusən nüfuzlu vəzir Nizamülmükkün fəaliyyəti nəticəsində əşərliyin İslam dünyasında həkim əqidə məzhəbi statusuna yiyələnməsi ilə mötəzilə daha da zəifləmiş və tarix səhnəsində silinmişdir. Lakin qeyd etmək lazımdır ki, bir əqidə məktəbi kimi mövcudluğunu davam etdirməsə də, mötəzilə məzhəbinin görüşləri, xüsusilə şəliyin qollarından sayılan zeydiyyə məzhəbinin ideyalarında davam etmişdir. Həmçinin ımnamiyyə məzhəbinin tövhid və ədlə bağılı görüşlərində mötəzilənin prinsiplərinə oxşar fikirlər var.

Azərbaycanda mövcud olmuş, lakin varlığını qoruya bilməmiş məzhəblərdən biri də *ismailiyyə* məzhəbidir. Bu məzhəbin nümayandələri İmam Sadıqdən sonra 7-ci imamın onun oğlu İsmayııl olduğunu müdafiə etmişlər və məhz bu səbəbdən ismaililər adlandırılmışlar. Müqəddəs mətnlərin zahiri mənalarının deyil, batını mənalarının əsas olduğunu müdafiə etdiyi üçün bu məzhəbə "batinilik" də deyilmişdir. Zamanla ismaililik *nizarilik* və *müstəlilik* olmaqla iki qrupa bölnülmüşdür. Xüsusən nizarilik mənsubları öz məzhəblərinin İslam dünyasının hər tərəfində yayılması üçün böyük cəhd göstərmiş və hətta bunun üçün "dəvət" adlandırdıqları bir təbliğat metodu da inkişaf etdirmişlər². Ümumiyyətlə, ismai-

¹ İsmail K. Poonawala, "Kuran'ın İsmaili Yorumu", trc. Mustafa Öz-türk, *Ondokuz Mayıs Üniversitesi İlahiyat Fakültəsi Dergisi*, 2003, say: 16, s. 365-66

² Bax. Mehmet Ali Büyükkara, "İsmaililere Atfedilen "Dokuz Aşamalı Da'vet Süreci" Üzerine Bir İnceleme", *İLAM Araşturma Dergisi*, 1998, cilt: III, say: 2, s. 35-49.

lilikdə İslamlı yanaşı Zərdüştilik, Maniheizm və Xristianlıq kimi dinlərin və Neo-Platonizm kimi fəlsəfi cərəyanların təsir-lərini görmək mümkündür¹.

Tarixi mənbələrdən məlum olur ki, Azərbaycanda da ismaililiyin nümayəndələri yaşamışlar. Belə ki, məşhur İsmaili filosofu və Rey bölgəsində ismaililiyin baş dəvətçisi olan Əbu Hatim ər-Razi təbliğat fəaliyyətini Azərbaycan torpaqlarına qədər genişləndirmiş, bu məqsədlə çox sayıda ismaili dəvətçi göndərmişdi². Əbu Hatim ömrünün sonlarında təqibə məruz qalaraq Azərbaycana qaçanda Müsafirlərin (Sələrilər) ərazi idarəçilərindən olduğu bildirilən Müflih adlı bir şəxsə siğinmiş və 322/934-cü ildə orada vəfat etmişdir³. Sələrilər dövrünün sikkələrini tədqiq edən bəzi müəlliflər bu xanadən idarəçilərindən bəzilərinin Məhəmməd ibn İsmayılh Mehdi kimi qəbul edən Qərməti İsmaililiyinə mənsub olduğunu irəli sürmüslər⁴.

İsmaililərin Azərbaycana maraqlı sonrakı dövrdə də davam etmişdir. İsmailiyyənin baş daisi (dəvətçisi) Müəyyəd fid-Din Şirazı (470/1078) də məzhəbi yamaq üçün Azərbaycana səfər etmişdir⁵.

Tarixi mənbələrdə ismaililiyin ən böyük qolu olan nizariliyin də Azərbaycanda tərəftarlarının olduğu qeyd edilir. Belə ki, Azərbaycan Atabayı Qızıl Arslan 1191-ci ildə məhz bir ni-

¹ Bax. Wilferd Madelung, "İsmâ'ilîlik: Eski ve Yeni Davet", trc. Muzaffer Tan, *Dinî Araştırmalar*, 2006, cilt: IX, say: 25, s. 281-294

² Farhad Daftary, *The Ismailis: Their History and Doctrines*, Cambridge, 2007, s. 112

³ Farhad Daftary, *Ismaili Literature: A Bibliography of Sources and Studies*, London, 2004, s. 12, 16; Farhad Daftary, *The Ismailis: Their History and Doctrines*, Cambridge, 2007, s. 112

⁴ Farhad Daftary, *Ismaili Literature*, s. 16

⁵ Daftary, *Ismailis in Medieval Islamic Societies*, s. 128

zari fədaisi tərəfindən öldürülmüşdü¹. Nizari ismaililiyinin tarixində "əd-dəvətul-cadidə" (yeni dəvət) adlanan təlimin qurucusu olan, böyük bir hərbi qüvvəyə və fədai ordusuna malik olan Həsən Səbbahın Azərbaycanda tərəfdarlarla malik olduğu, hətta xürrəmилərin qalığı hesab edilən qrupların onun dəvətinə qoşulduğu qeyd olunur². Mongolların öldürdüyü sonuncu Əlamut hakimi Rükneddin Xürşahın kiçik oğlu Şəmsəddin nizari əyanları məhz Azərbaycanda gizlətmışlar. Şəmsəddin və ondan sonra bir neçə nizari imamı məhz gizli şəkildə Azərbaycanda yaşamışlar. İsmaililik məzhəbina mənsub olan məşhur şair və səyahətçi Nizari Qohistaninin Səfərnəməsində onun 679/1280-ci ildə dövrün ismaili imamı Şəmsəddin Məhəmmədi Azərbaycanda gördüyüna dair işarələr vardır³. Bu da nizariliyin 13-14-cü asrlarda də Azərbaycanda güclü dayağa malik olduğunu göstərir. Əks təqdirdə ismaililər Allahu yer üzündəki təmsilciləri hesab etdikləri imamlarını məhz Azərbaycanda gizlətməzdilər.

Azərbaycanda mövcud olan ənənəvi İslam məzhəbləri:

1. Şiəlik (İmamiyə):

Ərəb sözü olan "Şi'a" Azərbaycan dilinə tərcümədə tərəfdar mənasını verir. İslam tarixində isə Həzret Əli tərəfdarı olduğunu söyləyən etiqad və fiqh məzhəbləri belə adlandırılmışdır. Dövrümüzdə Şia məzhəbi deyildiyində daha çox İmamiyə-İsnəəsəriyyə məzhəbini başa düşülür. Bu məktəb tarix boyunca bir çox önemli alim yetişdirmişdir. Bunlar arasında Əbu Səhl ən-Noubəxi (ö. 311/923), Məhəmməd ibn Məhəmməd Daftary, *Ismaili Literature*, s. 111

¹ Farhad Daftary, *Ismaili Literature*, s. 111

² Daftary, *Ismailis in Medieval Islamic Societies*, s. 132

³ Farhad Daftary, *Ismaili Literature*, s. 66; Daftary, *Ismailis in Medieval Islamic Societies*, 185-186

məd ibn Numan əl-Müfid (ö. 417/1026), Seyyid Mürtəza (ö. 436/1044), Əbu Cəfər ət-Tusi (ö. 460/1067), Nəsirəddin Tusi (ö. 672/1274), İbn Meysəm əl-Bəhrani (ö. 699/1299), Mühəqqiq əl-Hilli (ö. 676/1277), İbn Mütəhəhər əl-Hilli (ö. 726/1325), Şəhidi-Əvvəl (ö. 786/1384), Şəhidi-Sani (ö. 966/1559 [?]), Məhəmməd Baqır əl-Maçlisi (ö. 1110/1698-99 [?]), Hürr əl-Amili (ö. 1104/1693), Feyzi-Kaşani (ö. 1090/1679), Müqəddəs Ərdəbili (ö. 993/1572), Şeyx Mürtəza Ənsari (ö. 1281/1864) və sairə kimi bir çox önəmlı alimlərin adlarını qeyd etmək mümkündür.

İmamiyyə məzhəbinin nümayəndləri ilk dövrlərdən etibarən Azərbaycanda yaşamışlar. Məsələn, şia rical kitablarında 11-ci İmam Həsən əl-Əskərinin tərəftarları arasında Marağadan olan Əbu Hamid Əhməd ibn İbrahim əl-Məraqinin adı qeyd olunur¹.

İmamiyyə məzhəbinin Azərbaycandakı əsas inkişafını üç mərhələyə bölmək mümkündür. Birinci mərhələ İran və İraq bölgələrinə hakim olaraq Bağdaddakı Abbasi xəlifəsini də özlərinə təbe etdirən Büveyhilər dövründür. Büveyhilər şia-imamiyyə məzhəbinə mənsub idilər və bu məzhəbin mənsublarını dəstəkləyirdilər. Belə ki, başda 4 böyük hədis əsəri (əl-kutubul-ərbəə) olmaqla imamiyyə məzhəbinin bir çox mənbə əsərləri də məhz həmin dövrə qələmə alınmışdır. Aşura mərasimlərinin tantənəli şəkildə qeyd olunması da Büveyhilərin adı ilə bağlıdır².

Büveyhi əmiri Əzududdövlənin dövründə Büveyhilər Təbərstan və Cürçan bölgələrini əle keçirərək öz hakimiyyətləri-

ni Xəzər dənizinə qədər genişləndirmiş³ və beləcə Azərbaycan sərhədlərinə yaxınlaşmışdır. Bu da öz növbəsində şia-imamiyyə məzhəbinin bölgədə intişar tapması üçün münbit şərait yaratmışdı. Məhəmməd ibn Cəfər əl-Məraqi kimi azərbaycanlı şia alimlərinin⁴ məhz bu dövrə yaşadığını nəzərə alsaq qeyd olunan məzhəbin Azərbaycanda yayılma imkanı əldə etdiyini söyləyə bilərik.

İmamiyyə şəsirinin Azərbaycanda yayılmasının ikinci mərhələsi Elxanilər dövrünə təsadüf etmişdir. Belə ki, Hülaku xanın dövründə monqollar yaxın şərqi işgal etmiş və bu bölgədə olan müsəlman dövlətlərin fəaliyyətinə xitam vermişdilər. Hülaku xan özü müsəlman olmasa da, müsəlman vəzirləri və məsləhətçiləri vardı. Bunlardan biri də böyük Azərbaycanlı alim eyni zamanda şia-imamiyyə məzhəbinə mənsub olan Nəsirəddin Tusi idi. Nəsirəddin Tusi Hülakunun vəzirlərindən biri idi və müəyyən səlahiyyətlərə sahib idi. Tusi digər məzhəblərin nümayəndlərinə hörmətlə yanaşsa da, xüsusun şia məzhəbinin inkişafında böyük rol oynamış və bunun sayəsində şielik bölgədə güclənmişdi. İslam dinini qəbul edərək Məhəmməd Xudabəndə adını alan Qazan xanın qardaşı Olcaytu xan da xüsusilə məşhur şia alimi və Nəsirəddin Tusinin tələbəsi olan İbn Mütəhəhər (Əllamə) əl-Hillinin təsiri ilə bu məzhəbi 709 (1309-10)-cu ildə qəbul etmişdir⁵. Onun dövründə şielik Elxanilərin rəsmi məzhəbi statusunda idi. Xütbələr-

¹ Erdoğan Mercil, "Büveyhiler", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, Ankara, 1992, VI, 498

² Nəcəsi, *Rical*, thq. Seyyid Musa Şübeyri Zəncani, Qum, 1416, s. 394; ət-Təfrisi, *Naqdūr-rical*, Qum, 1418, IV, 161; Hürr əl-Amili, *Vasailüs-şia*, thq. Məhəmməd ər-Razi, Beyrut, s. 320

³ Mustafa Öz, "Hilli, İbnü'l-Mutahhar", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, Ankara, 1992, XVIII, 37; Osman Gazi Özgüdenli, "Olcaytu Han", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, Ankara, 2007

¹ Bax. Şeyx Həsən ibn Zeynuddin, *ət-Təhrirut-tavusi*, thq. Fazıl əl-Cövhəri, Qum, 1411, s. 66

² Bax. Ahmet Güner, "Büveyhiler Devrinde Bağdat'a Kerbela/Aşure, Gadir Huması və Benzeri Şii Uygulamaları", *Çeşitli Yönürləriyle Kerbela (Tarih Bilimləri)*, 2010, cilt: I, s. 325-340

də 12 imamın adları qeyd olunur, sikkələrdə onların adları yazılırdı¹. Olcaytunun şə olması başda Azərbaycan və İran olmaqla onun idarəsi altındakı bölgələrdə məzhəbin yayılması üçün mürabit şərait yaratmış və bunun nəticəsində şəlik daha da güclənmişdir.

Azərbaycandakı üçüncü və ən güclü inkişaf dövrü Səfəvilər dövrü hesab olunur. Belə ki, Şah İsmayıll Xətai dövründə şia-imamiyəlik (isnəəşəriyyə) dövlətin rəsmi məzhəbi elan olunmuş və beləcə qeyd olunan məzhəb Azərbaycan və İran ərazisində öz inkişafının ən üst məqamına çatmışdı. Bu dövrdən etibarən şəlik qeyd olunan bölgədə hakim məzhəbə çevrilmişdi. Təsadüfi deyildir ki, Azərbaycanda ən çox şia aliminin fəaliyyət göstərdiyi dövr məhz Səfəvilər dövrü olmuşdur. Bunların içərisində Müqaddəs Ərdəbili kimi bütün şia dünyasında tanılmış böyük alimlər də olmuşdur. Bu azərbaycanlı alimlər yalnızca öz vətənlərində deyil, eyni zamanda o dövrdə şələrin elmi mərkəzi hesab olunan Nəcəf şəhəri başda olmaqla bir çox elm mərkəzlərində fəaliyyət göstərirdilər. Hətta, zaman keçidikcə Nəcəfdə sərf azərbaycanlı (Türk) talabələr üçün qurulmuş şia mədrəsələri fəaliyyət göstərməyə başlamışdı. Bu mədrəsələr içərisində ən nüfuzluslu İrəvan şəhərində Nəcəfə köçərək orada fəaliyyət göstərən və Fazıl İrəvani başda olmaqla bir çox alim yetişdirmiş İrəvani ailəsinin qurduğu "İrəvani Mədrəsəsi" (əl-Mədrəsətül-İrəvaniyyə) idi². Qeyd olunan nəslə mənsub olan bir çox alim indi də İraqda yaşıyır.

¹ Məhəmməd Baqir Xansari, *Rövzətul-cənnat fi əhvalil-üləma vəs-sadat*, thq. Tehran, tarixsiz, II, 284

² Hawza-yi 'Ilmiyya, Shi'i Teaching Institution: An Entry from Encyclopaedia of the World of Islam, ed. Ghulamali Haddad Adel, Mohammad Jafar Elmi, Hassan Taromi-Rad, London, 2012, s. 139; Yitzhak Nakas, *The Shi'is of Iraq*, USA, 2003, s. 261

2. Əhli-sünna:

Bu məktəbin tam adı Əhlüs-sünna vəl-cəmaa şəklindədir. Əhlüs-sünna Peyğəmbərin sünnetinə tabe olanlar mənasındadır. Bu məzhəb öz içərisində iki əsas əqidə-kəlam məzhəbinə ayrılmışdır:

1. Əşərilik. Bu kəlam məktəbinin qurucusu Əbü'l-Həsən Musa ibn İsmail əl-Əşəridir (260-324/837-935). Onun kəlama dair "əl-Lümə", "əl-İbana an usulü-d-diyana", "Məqalatul-İslamiyin", "İstihsanul-xavz fi ilmil-kəlam" adlı əsərləri vardır³. Əşəri məzhəbinin Əbul-Həsən əl-Əşəri xaricində Əbu Bəkr Məhəmməd ibn Tayyib əl-Baqillanı (ö. 403/1013), Əbu Bəkr Məhəmməd ibn Furək (ö. 406/1016), Əbu Mənsur Əbdülqahir ibn Tahir əl-Bağdadı (ö. 429/1037), Əbdülməlik ibn Abdullah ibn Yusuf əl-Cüveyni (ö. 478/1082), Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qazzalı (ö. 505/1011) Faxrəddin ər-Razi (ö. 606/1210), Qazi Beyzavi (ö. 685/1286), Seyfəddin əl-Amidi (ö. 631/1233) və sairə bir çox önəmli təmsilçiləri olmuşdur².

2. Maturidilik: Bu kəlam məktəbinin qurucusu Əbu Mənsur Məhəmməd ibn Məhəmməd əl-Maturididir (ö. 333/944). Onun kəlama dair *Kitabut-Tövhid* adlı əsəri və içərisində kəlam mövzularının da ələ alındığı *Təvilitul-Quran* adlı təfsiri günümüzə qədər gəlib çatmışdır³.

¹ Bax, Şerafettin Gölcük, *Kelam Tarihi*, Konya, 2000, s. 105-110

² Əşəriyyə məzhəbinin görüşləri haqqında geniş məlumat üçün klassik mənbələrdən Əbul-Həsən əl-Əşərinin "əl-İbana an usulü-d-diyana" (təhqiq edən. Abulqadir Arnaut, Deməsq, 1981) və "əl-Lümə" (təhqiq edən. Richard J. McCarthy, Beirut, 1953), ibn Furəkin Mütərrədu məqalatış-şeyx Əbü'l-Həsən əl-Əşəri (təhqiq edən: Daniel Gimaret, Beirut, 1987), mütəssəs mənbələrdən isə Cəlaləddin Məhəmməd Əbdülhamid Musanın "Nəzətul-Əşəriyyə və tatavvuruha" (Beirut 1982) adlı əsərlərinin və Türkiye Diyanet Vəqfi İslam Ensklopediyasının "Əşəriyyə" adlı maddəsinə (Yusuf Şevki Yavuz, İstanbul, 1995, Cild 11, s. 447-455) baxmaq olar.

³ Şerafettin Gölcük, *Kelam Tarihi*, s. 111-118

Əbu Mənsur əl-Maturidi xaricində Maturidi məzhəbinin Əbul-Yusr Məhəmməd ibn Məhəmməd əl-Pəzədəvi (ö. 493/1100), Əbul-Müin ən-Nəsəfi (ö. 508/1115), Ömər Nəsəfi (ö. 537/1142), Əbul-Bərəkat ən-Nəsəfi (ö. 710/1310), Nurəddin əs-Sabuni (ö. 580/1184), İbnül-Hümam (ö. 861/1457), Xıdır Bey (ö. 863/1458) Kəmaləddin əl-Bəyazi (ö. 1098/1687) və bir çox digər önəmlı təmsilçiləri olmuşdur¹.

Tarix içerisinde bir çox sünni fiqh məktəbi mövcud olsa da, bunlardan yalnız dördü dövrümüzə qədər gəlib çatmışdır. Bunlar İmam Əbu Hərifə Numan ibn Sabitə (ö. 150/767) isnad olunan *hənəfi*, İmam Məhəmməd ibn İdris ibn Abbas əş-Şafiiinin (ö. 204/820) adı ilə anılan *şafiliik*, İmam Malik ibn Ənəsə (ö. 179/795) nisbət edilən *malikilik* və İmam Əhməd ibn Hənbəlin (ö. 241/855) adı ilə bağlı olan *hənbəlilik* məzhəbləridir.

Tarixən şafii və maliki məzhəblərinin nümayəndələri əqidədə aşeri, hənəfi məzhəbinin təmsilçiləri isə maturidi olmuşlar. Hənbəli məzhəbinin nümayəndələri isə əsasən, ilk dövrlərdən etibarən "əhlül-hədis" metodu kimi də bilinən və Əhməd ibn Hənbəl tərəfindən müdafiə olunan metodu qəbul edərək əqidədə təvil principini rədd etmiş və heç bir kəlam məktəbini qəbul etməmişlər. Bu baxımdan hənbəlilik fiqh məzhəbi olmaqla yanaşı, həm də özünəməxsus əqidə görüşləri olan bir məzhəb kimi tanınmışdır. Bu metodun ən ümddə principi dini mətnləri heç bir şəkildə yorumlamadan olduğu kimi qəbul etməkdir. Bu, xüsusilə özünü xəbəri sıfətlərə baxışda göstə-

¹ Maturidi məzhəbinin ümddə görüşləri haqqında ətraflı məlumat üçün klassik mənbələrdən Əbu Mənsur əl-Maturidinin *Kitabut-tövhid*, (təhqiq edən: Bekir Topaloğlu, Ankara, 2003), Əbul-Müin ən-Nəsəfinin *Təbsiratul-dilla* (təhqiq edən: Hüseyin Atay, Ankara, 2003), müasir mənbələrdən isə Sönmez Kutlunun İmam Matüridi ve Maturudulik adlı əsərlərə baxmaq olar.

mişdir. Daha sonrakı dövrədə İbn Teymiyyə və İbn Qeyyim al-Cövziyyə tərəfindən inkişaf etdirilən bu metodun ən qatı şəklini 18-ci əsrə yaşımuş Məhəmməd ibn Əbdülvəhhabın tərəftarları tətbiq etmişlər. Vəhhabiliyin Ərəbistan yarımadasında intişar tapdıqdan sonra ənənəvi hənbəli məzhəbinin təsiri get-geda zaifləmiş və bu məzhəbin nümayəndələri vəhhabiliyin təsiri altına düşmüşlər. Məhəmməd ibn Əbdülvəhhabın qardaşı Süleyman ibn Əbdülvəhhab¹ kimi hənbəlilər bu yeni cərəyanqa qarşı çıxaraq ənənəvi hənbəliliyi qorumağa çalışsalar da, qeyd olunan tendensiya artan tempa davam etmişdir. Dövrümüzdə ənənəvi hənbəli düşüncəni mənimsayan çox az sayda insan qalmışdır.

Əhli-sünna məzhəbinin Azərbaycandakı tarixi dərin köklərə malikdir. Belə ki, tarixə nəzər salsaq həm aşərilik və maturidilik kimi sünni əqidə məzhəblərinin, həm də dörd sünni fiqh məzhəblərinin nümayəndəlerinin Azərbaycanda yaşadığının şahidi oluruq.

Sünni məzhəblərin içərisində Azərbaycandan ən qədim tarixə malik olan məzhəblərdən biri hənəfilik olmuşdur. Hənəfiliyin Azərbaycan da daxil olmaqla hicri IV əsrə qədər İslam dünyasında ən çox intişar tapmış fiqh məzhəbi olmasına ən əsas səbəbi Abbasilərin müəyyən dövründə bu məzhəbin dəstəklənməsi olmuşdur. Belə ki, Əbu Hərifənin ən qabaqcıl tələbəsi olan və hənəfi məzhəbinin üç əsas sütunlarından biri hesab edilən Əbu Yusuf həmin dövrədə dövlətin baş qazısı (qa-

¹ Bu hənbəli alimi öz qardaşının fikirlərinə qarşı təngidi münasibət bəsləyərək Məhəmməd ibn Əbdülvəhhabın fikirlərinin sələfin ənənəsinə uyğun olmadığını bildirmişdir. O, vəhhabiliyə qarşı öz təngidi fikirlərini *əs-Səvaiqul-İlahiyə fir-radd al-əvvahabiyyə* (İstanbul, 1412) adlı əsərində irəli sürmüştür.

zil-quzat) olmuş və dövlət ərazisində hüquq birliyini təmin etmək üçün onun göstərişi ilə qazılər Əbu Hənifə tərəftarları arasından seçilmişdir¹. Bu da qeyd olunan məzhəbin başlıca yayılma səbəblərindən biri olmuşdur. Bəzi tədqiqatlarda hənəfiliyin Azərbaycanda fəaliyyət göstərmiş Şirvanşahlar, Sacilər, Atabəylər, Ağqoyunlu və Qaraqoyunlu kimi dövlətlərin də rəsmi məzhəbi olduğu qeyd olunur.²

İlk hicri əsrlərdən etibarən hənəfi məzhəbinə mənsub bir çox azərbaycanlı alimin olması bu məzhəbin ölkəmizdə həmin dövrdən etibarən yayıldığını göstərir. Xüsusən hicri III-IV əsrlərdə Bərdə şəhərində bir çox hənəfi alim yaşayırıdı. İraq hənəfiləri kimi Bərdə hənəfilərinin də bir çoxu əqidədə mötəzilə məzhəbinə mənsub idilər. Bunlardan biri Əbu Səid əl-Bərdəi olmuşdur. Bərdədə anadan olmuş bu məşhur hənəfi alimi hənəfi təbəqat kitablarında məzhəbin böyük alımlarından biri kimi qəbul olunur. Bu da təsadüfi deyildir. Çünkü Bərdəi hənəfi fiqhini dərindən bilməklə yanaşı, həm də onu digər məzhəblərə qarşı müvəffaqiyyətlə müdafiə edirdi. Mənbələrə görə həccə getmək üçün Bərdədən yola çıxan əl-Bərdəi müəyyəyen bir müddət ərzində Bağdadda yaşamış və orada hənəfiliyi, xüsusən, zahiriyə məzhəbinin banisi Davud ibn Əli əl-İsfahaniyə qarşı müdafiə etmiş və onu elmi diskusiyada məğlub etmişdir. Əbu Səidin 317-ci ilin (miladi 930) zilhəccə aynın 10-da Kəbəyə hücum edən qərmətilər tərəfindən öldürülüyü

¹ Nizameddin Ahmedov, "İmam Azam Ebu Hanife'nin Metodunu Benimsəmisi Azərbaycanlı Alimler", *İslam Hukuku Araştırmaları Dergisi*, 2009, sayı: 13, s. 479

² Nizameddin Ahmedov, *eyni məqalə*, s. 479-480; Nailə Süleymanova, *Orta əsr Azərbaycan hüquq məktəbi və onun nümayəndələri*, Bakı, 2011, s. 44-45

qeyd olunur.¹ Azərbaycanın bütün digər böyük şəhərlərində də hənəfi məzhəbinə mənsub xeyli sayda alim yaşamışdır.²

Hənəfilik ilk dövrlərdə Azərbaycanda daha geniş yayılmışa da get-gedə şafilik güclənmış və nəticədə XVI əsrdə qədər hakim məzhəbə çevrilmişdir. Hicri IV-IX əsrlər arasındaki azərbaycanlı alımların içərisində şafii alımların sayının digər məzhəblərə nisbətlə daha çox olması bunu sübut edir. Belə ki, həmin dövr ərzində ölkəmizdə onlara şafii alimi fəaliyyət göstərmişdir.³ Bunların içərisində Şihabəddən Zəncani (ö. 656/1258), Yusif ibn İbrahim əl-Ərdəbili (ö. 832/1429) kimi şafilik içərisində böyük şöhrətə malik xeyli sayda alımlar olmuşdur.

Mənbələrdə Əbhərdə xeyli sayda maliki alimin yaşadığı qeyd olunur.⁴ Xüsusən, hicri III-IV əsrlərdə Əbhəri nisbəsi ilə bir çox maliki alımların adına rast gəlirik. Bunların içərisində Əbu Bəkr Məhammed ibn Abdullah əl-Əbhəri (ö. 375/986) kimi böyük maliki alimi də var.⁵

Eyni şəkildə orta əsrlərdə hənbəli məzhəbinin nümayəndələri də Azərbaycanda yaşamışdır.⁶ Lakin zaman keçdikcə

¹ Ibn Nədîm, *al-Fihrist*, thq. Rza Tacəddüb, Tehran, tarixsiz, s. 261; Xatib əl-Bağdadi, *Tarixu Bağdad*, thq. Mustafa Əbdülqadir Ata, Beyrut, 1417, IV, 321; Əbdülcədir əl-Quraşı, thq. Əbdülfəttah Muhammed əl-Hulv, Cizə, 1413/1993, *al-Cavahirul-Muziyya fi təbəqatil-hənəfiyyə*, I, 164-55; Zirkli, *əl-İlam*, Beyrut, 1980, I, 115

² Bunlardan bir qismı haqqında məlumat alda etmək üçün bax. Nizameddin Ahmedov, "İmam Azam Ebu Hanife'nin Metodunu Benimsemisi Azərbaycanlı Alimler", *İslam Hukuku Araştırmaları Dergisi*, 2009, sayı: 13, s. 477-488

³ Bax. Elmur Nəsimov, *Orta əsrlərdə yaşaması Azərbaycanlı alımlar*, Bakı, 2011, müxtalif yerlər

⁴ Səməni, *al-Ənsab*, Beyrut, 1408, I, 77-79; Yaqut əl-Həməvi, *Mücəməl-bul-dan*, Beyrut, 1397/1977, I, 83-84

⁵ Ömer Rza Kəhhalə, *Mücəməl-müslifin*, X, 241

⁶ Bax. Elmur Nəsimov, *Orta əsrlərdə yaşaması Azərbaycanlı alımlar*, s. 70, 164, 330, 336

malikilik və hənbəlilik ölkəmizin tarix səhnəsindən silinmiş, sunni fiqh məktəblərindən yalnızca şafilik və hənəfiliyin nümayəndələri qalmışlar.

XV əsrin ortalarından etibarən maliki və hənbəli məzhəbinə mənsub azərbaycanlı alimlərin adlarına qaynaqlarda, demək olar ki, rast gəlinmir. Bu da qeyd olunan məzhəblərin həmin tarixdən sonra ölkəmizdəki varlıqlarını qoruya bilmədiklərini göstərir. Hazırda Azərbaycanda əqidə məzhəblərindən şia-i-mamiiyyə, maturidilik və əşərilik, fiqh məzhəblərindən isə cəfəri, hənəfi və şafei məzhəblərinin nümayəndələri yaşayırlar.

İstifadə olunmuş ədəbiyyat

1. Ahmedov, Nizameddin, "İmam Azam Ebu Hanife'nin Metodunu Benimsemiş Azərbaycanlı Alimler", İslam Hukuku Araştırmaları Dergisi, 2009, sayı: 13, s. 477-488
2. Büyükkara, Mehmet Ali, "İsmā'ililere Atfedilen "Dokuz Aşamalı Da'vet Süreci" Üzerine Bir İnceleme", İLAM Araştırma Dergisi, 1998, cilt: III, sayı: 2.
3. Daftary, Farhad, *Ismaili LiteratureA Bibliography of Sources and Studies*, London, 2004.
4. Daftary, Farhad, *The Ismailis Their History and Doctrines*, Cambridge, 2007.
5. Daftary, Farhad, *The Ismailis Their History and Doctrines*, Cambridge, 2007.
6. al-Amili, Hürr, *Vəsailüş-şia*, thq. Məhəmməd ər-Razi, Beyrut.
7. əl-Bağdadi, Xətib, *Tarixu Bağdad*, thq. Mustafa Əbdülqadir Ata, Beyrut, 1417.

8. əl-Bəlxî, Əbü'l-Qasim, *Məqalatul-İslamiyyin* (*Babu zikrīl-mutəzilə*), *Fəzlul-itizal və təbəqatul-mutəzilə* adlı əsərin içində, thq. Fuad Seyyid, Tunis, 1974.
9. əl-Həməvi, Yaqut, *Mücəməl-buldan*, Beyrut, 1397/1977
10. əl-Quraşı, Əbdülgədir, *əl-Cəvahirul-Muziyyə fi təbəqatil-hənəfiyyə*, thq. Əbdülfəttah Məhəmməd əl-Hulv, Cizə, 1413/1993.
11. ət-Təfrisi, *Nəqdur-rical*, Qum, 1418.
12. Gölcük, Şerafettin, *Kelam Tarihi*, Konya, 2000.
13. Güner, Ahmet, "Büveyhiler Devrinde Bağdat'ta Kerbe-la", Aşure, Gadir Humm ve Benzeri Şii Uygulamaları, Çeşitli Yönüleriyle Kerbela (Tarih Bilimleri), 2010, cilt: I.
14. Hawza-yi 'Ilmiyya, Shi'i Teaching Institution: An Entry from Encyclopaedia of the World of Islam, ed. Gholamali Hadad Adel, Mohammad Jafar Elmi, Hassan Taromi-Rad, London, 2012.
15. Xansarı, Məhəmməd Baqir, *Rövzətul-cənnat fi əhvalil-iiləmma vəs-sadat*, thq. Tehran, tarixsiz.
16. İbn Nədim, *al-Fihrist*, thq. Rza Təcəddüb, Tehran, tarixsiz.
17. İbnül-Mürtəza, Əhməd ibn Yəhya, *Təbəqatul-mutəzilə*, thq. Susanna Diwald-Wilzer. -- Wiesbaden : Franz Steiner Verlag, 1961/1380.
18. K. Poonawala, İsmail, "Kuran'ın İsmā'ilî Yorumu", çeviren: Mustafa ÖzTÜRK, *Ondokuz Mayıs Üniversitesi İlahiyat Fakültesi Dergisi*, 2003, sayı: 16.
19. Kahhalə, Ömrə, *Mücəməl-müəllifin*, Beyrut: Məktəbə-tül-müsənnə, tarixsiz.
20. Qazi Əbdülcəbbar, Şərhul-Üsulil-xamsa, thq. Əbdülkərim Osman, Əhməd Əbu Haşim, Qahirə, 1988.

21. Madelung, Wilferd, "İsmâ'îilik: Eski ve Yeni Davet", trc. Muzaffer Tan, Dinî Araştırmalar, 2006, cilt: IX, sayı: 25.
22. Mercil, Erdoğan, "Büveyhiler", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, Ankara, 1992.
23. Nakas, Yitzhak, *The Shi'is of Iraq*, USA, 2003.
24. Nacâşı, Əhməd ibn Əli, *Rical*, thq. Seyyid Musa Şübeyri Zəncani, Qum, 1416.
25. Nəsirov, Elñur, *Orta əsrlərdə yaşamış Azərbaycanlı alimlər*, Bakı, 2011.
26. Öz, Mustafa, "Hilli, İbnü'l-Mutahhar", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, Ankara, 1992, XVIII.
27. Özgüdenli, Osman Gazi, "Olcaytu Han", *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi*, Ankara, 2007.
28. Səməni, Əbu Səid Əbdülkərim ibn Məhəmməd, *əl-Ən-sab*, Beyrut, 1408.
29. Süleymanova, Nailə, *Orta əsr Azərbaycan hüquq məktəbi* və onun nümayəndələri, Bakı, 2011.
30. Şeyx Həsən ibn Zeynuddin, *ət-Təhrirut-tavusi*, thq. Fazıl əl-Cövhəri, Qum, 1411.
31. Zirikli, Xeyrəddin, *əl-Əlam*, Beyrut, 1980.

QURAN EMLƏRİ VƏ AZƏRBAYCAN

Rəşad İlyasov*

Quran elmləri ifadəsi (Ulumul-Quran) Müqəddəs Kitabımızı bir çox cəhətdən tədqiq edən və hər biri ayrı elm sahəsi olan ümumi mövzuları ehtiva edir. Bu sahədə terminologiyanın sərhədləri müəyyənləşdirilərkən Quranın endirləməsi (nüzul), tərtibi, ecazi, nasix və mənsuxu, dil, üslub və bəlağət kimi mövzular qeyd olunmuşdur². Digər tərəfdən, Müqəddəs Kitabın tafsirində onunla birbaşa əlaqəsi olmayan ancaq ayələrin açılması üçün faydalı olan geologiya, biologiya, astronomiya və s. təbiət elmlərinin də bu kontekstdə nəzərə alınub-alınmayıacağı ətrafında alımlar arasında müzakirələr aparılır. Məşhur alımlardən Taşköprüzadə və Təhanəvi Quran elmlərini "elmu təfsiril-Quran" və "ulumut-təfsir" ifadələri altında təqdim etmişlər³.

Bu sahədə ən qədim əsər Məhəmməd ibn Əli əl-Udfivinin "əl-İstiğna fi ulumul-Quran" adlı kitabıdır. Əsərdə hər bir ayə haqqında ətraflı bəhs olunmuşdur. Onun tələbəsi Xavfi də mövzu ilə bağlı "əl-Burhan fi ulumil-Quran" kitabını qələmə almışdır.

Ümumiyyətlə, ilk dövrlərdən etibarən tafsir kitablarının giriş hissələrində Quran elmlərindən bəhs edilərək onların əhə-

*AMEA-Felsəfə və Hüquq İnstitutu Etika şöbəsi elmi işçisi, ilahiyyat üzrə felsəfə doktoru

¹ Məhəmməd Zərqani, "Mənahilul-irfan fi ulumil-Quran", Qahirə, Daru ihyail- kutubil-arabiyyə, I, 27.

² Taşköprüzadə, *Miftahus-Səadət*, s. 72-73; Məhəmməd Təhanəvi, "Kəşəfū istilahatil-fünun", Beyrut, I, 31-35.

miyyəti vurğulanmışdır. Məşhur İslam alımlarından Təbəri və Rağib əl-İsfahani Quran elmlərinin əhəmiyyətini öz əsərlərində xüsusi qeyd etmişlər.

Quran elmləri ilə bağlı ədəbiyyatda Zərkəşinin "əl-Burhan" və Sütütinin "əl-İtqan fi ulumil-Quran" əsərləri olduqca məşhurdur. Belə ki, Zərkəşinin "əl-Burhan" əsəri 47 fəslə, Sütütinin "əl-İtqan" əsəri isə 80 fəslə ayrılmışdır.

İslam təfsir ənənəsində "Quran elmləri" Müqəddəs Kitabımızın anlaşılmasından ciddi vasitələrdən hesab olunur. Belə ki, Quranı-Kərimin anlaşılması bir çox cəhətdən həyata keçirilmişdir. Bu sahədə Quran ayaları fiqh üsulu tərəfindən inkişaf etdirilən və daxilində müxtaliflik göstərən bir metod ilə tədqiq edilərkən, əqیدə ilə əlaqədar ayalar kəlamı və fəlsəfi təfsirlərin yazılımasına səbəb olmuşdur. Bununla yanaşı, insanın əxlaqi kamilliyini və daxili tacrubi hissindən bəhs edən ayələri də ehtiva edən təsəvvüf elmi buraya aiddir. Təbii olaraq dil elmləri də bu kontekstdə dəyərləndirilməlidir.

Ümumiyyətlə, İslam alim və mütəfəkkirleri üçün təfsir elmi on çətin fəaliyyət sahəsi hesab olunur. Çünkü Quran elmlərinə aid edilən on beş elmə yiyələndikdən sonra onlara Quranın təfsiri caiz görüldür. Məhz bu zaman müfəssir həmin elmlərin nəticələrindən istifadə edərək Quranı təfsir edə bilərdi. Həmin elmlərə bunlar daxıl idi: 1) Lügət (leksika), 2) Nəhv (morphologiya), 3) Sərf (sintaksis), 4) İslətiqaq (etimologiya), 5) Bəyan (lingvistik praqmatik), 6) Qiraət, 7) Üsulüddin (əqaid), 8) Üsulu-fiqh, 9) Əsbabun-nüzul (ayələrin endirilmə səbəbləri), 10) Qissələr, 11) Nasix, 12) Mənsux, 13) Fiqh, 14) Mücməl və mübhəmin təfsirini açıqlayan hədisləri bilmək, 15) Elmu-məvhəbə (biliyinə əməl edən şəxslərə Allahu bəxş etdiyi elm)¹.

Bu kontekstdə qeyd etməliyik ki, digər bütün elmlərin məqsədi Müqəddəs Kitabımızın başa düşülməsi və izah edilməsi üçün vasita mahiyyəti daşıyarkən Quran elmlərini ehtiva edən təfsir elmi özü-özlüyündə məqsəd mahiyyəti daşımışdır (nəfsul-əmrədə qai illət). Buna görə də məşhur təfsir üsulçusu Kafiyəci təfsiri İslam elmlərində gözə bənzətmüşdür.¹

"Azərbaycan məktəbi" və Quran Elmləri

Ümumiyyətlə, İslam mədəniyyətində yaşayıb yaratmış Azərbaycanlı alim və mütəfəkkirlerin yaradıcılıqları müasir dövrdə azərbaycanlı məfkurəsi, milli kimliyimizin daha da güclənməsi üçün vacib faktorlardan biridir. Bu alımlar sayəsində biz tarixi, intellektual keçmişimizi tanıyır və bu regionda yaşayan bir millət olaraq özümüzü dərindən dərk edirik. Məsələn, Nəsrəddin Tusi, Bəhmənyar əl-Azərbaycanı, Şihabəddin Sührəvərdi, Sədrəddin Şirvani, Yusif Qarabağı, Əkmələddin Naxçıvanı, Mücirəddin Beyləqani, Məhəmməd Bərdəi, Mir Məhəmməd Bakuvi, Mövlazadə Şəkəvi kimi dahi alim və mütəfəkkirlərin əsərlərini oxuduğumuzda onların ümumbaşəri kontekstdə necə qiymətli fikirlərə malik olduğuna şahid oluruq. Bu mənada bütün istiqamətlərdə tarixi keçmişimizin ciddi şəkildə tədqiqi gələcəyimiz, milli kimliyimiz haqqında biziə yol göstərən mahiyyəti daşıyır. Natiçədə, qlobal dünyada milli özünüdərk, milli kimlik və toleranlıq məsələləri xalqın keçmiş, bu günü və gələcəyi ilə birbaşa bağlıdır.

Qeyd edək ki, İslam elm tarixində intellektual məktəblər və elmi mərkəzlər arasında Azərbaycan məktəbinin xüsusi yeri vardır. Məhz tarixə nəzər saldıqda Azərbaycanda məşhur İslam alımları və mütəfəkkirlerinin yetişdirdiyini əminliklə ifadə

¹ Muhyiddin Kafiyəci, "Kitabut-ləfsir fi qəvaidi ilmit-təfsir", Ankara, 1989, s. 2.

¹ Əbu Said Məhəmməd Xadimi, "Bəriqə", İstanbul, 1908, I, 134.

edə bilərik. Bu səbəbdən də son vaxtlarda həm əqli (rasional), həm də nəqli (dini) elmlərdə Azərbaycan məktəbinin mövcudluğunun müəyyən olunması böyük əhəmiyyət daşımaqla yanaşı, sistemli tədqiqatları vacib hala götirməkdədir. Məşhur İslam düşüncəsi professoru Seyid Hüseyn Nəsr 2009-cu ildə Bakıda təşkil olunan İbn Ərəbi simpoziumunda bu mövzuya toxunmuş və Azərbaycan məktəbinin İslam elm tarixindəki yerini belə əsaslandırmışdır: "Azərbaycan məktəbi çox önəmlı üç ünsürtün bir arada olduğu məktəbdür: birincisi, rasional fəlsəfə (rasionalist deyil); ikinci, təsəvvüf; üçüncüsü, ən üst dərəcə, yəni irfan elmi. Bu üçü Azərbaycan və Şiraz məktəbləri olmadan mümkün olmayan İsfahan məktəbində də mövcuddur".

Bu kontekstdə qeyd etməliyik ki, Azərbaycan məktəbi religiştən bəhs edərkən burada bu məktəbin izah olunmasında asas amil kimi etnik deyil, tarixi Azərbaycan ərazisi asas alınır. Bu mənada bizdən çox uzaq bir dövrə, etnik cəhətdən mürəkkəb bir cəmiyyətdə yazib-yaratmış mütəfəkkirlərin milliyyətini dəqiq təyin etmək bəzi hallarda mümkün olmur. Burada coğrafi amilləri əsas götürmək lazım gelir. Yəni tarixi və coğrafi faktlara əsaslanaraq Azərbaycanın orta əsrlərdəki sərhədlərini müəyyənləşdirmək və bu sərhədlər daxilində çıxmış alim, şair və ədibləri öyrənmək məsələsi meydana çıxır².

Orta əsrlərdə elmlər dünyəvi və dini olmaqla iki yerə bölündü. Dünyəvi elmlərə adətən, "əqli elmlər" (əl-ülümül-əq-

¹ Seyyid Hüseyn Nəsr, "Azərbaycan məktəbi və onun İslam fəlsəfəsi ənənəsi ilə əlaqəsi", *Şərq və Qərb: Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr*, Bakı, 2010, s. 133.

² Malik Mahmudov, "Ərəbcə yazılmış azərbaycanlı şair və ədiblər", Bakı, 1983, s.7-8.

liyyə) dini elmlərə isə "ənənəvi elmlər" (əl-ülümün-naqliyyə) deyilirdi¹.

Bütün bu fəaliyyətlər bir çox cəhətdən aktuallıq kəsb edir. Digər tərəfdən, dini elmlər (ülümü-diniyyə) adlandırdığımız sahələr də azərbaycanlı alımlar tərəfindən hər zaman ciddi şəkildə tədqiq olunmuşdur. Məsələn, orta əsrlərdə yaşamış Nemətullah Naxçıvanı adlı sufi alim öz təfsir əsərinin müqəddiməsində heç bir rəvayətə yer vermədən Tanrıdan gələn ilhamla yazdığını qeyd edir. O, şübhəsiz, rasional arqumentləri rədd etmirdi. Sadəcə rasional arqumentlərlə mistik ilhamı istinad edən idrak formalarının müxtəlif mahiyətlərini göstərməyə çalışır². Rasional düşüncə tərzi ilə təxəyyülə istinad edən şeir dili də bu kontekstdə qiyamətləndirilməlidir.

Əvvəldə qeyd etdiyimiz kimi, Quran elmləri və təfsir sahəsində azərbaycanlı alim və mütəfəkkirlər də yaxından iştirak etmiş və əsərlər yazmışlar. Məhz əksər hissəsi əlyazma şəklində olan bu əsərlər dünyanın müxtəlif kitabxanalarında mühabifə edilir. Bu alımlərdən biri Fəthullah Şirvanidir. O, 1417-ci ildə Şamaxıda dünyaya gəlmişdir. İlk təhsilini atasından aldıqdan sonra Sərəxs və Tus şəhərlərində təhsilini davam etdirmişdir. Tus şəhərində Seyyid Əbu Talibdən Seyyid Şərif əl-Cürçanının "Şərhut-Təzkirə fi ilmil-heyət" əsərini oxumuşdur. 1435-ci ildə Səmərqəndə getmiş, orada Musa Qazizadə Rumidən astronomiya, kəlam və dilçilik elmlərini öyrənmişdir. Fəthullah Səmərqənddəki beş illik təhsilindən sonra Şirvana qayıtmış (1440), bir müddət burada mədrəsələrdə dərs verdikdən sonra müəllimi Qazizadənin tövsiyəsi ilə Sultan II

¹ Zakir Məmmədov, "Azərbaycan fəlsəfəsi tarixi", s. 24.

² Nemətullah Naxçıvanı, "al-Fəratihul-ilahiyya vəl-məfatihul-ğaybiyyə", İstanbul, 1907, I cild, s.7-10.

Murad dövrünün (1421-1451) axırlarında Anadoluya gəlmışdır. O, Kastamonu şəhərində Çandaroğlu İsmayıllı Bayın hörmətini qazanaraq bu şəhərdəki mədrəsələrdə dərs deməyə başlamışdır. İbrahim əl-Niksari ilə Kəmaləddin Məsud əl-Şirvani bu tələbələrin ən məşhurlarından idi¹.

Türk tədqiqatçısı İhsan Fazlıoğlu'nun Osmanlı elm sistemi, xüsusilə Fethullah Şirvani dövrünün fəlsəfi-elmİ mahiyyətinə dair ifadə etdiyi fikirlər, elm tarixi və Fethullah Şirvaninin alim kimi funksional rolu baxımından son dərəcə əhəmiyyət kəsb edir: "Platonçu riyazi hikmət ilə bu hikmətin dili həndəsə, Səmərqənd məktəbinin, Qazızadənin rəhbərliyi ilə yüksək səviyyəyə çatmış, daha sonra bu istiqamət Əli Quşcu və Fethullah Şirvani vasitəsilə İstanbulda daşınmışdır. Səmərqənd riyaziyyat-astronomiya məktəbi Marağa riyaziyyat-astronomiya məktəbinin bünövrəsi üzərində qurulmuş və inkişaf etmişdir. Həm bu çərçivə, həm də bu çərçivəni daşıyan əsərlər böyük həcmde Marağa məktəbinə mənsub alımlar tərəfindən yazılmışdır"².

Qeyd etdiyimiz kimi çoxyünlü alim olan Fethullah Şirvani təfsir sahəsində də əsər qələmə almışdır. O, Quranı-Kərimin "Bəqərə" surasının 225-ci ayəsini geniş şəkildə təfsir etmişdir. Xüsusilə, Quran elmlərinin əhəmiyyətinə diqqət çəkərək hər bir müfəssirin bu elmləri bilməsinin vacibliyini vurğulamışdır. İstanbulun Süleymaniye kitabxanasında "Təfsiru ayətil-Kürsi"nin müəllif nüsxəsi mövcuddur.

¹ Əhməd Əfəndi Taşköprüzada, "əş-Şəqaiqun-numaniyya fi uləmaid-dövlətil-osmaniyə", Ahmet Suphi Furat, İstanbul Universiteti Ədəbiyyat fakültəsi naşr, 1985, s.107-108; Kəbib Çələbi, "Kəfuz-zünun an asamil-kutub vəl-funun", İstanbul, I, 39.

² İhsan Fazlıoğlu, "Osmanlı Felsefe-Biliminin Arka Planı: Semerkand Matematik-Astronomi Okulu", *Divan jurnalı*, İstanbul, No-14, 2003, s. 64.

Orta əsrlərdə müəyyən tarixi və siyasi səbəblər üzündən Azərbaycanın müxtalif regionlarından Osmanlı dövlətinə getmiş Azərbaycan əsilli alim və mütəfakkirlerimiz olmuşdur. Məhz bu alımlar içərisində Quran elmləri və tafsir sahəsində ciddi şöhrət qazanalar vardır.

XV əsrin ilk yarısından etibarən Şirvandan Anadoluya gələrək, məşhur bir həkim kimi tanınan Məhəmməd ibn Mahmud Şirvaninin həyatı haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. O məşhur həkim olmaqla yanaşı, Quranı-Kərimin anlaşılması üçün ərəbcə bir risalə - "Miftahun-nəcat li-ma yənfətihi bihi əvvabul-birri vəs-səadət" (Yaxşılıq və səadət qapılarının nicat açarı) qələmə almışdır. Müəllifinin adı 42 fəsildən ibarət olan bu əsərdə bütün ərəb dilində yazdığı kitablarda olduğu kimi, Məhəmməd ibn Mahmud ibn Hacı əş-Şirvani olaraq qeyd edilir. Əsərin tək nüsxəsi mövcuddur¹.

Həm Quran elmləri, həm də digər aqli-dini elmlər sahəsində ciddi şəkildə qəbul edilən alımlərdən biri də Məhəmməd Əmin ibn Sədrəddin əş-Şirvanıdır². O, Şirvanda dünyaya gələsə də (mənbələrdə doğum tarixi haqda məlumat yoxdur), bəzi tədqiqatçılar səhvən onun Buxarada anadan olduğunu qeyd edirlər³. Şirvani haqqında eyni vaxtda yaşayan və onu tanıyan Nevizadə Atayı (ö.1635) "Şəqaiq Zeyli" adlı əsərində onun həyatı haqqında məlumat verir. Təməl dini elmlərdəki təhsilini

¹ Tire, Necip Paşa kitabxanası, Diger Vakıf Eserleri bölmü, no.905.

² Muhibbi, "Xuləsatul-əsər fi qarnıl-əsərə", Mirsir, 1284, III, 475; Ömer Rıza Kəhhalə, "Mucəmmul-müəllifin", Dəməşq, 1957, IX, 73; Ömer Nasuhı Bilman, "Tabaqatul-Müfəssirin", İstanbul, 1974, II, 689; Bursali Mehmed Tahir, "Osmanlı müsəllişəri", İstanbul, 1972, II, 23; Carl Brockelmann, "Supplement-band", Leiden, 1937-1942, II, 453.

³ Ömer Çelik, "Muhammed Emin B. Sadruddin əş-Şirvânî'nin Hayatı, İlmi Kişiliği ve Eserleri", M. U. İlahiyat Fakültesi jurnalı, İstanbul 1997, s. 212; Ramazan Altıntaş, "Şirvânî", Diyanet İsləm Ansiklopedisi, XXXIX, 208.

atasından alan Şirvani¹ daha sonra Molla Hüseyin Xalxalının (ö.1605) tələbəsi olmuşdur². O, "Fəth" surəsi təfsirinin giriş hissəsində atasının adının Sədrəddin olduğunu qeyd edir³. Bəzi mənbələrdə isə "Sadru'l-milləti vəd-din" olaraq keçir⁴.

Məhəmməd Əmin ibn Sədrəddin Şirvani gəncliyində ilk təhsilini, alim və şeyx olan atasından alaraq təfsir, hədis, fiqh (islam hüquq), kəlam (teolojiya), məntiq və s. elmləri ondan oxumuşdur. O, eyni zamanda atasından təsəvvüf elmini də öyrənmişdir. Beləliklə, onun yetişməsində atasının çox böyük köməyi olmuşdur.

Onun Quran elmləri və təfsir sahəsində yazdığı əsərlər aşağıdakılardır:

1. "Haşıyə alə təfsiri Beyzavi". Bu əsər əlyazma şəklinədir və tamamlanmamışdır. "Bəqərə" surəsinin "əlif lam mim" hissəsinə qədər tədqiq olunmuşdur. Əlyazma Süleymaniyyə kitabxanası Çorlulu Ali Paşa bölümü, 51 nömrədə qeydiyyatda olub 151 vərəq, 21 sətir, üzü köçürənin məlum olmamaqla bərabər, köçürülmə tarixi hicri 1057-ci tarix olaraq göstərilmişdir.
2. "Təfsiru-surəti-Yasin". Süleymaniyyə kitabxanası, Şəhid Ali Paşa bölümü, 314/3 də qeydiyyatlı olub 23-77 vərəqlər arası, hər bir vərəq 25 sətirdən ibarətdir. Hicri 1015-ci ildə müəllif tərəfindən taliq xətlə yazılmış bir nüsxədir. Möhkəm cildlənib və ayələr qırmızı yazılarla yazılmışdır.

¹ Nevizade Atai, "Zeyli Şəqaiq" (*Hədaiqul-haqiqi fi təkmilətiş-şəqaiq*), İstanbul, 1268, II, 712.

² Muhibbi, "Xülasətul-əsər fi qarnil-əsər", III, 475.

³ Süleymaniyyə kitabxanası, Esat efendi bölümü, 213/2, vr.1b.

⁴ Atai, "Zeyli Şəqaiq" (*Hədaiqul-haqiqi fi təkmilətiş-şəqaiq*), II, 712.

3. "Təfsiru surəti'l-Fəth". Bu əsərin təqnidli nəşri Professor Ömər Çelik tərəfindən magistratura tezisi olaraq tədqiq olunmuşdur¹.
4. "Təfsiru surəti-İxləs". Süleymaniyyə kitabxanası Hacı Mahmut Efendi bölümü, 6286/10 nömrədə qeydiyyatdadır. 123-127 vərəqləri arasında, 19 sətir, hicri 1170-ci il tarixli və nəsx xətti ilə yazılmış nüsxədir. Müstənəsimin adı Mustafa olaraq keçir. Ayələrin altından qırmızı mürəkkəblə xətt çəkilmişdir. Bu əsər türk tədqiqatçı Ahmet Faruk Güney tərəfindən təqnidli şəkildə tədqiq olunmuşdur².
5. "İrabu ayətil-Kursi". Süleymaniyyə kitabxanası, Esed Efendi bölümü, 3712/2 nömrədə qeydiyyatdadır. 11-13 vərəqləri arasında, 29 sətirdir. Təliq xətlə yazılmışdır. Üzünün köçürülmə tarixi məlum deyildir.
6. "Təfsiru ayətil Kursi". Süleymaniyyə kitabxanası, Şəhid Ali Paşa bölümü, 314/2 nömrədə qeydiyyatda olub, 12-22 vərəqləri arasında, hər bir vərəq 17 sətirdir. Təliq xətlə yazılmışdır. Üzünün köçürülmə tarixi məlum deyildir.
7. "Haşıyə alə cuzin-Nəbə min təfsiril-Bəyzavi". Süleymaniyyə kitabxanası Amcazadə Hüseyin Paşa bölümü, 66/1 nömrədə qeydiyyatda olub, 1-31 vərəqlər arasında, hər bir vərəq 25 sətirdir. Bu əsər Beyzavi təfsirinin "Nəbə" surəsi təfsirini izah edən haşıya əsərdir.

¹ Ömer Çelik, "Muhammed Emin b. Sadruddin eş-Şirvani'nin Hayatı ve Fethi Suresi Təfsirinin Tahkiki", Marmara Üniversitesi Sosial Elmlər İstututu, magistratura dissertasiyası, 1992.

² Ahmet Faruk Güney, "İbn Sinadan Elmalılı" ya İhlas suresi felsefi təfsir geleneği", Marmara Üniversitesi Sosial Elmlər İstututu, doktorluq dissertasiyası, 2008.

Bu sahədə məşhur alimlərdən biri də **Nemətullah ibn Mahmud ən-Naxçıvanidir**. Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Yeniyetməlik illərindən etibarən yüksək səviyyədə təhsil alaraq dövrünün bütün nəqli (dini) və əqli (rasional) elmlərini öyrənmiş və nəticədə təsəvvüfə yönələrək əsərlər qələmə almışdır. Mənbələrdə qeyd olunur ki, Nemətullah Naxçıvani 1498-ci ildə Naxçıvandan Təbrizə gəlmış, oradan da Anadoluya keçərək 1499-cu ildə Aksəhər şəhərinə gedərək burada yaşamağa və elmlə məşgül olmağa başlamışdır¹. Nemətullah Naxçıvani “*əl-Fəvatihul-ilahiyə vəl-mafatihul-ğaybiyyə*” (İlahi ilhamlar və Metafizik açarlar) adlı təfsir əsərində rasional arqumentləri rədd etmirdi. Sadəcə rasional arqumentlər ilə mistik ilhama istinad edən idrak formalarının müxtalif mahiyyətlərini göstərməyə çalışırdı. O bu təfsir əsərinin müqəddiməsində Ibn Ərabı kimi heç bir kitaba baxmadan kəşf və ilham yoluyla yazdığını iddia edir. Hər surəyə müvafiq giriş yazmış və hər surəni bir nəticə ilə tamamlamışdır. Hər bir surənin giriş və nəticəsi digərindən fərqlidir. O, əsərini 1496-ci ildə hələ Təbriz şəhərində yaşayarkən tamamlamışdır. Nemətullah Naxçıvani bu əsərə 17 səhifəlik müqəddimə yazmışdır. Bu müqəddimədə o özünün təfsir metodunu təsəvvüfi çərçivədə, yanı vəhdəti-i vücud, mütləq varlıq, mərifət və həqiqətləri, vəhyy, ilham və digər mövzuları izah edir. Maraqlı cəhətlərdən biri də odur ki, Nemətullah Naxçıvani öz metodunu qisaca belə açıqlayır: “*Əziz qardaşlarım sizdən istəyim budur ki, bu təfsir əsərinə təsəvvür və təfəkkür gözüylə deyil, iibrət gözüylə, dəlil və arqument gözüylə deyil, daxili sezmə, şəkk və şübhə ilə deyil, kəşf və ayan olma vasitəsilə nəzər yetirəsiniz*”².

¹ Xeyrəddin Zirki, “*əl-Əlam*”, Beyrut, IX, 12; Ömer Rıza Kəhhalə, “*Mucəmməl-müəllifin*”, Beyrut: Dar turasıl-arabi, XIII, 111.; Süleyman Ateş, “*İşqari təfsir okulu*”, A. U. Naşriyyati, 1974, s.225.

² Nemətullah Naxçıvani, “*əl-Fəvatihul-ilahiyə vəl-mafatihul-ğaybiyyə*”, I, 2.

Əsərin müəllif xətti ilə əlyazma nüsxələri Topkapı sarayı 3-cü Əhməd kitabxanasındadır. Məhz bu təfsir Osmanlıda “Mətbəəi Osmanlıda” 1908-ci ildə iki cild olaraq naşr olunmuşdur. Bu, eyni zamanda Osmanlıda çox yönlü alim-mütəfəkkir olan Naxçıvaninin münbit elmi atmosferdə ciddi şəkildə qəbul edildiyini göstərir.

Ərəb dili və ədəbiyyatı, təfsir, hədис, fiqh (İslam hüququ), kəlam (teolojiya) və fəlsəfə kimi elmlərdə geniş məlumatlara malik olan **Muhyiddin Məhəmməd Qarabağının** həyatından bəhs edən mənbələr onu ciddi alim kimi qeyd edir. Muhyiddin Məhəmməd Qarabağı “*Təliqa alə təfsiril-Beyzavi*” adlı bir əsər qələmə almışdır. Süleymaniyyə kitabxanasında bu əsərin bir nüsxəsi vardır¹. Taliq xəttlə yazılmışdır və 112 səhifədən ibarətdir.

Bu sahədə öz elmi töhfəsini verən başqa bir alim isə **Yusif Məhəmmədcan Qarabağdır**. O, ilk təhsilini Qarabağda almışdır. Yaxın və Orta Şərqdə “böyük axund” təxəllüsü ilə tanılmışdır. Səmərqənddə dərs deyən Yusif Məhəmmədcan Qarabağı məntiq, təsəvvüf, kəlam və təfsir sahəsində sanballı əsərlər yazmışdır².

Yusif Məhəmmədcan Qarabağının Quran elmləri və təfsir sahəsində ciddi risalələri mövcuddur. Onlardan biri “*Risalətun fi mubahasəl-ləti vəqaa fi surətil-Fatiha beynəl-Uləma*” əsəridir. Bu risalə alimlər arasında fatihə surəsinə dair baş verən mübahisələrdən bəhs edir³. Məhəmmədcan Qarabağı bu risalədə eyni zamanda öz rəy və fikirlərini də bildirir. Digər bir əsəri isə “*Təliqa alə təfsiri qavlihi Təala və ulatul-əh-*

¹ Süleymaniyyə kitabxanası, Giresun, no:80.

² Bursali Mehmet Tahir, “*Hədiyyətul-arifin*”, II, 566. əlavə bax. Azərbaycan sovet ensiklopediyası, Bakı, 1979, III, 48.

³ Süleymaniyyə kitabxanası, Şəhid Ali Paşa no:312/7.

mali əcəluhunnə..." Quranı-Kərimin "Talaq" surəsinin 4-cü ayəsinin təfsirinə daidir¹.

Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi adlı müfəssirimiz 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Həzrət Əlidən (ə) gəlməsi səbəbindən Ələvi, Həzrət Hüseyin (ə) soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün isə Bakuvi künjələri ilə tanınmışdır.

O, həmçinin müqəddəs kitabımızın üç cildlik təfsirini (izahı) "Kəşfül-həqayiq an nükətil-ayəti vəd-dəqayiq" yazar və mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə "Kaspı" qəzetinin Bəxariyə mətbəəsində çap etdirir. Onun bu zəhməti müqabilində Hacı Zeynalabdin kitabların ağırlığında Mir Məhəmməd ağaya qızıl da bağışlayır.

Hər təfsirin özünə xas metod və xüsusiyyətləri vardır. Məhəmməd Kərim Bakuvinin bu əsəri təfsir üsulu və Quran elmləri baxımından zəngin əsərdir. Bu baxımdan rəvayət təfsiri yönündən əsərin metodu haqda bunların sadalamaq olar: Müəllif ayələrin nazil olma səbəbləri və hikmətləri baxımdan tarixi hadisələrə aid rəvayətlərə geniş toxunaraq, zəif rəvayətləri rədd edir, bəzi müfəssirləri təqnid edir, ehtiyac olmayan izahlardan uzaq durmağa çalışırı.

Əsəri qələmə alarkən müəllif keçmişdəki təfsir alımlarının əsərlərindən də faydalılmışdır. "Kəşfül-həqayiq" təfsirində özlüyündə Quran təfsirləri arasında bu sahənin mötəbər qaynaqlarına istinad etmişdir. Zəməxşərinin (v.1143) "Təfsi-rul-kaşşaf", Təbərsinin (v.1153) "Məcməul-bəyan", Fəxrəddin Razinin (v.1209) "Təfsiri-kəbir", Əbus-Süud Əfəndinin (1574) "İrşadul-əqlis-səlim", Əbu Məhəmməd Bəğavinin (v.1341)

"Lübəbü-t-təvil fi məanit-tənzil» əsasında "əl-Xəzin Təfsiri", Nəsəfinin (ö.1310) "Mədariküt-tənzil və həqaiqüt-təvil", Qazi əl-Beyzavinin (v.1286) "Ənvarüt-tənzil", İsmayıllı Haqqı Bur-səvinin (v.1724) "Ruhül-bəyan" kimi tafsırlarından yararlanılmışdır.

Bu əsər 2014-cü ildə müasir Azərbaycan türkçəsində yenidən nəşr olunmuşdur.

Məşhur din xadimi Şeyxüislam Hacı Məmmədhəsən Mövlazadə Şəkəvi 1853-cü ildə Şəkidə Gəncəli məhəlləsində anadan olub. M.Mövlazadə əvvəlcə Şəki mollaxanasında, sonra isə Gəncə mədrəsəsində dini və dünyəvi təhsil alıb.

O, əvvəlcə Tiflisdeki Müsəlman Ruhani məktəbində, sonra isə İranda ali dini təhsil alıb. Tiflisə qayıtdıqdan sonra orada şeyxüislam məktəbində şəriət və fiqhdan dərs deyib. Şeyxüislam M.Mövlazadə İraqa, İrana və Səudiyyə Ərəbistanına safərlər edərək, biliyini daha da təkmilləşdirib. Dərin biliyə malik olan Hacı Məmmədhəsən Tiflisdə Zaqqafqaziya Müsəlmanları Ruhani İdarə heyətinin üzvü seçilib. Bundan sonra o, bir sırı ali ruhani vəzifələrində çalışıb. Axund rütbəsi alan Hacı Məmmədhəsən bir müddət qazı, 1907-ci ildən 1909-cü ilədək (Şeyxüislam Əhdüssəlam Axundzadənin vəfatından sonra) şeyxüislam əvəzçisi olub.

M.Mövlazadə ərəb, fars və türk dillərini mükəmməl bildiyi üçün Şərqi adəbiyyatı və tarixini dərinlənən öyrənməyə müvəffəq olub. Yuxarıda adları çəkilən dillərdə bir sıra kitabların müəllifidir.

Onun "Kitabül-bəyan fi təfsiril-Quran" əsəri 1991-ci ildə Zaqqafqaziya (Qafqaz) Müsəlmanları Ruhani İdarəsinin təşəbbüsü ilə Bakıda əski əlifba ilə nəşr olunub. Şeyxüislam Hacı Məmmədhəsən Mövlazadə Şəkəvi 1932-ci ildə Tiflisdə vəfat

¹ Süleymaniyyə kitabxanası, Esad Efendi no:246/53.

edib. Qurani-Kərimin tərcüməsi mahiyyətində olan əsərin bəzi yerlərində şərh və açıqlamalara rast gəlmək mümkündür.

İstifadə olunmuş ədəbiyyat

1. Altıntaş, Ramazan, "Sadreddinzade Şirvani", *Diyānət İslām Ansiklopedisi*, XXXIX cild, Ankara, 2010
2. Atai, Nevizade, "Zeyl-i Şaqaiq" (*Hadaiqu'l-haqaiq fi təkmilieti's-şeqaiq*), İstanbul: Mətbəəi-Amirə 1268
3. Atəş, Süleyman, İşarı Tefsir Okulu, A. U. Nəşriyyatı, 1974.
4. Bağdatlı İsmail Paşa, "Hədiyyətul-arifin", Mekkə: əl-Məktəbətul-Faysaliyyə nəşr.
5. Bilmen, Ömrə Nasuhı, "Tabaqatul-müfəssirin", İstanbul, 1974
6. Brockelmann, Carl, "Geschichten der Arabischen Litteratur E.S. Supplementband", Leiden, 1937-1942
7. Bursali Mehmet Tahir, *Osmanlı müellifləri*, İstanbul: Matbaai Amire nəşr
8. Çelebi, Katib, "Kəsfuz-zünun an əsamil-kutub vəl-funun", İstanbul: Dərsaadət nəşr
9. Çelik, Ömer, "Muhammed Emin B. Sadruddin eş-Şirvaninin Hayatı, Əlmi Kişiliyi ve Eserleri", M. U. Əlahiyyat Fakültəsi jurnalı, İstanbul 1997.
10. Fazlıoğlu, İhsan, "Osmanlı Felsefe-Biliminin Arka Planı: Semerkand Matematik-Astronomi Okulu", *Divan jurnalı*, İstanbul, No-14, 2003
11. Güney, Ahmet Faruk, "İbn Sinadan Elmaliliya İhlas süresi felsefi tefsir geleneyi", Marmara Universiteti Sosial Elmlər İnstitutu, doktorluq dissertasiyası, 2008.

12. Kafiyeci, Muhyiddin, "Kitabut-təysir fi qəvaidi ilmit-təsir", Ankara, 1989
13. Kəhhala, Ömrə Rıza, *Mucəmul-müəllifin*, Dəməşq, 1959
14. Mahmudov, Malik, Ərəbcə yazılmış azərbaycanlı şair və ədiblər, Bakı: elm nəşr, 1983
15. Məmmədov, Zakir, *Azərbaycan Fəlsəfəsi Tarixi*, Bakı: Şərq-Qərb nəşr., 2006.
16. Mühibbi, "Xulasatul-əsər fi qarnıl-aşərə", Misir, 1284
17. Naxçıvani, Nemətullah, "əl-Fəvatihul-ilahiyyə vəl-məfatihul-ğaybiyyə", İstanbul, Matbaai-Osmaniyyə nəşr., 1907
18. Nasr, Seyyid Hüseyin, "Azərbaycan məktəbi və onun İslām fəlsəfəsi ənənəsi ilə əlaqəsi", Şərq və Qərb: Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr, Bakı: Elm, 2010,
19. Taşköprüzadə, Ahmed Efendi, "Miftahus-səadət", Qahirə: Daru'l-Kutubil-Hadisə, 1968
20. Təhanəvi, Məhəmməd, "Kəşşafu istilahatil-fünun", Beyrut: Darul-kutubil-ilmiyyə.
21. Zərqani, Məhəmməd, "Mənahilul-irfan fi ulumil-Qu-ran", Qahirə: Daru ihyail- kutubil-arabiyyə
22. Zirlikli, Xeyrəddin, "əl-Əlam", Beyrut, 1980.
23. "Azərbaycan sovet ensiklopediyası", Bakı, 1979 .

AZƏRBAYCANLI HƏDİS ALİMLƏRİ

Namiq Abuzərov*

Tarix boyu elmin müxtəlif sahələrində öz töhfələrini verən Azərbaycan alımları yalnız təbiət elmlərində deyil, təfsir, əqid, fiqh, hədis, əxlaq və təsəvvüf (sufizm) kimi dini elmlərə dair də qiymətli əsərlər qələmə almışlar. Təəssüf ki, bu qiymətli əsərlərin hamısı dövrümüzə gəlib çatmadı. Gün işığına çıxan əlyazmalar və bu əsərlərin məzmununu nəql edən sonrakı əsərlər, onların nə qədər dəyərli olduğunu və öz sahəsində "mənbə əsər" rolunu oynadığını xəbər verir. Məsələn, Nemətullah Naxçıvaninin (v.1514) "əl-Fəvatihul-ilahiyya" adlı əsəri Quran elmlərindən işarı təfsir sahəsində özünəməxsus metodu olan və təfsircilərin ən çox müraciət etdiyi əsərlərdəndir. Hədís sahəsində Əhməd ibn Harun əl-Bərdicinin IX əsr) "Təbaqatu əsmail-mufrada" adlı əsəri nadir künçə, nisbə və təxəllüsə məşhur olan sahəbə və tabiun alımlarını tanıdlamasında müstəsnə rol oynamışdır.

İslam Peyğəmbərinin (s.a.s) səhabələrindən bəzisi Azərbaycanın fəthində, digərləri isə müəyyən vəzifələri icra etmək üçün ölkəmizə gəlmişlər. Azərbaycana gələn məşhur səhabələr arasında Əbu Musa əl-Əşəri, Bərə ibn Azib, Cərir ibn Abdullah əl-Bəcəli və Abdullah ibn Ömrənin adını qeyd edə bilərik.¹

*İlahiyyat üzrə fəlsəfə doktoru, BDU İlahiyyat fakültəsinin və ADA-nun müəllimi

¹İbnul-Əsir, *Ustdul-ğabə*, II, 153; Mutahhar ibn Tahir əl-Məqdisi, *əl-Bəd' və tarix*, I, 316; Yagut əl-Həməvi, *Mucəmul-buldan*, I, 212.

Müxtəlif səbəblərə görə Azərbaycana gələn bu sahabələrin mövzumuz baxımından ən böyük əhəmiyyəti onların əksariyyətin hədís ravisi olmasıdır. Azərbaycan ərazində yetişən hədís alımlarının əksariyyəti yuxarıda adları qeyd edilən sahabələrin tələbələri olmuşlar. İslam Peyğəmbərinin (s.a.s) hədislərini müxtəlif aspektlərdən ələ alan Azərbaycan alımları onu fiqhda, təfsirdə, təsəvvüfdə, ədəbiyyatda və tibdə böyük məharətlə istifadə etmişlər. Azərbaycanın müxtəlif bölgələrindən Şama, Hicaza, Buxaraya, Səmərqəndə, İraqa və digər İslamın inkişaf etmiş elm mərkəzlərinə gedib orada yetişən alımlarımızın əsərlərinin bəzisi dövrümüzə gəlib çatmış, bəzisi isə çatmadı. Bərdə, Bərzənd, Beyləqan, Dərbənd, Düvəyn, Əbhər, Ərdəbil, Gəncə, Marağa, Mərənd, Miyana, Naxçıvan, Səlmas, Sührəvərd, Şəki, Şirvan, Təbriz, Urmiya, Uşnuh, Xoy, Zəncan kimi Azərbaycanın məşhur şəhər və bölgələrində yetişən hədís alımları Orta Asiya ilə İraq, Hicaz, Şam, Misir kimi böyük elm mərkəzləri arasında keçid rolunu oynamışlar. Azərbaycan mühəddislərinin tarixin müəyyən sahifələrində Orta Asiyadan Bəlx, Buxara, Nişapur kimi elm mərkəzlərində çalışdıqlına dair mənbələrdə məlumatlar vardır.

Azərbaycan mühəddislərinin rəy və düşüncələrinin izləni hədís ədəbiyyatının şah əsərlərində görmək mümkündür. Məsələn, hicri dördüncü əsrə yaşmış Bərdəli hədís alimi Əhməd ibn Harun əl-Bərdicinin rical mövzusunda yazdığı və nadir ad, künçə və təxəllüsə məşhur olan sahəbə, tabiun və hədís alımları haqqında məlumatların toplanıldığı "Təbaqatul-əsma əl-mufrada minas-səhabə vət-tabiin və ashabil-hadis" adlı əsər Xətib Bağdadi, Mizzi, İbnul-Əsir, Zəhəbî, İbn Həcər kimi məşhur mühəddislərin müraciət etdiyi ən ümdə mənbə olmuşdur. Onun bu əsəri, xüsusilə, İbn Həcərin səhabələrə həsr

etdiyi "əl-İsabə fi təmyizis-səhabə" adlı kitabından əsas mənbələrindəndir.

Digər Azərbaycan alimi Xətib ət-Təbrizinin "Mişqatul-məsbih" adlı əsəri dünyadan bir çox dillərinə tərcümə edilməklə yanaşı, tarixin müxtəlif dövrlərində bu kitaba onlarla şərh və haşıya yazılmışdır. Ət-Təbrizinin bu əsərinə şərh yazanlar arasında Seyid Şərif Cürcani, İbn Həcar əl-Heytəmi və Abdulhaq ibn Seyfəddin əd-Dəhləvi kimi məşhur İslam alımları da yer alır.

Məşhur cərh və tədil əsərlərində "əl-hafız", "mutqin", "hüccət", "siqa", "vasiur-rihlə (hədis səyyahı)", "kəsirul-kitabə (çox yanan)" kimi təxəllişlərlə oxucuya təqdim edilən əl-Mutəmən əs-Saci və Əbul-Vəlid əd-Dərbəndi kimi alımların əsərləri günümüze çatmasa da, onların həm hədis, həm də rəvilər haqqındaki rəyləri İslam alımları üçün böyük əhəmiyyət kəsb etmişdir. Məsələn, İbn Həcar "Lisanul-mizan"ında, Zəhəbi isə "Siyəru əlamun-nübələ" və "Təzkiratul-huffaz" adlı əsərlərində Sacilər sülaləsinə mənsub olan mühəddis əl-Mutəmən əs-Sacinin rəvilər haqqındaki rəy və görüşlərinə geniş yer vermişlər. Digər tərəfdən, Xətib Bağdadi (463) "Tarixu Bağdad" əsərindəki fəsillərin əksəriyyətində, İbn Əsakir (571) "Tarixu-Diməsq" əsərinin müxtəlif yerlərində, Mizzi (742) "Kutubi-sitta" rəvilərinin etibarlılığını araşdırığı məşhur "Təhzibul-kəmal fi əsmair-rical" adlı kitabında Dərbəndlə alım Əbul-Vəlid əd-Dərbəndinin rəvayətlərinə müraciət etmiş və onu etibarlı mənbə kimi qəbul etmişdir.

Aşağıda hədis ədəbiyyatında güclü təsirə malik əsərlər yanan alımlar və onların kitabları ilə yanaşı, əsəri haqqında məlumatə rast gəlinmədiyi halda rəy, fikir və düşüncələri məşhur hədis alımları tərəfindən mənbə kimi istifadə edilən

Azərbaycanda yaşayan mühəddislər haqqında ensiklopedik xarakterli məlumat verilmişdir.

Əbu Bəkr Əhməd ibn Harun ibn Rəvəh əl-Bərdici (h. 301)

Hədis ədəbiyyatına öz dəyərli töhfəsini verən ilk dövr azərbaycanlı hədis alımları arasında Əbu Bəkr Əhməd ibn Harun ibn Rəvəh əl-Bərdicini qeyd etmək olar. O, qədim Bərdənin yaxınlığında yerləşən orta əsr Azərbaycan şəhəri Bərdicdə dünyaya gəlmışdır. Bioqrafiya əsərləri (təbaqat) Əhməd ibn Harun əl-Bərdicinin təxminən hicri 230-cu ildə (m. 845) anadan olduğunu qeyd edir.¹

Əhməd ibn Harun əl-Bərdicidən bəhs edən İslam alımları onun siqə, etibarlı və öz sahəsini çox yaxşı bilən bir alım olduğunu bildirirlər. Əksər mənbələrdə onun adının öndə "əl-Hafız" titulu qeyd edilmişdir. Hədis elminə görə bu titul yalnız bu elmin bütün sahələrini bilən alımlara verilir.² Əhməd ibn Harun əl-Bərdici təhsil almaq üçün çox gənc yaşılarından Azərbaycanı tərk etmiş, Nişapur, Məkkə və Bağdad kimi dövrünün elm mərkəzlərində getmiş və bir sıra dəyərli əsərlər qələmə almışdır.

Görkəmli Azərbaycan mühəddisi bir çox İslam elmlərinə yiyələnmiş və dövrünün Əbu Səid Abdulla ibn Səid ibn Hüseyn əl-Əşəcc, Ubeydulla ibn Abdulkərim ibn Yezid ibn Fərrux əl-Qurəşî ər-Razi, İbn Harun Əbu Cəfər Məhəmməd ibn Musa, Məhəmməd ibn İshaq ibn Məhəmməd ibn İshaq Əbu Bəkr əs-Sağani əl-Bağdadi, Əbu İshaq İbrahim ibn əl-Hüseyn ibn Əli əl-Həmadani əl-Kindi, Cəfər ibn İsa ibn Nuh, Məhəmməd ibn Abdulla əl-Əsəm əl-Məntufi, ər-Rəbi ibn Süleyman Abdülcəbbər ibn Kamil Əbu Məhəmməd, Əbu Abdulla

¹ Zəhəbi, *Siyəru əlamən-nübələ*, Beyrut 1985, XIV, 122; İsfəhani, *Təbaqatul-muhaddisin*, Beyrut 1987, VIII, 84.

² Müctəba Uğur, *Hədis terminləri lüğəti*, Ankara 1992, s. 116-117.

Məhəmməd ibn İsmayıл ibn Müğirə əl-Cufi, Yusif ibn Səid ibn Müslüm əl-Məsisi, Əbu Yaqub kimi hədis alımlarının elmin-dən bəhrələnmişdir.¹

Əhməd ibn Harun əl-Bərdici də hədis elminin incəliklərini özündən sonrakı nəslə müvəffəqiyyətlə ötürmüş və Süleyman ibn Əhməd ibn Əyyub əş-Şami əl-Ləhmi, Əbu Məhəmməd Həsən ibn Əhməd ibn Saleh Əbu Məhəmməd Saleh əl-Həmədani əs-Səbii, Əbu Məhəmməd əl-Bağdadi əs-Səvvaf, Əbu Abdulla Əhməd ibn Tahir ibn ən-Nəcm əl-Məyanacı, Cəfər ibn Əhməd ibn Sənan əl-Qattan, Əbu Bəkr Məhəmməd ibn Abdulla əş-Şafeyi, Əbu Əli Məhəmməd ibn Lulu əl-Vərraq, Əbu Əli ibn Səvvaf, Əbu Əhməd əl-Əssal, Əbu Əhməd ibn Ədi əl-Cürcani alımlar yetiştirmişdir.² Hicri üçüncü əsr ümumilikdə bütün İslam elmlərinin, xüsusilə də hədis elminin çıxəklənmə dövrü sayılır. Hədis elminin təməl əsərləri məhz bu dövrədə qələmə alınmışdır. Əl-Bərdici də hədis elminin çıxəklənmə dövrünə altı əsəri ilə öz dəyərləri töhfəsini vermişdir.

Əsərləri: Əhməd ibn Harun əl-Bərdicinin tarixə məlum "əl-Kəbair", "Təbəqatul-əsma əl-mufradə minəs-səhabə vət-tabiin və əshabil-hədis", "Mərifətul-muttəsil minəl-hədis vəl-mursel vəl-məqtū və bəyanut-turuq əs-səhihə", "əl-Mərasil", "əl-Fəvaid", "əl-Cərh vət-tədil" adlı altı ədəd kitabı vardır. Çox təssüf ki, azərbaycanlı mühəddisin hədis fəaliyyətinin araşdırılmasında xüsusi əhəmiyyət daşıyan bu əsərlərin heç də hamısı dövrümüzədək gəlib çatmamışdır. Əl-Bərdicinin ilk iki əsəri işq üzü görmüşdür.

¹ Zəhabi, *Siyəru ələmin-nubala*, Beyrut 1985, XIV, 122,

² Zəhabi, *Siyəru ələmin-nubala*, XIV, 122-123

1. "Əl-Kəbair" (جزء فيه من روى عن النبي صلى الله عليه وسلم من الصحبة في الكفر)

Bu əsər səhabələrin İsləm Peyğəmbərindən (s.ə.s) böyük günahlar mövzusunda rəvayət etdiyi hədislər haqqındadır. Əsərin bir əlyazma nüsxəsi mövcuddur və həmin nüsxə əz-Zahiriyə kitabxanasında 81/1 sayılı məcmuənin tərkibində (1a-5a) mühafizə olunur (GAS 167).

2. "Tabəqatu əsmail-mufradə" -

(كتاب طبقات الأسماء المفردة من الصحابة والتابعين وأصحاب الحديث)

Əl-Bərdici bu əsərində nadir ad, künəyə və təxəllüsə məşhur olan səhabə, tabiun və hədis alımları haqqında məlumatları toplayaraq onu beş hissəyə bölmüş və hər hissəni "təbəqə" adlandırmışdır. Təbəqələrin sıralanmasında isə zaman amilini əsas götürmüştür. Beləliklə o, Məhəmməd peyğəmbərin (s.ə.s) səhabələri ilə başlamış, tabiun ilə davam etmiş və daha sonra isə tabiundan sonrakı nəslin hadisçilərindən bəhs etməklə ad, künəyə və təxəllüs baxımından nadir hesab etdiyi 425 şəxsi sözügündən kitaba daxil etmişdir. Bu sayın kitabda təbəqələr arasında bölündürüləməsinə göldikdə isə 105 nəfər birinci, 117 nəfər ikinci, 136 nəfər üçüncü, 55 nəfər dördüncü, yerde qalan 12 nəfər isə sonuncu təbəqəyə aiddir.

Əl-Bərdicinin "Təbəqat" əsəri hədis elminin rical sahəsində çox qiymətli və günümüzədək əldə edilmiş qədim abidələrdəndir. Müəllif əsərdə özünün nəql etdiyi hədislərin rəvayət zəncirində (silsiləsində) varid olmuş nadir adları bəzi hədis meyarlarını da nəzərə alaraq olduqca dəqiqliklə təbəqələrə bölgərək əsərinə daxil etmişdir. Bütün bunlar onun hədis sahəsindəki elmindən və yüksək təcribəsindən xəber verir. Əl-Bərdicinin məqsədi ümumiyyətlə nadir olan adları deyil, hədislər əlaqəsi olan nadir ad sahibləri barədə məlumatları toplamaqdan ibarət olmuşdur. Əsəri diqqətlə oxuduqda hə-

min şəxslərin bəzən öz təbəqələrində, yaşadıqları bölgələrdə və bəzən də daşıdıqları təxəllüslərlə, hədis sahəsində məşhur olduqları adlarla nadir hesab olunduqları aydın görülür.¹

Əl-Bərdicinin "Tabaqatu əsmail-mufrədə"si rical mövzusunda əsər yanan məşhur hədis alımları üçün əvəzsiz mənbə rolunu oynamışdır. Belə ki, Xətib əl-Bağdadi "Tarixu Bağdad", İbnül-Əsir "Usdul-ğabə", Mizzi "Təhzibul-kəmal", İbn Həcər "Təhzib-təhzib" və "əl-İsabə fi mərifətis-sahaba" adlı əsərlərində əl-Bərdicinin "Tabaqatu əsmail-mufrədə" kitabından mənbə kimi istifadə etmişlər.

Əl-Əbhəri (v.375)

Əl-Əbhərli mühəddis, fəqih Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn Salih ibn Ömrə ibn Həfs Azərbaycanın ən məşhur alımlarındandır. Əbu Bəkr əl-Əbhəri kimi tanınan mühəddis hicri dördüncü əsrə yaşamışdır.

O, Harranda Hüseyin ibn Əbi Maşər əs-Sələmidən, Bağdadda Məhəmməd ibn Məhəmməd əl-Bağəndi və Abdullah ibn Əbu Davud əs-Sicistanidən, Kufədə Abdullah ibn Zeydan əl-Kufi və Məhəmməd ibn əl-Hüseyn əl-Əşnanidən hədis dinləmiş və onların yanında təhsil almışdır.

Əl-Əbhəridən isə İbrahim ibn Məxləd, oğlu İshaq ibn İbrahim, Əbu Bəkr Əhməd ibn Məhəmməd əl-Bərqani, Məhəmməd ibn əl-Muamməl əl-Ənbəri, Qazi Əbdul-Qasim əl-Tənuxi, Əbu Məhəmməd əl-Həsən ibn Əli əl-Cövhəri və başqa hədis alımları təhsil almışlar.

Öz dövrünün məşhur hədis alımlarından olan Hafız Məhəmməd ibn əl-Fəvaris əl-Əbhərinin "siqa" və "etibarlı" mühəddis və maliki məzəbini məşhur fəqihlərindən olduğunu vurğulayır. Hətta Əbu Bəkr əl-Əbhərinin müasiri olan

Qazi Əbul-Ələ əl-Vasiti onun elminə və şəxsiyyətinə necə hörmət edildiyini bu sözləri ilə dilə gətirir: "Əl-Əbhəri yaşıdıği dövrün alımlarından üstün idi. Qazil-Quzat əl-Həsən ibn Ümmi Şeyban oturduğu zaman əl-Əbhərini öz sağında əyləşdirirdi." Abbası sarayı tərəfindən qazilik vəzifəsi təklif olunmasına baxmayaraq, Əbu Bəkr Məhəmməd əl-Əbhəri bundan imtina etmiş və tədrislə məşğul olmağa üstünlük vermişdi.¹

Əsərləri:

Mənbələr Əbu Bəkr əl-Əbhərinin maliki məzəbini dair yazılmış əsərlərinin olduğunu xəbər verir. O, Abdullah ibn Abdülhakəmin "əl-Muxtasarul-kəbir" və "əl-Muxtasar-Sağir adlı əsərlərinə iki müxtəlif şərh yazmışdır: "Şərhul-Muxtasaril-kəbir" və "Şərhu-Muxtasaris-sağır". Müəllif bu iki əsərdə iyirmi min məsələyə aydınlıq gətirməyə çalışmışdır. Əl-Əbhərinin adları yuxarıda qeyd edilən əsərlərlə yanaşı, bəzi fiqh məsələlər barədə Muzəniyə verdiyi cavabları əhatə edən "ər-Rədd əl-əl-Muzəni", fiqh üsuluna dair "Kitabul-usul", fiqhə dair "Kitabu icmai əhlil-Mədinə", "Məsələtu isbatı hukmil-ğabə" və Mədinənin Məkkədən üstünlüyünü dair "Kitabu fadlil-Madinəti ələl-Məkkə" adlı əsərləri da vardır. Alim həmçinin hədisə dair "Kitabul-avalı" və "Kitabul-əmali" adlı iki əsər də qələmə almışdır.²

Tacuddin ət-Təbrizi əl-Ərdəbili (v.746)

Tacuddin ət-Təbrizi kimi tanınan ərdəbilli hədis alimi Əli ibn Abdullah ibn Əbul-Həsən ibn Əbu Bəkr hicri səkkizinci əsrin məşhur mühəddis və fəqihlərindəndir. O, hicri 674-cü

¹ Səmanı, əl-Ənsab, Beyrut 1988, I, 77-78.

² Qazi İyaz, Tərtibul-Mədarik və taqrıbul-məsalik li marifəti əlamı məzhabı Məlik, Beyrut 1967, I, 438; İbn Fərhum, ad-Dibacul-məzhab fi marifəti əyan uləmail-məzhab, Qahirə 1972, I, 138.

¹ İlkin Əlmiradov, IX-X əsrlər Azərbaycan alimi Əhməd ibn Harun əl-Bərdicinin hədis əfaliyyəti, Bakı 2010.

ildə Ərdəbildə dünyaya gəlmış, lakin Təbrizdə yaşamışdır. Elm və həcc ibadəti üçün Məkkə şəhərinə gedən Tacuddin ət-Təbrizi Bağdad və Qahira kimi elm mərkəzlərində uzun müddət qalaraq özünü təfsir, hədis, təsəvvüf, fiqh, nəhv, riyaziyyat, həndəsə və tibb elmlərini öyrənmiş və bu elmlərə öz faydalı əsərləri ilə töhfəsini vermişdir. Belə ki, İbn Rafi "əl-Vəfəyat" adlı əsərində Tacuddin ət-Təbrizinin təfsir, fiqh, üsul, məntiq və cəbrə dair yazdığını qeyd edir.¹ O, bəlağəti ən-Nizam ət-Tusidən, hikmət və məntiqi əs-Seyid Bürhanəddin Ubeydullahdan, "ilmul-xilaf" Əlauddun əl-Xarəzmidən, riyaziyyat, həndəsə və fəlsəfəni isə dövrünün məşhur filosofu Kəmaliəddin Həsən əş-Şirazidən, hədis və sünənnən şərhini isə Fəxrəddin Carullah əl-Cəndəranidən öyrənmişdir.²

Əsərləri:

Yuxarıda qeyd etdiyimiz kimi, mənbələr Tacuddin ət-Təbrizinin bir çox sahələrə dair əsərlər qələmə aldığınu xəbər verir. Bunlardan ən məşhuru Qəzvininin şəfi fiqhınə dair yazdığı "Şərhu əl-havis-sağır" adlı əsərinə haşiyə əlavə edərək yenidən qələmə aldığı "əl-Haşıya əla Şərhil-havis-sağır"dır. O, məşhur diliçi alim İbn Hacibin "əl-Kafiya" adlı əsərindəki bəzi söz və ifadələri təshih edərək "Məbsutul-əhkam" adlı əsər yazmışdır.

Tacuddin ət-Təbrizi İbn Salahun məşhur "Ulumul-hədís" əsərini ixtisar edərək "əl-Kafi fi ulumil-hədís" adlı əsər yazmışdır. Bu əsər Əbu Ubeydə Əli Səlman tərafından şərh olunaraq 2008-ci ildə Əmmənda nəşr edilmişdir. Alimin hədisi dair qələmə aldığı ikinci əsər "əl-Qistasul-mustəqim fil-hadisi-sahihil-qavim" adlanur.³

¹ İbn Rafi, *əl-Vəfəyat*, I, 54.

² Safadi, *əl-Vəfi bil-vəfəyat*, VI, 428.

³ Xeyraddin Zirikli, "əl-Əlam", IV, 306.

Əbu Tahir əs-Siləfi əl-İsfəhani (v. 576)

Əbu Tahir əs-Siləfi kimi tanınan Əhməd ibn Məhəmməd ibn Siləfi hicri 460-ci ildə İsfəhanda dünyaya gəlmişdir. Hədís elmin öyrənmək məqsədilə Dəməşq, Bağdad, İskəndəriyyə, Hicaz, Məkkə, Mədinə, Kufə, Bəsrə, Nəhavənd, Həmədən, Rey, Qəzvin və Zəncan kimi şəhərlərə səyahət etmiş (rihə) və bu şəhərlərdə uzun müddət qalaraq ricalı haqqında geniş məlumat toplamışdır. Mənbələrin əksəriyyətində "əl-hafız" təxəllüsü ilə qeyd edilən Əbu Tahir əs-Siləfi eyni zamanda "mühəddis", "qari", "fəqih" və "mühəqqiq" kimi də məşhurdur. O, çox sayıda "təliq" və "əmali" əsərləri qələmə almışdır. Ziriklinin verdiyi bilgiyə görə, Misir hökmədəri əz-Zafir əl-Abidi hicri 546-ci ildə Əbu Tahir əs-Siləfi üçün mədrəsə inşa etmiş və o, ömrünün sonuna dek bu mədrəsədə hədís elmlərini tədris etmişdir.¹

Əbu Tahir əs-Siləfidən sonra qələmə alınmış tarix və rical əsərlərinə nəzər saldıqda onun bu əsərlər üzərindənki dərin izlərini görmək mümkündür. Ehtimal ki, Misir hökmədəri əz-Zafir əl-Abidi Əbu Tahir əs-Siləfinin dərin elminə heyran olmuş və onun şərəfinə İskəndəriyyədə mədrəsə tikdirmişdir.

Əbu Tahir əs-Siləfi müxtəlif elm mərkəzlərini gəzərək oradakı mühəddislərin bioqrafiyasını qələmə almışdır. Kəttani onun 100 cüzdən çox "məşyəxa"sinin olduğunu qeyd edir. "Mucəm" də deyə biləcəyimiz bu "məşyəxa" böyük ehtimal-la üç "mucəm"da toplanılmışdır. Bunlar "Mucəmu məşyəxa" adlanan "əl-Mucəm li-məşyəxati İsbəhan", "əl-Mucəm li-məşyəxati Bağdad" və "Mucəməs-səfər" adlı əsərlərdir.²

¹ Xeyraddin əz-Zirikli, *əl-Əlam*, I, 315.

² əl-Kəttani Məhəmməd ibn Cəfər, *ər-Risalatul-müstatrafa*, İstanbul 1994,

s. 284, 298.

Əsərləri: Əbu Tahir əs-Siləfinin "Mucəməs-səfər" ilə yanashı, bəzi bioqrafik əsərləri də günümüze gəlib çatmışdır.

1. "Mucəməs-səfər"

Əsər əsas etibarilə İsfəhan və Bağdadda qarşılaşdığı alimlər haqqındadır. "Mucəməs-səfər" hicri altinci əsrin elmi və ictimai həyatına dair dəyərli məlumatları ehtiva edir. Kitab, həmçün ölkələr və məşhur şəxslər haqqında əsərlər yazan alimlər üçün əvəzsiz mənbədir. Abdullah Ömər Barudi əsəri təhqiq edərək 1993-cü ildə Beyrutda nəşr etdirmişdir.

2. "Əxbər və təracimu Əndəlusiyyə"

Əsər "Mucəməs-səfər" in seçmələrinindən meydana gəlmişdir. Əsərdə əndəluslu mühəddis və ədiblərin həyat hekayətləri və yaradıcılıqlarından bəhs edilmişdir. Əs-Siləfi Səlib yüruşları səbəbilə Əndəlusü tərk edib İsləkəndəriyyəyə gələn çox sayıda alim, ədib, fəqih və mühəddislə görüşsərək onlar haqda məlumat toplamışdır.¹

3. "Ət-Tuyuriyyat"

Əbu Tahir əs-Siləfi bu əsərini İbnut-Tuyurinin əsərindən seçrək ərsəyə gətirmiştir. 2004-cü ildə Riyadda 4 cild halında nəşr olunan əsər hədis elminə dair mühüm məlumatları əhatə edir. Bir çox müəllif, o cümlədən Sütüti "Tarixul-xülefə" adlı əsərində "ət-Tuyuriyyat" dan mənbə kimi geniş istifadə etmişdir.

4. "Əl-Vəciz fi zikril-məcəi vəl-muciz"

Məhəmməd Xayr Biqainin 1991-ci ildə Beyrutda nəşrə həzırladığı bu əsər də Əbu Tahir əs-Siləfinin digər əsərləri kimi hadis alimlərinin həyat hekayələri və yaradıcılıqlarından bəhs olunur.

¹ Əbu Tahir əs-Siləfi, Əxbər və təracimu Əndəlusiyyə: müstəxraçə min Mucəməs-səfər, Beyrut 1963, s. 5.

5. "Şərtul-qiraət alaş-şeyx"

Əsər hədislərin rəvayəti metodlarından olan "qiraət" in şərtləri haqqındadır. Məhəmməd ibn Fərid Zəryuh tərəfindən nəşrə hazırlanmış bu əsər 2008-ci ilədə Riyadda nəşr olunmuşdur.

6. "Sualatul-Hafız əs-Siləfi"

Əsər Əbu Tahir əs-Siləfinin Xamis əl-Havzidən soruşturduğu suallar barəsindədir. Məta Tərəbişi əsəri təhqiq etmişdir.

Kəmaləddin Ömər ibn İlyas əl-Marağı (v.729)

Kəmaləddin Əbul-Qasim Ömər ibn Yunus əl-Marağı hicri 643-cü ildə (m.1245) Azərbaycanın Marağa şəhərində anadan olmuşdur. Marağada dünyaya gəlməsinə baxmayaraq təhsil almaq üçün 30 ilə yaxın Qüdsdə və 15 il isə Misirdə yaşamışdır. Bədr ən-Nablusının verdiyi məlumatata görə, o, Buxarinin "Səhih"ini əl-İz əl-Hərranidən, Tirmizinin "əl-Cəmii" adlı hədis külliyyatını isə Məhəmməd ibn Tərcəmidən öyrənmişdir. Kəmaləddin Ömər ibn İlyas əl-Marağı "əl-Minhalcul-ğaya" adlı əsəri onun müəllifi və dövrünün fəqihisi Qazi Beyzavının (685) birbaşa özündən dirləmişdir.¹

Mənbələrdə Kəmaləddin Ömər ibn İlyas əl-Marağının hər hansı bir əsərini rast gəlinmir. Lakin marağalı mühəddis və sufisinin ən önemli xüsusiyyəti yetişdirdiyi tələbələr arasında məşhur İslam alimi Şəmsəddin əz-Zəhəbinin (748) yer almاسیدir. Əz-Zəhəbi Kəmaləddin əl-Marağını nəzərdə tutaraq belə deyir: "Seyximiz zamanın çox hissəsini elmə ayıran, salih və xeyirli bir kimsə idi".² İbn Həcər əl-Əsqəlanı (852) məşhur İslam alimi Nəsirəddin Tusinin də Kəmaləddin əl-Marağının dərslərində iştirak etdiyini bildirir.³

¹ Əbul-Fida, "əl-Muxtasar fi tarixil-başer", Beyrut 1956, c. 2, s. 35.

² İbn Həcər, əd-Dürərül-kamina fi əyanıl-miatiş-samīna, Heydərabad 1929, II, 148.

³ İbn Həcər, eyni əsər, II, 148. Hicri 729-cu ildə Dəməşqə galan Kəmaləddin Ömər ibn İlyas əl-Marağı 80 yaşında orada vəfat etmişdir.

Yusuf ibn əl-Qasim əl-Miyanəci (v. 375)

Miyana şəhərində dünyaya gələn məşhur mühəddis və qazi əl-Miyanəcinin tam adı Əbu Bəkr Yusuf ibn əl-Qasim ibn Farisdir. Əz-Zəhəbi şafii məzħəbinin tarunmuş qazı və mühəddisi Yusuf əl-Miyanəcini "imam hafız" və "böyük mühəddis" deyə təqdim edir. Ömrünün böyük hissəsini Şam şəhərində tədrislə keçirmiş və bir müddət Dəməşq qazisinin müavini vəzifəsində işləmişdir.

Yusuf ibn əl-Qasim əl-Miyanəci Əbu Xəlifə, Zəkəriyyə əs-Saci, Abdan əl-Əhvazi, Məhəmməd ibn Yəhya əl-Təstəri (Tüstəri), əl-Qasim ibn Zəkəriyyə, Abdullah ibn Zeydan, Məhəmməd ibn Məhəmməd əl-Bağəndi, Hamid ibn Şuayb əl-Bəlxi, Əhməd ibn Məhəmməd ibn Şakir əz-Zəncani və məşhur müfəssir Məhəmməd ibn Cərir ət-Təberidən təhsil almışdır. Yusuf əl-Miyanəci haqqında Əbul-Vəlid əl-Baci belə deyir: "Onun məşhur mühəddis olduğu şübhəsizdir."¹

Yusuf əl-Miyanəcinin yetişirdiyi tələbələri arasında məşhur mühəddis, "əl-Fəvaid" adlı əsərin müəllifi Təmmam ər-Razi (414), Abdulgani ibn Səid, öz qardaşının oğlu Salih ibn Əhməd, Əhməd ibn əl-Həsən ət-Təyyan, Əli ibn Məhəmməd əl-Simsar və Abdullvəhhab əl-Meydani kimi alımlar yer alır. Əl-Miyanəci hicri 375-ci ildə Miyanədə dünyasını dəyişmişdir.²

Əsərləri:

Mənbələrdə Yusuf əl-Miyanəcinin bəzi əsərləri haqqında məlumatlar vardır. Lakin araşdırduğumuz qədər onun dövrümüzə gəlib çatmış an məşhur əsəri "əl-Əmali vəl-qaraib fil-hadis-in-nəbəvi"dir. Əsər müxtəlif məclislərde deyilən hədislər haqqındadır. Bu əsər Bədri Məhəmməd Fəhd tərəfindən təhqiq edilərək 2005-ci ildə Əmmənda nəşr olunmuşdur.

¹ Zəhəbi, *Siyar*, XVI, 361-62.

² Zəhəbi, *Siyar*, XVI, 361-62; Səmani, əl-Ənsab, V, 425.

Əl-Mutəmən əs-Saci (507)

Bağdad məhəddisi kimi tanınan əl-Mutəmən əs-Sacinin əsl adı əl-Mutəmən ibn Əhməd ibn Əli ibn Huseyn ər-Raboidir. Əz-Zəhəbi "Tarixu İslam" adlı əsərində onun "böyük hafız", "mutqin", "hüccət", "siqa", "vasiur-rihlə (hədís səyyahı)", "kəsirul-kitabə (çox yanan)" və "zahid" təxəllüsleri ilə mühəddislər arasında tanundığını qeyd edir.¹ "Saci" nisbəsindən da aydın olduğu kimi əl-Mutəmən Azərbaycan ərazisində qurulmuş Sacilər dövlətini idarə edən Sacilər sülaləsindəndir.²

İbn Əsakirin rəvayətinə görə, əs-Sacinin müasiri olan məşhur alim Abdullah ibn Məhəmməd əl-Ənsari onun haqqında belə demişdir: "Əs-Saci həyatda ikən heç kim Rəsulullah (s.ə.s) adına yalan uydura bilməz".³ Məşhur "əl-Ənsab" əsərinin müəllifi Məhəmməd ibn Mənsur əs-Səmani əs-Sacinin hədís bilgisinə olan heyranlığını belə ifadə edir: "İraqda hədís elminə yalnız iki şəxs yaxşı yiylənmişdi: Bağdadda əl-Mutəmən əs-Saci, İsfəhanda isə İsmail ibn Məhəmməd ət-Teymi".⁴ Mənbələrin verdiyi məlumatlara görə, əl-Mutəmən əs-Saci Bağdadda hədís elmlərini tədris etmişdir.

İbn Həcər "Lisanul-Mizan"unda, Zəhəbi isə "Siyəru əlamun-nübelə" və "Təzkiratul-Huffaz" adlı əsərlərində Sacilər sülaləsinə mənsub olan məhəddis əl-Mutəmən əs-Sacinin rəvilər haqqındaki rəy və görüşlərinə geniş yer vermişlər.

¹ Zəhəbi, *Tarixu İslam*, Beyrut 1992, s. 53.

² Yaşar Bedirhan, "Selçuklular Devrinde Kafkaslarda Yetişen İlim Adamları ve İlme Hizmetleri" A. Ü. *Türkiyat Araştırmaları Enstitüsü Dergisi*, XV, 295, Erzurum 2000.

³ Zəhəbi, *Tarixu İslam*, s. 53.

⁴ Zəhəbi, *Tarixu İslam*, s. 53.

Xətib ət-Təbrizi (v.741)

İmam Vəliyyuddin Əbu Abdullah Məhəmməd ibn Abdulla əl-Xətib əl-Öməri ət-Təbrizi Azərbaycanın məşhur elm mərkəzlərindən olan Tabrizdə dünyaya gəlmışdır. Kəttani Xətib ət-Təbrizini "övliyanın bəqiyəsi" və "üləmanun qütbü" kimi tərif edir. Xətib ət-Təbrizinin həyatı haqqında kiyafət qədər məlumat yoxdur. Alimi məşhur edən onu Fərra əl-Bəğavini "Məsabihuś-sünna" yə bəzi əlavələr edərək "Mişqatul-məsabih" adını verdiyi əsəridir. O, bu əsəri hicri 737-ci ildə yazış tamamlamışdır.¹

Əsərləri:

"Mişqatul-məsabih" Xətib ət-Təbrizinin şah əsəridir. Xətib ət-Təbrizi əl-Bəğavini səhih və həsən olaraq iki yera ayırdığı hədisləri yenidən əlavələr edərək tərtib etmişdir. O, Bəğaviniñ əsərindəki qaranlıq məqamları işıqlandırmış və hədislərin rəvilərini qeyd etmişdir. Ət-Təbrizinin "Məsabihuś-sünna" yə əlavə etdiyi hədislərin sayı 1511-dir.² "Mişqatul-məsabih" əsəri 1890-ci illərdə Hindistanın Dehli və Bombeb şəhərlərində nəşr olunmuşdur. Hindistanda əsəri nəşr edən Seyid Məhəmməd Abdulmətin onun əvvəlinə Abdulhəmid ibn Seyfəddin əd-Dəhləvinin "Bəyanu bədi mustalahatil-hadis"ı və Xətib ət-Təbrizinin "əl-İkmal fi əsmair-rical" adlı əsərinə əlavə etmişdir. Xətib ət-Təbrizinin bu əsəri "Kitabu əsmai ricalil-Mişqat" adı ilə də tanınır. Eyni zamanda "Mişqatul-məsabih" əsəri 1935-ci ildə Diyubənddə (Misir) Məhəmməd İdris əl-Kandəhləvinin "ət-Təliqus-səbīh alə Mişqatul-məsabih", 1961-ci ildə isə Dəməşqdə Abdussəlam əl-Mubarəkfürünün

¹ Zirikli, əl-Əlam, VI, 234.

² İbrahim Hatipoğlu, "Mesabihuś-Sünne", *Diyanət İslam Ensiklopediyası*, Ankara 2004, XXIX, 259.

"Miratul-məfatih şərhü Mişqatil-məfatih" adlı əsərləri ilə birlikdə nəşr olunmuşdur.

"Mişqatul-məsabih" in tərcümələri

Xətib ət-Təbrizinin "Mişqatul-məsabih" əsəri İsləm dünəyində böyük əks səda doğurmış və ona bir sıra şərh və haşıyələr yazılıqla yanaşı, dünəyanın müxtəlif dillərinə tərcümə edilmişdir. Misal üçün A.N.Matthewsin "Mischat al-Masabih" (Calcutta, 1809-1810) və Mövlənə Fəzəlulkərimin "al-Hadis-An English Translation and Commentary of Mishkat-ul-Masabih" (Calcutta 1938-39) adlı ingilis dilinə, Məhəmməd Qütb Xan əd-Dəhləvinin hind, Mustafa Uysalın "İzahli Mişkatü'l-Mesabih Tərcüməsi" (Konya) türk və Mövlənə Məhəmməd Sadiq Xəlilin urdu dilinə (nşr.1925) edilən tərcümələrini göstərmək olar.

"Mişqatul-məsabih" in şərhləri:

"Mişqatul-məsabih" in ham nəşr edilmiş, ham də əlyazma şəklində müxtəlif şərhləri mövcuddur. Ona yazılmış ilk şərh Əhməd ibn Məhəmməd ət-Tibinin "əl-Kaşif an həqaiqis-sünən" adını daşıyır (Kəraçi, 1992). Ət-Tibinin bu şərhinin fərqli əlyazmaları Türkiyənin Raqib Paşa (321), Yeni Cami (245, 259), Səlim Ağa (1211-3), Süleymaniyya (287b), Köprülü (335-6) və Kılıç Ali (255) (Kəttani, ər-Risalətul-mustatrafa", s. 381) kimi kitabxanalarında yer alır. "Mişqatul-məsabih" in ən məşhur şəhi isə Əli əl-Qarinin "Mirqatul-məfatih" adlı əsəridir. Əli əl-Qari "Mişqatul-məsabih" dəki təkrar rəvayətləri əsərdən çıxarmış və digər hədisləri sənədləri ilə qeyd edərək şərh etmişdir. O, hədislərin "mərfu" və "məvquf" olduğunu bildirmiş və ət-Təbrizinin "qərib" və "zəif" adlandırdığı hədislərin yenidən təhlilini vermişdir. Əli əl-Qarinin şərhü Sidqi Məhəmməd Cəmil əl-Attarin təshih və tədqiqi ilə 1994-cü ildə Beyrutda nəşr edilmişdir.

Xətib ət-Təbrizinin "Mişqatul-məsabih" əsərinə yazılmış digər şərhləri aşağıdakı kimi sıralamaq mümkündür:

1. Seyid Şərif Cürcani tərəfindən yazılmış şərh (əlyazması, Murad Molla, 527-530);
2. İbn Həcər əl-Heytəminin Mişqata yazdığı şərh "Fəth-hul-ilah fi şərhil-Mişqat" adlanır (əlyazması, Nuruosmaniyyə, 1069-91);
3. Abduləziz ibn Məhəmməd əl-Əbhərinin "Minhacul-Mişqat" adlı şərhi;
4. Abdulhaqq ibn Seyfəddin əd-Dəhləvinin "Əşiatul-lə-maat" adlı farsca və "Ləmaatul-tənqih fi şərhi Mişqatil-məsabih" adlı ərəbcə şərhi;
5. Əkmələddin Yusif ibn İbrahim ibn Məhəmməd əş-Sirvaninin "Hədyətus-sabih fi şərhi Mişqatil-məsabih" adlı şərhi;
6. Nurulhəsən ibn Siddiq Həsən Xanın "ər-Rahmətul-muhdat ilə mən yurudu ziyadət-ilm alə əhadisil-Mişqat" adlı şərhi;
7. Abdullah ibn Ömər əl-Beydavinin şərhi (əlyazması, Murad Molla, 533-4);
8. Abdulkumün ibn Əbu Bəkr əz-Zafəranının "əl-Yənabi fi şərhil-Məsabih" adlı şərhi (Süleymaniyyə ktb., Şəhid Ali Paşa, nr. 501);
9. Əlaəddin Əli ibn Səlahəddin əs-Səhuminin "Mənhəlul-yanabi fi şərhil-Məsabih" adlı şərhi (Süleymaniyyə ktb., Ayasofiya nr.57, Fatih nr. 969)
10. Muzhiruddin Hüseyn ibn Mahmud əz-Zeydanının "əl-Məfatih fi şərhil-Məsabih" adlı şərhi (Süleymaniyyə ktb., Ayasofiya nr.919, Nuruosmaniyyə, nr. 1112);

11. Zeynularab Əli ibn Abdulla ibn Əhməd ən-Naxçıvaninin "Şərhul-Məsabih" (əlyazma nüsxəsi, Zofar, XXXIII/3 (1989), s. 194-195).¹
12. Xətib ət-Təbrizinin digər bir əsəri "əl-İkmal fi əsməir-rical" və ya qeyd edildiyi kimi "Kitabu əsməi ricail-Mişqat" adını daşıyır. Müəllifin bu əsəri "Mişqatul-məsabih" dəki rəvətlər haqqındadır. Əsər hicri 1887-ci ildə Lahorda, 1924-cü ildə isə Cənnpore şəhərində çap olunmuşdur.²

Ədəbiyyat siyahısı

1. Bağdadi, Əbu Bəkr əl-Xatib Əhməd ibn Əli ibn Sabit, *Tarixu Bağdad*, Beyrut, ts.
2. Elnur Nəsimirov, *Orta əsrlərdə yaşamış Azərbaycanlı alimlər*, Bakı 2011.
3. Əbu Tahir əs-Siləfi, *Əxbər və təracimu Əndəlusiyə: müstəxərəcə min Mucəmis-səfər*, Beyrut 1963.
4. Əbul-Fida, İmadəddin əl-Məlikul-Müəyyəd İsmail ibn Əli, *al-Muxtasar fi əxbəril-bəşər*, Beyrut 1961.
5. İbn Fərħun, *ad-Dibacul-məzhab fi marifəti ayan uləmā il-məzhab*, Qahirə 1972.
6. İbn Hacər, Əbul-Fazıl Şəhabəddin Əhməd ibn Hacər əl-Əsqəlani, *ad-Dürərul-kamina fi əyanıl-miətis-samina*, Heydarabad 1929.
7. əl-İsaba fi təmyizis-Səhabə, Beyrut 1995.
8. *Təhzibut-Təhzib*, Beyrut 1991.

¹ İbrahim Hatipoğlu, "Mesabihu's-Sünne", *Diyanət İslam Ensiklopediyası*, Ankara 2004, XXIX, 259.

² əl-Kəttani, *ər-Risalətul-mustatrafə*, s. 422.

9. İbnul-Əsir, Əbus-Səadət Məeduddin Mubarək ibn Məhəmməd, *Ustdul-ğaba fi marifətis-səhabə*, Qahirə 1970.
10. İbn Kəsir, Əbul-Fida, İmaduddin İsmail ibn Ömər, *al-Bidayə və-Nihayə*, Beyrut 1981.
11. İbn Makula, Əbu Nasr Sadulməlik Əli ibn Hibətullah ibn Əli, *al-İkmal fi rafil-ritiyab anil-mutəlif vəl muxtəlif minəl-əsma vəl-kuna vəl-ənsab*, Beyrut 1967.
12. İbn Rafi, Əbul-Məali Məhəmməd ibn Rafi İbn Rafiüs-Səlamı, *al-Vafəyat*, Beyrut 1982.
13. İbrahim Hatipoğlu, "Mesabihü's-Sünne", *Diyānat İslām Ensiklopediyası*, Ankara 2004.
14. İlkin Əlmuradov, *IX-X əsrlər Azərbaycan alimi Əhməd ibn Harun al-Bərdicinin hədís fəaliyyəti*, Bakı 2010.
15. Kəttani, Məhəmməd ibn Cəfər, *ər-Risalətul-mustatrafə*, İstanbul 1994
16. Mizzi, Əbul-Həccac Yusuf ibn Abdurrahman ibn Yusuf, *Təhzibul-kəmal fi əsmair-rical*, Beyrut 1985.
17. Qazi İyaz, *Tərtibul-Mədarik və təqribul-məsalik li marifəti əlamı məzəhbəi Malik*, Beyrut 1967
18. Muradi, Əbul-Fazıl Məhəmməd Xəlil ibn Əli ibn Məhaməd, *Silkud-dürər əyanis-sani aşər*, Beyrut 1988.
19. Mutahhar ibn Tahir əl-Məqdisi, *al-Bəd vət-tarix*, Bağdad, ts., 20.
20. Ömər Rza Kəhhala, *Mucəmul-muallifin*, Beyrut 1993.
21. Safədi, Əbus-Safa Səlahaddin Xəlil ibn Aybək ibn Abdulla Safədi, *al-Vafı bil-vafəyat*, Wiesbaden 1991.
22. Sezgin Fuat, *Geschichte des Arabischen schrifttums: Qur'anwissenschaften, hadit geschichte, fiqh, dogmatik, mystik*, Leiden: E. J. Brill, 1967
23. Səməni, Əbu Səd Abdülkərim ibn Məhəmməd ibn Mənsur əl-Mərvəzi, *al-Ənsab*, Beyrut 1988.

24. Siləfi, Əbu Tahir, *Əxbər və təracimu Əndəlusiyyə: müstəxra-cə min Mucəmis-səfər*, Beyrut 1963
25. Suyuti, *Nazmul-ikyan fi ayanil-ayan*, Beyrut, ts.
26. Yagut əl-Həməvi, *Mucəmul-buldan*, Beyrut ts.
27. Yaşar Bedirhan, "Selçuklular Devrinde Kafkaslarda Yətişən ilim Adamları ve İlme Hizmetleri" A. Ü. *Türkiyat Araştırmaları Enstitüsü Dergisi*, Erzurum 2000, XV.
28. Zəhəbi, Əbu Abdullah Şəmsəddin Məhəmməd ibn Əhməd ibn Osman, *Siyaru ələmin-nubəla*, Beyrut 1985.
29. *Tarixu İslām*, Beyrut 1992.
30. Zirikli, Xeyrəddin, *al-Əlam*, Beyrut 1984.

AZƏRBAYCANLI KƏLAMÇILAR

Aqil Şirinov*

Kəlam elmi İslam elmləri içərisində özünəməxsus yeri olan bir elmdir. Təsadüfi deyildir ki məşhur İslam alimi Əbu Hamid Qəzali digər İslam elmlərini "cüzi elm" kəlamı isə "külli elm" adlandırmışdır.

"Kəlam" kəlməsi ərəbcə "söz" mənasındadır. Kəlam elminə bu adın verilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bunları qisaca qeyd etmək istərdik:

1. Bu elmə kəlam adının verilməsinin əsas səbəbi ilk dövr kəlam alımlarının əsərlərinə "əl-Kəlam fi...." (filan mövzuda kəlam) ifadəsilə başlamalarıdır.

2. Bu elmlə məşgül olanların həll etməyə çalışdıqları və haqqında ən çox mübahisə etdikləri mövzu "Kəlamullah" (Allahın kəlamı) yəni Quranla əlaqəli mövzular idi. Buna görə də kəlam elminə bu ad verilmişdir.

3. Məntiq elmi fəlsəfə ilə məşgül olanlar baxımından söz söyləmək üçün nə qədər lüzumlu bir elmdir, kəlam elmi da dini elmlərdə söz söyləmək üçün bir o qədər garəkli elmdir. Məlum olduğu kimi məntiqin yunanca qarşılığı "lopos" yəni kəlamdır. Buna görə də bu elmə kəlam adı verilmişdir.¹

Hicri təqvimini ilə ilk üç əsirdə bu elmə başqa adlar da verilmişdir. Bunların arasında "əqaid" (əqidələr), "üsulüd-

¹İlahiyat üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin İlahiyat fakültəsinin müəllimi

^{*}Təftəzani, Şərhul-əqaid, İstanbul, 1999, s. 3

din"(dinin əsasları), "ilmüt-tövhid" (Tövhid elmi) və sairə adların çəkilməsi mümkündür.¹

Bildiyimiz kimi Həzərat Məhəmməd dövründə dövrümüzdə mövcud olan İslam elmlərindən heç biri o cümlədən Kəlam elmi mövcud deyildi. Çünkü buna ehtiyac yox idi. İnsanlar dini mövzularda qarşılaştıqları problemlər haqqında Peyğəmbərdən məsləhət alırdılar. Ancaq sonrakı əsrlərdə, xüsusilə xilafətin böyüməsi ilə birlikdə, şərtlərin dəyişməsi və ərəb olmayan millətlərin İslami qəbul etməsile müsəlmanların dini məsələlərdə qarşılaştıqları problemlərin sayı artdı. Bu da dini elmlərin ilk sədə şəklinə nisbatən həddən artıq şaxənməsinə səbəb oldu. Bu hal isə dini mövzularla məşğul olan kəlam kimi müxtəlif elmlərin ortaya çıxmasına təkan verən başlıca amil oldu.

Yuxarıda da qeyd etdiyimiz kimi, İslamin müxtəlif millətlər arasında yayılması dini məsələlərin sayını artırmaqla birlikdə yeni-yeni problemləri ortaya çıxardı. Bu problemlər içərisində etiqadi yəni dinin əsasları ilə əlaqəli problemlər xüsusilə fəth olunan torpaqlardaki Xristianlıq və Zərdüştilik kimi sistemli teologiyaya sahib olan dirlərin nümayəndələri müsəlmanlarla etiqadi mövzularda dərin məzmunlu münəaqişlərə girişirdilər. Bu hal müsəlmanları İslamin əsaslarını əqli şübutlarla müdafiə edəcək elm yaratmağa sövq etdi. Bu elm kəlam elmi idi. Təbii ki, bu, kəlamı ortaya çıxaran yeganə amil deyildi. Daxili səbəblər, xüsusilə çox mənali (mütəşabih) Quran ayələrinin açıqlanmasındaki müxtəliflik, müsəlmanların arasındaki siyasi ziddiyyyətlər və onların natiqasında yaranan etiqadi problemlər və sairə bu kimi səbəblər də kəlamın ortaya çıxmasına təkan vermişdir.

¹ Bax. Saim Kılavuz, *Anahatlarıyla İslam Akaidi ve Kelam'a Giriş*, İstanbul, 2004, s. 377-384

Kəlam elminin müxtəlif tərifləri vardır. Bu tərifləri ümumiyyətlə, iki qrupa ayırmak mümkündür. Bunlardan birincisi kəlamın mövzusunu, ikincisi isə qayasını əsas alan təriflərdir. Biz burada hər iki tərifə məşhur kəlam alimi Seyid Şərif Cürçani tərəfindən dilə gətirilmiş bir nümunə verməklə kifayətənəcəyik:

1. Kəlam elmi, Allahın zati, sıfətləri, başlangıç və sonları etibarilə Allah xaricindəki varlıqların hallarından İslami əsas alaraq bəhs edən elmdir.

Yuxarıdakı tərifdə kəlamın mövzusu əsas alınmışdır. O halda kəlam elminin mövzuları nələrdir? Qeyd etmək lazımdır ki, bu elmin mövzuları keçirdiyi dəyişiklik seyrinə uyğun olaraq dəyişkən olmuşdur. Ortaya çıxdığı ilk dövrlərdə¹ əsas məsələ Allahın zati və sıfətləri olmuşdur. Daha sonrakı əsrlərdə, xüsusilə Qəzali (ö. 505/1111) dövründən başlayaraq² kəlam elminin mövzusu genişlənərək “Var olması baxımdan varlıq” olmuşdur. Ancaq mənətiqin kəlamçılar tərəfindən mənimsənilməsindən sonra bu da kifayət görülməmiş və bu elmin mövzusu “məlum” olmuşdur. Buradaki “məlum” kəlməsi “İslam əqidəsini isbat etmək üçün işə yarayan hər şey” mənasındadır. Əslində mövzuları etibarilə kəlamın fəlsəfə ilə bənzərliyindən bəhs etmək mümkündür. Çünkü hər ikisinin mövzusu bənzərdir. Ancaq kəlamı fəlsəfədən ayıran əsaslı fərq mövcuddur. Bu da kəlamın varlıq haqqında fikir yürüdərkən, fəlsəfədən fərqli olaraq, yuxarıdakı tərifdə də qeyd olunduğu kimi, İslam şəriətini əsas almışdır. Yəni kəlam hər hansı mövzuya dinin əsasları ilə birbaşa və ya dolayısı ilə əlaqəli olması baxımından məşğul olur. Məhz buna görə kəlam alımları bu

¹ Buna mutəqaddimun, yəni ilk dövr kəlamçıları dövrü deyilir.

² Qəzali ilə başlayan dövrə mutəaxxirin dövrü deyilir

elmin mövzusunu əsas məsələlər¹ və ikinci dərəcəli məsələlər² olaraq ikiyə ayırmışdır. Kəlamın əsas məsələləri dinin əsaslarıdır (Üsülüddin). İkinci dərəcəli məsələlər isə bu əsasların isbat edilmesində işə yarayan məsələlərdir.³

2. Kəlam elmi elə bir elmdir ki, onunla dəlil gətirmək və şübhələri uzaqlaşdırmaqla dinin əqidələri isbat olunar.

Yuxarıdakı tərifdə isə kəlam elminin qayası əsas alınmışdır.⁴ İslam tarixi boyunca bir çox kəlam məktəbi mövcud olmuşdur. İslam tarixində kəlam məktəbləri daha çox “firqa” deyə adlandırılır. Son dövrlərdə isə bu məktəblər haqqında, əvvəllər daha çox müsəlman hüquq məktəbləri üçün istifadə olunan “məzhəb” termini daha çox istifadə olunmaqdadır. Yeri galmışkən burada ölkəmizdə çox tez-tez rast gəldiyimiz bir terminolojiya səhvinə toxunmaq istərdik. Kütləvi informasiya vasitələrində din haqqında danışan bir çox insan kəlam məktəblərinəndə yanlı etiqadi məktəblərdən bəhs edərkən “məzhəb” və ya “firqa” kəlməsi yerinə “təriqət” kəlməsini istifadə edirlər. Məsələn, şəhər təriqəti, sünni təriqəti kimi. Bu islami terminolojiya baxımdan sahvidir. Çünkü, təriqət termini İslam dünyasında daha çox sufi məktəbləri haqqında istifadə olunur. Məsələn, Nəqşbəndi təriqəti, Nemətullahi təriqəti, Qadiri təriqəti kimi. Etiqadi məktəblərdən bəhs edərkən bu terminin istifadə edilməsi doğru deyildir.

Kəlam elminin inkişafında azərbaycanlı alımların də xüsusi rolü olmuşdur. Ölkəmizin müxtəlif şəhərlərini özüne nis-

¹ Bunnara məsələ (məsələlər) və məqasid (məqsədlər) deyilir.

² Bunnara məbədi (başlangıç olanlar) və vəsail (vəsilələr) deyilir.

³ Bax. Şerafettin Gölcük, Süleyman Toprak, *Kəlam*, Konya, 2001, s. 3-8

⁴ Kəlam elminin tərifi, mövzusu, məsələləri və qayası haqqında geniş məlumat üçün bax. Səddaddin Təftazani, Sərhul-Maqasid, təhqiq edən: Əbdürəhman Üməryə, Beyrut, 1989, I, 163-177; İrfan Abdulhamid, İslama itki Məzhepleri və Esasları, tərcümə edən. M. Saim Yemrem, İstanbul, 1994, s. 131-136

bə kimi götürən onlarla kəlam aliminin olması bunu sübut edir. Lakin bir məqalədə bu alimlərin hamisində bəhs etmək mümkün deyildir. Məhz bu səbəbdən biz məqalədə yalnızca kəlam sahəsində əsərləri olan müəlliflərdən bəhs edəcəyik.¹ Məqaləni XX əsrə qədər yaşış kəlam alimlərilə məhdudlaşdırıq. Lakin qeyd etmək istərdik ki, qeyd olunan əsrdə də dünyanın bir çox ölkəsində çox sayıda Azərbaycan əsilli kəlam alimi fəaliyyət göstərmişdir.

Məhəmməd ibn Cəfər ibn Məhəmməd əl-Məraqi (IV/X əsr)

Marağadan olan əl-Məraqi xüsusilə dilçilikdə şöhrət tapmışdı. Mənbələrdə onun kəlam sahəsində şia məzhabının imamət görüşünü müdafiə etdiyi "Kitabul-Xalili fil-imama" adlı bir əsər yazdığını qeyd olunur.²

Nəsiməddin Tusi (v. 672/1274)

Nəsiməddin Tusi fəlsəfə, astronomiya, riyaziyyat, musiqi və dövrünün bir çox elmlərində yüzdən artıq əsərin müəllifi olan böyük mütəfəkkirdir.³ Tusi həm də kəlam sahəsində özündə sonrakı dövrə böyük təsir göstərmiş alimdir. Mübaliğəsiz

¹ Qeyd edək ki, şia-imamiyə mazhabına mənsub olan kəlam alimlərinin adlarının seçimində digər mənbələrlə yanaşı Cəfər Sübhənin "Mucamu təbəqatlı-mütəkallimim" (Qum, 1424-25) əsərindən, əhl-i-sünna və mötzəliləyə mənsub olanların kunda isə Elnur Nasirovun "Orta əsrlərdə yaşış Azərbaycanlı alimlər" adlı əsərində xüsusilə faydalandıq.

² Nacəsi, Rical, thq. Seyyid Musa Şübəri Zəncani, Qum, 1416, s. 394; at-Tafrisi, Nəqdur-rical, Qum, 1418, IV, 161

³ "İslam fəlsəfəsinin təşəkkülündə Azərbaycanlı filosofların rolü" məqaləsində Tusinin həyatı haqqında məlumat verildiyi üçün burada təkrarla lüzum görmədik.

qeyd etmək mümkündür ki, İslam tarixi boyunca Azərbaycanın yetişdirdiyi ən böyük kəlamçı Nəsiməddin Tusi olmuşdur. Tusi Fəxrəddin Razi ilə birlikdə sistematiklaşən fəlsəfi kəlam ənənəsinin təmsilçilərindən biridir. O, eyni zamanda imamiyə içərisində fəlsəfi kələmin qurucusudur. Belə ki, onun bu sahədə yazdığı ən əhəmiyyətli əsəri olan "Təcridul-etiqad" mütəəxxirun dövrü (fəlsəfi kəlam dövrü) kələminin ən üməd mənbələrindən biridir.

Məşşai fəlsəfə ilə kələmin birləşdirilməsi fəaliyyətləri Qəzali və Fəxrəddin Razi ilə başlasa da, onların bu fəaliyyətləri məzmun baxımından fəlsəfəyə qarşı bir reaksiya xarakteri daşıyırdı. Lakin Tusidə qeyd olunan fəlsəfi ənənəyə qarşı düşməncəsinə yanaşma yox idi. Bu baxımdan onun bu sahədəki əsərlərinin, xüsusən də "Təcrid" in üslubuna diqqət yetirdikdə onlarda Razinin əsərlərində olduğu kimi dualist bir strukturla karşılaşırıq. "Təcrid" də fəlsəfi mövzular kələmi mövzuların yanında, belə demək mümkündürsə, yamaq kimi durmur. Bundan başqa, Tusi Razinin "Muḥassal" da etdiyi kimi mövzuları "kəlamçılara görə", "filosoflara görə" kimi başlıqlara da ayırmır. Bəzən kəlam, bəzən də məşşai ənənəsini müdafiə edir. Mövzulardan bəhs edəndə isə bir çox kəlamçı kimi dialektik (cədəl) üsuldan deyil sağlam isbat metodundan (bürhan) istifadə edir. Lakin buna baxmayaraq, o, eyni zamanda "kainatın əzəli olmaması", "Tanrıının faili-muxtar (hərəkətləri hansısa bir zərurətə əsaslanmayan) olması" kimi İslam kəlamının üməd prinsiplərini də müdafiə edir. Tusinin kəlam sahəsindəki bu fəaliyyətlərinə "bürhanə əsaslanan fəlsəfi kəlam layihəsi" deyə bilərik.

Tusinin kəlama dair aşağıdakı əsərləri mövcuddur:

Təcridul-etiqad: Bu əsər Tusinin kəlam elminə dair ən müüm əsəri hesab olunur. Əsər mənbələrdə "Təcridul-kəlam" və

"Təcridul-əqaid" adları ilə də qeyd olunur.¹ Yazıldığı dövrdən etibarən bu əsərə çoxlu sayıda şərh, haşıyə və təliq yazılmışdır.² Başda Əllamə Hilli, Şəmsəddin İsfahani və Əli Quşçu olmaqla "Təcrid" a təqribən 200 şərh, haşıya və təliq yazılmışdır.

Falsəfi kəlamın ilk nümunələrindən olan "Təcrid" altı fəsil-dən (məqsəd) ibarətdir. Üç qismdən ibarət olan birinci fəsildə varlıq və yoxluq, məhiyyət, illət və məlul (səbəb və nəticə) kimi mövzular müzakirə obyektiına çevrilir. İkinci bölümədə cövhər (substansiya), ərzəz (aksidensiya), cism, onların xüsusiyyətləri və hökmələri ilə bağlı mövzular izah olunur. "Yaradıcının varlığının, sıfətlərinin (atributlarının) və əsərlərinin isbatı" adlanan üçüncü fəsildə Tanrıının varlığı, sıfətləri və feillərin-dən bəhs olunur. Nübüvvət və onunla əlaqəli mövzulardan bəhs edən dördüncü fəsildə peygəmbərlərin göndərilməsi, peygəmbərlik institutunun lüzumu və ona qarşı olan şübhələrin aradan qaldırılması, peygəmbərlərin xüsusiyyatları və möcüzələri kimi mövzular müzakirə olunur. İmamiyyə məz-həbinə mənsub olduğu üçün Tusi əsərin beşinci fəslini əqidə əsaslarından biri olan imamətə və onunla əlaqəli məsələlərə həsr etmişdir. Bu fəsildə o, qeyd olunan məsələdə ənənəvi şə-imamiyyə görüşünü müdafiə edir.

Başqa dünyanın yaradılmasının mümkünüyü cismani həşr, cəza və mükafat kimi axırətlə əlaqəli mövzular isə "Təcrid" in "Məad, vəd və vəid" adlanan axırıncı fəslində müzakirə obyektiinə çevrilmişdir.

Yuxarıda da qeyd etdiyimiz kimi "Təcridul-etiqad" falsəfi kəlamın ilk nümunələrindən biridir. Bəzi mənbələrdə ondan

¹ Katib Çələbi, *Kaşfuz-zünun*, thq. M. Şerafettin Yalıtkaya-Kılıslı Rüfat Bilge, Ankara, 1941, I, 346.

² Təcrid şərhləri haqqında baxş. Rəzavi, *Əhval və Asare Xacə Nasırəddin Tusi*, s. 422-43

əvvəl imamiyyə kəlamunda belə əsərin yazılmadığı qeyd olunur.¹ Onun əhəmiyyətini artıran faktorlardan başlıcası fəlsəfi və kəlam mövzularını birlikdə müzakirə etməsidir. Tusi bu əsərdə bəzi məsələlərdə məşşai (peripatetik) falsəfa ənənənin, xüsusilə də İbn Sinanın görüşlərini müdafiə etsə də, kəlam elmi baxımından güzəştə gedilməsi mümkün olmayan mövzularda qeyd olunan ənənəni tənqid etməkdən də çəkinmir. Məsələn o, Allahdan başqa heç bir qədimin (başlangıcı olmayan, əzəli) olmadığını irəli sürərək² aləmin əzəliliyini inkar edir.

Tusidən sonra onlarla müəllif "Təcrid" e şərh, haşıyə və təliq yazımış, beləcə "Təcrid ənənəsi" deyə biləcəyimiz bir ənənə yaranmışdır. Burada Azərbaycanlı kəlamçıların xüsusi rolü olmuşdur. Müəyyənləşdirə bildiyimiz qədərilə "Təcrid" e şərh, haşıyə və ya təliq yazan Azərbaycan əsilli on beşdən çox alım var.³

Təlxisul-Muhassal: Fəxrəddin Razinin "Muhassalu əfkarlı-mütəqəddimin vəl-mütəəxxirin" (ilk və son dövr alımları-nın fikirlərinin xülasəsi) adlı özündən əvvəlki filosof və kəlamçıların görüşlərini xülasə etdiyi əsərin tənqidli şərhi olan bu əsər elmi mühitlərdə "Nəqdul-Muhassal" ("Muhassal" in tənqid) kimi də tanınmışdır. Tusi hicri 669-cu ildə qələmə aldığı bu əsəri Ata Məlik Cüveyniyə ithaf etmişdir.⁴ Əsərin müqəddiməsində o, dövründə elmə maraq göstərilməməsin-dən şikayətlənərək üslüdünn (dinin əqidə əsasları) sahəsində Muhassal xaricindəki əsərlərin yetərsiz olduğunu, onun belə

¹ Xansari, *Rövzatul-cənnat*, VI, 303.

² Tusi, *Təcridul-etiqad*, thq. Mühəmməd Cavad Hüseyni Cəlali, Qum, 1407/1986, s. 120.

³ *Ketabəşənası-ye Təcridul-etiqad*, thq. Əli Sədrayı Xoyi, Qum, 1424/2003

⁴ Tusi, *Təlxis*, s. 2.

adı ilə məzmununun bir-birinə uyğun gəlmədiyini, izahların da doğru olmadığını qeyd edir. Ona görə insanlar bu əsərin kəlam elmi sahəsində yetərli olduğunu zənn etsələr də o, çoxlu sayda səhv müləhizələri ehtiva edir. Bundan başqa, Tusi bir çox alimin "Muhassal" a şərh yazdığını, lakin onların əksəriyyətinin insaflı davranışmadığını və buna görə də, "Təlxisul-Muhassal" adlı əsər yazmağı qərarlaşdırduğunu qeyd edir.¹

"Təlxis" dörd əsas fəsildən (rükn) ibarətdir. Qnesioloji mövzuların müzakirə olunduğu "Müqəddimat" adlanan birinci fəsildə başda təsəvvür və təsdiq kimi məntiq mövzuları olmaqla apriori (bədihi) bilikdən Tanrıının bilinməsinə, biliyin hasil olmasından dəlil və istidlala (dəlil çıxarmaq) qədər müxtəlif mövzular müzakirə obyektinə çevrilmişdir. "Bilinənlərin təsnifi" adlandırılan və varlıqla əlaqəli mövzuları əhatə edən ikinci fəsildə varlıq, yoxluq, varlığın növləri və onların xüsusiyyətləri, cövhər, ərəz kimi mözulardan bəhs olunmuşdur. Əsərin üçüncü fəslində zat (Tanrıının mahiyyəti), sıfət və əlaqəli ilahiyyat (metafizika) məsələləri müzakirə edilmişdir.

Tusi əsərdə bir çox mövzuda Razini tənqid etmiş, bəzi məsələlərdə isə onun görüşlərini müdafiə etmişdir. Tusinin tənqidləri əsasən Razinin tənqid etdiyi mütəfəkkirlər, xüsusilə də məşsailərə aid etdiyi görüşlərlə əlaqəlidir.²

Əbu Hamid Əhməd ibn Əli Şibli və İsamuddin İbrahim ibn Ərəbşah Əsfərayını kimi alimlər "Təlxis" a şərh yazımışlar. Tusinin müsəriyi olan yəhudili filosofu İbn Kəmmuna (ö. 676/1277) də "Təlxis" in bəzi bölmələrini seçərək bir kitab tərtib etmiş-

¹ Tusi, *Təlxis*, s. 2.

² Məsələn bax.Tusi, *Təlxisul-Muhassal*, Beyrut, 1985/1405, s.7-8, 63, 57, 213, 312-3, 389.

dir.¹ İbn Xəldun da "Muhassal" a yazdığı şərhədə "Təlxis" dən faydalandığını qeyd edir.²

Nəsirəddin Tusinin kəlam sahəsində bunlardan başqa yazdığı çox əsəri vardır. Misal olaraq "Füsul", "Qəvaidul-əqaid", "İsbatul-vacib (Allahın varlığının dəllilləri), "Qəzavü-qədər", "Şərhu məsəlatil-elm" və başqa əsərlərin adını çəkmək olar.

Siracəddin Urməvi (v. 682/1283)

Tam adı Əbus-Səna Siracəddin Mahmud ibn Əbi Bəkr ibn Əhməd ibn Hamid əl-Urməvidir. Urmiyada anadan olan Siracəddin Urməvi Mosulda Fəxrəddin Razinin düşüncə sistemini mahir bilicisi məşhur filosof Kəmaləddin ibn Yunusdan dərs almışdır. Daha sonra Malatyaya getmiş və orada Sultan I Əlaəddin Keyqubad tərəfindən təmtəraqla qarşılanmış və orada mədrəsədə müəllimlik etmişdir. Daha sonralar Dəməşqə, oradan isə Misirə getmiş və orada Əyyubi idarəçiləri ilə yaxşı münasibətlər qurmuşdur. Əyyubilərin Urməviyə o qədər hörmətini qazanan Urməvi hökmər Nəcməddin Əyyub tərəfindən 7-ci səlib yürüşünə başçılıq etmiş Fransa krallı IX Lüdoviqin (Müqəddəs Lüdoviq) yanına elçi kimi göndərmişdir. Mənbələrdə IX Lüdoviqin də Urməviyə hörmət göstərdiyi və Urməvinin yazdığı bir məntiq əsərini ona ithaf etdiyi qeyd olunur. Daha sonra Konyaya gələn Urməvi ömrünün sonuna kimi bu şəhərdə yaşamışdır. Konyada qazi vəzifəsini icra edən Urməvinin Mövlənə Cəlaləddin Rumi ilə də dost olduğunu, hətta Mövlənənin cənəzə namazını qıldırıldığı qeyd olunur.

¹ Rəzavi, *Əhval və Asare Xacə Nasirəddin Tusi*, s. 447.

² İbn Xəldun, *Lübəbul-Muhassal*, thq. Rəfiq əl-Əcəm, Beyrut, 1995, s. 30. Abdullah Nurani *Təlxisul-Muhassal*-i Tusinin kəlam və falsəfə sahələrində yazdığı otuz traktati ilə birlilikdə 1985/1405-ci ildə Beyrutda naşr etmişdir.

Urməvinin başda fəlsəfə və fiqh sahələri olmaqla müxtəlif elmlərə aid 10-dan çox əsəri vardır. Bu əsərlər içərisində məşhur əsəri kəlamçısı Fəxrəddin Razinin "Kitabul-ərbəin fi usuliddin" adlı əsərinə yazdığı "Lübəbul-ərbəin" adlı şerhi də vardır.³

Əbu Abdullah Səfiyəddin Muhəmməd ibn Əbdürrəhim (Əbdürrəhman) ibn Muhəmməd əl-Hindi Urməvi (715/1315)

Səfiyyəddin Urməvi məşhur əsəri kəlamçılarından və şafei fəqihlərindən biridir. Əslən Azərbaycanın Urmiya şəhərindən olsa da Hindistanda doğulmuşdur. İlk təhsilini babasından alan alim daha sonra Yəmənə, bir müddətdən sonra isə Məkkəyə getmişdir. Daha sonra Misirə və oradan da Anadoluya yola düşmüş, on bir il Konyada, beş il Sivasda, bir il Kayseridə yaşamışdır. Ən sonda Dəməşqə köçmüştür. Urməvi rəisul-uləma (alimlərin başçısı) seçilmiş, dövrünün bir çox məşhur mədrəsələrində müəllimlik etmişdir. İbnul-Vəkil və Zəhəbi kimi məşhur alımlar onun tələbəsi olmuşlar. İbn Teymiyyə ilə aralarında elmi mübahisələr olmuşdur. 715/1315-ci ildə Dəməşqdə vəfat edən Urməvinin qəbri Sufiyyə qəbiristanlığında dəfn edilmişdir. Urməvinin "Zübdətul-kəlam fi ilmil-kəlam" və "əl-Faiq fi usuliddin" adlı kəlam əsərləri mövcuddur.⁴

Fəthullah Şirvani (891/1486)

Tam adı Mövlana Fəthullah ibn Əbu Yəzid Abdullah ibn Əbdüləziz ibn İbrahim əş-Şabranidir. Şabrandan anadan ol-

³ Bax. Mustafa Çağrıci, "Urməvi, Siracüddin", *Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi (DİA)*, XXXVII, 263.

⁴ Ilyas Çələbi, "Hindi", *Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi (DİA)*, XVIII, İstanbul, 1998, 66-67; İsmail Paşa Bağdadi, *Hədiyyatul-arifin*, II, 143

muşdur. İlk təhsilini öz vətənidə aldıqdan sonra Xorasana getmiş, Tus şəhərində təhsilini davam etdirmişdir. Tusda xüsusiə astronomiya sahəsində təhsil almışdır. Daha sonra Səmərqəndə gedərək riyaziyyat və astronomiya təhsilini orada davam etdirmişdir. Bundan başqa Səmərqəndə ərab filologiyası, fiqh, riyaziyyat, astronomiya və kəlam elmlərini öyrənmiş və oradakı alimlərdən icazət (diplom) almışdır. Bir müddət Şirvan mədrəsələrində müəllimlik etmiş, daha sonra II Murad dövründə Osmanlıya getmişdir. Osmanlıda Kastamonu mədrəsələrində müəllim kimi faaliyyət göstərmiş, Osmanlı dövlətinin baş vəziri Canderli Xəlil Paşa ilə yaxşı münasibətlər qurmuşdur. Musiqi sahəsində yazdığı "Məcəllətun fil-musiqa" adlı əsərini isə Fateh Sultan Mehmedə təqdim etmişdi. Lakin İstanbulun fəthindən sonra himayəçisi olan Xəlil Paşanın edam edilməsi Şirvanının hakim dairələrlə əlaqələrinə mənfi təsir göstərdi. Kastamonuya qayıdan alim daha sonra 1465-ci ildə həcc ziyarətinə çıxmış, yolda İraqın bir çox şəhərlərində mədrəsələrdə dərs demiş, Məkkədə, Qahirədə və İstanbulda yaşamışdır. Sultanla münasibət qurmaq istəsə də buna müvəffaq olmamışdır. Kastamonuda vəfat etmişdir. Şirvani Osmanlıda ən böyük riyaziyyat və astronomiya alımlarından biri kimi tanınmışdır. Onun riyaziyyat, astronomiya, musiqi, təfsir, fiqh, kəlam və digər bir çox elmlərdən bəhs edən əsərləri vardır. Bunların içərisində iki kəlam əsəri vardır. Bunlar "Risaleyi-Əqaid" və Seyyid Şərif Cürcaninin məşhur əsəri kəlamçısı Əzududdin əl-İcīrinin "əl-Məvaqif" adlı əsərinə yazdığı "Şərhul-Məvaqif" in haşiyəsidir (Haşiyə alə Şer-

¹ Bu əsər haqqında bax. Bayram Akdoğan, "Fethullah Şirvani'ye Göre Makamların Tesirleri ve İcrə Edileceği Vakitler", Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2007, cilt: XLVIII, say: 1, s. 77-82

hil-Məvaqif). Bu əsərlərdən birincisi Türkiyədə Konya şəhəri Yusifağa əlyazmalar kitabxanasında, ikincisi isə İstanbul Atif Əfəndi kitabxanasında saxlanılır.¹

**Mövlana Həkim Kəmaləddin
Məsud ibn Hüseyn Şirvani (905/1499)**

Kəmaləddin Şirvani məşhur alim Fəthullah Şirvaninin tələbələrindən biridir. Teymurilər dövrü Xorasanında İxlasiyyə, Gövhərşad və Qiyasiyyə kimi məşhur mədrəsələrdə kəlam, məntiq və fəlsəfə dərsləri vermişdir. Şirvaninin kəlama dair bir əsərindən bəhs olunur. Bu əsər əlyazma halında Türkiyədə Konya şəhəri Yusifağa əlyazmalar kitabxanasında saxlanılan "Haşıyə ala Şərhil-Məvaqif"-dir.² Lakin eyni adda əsər Fəthullah Şirvaniyə də aid edildiyi üçün haşıyənin bu iki alimdən hansına aid olmasına daqıqlaşdırılmak mümkün deyildir.

Məhəmməd ibn Musa Talişi (XV-XVI əsr)

Həyatı haqqında mənbələrdə təfərrüatlı məlumat verilməyən Talişi 1440-ci ildə Azərbaycanda anadan olmuş, daha sonra İstanbula getmiş və orada vəfat etmişdir.³ Daha çox "həkim", yəni filosof kimi şöhrət tapmışdı. Təsadüfi deyildir ki, o, Nəcməddin Katibinin məntiqdən bəhs edən məşhur "Hikmətul-ayn" əsərinə şərh yazmışdır (Şərhu Hikmətil-ayn). Hicri 884-cü ildə yazdığı bu əsəri Talişi Ağqoyunu hökmətri Sultan Yaquba ithaf etmişdir.⁴ Bundan başqa Talişi Əbhərinin məntiq əsəri olan "İsaquci" ya də şərh yazılmışdır. Talişinin

¹ Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alımlar*, s. 245-246

² Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alımlar*, s. 250-251

³ Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alımlar*, s. 257

⁴ Ömer Kəhhala, *Mucəməl-müəllifin*, Beyrut, tarixsiz, I, 173

kəlam sahəsində məşhur əsəri kəlamçısı Qazi Beyzavinin (v. 685/1286) "Tavaliul-ənvar min mətalil-ənzar" adlı məşhur kəlam əsərinə yazdığı bir şərhi (Şərhu Tavaliil-ənvar min mətalil-ənzar və ya Nihayətul-əfkar fi Şərhi Tavaliil-ənvar min mətalil-ənzar) vardır. Əsərin əlyazması Türkiyədə Süleymaniya kitabxanası Fatih bölümündə (№ 003052), Ragip Paşa kitabxanasında (№ 000780) və Türkiyənin başqa kitabxanalarında mühafizə olunur.¹

Əhməd əl-Bərdəi (XV əsr)

Bərdədən olan Əhməd əl-Bərdəi Ömer Nəsəfinin müəllifi olduğu "Əqidə" kitabına məşhur kəlamçı Sədəddin Təftəzənin yazdığı şərhe (Şərhu Əqaidin-Nəsəfi) bir haşıya qələmə almışdır. Haşıya 850/1446-ci ildə yazıldığına görə Əhməd Bərdənin XV əsrə yaşadığı məlum olur.² Türkiyənin Süleymaniya kitabxanasının kataloqlarında "Fəvaid min Şərhil-Əqайдil-Bərdəi" adlı 4 vərəqlik (8 səhifə) bir əsərin adı keçir. Bu əsərin Bərdəinin qeyd olunan haşıyəsinin bir hissəsi olması mümkündür.³ Bundan başqa müxtəlif kitabxanalarda Əhməd Bərdəiyyə (Əhməd ibn Əbu Yəzid əl-Bərdəi) aid olunan "Şərhul-İsaqoji" adlı məntiq əsəri də mövcuddur.⁴

¹ Əsərin digər nüsxələrinin saxlanıldığı kitabxanalar haqqında bax. Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alımlar*, s. 257

² Ömer Kəhhala, *Mucəməl-müəllifin*, Beyrut, tarixsiz, I, 173

³ Süleymaniya kitabxanası, Fatih bölümü, 003073/5

⁴ Məssələn bax. Kastamonu Yazam Eser Kütüphanesi, KHK1300/03, KHK2009.

Muhyiddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Hənəfi Bərdəi (927/1521)

Bərdədən olan Muhyiddin əl-Bərdəi Şiraz və Herat şəhərlərində bir çox alimdən təhsil almış, sonra Bursaya gedərək Əhməd Paşa mədrəsəsində müəllimliklə məşğul olmuşdur. Ədirmə şəhərində vəfat etmişdir. Mənbələrdə “fəzilətli bir türk” kimi vəsf olunan Bərdəi ərəb və fars dillərində dərin biliklərə malik olmuşdur. Onun kəlama dair bir əsərində bəhs olunur. Bu Nəsirəddin Tusinin “Təcridul-etiqad” əsərinə Şəmsəddin İsfahani tərəfindən yazılmış şərhə Seyid Şərif Cürçanının yazdığı haşıya üzərinə yazılmış bir haşıyadır. Əsərin adı “Haşıyatut-Təcrid” kimi qeyd olunur.¹

Kəmaləddin Hüseyn ibn Şərəfuddin Əbdülhəqq əl-Ərdəbili əl-İlahi (v. taqribən 940/1533 və ya 950/1543)

Böyük ehtimalla metafiziki mövzularda dərin biliyə sahib olduğu üçün “əl-İlahi” (metafizikaçı) kimi tanınan Kəmaləddin Ərdəbili Səfəvi dövrünün böyük alimlərindən biridir. Ərdəbildə anadan olan bu alim məşhur alim Cəlaləddin Dəvvəni və oğlu Qiyasəddin Mənsurun tələbəsi olmuşdur.²

Ərdəbili həm dini, həm də əqli elmlərdə bir çox əsər qələmə almışdır. Təsadüfi deyildir ki, Ərdəbilinin kəlam, fiqh, təfsir, irfan kimi elmlərlə yanaşı həndəsə və astronomiya ilə əlaqəli də əsərləri vardır.

Ərdəbilinin əsərləri içərisində kəlamla əlaqəli olanlar xüsusi yer tutur. Bu əsərlər içərisində Allahın varlığının dəlillərinə həsr olunmuş “İsbatul-vacib”³ və Nəsirəddin Tusinin

¹ Zirki, Əlam, Beyrut, 1980, VII, 55

² Ağa Bozorg Tehrani, əz-Zəria ila təsanifş-şia, IX, 92

³ Ağa Bozorg Tehrani, əz-Zəria ila təsanifş-şia, I, 104

“Təcridul-etiqad”ına məşhur hənəfi alimi və astronom Əli Quşçunun yazdığı şərhə¹ yazdığı haşıyəni xüsusilə qeyd etmək lazımdır. Bəzi mənbələr “Təcrid”in “illət və məlül (səbəb və sabəbli-nəticə)” başlığına qədərki bölümcə Ərdəbiliinin yazdığı haşıyənin “Şərhi-cədid”²ə yazılmış ilk təlqiq olduğunu qeyd edirlər. Bu əsərdə Ərdəbili Quşcu şərhinə Cəlaləddin Dəvvənin yazdığı haşıyələrdən də istifadə etmişdir.² Bu əsərlərdən başqa Ərdəbiliinin 12 imam haqqında yazdığı və Şah İsmayıllı Xətaiyə ithaf etdiyi “Tacul-mənaqib” adlı risaləsi³ və məşhur əşəri kəlamçısı Seyid Şərif Cürçanının Əzududdin əl-İçinin “əl-Məvaqif” adlı əsərinə yazdığı şərhə haşıyəsi də vardır (Haşıyatun alə Şəhər-Məvaqif). Kəmaləddin Ərdəbiliinin Azərbaycan türkcəsində də “Risaleyi-imamat” adlı əsəri mövcuddur.⁴

Məhəmməd Füzuli (v. 963/1556)

Böyük Azərbaycan şairi Məhəmməd Füzuli əqidəyə dair yazdığı “Mətləül-etiqad” adlı əsəri səbəbilə həm də kəlam alimlərindən biri hesab olunur. Tam adı “Mətləül-etiqad fi mərifətıl-məbdəi vəl-məad” adlı bu əsər “rükən” adlanan dörd əsas fəsildən ibarətdir. Birinci fəsil qnesioloji mövzuları əhatə edir. İkinci fəsildə kainatın mahiyyəti və xüsusiyyətlərindən bəhs olunur. Allahu bilinməsi və onunla əlaqəli mövzuları əhatə edən üçüncü fəsildə tövhid principinin detalları açıqlanmışdır. Sonuncu fəsildə isə nübüvvət (peyğəmbərlik) və

¹ Bu şərh Təcrid ənənəsində “Şərhi-cədid”, yəni “yeni şərh” kimi tanınır. “Şərhi-qədim”, yəni “qədim şərh” in müəllifi isə Şəmsəddin İsfahandır.

² Katib Çələbi, Kaşfuz-zünum, I, 350; Seyyid İcaz Hüseyn, Kaşfil-hücüb vəl-is-tar, Qum, 1409, 177-178

³ Ağa Bozorg Tehrani, əz-Zəria ila təsanifş-şia, IX, 92

⁴ Cəfər Sübhani, Təbəqatul-mütəkkilim, Qum, 1425, III, 277

məad (axırət) mövzuları müzakirə edilmişdir. Əsərdə təsviri-analitik metod izləyərək hansısa məzəhəbin tərəfini tutma-ması Füzulinin təəssübkeşlikdən uzaq olduğuna dəlalət edir.

Əbülfəth ibn Məxdum əl-Hüseyni əl-Ərəbşahı (v. 976/1568)

Ərdəbildə yaşamış Əbülfəth əl-Hüseyni məşhur alim Sədrəddin Dəştəki Şirazının oğlu Qiyasəddinin tələbəsi olmuşdur. Bundan başqa Səmərqəndli İsaməddin İbrahim ibn Məhəmməd əl-İsfərayini də onun müəllimlərindən olmuşdur. Mühəddis, fəqih və müfəssirliklə yanaşı Hüseyni həm də böyük kəlamçı idi. Səfəvi hökmədəri I Təhmasib ona böyük hörmət göstərmişdir. Əbülfəth Hüseyni Ərdəbildən başqa Marağa və Məşhəddə də yaşamışdır.

Hüseyni 15-dən artıq əsərin müəllifi hesab olunur. Bunların əksəriyyəti məntiqə dair əsərlərdir. Onun kələma dair əsərləri də mövcuddur. Bunlardan biri İbn Mütəhhər (Əllamə) əl-Hillinin məşhur "əl-Babul-hadiyə aşar" adlı məşhur kəlam əsərinə yazdığı "Miftahul-bab fi şərhil-Babil-hadiyə aşar" adlı əsərdir. O, qeyd olunan əsərə farsca da bir şərh yazmışdır. Bundan başqa Hüseyni Nəsirəddin Tusinin "Təcridul-etiqad"ına da bir haşiyə yazmışdır.¹

Müqəddəs Ərdəbili (993/1585)

Tam adı Əhməd ibn Məhəmməd əl-Ərdəbili olan və elmi mühitlərdəki məşhurluğu səbəbilə "Müqəddəs Ərdəbili" və ya "Mühəqqiq Ərdəbili" kimi tanınan bu alim Səfəvilər dövrünün ən böyük alımlarından biri hesab olunur. İlk təhsilini

¹ Cəfər Sübhani, *Təbaqatul-mütəkallimin*, Qum, 1425, III, 267-68

dövrünün məşhur astronomiya və riyaziyyat mütəxəssisi olan dayısı İlyasdan alan Ərdəbili əqli elmləri Cəlaləddin Dəvvəninin tələbəsi olan Cəmaləddin Şirazidən öyrənmişdir.¹ Daha sonra Nəcəfə gedərək dini elmləri dərindən öyrənmiş və Nəcəfin ən məşhur fəqihinə çevrilmişdir.

Ərdəbiliinin müxtəlif sahələrdə xeyli əsəri vardır. Bunların içərisində kəlam əsərlərinin xüsusi yeri vardır. Ərdəbiliinin Azərbaycan tarixi baxımından böyük əhəmiyyəti ana dilimizdə "Əqaidul-İslam" adlı əsər yazmasıdır. Bu əsər iki müqəddimə, Allahu varlığı, sübuti və səlbî sifətləri, nübüvvət, imamət və məaddan bəhs edən altı babdan mütaşəkkildir. "Əqaidul-İslam" ərəb əlifbası ilə nəşr olunmuşdur.² Bundan başqa onun Nəsirəddin Tusinin "Təcridul-etiqad"ına Əli Quşçunun yazdığı şərhin "ilahiyyat (metafizika)" bölümünə bir şəhərdir. Qeyd edək ki, Ərdəbili "Əqaidul-İslam"da da Quşçunun fikirlərinə tez-tez yer vermiş və bəzi yerdə onu tənqid etmişdir. Bu əsərlərdən başqa onun "Üsulüddin"³ adlı kəlam əsəri da vardır.

Əbu Əhməd əz-Zəki ibn Həsən (Hüseyn) Ömər əl-Beyləqani (993/1585)

Beyləqan şəhərindən olan Əbu Əhməd əl-Beyləqani daha sonralar Dəməşqə getmiş və 1585-ci ildə Yeməndə vəfat etmişdir. Beyləqani daha çox fəqihliyi ilə tanınsa da, onun "Hədiyatüş-şia" və Nəsirəddin Tusinin "Təcridul-etiqad"ına yazdığı şərh (Şərhut-Təcrid) kimi kəlam əsərləri də mövcud-

¹ Cəfər Sübhani, *Təbaqatul-mütəkallimin*, III, 269-270

² Əhməd Müqəddəs Ərdəbili, Əqaidul-İslam, thq. Mirzə Rəsul İsmailzadə, Tehran, 1380

³ Ağa Bozorg Tehrani, *əz-Zəria ilə təsənifiş-şia*, Beyrut, 1403, II, 183

dur.¹ “İsbatul-vacib”in əlyazma nüsxələri Türkiyənin Ankara Milli kitabxanasında, Kastamonu İHK və Kütahya Vahid paşa İHK-də, Təcrid haşiyəsinin əlyazması isə Manisa İHK-də saxlanılır.²

Sənanəddin Yusif ibn Hüsaməddin ibn İlyas Gəncəvi (v. 922/1616?)

Sənanəddin Gəncəvinin əslı Bərdədən olsa da, Gəncədə doğulub böyüdüyü güman edilir. Daha sonra Təbrizə getmiş və sonda Osmanlı dövlətinə məxsus Amasya şəhərinin müftisi olmuşdur. Məhz buna görə Gəncəvinin əsərlərinin əlyazmalarının bir çoxunda ona “Amasi” nisbəsi verilmişdir. Gəncəvinin ölüm tarixi haqqında müxtəlif versiyalar mövcuddur. Bəzi mənbələrdə onun 922-ci (1516), bəzilərində isə 913-cü (1507) ildə vəfat etdiyi qeyd olunur.³ Bağdadlı İsmail Paşa isə Gəncəvinin 986-ci ildə vəfat etdiyini bildirmiştir.⁴ Adı Osmanlı tarixindəki bir çox intriqalarda da hallanan Sənanəddin Gəncəvi başda Beyzavi təfsiri olmaqla bir çox əsərə haşiyə yazdı üçün “əl-Muhaşşı” ləqəbi ilə tanınmışdır.⁵ Gəncəvinin kəlama dair iki əsərindən bəhs olunur. Bunlardan biri Nəsirəddin Tusinin “Təcrid”inə yazdığı şəh, ikincisi isə Seyid Şərif Cürçanının “Şərhul-Məvaqif” adlı əsərinə yazdığı “Hasiyə alə Şərhil-Məvaqif” adlı əsəridir. Bu sonuncu əsərin iki nüsxəsi Türkiyədə Diyarbəkir İHK-də saxlanılır.⁶

¹ Nailə Süleymanova, *Orta əsr Azərbaycan hüquq məktəbi və onun nümayəndələri*, Bakı, 2011, s. 57

² Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alimlər*, Bakı, 2011, s. 123

³ Bax. Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alimlər*, s. 137-38

⁴ İsmail Paşa Bağdadi, *Hadiyyatul-arifin*, İstanbul, 1955, II, 564

⁵ İsmail Paşa Bağdadi, *Hadiyyatul-arifin*, II, 564

⁶ Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alimlər*, s.135, 140

Məhəmmədəmin Sədrəddinzadə Şirvani (v. 1036/1627)

Osmanlı dövlətində fəaliyyət göstərmiş məşhur alimlərdən biri olan Məhəmmədəmin ibn Sədrəddin Şirvani daha çox Sədrəddinzadə Şirvani kimi tanınmışdır. Şirvanda ziyalı bir ailədə anadan olmuşdur. İlk təhsilini təsəvvüf əhlindən olan atası Molla Sədrəddindən və Əllama Hüseyin Xalxalidən də dövrünün elmlərini öyrənmişdir. Səfəvilər Şirvanı ələ keçirəndən sonra Osmanliya getmiş və Diyarbəkirdə fəaliyyət göstərən Husrev Paşa mədrəsəsində müəllimlik etmişdir. Tələbələri arasında daha sonra Osmanlinin baş vəziri (sədri-əzəm) olmuş Nasuh Paşa da vardi. Nasuh Paşa 1611-ci ildə vəzifəyə keçəndən sonra müəllimini də İstanbula aparmış, Şirvani orada da Sultan I Əhməd başda olmaqla dövlət idarəçilərinin hörmətini qazanmışdır. İstanbul qazılığı kimi yüksək vəzifədə çalışan Şirvani 1036/1627-ci ildə vəfat etmiş və İstanbulun Üsküdar bölgəsində dəfn edilmişdir. Şirvanının nəvəsi Sadiq Mehmed Əfəndi iki dəfə Osmanlı şeyxulislamu olmuşdur.¹

Sədrəddinzadə Şirvani kəlam, təfsir, hədis, fiqh, məntiq, ərəb dili, astronomiya ya dair 15-ə qədər əsərin müəllifidir. Onun kəlam və əqidəyə dair 6 əsəri vardır. Bunlar Qəzzalinin “Qəvaidul-əqaid” adlı əsərinə yazdığı şəh (Şərhul-Qəvaid il-Gəzzali) və ya Şərhur-risalətil-qüdsiyyə fi Qəvaidil-əqai-

¹ Ramazan Altıntaş, “Şirvani, Sadreddinzade”, *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (DİA)*, XXXIX, 208.

d¹), "Risalə fil-məbdə vəl-məəd"², "Risalə fi məsələtil-iman", Cəlaləddin Dəvvvaninin Nəsəfinin "Əqaid" inə yazdığı şərhi müqəddiməsinə haşıyə (Haşıyə alə dibacəti şərhid-Dəvvani aləl-Əqaid), "Risalə fi işkali kəvnil-vəhdə fiş-şəhadə" və müxtəlif məzəhbələrdən bəhs olunan "Tərcümanul-üməm" adlı əsərlərdir.³

Hüseyin ibn Həsən əl-Hüseyni əl-Xalxali (1014/1605)

Cənubi Azərbaycanın Xalxal şəhərindəndir. Təfsir, nəhv, məntiq və astronomiya sahəsində mütəxəssis olmuş, kəlam sahəsində 3 əsəri vardır. Bunlar Dəvvvanin İcinin Əqaidə əsərinə yazdığı şərhi haşıyəsi (Haşıyətun alə Şərhil-Əqaidil-azudiyyə), Allahın varlığını isbat etmək üçün yazılmış "İsbatul-vacib" risaləsi və həm kəlam, həm də folsəfə əsəri hesab olunan "Risalə fil-məbdəil-əvvəl və sifatihu" adlı əsərlərdir.⁴

Əbu Abdullah Əfzələddin Muhəmməd ibn Namavər (Tamur) ibn Əbdülməlik Xunacı (v. 646/1248)

590/1194-cü ildə Marağa ilə Zəncan arasında yerləşən qədim Xunac şəhərində anadan olmuşdur. Həyatı haqqında mənbələrdə təfsilatlı məlumat yoxdur. Filosof kimi tanınan

¹ Bax. Hülya Alper, "XVII. Asırda Bir Osmanlı Düşünürünün Gazzali Yorumu : Sadreddinzade eş-Şirvani'nin Kavidü'l-Akaid Şerhi Örneği", 900. Vefat Yılında İmam Gazzali : Milletlerarası Tartışmalı İlmi Toplantı 07-09 Ekim 2011 İstanbul, 2012, s. 869-878

² Ömər Kəhhala, *Mucəmul-müəllifin*, IX, 73

³ Ramazan Altıntaş, "Şirvani, Sadreddinzade", *Türkiye Diyanet Vakfi İslami Ansiklopedisi* (DİA), XXXIX, 208.

⁴ Ömər Kəhhala, *Mucəmul-müəllifin*, III, 319; Zirikli, *Əlam*, II, 235

Xunacı, həm də şafei fəqih olmuşdur. Xunacının məntiq elminə dair bir neçə əsəri vardır. Kəlamla əlaqəli Fəxrəddin Razinin "əl-Mətalibul-aliyə" adlı əsərini xülasə etdiyi "Muxtasərul-Mətalibul-aliyə" adlı əsəri mövcuddur. Türkiyənin Antalya Təkəlioğlu əlyazmalar kitabxanasında Nr. 158/2-də saxlanılan "Tuhfətus-sultaniyyə fil-əsrarıl-kəlamıyyə" adlı bir əsər də Xunaciyə nisbət edilir.¹ Əlyazma əsərin kəlam əsəri olub-olmadığı onun tədqiqindən sonra aydın olacaqdır.

Molla Şəmsəddin Əhməd əl-Ənsari Gəncəvi Qarabağı (v. 1009/1600)

Qarabağdan olan Şəmsəddin Qarabağı hənəfi məzəhbənin mənsub fəqih və həditsçi olmuşdur. İlk təhsilini Azərbaycanda aldıdan sonra Osmanlıya getmiş, İstanbul, Ədirnə, Dəməşq və Misirdə müəllim və müfti kimi vəzifələrdə çalışmışdır. 1009/1600-cı ildə İstanbulda vəfat etmişdir. Anadolu qazıəskərliyi və Rumeli qazıəskərliyi kimi yüksək dövlət vəzifələrində də çalışan Qarabağının təfsir, fiqh və kəlam sahələrində əsərləri vardır. İcinin "Məvaqif" inə yazdığı təliq (Təliqatul-Məvaqif) onun kəlam sahəsində yazdığı başlıca əsəridir.²

Mövlana Muhyəddin Muhəmməd ibn Əli Qarabağı

Muhyəddin Qarabağı də Qarabağda doğulub boy-a-başa çatmış, sonra Osmanlıya getmiş alımlərdəndir. O, İznik şəhərində mədrəsədə müəllim kimi fəaliyyət göstərmişdir. Qarabağının fiqh, təfsir, hədits kimi sahələrdə əsərləri vardır. Kəlam sahəsində yazdığı "Şərhu risaləti İsbatul-vacib lid-Dəvvani"

¹ Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alımlar*, s. 373-74

² Elnur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alımlar*, s. 374-75

adlı əsəri İstanbul Köprülü yazma əsərlər kitabxanasında¹, eyni zamanda Süleymaniyyə kitabxanasının Damad İbrahim bölümündə (№000790) saxlanılır.

Əhməd Taliş

Nisbəsindən Şimali Azərbaycanın cənub bölgəsində olduğu güman olunan Əhməd Talişinin həyatı və yaşadığı dövr haqqında mənbələrdə məlumat yoxdur. Onun Nəsirəddin Tüsünin "Təcridul-etiqad"²ına bir taliqi (Təliqat alət-Təcrid) vardır. Bu taliqin nüsxələrindən biri Konya Yusif Ağə kitabxanada saxlanılır.²

Yusif ibn Məhəmmədxan Qarabağ (v. 1035/1626-dan sonra)

Azərbaycanın Qarabağ bölgəsində olan bu alimin bəzi mənbələrdə sahəvən Həmədanın Qarabağ bölgəsində olduğu yazılır. Kəlam sahəsində bir neçə əsərin müəllifidir. Bu əsərlər "Risalə fil-kəlam", "Təfsiru qavlilləhi: leysə kə-mislihi şeyun", "Haşıyətun alə Şərhil-Əqaidil-əzudiyyə" (və ya təliqa alə Şərhil-Cəlal əd-Dəvvani lil-Əqaidil-əzudiyyə) və "Risalə fi isbatul-vacibil-vücud" dur.³

Rəcəbəli Təbrizi (v. 1080/1669)

Dövrünün böyük filosoflarından biri sayılan Rəcəbəli Təbrizi Təbriz şəhərində anadan olmuşdur. Həyatı haqqında tə-

¹ Elñur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alimlər*, s. 375

² Elñur Nəsirov, *Orta əsrlərdə Azərbaycanlı alimlər*, s. 375-76

³ Xeyrəddin Zirikli, *Əlam*, VIII, 252; Ömer Kəhhalə, *Mucəmul-müəllifin*, XIII, 331

silatlı məlumat yoxdur. Onun əsas təhsilini İsfahanda Şeyx Lütfullah mədrəsəsində aldığı qeyd olunur.¹ Mənbələrdə həkim (filosof), mütəkəllim (kəlamçı) və fəqih (fiqh alimi)² olduğunu bildirilən Rəcəbəli Təbrizi "İsfahan məktəbi" kimi bilinən məşhur fəlsəfə məktəbinin nümayəndələrindən biri olmuşdur. Təsadüfi deyildir ki, o qeyd olunan məktəbin ən böyük mütəfəkkirlərindən biri sayılan Seyid Əbü'lqasim Fındıriskinin tələbəsi olmuş, özü də bu sahədə əsərlər qələmə almışdır. Təbrizinin kəlama dair farsca qələmə aldığı "İsbatul-vacib" adlı risaləsi vardır.³

Mirzə Məhəmməd ibn Həsən Şirvani (v. 1098/1686)

Əslən Şirvandan olan Mirzə Məhəmməd Şirvani əsas təhsilini İsfahanda almışdır. Daha sonra Nəcəfə getmiş, orada bir müddət tədris fəaliyyəti ilə məşğul olduqdan sonra Səfəvi şahı Sultan Süleymanın (II Səfi) dəvəti ilə yenidən İsfahana dönmüşdür. Şirvaninin məntiq, fiqh, hədis və kəlam elmləri sahəsində tədqiqat əsərləri mövcuddur. Onun kəlam əsərləri içərisində "İsbatul-vacib", Dəvvəninin və Şəmsəddin əl-Xurinin "Təcrid haşıya"⁴lərinə yazdığı haşıyalər, Dəvvənin "İsbatul-vacib"inə yazdığı haşıya (Haşıya alə İsbatul-vacib), "əl-Ədl vət-tövhid", "Risalə fi məsələtəl-ixtiyar", "risaleyi-bəda", "əl-İhbat vət-təkfir", Risaleyi-tövhid və nübüvvət və imamat" kimi əsərlərin adlarını qeyd etmək mümkündür.⁴ Mirzə Məhəmməd Şirvaninin nəvəsi Heydər ibn Əli ibn Məhəmməd ibn Həsən Şirvani də kəlam sahəsində müxtəlif əsərlər qələmə

¹ Cəfər Sübhani, *Təbaqatul-mütəkəllimin*, III, 431

² Ömer Kəhhalə, *Mucəmul-müəllifin*, IV, 153

³ Cəfər Sübhani, *Təbaqatul-mütəkəllimin*, III, 433

⁴ Əbü'lqasim Xoyi, *Mucəmu riciatil-hadis*, Büyrut, 1413/1992, XVI, 271; Cəfər Sübhani, *Təbaqatul-mütəkəllimin*, IV, 157-158

almışdır. Bunlardan "Risalə fil-İslam vəl-iman" və "Risalə fil-iṭrə" kimi əsərlərin adlarını qeyd etmək mümkündür.¹

Məhəmməd Məsum Təbrizi (v. 1092/1681)

Tam adı Məhəmməd Məsum ibn Fəsih ibn Övliya ibn Səfiyyəddin əl-Hüseyni ət-Təbrizidir. 1008/1599-cu ildə Təbrizdə anadan olmuş, əsas təhsilini Qəzvində almışdır. Dövründə fəlsəfə, kəlam, hədís, ərab dilçiliyi və riyaziyyat sahələrinin dərin bilicisi hesab edilmişdir. Təbrizinin "Risalət-vacizə fi məsailit-tövhid", "İsbatul-vacib", "Haşıyə alə haşıyətil-Xufri alə Şərhil-Quşçi li-Təcridil-etiqad", "Təliqat alə haşıyətid-Dəvvaniyyil-qadimə alə Şərhil-Quşçi li-Təcridil-etiqad", "Risalə fi hudusil-aləm" və "Risalə fil-ilmil-əzəli" kimi kəlam əsərləri vardır.

Məhəmməd Məsum Təbrizinin oğlu Məhəmməd İbrahim (v. 1149/1736) də dövrünün məşhur kəlam alimləridən olmuşdur. Onun "Risalə fi təhqiqil-bəda", "Risalə fi təhqiqil-il-mil-ilahi" və "Risalə fi təhqiqis-sağirati vəl-kəbirati minəz-zünnub" kimi əqidə sahəsində əsərləri vardır.²

Məhəmməd Hüseyn Təbrizi (v. 1132/1719-dan sonra)

Təbrizdən olan bu alim ömrünün çox hissəsini İsfahan-da keçirmiş və Səfəvi dövlətində "mollabası" vəzifəsinə qədər yüksəlmışdır. Təbrizi məşhur şəhəri Seyid Mürtəzanın imamətlə əlaqəli yazdığı "əş-Şafî fil-imama" adlı əsərinə üç

¹ Ömər Kəhhalə, *Mucəməl-müəllifin*, IV, 91-92

² Cəfər Sübhani, *Təbəqatul-mütəkkəlimin*, IV, 199-200, 346-47

haşıyə yazmışdır.¹

Məhəmməd Səid Xalxali (v. 1173/1759)

Tam adı Məhəmməd Səid ibn Məhəmməd Saleh ibn Məhəmməd Səid ibn Məhəmməd Hüseyin əl-Xalxalidir. Qədim Xalxal şəhərindədir. Məşhur filosof və irfan mütəfəkkirlərindən biri sayılır. Kəlama dair farsca "Risaleyi-qəza və qədər" və "Mənzumə fi sifatil-Bari Təala" adlı əsərləri qələmə almışdır.²

Əbdünnəbi Təsuci (1203/1788)

Tam adı Əbdünnəbi ibn Şərifüddin Məhəmməd ibn Zeynalabidin ət-Təscudır. Xoyda və ya Xoy yaxınlığında Təsucda anadan olmuşdur. Təhsil məqsadılıq Lahican və Məşhəd kimi şəhərlərə getdikdən sonra Xoya qayıtmış, bir müddət orada yaşadıqdan sonra İraqa getmişdir. Təsuci 1788-ci ildə Karbağada vəfat etmişdir.

Təsucinin kəlama dair bəzi əsərləri vardır. Bunların içərisində "Tühfətus-salikin fi mühimmati üsuliddin" və Mirzə Məxdüm Xanın şəhərindən təqrid etdiyi əsərinə yazdığı "ər-Radd alə Nəvaqizir-ravafiz" kimi əsərlərin adlarını qeyd etmək mümkündür.³

Mirzə Məhəmməd Zəncani (v. 1210/1796 və ya 1220/1805)

Zəncan şəhərindən olan Məhəmməd Zəncanının tam adı Məhəmməd ibn Əli ibn Məhəmməd Hüseyn Zəncanıdır. Alimin kəlam elminə dair "Mənzumə fi ilmil-kəlam", eyni əsərin

¹ Cəfər Sübhani, *Təbəqatul-mütəkkəlimin*, IV, 369-70

² Ağa Bozorg Tehrani, *az-Zəria ila təsanifis-şia*, XVII, 147

³ Ağa Bozorg Tehrani, *az-Zəria ila təsanifis-şia*, XXVI, 167-68; Sübhani, *Təbəqatul-mütəkkəlimin*, V, 89-90

"Tüfətul-ənam fi şerhi Mənzumətil-kəlam" adlı şerhi, və "Dəlail" və yaxud da "Risalə fil-imamə" adlı əsərləri mövcuddur.¹

İbrahim ibn Əbdülcəlil Təbrizi (v. 1251/1835-dən sonra)

Təbrizli olan bu alim ömrünün çox hissəsini İsfahanda keçirmiştir. Tədris məqsədilə İraqa getmiş, orada şeyxiyyə təriqətinin qurucusu Əhməd əl-Əhsaidən və onun tələbəsi Kazım Rəştidən dərs almışdır. O, astronomiya, hədis, əxlaq və kəlam elmlərinin mahir bilicisi olmuşdur. Qacar dövrünün böyük alımlarından sayılan Təbrizi əsərlərinin bir qismını ərəbcə, bir qismını isə farsca qələmə almışdır. Kəlama dair "Üsulul-əqaid", "Məqalat", "Üsul və furue-dini", "Ərkani-səlasə", "Şerhu Həyatın-nəfs", "Lətaiful-ələmin və təhaiful-ələmin fil-əqaid" adlı əsərləri mövcuddur.²

Gövhər (1266/1849)

Əsl adı Həsən ibn Əli Qaracadağı olan alim elmi mühitlərdə "Gövhər" kimi tanınmışdır. Qaracadağ bölgəsindəndir. Əsas təhsilini Kərbəlada şeyxiyyənin qurucusu Əhməd əl-Əhsaidən və onun tələbəsi Kazım Rəştidən almışdır. Lakin, şeyxiyyədən ayrılaraq babiliyin əsasını qoyan Əli Məhəmməd Şiraziya (Bab) qarşı olmuşdur. Belə ki, o, 1261/1845-ci ildə Bağdad valisi Nəcib Paşanın hüzurunda şia və sünni alımlarının Əli Məhəmməd Şirazı ilə mübahisəsində iştirak etmişdi.³

¹ Ömer Kəhhalə, *Mucəmul-müəllifin*, XI, 48; Ağa Bozorg Tehrani, *əz-Zəria ilə təsanif-iş-şa*, I, 84

² *Məvzuut müəllifil-imamiyə*, Qum, 1420, I, 297-98

³ Sübhani, *Tabaqatul-mütkəllimin*, V, 57-58

Gövhərin kəlama dair əsərlərindən Məhəmməd Cəfər əl-Astarabadinin "Həyatul-ərvah fil-məbdə vəl-məad" adlı əsərinin şerhinin (Şerhu Həyatil-ərvah fil-məbdə vəl-məad), Əimər Rzaçın tövhidə dair xütbəsinin şerhi (Şerhu xutbətir-Rza əleyhissəlam fit-tövhid), "əl-Bərahinus-satia fil-məbdə vəl-məad" və "Ləməətu ənvəril-hidayə fil-məbdə vəl-məad" kimi əsərlərinin adlarını çəkmək mümkündür.¹

Nizamul-üləma Mahmud ibn Məhəmməd Təbrizi (1272/1856)

Əslən Təbrizdən olan bu alim elmi mühitlərdə daha çox "Nizamul-üləma" ləqəbi ilə tanınmışdır. Nizamul-üləma şeyxiyyə təriqətinin qurucusu Şeyx Əhmədəl-Əhsainin tələbələrindəndir. Uzun müddət Reyda Məhəmməd Şah Qacarın xidmətində çalışmış, ö dövrədə şahzadə olan Nasiruddin Şah Qacarın müəllimi olmuşdur. Farsca və ərəbcə şərlər də yazan Nizamul-üləmanın "Şifaful-qülib",² "əş-Şihabus-Saqib" və "Risalətun fil-kəlam vəl-irfan" adlı kələmi mövzuları da ehtiyyat edən əsərləri vardır.³

Əli ibn Qurban İrəvanı (v. 1273/1857-dən sonra)

Elmi mühitlərdə "Hacı Mollabaşı" adı ilə məşhur olan bu alim əslən İrəvan şəhərindəndir. Ömrünün çoxunu Nəcəf şəhərində keçirmiştir və orada vəfat etmişdir. Xüsusən fəlsəfə və kəlam sahələrinin mahir bilicisi olmuşdur. İrəvanının kəla-

¹ Ömer Kəhhalə, *Mucəmul-müəllifin*, III, 258; Ağa Bozorg Tehrani, *əz-Zəria ilə təsanif-iş-şa*, III, 80-81

² Seyyid Əhməd Hüseyni, *Təracümər-rical*, Qum, 1414, II, 810-11

³ Ağa Bozorg Tehrani, *əz-Zəria ilə təsanif-iş-şa*, XIV, 253;

ma dair 1272/1856-ci ildə yazdığı "Mənbəut-təhqiq və yənbuu rahiqit-tədqiq" adlı əsəri vardır.¹

Ağa ibn Abid Fazıl Dərbəndi (v. 1285-86/1868-69)

Tam adı Ağa ibn Abid ibn Ramazan ibn Zahid Şirvani Dərbəndidir. Dərbənd şəhərində doğulub böyükən Dərbəndi ömrünün çox hissəsini İraqda, xüsusilə Kərbəla şəhərində yaşılmışdır. Daha çox fiqh və kəlam elmlərində məşhur olmuşdur. O, kəlama dair "əl-Fənnul-əla fil-etiqadat" adlı əsər yazmışdır. Bundan başqa alimin kəlamlı yanaşı fiqh və hədis ricalı mövzularını da ehtiva edən "Xəzainul-üsul" adlı əsəri də vardır.²

Mirzə Əbülfəzim Zəncani (1292/1875)

Tam adı Məhəmməd ibn Mirzə Kazım Musəvi olan Əbülfəzim Zəncani 1224/1809-cu ildə Zəncan şəhərində anadan olmuşdur. Təhsilini Zəncandan başqa Qəzvin və İsfahan kimi şəhərlərdə almışdır. Daha sonra vətənинə qayıdan alim ömrünün sonuna kimi Zəncanda yaşamışdır. Xüsusən, babilik hərəkatına qarşı sərt fikirləri ilə məşhur olmuşdur. Zəncanının kəlam elminə dair "Hidayətul-müttəqin fi üsuliddin" və "Qürrətul-əbsar fi isbatı imamətil-əimmətil-əثار" kimi əsərləri qələmə almışdır.³

¹ Seyyid Əhməd Hüseyni, *Təracümür-rical*, Qum, 1414, II, 376

² *Məvusatu müllifil-imamiyə*, Qum, 1420, I, 83-87

³ Zirikli, *Əlam*, V, 180; Ağa Bozorg Tehrani, *əz-Zəria ila təsanif-şia*, VI, 17, XXV, 189

Həsən ibn Əbdürrəhim əl-Məraqi (1300/1882)

Marağa şəhərindən olan Məraqi ilk təhsilini doğma şəhərin də atasından almışdır. Daha sonra Tehran və Nəcəfə gedərək təhsilini davam etdirmiş, irfan, fəlsəfə və kəlam sahələrinin dərin bilicisine çevrilmişdir. Məraqi o dövrə böyük tərafdar kütüsləsinə malik olan seyyixiyə təriqətinə qarşı görüşləri ilə də məşhur olmuşdur. Belə ki, onun seyyixiyənin qurucusu Şeyx Əhməd əl-Əhsaiyə və tələbəsi Kazım Rəştiyə qarşı tənqidə xarakterli xeyli əsəri mövcuddur.

Məraqinin kəlam sahəsində bir çox əsəri mövcuddur. Bunnarın içərisində "ət-Tövhid", "əl-Cəbr vət-töfviz", "Mədarikul-ğəraib", "Minhacul-bəsira vəl-yəqin" və misbahul-mərifə fid-din", "Mahiyətul-əcsam vəl-əcsad və təhqiq keyfiyyət-il-məad", "Mərifətul-imam kəma yəstəhiqqu ən yətəqidə-hul-ənam", "Xülasətul-həqaiq və zübdədud-dəqaiq fi mərifət-il-məbdə və isbatit-tövhid və bəzi sıfatilləhi təala", "əl-Əmrū vəl-məsiə", "Bəyanul-əmri beynəl-əmreyn", "Şərhu həqiqətir-ruh məə yətəvəqqafu aleyhil-futuh" və "Ərşul-qavaid vəl-üsul və qütbül-əqaid vəl-uql"un adlarını çəkmək mümkündür.¹

Məhəmməd Əli Qaracadağı (1310/1893)

Məhəmməd Əli ibn Əhməd Qaracadağı Təbrizi ilk təhsili ni Təbrizdə almış, daha sonra İraqa gedərək başda Mürtəza Ənsarı və Mehdi Kaşifulğita olmaqla dövrünün böyük mütə-

¹ Sübhani, *Təbaqatul-mütkəllimin*, V, 55-56; Ağa Bozorg Tehrani, *əz-Zəria ila təsanif-şia*, XX, 240,

hidlərindən dərs almışdır. Daha sonra geri dönərək Bürucərd, Məlayer, Tehran və Məşhəd kimi şəhərlərdə tədrislə məşğul olmuşdur. Qaracadağının fiqh, fiqh əsəri, kəlam, təfsir və ərəb dili sahələrində 20-ə qədər əsəri vardır. Kəlam əsərləri içərisində “əl-Üsulul-mühimmə fi üsuliddin vəl-məvaiz”, “Risalə fil-əmri beynəl-əmreyn”, “Risalə fil-bəda” və “Şərhu əxbərit-tina fil-ədəlil-ilahi” kimi əsərlərinin adlarını çəkmək mümkündür.¹

Əbü'lqasim Ordubadi (v. 1333/1915)

Əslən Ordubaddan olan bu alimin tam adı Məhəmməd Qasım ibn Məhəmməd Təqi ibn Məhəmməd Qasım ibn Əbdüəli ibn Həsən Ordubadidir. 1274/1858-ci ildə anadan olmuş Ordubadi ilk təhsilini Təbriz şəhərində aldıqdan sonra Nəcəfə getmiş və orada başda Fazıl İrəvani olmaqla dövrünün böyük alımlarından dərs alaraq təhsilini tamamlamışdır. Ordubadi həm də şair idi. Onun türkçə, farsca və ərəbcə şeirləri vardır. 1302-ci ildə Təbrizə qayıdan alim, 1315-ci ildə yenidən Nəcəfə dönmüş və dövrünün böyük mərcəi-təqlidlərindən biri olmuşdur. Ordubadi Məşhəd ziyanatına gedərkən 1333/1915 Həmədanda vəfat etmişdir.

Babiləyi qarşı tənqidi əsərlər də yazmış Ordubadinin 50-dən çox əsəri vardır. Bu əsərlər içərisində kəlama dair olanlar xüsusi yer tutur. Onun kəlam əsərləri içərisində “Üsulüddin”, “Qəbəsatun-nar fi raddil-füccar fi üsulüddin”, “Şərhu məbhəsil-imamə minəl-Əqaidin-nəsəfiyyə”, “Mənahicul-yəqin fir-radd alə kitəbi ‘Hidayətül-müslimün’-li-bəzin-nəsara və is-

¹ Sübhani, *Təbaqatul-mütəkkəlimin*, V, 442-43

batun-nübüvvətəl-xalisa”, “əş-Şihabul-mubin fi icazil-Quran və üsuliddin”, “ən-Nəcmus-saqib fi nəfaṣil-mənaqib” adlı əsərlərinin adlarını qeyd etmək mümkündür.¹

Şübhəsiz ki, Azərbaycanlı kəlam alımları yuxarıda adları çəkilənlərdən ibarət deyildir. Bütün Azərbaycanlı kəlamçılar haqqında ətraflı məlumat vermək bir məqalənin çərçivəsinə siğmaz. Ümid edirik ki, gələcəkdə həm Azərbaycandan olan kəlamçılar haqqında məlumat verən və əsərlərini tədqiqat obyektiinə çevirən geniş elmi əsərlər qələmə alınacaq və beləcə ölkəmizin bu sahədəki elmi mirası ortaya çıxarılaçaqdır.

İstifadə olunmuş ədəbiyyat

1. Abdulhamid, İrfan, İslama İtikadi Mezhepler ve Esasları, tərcümə edən. M. Saim Yerem, İstanbul, 1994
2. Akdoğan, Bayram, “Fethullah Şırvânî’ye Göre Makamların Tesirleri ve İcrâ Edileceği Vakitler”, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2007, cilt: XLVIII, sayı: 1
3. Alper, Hülya, “XVII. Asırda Bir Osmanlı Düşünürünün Gazzali Yorumu: Sadreddinzade eş-Şırvani'nın Kavidü'l-Akaid Şerhi Örneği”, 900. Vefat Yılında İmam Gazzali: Milletlerarası Tartışmalı İlimi Toplantı 07-09 Ekim 2011 İstanbul, 2012
4. Altıntaş, Ramazan, “Şırvani, Sadreddinzade”, *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (DİA)*, XXXIX
5. Bağdadi, İsmail Paşa, *Hədiyyətul-arifin*, İstanbul, 1955
6. Çağrıcı, Mustafa, “Urmevi, Siracüddin”, *Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (DİA)*, XXXVII, 263.

¹ Sübhani, *Təbaqatul-mütəkkəlimin*, V, 461-463

7. Çələbi, İlyas, "Hindi", *Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi (DİA)*, XVIII, İstanbul, 1998
8. Çələbi, Katib, *Kaşfuz-zünun*, thq. M. Şerafettin Yaltkaya-Kılıslı Rüfat Bilge, Ankara, 1941
9. Ərdəbili, Əhməd Müqəddəs, *Əqaidul-İslam*, thq. Mirzə Rəsul Əsmailzadə, Tehran, 1380
10. Gölcük, Şerafettin və Toprak, Süleyman, *Kelam*, Konya, 2001
11. Hüseyn, Seyid İcaz, *Kaşfiyyat-hücub val-istar*, Qum, 1409
12. Hüseyni, Seyid Əhməd, *Təracümur-rical*, Qum, 1414
13. Xansari, Məhəmməd Baqir, *Rövzatul-cənnat*, Qum, 1392
14. Xoyi, Əbü'lqasim, *Mucəmu ricalil-hadis*, Büyrut, 1413/1992
15. İbn Xəldun, Əbdürəhman ibn Məhəmməd, *Lübul-Muhassal*, thq. Rəfiq əl-Əcəm, Büyrut, 1995
16. Katib Çələbi, Mustafa ibn Abdullah, *Kaşfuz-zünun*, Beyrut: Daru ihyait-turasil-arabi, tarixsiz
17. *Ketabşenasi-ye Tacridul-etiqad*, thq. Əli Sədrayı Xoyi, Qum, 1424/2003
18. Kəhhalə, Ömrə Rza, *Mucəmul-müəllifin*, Büyrut, tarixsiz
19. Kılavuz, Saim, *Anahatlarıyla İslam Akaidi ve Kelam'a Giriş*, İstanbul, 2004
20. *Məvsuatu müəllifil-imamiiyyə*, Qum, 1420
21. Nəçaş, Əbü'labbas Əhməd ibn Əli, *Rical*, thq. Seyid Musa Şübəyri Zəncani, Qum, 1416
22. Nəsirov, Elnur, *Orta əsrlərdə Azərbaycanlı alimlər*, Bakı, 2011
23. Rəzavi, Məhəmməd Təqi Müdərris, *Əhval və Asare Xacə Nasirəddin Tusi*, Tehran, 1370
24. Sübhani, Cəfər, *Mucəmu təbəqatil-mütəkallimin*, Qum,

- 1424-25
25. Tehrani, Ağa Bozorg, *əz-Zəria ilə təsanif-iş-sia*, Beyrut, 1403
 26. Təfrişi, Mustafa ibn hüseyn, *Nəqdur-rical*, Qum, 1418
 27. Təftəzani, Sədəddin, *Şərhul-əqaid*, İstanbul, 1999
 28. ——————, *Şərhul-Məqasid*, təhqiq edən: Əbdürəhman Üməryra, Beyrut, 1989
 29. Tusi, Nəsirəddin, *Təcridul-etiqad*, thq. Mühəmməd Cavad Hüseyni Cəlali, Qum, 1407/1986
 30. ——————, *Təlxisul-Muhassal*, Beyrut, 1985/1405
 31. Zirikli, Xeyrəddin, *Əlam*, Beyrut, 1980

AZƏRBAYCANLI FƏQİHLƏR

dos. Mübariz Camalov*

İslam dininin yarandığı və yayılmağa başladığı VII əsrin əvvəllərində Sasanilər Azərbaycanın cənubunu tamamilə, şimalını isə qismən özlərinə tabe etmişdilər. İslamin ortaya çıxması ilə hərbi və siyasi cəhətdən güclənən ərəblər İslam dininin ən mühüm əmrlərindən biri olan cihad əmri ilə ətraf ərazilərdə fəth hərəkatlarına başladılar. Azərbaycana ilk müsəlman ordusu xəlifa Ömerin xilafəti dövründə gəlmışdır. Bu təxminən m. 639-640-ci illərə təsadüf edir. Bundan əvvəlkü hücumlar əsasən kəşfiyyat xarakterli idi.

İslam dini Azərbaycanın cənub hissəsində, xüsusilə şəhərlərdə sürətlə yayılmışdır. Bunun ardınca üçüncü raşidi xəlifəsi Osman ibni Əfvanın zamanında ərəb qabilələrinin Azərbaycana yerləşdirilməsinə başlanılmışdır. Bu vaxt Kufə valisi Vəlid ibni Uqba ilə Azərbaycana gələn Əşəs ibni Qeyş burada baş verən üşyanları yatırıb, əsas vəzifəsi yerli xalqı İslam dininə dəvət etmək olan müxtəlif tayfları Azərbaycana yerləşdirdi. Bu zaman mərkəz şəhər Ərdəbil olduğundan ilk köç karvanı elə oraya yan almışdı. Daha geniş köçürmə dördüncü raşidi xəlifə Əli ibn Əbu Talibin xilafəti zamanında 656-657-ci illərdə baş vermişdir. Bu dövrə Azərbaycanda vali olan Əşəs ibn Qeysin sözlərinə görə Azərbaycanda İslam dinini qəbul edən çox sayda insan varmış. Azərbaycana yerləşdirilən ərəb qabilələrinin eksəriyyəti Yəməndən olmuşdur.

*BDU İlahiyyat fakültəsinin İslam Elmləri kafedrasının müdürü, ilahiyyat üzrə falsəfə doktoru

Ərəblərin Azərbaycana gəlməsindən sonra İslam dininin gətirdiyi dəyərlər yerli xalq tərəfindən müsbət qəbul edilmişdir. Xalqa verilən can və mal təhlükəsizliyi daha çox təsir etmişdir. Çünkü insanlar üçün ən dəyərli varlıq onların canı və mali hesab olunur.

Bütün burlar İslamin Azərbaycanda yerleşməsinə və İslam elmlərinin yerli xalq tərəfindən mənimşənilməsinə gətirib çıxarmışdır. Sonrakı mərhələdə İslam elmlərinə yiyələnən din alımları İslam dünyasının müxtəlif yerlərinə səyahətlər edərək həm biliklərini artırırlar, həm də müxtəlif sahələrdə əsərlər yazaraq elmə öz töhfələrini verirdilər. Bu elm sahələrindən biri də fiqh (islam hüququ) olmuşdur. Fiqh sahəsində çox sayda mütəxəssis yetişmiş və fiqh məktəbi güclənmişdir. Bu tədqiqatımızda azərbaycanlı fəqihlərin (islam hüquqşunaşı) həyat və elmi fəaliyyətlərini işaqlandırmağa çalışmışıq.

Fiqh sözünün lüğəti mənəsi bilmək, anlamaq, bir şeyin bütünüň qavramaq və incəliklərini dərk etmək deməkdir. Termin kimi isə fiqh: "Bir kimsənin lehina və əleyhinə olan əməli hökmələri bilməsidir". Başqa tərifə görə isə, Fiqh hər hökma aid xüsusi dəliliə asaslanan şəri, fəri və əməli hökmələri bilməkdir". Fiqhın əsas mövzusu insanın hərəkətləridir. İslam hüququ üsul və füru olmaqla iki qismə ayrıılır. Üsul islam hüququnun əsas və ikinci dərəcəli mənbələrindən hökm çıxaranın metod və qaydalarından bəhs edən elmdir. Füru isə hər hansı üsul metodundan istifadə edərək əldə edilmiş hökm və dini təlimatlardan ibarətdir.

On dörd əsrdən bəri islam dünyasında əsas hüquq sistemi islam hüququ olmuşdur. Azərbaycan hüquq sistemi islam hüququndan heç bir cəhətdən fərqlənməmiş və onun əsas prinsiplərinə əsaslanmışdır. Bununla yanaşı, azərbaycanlı

islam alımlarının islam elmlarına töhfələrini də qeyd etmək lazımdır. İslam hüququ ilə Azərbaycan hüquq sisteminin yaxınlığının əsas səbəblərindən biri İslam dininin Azərbaycana erkən bir dövrdə gəlməsidir. Qeyd olunduğu kimi Xəlifə Ömrəin əmri ilə İslam ordusunun Azərbaycana ilk gəlisi hicri 18-ci (m. 639) ildə baş vermişdi. Hicri II (m. VIII) əsrin əvvəllərində isə islam dini Azərbaycanda geniş yayılmış və hakim din olmuşdu. Bunun ardınca açılan mədrəsələrdə islam elmləri tədris olunmağa başlamışdı. Xüsusiilə, Ərdəbil, Təbriz, Marağa, Bərdə, Naxçıvan, Gancə, Beyləqan kimi daha çox inkişaf etmiş şəhərlər elm mərkəzi halına gəlmişdi. İslam dünyasının bir parçası olan Azərbaycanda elmin inkişafına təsir göstərən amillərdən biri Abbasilər dövründə qurulan Beytul-hikmədir. Burada müxtəlif dillərdən tərcümələr edilir və islam dünyasının hər yerinə göndərilirdi. Azərbaycanlı alımlar də vətənlərinə bu və digər elmlərə yiyələndikdən sonra islam dünyasının elm mərkəzləri hesab olunan Kufə, Bağdad, Bəsra kimi şəhərlərə səyahət edirdilər.

Məlum olduğu kimi islam hüquq məktəbləri məzħəblər əsasında formalasmışdır. Azərbaycandan olan fəqihlər müxtəlif məzħəblərə bağlı olaraq yetişmiş və əsərlər yazmışlar. İslamın Azərbaycana ilk gəlisiindən etibarən hənəfi və şafii məzħəblərinə mənsub alımlar üstünlük təşkil etmişdir. Bunu ilk dövr azərbaycanlı fiqh alımlarının əsərlərindən anlamaq mümkündür. Səfəvilərin hakimiyyətə gəlməsindən sonra isə Azərbaycanda cəfəriliyin geniş yayıldığı müşahidə olunur.

Burada daha çox əsərləri günümüze qədər gəlib çatan alımlar haqqında məlumat verməyə çalışdıq. Çünkü bütün azərbaycanlı fəqihlər haqqında məlumat vermək bu tədqiqatın həcmində uyğun gəlməz. Yeri gəlmışkən azərbaycanlı fəqihlər deyildikdə

tarixən Azərbaycan torpaqları kimi qəbul edilən şəhərlərdə dünyaya gəlmiş və ya buralarda elm öyrənib öyrədərək məşhur olmuş alımlar nəzərdə tutulur. Bundan əlavə alımlar haqqında məlumat vəfat tarixinə uyğun sıra ilə verilmişdir.

Əbu Bəkr Muhəmməd ibn Abdullah əl-Bərdəi (ö. h. 340)

Əbu Bəkr əl-Bərdəi Azərbaycanın Bərdə şəhərində dünyaya gəlmiş və demək olar ki, bütün ömrünü Bağdadda yaşımışdır. Əl-Bərdəinin həyatı haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Dövrünün bir çox alımı kimi əl-Bərdəi də mötəzili fikirlərə sahib olmuşdur. O, islam elmlərinin müxtəlif sahələrinə dair çox sayda əsərin müəllifidir. Bunnardan "Kitabul-mürşid fil-fiqh", "ər-Rədd ələl-muxalifin fil-fiqh", "Təzkirətul-qərib fil-fiqh", "əl-Cami fi usulil-fiqh", "Kitabul-imama" adlı əsərləri qeyd etmək olar.

Əbu Bəkr Muhəmməd əl-Bərdəinin ölüm tarixi ixtilaflı olsa da, ehtimal ki, hicri 340-ci ildə vəfat etmişdir¹.

Əbu Abdullah Tacuddin Məhəmməd ibn Hüseyn əl-Urməvi (ö. h. 653)

Şafei məzħəbinə mənsub fiqh üsulu alımı olan Əl-Urməvinin həyatına dair kifayət qədər məlumat yoxdur. Bağdadda səksən yaşıını keçdikdən sonra vəfat etdiyinə dair rəvayət-dən çıxış edərək təxminən hicri 570-ci ildə dünyaya gəldiyini demək olar. Azərbaycanın Urmiya şəhərində doğuldugu və ilk təhsilini orada tamamladığı qeyd edilir. Urməvinin Fəxrəddin ər-Razinin qabaqcıl tələbələri arasında yer aldığı

¹ Nailə Süleymanova, *Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Fəqihlər*, s. 117; Xeyrəddin ibn Mahmud Zirikli, *Əlam: qamusut-tərcim*, C. IV, s. 235-236.

deyilir. Ancaq Razidən harada və nə qədər müddətlə dərs aldığı məlum deyil.

Urməvinin bizə gəlib çatan yeganə əsəri "əl-Hasil minəl-məhsul"dur. Qaynaqlarda Urməvinin "əl-Hasil" xaricində başqa bir əsərinin adı keçmir. Ancaq Fəxrəddin ər-Razinin "ər-Risalətül-kəmaliyyə fil-həqaiqil-ilahiyyə" adlı farsca əsərini ərəbcəyə çevirdiyi nəql edilir.

**Şeyx Əminəddin Əbul-Xeyr Müzəffər ibn
Əbu Muhəmməd
ət-Təbrizi (ö. h. 621)**

Səfei məzhəbinə mənsub fəqih olan ət-Təbrizi Mosulda Əbul-Müzəffər Muhəmmədin tələbəsi olmuş və fiqh elmini Bağdaddakı Nizamiyyə mədrəsəsində öyrənmiş, Misirdə Nasiriyə və Səlahiyyə mədrəsələrində dərs vermişdir. O, fiqh və fiqh üsulu sahələrində dərin biliklərə malik abid bir insan və eyni zamanda fətva mərcəi idi. Onun üç cildlik "Səmtul-fəvəaid" adlı dəyərli əsəri məşhurdur. Ət-Təbrizi Razinin "əl-Məhsul" adlı əsərinə yazdığı şərh ("əl-Müxtəsər") məşhur olmuş və mədrəsələrdə dərslik kimi istifadə olunmuşdur. Əbu Hamid Qəzzalinin "əl-Vəciz" adlı əsərinə giriş yazmışdır. Bundan başqa onun "əl-Fəraiz" və "əl-Məsail" adlı əsərləri də mövcuddur.

Ət-Təbrizi hicri 621-ci ildə Şiraz şəhərində vəfat etmişdir¹.

**Qazil-quzat Siracəddin Əbus-Səna Mahmud ibn
Əbu Bəkr ibn Hamid ibn Əhməd əl-Urməvi (ö. h. 682)**

Əl-Urməvi Azərbaycanın Urmiya şəhərində hicri 594-cü ildə anadan olmuşdur. Təhsilinə Urmiyada başlayan əl-Urmə-

¹ Sübki, *Təbaqatüş-Şafiyə*, C. VIII, s. 206; Kəhhalə, *Mucəməl-müəllifin*, C. III, s. 893; Nailə Süleymanova, *Orta əsrlərdə yaşamas azərbaycanlı fəqihlər*, s. 159.

vi daha sonra Mosula gedərək dini və əqli elmlərdə təkmiləşmişdir. Onun digər ilahi kitablar haqqında da xeyli biliyə sahib olduğu qeyd edilir. Hətta Tövrət və İncil haqqındaki üstün biliyi səbəbilə bu kitabların yozumunda yəhudü və xristian alimlərdən daha güclü olduğu qeyd edilir.

Əl-Urməvi şafei məzhəbinə mənsub fəqih və mütəkəlliim (kəlamçı) idi. Muhəmməd Sivasının qeyd etdiyinə görə Siracəddin əl-Urməvi Anadoluya Səlcuq sultanı Əlaəddin I Keyqubadin (1220-1237) dövründə gəlmışdır. Bu səyahətin məqsədi tanınmış şeyx Əvhədəddin Kirmaniyyə xidmət etmək olmuşdur. Əlaəddin I Keyqubadin əmri ilə, Malatya şəhərində müdərris təyin olunmuşdu. Daha sonra Siracəddin Urməvi sultan Qiyasəddin III Keykavusun əmri ilə Anadolu Səlcuqi dövlətinin baş qazılıyinə təyin edilmişdir.

Siracəddin əl-Urməvi Mövlana Cəlaləddin Rumi ilə eyni dövrdə yaşamış və Konya şəhərində qazi olduğu müddətdə aralarında bəzi əhvalatlar yaşanmışdır. Rəvayətə görə, əl-Urməvi Mövlananı sinamaq üçün bəzi suallar hazırlamış, ancaq Mövlana kəramətlə bu suallar soruşulmadan cavablaşmışdır. Bundan sonra əl-Urməvinin Mövlana haqqındaki fikirləri daha da güclənmişdir. Daha sonraları Konyanın bəzi qabaqcıl alimləri Qazi əl-Urməvinin yanına gələrək, xalqın səma ayinli ilə məşğul olduğu və Mövlananın da buna rəhbərlik etdiyindən şikayət edərək, bu bidətlərin qaldırılmasını istədilər. Qazi Mövlananın batını elmlərdə olduğu kimi zahiri elmlərdə də çox üstün olduğunu qeyd edərək, bu düşüncədən əl çəkmələrini istədi. Buna baxmayaraq alimlər Mövlananın yanına gedərək ona bəzi suallar verdilər. Mövlana bu sualları yazılı şəkildə cavablandırdı. Bundan sonra həmin alimlər fikirlərindən daşındılar. Qeyd edək ki, Mövlananın cənəzə namazını da Siracəddin əl-Urməvi qıldırılmışdır.

Siracəddin əl-Urməvi fiqh, fiqh üsulu, kəlam, fəlsəfə və cədələ dair bir sıra əsərlərin müəllifi olmuşdur. Qələmə aldığı fiqh əsərləri "Şərhul-vəciz lil-Qəzzali", "Müxtəsərul-məhsul", "Təhsilul-üsul min kitabıl-məhsul"dur¹.

Siracəddin əl-Urməvi hicri 682-ci ildə Konyada vəfat etmişdir.

Əbu Əhməd əz-Zəki ibn Həsən əl-Beyləqanı (ö. h. 676)

Cəfəri məzhəbinin nümayəndəsi olan əl-Beyləqanının fiqhə dair bir sıra kitabları vardır. Ona nisbət olunan əsərlərdən ikisi "Zubdətul-bəyan fi şərhi ayati və əhkamil-Quran" və "Hədiqətüş-şia" əsərləridir. Bundan əlavə onun Cəlaləddin Hillinin "Irşadul-əzhan" adlı əsərinə yazdığı şərhdir. Bu şərhitin adı "Məcməul-faidə vəl-burhan fi şərhi irşadıl-əzhan"dır. əl-Beyləqanının məşhur olan ikinci şərhi isə Tusinin "Təcri-dul-kəlam" adlı əsərinə yazdığı şərhdir.

Əbu Əhməd əl-Beyləqanı hicri 676-ci ildə Ədəndə vəfat etmişdir.

Şeyx Əlaəddin Əbul-Həsən Əli ibn Nurəddin ət-Təbrizi (ö. h. 729)

Şafei məzhəbinə mənsub fəqih olan şeyx Əlaəddin Əli ət-Təbrizi şeyx Muhibbuddin Mahmud ət-Təbrizinin atasıdır. Hicri 668-ci ildə Konyada dünyaya gəlmışdır. Buna görə də

¹ Çəgrici, Mustafa, Siracəddin el-Urməvi, TDV Diyanet Ansiklopedisi, İstanbul, C. XXXVII, s. 262; İsnəvi, Təbəqatüş-şaf'iyyə, C. I, s. 80; Sübki, Təbəqatüş-şaf'iyyə, C. VIII, s. 205; İbn Şühbə, Təbəqatüş-şaf'iyyə, C. II, s. 61; Nailə Süleymanova, Orta əsrlərdə yaşaması azərbaycanlı fəqihlər, s. 192.

əl-Qonəvi nisbəsini də daşıyır. İlk təhsilini Konyada aldıqdan sonra təhsilini davam etdirmək üçün Dəməşqə getmişdir. Burada dövrün məşhur alimlərindən hədis dinləmiş və ərəb qrammatikasını öyrənmişdir. Daha sonra Suriyadan Misir köçmüş və burada da təhsilinə davam etmişdir. Müxtəlif mədrəsələrdə dərs verən ət-Təbrizi Şam və Misir vilayətlərinin seyxuş-süyüx vəzifasına təyin olunmuşdur.

Ət-Təbrizi fiqh, fiqh üsulu, hadis, təfsir, kəlam və başqa sahələrə dair bir sıra əsərlərin müəllifidir. Onun əsərlərinin ən məşhuru Zəməxşərinin "Kəşşaf", Həliminin "Minhac", Nəcməddin Əbdülfəzəffar Qəzvininin "əl-Havius-səgir" adlı əsərlərinə yazdığı şəhərlər və müxtəsərlərdir. Bundan başqa o, "əş-Şafi fil-usul", "əl-İbtihad fi intixabil-minhac" adlı əsərlərin də müəllifidir.

Ət-Təbrizi hicri 729-cu ildə Dəməşqdə vəfat etmişdir¹.

Nurəddin Əbu Muhəmməd əl-Ərdəbili (ö. h. 749)

Şafei məzhəbinə mənsub fəqih və mütəkəllim olan əl-Ərdəbili Təbrizdə təhsilini başa vurduqdan sonra Dəməşqə gedib, mədrəsələrdə dərs vermişdir. Onun Muhyiddin Yəhya Nəvəvinin "Minhacul-fiqh" adlı əsərinə yazdığı şərh və Qazi Beyzavinin əsərinə yazdığı "Şərhu qitətin min minhacut-talibin" şərhi məşhurdur. Himmət və fəzilət sahibi insan idi.

Əl-Ərdəbili hicri 749-cu ildə vəfat etmişdir.

¹ İsnəvi, Təbəqatüş-Şaf'iyyə, C. II, s. 170-172; İbn Kəsir, əl-Bidayə vən-Nihayə, C. XIV, s. 242; Nailə Süleymanova, Orta əsrlərdə yaşaması azərbaycanlı fəqihlər, s. 142.

Seyx Muhibbuddin Əbus-Səna Mahmud ibn Əli ibn İsmayıл ibn Yusif ət-Təbrizi (ö. h. 758)

Şafei məzhəbinə mənsub fəqih idi. O, Misirdə anadan olmuş və oranın ən tanınmış alimlərdən dərs almışdır. Ət-Təbrizi Qahirədə Şərifiyə mədrəsəsinin müdərrisi olmuşdur. O, fiqh və fiqh üsuluna dair əsərlər yazmışdır. İbnul-Hacib Düvəyninin fiqh üsuluna dair əsərinə yazdığı şərh "Şərhu müxtəsəril-müntəhə"dir. "İtirazat əla şərhil-havi fil-fiqh" adlı əsər də alıma məxsusdur.

Ət-Təbrizi hicri 758-ci ildə vəfat etmişdir.

Əllamə Bəhaəddin Əbdülvəhhab ibn Əbdülvəli əl-Marağı (ö. h. 764)

Şafei məzhəbinə mənsub fəqih olan əl-Marağı Təqribən hicri 700-cü ildə anadan olmuşdur. Fiqh, fiqh üsulu və kəlam kimi islam elmlərində dərin biliyə sahib idi. Mənbələrin qeyd etdiyinə görə o, fiqh üsulu sahəsində yaşıdagı dövrün ən böyük alımı olmuşdur. Əl-Marağı Təqiyəddin əs-Sübki və Əlaəddin Təbrizinin tələbəsi olmuşdur. Əl-Mərəğinin "Munqizuz-zələl fil-ilm vəl-əməl" adlı əsərləri məşhurdur.

Bəhaəddin əl-Marağı hicri 764-cü ilin Şəvvəl ayında Dəməşqdə taun xəstəliyinə yoluxaraq vəfat etmişdir.

Qazi Zeynəddin Əbu Bəkr ibn Hüseyn əl-Osmani əl-Marağı (ö. h. 815)

Şafei məzhəbinə mənsub fəqih idi. Hicri 728-ci ildə anadan olmuş, bir çox alimdən dərs almışdır. Bunnardan Əbul-Abbas ibn-Şihnə, Hafız Yusif əl-Mizzi, Elməddin əl-Birzali kimi

alimləri misal göstərmək olar. Bundan başqa o, Dəməşq, Həma və Hələb şəhərləri gəzərək buradakı alimlərdən dərs almışdır. Seyx Zeynəddin Əbu Hamid Muhəmməd ibn Miskin əl-Misrinin yanında "ət-Tənqih"i, seyx Cəmaləddin Əbdürrəhim əl-İsnainin yanında isə "əl-Minhac"ı oxumuş, onlardan fiqh elmini öyrənmişdir. Təhsilini başa vurduqdan sonra Mədinədə bir il qalmış, sonra Qahirədə tədrisla məşgül olmuşdur. Zeynəddin Əbu Bəkr əl-Marağı hicri 809-cu ildə Mədinə şəhərinin qazisi təyin olunmuşdur. O, burada Nəvəvinin "Minhacul-fiqh" adlı əsərinə şərh yazmışdır. Onun "Təhqiqun-nusrə bi təlxisi məalimi daril-hicrə" adlı əsər də biza məlumudur. əl-Marağı Mədinə şəhərinin qazisi olarkən Allah Rəsulunun (s) məqbərəsinin təmiri üçün təşəbbüs qaldırmış və təmir işinin həyata keçirilməsində rol oynamışdır.

Əl-Marağı hicri 815-ci ilin Zilhicce ayında Mədinə şəhərində vəfat etmişdir¹.

Əbdülməlik ibn Əli əd-Dərbəndi (ö. h. 839)

Əd-Dərbəndi şafei məzhəbinə mənsub fəqih idi. Fəzilət sahibi alim kimi tanınan Əbdülməlik əd-Dərbəndi Hələbdə yaşamış, təhsilini burada almış və əsərlərini də burada yazımışdır. Onun "əl-Müxtəsər fil-fiqh", "Nüzəhətun-nazırın", "əl-Əxlaq vəl-məvaiz", "Dəlailul-mənahic" kimi əsərlərinin olduğu qeyd edilir.

Əd-Dərbəndi hicri 766-ci ildə dünyaya gəlmış və hicri 839-cu ildə Hələbdə vəfat etmişdir.

¹ Naila Süleymanova, *Orta asrlarda yaşamas azərbaycanlı fəqihlər*, s. 120; Katib Çələbi, *Kəsfuz-Ziünün*, C. I, s. 494; Zirikli, *Əlam*, C. II, s. 87; Məqrizi, *Dürərul-Uqud*, C. I, s. 164; İbnul-İmad, *Şəzəratuz-Zəhab*, C. VII, s. 764.

**Əhməd ibn Məhəmməd Müqəddəs
əl-Ərdəbili (ö. h. 993)**

Əl-Ərdəbili ən-Nəcəfi, Azərbaycanlı, Zəncani nisbələri ilə də məşhur olan müctəhid, şia-çəfəri məzhəbinin böyük alimlərindəndir. Kəramətləri və dərin biliyi səbəbilə Müqəddəs ləqəbini almışdır. O, Ərdəbildə doğulmuş və orada yaşamışdır. Elm öyrənmək üçün Nəcəfa getmiş, fiqh və üsul sahəsinə dəki təhsilini burada tamamlamışdır. Əl-Ərdəbili özünəməxsus fiqh anlayışı və istinbatı ilə fərqlənmiş və ictihad icazəti almışdır.

Cəlaləddin əd-Dəvvanının tələbələrindən olan Cəmaləddin Mahmud əş-Sirazidən kəlam və fəlsəfə dərsləri almışdır. Alim "Hədiqətüş-şia" adlı əsərində İsfahan və Məkkə səyahətlərindən bəhs edir. Bundan başqa Kərbala, Kaziməyn kimi şəhərlərdə imamların türbələrini də dəfələrlə ziyarət etdiyini də qeyd edir. Dövrünün hökməarı I Təhmasiblə yaxın münasibəti olan əl-Ərdəbili İrana getməsi üçün çoxsaylı dəvətlər alsa da bu təklifləri qəbul etməmişdir.

Yetişdirdiyi tələbələrdən ən məşhurları Seyid Məhəmməd ibn Əli əl-Amili, Həsən ibn Zeynəddin əl-Amili, Molla Abdulla ibn Hüseyn ət-Tustəri, Seyid Feyzullah ibn Əbdülqadir Təfrisi və Mirzə Məhəmməd əl-Əstərəbadidir.

Əsərlərindən bəziləri bunlardır: Ehkam ayələrinin təfsiri olan "Zübdətul-bəyan fi əhkamil-Quran", Əllama əl-Hillinin "Irşadul-əzhan" adlı əsərinə yazdığı "Məcməul-faida vəl-bürhan" şerhi, "Hədiqətüş-şia", yenə Əllama əl-Hillinin "Qəvaidul-əhkam fi məsailil-halal vəl-haram" adlı əsərinə yazdığı təliq.

Əl-Ərdəbili hicri 993-cü ildə Nəcəfdə vəfat etmişdir¹.

¹ Kərimi, *Müqəddəs əl-Ərdəbili*, s. 37.

**Hüseyin ibn Şərifuddin Əbdülhəqq əl-Ərdəbili
(ö. h. 950)**

Əbdülhəqq əl-Ərdəbili şia alimlərindən olub, fəqih, üsulçu və məntiqçi kimi tanınmışdır. O, Ərdəbilda dünyaya gəlmİŞ, elm öyrənmək üçün Şiraz, Herat və başqa bir çox şəhərə səyahət etmişdir. Elm səyahətini tamamladıqdan sonra Ərdəbiliə qayıdaraq burada əsərlərini qələmə almışdır. Əl-Ərdəbilinin müxtəlif elm sahələrində yazdığı əsərlərin sayı 30-dan çoxdur. Bunlardan Əllama Hillinin "Qəvaidul-əhkam"na yazdığı şərh və yenə Hillinin fiqh üsuluna yazdığı təlxisi ən məşhurlarındandır. Əl-Ərdəbiliinin azərbaycanca yazdığı imamət haqqında risaləsi də mövcuddur. Bundan başqa o Qütbüddin Razinin "Şərhuş-şəmsiyyə" adlı məntiq əsərinə haşıya yazımışdır.

Əl-Ərdəbili hicri 950-ci ildə Ərdəbilda vəfat etmişdir.

**Mövlana Muhyəddin Muhəmməd ibn Əbdüləvvəl
Əbdi əl-Qəzvini ət-Təbrizi (ö. h. 966)**

Hənəfi məzhəbinə mənsub fəqih olmuş, eyni zamanda ədib və mahir xəttat idı. Atası Ağqoyunlular dövründə Təbriz şəhərinin qazısı olmuşdur. O, ilk təhsilini hənəfi fəqihlərindən olan atası Əbdüləvvəl ət-Təbrizidən almışdır. Uşaqlıq çağlarında məşhur alimlərdən Cəlaləddin Dəvvanını (ö. m. 1502) görmüşdü. Atası ilə birlikdə Osmanlı sultanı II Bayazidin (1481-1512) hakimiyyəti dövründə Anadoluya getmiş, burada alim kimi yetmişmiş və Osmanlı sultanı ilə görüşmüştür. Ət-Təbrizi Osmanlı dövlətinin müxtəlif əyalətlərində müdərris və qazi olmuşdur. Sonra Hələb və Dəməşq şəhərləri qazılıyinə, daha sonra isə İstanbul şəhəri qazılıyinə təyin olunmuşdur. Onun əsərlərindən məşhur olanlar "Haşıya əla şəhəl-fəraizus-sira-

ciyyə”, “Həvaşı əla umuril-ammə”, “Risalə fi qətil-yəd”, “Şərhу hidayətil-hikmə”dir.

Mövlana Muhəmməd ət-Təbrizi hicri 966-ci ildə vəfat etmişdi.

Əfzələddin Məhəmməd ibn Həbibullah əl-İsfəhani (ö. h. 991)

Əl-İsfəhani şia-imamı alimlərin məşhurlarından olub əslən Türkistanlıdır. O, bir çox elm sahəsinə dair xeyli sayda əsərlərin müəllifidir. Əl-İsfəhanidən bir çox alim dərs almışdır. O, daha çox Xorasanda məşhur olmuşdur. Əsərləri arasında yeddi elm sahəsini; kəlam, məntiq, fəlsəfə, həndəsə, ərəb dili, fiqh və fiqh üsulunu əhatə edən “Ənmuzəcul-ulum” ən məşhurudur. Bundan başqa əl-İsfəhaninin Müqəddəs əl-Ərdəbilinin “Bir şeyin əmr olunması onun ziddinin qadağan olunmasıdır” adlı risalasına rəddiyəsi də elm aləminə məlumdur.

Əl-İsfəhani hicri 991-ci ildə vəfat etmişdir.

Abdullah ibn İsa ibn Məhəmməd ət-Təbrizi (ö. h. 1130)

Əfəndi ləqəbi ilə məşhur olan ət-Təbrizi İsfahanda dünyaya gəlmişdir. Kiçik yaşılarından etibarən atasından və qardaşından elm öyrənərək həyata başlayan ət-Təbrizi İsfahannın böyük elm adamlarından dərs almışdır. O, fiqh, fiqh üsulu, hədis, fəlsəfə və başqa sahələrdə təhsil almışdır.

Ət-Təbrizi çox geniş sahədə və çoxsaylı əsərlərin müəllifi dir. Onun əsərlərindən ən məşhuru “Riyazul-uləma və hiyazul-füzəla”dır. “Salatul-Cuma” və “Fi infailil-mail-qalil” adlı iki risaləsi, fiqh üsuluna dair əl-İcinin “Şərhu müxtəsəri ibn

Hacib” əsərinə hasiyəsi vardır. O, Hillinin “Muxtələfuş-şia ilə əhkəmiş-şəria” əsərinə, Tusinin “Təhribul-əhkam”ına, Şeyx Saduqun “Mən lə yəhzuruhul-fəqih” əsərinə yazdığı hasiyələr dəyərli əsərlərdəndir.

Ət-Təbrizi hicri 1130-cu ildə İsfahanda vəfat etmişdir¹.

Şeyx Cəmaləddin Yusif ibn İbrahim ibn Məhəmməd əz-Zührī əş-Şirvani (ö. h. 1134)

Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis olmuşdur. Əş-Şirvani fiqh elmi sahəsində dövrün məşhur alimlərindən biri olmuşdur. O, üç il Mədinə müftisi kimi çalışmış, müxtəlif əsərlərin müəllifi olmuşdur. Bunlardan ən məşhurları “Şərh əla misqatil-məsabih”, “Risalə fi kərahəti-iqtidail-hənəfi biş-safii” və “Şərhu mütəqəil-əbhur”dur.

Alim hicri 1134-cü ildə Mədinədə vəfat etmiş və Rəsulullahın (s) oğlu İbrahimin qəbrinin yanında dəfn edilmişdi.

Şeyx Əli ibn Məhəmməd ibn Əli əz-Zührī əş-Şirvani (ö. h. 1200)

Hənəfi məzhəbinə mənsub olan Şirvani Mədinə şəhərində, fəqih ailəsində dünyaya gəlmiş və buradakı hənəfi alimlərinin qabaqcılalarından olmuşdur. Vaxtinin çoxunu mütalə ilə keçirəmiş. İlk təhsilini atasından alan şeyx Əli Şirvani doqquz yaşında Quranı-Kərimi əzbərləmişdir. Hənəfi fiqhına dair “əl-Hidayə” adlı əsəri əlləmə Mirzə İbrahim əl-Özbəkinin, Əli Quşçunun “Şərhut-tacrid” adlı əsərini isə əlləmə Muhəmməd Razi əl-Abbasinin yanında oxumuşdur. Təhsilini başa vurdudan sonra Məscidi-nəbəvidə fiqh dərsləri vermiş, həmçinin Mədinə şəhəri qazisinin müavini vəzifəsini icra etmişdir.

¹ Abdullah Əfəndi İsfahani, *Riyazil-uləma*, I, 16.

Şeyx Əli Şirvani "Haşıya əla dibacətud-durər" və "Həvamış əlal-müxtəsər" adlı əsərlərin müəllifi olmuşdur.

Alim hicri 1200-cü ilin səfər ayında Mədinədə vəfat etmişdir.

**Ayətullah Məhəmməd Əli ibn
Hacı Xudadad Naxçıvani (ö. h. 1334)**

Ayətullah Naxçıvani 1852-ci ildə Naxçıvanda dünyaya gəlmış və ömrünün sonuna dək təhsil almaq üçün getdiyi Nəcəf şəhərində yaşamışdır. Naxçıvani burada Fazıl İrəvani, Fazıl Şərabiyani və Mirzə Həbibullah Rəşti kimi məşhur alimlərdən dərs alaraq yetişmişdir. O, fiqh, fiqh üsulu və hadis elmi sahəsində biliklərini dərinləşdirmiş və fəzilət sahibi bir alim olmuşdur. Onun Kərbələ faciəsinə yazdığı üç cildlik bir əsərinin olduğu qeyd edilir. Bununla yanaşı, Naxçıvaninin fiqh və fiqh üsuluna dair yazdığı əsərləri də mövcuddur.

Ayətullah Naxçıvani Fazıl Şərabiyanının vəfatından sonra mərcəi-təqlid olmuş və çox geniş ərazilərdə xalqın hökm və fətva üçün müraciət mənbəyi olmuşdur. Şeyx İbrahim Lənkəraninin vəfatından sonra Nəcəfdə Həzərat Əlinin hərəmimdə qılınan namazlara pişnamazlıq etmişdir.

Naxçıvani hicri 1334-cü ildə Kərbələdə vəfat etsə də, Nəcəfdə dəfn edilmişdir¹.

İstifadə olunmuş ədəbiyyat

- Elçin Əsgərov, Natiq Rəhimov, "Azərbaycanın mərcəyi-təqlid və müctəhidləri", *Azərbaycan və əhli-beyt irsi*, Bakı, 2013.

¹ Elçin Əsgərov, Natiq Rəhimov, *Azərbaycan və əhli-beyt irsi*, s. 241-242.

- İbn Kəsir, İsmail ibn Ömrə, *al-Bidayə vən-nihaya*, Beyrut, 1981.
- İbn Şühbə, Əbüssidq Təqiyəddin, *Təbəqatus-şaf'iyyə*, Beyrut, 1987.
- İbnul-İmad, Əbul-Fəlah Əbdülhəyy, *Şəzəratuz-zəhab*, Beyrut, 1986.
- İsnəvi, Əbu Məhəmməd Cəmaləddin, *Təbəqatus-şaf'iyyə*, Riyad, 1981.
- Katib Çələbi, Mustafa ibn Abdullah, *Kəsfuz-zunun an əsmaile-kutub val-funun*, Ankara, 1941.
- Kəhhalə, Ömrə Rza, *Mucəmul-müəllifin*, Beyrut, 1993.
- Kərimi, *Müqəddəs əl-Ərdəbili*.
- Məqrizi, Əbul-Abbas Təqiyəddin, *Dürərul-uqud*, Beyrut, 1992.
- Nailə Süleymanova, *Orta əsrlərdə yaşaması azərbaycanlı fəqihlər*, Bakı, Nurlan, 2011.
- Sübki, Tacəddin Əbdülvahhab, *Təbəqatus-şaf'iyyə*, Qahirə, 1964.
- Zirikli, Xeyrəddin ibn Mahmud, *Əlam: qamusut-təracim*, Beyrut, 2002.

İSLAM FELSEFƏSİNİN TƏŞƏKKÜLÜNDƏ AZƏRBAYCANLI FILOSOFLARIN ROLU

Anar Qafarov*

Felsefə fərdin, cəmiyyətin və millətlərin şüurunun formalaşmasında, inkişafında və özünüdərkində əhəmiyyətli rola malik olan sahədir. Hələ qədim dövrdən etibarən həyat və varlıq aləmini daima insanların beynlərində suallar doğurmışdır. Felsefənin tabiəti də sual verməklə daim axtarış içərisində olmaq deyilmi?

Varlıq aləmini və bu aləmdə baş verən hadisələrin mahiyətini anlamaq məqsədilə insanların daima cavab axtardığı suallar bəşəriyyəti mifoloji təsəvvürlərdən müəyyən qədər xilas edərək kainatdakı varlıqları və onlar arasındaki prosesləri müəyyən qədər rasional müstəvidə anlamağa sövq etmişdir. Getdikcə təkmilləşən bu suallar beləcə mənəvi mədəniyyətin əsasını təşkil edən fəlsəfi dünyagörüşünün təşəkkülü üçün münbit zəmin hazırlamışdır. Falesdən Sokrata, Platona, Aristotela və oradan da şərqi aləminə keçərək təşəkkül dövrünün kamilləşmə zirvəsinə qovuşan bu dünya görüşü bir çox mühüm fəlsəfi əsərlərin meydana çıxmasına səbəb olmuşdur. Əflatun, Aristotel, Kindi, Fərabi, İbn Sina və digər filosofların qaləmə aldığı bütün əsərləri bəşəriyyətin öz varlığını, həyatını, içində yaşadığı mədəniyyətini və eyni zamanda bütün varlıq aləmini mənalandırmaq fəaliyyətinin məhsulu kimi dəyərləndirdə bilərik. Elə Şərqi felsefəsinin əsasında meydana gələn Azərbaycan fəlsəfi fikri də bu fəaliyyətin davamı kimi qiymətləndirilməlidir. Burada Azərbaycan deyincə məşhur

* felsefə üzrə fəlsəfə doktoru, dosent, Türkiye Respublikası Bülent Ecevit Universiteti İlahiyyat fakültəsinin müəllimi

filosof Seyid Hüseyin Nasrin da qeyd etdiyi kimi, təkcə vaxtı ilə Rusiya İmperiyası tərəfindən sərhədləri çəkilən, XIX əsr də rusların məğlubiyyətindən sonra İran tərəfindən böyük bir hissəsinin üzərində hökmranlıq edilən əraziləri deyil, eyni zamanda bu bölgənin şimalından cənubuna, oradan da İraq və Türkiyə sərhədlərinə qədər uzanan ərazini¹ və Azərbaycan mədəniyyət coğrafiyasını nəzərdə tuturam. Bu ərazidə və mədəniyyət coğrafiyasında orta əsrlərdən etibarən yüksək sivilizasiyaların mövcud olması mədəniyyətin əsası olan fəlsəfi dünyagörüşünün təşəkkülü və inkişafi üçün əlverişli şərait yaratmışdır. Bu mənada Bəhmənyar, Eynəlqızat Həmədani, Şihabəddin Sührəverdi Məqtul, Nəsirəddin Tusi, Siracəddin Urməvi, Əkmələddin Naxçıvani kimi dahi filosofların bu torpaqlarda yaşayıb yaratması təsadüfi deyildir. Bu dahi azərbaycanlı alimlər dünya fəlsəfi fikrinin əsas istiqamətlərindən biri olan Şərqi felsefəsinin, xüsusilə də islam felsefəsinin təşəkkülünün və Azərbaycanda fəlsəfi fikrin orta əsrlərdən etibarən inkişaf prosesinin tədqiq edilməsi baxımından mühüm filosoflardır. Şərqi peripatetik ırsının mühüm simaları olan bu filosofların Aristoteldən etibarən davam edən peripatetik ırsı davam etdirməklə yanaşı, yeri gəldikcə özlərinə məxsus fəlsəfi yanaşma tərzləri ilə islam felsefəsinin təşəkkülünün müəyyən qədər fərqli istiqamətdə inkişafına xidmət etdikləri xüsusilə qeyd edilməlidir. Onların dünya sivilizasiyasına verdikləri töhfələr sadəcə fəlsəfi əsərlər ilə məhdudlaşmayıb, riyaziyyat, həndəsa, musiqi, ilahiyyat, fizika, astronomiya, tibb, coğrafiya və başqa nəzəri elmlər sahəsində göstərdikləri əvəz-

¹ Bax. Seyyid Hüseyin Nasr, "Azərbaycan məktəbi və onun islam fəlsəfəsi ənənəsi ilə əlaqəsi", *İbnü'l-Ərabî və Klassik Azərbaycan Ədəbiyyatı (konfrans materialları məcmuəsi)*, Bakı: Azərbaycan Milli Elmlər Akademiyası 2010, s. 122-123.

siz xidmətləri də əhatə etmişdir. Bütün bunlar 1918-ci ildə şərqdə ilk demokratik dövlət olaraq qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının gənc dövlət olmasına baxmayaraq onun mədəni irlisinin tarixi köklərinin əslində çox əvvələ gedib çıxdığını göstərir. Bu gün qloballaşma prosesinin elmi texniki tərəqqi ilə getdikcə geniş vüsət aldığı bir dövrə, hər bir millətin və xalqın öz mövcudluğunu qoruyaraq bu prosesdə iştirak etməsi üçün hər şeydən əvvəl özünü milli, mədəni və tarixi aspektlərdən tanuması çox vacibdir. Bu əmənəvi dərin tarixi-mədəni köklərə malik olan Azərbaycan xalqının hər bir gənc fərdinin və aliminin üzərinə Azərbaycan mədəni irlisinin əsas nümayəndələri olan mütəfəkkirlərin əsərlərini üzə çıxararaq onları tədqiq etmək, xalqa və hətta dünyaya çatdırmaq, qisasi Azərbaycan mədəni irlinə sahib çıxmak kimi mühüm bir vəzifə düşür. "İslam fəlsəfəsinin təşəkkülündə azərbaycanlı filosofların rolü" adlı bu məqalədə elə məhz bu vəzifəni yerinə yetirmək məqsədi ilə qələmə alınmışdır.

Məqalədə islam fəlsəfəsinin təşəkkülündə rol oynayan bir neçə əsas filosofların hayatı və yaradıcılıqlarına, olduqca müüməhüm fəlsəfi görüşlərinə yer verilmişdir. Tədqiqatın məqsədi dahi azərbaycanlı filosofların həm şərqi peripatetik fəlsəfəsinin həm də xüsusi islam fəlsəfəsinin təşəkkülü prosesində nə kimi xidmətləri olduğunu ortaya qoymaq və dünya fəlsəfə fikrinə bəxş etdikləri töhfələri üzə çıxarmaqdır.

Əbul-Həsən Bəhmənyar ibn Mərzuban al-Azərbaycanı (v. 458/1066)

Orta əsrlərdə fəlsəfi düşüncənin mühüm cərəyanlarından olan Peripatetizmin (Məşşailik) İbn Sinadan sonra əsas da-

vamçılarından biri məşhur azərbaycanlı filosof Əbul-Həsən Bəhmənyar ibn Mərzuban əl-Azərbaycanı olmuşdur. Lakin buna baxmayaraq, İbn Sinanın ən tanınmış tələbələrindən olan Əbul-Həsən Bəhmənyarın hayatı haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Məlum olan odur ki, Bəhmənyar bir Məcusi (Zərdüşti) ailəsində dünyaya gəlmış, sonradan islam dinini qəbul etmişdir.¹ Əli ibn Zeyd əl-Beyhaqının verdiyi məlumatata görə filosof 1066-ci ildə vəfat etmişdir.²

Şərqi Peripatetizminin davamçılarından olan görkəmli Azərbaycan filosofu Əbul-Həsən Bəhmənyar bu əmənəni məhz İbn Sina vasitəsilə davam etdirmişdir. Belə ki, filosofumuz 1015-1024 illər arasında Həmədanda, 1024-1037-ci illər arasında isə İsfahanda İbn Sinanın dərslərində iştirak etmişdir. Hətta Əlaüddövlə dövründə (1008-1041) onunla İbn Sina arasında müxtəlif elmi-fəlsəfi müzakirə və mübahisələr də olmuşdur. Elə həmin dövrə İbn Sinanın Bəhmənyar, Əbu Mənsur ibn Zeylə, Əbu Cəfər Məhəmməd ibn Hüseyn ibn Mərzuban kimi tələbələri ilə olan elmi mübahisə və müzakirələri, tələbələri tərəfindən İbn Sinaya verilən suallara İbn Sinanın verdiyi cavablar Bəhmənyarın "Mübahasat" adlı əsərində məcmu halda toplanarak qeydə alınmışdır. Mətbu nəşr halında bu günə kimi galib çıxan əsər İbn Sinanın fəlsəfi düşüncəsinə anlamaq baxımından islam fəlsəfəsinin əsas mənbələrindən biri hesab edilir.³ Həmin əsərin Misirdə mövcud olan əlyazma nüsxə-

¹ Bağdatlı İsmail Paşa, *Hadiyatul-arifin asmaul-muallifin və asaru musannifin*, MEB, İstanbul, 1951, I, s. 244. Kemal Sözen, İbn Sina okulu ve İslam düşüncəsindeki yeri, *Tabula rasa*, cild 4, no: 11, 2004, s. 167-181.

² Zahiruddin Əbul-Hasan Əli ibn Əbul-Qasim Zeyd əl-Beyhaqı, *Tətimmatsu an al-hikma*, naşır: Məhəmməd Şəfi, Lahor: 1351, s. 92.

³ Beyhaqı, *Tətimmatsu svanil-hikma, Tariixu hukmail-islam*, naşır: Məmdəh Həsən və Muhamməd, Qahirə: 1996, s. 91, 120; Şəmsəddin Şəhrəzuri, *Tariixul-hikma*, Trabius 1988, s. 316.

sinin sonunda İbn Sinanın Bəhmənyardan "əş-Şeyxul-fazıl" deyə bəhs etməsi¹ onun bu dahi azərbaycanlı filosofa yüksək dəyər verdiyini göstərir. Bəhmənyar daha çox ustadı İbn Sinanın əsərlərinin şərhçisi kimi tanınmışdır. Lakin bununla yanaşı, islam fəlsəfəsində "Kitabut-təhsil", "əl-Mübahasat", "Təliqat", "əl-Əcvibə an əsilətiş-Şeyx ər-Rəis İbn Sina", "Risala fi isbatil-uqlul-faala vəd-dəlalati alə adədiha və isbatin-nufusis-səma-viyyə", "ət-Təhsil fi şərhi lubabil-hikmə li İbn Sina", "Məqalə fi arail-məşsaiyyin fi umurin-naşs və quvaha və ən-Naqd ala ənvaril-əşkar li-İbn Sina fil-fəlsəfə"² kimi əsərləri ilə dərin iz qoyan filosofun, eyni zamanda İbn Sinadan fərqli düşüncələr irəli sürməklə islam fəlsəfəsində özünəməxsusluğunu ilə fərqləndiyi də qeyd edilməlidir. Burada Bəhmənyarın yuxarıda adlarını qeyd etdiyimiz bir neçə mühüm əsəri haqqında məlumat verməyi onun islam fəlsəfəsindəki yerinin göstəriləməsi baxımından əhəmiyyətli hesab edirik.

"Kitabut-təhsil": Bəhmənyar bu əsəri 1024-1037-ci illər arasında Məcūsilərdən olan əmisi Əbu Mənsur ibn Bəhrəm ibn Xurşid ibn Yasdyar üçün qələmə almışdır.³ Əsər Bəhmənyarın ustadı İbn Sinanın "əş-Şəfa", "ən-Nacat və İşarat vət-tənbihət" adlı əsərlərində məntiq, fizika və metafizikaya dair görüşlərinin xülasəsini ehtiva edir. Bəhmənyarın özünün də qeyd etdiyi kimi onun bu əsəri, eyni zamanda ustadı İbn Sina ilə olan elmi müzakirə və mübahisələrinin nəticələrini də özündə əks

¹ Mahmut Kaya, "Behmenyar b. Merzuban", *Diyonet İslam Ansiklopedisi* (bundan sonra DIA kimi qeyd ediləcək.), Ankara 1992, V, 354.

² Bəhmənyar, *ət-Təhsil*, naşır: Şəhid Müttəhər, Tehran, 1370, s. 1; Seyyed Hossein Nasr-Mehdi Amin Razawi, "Bahmanyar ibn Marzban", *An Anthology of philosophy in Persia*, Oxford US. New York, Volume 1, s. 333-350; İbn Əbî Useybiya, *Uyunil-əməbə fi təbaqatil-ətibba*, təhqiq: N. Rıza, Beyrut, s. 437-458.

³ Bəhmənyar, *ət-Təhsil*, s. 1.

etdirir. Forma etibarilə İbn Sinanın "Daneşnameyi-alai" adlı əsərinə bənzəyən və hətta bəzi müelliflərə görə İbn Sinanın "Daneşnameyi-alai"-sinin fars dilinə tərcüməsi olduğu deyilən bu əsərin¹ İbn Sina fəlsəfəsinin təlimi üçün ən əhəmiyyətli əsərlərdən biri olduğunu deyə bilərik.

"Əl-Mübahasat": Əsər Əlaüddövlə dövründə İbn Sina və Bəhmənyar arasında olan elmi müzakirə və mübahisələri, İbn Sinanın tələbələri Useyb, Məsumi, İbn Zeylə, xüsusişlə də Bəhmənyar tərəfindən verilən suallara cavablarını əhatə edən məcmua halında bir əsərdir.² Əsər İbn Sinanın "Şəfa", "İşarat" və digər fəlsəfi əsərlərində mövcud olan fəlsəfi məsələləri izah və şərh edir.

"Təliqat": Əsər İbn Sinanın metafizika, fizika və məntiqin əsas məfhümləri ilə əlaqədar olub, Bəhmənyarın İbn Sinanın dərslərində qeyd etdiyi görüş və müzakirələrdən ibarət olan mükəmməl bir əsərdir. Əsərdə yer verilən elmi müzakirələrin Həmədanda Şəmsuddövlənin dövrünə, yoxsa daha sonra İsfahanda Əlaüddövlənin dövrünə aid olduğu məsələsi mübahisəlidir.³

Bu əsərlərə əlavə olaraq Bəhmənyara üçdən çox risala aid edilməkdədir. Bu risalələr arasında "Risala fi mövzui ilmi məbədat-tabia", "Risala fi məratibil-mövcudat", "Məqalə fi arail-məşsaiyyin fi umurin-naşs və quvaha"⁴ adlı risalələr məzmun etibarilə İbn Sina ənənəsinin izlərini daşıyaraq metafizikaya dair xülasə tərifləri, varlıqların mərtəbələrini və peripatetik filosof-

¹ H. Daiber, "Bahmanyar, Kia", *Encyclopaedia of Iranica*, c.3, London 1989, s. 501-503.

² Şəmsəddin Şəhərzuri, *Tərixul-hükəmə*, Trablus 1988, s. 371.

³ İbn Sina, *ət-Təliqat*, təhqiq: A. Bədəvi, Məktəbatul-islam-i İslami, Tehran, 1404, s.5-6; Dairber, e.m., s. 501-503.

⁴ Nafiz Paşa, rəqəm: 1350, vəraq: 54-57.

lara görə nəfsin idrak qüvvələrinə dair görüş və düşüncələri əhatə edir.¹

Onun əsərlərinin ilk növbədə ustadı İbn Sinanın fəlsəfəni şərh etmək məqsədi daşıdığını deyə bilərik. Əslində bu məqam filosofun əsərlərində İbn Sina ilə onun tələbelərinin fikirlərini bir-birindən ayırd etməyi çətinləşdirir. Bəhmənyarın adlarını qeyd etdiyimiz risalələri ilə yanaşı, başqa risalələri də mövcuddur ki, bu risalələrdən bəzilərinin onun "ət-Təhsil" adlı əsərinin bir fəslini ya tam, ya da qismən fərqliliklər olmaqla təkrarlarından ibarət olduğu görülür. Məsələn, onun "Risala fi İsbatil-uqulil-faala vəd-dalalati ala adadiha və isbatin-nufusis-səmaviyyya"² adlı əlyazma şəklindəki risaləsi müstəqil bir əser olmayıb Bəhmənyarın "Təhsil" adlı əsərinin bir fəslinin surətidir.³

Bəhmənyarın İstanbul və Anadolu kitabxanalarında mövjud olan "Əl-Əcvibü an əsilatiş-Şeyx ar-Rais İbn Sina", "Ət-Təhsil fi şərh lübabil-hikma li-İbn Sina"⁴ və "Ən-Nəqđ ala ənvəril-əfkar li-İbn Sina fil-fəlsəfa"⁵ adlı digər əlyazma əsərləri də vardır ki, bu əsərlər də məzmun etibarilə İbn Sinanın tələbelərinin fəlsəfi suallarına verdiyi cavabları, onun fəlsəfəsinin əsas principlərinin şərh və izahını və bu çərçivədəki bəzi görüşlərinin tənqidini cəhətlərini əhatə edir.

¹ İsmail Taş, "Ebul-Hasan Behmenyar ve felsefesi", *Türk-İslam Medeniyeti Akademik Araştırmalar Dergisi*, Editör: Prof.Dr. Mehmet Aydin, yil:7, sayı: 14, Konya 2002, s. 40.

² Körpülü, rəqəm: 1604, vərəq: 72-83.

³ İsmail Taş, "Ebul-Hasan Behmenyar ve felsefesi", *Türk-İslam Medeniyeti Akademik Araştırmalar Dergisi*, s. 40-41.

⁴ Feyzullah Efendi, rəqəm: 2188, vərəq: 211-220.

⁵ Rağib Paşa, rəqəm: 880, vərəq: 182, 1118; Körpülü, rəqəm: 863, vərəq: 261, 888; III. Amed, rəqəm: 3190, vərəq: 296, 896, rəqəm: 3287, vərəq: 177.

⁶ Ali Rıza Karabulut, *Mucamul-mahtutatil-mevcuda fi məktəbi İstanbul və Anatoli*, I, 358-359.

Əsərlərində ümumiyyətlə İbn Sinanın görüşlərinə və onların şərhinə yer verməsi onun peripatetizmdə daha çox İbn Sina yanaşmasını mənimsdəyişini və davam etdiriyini göstərir. Bu məqamu Bəhmənyarın özü də "Təhsil" adlı əsərində qeyd edir. Lakin bununla yanaşı o, yənə eyni əsərdə İbn Sina fəlsəfəsinə özünəməxsus görüşlərini də eləv etdiyini vurgulayır.¹ Bəhmənyarın fəlsəfə sahəsində ən mühüm əsərlərindən biri olan "Təhsil" adlı əsərinə nəzər salsaq, bu əsərin İbn Sina'nın əsərlərində olmayan bəzi düşüncələrə də yer verdiyinin şahidi olarıq. Bu Bəhmənyarın islam peripatetik fəlsəfəsində özünəməxsus yerə sahib olduğunu bir daha təsdiq edir. Bu mənada məqalədə Bəhmənyarın fəlsəfəsinə ümumi olaraq yer vermənin onun İbn Sinanın fəlsəfi görüşlərini nə dərəcədə mənimsdəyişini və eyni zamanda özünəməxsusluğunu olub-olmadığını əsaslandırılması baxımından əhəmiyyətli olduğunu düşünürük.

Hər şeydən əvvəl qeyd etməliyik ki, Bəhmənyarın fəlsəfə sahəsində ən mühüm əsərlərindən biri olan "Təhsil" məfhüm kimi İbn Sina qnesiologiyasında əhəmiyyətli bir termindir. Belə ki, bilgini həqiqətin məntiqi analizi və "burhan" ilə əldə etmək mümkündür. İbn Sina bu prosesi nəticəni araştırma mənasına gələn "təhəqqüq", təsdiq etmə mənasına gələn "təhqiq" və ya "təhsil" terminləri vasitəsilə izah edir. Bunun nəticəsində burhan kəşf edilir ki, İbn Sina bunu "istinbat" adlandıır.² Bəhmənyarın "əl-Mübahasat" adlı əsərində İbn Sina yə verdiyi suallar təsdiqini tapmamış bir nəzəriyyə haqqında İbn Sinadan burhani dəlil almaq (təhsil) tələbi kimi qəbul edilə bilər. Bu mənada Bəhmənyarın suallarını İbn Sinanın Şəfa və

¹ Bəhmənyar, ət-Təhsil, s. 1.

² Dimitri Gutas, *Avicenna and the Aristotelian Tradition*, Leiden: E.J.Brill, 1988, s. 188-193.

diger əsərlərində ortaya qoymuş fəlsəfi görüşləri xülasə həlinə gətirərək onların hələ də aktual olduğunu ortaya qoyma cəhdini kimi dəyərləndirə bilərik ki, əslində Bəhmənyarın bu əsərinin "Təhsil" adını vermiş də bu mənada tasadüfi deyil.¹ Kitabını bu adla adlandıran filosof əsərinin giriş hissəsində İbn Sinanın fəlsəfəsini xülasə etmək istədiyini qeyd edir. Lakin bununla yanaşı əsər Bəhmənyarın burhani olaraq dərk etdiyi fikirləri də əhatə edir. Bu mənada Bəhmənyarın əsərinin adı ümumi olaraq "xülasə", spesifik olaraq isə bilginin idrak edilməsi mənasını əks etdirir.

Fəlsəfənin əsas tədqiqat sahələrindən biri olan metafizika İbn Sinanın fəlsəfəsində olduğu kimi Bəhmənyarın da fəlsəfi tədqiqatlarının əsas sahələrindən biri olmuşdur. Filosofumuz bu mənada İbn Sinanın metafizik görüşlərinə borclu olsa da əhəmiyyətli olan bir necə məsələdə İbn Sinadan fərqləndiyini deyə bilərik. Onun bu sahədəki özünəməxsusluğunu metafizik suallara verdiyi cavablarda və bəzi metafizik mövzuların tərtib və təsnifatında özünü göstərir. Məsələn, Bəhmənyar Tanrı və sıfətləri ilə əlaqədar mövzunu metafizikanın xaricində dəyərləndirir. Bundan əlavə İbn Sinanın "əş-Şəfa", "ən-Nəcat", "Daneşnama" və "İşarat" kimi əsərlərinin ilahiyat bölməsinin sonunda axırət, nübüvvət (peygəmbərlik) və onun isbatı və vacibliyi, möcüzə və kəramət kimi mövzulara yer verilməsinə baxmayaraq, Bəhmənyarın nübüvvət məsələsini tədqiqat obyekti kimi araşdırılmaması onu İbn Sinadan ayıran mühüm cəhətlərdənirdir. İbn Sina fəlsəfəsinin izlərini daha çox gördükümüz "ət-Təhsil" adlı əsərində belə, Bəhmənyarın İbn Sinadan fərqli olaraq teologyanı metafizikadan ayırdığını,

¹ David C. Reisman, *The Making of the Avicennan Tradition: The Transmission, Contents, Structure of Ibn Sinan's al-Mubahasat (The Discussions)*, Yale 2001, s. 170.

nübüvvət mövzusuna isə ümumiyyətlə yer vermədiyinin şahidi olur. Hətta Bəhmənyarın bu əsərində axırətə əlaqədar məsələləri əsərin psixologiya ilə əlaqədar qisminin sonlarında müzakirə obyekti qəvirməsi diqqət çəkən başqa bir məqamdır. İbn Sina fəlsəfəsi kəlam və təsəvvüf mövzularını da ehtiva etməklə yanaşı, dövrün əsas müzakirə obyektləri olan bütün məsələləri eks etdirir.² Bəhmənyarın fəlsəfəsinə gəlinca, onun fəlsəfəsi "Mütələq varlıq" konsepsiyası üzərində durması və bu istiqamətdə formallaşması və İbn Sina tərəfindən metafizikaya daxil edilən məsələləri əhatə etməməsi kimi cəhətləri ilə daha çox Aristotelin düşüncə tərzinin izlərini daşıyır. Hətta Bəhmənyarın varlıq görüşü ilə əlaqədar mövzuların təsnifatına diqqətlə nəzər salsaq, filosofun fəlsəfəsinin bu mənada, eyni zamanda, Neo-Platonik ünsürlər daşıdığını da deyə bilərik. Lakin bununla yanaşı Bəhmənyarın fəlsəfəsində İbn Sinanın xüsusiilə "əş-Şəfa" adlı əsərindən tez-tez iqtibaslar gətirildiyini də müşahidə edirik. İbn Sinanın "Daneşnama" adlı əsərinin Bəhmənyarın fəlsəfəsi üzərindəki təsirini isə daha çox metafizikanın məntiqdən sonra gəlməsində, metafizikanın müdəricatında və Bəhmənyarın metafizik mövzularla bağlı (Vacibul-Vucud və nübüvvət mövzuları istisna) təsnifatında görə bilərik.

Bəhmənyarla İbn Sina arasındaki müştərək cəhətlərə gəldikdə bunu metafizika sahəsinin adlandırılmasından ilə əlaqədar müzakirələrdə bariz şəkildə görə bilərik. Belə ki, Bəhmənyardan əvvəl ustası İbn Sina hər şeydən əvvəl metafizikanın adlandırılmasına geniş bir şəkildə müzakirə obyekti qəvirmiştir. Metafizika başqa elm sahələrini müəyyən prinsiplərlə təmin

² Muhammed Abid el-Cabiri, *Arap-islam kültürüünün akıl yapısı*, tərcümə: Burhan Körögülu, Kitabevi naşriyyatı, İstanbul 1999, s. 561.

etdiyi üçün dərəcə etibarılı fizika elmindən əvvəl gəlir. Lakin təhsildəki sıraya nəzərən fizika və riyaziyyat elmlərindən sonra gəlir. Bu mənada metafizika elminə "ma qabət-tabia" və "ma bədət-tabia" kimi adların qoyulması münasibdir. Ancaq, İbn Sina metafizikaya "elmi-ilahi" və ya "ilahiyat" adının verilməsini münasib görmüşdür. Bir mənada teologyanın sinonimi olan "elmi-ilahi" metafizikanı tam şəkildə ehtiva edir. Çünkü metafizikanın əsas hədəfi Allahı bilməkdir (elmi-ilahi). Bundan əlavə İbn Sina "həqiqi fəlsəfə", "ilk fəlsəfə" və "həqiqi hikmət" kimi terminlərin də metafizikanın sıfətləri olduğunu qeyd edir. Çünkü, ən uca və müqəddəs bilinən haqqındakı ən uca və müqəddəs bilgi mövcud olan hər şeyin ilk səbəblərinə dair bilgidir ki, bu da ən doğru bilgidir.¹ İbn Sina "əl-Məbda val-məad" adlı əsərində metafizikanı "ma bədət-tabia" şəklinde adlandırsa da² onun daha çox üstün tutduğu adlandırma "elmi-ilahi" terminidir. "Daneşnama" adlı əsərində isə metafizika elmini "fəlsəfə-i ula" mənasında "elm-i əla" (ən müqəddəs və ya uca elm) olaraq adlandırmışdır.³ İbn Sinanın tələbəsi olan Bəhmənyar da metafizikanı ustadı İbn Sinadan iqtibas etdiyi "ma bədət-tabia" termini ilə ifadə etmişdir. Lakin Bəhmənyar Vacibul-Vucud (Zəruri varlıq-Tanrı) mövzusunu metafizikadan ayırdığı üçün bu mənada metafizikanı daha çox "fəlsəfə-i ula" termini ilə adlandırmağı məqsədəuyğun hesab edərək metafizikanı, eyni zamanda "elm-i ilahi" olaraq adlandıran İbn Sinadan fərqlənmmişdir.⁴

¹ İbn Sina, *Kitabuş-Şifa*, (Metafizik), naşır və tərcüməçi: Ekrem Demirli və Omer Türker, Litera yayınları, İstanbul 2005, c. 1, s. 3, 19-20.

² İbn Sina, *əl-Məbda val-məad*, s. 1.

³ İbn Sina, *Daneşnameyi-alai*, tərcümə: Pərviz Morowedge, *The Metaphysics of Avicenna*, New York 1973, s. 148.

⁴ Bəhmənyar, *ət-Təhsil*, s. 220, 278-279.

Mövzusu "varlıq olaraq varlıq" olan metafizika ümumi məfhumları araşdırın əsas elm sahəsidir və bu mənada ilahiyyat elmi də bu elmin bir hissəsini təşkil edir. İbn Sinanın da haqli olaraq bildirdiyi kimi Tanrıının varlığı və fiziki aləm xaricindəki səbəblər metafizikanın bilavasitə mövzusu deyil, metafizik tədqiqatın yönəldiyi məsələlərdir. İbn Sinaya görə metafizikanın əm əsas mövzusu varlıq baxımından varlıq və ya mütləq varlıqdır. Varlıq ümumi bir mövzudur. Varlıq isbatına və mahiyyətinin bilinməsinə ehtiyac olmayacaq dərəcədə açıq və ayındır.¹ Bu mənada Bəhmənyar da İbn Sina kimi düşünür. Bəhmənyar varlıq, şey, vacib və bir məfhumlarının insan zehnində apriori olaraq mövcud olduğunu qeyd edir. Varlıq ən ümumi məfhum olduğuna görə metafizikanın mövzusu da mütləq mənada varlıq olmalıdır. Belə ki, məsələn, cism hərəkat və sükünet baxımından təbiət elmlərinin, ölçüsü olması baxımından isə riyaziyyat elmlərinin tədqiqat obyektidir. Hər iki elm sahələri cismi varlıq olmaq baxımından tədqiq etmir. Bu vəzifə metafizikaya aiddir. O halda metafizikanın mövzusu var olması baxımından varlıqdır. Substansiya, aksidensiya və s. məsələlər varlığın növləri, bir və çox, potensial və feil, bütün və parça, mümkün və vacib kimi anlayışlar da varlığın özünəməxsus aksidensiyalarıdır ki, bunlara "əl-avarizul-xassa" deyilir. Çünkü Bəhmənyarın da qeyd etdiyi kimi, varlıq məfhumu təbii və riyazi olaraq konkret halda ortaya çıxmazdan əvvəl adlarını qeyd etdiyimiz xüsusi aksidensiyaları qəbul edir. Bəhmənyara görə metafizikanın mövzusunun tərifi mümkün deyil, çünkü, bu elmin mövzusu düşüncə baxımından a-prioridir, cinsi və fəsli yoxdur. Varlığı daha yaxşı

¹ İbn Sina, *Kitabuş-Şifa* (Metafizik), I, 3-7, 11-12; e.mlf., *Daneşnameyi Alai*, (əl-ilahiyyat), s. 6-8.

tanudacaq bir şey olmadığı kimi, varlığın tərifi baxımdan ondan daha ümumi bir şey də yoxdur. Buna görə də bilinməyən bir şəxə nəzərən varlığı tərif etmək səhv addım olar. Elə isə bu elmin mövzusunun varlığının ispatına da ehtiyac yoxdur.¹

İlahiyyatı metafizika elminin mövzularından ayırması Bəhmənyar İbn Sinadan fərqləndirən özünəməxsus bir cəhət və ya orijinallıq kimi qiymətləndirilsə də, əslində bu növ yanaşmanın fəlsəfənin ümumi məqsəd və məramına zidd olduğu qeyd edilməlidir. Elə buna görədir ki, Bəhmənyardan sonrakı dövrün filosoflarında belə bir düşüncə tərzi ilə qarşılaşmırıq. Lövkəri, Əbhəri, Qazalı, Katibi və Şəhrazuri kimi adlarını qeyd etdiyimiz bu mütfəkkirlərin Bəhmənyarın metafizikanın mövzusu ilə bağlı yanaşmasına şərık olmadıqlarını görürük. Bununla yanaşı onu da qeyd etməliyik ki, İbn Sina fəlsəfəsində psixologiya, fizika kimi fərqli sahələrdə müzakirə edilən bəzi mövzulara Bəhmənyarın fəlsəfəsində dağınıq halda yer verilmişdir. Onun metafizikasında diqqəti çəkən cəhət Fəxrəddin ər-Razi tərəfindən "umur-u ammə" adı altında verilən termin və məfhumların təhlil edilməsidir. Bu baxımdan Razinin "əl-Məbahisul-məşriqiyə" adlı əsəri ilə Bəhmənyarın "ət-Təhsil" adlı əsərinin giriş bölmələri arasındaki oxşarlıq təsadüfi deyil. Bu oxşarlıq Razinin "əl-Müləxxas" adlı əsərində da görülə bilər. Belə ki, hər iki əsər da ("ət-Təhsil" və "əl-Müləxxas") məntiq məsələlərinin müzakirəsi ilə başlayır. "ət-Təhsil"-də ontoloji məfhumların təhlilindən ibarət olan metafizika, "əl-Müləxxas" adlı əsərdə "umur-i ammə" adlı başlıqla üst-üstə düşür və bu mövzular hər iki əsərdə də məntiqdən sonra gəlir. Bəhmənyar ilahiyyat və təbiət elmlə-

¹ Bəhmənyar, *Risala fi mövzui ilmi ma bədat-tabia*, naşir və tərcüməçi: Solomon Popov, e.ə., s. 2; Bəhmənyar, ət-Təhsil, s. 279-285.

rini bir elm adı altında müzakirə edərkən, Razi "əl-Müləxxas" və "əl-Məbahisul-məşriqiyə" adlı əsərlərində bu mövzuları tədqiq edərkən Bəhmənyar adlandırmamışdır. Nəticə etibarilə Bəhmənyarın metafizikası ilə Razinin "umur-i ammə" ni analiz etməsi arasında bəzi fərqli cəhətlər olmasına baxmayaraq, Bəhmənyarın "ət-Təhsil" in ontoloji kontekstdə Razinin "əl-Müləxxas" və "əl-Məbahisul-məşriqiyəsi" üçün nümunə təşkil etdiyini deyə bilərik.¹

Bəhmənyarın fəlsəfə elmlərindəki orijinallığının ortaya çıxarılması baxımdan onun metafizikadan sonra gələn təbiət elminin adlandırmada istifadə etdiyi ad diqqətəlayiqdir. Belə ki, təbiət elminin adlandırılmasında tədqiq edilməsi əhəmiyyətli olan əsas açar söz "ayn" terminidir. Bəhmənyar bu terminlə zehin xaricində gerçəkliliyi olan varlığı nəzərdə tutur. Buna görə də o, metafizikadan sonrakı fəsl "İlmun bi-əhvali ayanıl-mövcudat" (Gerçəkliliyi olan varlıqlar haqqındaki elm) adlandırılmışdır. Filosof bu adlandırma ilə sadəcə təbiət elmlərini nəzərdə tutmur. Varlığı ikiyə ayırmış və səbəbli varlıqların səbəbsizlərdən südürü (emanasiya) yolu ilə meydana gəldiyini iddia edən Neo-Platonist nəzəriyyəni mənimsəyən və buna görə də bu bölümə varlığı tək fəsildə araşdırın Bəhmənyar Tanrınu (Vacibul-Vucud) da bu bölümə müzakirə obyektinə çevirdiyi üçün hər halda belə bir bölümün "tabiiyyat" adlandırılması doğru olmayıcaqdı. Belə ki, metafizikada mütləq varlıq və onunla əlaqədar məsələlərə yer verilərkən, bu fəsildə bil-fil (faktiki) var olan metafizik varlıqlar ilə ay-altı aləmdəki varlıqlar (ayanıl-mevcudat) müzakirə edilir. Bəhmənyar me-

¹ Mustakim Arıcı, "İbn Sina: felsefe geleneğinin oluşumu ve Behmenyarın felsefe tasavvuru", *Divan Disiplinlerarası Çalışmalar Dergisi*, 2010, cilt: XV, say: 28, s. 170.

tafizikadan sonraki fəslə vermiş olduğu ad ilə riyazi varlıqları fəlsəfi tədqiqatın xaricində tutur. O, varlığı səbəbli və səbəbsiz olmaqla iki hissədə təsnif edir. Səbəbsiz varlıq varlığı vacib olan, səbəbi olanlar isə onun xaricindəki varlıqlardır. Lakin hər ikisi varlıq olmaq baxımından müştərək olduqlarına görə eyni fəsildə araşdırılıb. Beləliklə, Bəhmənyarın Vacibul-Vucud haqqındaki araşdırmanı metafizikadan sonraki fəsildə əla alması onu daha əvvəl də qeyd edildiyi kimi İbn Sina ənənəsindən ayıran ən mühüm cəhətlərindəndir. Çünkü Tanrı (Vacibul-Vucud) cisim və hərəkətdən mücərrəd olduğuna görə İbn Sina bu mövzunu mücərrəd varlıqların araşdırılması ilə məşğul olan metafizika elminin daxilində müzakirə etmişdir.¹ Lakin Bəhmənyarın tələbəsi Lövkəri bu mənada müəlliminin fikirlərini deyil, İbn Sina ənənəsini mənimsəyərək, Tanrı (Vacibul-vücud), mənəvi substansiyalar, hədəf və nizam təlimini metafizikanın tədqiqat sahəsi daxilində dəyərləndirmişdir.²

Nəticə etibarilə onu deyə bilərik ki, Bəhmənyar əl-Azərbaycanı İbn Sinanın fəlsəfi görüşlərinin geniş şərh və izahında və onun fəlsəfi mirasının sonrakı nəslə çatdırılmasında mühüm rolu olan bir filosofdur. O bir İbn Sina şərhçisi və onun fəlsəfəsinin xülasə edicisi kimi deyil, eyni zamanda bəzi fəlsəfi məsələlərdəki fərqli yanaşma tərzi və özünəməxsusuluğu ilə fərqlənən bir filosof və islam fəlsəfəsinə sonsuz xidmətləri olan bir mütfəkkirdir. Onun iti zəkası və analiz qabiliyyəti ilə İbn Sinanın tələbələri arasında adının ön plana çıxmazı bu məşhur azərbaycanlı filosofun islam fəlsəfəsindəki dəyərinin bilinməsi baxımından əhəmiyyət kəsb edir. İbn Sinanın fəlsəfi

¹ İbn Sina, *Kitabuś-Śifā*, (Metafizik), I, 3-7.

² Əbü'l-Abbas Fəzil ibn Məhəmməd Lövkəri, *Bəyanul-haqq bi-dimanis-sidq: əl-ilmul-ilahi*, təhqiq: as-Seyyid İbrahim Dibaci, nəzərdən keçirən Mehdi Mühaqqiq, Tehran: Müessese-i Beynəl-Miləti Əndişa və Təmədduni İslami, 1414/1995, s. 15-16, 265-266.

ənənəsinin sonraki dövrlərdəki filosoflar üzərindəki təsirində bu dahi filosofun yazdığı qiymətli əsərlərə yanaşı, bu əsərlər yazılan şərh və yorumların da böyük rolu olmuşdur ki, bu mənada məhz Bəhmənyarın özünəməxsus tərzdə yazdığı əsərlər qeyd edilməlidir. Bundan əlavə Bəhmənyarın xüsusiələ bəzi mövzuların təsnifatı ilə əlaqədar görüşlərində və ümumiyyətlə müəyyən metafizik məsələlərin izah və şərhində özünəməxsus bir yanaşma tərzinin olduğunu şahidi olurraq ki, bu və bunun kimi cəhətlər onun islam fəlsəfəsindəki orijinallığını bariz şəkildə ortaya qoymaqdadır.

Eynəlqızat Həmədani Miyanəci (v. 521/1131)

Tam adı Həkim Əbul-Məali Abdullah b. Əbu Bəkr Məhəmməd b. Əli əl-Miyanəci əl-Həmədani olan bu dahi azərbaycanlı filosof hicri 492-ci ildə (miladi 1098) Həmədan şəhərində dünyaya gəlmişdir. Əslən Azərbaycanın Miyanə şəhərindən olan Həmədani¹ teologiya, riyaziyyat, astronomiya, fəlsəfa və ədəbiyyat kimi elm sahələrində Ömər Xəyyam və Şeyx Hamavəyh kimi dahi şəxsiyyətlərdən təhsil almışdır. Hələ 21 yaşında ikən mütəfəkkirimiz teologiyaya (kəlam) dair "Çayatul-bəhs an məanil-bəs" adlı bir əsər qələmə almışdır. Gənc yaşlarında İslama fətva verəcək səviyyəyə nail olan Miyanəci Həmədanın qazisi vəzifəsinə təyin edilmişdir. Həmədani qazi olduğu dövrlərdə, həm də oradakı mədrəsələrin birində müəllimlik vəzifəsini də icra etmişdir. Hələ kiçik yaşılarından

¹ Süleyman Uludağ və Nurettin Bayburtlugil, "Aynulkudat el-Hemedani" maddəsi, *D/4*, Ankara, 1991, IV, 280; əlavə olaraq bax. Zakir Məmmədov, "Eynəlqızat Həmədani" bölümü, *Azərbaycan fəlsəfə tarixi*, Bakı, 1994.

etibarən teologiya sahəsində tədqiqat və araştırmalara mey edən filosofumuz, etiqad məsələlərində şübhələrdən xilas olmaq üçün uzun müddət Əbu Hamid Qəzalinin əsərlərini oxumağa başlamış və onun əsərlərindən kifayət qədər istifadə etmişdir.¹ Lakin bir müddət sonra etiqadda və düşüncələrində böhran yaşayan Həmədanı Qəzalinin qardaşı Əhməd Qəzali ilə görüşərək onunla teoloji və bəzi fəlsəfi məsələləri müzakirə etməsi sayəsində məruz qaldığı mənəvi böhrandan xilas olmuşdur.² Mənbələrin verdiyi məlumatlara əsasən o, sonradan Əhməd Qəzali ilə olan elmi müzakirə və söhbətlərini 5 il boyunca məktublaşma yolu ilə davam etdirmişdir. Ərəb dilində yazdığı əsərlərində Əbu Hamid Qəzalinin görüşlərindən faydalanan Həmədanının fars dilindəki əsərlərində daha çox Əhməd Qəzalinin görüşlərində nümunə kimi istifadə etdiyi ni deyə bilərik. Lakin Həmədanının təsəvvüf sahəsində dərinlaşması və bu sahədə Əhməd Qəzalinin görüşlərinə daha çox bağlanması bir müddətdən sonra onun fəlsəfi-təsəvvüfi mövzularда daha dərin və düşündürücü fikirlər irəli sürməsinə səbəb olmuşdur ki, bu da dövrün fiqh və kəlam (teologiya) alimlərinin onu layiq olmadığı bəzi ittihamlarla tənqid etmələrinə yol açmışdır. Həmədanının rəğbat bəslədiyi Mənsur Həllacın qatlinə səbəb olan fikir və düşüncələrini müxtəlif mənalarda şərh və izah etməsi dövrün alimlərinin ona qarşı çıxmasına zəmin hazırlamışdır. Yaşadığı dövrdə aralarında Əzizuddin Mustəvfi kimi dövlət məmurlarının da olduğu müridləri getdikcə Sultanı Səncərin vəziri Qivamuddin Dərgəzini narahat etməyə başlamışdı. Beləliklə, Qivamuddin Dərgəzi Eynəlkü-

¹ Eynəlküzət Həmədanı, *Zubdətul-həqaiq fi kəşfid-dəqaiq*, təqiq: Afif Oseyran, Tehran 1962, s. 6-7.

² Süleyman Uludağ və Nurettin Bayburtluğlu, "Aynulkudat el-Hemedani" maddəsi, *DIA*, Ankara 1991, IV, 280.

zat Həmədanını ortadan qaldırmağı qərara almışdır. Çünkü o, bu yolla həm dərin elmi ilə dövrün sultanlarının diqqətini cəlb edən və bir mənada özünü rəqib gördüyü Həmədanidən xilas olacaq, həm də Həmədanının tələbəsi və müridi olan siyasi rəqibi Əzizuddin Mustəvfiyə öz gücünü göstərəcəkdi. Beləliklə, həmin dövrə Eynəlküzət Həmədanıya fəlsəfi və teoloji fikirləri səbəbələ qısqançlıq hissələri bəsləyən fəqihlər onun haqqında haqsız fətvalar irəli sürmüş və bu fətvalar asasında Həmədanı əvvəlcə Bağdada gətirilərək orada bir müddət həbs edilmişdir. 1131-ci iddə isə bir cüma günü dərisi soyularaq edam edilmiş, cəsədi isə amansız bir şəkildə dərs dediyi mədrəsəsinə qəpşinə asılmışdır.¹

Cəmi 33 il yaşamus bu dahi alim bizə məlum olan 20 əsərin müəllifidir. Bunlar arasında "Zubdətul-həqaiq fi kəşfid-dəqaiq", "Təmhidat", "Məktubat", "Şəkval-qarib", "Risalətul-əlaiyya", "Nuzhətul-uşşaq və nəhżətul-muştaq" və s. əsərlərini qeyd edə bilərik.

Filosofun fəlsəfəsinə gəlincə, sələfləri kimi onun da fəlsəfəsinin əsas mövzusunu varlıq və bilik nəzəriyyəsi təşkil edirdi. Varlığı vacib və mümkün olaraq iki qrupa ayıran Həmədanı hər bir varlığa dair əlamət və xüsusiyyətləri geniş şəkildə müzakirə obyektinə çevirmişdir. Bu mənada Allahın varlığı, substansiya və onun atributları, aksidensiya kimi istilahların onun varlıq taliminin əsas məshumları olduğunu deyə bilərik. Sələfləri kimi o da varlığında heç bir varlığa möhtac olmayan varlığı vacib varlıq, varlığında başqa şeylərin varlığına möhtac olan varlıqları isə mümkün varlıq adlandırır. Beləliklə, Həmədanının fəlsəfəsində xalıq ilə məxluq arasındaki ontoloji fərqlilik öz ifadəsini onun vacib və mümkün varlıq təsnili-

¹ Tacəddin əs-Sübki, *Təbəqatüş-şafiiyya*, İmbabə 1992, V, 129.

fatında tapmışdır. Vacib varlıqla mümkün varlıq arasındaki ontoloji münasibəti Günəş və şüaları metaforundan istifadə edərək şəhər edən Həmədani, bununla vacib varlığın bütün varlıqların ilk səbəbi olduğu fikrini izah etməyə çalışmışdır. Belə ki, şüaların varlığı günəşə bağlı olduğu kimi kainatda kı bütün mümkün varlıqlar var olmalarını vacib varlıq olan Allaha borcludurlar. Lakin filosof zaman məfhumu aspektindən şüaların günəşə nisbətinin mümkün varlıqların vacib varlığa nisbəti kimi olmadığını da xüsusilə qeyd etmişdir. Belə ki günəş ilə şüalarının varlığı eyni anda reallaşır və burada günəş zaman baxımından deyil, varlıq etibarilə şüalardan əvvəldir. Lakin vacib varlıqla mümkün varlıq arasında ontoloji münasibəti bu formada izah edə bilmərik. Çünkü mümkün varlıq hadis (sonradan yaranan) olub Vacib varlıqdan meydana gələrək sonradan var olmuşdur. Burada Vacib varlıq həm ontoloji, həm də zaman baxımdan mümkün varlıqdan əvvəldir. Heç bir şey yox ikən Vacib (Allah) varlıq var idi. O halda Vacib varlıq hər cəhətdən əzəli varlıqdır. Mümkin varlıqlar üçün belə bir xüsusiyətdən bəhs edə bilmərik. Çünkü o həm varlıq, həm də zaman baxımından hadisdir. Həmədanının bu kimi görüşlərinə əsasən deyə bilərik ki, o, emanasiya (sudur) nəzəriyyəsini mənimsəməmiş və bu baxımdan islam filosoflarından fərqlənmmişdir. Çünkü onun sələfləri emanasiya nəzəriyyəsini mənimsədikləri üçün masivən (Tanrıdan başqa bütün varlıqlar) Vacib varlıqdan zəruri olaraq çıxdığı iddiasını irəli sürmüslər. Belə olan halda Vacib Varlıq masivən zaman baxımından deyil, varlıq baxımdan əzəli olmuş olur. Bunu nüanya, Həmədani də Vacib varlıq olan Allahın tam, bir, universal, əzəli və sonsuz olduğunu qeyd etmişdir. Mümkin varlıqlar isə naqisdır, mahiyyət etibarilə çoxluqlardan ibarət

dir, universal və əzəli deyil və fani varlıqlardır. Vacib varlıqlar üçün varlıq mahiyyət ayırımından bəhs edə bilmərik. Çünkü o sırf substansiyadır. Həmədanının dediyinə görə ağac toxumu sonradan yetişib böyüyəcək ağaca potensial olaraq malik olduğu kimi, Vacib Varlıq da məxluqat aləmini (var olmazdan əvvəl) potensial olaraq homogen şəkildə özündə daşımışdır.

Həmədanının varlıq təlimində müəyyən qədər kəlamı və dini ünsürləri də bariz şəkildə görmək olar. Belə ki, filosof substansiya adlandırdığı Vacib Varlığın atributları olduğu konsepsiyasını mənimsəmişdir. Hətta o kələmcə bir nəzər nöqtəsi ilə Allaha aid attributları mənimsəməyən kimsələrin bidatçı olduğunu düşünür.

Həmədanının fəlsəfəsində varlıq konsepsiyasına kompleks şəkildə nəzər salsaq, burada həm vəhdəti-vucud, həm də işraiq nəzəriyyəsinin ilkin qığılçılarını və rüşeymlərini görə bilərik. Bununla yanaşı, onun fəlsəfəsində müəyyən mənada fəlsəfə-kəlam münasibətlərindən də bəhs etmək mümkündür.

Varlıq konsepsiyasına dair düşüncələri ilə filosoflardan müəyyən dərəcədə fərqlənən Həmədani, idrak nəzəriyyəsində demək olar ki sələfləri kimi düşünür. Belə ki, islam filosofları kimi o da idrak prosesinin hissi, əqli və intuisiya deyə üç mərhələdən ibarət olduğunu qeyd etmişdir. İdrak prosesinin başlangıcı üçün hissi idrakin əhəmiyyətinə işaret edən filosofumuz bu mənada Aristotelin "duyu və ya hissələrdən məhrum olan kəsin idrakdan da məhrum olacağı" görüşünü qəbul etmişdir. Ümumi sayı beş olan hissəyyat orqanlarımız obyektiv gerçəkliliyi eks etdirir. Bu mənada əldə edilən bilginin mənbəyi xarici mühitdir. Lakin Həmədani də digər sələfləri kimi hissələrin idrakı ilə əldə olunan bilgidə insanın yanılma ehtimalının yüksək olduğunu qeyd edərək, əqli biliyin hissi

biliklə müqayisədə gerçəyə daha yaxın olduğu düşüncəsinin mənimsəmişdir. Çünkü, yer kürəsindən dəfələrcə böyük olan günəsi duyğu orqanımız olan gözlərimiz bir neçə santimetrik bir çevrə formasında görür. Ağlımız isə bunun belə olmadığını dərk edir. Nəticədə əqli bilgi hissi bilgi ilə müqayisədə daha obyektivdir və yanılma ehtimalı daha azdır.¹ Lakin əqlin idrak etmə qabiliyyətinin də məhdud olduğunu düşünən Həmədəni bu mənada metafiziki varlıqların idrakından bəhs etmişdir. Bu prosesdən məlum olur ki, insan aqlı metafizik varlıqların mahiyyətlərini deyil, onların var olduğuna dair bilgini əldə edə bilər. Hətta aqlı metafiziki varlıqların var olduğunu da dair bilgini əldə edərək bu varlıqların məhz mahiyyətlərindən deyil, onların atributlarından və fiziki aləmdən yola çıxır. Həmədanının bu görüşləri öz ifadəsini sələflərindən etibarən mənimsənilən “özünü dərən insan Allahını da dərk edər” konsepsiyasında tapır. Əqli bilginin imkanlarından bəhs edən filosof nəhayət “yəqin bilgi”ni əldə etmək üçün idrak səviyyəsinin əqli müstəvidən intuisiya müstəvisinə keçməsinin vacibliyini qeyd edir. Çünkü, Həmədaniya görə də “yəqin bilgi” ancaq intuisiya ilə əldə edilir.² İdrakin bu dərəcəsi Həmədanının sələfi İbn Sinanın idrak nəzəriyyəsində həds, xələfi Sührəverdinin fəlsəfəsində isə həzz (zövq) məfhumuyla ifadə olunmuşdur. Demək olar ki, Həmədani idrak nəzəriyyəsində müəyyən dərəcədə Aristotelizmdən Platonizmə meyl edərək sonradan Sührəverdi tərəfindən də mənimsənilən həzzə əsaslanan bilgi nəzəriyyəsini qəbul etmişdir. Əslində Həmədanının bu kimi fikirləri ilə idrak nəzəriyyəsində getdikcə təsəvvüfə meyl etdiyinin şahidi oluruq. Bu mənada onun idrak

nəzəriyyəsində eşq konsepsiyasına yer verməsi də təsadüfi deyil.¹ Eşqin Allahu dərk etmədə əsas vasita, aşiqi məşuqa qo-vuşdurən qüvvə olduğunu deyən Həmədəniyə görə bu idrak prosesinin başlanğıcında aşiq məşuqu müşahidə edir və prosesin sonunda müşahidə edənə müşahidə edilən bir olur. Bunu bir başqa ifadəsi fəna fillahdır.

Nəticə etibarilə deyə bilərik ki, Həmədaninin fəlsəfəsində varlıqlar zahiri aspektində hiss və duyğularla, mahiyyət baxımından aql ilə, varlıqların Var edənə aidiyyətləri baxımından kompleks şəkildə intuisiya ilə dərk edilir.

Şihabəddin Sührəverdi Maqtul (h.549-587/M. 1154-1191)

Şihabəddin Sührəverdi islam fəlsəfəsi tarixində özünəməsus yanaşma tərzi ilə fərqlənən dahi filosoflardan biridir. Azərbaycan peripatetik fəlsəfəsində Eynəlqızat Həmədəni ilə başlayan irfanı yanaşmanın məhz Sührəverdinin işraq fəlsəfəsi ilə vüsət qazandığını deyə bilərik. Ömrünün qısa olmasına baxmayaraq islam düşüncəsinə təxminən 102 əsər bəxş edən Sührəverdi XII əsrin son yarısında islam fəlsəfəsi tarixində işraqılık adlandırılaraq yeni fəlsəfi konsepsiyanın müəllifi olmuşdur. Əsərlərinin tam sayı dəqiq olaraq hələ də elm dünyasına məlum olmayan bu dahi filosofun bizə məlum olan 102 əsərindən 24-nün itmiş olduğu mənbələrdə qeyd edilir.

Sührəverdi hicri təqvimini ilə 549, miladi təqvimini ilə isə 1154-cü ildə Tehran ilə Təbriz arasındaki Zəncan şəhərinin yaxınlığında yerləşən Sührəverd qəsəbəsində dünyaya göz

¹ Bax. Süleyman Uludağ və Nurettin Baybutlügen, “Aynulkudat el-Hemedani” maddəsi, DIA, c. 4 s. 281.

¹ Eynəlqızat Miyanəci, *Həqiqətin məzgi* (traktatdan parçalar), Bakı: 1999, s. 155-164.

² Eynəlqızat Həmədəni, *Zubdatul-haqiqi fi kəsfid-dəqaig*, s. 35.

açımsıdır. Təhsilini dövrün məşhur alimlərinin yanında alan filosof, gənclik çağlarında Marağaya gedərək məşhur teoloq və filosof Fəxrəddin Razinin müəllimi Məcduddin Əl-Cilinin fəlsəfə və fiqh dərslərində iştirak etmişdir.¹ Təhsilini davam etdirmək məqsədi ilə İsfahana gələn Sührəverdi, Zahiruddin Əhməd Əl-Farisinin yanında peripatetizm və xüsusiələ İbn Sina fəlsəfəsində mütəxəssis kimi tanınan Ömər b. Səhələn Əs-Savinin "əl-Bəşərūn-Nasırıyyə fil-manti" adlı əsərini oxudu. Bu əsər Sührəverdinin məntiq anlayışını formalasdırması baxımından böyük əhəmiyyət daşımışdır. Şəhrəzuri Sührəverdinin Fəxrəddin Razi ilə bir-birinin əsərlərini tanımı və oxuması baxımından dost olduqlarını qeyd edir.² Mənbələrdə bu iki filosofun görüşdükələrinə dair hər hansı bir məlumat mövcud deyil. İsfahandakı təhsili vasitəsilə İbn Sina fəlsəfəsini tamamilə mənimseyən Sührəverdi, təhsilini tamamladıqdan sonra Azərbaycana, Şirvana gəlmışdır. Hətta o, "Hikmatul-işraq" adlı əsərində Dərbənd və Mayənc şəhərlərində yaşadığı mənəvi tacirübələri dilə gətirir.³ Sonra Tükiyənin Anadolu vilayətinə gələn Sührəverdi Diyarbəkir ətrafindəki səyahətlərində Artuqlu dövlətinin Harput əmiri İmaduddin Əbu Bəkir b. Karaarslan b. Artuk ilə tanış olmuş və "əl-Əlvahul-İmadıyyə" adlı əsərini də elə məhz bu əmirin adına ithaf edərək yazmışdır. Onun səyahət etdiyi digər yer Türkiyədəki Mardin şəhəri olmuşdur. Sührəverdi bu səyahətləri əsnasında Anadolu Selçuqlarının müxtəlif sultan və əmirləri ilə tanış olmuş və on-

¹ Yaqut Əl-Həməvî, İrşadul-arib ilə marifətil ədib, nəşr: D.S. Margoliouth, Misir, 1925, 1-ci yayın, VII, s. 269; İbn Xalliqan, Vəfəyətul-ayan, nəşr: İhsan Abbas, Beyrut, t.y., VI, s. 268.

² Bax. Məmməd b. Mahmud əs-Şəhrəzuri, Tarixul-Hukama, nəşr: Əbdülkərim Əbu Şuveyrib, Trablus, 1988, s. 381.

³ Sührəverdi, *Hikmatul-işraq*. (Opera metaphysica et-mystica II içinde) nəşr: Henry Corbin, Tehran: 1993, s. 231.

larla gözəl münasibət qurmuşdur. Filosof daha sonra Anadolu'dan Suriya ərazisində səfər etmişdir. Onun Suriya safərinin həyatında dönüş nöqtəsinə səbəb olması baxımından əhəmiyyətli olduğunu deyə bilərik. Filosof, 579/1183-cü ildə Hələb şəhərinə gedərək orada Səlahəddin Əyyubinin oğlu Əl-Məlikuz-Zahir ilə dostluq münasibətləri qurmuşdur. Hətta Səlahəddin Əyyubinin oğlu Sührəverdinin fəlsəfi görüşlərindən çox təsirləndiyi də mənbələrdə xüsusiş qeyd olunur. O, Hələb şəhərinin Haləviyyə mədrəsəsində Hənəfi məzhəbinə mənsub alim Şərif İftixaruddinin dərslərində iştirak etmiş, həmin ərafədə və 3 il müddətində etdiyi digər səyahətləri əsnasında mühüm əsərlər qələmə almışdır. Məsələn, onun "Partəvənamə" adlı əsərini Harput əmiri İmaduddinin taxta keçdiyi tarixdə, yəni 1185-ci ildə yazdığı düşünülür. Onun "Məşəri vol-mutarəhat" və ən məşhur əsəri olan "Hikmatul-işraq" adlı əsərlərini də elə məhz bu dövrlərdə yazdığını deyə bilərik.¹

Sührəverdi səyahət etdiyi yerlərdə bir çox elmi müzakirə və mübahisələrdə yaxından iştirak etmişdir. Hətta onun Hələb alimləri ilə etdiyi elmi mübahisələr və filosofların din ilə əlaqədar konsepsiyalarını açıq şəkildə müdafiə edərək onları tənqid edənləri cahil adlandırmaş alımlar tərəfindən xoş qarşılanmamış və Sührəverdinin ilhadçılıq (din yolundan çıxdığı) və zindiqliqlə ittiham edilməsinə səbəb olmuşdur.² Aparılan elmi müzakirə və mübahisələrdə ezoterik konsepsiyaları şərh edərkən qarışısındaki alımları susduracaq dərəcədə elmi potensiala malik olması, fəlsəfə və təsəvvüf sahələrindəki də-

¹ Bax. Şəhrəzuri, *Tarixul-hukama*, s. 379; Marcotte, *Suhrawardi and his interpretation of Avicenna's philosophical Anthropology* (doktorluq dissertasiyası 2000). McGill University Institute of Islamic Studies, s. 57.

² Yaqut Əl-Həməvî, *Mucəməl-udabə*, nəşr: D.S. Margoliouth, London, 1913, VII, s. 269-270.

rin bilsisi və sintez qabiliyyəti ilə dövrün bir çox aliminin, o cümlədən Hələb əmiri Məlik Zahirin nəzərini cəlb etmişdir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi onun bu müvəffəqiyəti heç də bütün alımlar tərəfindən fərəhələ qarşılınmamış, əksinə alımların ona qarşı düşmən münasibət bəsləmələrinə və hətta öldürülməsinə dair qərar və fərmanın verilməsinə yol açmışdır.¹ Filosofun hansı şəkildə öldürüldüyü dəqiq məlum olmasa da² onun ölüm tarixi mənbələrdə 1191-ci il olaraq qeyd edilir.³

Filosofun başlıca əsərləri arasında "Hikmatul-İşraq, Risala fi itiqadil-hukama", "Pərvənəmə", "Kitabu həyakilin-nur", "əl-Əlvahul-imadiyya fil-mabda val-məad", "Risalatut-tayr", "Avaz-ı Pərr-i Cabrail", "Bustanul-qulub", "Risalatul-əbrac", "Kəlimatut-tasavvuf"⁴ və başqa əsərlərini qeyd etmək olar.

Həyatının talesiz şəkildə sona çatması, öldürülməsi səbəbi ilə mənbələrdə "əl-Maqṭul" ləqəbi ilə tanınan və şəfii məzəhbəninə mənsub olduğu qeyd edilən Sührəverdinin dünya görüşündə fəlsəfi və teoloji konsepsiyanın ön planda olduğunu görürük. Əsərlərində sistemli şəkildə simvolik üslubla irəli sürdüyü mistik fikirlər onun islam fəlsəfəsində fəlsəfi-mistik ənənənin banisi kimi tanınmasına səbəb olmuşdur. Elə məhz buna görə ona "Şeyxul-İşraq" ünvanı verilmişdir. Sührəverdinin ortaya qoyduğu bütün elmi əsərlərdə onun Ibn Sina-

¹ Seyyed Hossein Nasr, *Three muslim sages*, New York: 1969, 2-ci nəşr, s. 57.

² Sührəverdinin öldürülməsi qərar və fərmanı ilə əlaqədar ətraflı məlumat üçün bax. İlhan Kutluer, "Sührəverdi Maktul" maddəsi, DIA, İstanbul: 2010, c. 38, s. 37-39.

³ İbn Xalliqan, *Vəfəyat*, VI, s. 269, 273.

⁴ Sührəverdinin əsərlərinin siyahısı ilə əlaqədar ətraflı məluta üçün baxınız. Ahmet Kamil Cihan, "Şihabeddin Sührəverdinin əsərləri", Erciyes Üniversitesi, Sosyal Bilimler Enstitüsü Dergisi, Erciyes Universiteti nəşri, Erciyes: 2001, No:11, s. 216-220.

dan sonrakı dövrədə Şərq və qədim yunan düşüncəsi arasındada sintez apardığının şahidi olurq. Fəxrəddin Razinin islam teologiyasında, İbn Ərabinin isə təsəvvüf sahəsində apardığı sinteza Sührəverdi fəlsəfa sahəsində nail olmağa cəhd edirdi. Əslində ilk toxumları İbn Sinanın "əl-İşarat vət-tənbihat", Qəzalının "Mışkatul-ənvar" və İbn Tufeylin "Hay b. Yəqzan" kimi əsərləri ilə atılmış olan işraq fəlsəfəsi Sührəverdinin sintezləri ilə kamillaşarək daha da sistemli hala gəlmişdir. Hətta işraq fəlsəfəsinin Sührəverdi yaradıcılığında İbn Sinaya nəzərən daha çox dərinləşdiyini qeyd etsək yanılmarıq. İbn Sinanın "məşriqi" olaraq adlandırdığı fəlsəfa təsəvvürünün əsasını mistik konsepsiya təşkil etmədiyi halda Sührəverdinin fəlsəfa təsəvvürünün əsaslarını tamamilə bu konsepsiya təşkil edir. İbn Sina fəlsəfəsinin Sührəverdi tərəfindən təqnid edilməsinin səbəbi bu mənəda diqqətə layiqdir. İbn Sinanın fəlsəfa təsəvvürünün əsaslarını mistik bilgi təşkil etməməsi səbəbilə qənaətbəxş hesab etməyən Sührəverdi bu fəlsəfənin tamamilə Aristotel peripatetizmə əsaslandığını qeyd edərək təqnid etmişdir. Filosofun bu təqnidi peripatetik fəlsəfa ilə işraq fəlsəfəsi arasındaki fərqiliyyin konturlarını daha da nəzərə çarpacaq dərəcədə ortaya qoyması baxımından əhəmiyyətlidir. Onun İbn Sinaya bu mənəda yönəltdiyi təqnid⁵ peripatetik fəlsəfa ilə işraq fəlsəfəsinin bir-birindən fərqləndiyinin elmi ifadəsi olaraq dəyərləndirə bilərik.³ Sührəverdinin peripatetik fəlsəfa təsəvvürünü təqnid etməsi əsla peripatetizmin dəyərini inkar etmək kimi qiymətləndirilməməlidir. Belə ki, Sührəverdinin razılaşmadığı məqam fəlsəfənin bünövrəsinə ancaq Aristotelçi ağlın yerləşdirilməsi və bütün problemlərə bu pən-

¹ Mahmut Kaya, "İşraküyə" maddəsi, DIA, İstanbul: 2001, c. 23, s. 435.

² Sührəverdi, *Hikmatul-İşraq*, nəşr: H. Corbin, İstanbul: 1952, s. 10-13.

³ Bax. İlhan Kutluer, "Sührəverdi Maktul" maddəsi, DIA, İstanbul: 2010, c. 38, s. 39.

cəradən baxılması məsələsidir. Çünkü Sührəverdiyə görə filosof həqiqətin bilgisinə əsas etibarilə yaşıdığı mistik və mənəvi təcrübələrlə nail ola bilər. Ona görə insan zehninin irəli sürdürüyü məntiqi definisiya və dəlillərə əsaslanan nəticələrdən əldə edilən bilgilər (al-ulumul-husuli) ontoloji həqiqəti olan nurun (ışraq) aydınlama prosesi ilə insan ruhunda ortaya çıxan bilgiyə nisbətlə daim ikinci plandadır. Mənəvi və mistik təcrübə ilə əldə edilən bilgi eyni ilə təbiət elmlərində təcrübənin nəzəriyyədən əvvəl gəlməsi kimi nəzəri bilgidən əvvəldir. Lakin zehnin irəli sürdürüyü nəzəri izah və şərhlər işraqi bilginin əsasını təşkil etməsə də onlar işraqi bilginin başqa fəlsəfi düşüncələr qarşısında özünəməxsus keyfiyyətini ortaya qoyması baxımından böyük əhəmiyyət kasb edir. Buna əsasən deyə bilərik ki, Sührəverdinin ideal fəlsəfi bilgi təsəvvürü öz ifadəsinə qurucu və istiqamətləndirici mahiyyət kasb edən və mənəvi təcrübəyə əsaslanan həzz verici hikmətin, izah edici və tənqidçi mahiyyət daşıyan və müəyyən bir tədqiqat nəticəsində əldə edilən hikmətlə sintezində tapır. Sührəverdinin öz fəlsəfəsində həzzə əsaslan bilgi konsepsiyasını ağla əsaslanan bilgidən üstün tutulduğunu görürük. Belə ki, Sührəverdi fəlsəfi bilgi konsepsiyasında Aristotelizmdən Platonizmə meyl edərək Latinca "sapienta" deyə ifadə olunan həzzə əsaslanan bilgi anlayışını qəbul etmişdir. Onun işraq fəlsəfəsində "təellüh" termini ilə ifadə olunan mistik bilgiyə nail olma prosesi əslində qərb düşüncəsində "theosophia" deyilən konsepsiyadır. Bu mənada Sührəverdinin fəlsəfəsində ideal intellektual prototipin "teosof müdrik" (əl-hakimul-mutəəllih) adını almazı təsadüfi deyildir.

¹ Sührəverdi, *Hikmatul-ışraq*, s. 11-12.

Sührəverdinin fəlsəfi baxışında əzəli hikmət anlayışı (hikmatul-xalidə) da nəzəri cəlb edən məsələlərdən biridir. Belə ki, o, hikmətin (fəlsəfənin) yeni və ancaq bir mədəniyyətin məhsulu olduğu tezisini qəbul etmir. Filosofa görə yunan, fars və misir mədəniyyətlərində də bir çox müdrik yaşayıb yaratmışdır. Belə ki, qədim dövr fəlsəfəsində müdriklərdən bəziləri dəlilləndirməyə (istidlal) əsaslanan tədqiqat üsulunu (əl-hikmatul-bahsiyyə), bəziləri isə mistik tacrübə və intuisiya (əl-hikmatul-zevkiyyə) əsaslanan iki müxtəlif metotdan istifadə etmişlər. Bunlardan birincisinin müəllifi Aristotel, ikincisininki isə Platondur. Lakin burada Platon nur ilə simvollarıdan Zərdüşt fəlsəfəsinin davamçısı kimi dəyərləndirilir. Bundan əlavə Aristotel xaricində bütün müdriklər kəş və aydınlanması metodunu mənimsəmiş filosoflar hesab edilsə də müdriklərin atası Hermes, Platon, Empedokl və Pifaqor işraqi hikmətin an qabaqcıl nümayəndləri kimi təqdim olunur. Sührəverdiyə görə bu müdriklər xalq cahil olduğuna görə düşüncələrini bəzi rəmzlərlə ifadə etmişlər. Buna görə həmin dövrlərdə bu müdriklərə yönəldilən etiraz və tənqidləri onların əslində düşüncələrinə deyil, sözlərinin zahiri mənasına aid etmək olar. Bu mənada Sührəverdi nur və zülmət (ışiq və qaranlıq) məfhümlərinə əsaslanan qədim İran fəlsəfəsinin şirk və ilhad əlamətləri daşıyan Məcusi və Maniheizmdən fərqləndiyini xüsusilə qeyd edir.¹ İşraqi hikmətin islam aləmindəki ilk təzahürləri isə suflırdə ortaya çıxmışdır. Lakin belə bir hikmət ənənəsini "işraqi hikmət" (ışraq fəlsəfəsi) adı ilə sistemləşdirərək daha formallaşmış bir düşüncə kimi ortaya qoyan müəllifə gəlincə, bunun məhz Sührəverdi olduğu xüsusilə qeyd edilməlidir. Belə bir fəlsəfə konsepsiyasında gneseolog-

¹ Bax. Sührəverdi, *Hikmatul-ışraq*, s. 9-11.

ya təbii ki, metafizika ilə əsaslandırılır. Buna əsasən deyə bilərik ki, Sührəverdinin ontoloji konsepsiyası da bilgi nəzəriyyəsi kimi nur və işraq məfhumlarına əsaslanaraq formalasılmışdır. Belə ki, onun ontoloji anlayışında nur varlığı ifadə etdiyi halda qaranlıq da yoxluğu ifadə edir. Nur başqa varlıqları meydana gətirən ilk səbəbdür.¹ Sührəverdinin fəlsəfəsində nur varlığı başqa bir varlığa möhtac olmayan "saf nur" (nur-u mücərrəd/nur-u cövhəri) və varlığı başqa bir varlığa bağlı olan "aksidensiya nur" (arazi nur) deyə iki qrupda təsnif edilir. Allah, mələklər, ideyalar və insan nəfsi/ruhu, saf nuru təmsil edirlər. Ulduzlar və digər cismani varlıqlar isə aksidensiya olan nuru təmsil edirlər. Cisimlər və ümumiyyətlə fiziki obyektlər kimi şüursuz varlıqlar asl zülmət və ya qaranlığı, rənglər, dadlar və qoxular isə aksidensiya olan qaranlığı təmsil edilər. Varlıq aləminin meydana gəlməsi prosesi isə Allahdan çıxan nurun şaquli və üfiqi olmaq üzrə iki istiqamətli hərəkəti ilə izah edilir. Nəticə etibarilə demək olar ki, işraqılık fəlsəfəsində varlıqların meydana gəlmə prosesi Fərabi və İbn Sınanın Neo-Platonizmdən etibarən mənimsənilən sudur nəzəriyyəsindəki iyerarxiya sistemi ilə izah olunur. Lakin buradakı fərq filosofların ağıllar terminin yerinə nurlar termininin istifadə olunmasıdır. Nurlar silsiləsinin zirvəsində nurlar nuru olan Allah durur ki, bu peripatetizmdə ilk prinsip (əl-məbdəul-əvvəl, vacibul-vücud) məfhumu ilə ifadə olunur. Digər varlıqlar isə nurlar nurunun kölgəsi hesab edilir. Peripatetizmdə sudur prosesinin onuncu ağıl və doqquzuncu fəlakətə sona çatdığını qeyd olunduğu halda, işraqılık fəlsəfəsində bu prosesin sonsuz olduğunu düşünülür.²

¹ Sührəverdi, *Hikmatul-işraq*, s. 114.

² Schrəverdi, *Hikmatul-işraq*, s. 125-149.

Aləmin ülvü və suflı (aşağı və ya fiziki aləm) aləm şəklinə ənənəvi təsnifatını mənimşəyen Sührəverdi bu iki aləm arasında "bərzəx" adlandırdığı bir aləmdən bəhs edir. Əslində onun bu görüşü Platonun riyazi idealar nəzəriyyəsi ilə eyniyyət təşkil edir. Nurlar nurunun daşması və yayılması ilə ortaya çıxan nur təbəqələrinin meydana gətirdiyi kainat nurlar nuru kimi əzəlidir. Bu fəlsəfədə varlıq aləmindəki iyerarxiyanın əslində nurların iyerarxiyası kimi təsəvvür edilməsi nəticə etibarilə biza kainatın ağılli, dinamik və sonsuz şəkildə hərəkət edən böyük bir kütlə olduğunu deməyə əsas verir. Bu mənada nurlardan ibarət olan bu kütlənin vəhdət-i vucud olaraq adlandırılmasının məntiqlidir.

Nəticə etibarilə deyə bilərik ki, Sührəverdinin işraqılık nəzəriyyəsi islam fəlsəfəsində mistik, qnostik və sırlı əlamətlər daşımıası etibarilə özünəməxusus yeri olan fəlsəfi cərəyanıdır. Xüsusiələ sufi və şia mühitinin diqqətini cəlb edən bu fəlsəfe günümüzzdə də öz canlılığını davam etdirir. İslam aləmində 12-ci əsrənən sonra zəifləməyə başlayan peripatetizmin estafeti məhz bu fəlsəfi cərəyanaya verdiyini deyə bilərik.²

**Əbu Abdullah Əfzələddin Məhəmməd b.
Namavərb b. Abdülməlik əl-Xunəci (v. 646-1248)**

Tanınmış azərbaycanlı filosoflardan biri də Abdülməlik Xunəcidir. 590-ci ildə Azərbaycanda Marağa ilə Zəncan arasında yerləşən qədim Xunəc şəhərində dünyaya gələn filo-

¹ Əli Əbu Rəyyan, *Tarixul-fikril-fəlsəfi fil-islam*, Beyrut: 1973, s. 410-411; İslam fəlsəfəsində işraqılık nəzəriyyəsi ilə əlaqədar əlavə məlumat üçün bax. Əbul-Vafa ət-Taftazani, İbn Səbib və hikmatul-işraq, Qahirə: 1974, s. 291-320.

² Bu nəzəriyyənin müttəsəvvüflərinin düşüncələri üzərindəki təsiri ilə əlaqədar ətraflı məlumat üçün bax. Süleyman Uludağ, "İşraqiyyə" maddəsi, *DIA*, c. İstanbul: 2001, c. 23, s. 438-439.

fumuz haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Tələbəsi İbn Əbi Usaybiyanın "alimlərin və filosofların seyidi" və "dövrün ən seçkin alimi" deyə mədəh etdiyi Xunəci fəlsəfə elmləri sahəsində özünəməxsus yeri olan filosof olmaqla yanaşı, dini elmlərdə də qüvvətli mütfəkkir olmuşdur. Qahirədəki Səlahiyyə mədrəsəsində dərs demiş və taləbələrinə İbn Sinanın "al-Qanun" əsərini oxutmuşdur. Xunəci ömrünün son çağlarında Misira gələrək qazil-quzat (qazılərin qazisi) vəzifasında işləmişdir. Mənbələrdə filosofun hicri 646, miladi təqvim ilə isə 1248-ci ildə Qahirə şəhərində dünyasını dəyişdiyi və Mukaddam dağının ətəyində dəfn edildiyi xəber verilir. Bir rəvayətə görə filosof ölüm döşəyində ikən bütün bildiklərinin əsassız olduğunu düşünərək "heç bir şeyi doğru şəkildə bilmədən ölüb gedirəm" demişdir.¹ Əslində bu fakt məşhur azərbaycanlı filosofun dərin bilgi sahibi olmasına baxmayaraq, fəlsəfəni və dini mənəvi dünyasına hopdurmuş əsl müdrik kimi nə dərəcədə təvazökar olduğunu göstərməsi baxımından əhəmiyyət kəsb edir.

İbn Teymiyyə qazilik vəzifəsini müvəffəqiyyətlə yerinə yetirən Xunacıdan filosofların qabaqcıl nümayəndəsi kimi bəhs edir.² Mutəəxxirün dövründə Fəxrəddin Razidən sonra məntiq sahəsinin mühüm simalarından olan Xunəci məşhur məntiqçi Urməvinin müəllimi olmuşdur. İbn Xaldun həmin dövrə məntiq alimlərinin Aristotelin məntiqində etdikləri dəyişikliklərdən bəhs edərkən Fəxrəddin Razinin məntiqi digər elmlərin aləti olmaqdandır çıxardıb müstəqil bir elm kimi dəyərləndirdiyini və bu yolla məntiq elminin məzmununu daha da genişlətdiyini, Ərzələddin əl-Xunacının də bu mənəda Razinin yolu ilə getdiyini və hətta bu sahədə Kəşful-əsrar

¹ İbn Teymiyyə, ar-Rədd aləl-mantıküyin, Lahor: 1397/1977, s. 114.

² İbn Teymiyyə, Daru təəruż-əkl vən-nakl, Riyad: 1401/1981, III, s. 262.

adlı bir əsər yazdığını qeyd edir. Dövrün alimlərinin onun bu əsərinə olduqca çox etimad etdiklərini söyləmək olar. Bununla yanaşı, onun Xunəcinin "əl-Cuməl" adlı əsəri də alimlər tərəfindən oxunan əsas əsərlərdən biri olmuşdur.¹

Filosofun əsərlərinə gəlinəcə onlar arasında başlıca olaraq "Kəşful-əsrar an qavamizil-əfkər" adlı əsəri qeyd edilməlidir. İbn Əbu Usaybiyanın "Kitabul-kəşfil-əsrar fil-mantiq" adı altında qeyd etdiyi bu əsər Xunəcinin məntiqə dair ən mühüm əsəridir. Katib Çələbinin qeyd etdiyinə əsasən, məlum olur ki, İbnul-Bədi əl-Bəndəhinin bu əsərin əlyazma nüsxələrindən birinin üzərində haşıya, "əş-Şəmsiyyə" adlı əsərin müəllifi Əli b. Ömər əl Katibi isə əsərə şərh yazılmışdır.²

Filosofun "Muxtasarul-Cüməl" adı ilə qeyd olunan digər bir əsəri də məntiq sahəsində mühüm əsərlərdən biridir. Mənbələrdən məlum olur ki, Əbu Abdullah Məhəmməd b. Əhməd ət-Tilimsani tərəfindən bu əsərə "Nihayətul-əmal" adlı bir şərh yazılmışdır.³ Əsərə yazılın başqa bir şərh isə "Kifayətul-əmal" adı altında Əbu Cəfər Əhməd b. Əhməd ən-Nödrumiya məxsusdur. Sonradan İbn Mərzuq ət-Tilimsanının mənzum hala gətirdiyi əsər Burhanəddin İbrahim b. Ömər əl-Bikai tərəfindən 861/1457-ci ildə bəzi dəyişikliklər edilərək yenidən formalasdırılmışdır. Məntiqi prinsip və mühakimələri əhatə edən bu əsər dövrün taləbələri arasında istifadə baxımından geniş vüsət tapmışdır.⁴

¹ Əbu Zeyd Valiyyuddin Abdurrahman b. Məhəmməd İbn Xaldun, *Mukaddime*, tərcümə: Zakir Kadır Uğan, — Ankara: Milli Eğitim Gençlik və Spor Bakanlığı, 1988, c. 3, s. 1140-1141, 1242, 1315.

² Katib Çələbi, *Kəşfuz-zunun an əsəmil-kutub val-funun*, Dərsəadət: Aləm Mətbəəsi, 1310, c. 2, s. 1486.

³ Əhməd Baba ət-Tinbükti, *Neylul-ibtiħac*, Trablus: 1989, s. 507.

⁴ Mustafa Çağrıçı, "Huneci" maddəsi, *D/A*, İstanbul:1998, c.18, s. 375.

Xunəcinin "Kitabul-mucəz fil-mantık" adlı əsərinə gəlincə, onun bu əsəri də adından bəlli olduğu kimi məntiqi mövzuları əhatə edir. Filosofun bu əsərinə sonradan İsa b. Davud tərəfindən "əl-İzah" adlı bir şərh yazıldığını görürük. Filosofun əsərləri arasında "Şərhu mə qaləhur-Reis Ibn Sina fin-nabz", Fəxrəddin ər-Razinin "Mətalibul-aliyyə" adlı əsərinə yazdığı "Muxtasarul-Mətalibul-aliyyə" adlı əsərlərini qeyd etmək olar.

Nəsimreddin Tusi (v.672/1274)

İslam fəlsəfəsinin təşəkkülündə əhəmiyyətli dərəcədə özünəməxsus rol oynayan azərbaycanlı filosoflardan biri də Məhəmməd b. Məhəmməd b. əl-Həsən Tusidir. Bu məşhur filosofun həyatı ilə əlaqədar mənbələrdə kifayət qədər məlumat mövcud olduğunu deyə bilərik. Hicri 597/miladi 1201-ci ildə fevralın 18-də Tus şəhərində dünyaya göz açmış Nəsimreddin Tusi, əslən Qum şəhəri yaxınlığındakı Cəhrud Sava bölgəsindəndir. Məlum olur ki, onun ailəsi Tus şəhərinə sonradan köçmüştür. Lakin Rəşidəddin Fəzlullah Həmədaninin (v. 718/1318) "Camiut-tavarix" adlı əsərindəki bir məlumatə əsaslanaraq bəzi mənbələr Nəsimreddin Tusinin həmədanlı olduğunu qeyd etsələr də Tusi ırsinin tədqiqatçılarından olan fəlsəfə doktoru Aqil Şirinova görə "Camiut-tavarix" əsərindəki məlumatə əsaslanaraq Tusinin həmədanlı olduğu nəticəsinə gəlmək doğru deyildir. Belə bir nəticəyə yalnız qeyd olunan əsərdəki məlumatın səhv oxunmasından və anlaşılmاسından irəli gəlinəcəyi ehtimal edilir. Tusinin həmədanlı olduğu iddiasının əsaslandığı mənbədəki fikirlər orijinal halda belədir: "Xacə Nəsimreddin Tusi və Rəisuddövlə ilə Muvafqa fəqaddövlənin övladları ki, onlar böyük, mötəbər təbiblər idi

və əslən Həmədan şəhərində idilər - təmiz qəlbli olduqları məlum olunca (Hülaki) onlara iftitaf etdi." Həmin məlumatə əsasən Tusinin həmədanlı olduğu çox şübhəlidir. Bundan başqa bir çox mənbədə Tusinin həmədanlı olmayıb, Qum şəhərinin yaxınlığındakı Cəhrud Səvədən olduğu qeyd olunur ki, bu bölge Həmədanla Rey şəhərləri arasında hər iki şəhərə eyni əzaqlıqda yerləşən bir bölgədir. Tam adı Məhəmməd b. Məhəmməd b. əl-Həsən olan Tusinin ləqəbi Nəsimreddin və həttə doğuldugu yerdə aidiyyati mənasında Tusi olaraq qeyd olunan filosofumuzun künyəsi mənbələrdə Əbu Cəfər olaraq qeyd olunsa da onun Cəfər adında hər hansı bir oğlu olmamışdır. Çox güman ki, Nəsimreddin Tusinin künyəsinin bəzi mənbələrdə Əbu Cəfər olaraq qeyd edilməsinin əsas səbəbi, filosofun adının dahi alimlərindən biri olan Əbu Cəfər ət-Tusi (v. 460/1067) ilə qarışdırılmış olmasıdır. Mənbələrdə "on birinci ağıl" və "məlikul-hukəma" kimi ləqəblərlə də adı qeyd olunan Nəsimreddin Tusi "Şərhul-işarat vət-tənbihat", "Əsasul-iqtibas", "Təlxisul-muhassal", "Təcridul-akaid", "Qavaidul-akaid", "Fusul", "Əxlaq-i Nasiri", "Əvsaful-əşrafl", "Tahriri Evkrides" kimi əsərləri ilə islam fəlsəfəsinin təşəkkülündə özünəməxsus xidmətləri olan böyük mütefəkkir və filosofdur. Naqli elmlər sahəsindəki ilk təhsilini atası Məhəmməd b. Həsəndən alan Tusi, əqli elmlər sahəsindəki təhsilini isə dayısı Fazıl Əfdal əl-Kaşidən almışdır. Daha sonra Kəmaləddin Hasibdən riyaziyyat dərsi, Burhanəddin Həmədanidən isə hədis dərsini almışdır. Sonradan Nişapur bölgəsinə gələn Tusi, İmamiyyənin mühüm fəqihlərindən biri olan İbn İdris əl-Hilliinin tələbəsi Muiniddin Salim b. Bədran əl-Mazini əl-Misridən (v.619/1222) fiqh, Fəriduddin Damaddan isə fəlsəfə təhsili almışdır. Fəlsəfə dərslərində İbn Sinanın "İşarat

vət-tənbihat” əsərini oxuyan filosofumuzun fəlsəfə sahəsinə marağının daha da artmışdır. Onun nəqli elmlərdəki müəllimlərinin silsiləsi atası Məhəmməd b. Həsəndən Fəzlullah b. Ali b. Abdullah əl-Hasəni ər-Ravəndiyə (v. VI/XII əsr) qədər, oradan da Seyid Şərif əl-Murtaza (436/1044) və Əbu Cəfər ət-Tusiyyə (v. 460/1067) qədər gedib çıxır. Filosofun fəlsəfə elmləri sahəsindəki müəllimlər silsiləsinə gəlinçə, Fəriduddin Damaddan Bəhmənyara, oradan da İbn Sinaya qədər gedib çıxarı bu silsilə içərisində Sədrəddin əs-Sərəksi (v. 545/1150), Əfzələddin Gilani (v. VI/XII əsr), Əbul-Abbas əl-Lövkəri (v. 503-517/1109-1123) kimi filosofların adlarını qeyd etmək olar.

Tusinin yaşadığı dövr Xorasan İsmaili məzhəbindən yetişmiş alim və mütefakkirlərin yaşadığı düşüncə mərkəzi halına gəlmışdı. Həmin dövrün Kuhistan valisi Nəsirəddin Möhtəşəm adı ilə məşhur olan Nəsirəddin Abdurrahman b. Mənsur (v. 655/1257) dövrün məşhur fəlsəfə, təsəvvüf, riyaziyyat və s. sahələrində fəaliyyət göstərən alimlərini öz ətrafında cəmləyirdi. Elmi potensialı ilə Abdurrahman b. Mənsurun nəzarını cəlb edən Nəsirəddin Tusi elə həmin dövrə Kuhistan vilayətinə dəvət edilir. Filosof Abdurrahman b. Mənsurun yanında əvvəlcə bir astronom kimi fəaliyyətə başlayır. Tusinin “Əxlaq-i Nasiri” adlı əsərini yazması da məhz bu dövrə təsadüf edir. Belə ki, Kuhistan valisi Tusi dən İbn Miskəveyhin “Təhzibul-əxlaq” adlı əsərini ərəb dilindən fars dilinə tərcümə etməsini tələb edir. Lakin Tusi tərcümə əsnasında əsərin orijinallığının pozulacağını qeyd edərək, əxlaq sahəsində sələflərinin hikmətlə görüşlərini də əhatə edəcək şəkildə yeni bir əsərin yazılması təklifini irəli sürür. Bu təkliflə razılışan Kuhistan valisinin tələbi ilə Tusi fəlsəfi əxlaqa dair yeni bir əsər yazmış və əsərini Kuhistan valisi Nəsirəddin Abdurrah-

manın şərfinə Əxlaq-i Nasiri olaraq adlandırmışdır. Lakin qısa müddədə İsmaili məzhəbinin nümayəndələrindən olan Kuhistan valisinin yanında elmi potensialı və düşüncələri ilə dərin hörmət qazanan Tusi son Abbası xəlifəsi Mötəsimə (v. 656/1258) yazdığı mədhîyyə xarakterli məktub ilə valinin yanındaki mövqeyini itirmişdir. Əslində həmin dövrə hələ qeyd edilən məktubdan əvvəl Tusinin İsmaililərlə münasibələrində soyuqluq meydana gəldiyini deyə bilərik. Elə məhz Tusi İsmaililərə bəslədiyi bu soyuq münasibətə görə Bağdada getmək istəyini reallaşdırımdan əvvəl Abbası xəlifəsinə məktub yazır. Lakin təəssüf ki, Abbası xəlifəsinə mədh edən həmin məktub xəlifənin vəziri İbnul-Alkamin elinə keçir və Tusi bu məktub sayesində xəlifə tərafindən Bağdada dəvət edildiyi təqdirdə özünü ikinci planda qalacağı qorxusuya məktubu xəlifəyə verməyib Kuhistan valisina göndərir. Məktub haqqında məlumatlanan vali Tusini həbs edir. Daha sonra Əlamut qalasına aparılan filosof həbs həyatına orada davam etmişdir. Bir rəvayətə görə isə Tusi sonradan Xaşxaşı lideri Rukniddin Hürşahın (654/1256) olduğu Meymun Daya qalasına göndərilir və 1247-ci ilə kimi həmin qalada həbsdə saxlanılır. Lakin 1256-ci ildə Mongolların Əlamut qalasını işgal etməsi ilə Tusi həbsdən xilas olub Hülaki xan tərafindən himayəyə alınır. 657/1258-ci ildə isə Bağdadın Mongollar tərafində zəbt edilməsi ilə İsmaililərə son verilir. Beləliklə, Tusi də ömrünün sonuna kimi Mongol hökmədarlarının vəziri və bəzi məsələlərdə müşaviri kimi fəalliyət göstərmişdir. Bununla yanaşı, mənbələrdə Tusinin İsmaililiyi tərk edəndən sonra İmamiyyə məzhəbinə yönəldiyi də qeyd edilir ki, bu məlumat filosofun “Əxlaq-i Nasiri” adlı əsərinin giriş hissəsinin sonradan məhz özü tərafindən dəyişdirildiyi faktı ilə də əsasını tapır.

İbn Sinanın “İşarat vət-tənbihat” adlı əsərinə yazdığı geniş və dərin məzmunlu şərhla və digər fəlsəfi əsərləri ilə islam fəlsəfəsinin təşəkkülü və inkişafında, xüsusilə də peripatetizmin İbn Sina paradiqmasının ənənəvi şəkildə davam etdirilməsində böyük xidmətləri olan Tusi, Hülaki xanın razılığını alaraq dünyada məşhur olan Marağa rəsədxanasını qurmaqla da bütün elm dünyasına misilsiz töhfələr bəxş etmişdir. Onun qurduğu bu mərkəz sadəcə rəsədxana deyil, həm də 400.000 cilddən ibarət elmi əsərlərin olduğu kitabxana və dünyanın bəzi yerlərindən müxtəlif sahələrdəki elm adamlarının fəaliyyət göstərdiyi elmi tədqiqatlar mərkəzi idi. Bu alımlar arasında Nəcməddin əl-Katibi (v.675/1277), Qutbuddin Şirazi (v.710/1311), Muəyyiduddin əd-Dəməşki (v.664/1265), Fəxrəddin əl-Mərəğî (v.667/1268), əl-Mağribi əl-Kurtubi (v.682/1283), Fəxrəddin əl-Axlati (v. VII əsr) və hətta çinli astronom Fau Mun Ji kimi dahi alımların adlarını qeyd edə bilərik.

Bu xidmətləri ilə yanaşı, həmin dövrə astronomiyaya dair dövrün kataloqları arasında ən innovativ kataloqu əks etdirən “Zic-i Elxani” adlı əsəri sayasında Tusinin söhrəti Çinə, hətta bütün Asiyaya yayılmışdır. Onun bu əsəri hələ o dövrlərdə belə 256 şəhərin koordinatlarını dəqiqlik şəkildə göstərmişdir. Bundan əlavə Tusinin triqonometriya sahəsi ilə əlaqədar “Şəkul-lul-qatta” adlı əsərini yazaraq bu elm sahəsini astronomiyanın ayırıb riyaziyyatın bir sahəsi kimi dəyərləndirməsi¹ onun elmi müvəffəqiyətləri baxımından diqqətə layiq bir məqamıdır. İbn Mutahhar əl-Hilli, Qütbəddin Şirazi, Seyid Rukniddin Astrabadi, İbn Meysəm əl-Bəhrani, Nəcməddin Katibi, Kamaləddin Bağdadi kimi böyük alımlar yetişdirən Tusi, islam

¹ Anar Qafarov, *Nasiruddin Tusi ve seçkinlerin ahlakı*, s. 21.

düşüncəsində kəlam ilə fəlsəfəni sintez etməsi baxımından da olduqca əhəmiyyətli bir mütəfəkkirdir.

Siyasi çoxnasmaların cərəyan etdiyi bir dövrə Hülaki tərefindən himaya edilərək elmi fəaliyyətlərini davam etdirən Tusi, 1274-cü ildə Bağdada səfər edərkən məruz qaldığı bir xəstəlikdən vəfat etmişdir. Filosofun məzarı Musa əl-Kazim qəbiristanlığındaadır.²

Mənbələrdə gözəl əxlaqlı və təvazökar olduğu qeyd edilən Tusinin bütün islam məzəhbələrinə ehtiramla yanaşlığı da məlum olur. Hətta onun başqa məzəhbələrə mənsub olan müsəlmanların təkfir edilməməsinin vacibliyi məsələsinə xüsusilə toxunduguunu deyə bilərik.²

Nəsirəddin Tusinin fəlsəfi dünya görüşünü ortaya qoymazdan əvvəl onun elmlər təsnifatına nəzər salmaq filosofun düşüncə sisteminə elm sahələrinin bir-birindən ayırd edilməsi, bu elm sahələri arasındaki münasibətlərin dərk edilməsi, dövrün təhsil sisteminin mündəricatının ortaya qoyulması və əsas mövzumuz olan fəlsəfənin Tusinin düşüncə sistemindəki yerinin təyin edilməsi baxımından əhəmiyyət kəsb edir.

Tusinin elmlər təsnifatına nəzər saldıqda bu təsnifatın əvvəlki islam filosoflarının Aristotelin elmlər təsnifatına əsaslanaraq formalasdırıldıqları, xüsusilə İbn Sina tərefindən təkmilləşdirilmiş elmlər təsnifatını mənimsədiyini deyə bilərik. Fəlsəfənin nəzəri və praktiki fəaliyyətdən ibarət olduğunu düşünən Tusi, bu elm sahəsini əvvəlcə nəzəri və praktiki hissələrə ayırmışdır. Əslində belə bir təsnifatın ontoloji əsasları vardır. Belə ki, fəlsəfənin bütün varlıqların mahiyyətlərini araşdırın bir elm sahəsi olduğunu düşünən Tusi bu elmi

¹ İbn Səbat, *Tarixu İbn Səbat*, təhqiq edən: Ömər Abdüssəlam Tədmuri, Trabzon, 1413/1993, s. 436.

² Bax. Tusi, *Təlxisul-Muhassal*, Beyrut, 1405/1985, s. 405.

varlıq növlərinə müvafiq olaraq təsnif edir. Varlıqlar növləri etibarilə ümumiyyətlə nəzəri və praktiki olaraq iki qrupda dəyərləndirildiyinə görə onlarla əlaqədar elm sahələrinin də nəzəri və praktiki olmaq üzrə iki qrupda dəyərləndirmək mümkündür. Elm sahələrinin ümumiyyətlə məcmü halda fəlsəfə altında birləşdiyini nəzərə alsaq, (yuxarıda fəlsəfənin varlıqların mahiyyətləri ilə əlaqədar elm sahəsi olduğunu qeyd etmişdik) bu mənada Tusinin düşüncə sistemində fəlsəfənin nə üçün nəzəri və praktiki fəlsəfə olmaqla iki hissədən ibarət olduğunu məntiqi anlaşılmış olacaqdır. Nəzəri fəlsəfə əsas olaraq metafizika, riyaziyyat və təbiət elmlərindən ibarətdir. Burada hər bir elm sahəsinin altında qruplaşmış halda bir necə elm sahələri mövcuddur. Mövzumuzla əlaqədar qeyd edilməlidir ki, burada ilahiyat və fəlsəfə elmləri metafizika elminin əsaslarını təşkil edən elm sahələridir. Hətta Tusinin "Əqsamul hikmət" (fəlsəfənin sahələri) adlı risaləsində metafizikanı İbn Sinanın "Əqsamul-ulumil-aqliyyə" adlı əsərinin təsiri altında qalaraq "ilahi elm" (ilm-i ilahi)¹ adlandırması bu baxımdan çox məntiqlidir. Çünkü bu elm sahəsində filosofumuz, Allahın varlığı və birliyinin isbatı, mənəvi substansiyaların isbatı, mümkün varlıqlar sistemi və onların mütləq varlığa (Allaha) nisbəti və s. mövzuları müzakirə obyektinə çevirmişdir. Tusinin metafizika elminə dair təsnifatını onun fəlsəfi kəlama dair əsas əsəri olan "Təcridul-etiqad" adlı əsərdə görmək mümkündür.²

Praktiki fəlsəfəyə gəlincə Tusi fəlsəfənin bu sahəsinə də əlaqə tərbiyəsi, ailə və siyaset fəlsəfəsi olmaqla üç elm sahəsini

¹ Bax. Ibn Sina, *Aqsamul- ulumil-aqliyyə*, (Tusi rəsaili içində) İstanbul: 1298, s. 72-73.

² Bax. Tusi, *Aqsamul-hikmət*, (Tusinin *Təlxisul-Muhassal* adlı əsərinin içində), Beyrut, 1405/1985, s. 527-528; e.mlf., *Təcridul-etiqad*, naşır: M. Cavad əl-Hüseyni, Qum: 1407, s. 103-217.

daxil etmişdir ki, onun bu üç sahə ilə əlaqədar fəlsəfi görüşləri "Əxlaq-i Nasiri" adlı əsərində ortaya qoyulmuşdur.¹

Düşüncə sistemində praktik fəlsəfəyə dair düşüncələrini nəzərə almasaq, ümumiyyətlə demək olar ki, onun dünya görüşündə fəlsəfə ilə teologiyani (kəlam elmini) bir-birindən ayırmak çox çətindir. Elə məhz buna görədir ki, mənbələrdə onun adı islam düşüncəsində Fəxrəddin Razi ilə yanaşı, fəlsəfi kəlam ənənəsinin mühüm nümayəndələrindən biri, hətta İmamiyyə məzhəbi içərisində fəlsəfi kələmin müəllifi kimi qeyd olunur.² Lakin bununla yanaşı, fəlsəfə ilə kələmin sintezində Qəzali və Fəxrəddin Razidən fərqli olaraq islam peripatetik fəlsəfəsini ifrat dərəcədə tənqid etməyən və hətta bu ənənəni Şəhristani və Fəxrəddin Razi paradiqmasının nümayəndələrinin tənqidlərinə qarşı müdafiə edən Tusinin, eyni zamanda, islam peripatetizminin mühüm nümayəndələrindən biri olduğunu da deya bilərik. Bu mənada Tusinin xüsusişlə "Təcridul-etiqad" və "Şərhul-İşarat vət-tənbihat" adlı iki əsəri filosofun həm fəlsəfi kələmin, həm də islam peripatetizminin nümayəndəsi olduğunu göstərməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Onun "Təcridul-etiqad" adlı əsərində əlaqə fəlsəfəsinin meta-psixoloji əsasını təşkil edən nəfs nəzəriyyəsinə dair mövzulara yer verməsi filosofun kələm və fəlsəfə mövzularını sintez etməsinin bir nəticəsi kimi qiymətləndirilə bilər. Eyni əsərində həm fəlsəfənin həm də kələmin mühüm mövzularından olan varlıq konsepsiyasında varlığın definisiyasının mümkünsüz

¹ Bax. Anar Qafarov, *Nasiruddin Tusinin Ahlak Felsefesi*, İstanbul: İslam Araştırmaları Merkezi Yayınları 2011, s. 41-284.

² Aqil Şirinov, "Tusi" maddəsi, *DIA*, İstanbul: 2012, c. 41, s. 438; Taşköprüzade, *Miftahus-saadə və misbahus-siyadə fi mevzuatil-ulum*, Qahirə: Darul-Kutubil-Hadise, 1968, c. 1, s. 28.

olduğuuna dair görüşlərinə¹ əsaslanaraq Tusinin bu mənada həm islam peripatetikləri, həm də bir çox kəlamlıqlarla eyni görüşü paylaşıdığını deyə bilsək də, bir başqa əsərində yer alan varlıq-mahiyət konsepsiyasında və İbn Sina kimi zehni varlığı qəbul etmədə onun tamamilə islam peripatetiklərinin görüşünü mənimsədiyinin şahidi oluruq. Belə ki, o, varlıqla mahiyətin ancaq mümkün varlıqlarda ayrı nəzərdən keçirilə bilinəcəyini, zəruri varlıqda isə bunun mümkünksüz olduğunu qeyd edir.²

İslam fəlsəfə ənənəsində müzakirə mövzularından biri olan və öz mənbəyini Neo-Platonizmdən götürən sudur və ya kosmik ağıllar nəzəriyyəsi Tusi tərəfindən də kainatın yaradılışının meydana gəlmə prosesi kimi müzakirə obyektinə çevrilmişdir. Lakin Tusinin bu məsələdə bəzən şüphəçi, bəzən də bu nəzəriyyəni qəbul etmədiyini görürük.³ Belə ki, "Təcridül-etiqad" adlı əsərində bu nəzəriyyəyə şübhə ilə yanaşan filosofumuz, "Fusul" adlı başqa bir əsərində bu nəzəriyyəni tamamilə rədd edir.⁴

Tusinin düşüncə sistemində özüne məxsus yeri olan əxlaq fəlsəfəsi də onun həm islam əxlaq fəlsəfəsi ənənəsini davam etdirməsi, həm də bu istiqamətdəki rolunun nədən ibarət olduğunu ortaya qoyulması baxımından əhəmiyyət kəsb edir. Onun "Əxlaq-i Nasiri", "Risalatun-Nasiriyə", "Əvsaful-əşraf" adlı əsərlərinin həm orta əsrlər əxlaq fəlsəfəsi, həm də Osmanlı əxlaq düşünəcəsinin əsas qaynağını təşkil etmələri baxımından mühüm əsərlər olduğu qeyd edilməlidir. Filosofun əxlaq fə-

¹ Bax. Tusi, *Təcridül-etiqad*, s. 105.

² =Tusi, *Musairül-musari*, təhqiq edən: Hasan Muizzi, Qum: Ayetullahü-Uzma el-Maraşî, 1985, s. 83.

³ Aqil Şirinov, "Tusi" maddəsi, *DIA*, c. 41, s. 438.

⁴ Bax. Tusi, *Fusul*, (əl-Ədiliyyə fi şəhər-Fusulin-Nasiriyə içində), naşir: Abdullah Nemat, Beyrut: Darul-Fikrî-Lubnani, 1986, s. 65.

səfəsindəki görüşləri məzmun etibarilə Quran və hədislərdə mövcud olsa da,¹ bu görüşləri insanda əxlaq şüurunun formalaşdırılması, əxlaqılıyin metafizik və psixoloji müstəvidə əsaslandırılması və kamil insan modelinin yetişdirilməsi baxımından müstəqil bir əxlaq düşüncəsi kimi qiymətləndirə bilərik. O, əxlaq fəlsəfəsində sadəcə əxlaqlı insan formalaşdırma yollarını deyil, eyni zamanda kamil insan modelinin formalaşma yollarını da fəlsəfi müstəvidə müzakirə obyektiñə çevirmişdir. Bu mövzu ilə bağlı fikirlərini ifadə edərkən yeri gəldikcə ayə və hədislərə də yer verməsi din fəlsəfə münasibətlərinin tahlili və aydınlaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Tusinin xüsusiil "Risalatun-Nasiriyə" adlı əsərində dinin əxlaq təbiyəsindəki roluna və əhəmiyyətinə diqqət çəkməsi onun dünya görüşündə kamil insan modelinin formalaşdırılması müstəvisində fəlsəfə-din münasibətlərindən bəhs etməyin mümkünliyündən xəbər verir. Bu mənada onun əxlaq fəlsəfəsinin islamın əsas prinsiplərinə müvafiq olduğunu deyə bilərik.

Əxlaq fəlsəfəsində yeri gəldikcə Quran və hədis kimi mənbələrə müraciət etməklə yanaşı, Tusinin həm də yunan, İran və hətta hind əxlaq mirasına da müraciət etdiyinin şahidi oluruq. Buna əsasən qeyd edilməlidir ki, Tusi islam aləmindəki əxlaq fəlsəfəsi ənənəsində İbn Miskaveyh'dən sonra islamdan əvvəlk mənbələrə də müraciət edərək müəyyən mənada şəriətdən ayrı və sintez xarakterli fəlsəfi əxlaqın təşəkkülündə və formalaşmasında böyük rol oynamışdır. Onun özünəməxsus şə-

¹ Bu mənada eyni fikirdə olan Hamid Dabasının görüşləri üçün baxınız. Hamid Dabası, "Filozof, vezir Hace Nasiruddin et-Tusi və dönenin entellettüel iklimi", *İslam felsefəsi tarixi*, editor: S.H.Nasr- Oliver Leaman, tərc: Samil Öcal, Hasan Tuncay Başoğlu, İstanbul, Açılmışkitap Yay., 2007, s. 217-231.

kildə təqdim etdiyi əxlaq düşüncəsi müsəlman olub-olmamadan asılı olmayıaraq hər bir fərdi gözəl əxlaq, xarakter və sosial tərbiyə ala bilməyi əxlaq şüuruna dəvət edən bir konsepsiadır. Nəticə etibarilə Tusinin əxlaq fəlsəfəsinin bu fəlsəfi düşüncə tərzinə bağlı olanları müəyyən bir dinin mənsublarına müraciətlə mahdudlaşmayan əxlaq aləminə dəvət edən və sintez edilmiş əxlaq normaları ortaya qoyan bir təlim olduğunu deyə bilərik. Onu əxlaq fəlsəfəsi həm dini, həm fəlsəfi, həm də təsəvvüfi təlimi özündə əks etdirir. Bu fəlsəfənin üç cəhətli olması da yenə onun əxlaq konsepsiyasının cəmiyyətin bütün təbəqələrinə müraciət etdiyini göstərir. Filosofun "Əvsaful-şraf" (Seçilmişlərin əxlaqi) adlı əsəri daha çox dini və təsəvvüfi xarakterli əxlaq şüurunu təqdim edərkən, "Əxlaq-i Nasiri" ilə "Risalatun-Nasiriyyə" adlı əsərləri daha çox fəlsəfi əxlaq şüurunu təqdim edir. Hətta son iki əsərin filosof kimi yaşama və həqiqi filosof olmanın əsaslarını ortaya qoymuşunu deyə bilərik. Əslində Tusinin bu qəbil fikirləri Əbu Bəkir ər-Razi-nin "at-Tibbur-ruhani" adlı əsərindəki "əs-sirətul-fəlsəfiyyə" (fəlsəfi yol) çərçivəsindəki görüşlərinin təkmilləşdirilərək izahından ibarətdir.¹ "Əxlaq-i Nasiri"-da Kindi, Fərabi, İbn Sina, İbn Miskəveyh və Qəzali olmaqla yanaşı, Sokrat, Platon və Aristotelin görüşlərindən də istifadə edilərək xoşbəxt olmanın prinsipləri ortaya qoyulmuşdur. Bu istiqamətdə islam fəlsəfəsində Əbu Bəkir Razidən (v.313/925) etibarən irəli sürürlən "əxlaq elmi ilə tibb elmi arasındakı əlaqə" konsepsiyasının² əzlərinə Tusinin əxlaq fəlsəfəsində də rast gəlirik.³ Tusinin əx-

¹ Anar Qafarov, *Nasiruddin Tusi. Seçkinlerin əhləki*, s. 32.

² Bax. Əbu Bəkir ər-Razi, *at-Tibbur-ruhani*, (*Rəsailfəlsəfiyyə* içinde) təhqiq edən Paul Kraus, Qahirə: 1939, s. 15-96.

³ Bax. Tusi, *Əxlaq-i Nasiri*, s. 152-153.

laq fəlsəfəsini İbn Sinanın praktiki fəlsəfə təsnifatına müvafiq olaraq "əxlaq təriyəsi", "ailə və siyaset fəlsəfəsi" şəklində üç cəhətdən ayrı bölmələr şəklində müzakirə obyektiñə çevirəməsi onun müəyyən dərəcədə İbn Miskəveydən fərqləndiyi ni göstərir. Bu mənada deyilməlidir ki, Tusinin fəlsəfi əxlaqa dair yazmış olduğu "Əxlaq-i Nasiri" adlı əsəri həm sistem, həm də geniş və daha dərin məzmunlu olması etibarilə islam əxlaq fəlsəfəsinin kamillik dövrünün on son nümunəsidir. Bu əsər Osmanlı əxlaq düşüncəsi üzərindəki təsiri ilə də islam fəlsəfəsində diqqətə layiq bir əsərdir. Belə ki, Tusi dən sonrakı dövrə osmanlı müəlliflərinin yazdığı əsərlərin "Əxlaq-i Nasiri"-nin təqlidində ibarət olduğunu görürük. Bu mənada Cəlaləddin Dəvvəninin (v. 908/1502) "Əxlaq-i Cəlali", Xinalizadə Əli Əfəndinin (v.979/1572) "Əxlaq-i Alai", Muhyi-i Gülşəninin (v. 1014/1606) "Əxlaq-i kiram", Adudiddin əl-İcinin (v. 756/1355) "ər-Risalatüş-şahiyə və risalatul-əxlaq" deyə bilinən "Əxlaq-i Adudiyyə" və hətta bu əsərə şərh yazılmış Taşköprüzadənin (v.968/1560) "Şərhi Əxlaq-i Adudiyyə" kimi əsərləri qeyd edə bilərik.¹

Siracəddin Urməvi (v. 682/1283)

Tam adı Əbus-Səna Siracəddin Mahmud b. Əbu Bakr b. Əhməd b. Hamid əl-Urməvi olan alim 594/1198-ci ildə Azərbaycanın Urmiya şəhərində dünyaya göz açmışdır. Mənbələrdə Tənuhi ləqəbi ilə də qeyd olunan Urməvinin əslində Yəməndən Azərbaycana köçmüş bir ərəb qəbiləsinə mənsub

¹ Bax. Harun Anay, *Cəlaləddin Dəvvani*, hayatı, eserleri, ahlak ve siyaset düşüncəsi, (İÜSBE, naşr edilməmiş fəlsəfa doktorluğu dissertasiyası), İstanbul: 1994, s. 235-237; Ayşe Sıdika Oktay, *Kinalizade Ali Efendi və Ahlak-i Alai*, İstanbul: Iz Yay., 2005, s. 76-79, 90-94; Anar Qafarov, *Nasiruddin Tusinin əahlak fəlsəfəsi*, s. 29, 46, 52-56 vs.

olduğu ehtimal edilir. Urməvinin hansı ustadlardan təhsil aldığına dair əlimizdə geniş məlumatlar olmasa da onun din, fəlsəfə, məntiq, tibb, riyaziyyat və astronomiya kimi sahələrdə dövrün məşhur alimlərindən biri olan Kəmaləddin İbn Yunisin yanında təhsil aldığı məlum olur. Hətta Fəxrəddin Razinin əsərlərini çox dəqiq təhqiq etdiyi üçün Razi irlisinin mütəxəssisi kimi də tanınan Kəmaləddin İbn Yunis, eyni zamanda Tövrat və İncili də yəhudü və xristian alimlərdən daha yaxşı şərh edərmiş.¹

Bir müddət Malatyada Sultan I Əlaəddin Keyqubad tərəfindən hörmət və ehtiram göstərilmiş Urməvi mədrəsələrdən birində müəllim işləmişdir. Daha sonra isə Dəməşq və Misirə köçən filosofun həmin bölgələrdəki elmi fəaliyyəti ilə əlaqədar təəssüf ki, hər hansı bir məlumat yoxdur.

Eyyubi hökümdarı əl-Malikus-Saleh Nəcməddin Eyyubun hakimiyyəti dövründə (1240-1249) imperatorun səfiri təyin olunan Urməvi məntiq sahəsində yazdığı bir əsəri imperatora itthaf etmişdir. Əslində bu kimi faktlar Urməvinin dövlət məmurları yanında necə böyük hörmət və ehtirama malik olduğunu bariz göstəricisidir. Mənbələrin verdiyi məlumatə əsaslanaraq deyə bilarık ki, sonradan Misirdən Konya şəhərinə gedən Urməvi elmi, fəlsəfi yaradıcılığının zirvəsinə elə məhz Konyada yüksəlmışdır. Belə ki, o, bu şəhərdə "Lataiful-hikma" adlı əsəri ilə yanaşı bir neçə əsər qələmə almışdır. Müəlliflər Urməvinin Konya şəhərində məskunlaşmasında xüsusiil Monqol istilasının rolunun olduğunu qeyd edirlər. Sultan III Keyxosrov 664-cü (1266) ildə taxta keçməzdən əvvəl Urməvi Konya qazısı idi. Onun 675-ci ildə (1277) II İzzəddin Keykavu-

sun oğlu Əlaəddin Səyavuş ilə əməkdaşlıq edən Qaramanoğlu Mehmet bəyə bağlı üsyancaların Konyaya hücumu zamanı əhalini şəhəri müdafiə etməyə sövg etməsi və bununla bağlı fətva verması ilə yanaşı, özünün də qala divarlarına çıxaraq hücum edən qrupa qarşı ox atması III Keyxosrov tərəfindən yüksək qiymətləndirilmişdir. Urməvinin göstərdiyiERICA görə Keyxosrov onu Rum ölkəsinin (Anadolu) baş qazılığı və zifasına təyin etmişdir.

Nəzəri və dini elmlərdə dərin təfəkkür və düşüncə qabiliyyətinə malik olan Urməvi dövrün tanınmış müdrik filosofu Cəlaləddin Rumi ilə eyni əsrə yaşımışdır. Hətta belə bir rəvayət var ki, bir gün xalqdan bir qrup Urməvinin yanına gələrək bidət olaraq qarşılanan səma ayininin Cəlaləddin Ruminin vasitəsi ilə getdikcə cəmiyyətdə rəğbətlə qarşılandığıni şikayətlənmiş, bunun qarşısının alınmasını tələb etmişdir. Lakin qazi vəzifəsində İsləyən Urməvi Mövlana Cəlaləddin Ruminin dini elmlərə dərindən vaqif olduğunu xatırladıb onun əleyhinə fətva və hökm verməmişdir. Hətta Mövlənin cənaza namazını qılan Sədrəddin Konavının halının birdən birə pozulması səbəbilə Mövlənanın cənaza namazını məhz Urməvinin qıldırıldığı da qaynaqlarda qeyd olunan məlumatlar arasındadır. Fəlsəfə, məntiq, teologiya (kəlam), fiqh, təfsir və hadis kimi elmlərdə özünəməxsus dərin anlayışı və fəaliyyəti olan Siracəddin Urməvi ömrünün sonuna kimi Konyada yaşamış və hicri 682, miladi təqvimi ilə 1283-cü ildə elə həmin şəhərdə dünyasını dəyişmişdir. Lakin təəssüflə qeyd edilməlidir ki, Urməvinin Konyada yaşadığı müddətdəki elmi fəaliyyəti ilə bağlı hər hansı bir məlumat yoxdur. Mənbələrdə onun sadəcə Safiyyuddin əl-Hindi və Tacəddin əl-Kürdi deyə iki tələbəsinin adları qeyd olunur.

¹ Mustafa Çağrıçı, "Siracəddin Urməvi" maddəsi, *DİA*, İstanbul: 2009, c. 37, s. 262.

Filosofun yazdığı əsərlərə və fəlsəfəsinə gəlincə, bu mənada onun ən ümddə əsərinin "Lətaifü-hikmə" olduğu qeyd edilməlidir. Məzmun etibarilə fəlsəfi problemləri əhatə edən əsər Urməvinin Səlcuqlu hökmdarı II İzzəddin Keykavusun sarayında işlədiyi müddətdə ona ithafla fars dilində yazdığı əsərdir.

"Hikmət/fəlsəfə elmi" və "praktiki hikmət/fəlsəfə" başlıqlı iki bölümündə ibarət olan əsərin birinci bölümündə filosof bilgi, bilginin mahiyyəti və dəyəri, bilginin növləri, vacib-vu-cudun isbatı ilə Allahın cəlal və camal sıfatlarından etibarən usulud-dinin əsas mövzuları, isbat-ı vacib ilə əlaqədar kosmo-loji əsaslandırma və dəlillər, ruhun mahiyyəti, başəri ruhların mərtəbələri, ruha aid qüvvələrin dərəcələri kimi məsələləri geniş və dərin məzmunda müzakirə edir. Bununla yanaşı əsərdə peygəmbərliyin isbatı, "bədən siyasəti/siyasət-i bədə-ni" (bədənin idarə olunması) başlığı altında əxlaqın mahiyyəti, ərdəm və ərdəmlilik, yaxşı və pis xarakterlər, əxlaqın dəyişmə mümkünlüyü; "ailə əxlaqi" başlığı və "siyasət əx-laqi" başlıqları altında ailədə zəruri olan əxlaq normaları, bu normalaların fərdi, psixoloji və ictimai baxımından əsaslandırılması, dövlətin idarə olunmasının əsas prinsipləri, hökmdardakı vacib olan əxlaqi və insani keyfiyyətlər, siyasi məsələlərdə müzakirə və şuranın əhəmiyyəti, dövlət strukturundakı vəzifələrin əhəmiyyət və mahiyyəti və s. mövzular da geniş şəkildə müzakirə edilir.

Əsərin sonunda isə idarə edənlərlə edilənlər arasında hüquqların tənzimlənməsinə dair xülasə olaraq sistemləşdirilmiş on maddə yer almışdır. Əsər Urməvinin vəfatından 2 il sonra köçürülrək çoxaldılan Paris Milli Kitabxanasındakı

nüsxəsi ilə Quds və İstanbul Süleymaniyyə kitabxanasında olan digər əlyazma nüsxələri Qulam Hüseyin Yusif tərəfindən müqayisə edilərək şərh və təfsilatlı fihristlə birlikdə nəşr edilmişdir.¹

Filosofun fəlsəfəyə dair qələmə aldığı digər əsəri "Mataliil-anvar"-dir. Klassik məntiqi məsələlərin xülasə şəklində müzakirələrinin yer aldığı əsər dövrün mədrəsələrində keçirilən məntiq dərslərində dərs vəsaiti kimi istifadə olunmuşdur. Hətta əsər sonradan Fateh Sultan Mehmedin tələbi ilə Xızır Bey tərəfindən bəzi əlavələr edilərək fars dilinə tərcümə edilmişdir.² Əsərə bir çox şərh yazılsa da bu şərhələr arasında Qutbuddin ər-Razinin hazırladığı "Ləvəmiul-əsrar fi şərhi Mataliil-anvar" adlı əsəri bu mənada daha dolğun bir tədqiqat əsəri olaraq dəyərləndirilə bilər. Hətta əsər Seyid Şərif Cürçanının həmin şərhə yazdığı haşıya ilə birlikdə nəşr edilmişdir.³

Urməvinin "Bəyanul-haqq", "əl-Mənahic", "Şərhul-İşarət vət-tənbihat"⁴ və "ər-Rəsail" kimi əsərləri⁵ də onun fəlsəfə və məntiq sahəsindəki mühüm əsərləri arasında yer alır.

¹ Siracəddin Urməvi, *Lətaifü-hikmə*, nəşir: Qulam Hüseyin Yusufi, Tehran: 1340; əsərin əlyazma nüsxələri üçün baxınız. *Mucəmməl-məxtutatıl-mövcuda fi məktəbatı İstanbul və Anatoli*, hazırlanı: Ali Rıza Karabulut, (nəşr yeri və tarixi yoxdur), c. 3, 1493.

² Bax. Süleymaniyyə kitabxanası, Ayasofya bölməsi, 2488.

³ Bax. *Ləvəmiul-əsrar fi şərhi Mataliil-anvar*, İstanbul: 1303. Əsərin yazma nüsxələri üçün baxınız: Siracəddin Urməvi, *at-Tahsil minel-mahsul*, nəşir: Abdulhamid Əli bəy Zuneyd, Beyrut: 1408/1988, c. 1, s. 54-57; Katib Çələbi, *Kəsfuz-zunun*, c. 2, s. 1717; Brockelman, GAL, c. 1, s. 614; Suppl., c. 1, s. 848-849; Abdullah Məmməd əl-Həbəsi, *Camius-şuruh vəl-havaşı*, Əbüdabi: 1425/2004, c. 3, 1731-1737.

⁴ Əsər ibn Sinanın İşarat vət-tənbihat adlı əsərinin şərhidir.

⁵ Urməvinin digər əsərləri üçün bax: Mustafa Çağrıçı, "Siracəddin el-Urməvi" maddəsi, *D/A*, İstanbul: 2009, c.37, s. 263.

Əkmələddin Naxçıvani

(v. 710-18/1302-18)

Azərbaycan mədəni mühitində islam fəlsəfəsi tarixində Nəsirəddin Tusidən sonra İbn Sinanın "al-İşarat vət-tənbihat" adlı əsərinə şərh yazan ikinci azərbaycanlı filosof olan Əkmələddin Naxçıvani islam fəlsəfəsinin təşəkkülündə özünəməxsus xidmətləri olan filosoflardan biridir. Əslən Azərbaycanın Naxçıvan bölgəsindən olan bu məşhur filosofun nə vaxt dünəyaya gəldiyi və kimlərdən dərs aldığı haqqında hər hansı bir məlumatə malik olmasaq da mənbələrdə onun tibb elminədə təhsilini tamamladıqdan sonra Türkiyənin Konya şəhərinə gələrək¹ Səlcuqluların sarayında baş həkim, I Əlaəddin Keyqubadın Darüşşifasında (Şəfa və ya tibb mərkəzi) isə baş həkim və müəllimlik vəzifələrində işlədiyi qeyd olunur.² Eyni zamanda Mövlana Cəlaləddin Ruminin də yaxın dostu və həkimi olan Naxçıvani³, hətta Mövlananın ömrünün sonlarına yaxın xəstə olduğu vaxta Qəzənfər adlı bir həkimlə onun yanında qaldıqları rəvayət olunur. Naxçıvani filosof olmaqla yanaşı, həm də dövrün sultan və saray məmurları yanında da dərin hörmət və ehtirama malik ziyali idi. Bunu Mövlananın Naxçıvaniyə yazziği məktubdan da açıq şəkildə görə bilərik. Mövlana ilə yanaşı, dövrün bir çox şəxsiyyəti tərəfindən Naxçıvani haqqında deyilən hörmət və ehtiram dolu sözlər⁴ onun

¹ Şəhəbbədin Uzluk, "Mevlənanın tabibleri, Ekmeleddin Müeyyət-Beyhekim və Gazanfer", s. 213.

² Süleyman Unver, Selçuk tabebeti, s. 66-69, 92-93; Gönül Cantay, Anadolu Selçuklu və Osmanlı Darüşşifaları, Ankara: 1992, s. 16.

³ Ahmet Eflaki, Ariflərin menkibeleri (Menakibul-arifin), c. 1, s. 130-132, 371, 435-436, 511-512, 542; Ali Sevim və Yaşar Yücel, Türkiye tarifi fetih, selçuklu və beyliklər döneni, Ankara: 1989, s. 197.

⁴ Bax. Mevlana Celaleddin, *Mektuplar*, s.26-27, 137-138, 183-184.

İslam fəlsəfəsinin təşəkkülündə azərbaycanlı filosofların rolü

dərin elmi ilə şəxsiyyətinin bütünləşdiyindən xəber verir. Onun söz və fikirlərinin dövrün dövlət məmurları və alimləri arasında daim hörmətlə diniñilməsinin və yerinə yetirilməsinin¹ səbəbi də elə məhz bu idi.

Təxminən 1302-18-ci illər arasında vəfat etdiyi ehtimal edilən Naxçıvaninin islam fəlsəfə tarixində İbn Sina paradiqmasının nümayəndələrindən olduğunu rahat şəkildə deyə bilərik. Onun İbn Sinanın "al-İşarat vət-tənbihat" adlı əsərinə yazziği şərh bu mənada diqqətə layiqdir. Naxçıvaninin bu əsərində İbn Sina fəlsəfəsinin Platonizm, Neo-Platonizm və İraqi düşüncə tərzindən isitifadə edilərək eklektik (uzlaşdırma) bir metodla şərh edilməsi əslində onun İbn Sina fəlsəfəsinə yeni bir rəng qatması kimi dəyərləndirilə bilər.

Naxçıvaninin fəlsəfəsinin ümumi bir şəkildə dəyərləndiridikdə onun islam fəlsəfəsində Aristotelizmi və İbn Sinaçlığı manimsədiyi məlum olur. Naxçıvaninin xüsusi kainatın yaradılışı ilə əlaqədar kəlamçıların irəli sürdükləri hudson konsepsiyasını tənqid edərək sudur konsepsiyasını mənimsəməsi və varlıq nəzəriyyəsinə dair görüşlərində İbn Sinanın yanaşma tərzini qəbul etməsi kimi xüsusları² onun islam fəlsəfəsində peripatetizmin nümayəndələrindən olduğunu bariz şəkildə ortaya qoyur. Lakin onun tamamilə İbn Sinanın görüşlərinin təsiri altında qaldığını da iddia edə bilmərik. Çünkü universal (külli) varlıqların zehrin xaricində də mövcud olduğuna və fiziki aləmdə olan hər şeyin surətinin mələkut (metafizik) aləmdə də mövcud olduğuna dair iddiaları nəzərə alınsa, Naxçıvaninin bu haqda düşüncələrində Aristotel və İbn Si-

¹ Bax. İbrahim Yemenli, "Bir İbn Sina şəhi Ekmeleddin en-Nahçuvani ve varlık anlayışı", *Divan Dergisi*, 2001/1, s. 104.

² İbrahim Yemenli, "Bir İbn Sina şəhi Ekmeleddin en-Nahçuvani ve varlık anlayışı", *Divan Dergisi*, s. 111-125.

nadan çox Platon falsafəsinin izlərini daşıdığını deyə bilərik. Bundan əlavə Naxçıvanının kainatın yaradılışı ilə əlaqədar sələflərinin irəli sürdüyü sudur nəzəriyyəsi və sudur prosesinin son mərhələsinin təşkil edən fəal ağıl ilə əlaqədar irəli sürdüyü görüşləri də onun İbn Sina falsafəsini bəzər Platonizmin təsiri altında şərh etdiyini bariz şəkildə ortaya qoyur.¹ Naxçıvanının falsafəsində platonizmin ünsürlərinin mövcud olmasının səbəbi çox ehtimal ki, onun Sührəverdinin düşüncə tarzını müəyyən mənada mənimmiş olmasına bağlıdır. Çünkü Naxçıvanının yaşadığı dövr xüsusilə Naxçıvanda işraqi falsafənin məşhur olduğu dövrür. Lakin buna baxmayaraq, işraq falsafəsinin Naxçıvanının falsəfi düşüncəsinin əsas xəttini təşkil etmədiyini də xüsusü ilə qeyd etməliyik. Məsələn, ideyalar nəzəriyyəsində Naxçıvanının Platon və Sührəverdi dən fikir etibarilə ayrıldığını müşahidə edirik.² Onun İbn Sina falsafəsini bəzər Platonizmin izlərini daşıyan görüşlər işığında dəyərləndirməsinə gəlinçə, bu hal, Naxçıvanının din ilə falsəfə arasında sintez aparma cəhdindən irəli gəlmış ola bilər. Böyük ehtimal ki, filosofun falsafəsində ideyaların ontoloji mənada mələkləri, qnesəoloji mənada isə Allahın bilgisini ifadə etdiyi düşünülmüşdür. Allahın bilgisinin Onun yaratması mənasına gəldiyi xüsusunu nəzərə alsaq, bunun, Naxçıvanının fiziki varlıqların meydana gəlmə səbəbinin məhz ideyalar olduğu fikri ilə uyğunluq təşkil etdiyini görə bilərik. Bu baxımdan Naxçıvanının islam falsafəsi tarixində eklektik yanaşma tərzi ilə özünəməxsus yeri olan filosof olduğunu və eklektik üslubu ilə islam falsafəsinin təşəkkülünə yeni rəng qatdığını desək yanılmarıq.

¹ İbrahim Yemənli, "Bir İbn Sina şəhi Ekmeleddin en-Nahçıvani ve varlık anlayışı", *Divan Dergisi*, s. 125-130.

² Naxçıvanı, *al-İşarat vət-tənbihat şərhi*, Koprülü kitabxanası nüsxəsi, vr. 151 b, 152 a, 152 b, 155 b, 214 b.

Muhyiddin Məhəmməd Qarabağ (v.942/1535)

Azərbaycanın Qarabağ bölgəsində dünyaya göz açan Qarabağ islam falsafəsində Qəzali ilə başlayan təhafut ənənəsinin davam etdirilməsi baxımından Azərbaycanın yetişdirdiyi mühüm filosoflardan biridir. İlk təhsilini Qarabağda alan filosof, daha sonra Türkiyəyə gələrək Anadolu əyalətinə köcdü və oradan da İstanbula gəldi. Həmin dövrdə Yəqub b. Seyyidi Əlizadənin dərslərində iştirak etdi. Təhsil aldıqdan sonra İstanbulun müxtəlif təhsil ocaqları olan mədrəsələrdə müəllimlik etdi. Sonradan İznikdə Süleyman Paşa mədrəsəsinə müəllim vəzifəsinə təyin edilən Qarabağ, bir müddət sonra elə həmin şəhərdə yerləşən Orxan Qazi adını daşıyan mədrəsəsində müəllim işləməyə başlamış və ömrünün sonuna kimi bu mədrəsədə fəaliyyət göstərmişdir. Onun tələbələri arasında Abdurrahman b. Cəmaləddinin adını qeyd edə bilərik.

Osmanlı dövlətinin elmi ənənəsində daha çox Fəxrəddin Razi məktəbinə mənsub olduğu görülen Qarabağ təfsir, hədis, fiqh, kəlam kimi elmlərlə yanaşı, daha çox falsafə və əqli elmlərə meyl etmişdir.

Filosofun əsərlərinə gəlinçə, onu "*al-Makalat fi ilmi muhadarat*" adlı əsərinin ilahiyyat, fiqh, əxlaq, siyaset, insanın mizaci, mənəvi xəstəliklər, dua, tövbə və s. mövzuların müzakirə edildiyi ensiklopedik mahiyyət daşıyan bir əsər olduğunu deyə bilərik.

Filosofun islam falsafəsində məşhur olan bir başqa əsəri "*Talika ala Təhafüt-fəlasifə*" adlı əsəridir. Hocazadə Muslihud-

¹ Əsərin digər adı mənbələrdə *Muhadarat və Calibus-surur və salibul-qurur* olaraq keçir. Əsərin əlyazma nüsxələri üçün bax. Süleymaniyyə kitabxanası, Reisulkütüb Mustafa Efendi, no: 896; Esad Efendi, no: 2894; Ayasofya, no: 4282.

din Əfəndinin "Təhafutul-fəlasifə" adlı əsəri ilə əlaqədar olan bu əsərdə Hocazadənin müzakirə etdiyi 22 məsələdən ancaq 12-sinə yer verilmişdir. Mərifətullah, göylərin hərəkəti, möcüə, insan ruhunun (nəfsinin) halları və aqibəti, həşr və s. mövzuların bu əsərdə müzakirə edilmədiyinin şahidi olur. Qarabağ bu əsərində müəyyən mövzulara toxunaraq onları şərh etməklə yanaşı, təhafüt kateqoriyasına daxil olan başqa əsərlərə də müraciət edərək obyektiv, məntiqli və tənqidci tərzdəki yanaşma ilə fəlsəfi görüşləri yeri göldikcə müqayisə və təhlil süzgəcindən keçirmiştir. Qarabağının bəzən Hocazadədən iqtibaslar etmədən yeni fəlsəfi problemləri müzakirə obyektiinə çevirməsi onun təhafüt ənənəsindəki özünəməxsusluğunu göstərməsi baxımdan böyük əhəmiyyət kəsb edir. Onun "Talika ala Təhafutul-fəlasifə" adlı əsərini "Təhafutul-hukma" olaraq adlandırmış¹ da elə məhz bu səbəbdəndir.

Onun "Şərhu isbatil-vacib" adlı bir başqa əsəri məşhur osmanlı alimi Cəlaləddin Dəvvəninin "Risalə fi isbatil-vacib" adlı əsərinə yazılmış şərh əsəridir.² Filosofun şərh mahiyyətində yazdığı əsərlərinin siyahısına "Şərhul-qasidatıl-lamiyə fit-tevhid",³ "Şərhul-Kitabil-İsaqoci", "Şərhul-Adudiyyə"⁴ kimi əsərlər də daxil edə bilərik.

Filosofun şərh xarakterli bu əsərləri ilə yanaşı, həsiyə məhiyyətlı əsərləri də mövcuddur ki, bu əsərləri ümumiyyətlə

tafsır və fiqh kateqoriyasında yazılmış əsərlər kateqoriyasına aid etmək olar.¹

Hər şeydən əvvəl qeyd edilməlidir ki, Qarabağının islam fəlsəfəsinin təşəkkülündə ən böyük xidmətlərindən biri onun Qəzali ilə başlayan və islam dünyasında özünəməxsus bir cığır açan təhafüt ənənəsini davam etdirməsidir. Fəlsəfə din münasibətlərinin mahiyyətinin ortaya qoyulması və uzlaşma nöqtələrinin təyin edilməsi baxımdan böyük əhəmiyyət kəsb edən bu ənənə özlüyündə islam filosofları tərəfindən bəzi mövzuların fəlsəfi təhlilinə yönəlmış tənqid əks etdirir. Əslində tənqidin düşüncənin fəlsəfənin təbiətində də olduğunu nəzərəalsaq, hər hansı bir mövzunun fəlsəfi təhlilinə yönəldilmiş tənqidlərin fəlsəfi düşüncə tərzinin təşəkkül və inkişafına xidmət edəcəyi şübhəsizdir. Bu mənada Kindinin "Fəlsəfəyə qarşı çıxməq istənilidikdə belə yənə də fəlsəfi təfəkkürdən xilas olmaq mümkünüszdür" şəklindəki düşüncəsi diqqətə layiqdir. İslam düşüncəsində Qəzalidən Şeyxülislam Musa Kazım Əfəndiyə qədər davam etdirilən təhafüt müəllifləri arasında azərbaycanlı filosof Qarabağının də adı xüsusiylə qeyd edilməlidir.² Bu ənənəni ümumi olaraq dəyərləndirdikdə nəticə etibarilə deyə bilərik ki, təhafüt ənənəsi islam fəlsəfəsinin təşəkkül və inkişafına mane olan bir hadisə olmayıb, əslində bu fəlsəfənin yeni məzmurlar kəsb edərək təşəkkül dövrünün istiqamətini müəyyən qədər dayışdırmasına səbəb olmuşdur. Çünkü Qəzali ilə başlayıb İbn Rüşddə zirvə nöqtəsinə yüksələn təhafüt ənənəsi özlüyündə həqiqət arayışı istiqamətində fəlsəfi sorğuları əks etdirən xarakterə malikdir. Əlbəttə ki, Qəzalidən əvvəlki dövrlərdə də filosof-

¹ Bak. Ömer Mahir Alper, "Karabağı" maddəsi, DIA, İstanbul: 2001, c.24, s. 369.

² Əsərin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanasında (Darulmənəvi bölmə no: 290/1 və Yazma Bağışlar bölmə no: 152/1) mövcuddur. Habibullah Mirzə Can əş-Şirazi tərəfindən bu əsərə həsiyət də yazılmışdır ki həmin həsiyənin əlyazma nüsxəsinə yənə Süleymaniyyə kitabxanasında (Carullah Efendi bölg. no: 1254/3) Darulmənəvi bölg. no: 290/2) rast gələ bilərik.

³ Bu əsər Sıracəddin əl-Usinîn al-Qasidatıl-lamiyə olaraq adlandırılan əqədilə əlaqədər yazdığı al-Əmali adlı əsərinin şərhindən ibarətdir.

⁴ Filosofun bu əsəri də Adudiddin əl-İciniñ əxlaqə dair yazdığı əsərin şərhindən ibarətdir.

lar tərəfindən ortaya qoyulan dərin məzmunlu fəlsəfi sorğular və tənqidlər islam fəlsəfəsinin təşəkkülünün əsas ünsürlərini təşkil edirdi. Bu baxımdan islam fəlsəfəsində tənqidin ya-naşma tərzinin ilk təhafüt müəllifi Qəzali ilə başladığını deyə bilmərik. Lakin bu sorğuların formalasdırduğu fəlsəfi konsepsiylar əsas etibarilə peripatetizmin ünsürlərini daşıyan fəlsəfə mərkəzli olması səbəbilə müəyyən qədər ictimai mühitin maraq dairəsinin xaricində qalmışdır. Qəzalının "Təhafüt" adlı əsərindən etibarən sonradan yazılın təhafütler fəlsəfənin peripatetik düşüncənin sərhədlərini aşaraq islam fəlsəfəsində iştaraq konsepsiyasını formalasdıracaq istiqamətə yönəlməsinə səbəb olmuşlar. Beləliklə, islam fəlsəfəsi peripatetizmle məhdudlaşmayıb forma dəyişdirərək varlığını davam etdirmişdir. Təhafüt ənənəsinin ortaya çıxardığı bütün bu nəticələrə diqqət yetirsək, Qarabağının "Talikat ala Təhafutil-fəlasifa li Hocazadə" adlı təhafüt mahiyyətindəki əsərinin də islam fəlsəfəsinin yenidən təşəkkülli istiqamətindəki əvəzsız fəaliyyətlərin mühüm bir hissəsini təşkil etdiyini deyə bilərik. Lakin bununla yanaşı qeyd etməliyik ki, Qarabağının bu əsərində yeri gəldikcə Qəzali və Hocazadə Muslihuddin Əfəndinin bəzi görüşlərinə yönəldiyi tənqidlər onun bu ənənə daxilində sadəcə bir şərhçi olmayıb, özünəməxsus yanaşma tərzi olan bir filosof olduğunu göstərir.¹ Nəticə etibarilə deyə bilərik ki, bu və bunun kimi əsərlər sayəsində təqlidi imandan təhqiqi imana keçid prosesinin nəzəri əsaslarını təşkil edən düşüncə fəaliyyətinə canlılıq qazandırılmış, fəlsəfə ilə din arasındakı qarşılıqlı münasibətlər nəzəri müstəvidə müəyyən təfsilatları lə ortaya qoyularaq inanc rasional olaraq yenidən əsaslandırılmış, məntiq fəlsəfədən və metafizikanın ayrınlaraq formal bir xarakter qazanmış və fəlsəfi tənqid inkişaf edərək islam

¹ Ömer Mahir Alper, "Karabağı" maddəsi, *D/A*, c. 24, s. 369.

fəlsəfəsində müxtəlif düşünmə meyillərinin və sahələrinin meydana galmısına səbəb olmuşdur.

Məhəmməd Əmin Sədrəddin Şirvani (v.1036/1627)

Şimali Azərbaycanın Şirvan bölgəsində dünyaya gələn Məhəmməd Əmin Sədrəddin Şirvani ilk təhsilini təsəvvüfçü olan atası Molla Sədrəddindən aldı. Bununla yanaşı, Əllama Hüseyin Xalxalının yanında əqaid, məntiq və b. elm sahələrində təhsil almışdır. Şirvan bölgəsi Səfəvilərin hakimiyyətinə keçdikdən sonra əvvəlcə Hələbə, sonra da Türkiyənin Diyarbəkir şəhərinə köçən görkəmli mütəfəkkirimiz, burada vəzir Nasux Paşanın müəllimi olmuşdur. Daha əvvəl Şafı məzhəbindən ikən sonradan Hənəfi məzhəbinə keçən Şirvani, həmin dövrlərdə Xosrov Paşa mədrəsəsində müəllimliklə maşgıl olmuşdur. Lakin sonradan tələbəsi Nasux Paşa sədri əzəm olduqdan sonra, müəllimi Şirvanini də özü ilə birlikdə İstanbula apardı. Çox dərin düşüncə tərzi və elmi fəaliyyətləri ilə İstanbulda I Əhmədin və alımların müsbət rəylərini qazanan Şirvani, 1021-1027-ci illər arasında müxtəlif mədrəsələrdə müəllim və qazi vəzifələrində işləmişdir. Şirvani elə bu illər ərzində təxminən 1024-cü ildə elmdə Hələb və Məkkə dərəcələrinə layiq görülərək mükafatlandırılmışdır. 15 Avqust 1627-ci ildə vəfat edən Şirvani İstanbul şəhərinin Üsküdar bölgəsində dəfn edilmişdir. Mənbələrdə filosofun oğlu Mehmet Ruhullahın İstanbul qazısı olduğu və Yasin surəsinin təfsiri ilə yanaşı, bir divanı da olduğu, nəvəsi Sadık Mehmet Əfəndinin iki dəfa şeyxülislamlıq məqamında vəzifəyə gətirildiyi qeyd edilmişdir.¹

¹ Bax. Ramazan Altıntaş, "Şirvani Sadreddinzade" maddəsi, *D/A*, İstanbul: 2010, c. 39, s. 208.

Filosofun təfsir, hədis, fiqh və kəlam elmlərində olduğu kimi fəlsəfə sahəsində də bir neçə əsəri mövcuddur. Məsələn, onun "Şərh alə cihadil-vahdə lil-Fənari"¹, "Haşıya alə Haşıyət-Xalxalı alət-Təhzib"², "Haşıya alə şərhi İsaquci li-Husaməddin"³, "Haşıya alət-Haşiyətis-suğra lis-Seyyid"⁴, "Talikat alə Haşıyətis-Seyyid alaş-şəmsiyə"⁵ adlı əsərləri fəlsəfi mahiyyətlü əsərlər kateqoriyasında qeyd edilə bilər.

Theorik fəlsəfədən praktik fəlsəfəyə kimi davam edən bir silsilə içində xüsusi məntiq və əxlaq fəlsəfəsinə dair görüşləri ilə nəzəri cabl edən Şirvani fəlsəfəyə dair yazmış olduğu əsərləri ilə islam fəlsəfəsinin təşəkkülündə və bu ənənənin sonrakı nəslə çatdırılmasında mühüm rol oynayan filosoflardan biridir. Elmləri dini, ədəbi və əqli (nəzəri) elmlər şəklində üç qrupda təsnif edən filosof məntiq, fizika, metafizika, riyaziyyat və əxlaq kimi fəlsəfanın sahəsinə daxil olan elmləri əqli elmlər kateqoriyasında dəyirləndirmişdir.⁶ Filosofun məntiqə dair yazdığı əsərlərin ümumiyyətlə şərh və haşıya xarakteri əsərlər olduğunu deyə bilərik. Bu mənada əsərlərinə şərh li əsərlər olduğunu deyə bilərik. Bu mənada əsərlərinə şərh

¹ Əsər Molla Fənarinin məshum və nəşnələrin ortaç cəhətlərini müzakirə edən risalisinin şəhərində ibarətdir.

² Əsər Taftazanının *Təhzibul-manṭık vəl-kəlam* adlı əsərinin haşıyəsindən ibarətdir. Əsərin əlyazma nüsxəsi İstanbul Süleymaniyyə kitabxanasında (Sərazən no: 2264/6) mövcuddur.

³ Əsərin əlyazma nüsxəsi İstanbul Süleymaniyyə kitabxanasında (Şəhid Ali Paşa no: 1770/1) mövcuddur.

⁴ Əsər Seyyid Şərif Cürçanının məntiqə dair haşıyəsinə həsr olunmuşdur. Əsərin əlyazması İstanbul Süleymaniyyə kitabxanasında (Kasideçizade Süleyman Səm no: 706/7) mövcuddur.

⁵ Əsər Şəmsəddin Əli b. Ömrə əl-Katibinin məntiqə dair risalasına Seyyid Şərif Cürçanının yazdığı haşıyəye həsr olunmuş qeydlərdən ibarətdir. Əsərin əlyazma nüsxəsi İstanbul Süleymaniyyə kitabxanasında (Eсад Efendi no: 1940) mövcuddur.

⁶ Bax. Məhəmməd Əmin Şirvani, *al-Fəvaidul-haqqaniyyə*, Süleymaniyyə Kitabxanası, Amcazadə Hüseyin Paşa 321/1,4a; Raşid Efendi Kitabxanası 600, 5b; Körpülü Kitabxanası, Mehmet Asım Bey 469/1, 4a-4b.

və haşıya yazdığı müəlliflər arasında Molla Fənari, Taftazani, Şəmsəddin Əli b. Ömrə əl-Katibi və Seyyid Şərif Cürçanının adlarını qeyd etmək olar. İslam fəlsəfəsinin təşəkkülünə dair xidmətləri məntiq sahəsində yazmış olduğu şərh və haşıyələrlə məhdudlaşmayan Şirvani praktik fəlsəfəyə dair qələmə aldığı əsərləri ilə də ön plana çıxmışdır. XVII əsr Osmanlı düşüncəsinin də mühüm simalarından olan bu azərbaycanlı filosofun yazmış olduğu "*al-Fəvaidul-haqqaniyyə*" adlı əsəri böyük əhəmiyyət kəsb edir. Belə ki, islam əxlaq fəlsəfəsinin mühüm nümayəndələri olan İbn Misqəveyh və Nəsirəddin Tusi kimi Şirvani də qeyd edilən əsərindən nəzəri fəlsəfənin mövzularına yer verdikdən sonra, praktiki fəlsəfənin tədqiqat mövzuları olan əxlaq və siyaset fəlsəfəsi üzərində durur. Bu mənada əvvəlcə əxlaq elminin mahiyyəti, əxlaqın definisiyası, ərdəm və ərdəmsizliklər, ailə əxlaqi, siyaset əxlaqi və fəlsəfə kimi mövzular Şirvani tərəfindən geniş müzakirə obyektiñə çevrilmişdir. Əxlaq elmini ərdəm və ərdəmsizliklər aspektindən tərif edən Şirvani bu elmin ərdəmləri əldə etmə və ərdəmsizliklərdən xilas olma yollarını öyrədən bir elm sahəsi olduğunu qeyd edir. Bu mənada əxlaq elminin mövzusu asas etibarilə xarakter, mələkə və əxlaqi keyfiyyətlərə bürünən insani nəefs/ruhdur.¹ Beləliklə, əxlaqın dəyəri insan nəfsidir. Şirvaniya görə əxlaq insan nəfsindən davranışların rahatlıqla ortaya çıxmasını təmin edən psixoloji bir qabiliyyətdir. Praktik fəlsəfənin təsnifat etibarilə İbn Sinada aldığı son formasını (əxlaq, ailə və siyaset fəlsəfəsi) mənimsədiyi görülen Şirvaninin əxlaq elminin və əxlaqın definisiyası, onun mövzusu və əxlaqın psixoloji asasları kimi mövzularda da islam əxlaq fəlsəfəsinin mühüm simalarından olan Nəsirədd-

¹ Şirvani, *Fəvaidul-haqqaniyyə*, Amcazadə 88a; Raşid Efendi 170 b; Mehmet Asım Bey 105b.

din Tusinin görüşlərinin təsiri altında qaldığı bariz şəkildə müşahidə olunur. Ehtimal edilə bilər ki, Şirvani özündən əvvəl bu sahədə mühüm əxlaq əsərləri ortaya qoyan Cəlaləddin Dəvvəninin (v. 908/1502) "Əxlaq-i Cəlali", Xinalızadə Əli Əfəndinin (v. 979/1572) "Əxlaq-i Alai" və Muhyi-i Gülsəninin (v. 1014/1606) "Əxlaq-i kiram" adlı əxlaq əsərləri vasitəsilə Tusiñin görüşlərini müəyyən qədər mənimsəmişdir. Adı keçən böyük Osmanlı əxlaq mütəfəkkirlərinin Şirvaninin sələfləri olduğunu nəzərə alsaq, belə bir ehtimalın haqlılıq payının yüksək olduğunu deyə bilərik. Sələflərinin düşüncələrinə müvafiq olaraq ərdəmlərin meydana gəlməsini insan nəfsində mövcud olan düşünmə, qazəb və arzu qüvvələrinin ədalət prinsipinə uyğun funksionallığı ilə əlaqələndirən Şirvani, bu qüvvələrdən hikmət, iffət və şücaət deyə üç əsas ərdəmin ortaya çıxdığını, bu üç ərdəmin qaynaşaraq bir insanda cəmlənməsindən isə ədalət ərdəminin ortaya çıxdığını qeyd edir. Lakin o sələflərindən fərqli olaraq bu ərdəmlərlə yanaşı elm və səbir deyə iki ərdəmdən bəhs edir. Onun əxlaq fəlsəfəsinə görə bu iki ərdəmin əvvəlki filosoflar tərəfindən qəbul edilən dörd əsas ərdəmin varlıq səbəbidir.¹ Nəticə etibarılı Şirvaninin bu iki (elm və səbir) ərdəmi əsas ərdəmlər olaraq qəbul etdiyi deyilə bilər ki, bu da onu sələflərindən fərqləndirən ən mühüm xüsusiyyətdir. Platondan Aristotelə, oradan da İbn Sina və İbn Misqəveyh vasitəsilə Nəsirəddin Tusiyyə və hətta Osmanlı və Azərbaycan əxlaq düşüncəsinə qədər gəlib çıxan ədalət konsepsiyası Şirvaninin əxlaq fəlsəfəsində də öz əksini tapmışdır. Sələfləri kimi Şirvaninin əxlaq fəlsəfəsində də ədalət həm psixoloji qüvvələr arasında münasibətlərin tənzimlənməsində əsas kriteriya, həm də bütün ərdəmlərin

¹ Şirvani, *Fəvaidul-haqqaniyyə*, Amcazadə 89a; Raşid Efendi 172 b;
Mehmet Asım Bey 106b.

bir insanda cəmlənməsilə ortaya çıxan son ərdəmdir. Filosof ədalətin dini məsələlərdəki əhəmiyyətinə də işara etmişdir. Belə ki, ibadətlərin əsasını və bütün ərdəmlərin əsasını təşkil edən ədalət ifrat və təfrīt deyilən iki ərdəmsiz nöqtədən uzaq olub orta yol olduğu üçün bu ərdəmə sahib olan kimsə Allaha iman məsələsində də təşbehlə, tatil arasında orta bir yolda olacaqdır.¹ Şirvanin bu mövzuda fikirləri insanların sağlam təvhid inancına malik olmaları baxımdan böyük əhəmiyyət əsb edir.

Praktik fəlsəfənin başlığı altında müzakirə obyektinə çevrilən digər mövzu ailə əxlaqidır. Şirvaniyə görə bu məsələdə əsas etibarilə ailəni təşkil edən ünsürlərin birbiri ilə sağlam münasibətlər qurmasıdır. Eynilə sələfləri kimi o da hər şeydən əvvəl evə və ailəyə olan ehtiyacı sosial, iqtisadi və mənəvi baxımdan əsaslandırmağa çalışır. Ailədaxili münasibətlərin tənzimlənməsinə gəlincə, burada əsas ərdəm kimi sevgi və ədalət məfhumu qarşımıza çıxır. Bu iki ərdəm ailədə həm mənəvi həm də maddi ahəngin təşəkkülündə və inkişafında mühüm rol oynayan iki əsas məfhumdur.

Filosofun siyaset fəlsəfəsinə gəlinca isə bu fəlsəfənin əsasını İslam fəlsəfəsində Fərəbidən etibarən qəbul edilmiş "insan mədəni varlıqdır" konsepsiyasının təşkil etdiyini görürük. Belə ki, sosial və ya mədəni bir varlıq olan insan zəruri ehtiyaclarını təmin etmək üçün mütləq başqalarına möhtacdır. İnsanların birbirinə silsiləvi şəkildə möhtac olmalarındakı əsas səbəb onların hər birinin ayrı-ayrılıqda müxtəlif sənət sahələrinə yiyələnməsi faktıdır. İnsanlar arasında mövcud olan iş

¹ Yani ədaləti bir insan Allahu başqa varlıqlara bənzətməz və Allahın sıfətlərinin olduğu görüşünü mənimsəyər.

bölgüsü təbii olaraq onlar arasında qarşılıqlı münasibətlərdən xəbər verir. Belə olan halda bu münasibətlərin ədalət principinə uyğun olaraq tənzimlənməsi sağlam bir cəmiyyətin təşəkkülü və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Şirvaniyə görə siyaset ən qiymətli sənətdir. Belə ki, cəmiyyətdə qarşılıqlı münasibətlər zamanı müxtəlif tələblərin qarşıdurmasının labüb olacağı nəzərə alınarsa, bu münasibətlərə nəzarətedəcək bir mexanizmin və ya qurumun olması zəruridir ki, bu qurum dövlətdir. Bununla yanaşı, cəmiyyətdə nəzarətedici və tənzimləyici mexanizmi yerinə yetirən dövlət məmurlarının siyaset sənətini mənimmsəmələri vacibdir. Çünkü bu sənət hər şeydən əvvəl əxlaqi ünsürlərə daşıyır. O halda bu sənəti mənimşəyan hər bir məmurnun sözsüz ki, bəzi mühüm əxlaqi keyfiyyətlərlərə malik olması olduqca əhəmiyyətlidir. Belə ki, Şirvanının siyaset fəlsəfəsində dövlətin ərdəmli və ərdəmsiz olması məmurnun malik olduğu əxlaqi keyfiyyətlərlə düz mütənasibdir. Nəticə etibarilə Şirvanının siyaset fəlsəfəsi ilə əxlaq fəlsəfəsi arasında dərin münasibətlər olduğunu görürük. Əxlaqdan məhrum siyaset müvəffəqiyətsizliyi düşçədir ki, bunun nəticəsi sosial xaos və ya ərdəmsiz dövlətdir. Ərdəmli dövlətə gəlincə bu mənada Şirvanının siyaset fəlsəfəsinin iki mühüm məfhumu olan sevgi və dostluq ərdəmləri qarşımıza çıxır. Sosial münasibətlərin dinamikası kimi görülen bu iki ərdəm cəmiyyətdə sağlam bəşəri münasibətlərin əsasını təşkil edən əxlaqi şüurun bir növ ifadəsidir. Siyasetin əxlaqla olan dərin münasibətləri Şirvanının dövlət fəlsəfəsinin dövlət məmurlarının əxlaqi keyfiyyətlərinin dövləti idarə formalarından (demokratiya, monarxiya və s.) daha əhəmiyyətli olduğunu ortaya qoyur.

Nəticə

Göründüyü kimi şərq fəlsəfəsinin və xüsusilə islam fəlsəfəsinin təşəkkülündə Azərbaycan mədəni mühitində yetişən dahi azərbaycanlı filosofların da böyük xidmətləri olmuşdur. Dünya mədəniyyətinin təşəkkül və inkişafının zəminini təşkil edən fəlsəfi ənənəyə intellektual müstəvidə rəng qatan Azərbaycan mədəniyyəti bunu xüsusilə adları çəkilən filosofların dərin məzmunlu əsərləri və fəlsəfi görüşləri sayəsində reallaşdırılmışdır. Demək olar ki, islam şərqindəki intellektual həyatın dəyişməsi Farabi və İbn Sinadan sonra bu paradiqmanın nümayəndələri olan Əbu Həsən əl-Bəhmənyardan Sədrəddin Şirvaniyə qədər bir çox azərbaycanlı filosofların sayəsində məhz Azərbaycan mədəni mühitində reallaşmışdır. Fəlsəfə tarixində özünəməxsus yeri olan İbn Sinadan sonra islam fəlsəfəsi bir tərəfdən Fəxrəddin Razinin təsiri ilə teoloji müstəviyə keçirilmiş, digər tərəfdən də Eynəlqızat Həmədani, Şihabəddin Sührəverdi, Əkmələddin Naxçıvani və s. azərbaycanlı filosofların təsiri ilə işraqi fəlsəfə müstəvisində müzakirə obyektinə çevrilmiş və təsəvvüfi istiqamətdə varlığını davam etdirilmişdir. Bununla yanaşı, Nəsiməddin Tusi'nin "Təcrikul-itiqad", "Əxlaq-i Nasırı", "Əvsaful-əşraf" kimi əsərləri sayəsində teologiya və təsəvvüflə bütünləşən islam fəlsəfəsinin öz varlığını yeni bir istiqamətdə davam etdiriyinin şahidi olur. Qəzali, Şəhristani və Fəxrəddin Razi tərəfindən təqđid edilən İbn Sina fəlsəfəsinin onun "İşarat vət-tənbihət" adlı əsərinə yazdığı məşhur şəhri ilə canlandırmış olan Nəsiməddin Tusi sayəsində Azərbaycan həm elmin, həm də islam fəlsəfəsinin Kindidən İbn Sinaya kimi davam edən ana xəttinin təşəkkül və inkişaf prosesinin mühüm mərkəzlərindən

birinə çevrilmişdir. İrandan Çinə qədər dünyanın bir çox ölkə və bölgələrindən alim və filosofların tədqiqat aparmaq üçün məhz Azərbaycana gəlmələri bunun bariz nümunəsidir.

İslam fəlsəfəsinin təşəkkül dövründə adı xüsusi qeyd olunmağa layiq digər azərbaycanlı filosof Qarabağdır. Fəxrəddin Razi paradiqmasının nümayəndəsi olan Qarabağının də ərəb dili və ədəbiyyatı, təfsir, hədis, fiqh kimi elm sahələrində söz sahibi olmasına yanaşı yaradıcılığında daha çox fəlsəfə və əqli elmlərə üstünlük verdiyi müşahidə olunur. Onun Qəzali ilə başlayan təhafüt ənənəsini davam etdirməsi və bu mənada qələmə aldığı "Talikat əla Təhafutil-fəlsəfi li Hocazadə" adlı əsəri diqqətə layiqdir. Qarabağının bu əsərində yeri gəldikcə Qəzali və Hocazadə Muslihuddin Əfəndinin bəzi görüşlərinə yönəltdiyi tənqidlər onun bu ənənə daxilində sadəcə bir şerhçi olmayıb, özünəməxsus yanaşma tərzini olan bir filosof olduğunu göstərir. İslam fəlsəfəsində məhz bu və bunun kimi əsərlər sayəsində təqlidi imandan təhqiqi imana keçid prosesinin nəzəri əsaslarını təşkil edən düşüncə fəaliyyətinə canlılıq qazandırılmış, fəlsəfə ilə din arasında qarşılıqlı münasibətlər nəzəri müstəvidə ortaya qoyularaq inanc rasional olaraq yenidən əsaslandırılmış, məntiq fəlsəfədən və metafizikanın ayrılaraq formal bir xarakter qazanmış və fəlsəfi tənqid inkişaf edərək islam fəlsəfəsində müxtəlif düşünmə meyillərinin və sahələrinin meydana gəlməsinə səbəb olmuşdur.

Azərbaycanlı filosofların İslam fəlsəfəsinin təşəkkülündəki xidmətlərinin fəlsəfənin sadəcə nəzəri bolumu ilə əlaqədar olduğunu iddia edə bilmərik. Belə ki, onların islam fəlsəfəsinin praktik bolumunu də əhatə edəcək əsərləri mövcuddur və bu əsərlər əlyazma və mətbü halda günümüzə qədər gəlib çıxmışdır. Bu mənada Nəsiməddin Tusinin "Əxlaq-i-Nasiri",

"Əvsaful-əşraf", "Risalətun-Nasiriyyə", Siracəddin Urməvinin "Lataiful-hikma" və Sədrəddin Şirvaninin "al-Fəvaidul-haqqanıyyə" adlı əsərləri qeyd edilməlidir. Bu əsərlər İbn Misqəveyh-dən sonra İslAMDAN əvvəlki mənbələrə də müraciət edərək bir mənada şəriətdən müstəqil və sintez xarakterli fəlsəfi əxlaqın təşəkkülündə və formallaşmasında böyük rol oynamışdır. Bu filosoflar arasında xüsusilə Nəsiməddin Tusi və onun görüşlərinin təsiri altında qalan Sədrəddin Şirvaninin əxlaq düşünücəsi müsəlman olub-olmamasından asılı olmayaraq hər bir fərdi gözəl əxlaq, xarakter və sosial tərbiyə ala biləcəyi əxlaq şüuruna dəvət edir. Onların müəyyən bir dinin mənsublarına müraciətlə məhdudlaşmayan sintez xarakterli əxlaq fəlsəfələri həm dini, həm fəlsəfi, həm də təsəvvüfi tolimi özündə əks etdirir.

Yekun olaraq deyilməlidir ki, azərbaycanlı filosofların metafizika, ilahiyyat, əxlaq və siyasetə dair yazılmış olduqları əsərlər sadəcə islam fəlsəfəsinin təşəkkülü baxımından deyil, ümumilikdə islam mədəniyyətinin canlandırılması baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan məktəbi islam fəlsəfəsi baxımından mahiyyət etibarila rasional fəlsəfə, təsəvvüf və irfani düşüncə kimi üç mühüm ünsürü əhatə etmişdir. Bügün qloballaşma prosesində Tanrıının ən ali məxluqu olan insanın Tanrı, kainat və başəriyyətlə münasibətlərində böyük problemlərin olduğunu nəzərə alsaq, ən çox ehtiyacımız olan şeyin fərdin həm öz varlığını həm də bütün həyatını yenidən anlamlandırmasına nəzəri zəmin hazırlayacaq islam fəlsəfəsi kontekstində bir araya gəlmış bir dünya görüşünü tədqiq etmək və mənimsəməkdir. Bu mənada idrakın fəlsəfə, elm və təsəvvüf şəklindəki üç fərqli formasını əsərlərində bir araya götürərək islam fəlsəfəsinin təşəkkülündə böyük xidmətləri

olmuş azərbaycanlı filosofların görüşlərinin tədqiq və təbliğ edilməsi bir millət və xalq olaraq mədəni və intellektual mirsimizən qorunması və öz kimliyimizin dərk edilməsi baxımdan böyük əhəmiyyət kəsb edir.

Son olaraq qeyd etməliyəm ki, Azərbaycanı elm dünyasının xəritəsinə yerləşdirmək və həm Avropanın renesansının, həm də tarix etibarilə Azərbaycan mədəniyyətinin intellektual zəminini təşkil edən islam mədəniyyətinə, xüsusilə də islam fəlsəfəsinə yenidən canlılıq qazandırmaq naminə Azərbaycan mədəniyyətinin böyük dəyəri olan filosofların əsərlərini tədqiq və təbliğ etmək olduqca vacibdir.

AZƏRBAYCAN QAFQAZDA SUFİLİYİN MƏRKƏZİ KİMİ

dos. Əhməd Niyazov*

Mənəvvəiyatı İslamla yoğrulmuş xalqımızın adət-ənənəsində daha çox dini əsaslar üzərində təşəkkül tapmış bir hayat tərzi müşahidə etmək mümkündür. Cənki onun tarixi keçmiş irfan məktəbinin təlimləri ilə biçimlənmiş, kamil insan kimi yetişmək və cəmiyyətə yüksək əlaqə sahibi fərdlər qazandırmaq təməl hədəf olmuşdur. Bu məqsədə nail olmaq üçün sufi və təsəvvüf təliminin davamçıları hər şeydən əvvəl qalbi yetişkinlik yolu keçirdilər. Onlar dünya inşa edir, ancaq dünyalılara məhəl qoymurdular.

Ümumiyyətlə sufizm fəlsəfəsinə görə islami cəmiyyətin atributları arasında dünyapərəstliyə, mənfəətgirliyə, sərvətpərəstliyə yer yox idi. Haqqı atıb dünyani tutmağa qarşı dinc etiraz forması irfan hərəkatının dinamiklərindən sayılmışdır. Bu da, axırət üçün dünya qurmaq anlayışından irəli gəldi. Bir meyar kimi bu, Peyğəmbər əleyhissalamın "Dünya axırətin tarlasıdır"¹ ruhunu bayraqlaşdırır, etiqad sahiblərinin fikri təməyüllərini də bu məzmunda inkişaf etdirirdi. Şotavarlı² İsmayılov ibn Rəşid bu məqamı belə tərənnüm edirdi:

*Karadeniz Teknik Universiteti İlahiyat fakultəsinin müəllimi (Trabzon), ilahiyyat üzrə fəlsəfə doktoru, dosent

² Əbu Hamid Qəzzali, *Ihyau-ulumiddin*, 4/19. Bu hadisə zəif deyilmişdir, ancaq Qur'anın "Biz axırət qazancını (savabını) istəyən qazancını artırı, dünya mənəvəti istəyən də ondan verərik. Onun axırətdə heç bir payı yoxdur." (Şura, 42/20) ayəsi onun mənasını tam ehtiva edir.

² Qax rayonu inzibati ərazisi

Dari-dünya bir müzəyyən¹ xanədir,
Köç-yarağın qılmayan divanədir.
Dari-dünya bir müzəyyən xanədir,
Naqşına aldanmayan mərdanədir.

Onlar, öyrəndikləri ilə əvvəlcə öz daxili aləmlərini zənginləşdirir, inam və etiqadlarını bu əsaslarla gücləndirir, sonra isə ətraf aləmə onu əks etdirərək bir növ insanlar arasında öz inancına uyğun yaşayan nümunəvi bir mömin kimi çıxış edirdilər. Qəlbən və daxilən buna nail olmayan isə, nə özüne, nə də başqasına fayda verə bilərdi. Əksinə o, riya bataqlığına bulaşmış, hətta daha pis bir hala düşmüş hesab edilirdi. Qaxlı alim Musa ibn Məhəmməd bunu şairanə üslubda aşağıdakı kimi qeyd edirdi:

الصوفي من صفاتيه و رضي ربه ،

و إلا فكلب الكوفي خير من الف صوفى.

"Əsl sufi, qəlbini saflaşdırın rəbbinin razı qaldığı kəsdir. Əgər belə olmazsa, Kufənin iti min sufidən daha xeyirli ola."

Təvazökarlıq onların hər birində fitri bir varlıq kimi özünü bürüzə verirdi. Bu əxlaqi məziyyəti qazanmaq da çox zəhmət tələb edən özünütərbiyə ilə mümkün idi. Həyatın düsturuna çevrilən təvazökarlıq nəticəsində hansı gözəl bir iş, bir uğur və ya bir yaxşılıq varsa, onu özündən bilməz, onunla məğrurlanmazdı. Əksinə, "ağac bar verdikcə ayılar" misalını rəhbər tutaraq, şükür əqli olmağı, ona bu gözəl işləri gördürənə qarşı qəlbini şükürlə doldurmağı üstün tutardılar. Təvazökarlığın sırrı də elə buradadır ki, onun izlərini uləmanın əsərlərində görmək olar. Min bir zəhmətlə ərsəyə gətirdikləri kitablarının son cümlələrinə adətən bu mənənədə ifadələrlə xitam verirdilər.

¹ Bəzənmiş

Elmi, irfani dərəcəsi nə olarsa olsun, onun təsirində qalmaz, təkəbbürlük göstərməzdilər. Onlardan bəziləri belədir:

قد وقع للفراغ من تصنيف هذه الرسالة الشريفة بياساغوي بيد الحقير القتيل المضعف ذو الاهياع الكبير

ابن الله الفقيه رمضان بن مهدى بن محمد بن اسماعيل بن يوسف التلالي ...

Bu şərafli İsaqoci risaləsini, yaziq, faqır, zəlil, zəif, Allah Təalaya çox möhtac olan Ramazan ibn Mehdi ibn Məhəmməd ibn İsmail ibn Yusif at-Talalı artıq yazib qurtarmışdır.

Mənəvi təlim mahiyyəti daşıyan bu nəsihətvari ifadələr, nümunəvi davranış kimi ictimaiyyəti eqoizm və onun fəsaladalarına qarşı qoruyurdu. Ümumiyyətə sufi tərbiyədən olan fanilik və təvazökarlıq duyğusu insanları qürur və təkəbbür hissələrinə qarşı həmişə aşıq olmağa saslayırdı. Böyüklik və qüdrət sahibi kimi yalnız Allahu tanıyar, öz acizliklərini unutmazdilar. Bir digər nümunə:

الحمد لله الذي وفّقني لاتمام هذه النسخة الشريفة. اللهم وفقني لاتمام سائر النسخ كما وفّقني هذه يا رب العالمين
أمين. فرغ القتير رسول بن محمود الإليسي من تحرير القرآن الضبابية ...

Bu möhtəşəm nüsxəni tamamlamağı bizə müvəffəq qılan Allaha həmd olsun. Ey Allahum! Ya Rabbəl-Aləmin, buna bizi müvəffəq qıl-dığım kimi digər nüsxələrin tamamlanmasına da bizi müvəffəq qıl! Allahın fəqir bəndəsi Rəsul ibn Mahmud al-İləsuvi, al-Fəvaidüz-Ziyaiyyə kitabının köçürülməsini qurtardı.

Digər bir ünsür isə sufizm ənənəsinin ideal qardaşlıq nümunəsidir. Həmin prinsip mürsiddən tutmuş aşağıya doğru ideal bir nizamla həyata keçirilirdi. Dünyalıqları atıb qəlbini ilahının nuru ilə işıqlandıran dərvişlər çox vaxt təriqət ideyalarının təbliği ilə məşğul olarkən ilahi eşq müqabilində hər şeyindən keçir, bu ülvi yolun yolçuları ilə six ənsiyyət və vəhdət yaradırdılar.

Sufizm təlimində ən uca amadəb-əxlaq sahibi, kamil insan yetişdirmək, insan tərbiyələndirməkdir. Bu təlimdə insanı

insan edən ünsür ədəbli olmaqdır və ən kamil insan, özünü ədəbə bəzəyəndir. Ona görə də sufi təlimdə təliblərə bu məyarı bir düstur kimi aşlayan ifadələr çıxdır. Bunlardan biri Suvagilli¹ İsmail Əfəndinin aşağıdakı misralarıdır:

ازين الأشياء في الدنيا ذهبت
و أجمل الإنسان من فيه الأدب

Əşyanın ən zinətlisi dünyada qızıldır,
İnsan da odur ki, ədəb ona gözəl tacdır.

I. Azərbaycan Qafqazın mənəvi hamisidir

Azərbaycanda təsəvvüfun tarixinə dair mənbələrdə təsəvvüf hərəkatının X əsrənə başlığı, XI- XII əsrlər isə digər müsəlman xalqlarda olduğu kimi təriqətlər dövrünün başlangıcı və bu müəssisələrin təşkilatlandığı dövr kimi qeyd edilir. Ancaq demək olar ki, Azərbaycanda sufizm və təsəvvüfun tarixi mərkəzi Şirvan olmaqla İslamın buraya gəldiyi dövra təsadüf edir. Tədqiqatçılara görə sufizm həyat tərzı və düşüncəsi bölgə insanının mənəviyyat fəlsəfəsi ilə bir-birinə uyğun gəldiyi, bəzən də eynilik təşkil etdiyi üçün ilk dövrlərdən etibarən təsəvvüf bu bölgədə geniş yayılmışdır. Digər dastanlarda olduğu kimi "Dədə Qorqud" dastanında da xalqın bu tərz təsəvvürlərini äks etdirən mənalara rast gəlmək mümkündür ki, onlardan biri belədir:

Qara donlu dərvişlərə nəzir verdim
Ac gördüm doyurdum; yalın gördüm geyindirdim.²

Qeyd edilən dövrdən etibarən Azərbaycan bir növ təriqətlər mərkəzi halına gəlmişdir. Erkən dövrlərdə yetişən sufi

¹ Zaqatalada indidə inzibati ərazi adıdır.

² Nizami Cəfərov, *Türk xalqları adabiyəti, Kitab-i Dədə Qorqud*, Bakı 2006, s. 213.

alımlar nəinki, Qafqaz, bəzən də bütün İslam coğrafiyasına tasir edəcək əsərlər meydana gətirmiş, təsəvvüfi irsin təmələrini təşkil edən fikri təməyüllərini bir töhfə olaraq təqdim etmişlər.

Hələ hicri beşinci əsrə yaşımış Dərbəndli sufi alım Məhəmməd ibn Musa (Şimali Qafqazda bu irfan məktəbinin banisi hesab edilir. Onun qələmə alındığı "Reyhənul-haqqaiq və bostanud-dəqaq" adlı əsəri təsəvvüf elmi və müridizm əsaslarından bahs edən ilk əsər olmuş, uzun müddət bölgə insanı tərəfindən oxunmuşdur.¹ Bu, eyni zamanda Qafqazda belə bir mühitin artıq mövcud olduğunu göstərir. Əsər qısa bir müddətdə Qafqazda məşhurlaşmış və digər İslam ölkələrinə qədər gedib çıxmışdır. Bu əsər, hətta Əbu Hamid Qəzzalinin "Nizamiyyə" mədrəsələrində də tədris edilmişdir.² Bu da göstərir ki, müridizm Qafqaz üçün yeni bir şey deyil, daha dərin köklərə malik doqquz əsrlik bir ənənənəyə sahib olmuşdur.³

Şirvan, daha erkən dönenlərdə İslam dininin tam manası ilə təşəkkül tapıldığı dini mərkəzlərdən biri olmuşdur. Məlumdur ki, bugünkü adı ilə "Şamaxı Cümə Məscidi" 743-cü ildə tikilmişdir. Hələ elmi dairələrdə məlum olmayan tədqiqatlara görə bu ibadət ocağı vəqf edilmiş torpaq ərazisində inşa edilmişdir. Həqiqət budur ki, vəqf müəssisələrinin formalması islam mədəniyyətinin axırıcı piramida həlqələrdən hesab edilir. Bu baxımdan Şirvan Qafqaz üçün hər sahədə ilkin tacribə mərkəzidir. Təsəvvüf sahəsində olduğu kimi dini elm-

¹ Əsərin hicri 743-cü ildə (miladi 1342) yazılmış nüsxələri indiki dövrdə qədər gəlib çatmışdır.

² Bax: <http://wadod.org/vb/showthread.php?p=17186> (09/04/2014)

³ Hicri 492-ci ildə (miladi 1099) hayatından qeyd edilən Məhəmməd ibn Musa, öztü Dərbəndli sufi alım olub, təhsilini Bağdadda almışdır. Əsl adı, Əbu Bakır ibn al-Farac olan Məhəmməd ibn Musa indiki Dağıstan bölgəsində təsəvvüf sahəsində ilk əsər qələmə alan sufi alım kimi tanınır. (Bax: Ali Kayayev, *Təracimicilik - ulemayı-Dağistan*, Ankara 2012, s. 118.)

lərin inkişafında və digər sahələrdə də qabaqcıl nümunələr göstərmişdir. Belə ki, məntiq sahəsində ilk və ən böyük alimlər Numan ibn Şeyx Səid əş-Şirvani¹ və Mövlana Məhəmməd Əmin ibn Sadrul-İmam əş-Şirvaninin² əsərləri Qafqazın əksər mədrəsələrində tədris edilmiş, bu sahədə elm əhlilinin yetişməsinə səbəb olmuşdur. Təbiidir ki, onları yetiştirdən mühitin zəminini də xoşməramlı islam arayışı olan sufizm təşkil edirdi. Bir irfan təlimi kimi sufizm ideyaları bu coğrafiyada güclü məktəb kimi hayatı hər sahəsinə nüfuz edir, dərin təsir dairəsi təşəkkül edirdi. Bu potensiala görədir ki, Kraçkovski belə qeyd edir: "İslam mədəniyyəti Qafqazda özünəməxsus nümunə kimi çıxış etmişdir."³

Təsəvvüf məktəbləri içərisində ümumiyyətlə işraqılık, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik və xəlvətiliyin qolları olan rövşənilik və gülşənilik təriqətləri Azərbaycanda doğulmuş və bunların bir çoxu buradan bütün İslam aləminə yayılmışdır. Yəsəvilik və nəqsibəndilik kimi təriqətlər də Azərbaycanda geniş yayılmışdır. Bu təriqətlər arasında xəlvətilik və nəqsibəndiliyin xüsusi yeri qeyd edilmişdir ki, bu gün də yaşıyan təriqət olaraq xəlvətilik İslam coğrafiyasının əksər hissəsinə geniş yayılmışdır. Azərbaycana XV və XIX əsrлarda gələn nəqsibəndilik isə xüsusilə də XIX əsrдə bütün Qafqaza qismən isə Anadoluya məhz Azərbaycandan yayılmışdır.

¹ Məntiq elminin tədrisində XIII əsr filosof-alim Əsiruddin Əbhərinin (d. 663/1265) "İsaqoci"si və ona yazılış şəhrlər və həsiyələri ən çox istifadə edilən əsərlər olmuşdur. Eyni zamanda bölgədə yerli əsəriyyətdən istifadə edildimişdir ki, Numan ibn Şeyx Səid əş-Şirvani İsaqoci şərhində "حاشية على شرح اساقوچي" / "Həsiyətədən əş-Şirvani İsaqoci" adı ilə həsiyə kitabı yazmışdır. Bax: Zaqtalata Tarix Diyarşunaslıq Müzeyi (3KM KII) – 240.

² Mövlana Məhəmməd Əmin ibn Sadrul-İmam əş-Şirvaninin yazdığı "Cihadul-vahdə" əsəridir. Dövrün əhəmiyyət kəsb edən qiymətli adabiyat olması baxımından talabələr belə onun üzünü köçürürkər bir-birinə hədiyyə kitab kimi bağışlaşmışlar. Bax: Zaqtalata Tarix Diyarşunaslıq Müzeyi (3KM KII) – 6569.

³ İ. Yu. Kraçkovskiy, Sочинения, c. 571-616, t. 6, M. L. 1960.

Azərbaycan təsəvvüf tarixində yeni bir dövr hesab edilən bu əsrda məlumdur ki, İsmayıllı Siracəddin Şirvani Kürdəmri (ö. 1782-1848) ilə tanınan Nəqş-i-Xalidi təsəvvüf yolu XIX əsrin əvvəllərində başlayaraq Cənubi Qafqazın böyük bir hissəsinə yayılmış, Çar Rusiyasının xristiyanlaşdırma siyasetinə və xüsusen də onların şie-sünni qarşidurması planlarına engel olmuşdur.¹

A. Qayayev (ö. 1943), A. A. Moqamedov, Z. Alievic və sair Dağıstanlı tədqiqatçılar bu dövrlərin bioqrafik xronologiyasını sadalayarkən maarifçilik hərəkatının məhz Azərbaycandan (Şirvandən və Cardan) Dağıstana doğru sürətlə yayıldığını irəli sürürlər² ki, Şirvandən şaxələnən təriqət qolları Xas Məhəmməd Şirvani ilə Dağıstana, Həmzə Nigari ilə (1805/1885) Qarabağa, Hacı Yəhya Bəy Qutqaşenli ilə Car-Balakən bölgəsinə yayılmışdır.

Məlumdur ki, Alazan dərəsi tarixən bir sivilizasiya mərkəzi kimi tanınmış, İslam mədəniyyətinin ətrafına yayılmışında, xüsusilə də elm və təhsil sahəsində müümən mərkəzlərdən biri olmuşdur. Dərədə yerləşən ən böyük mərkəzlərdən biri olan Qoloda mədrəsəsi bunun əyani sübutudur. XVII əsrə (1640) Qolodəli Molla Məhəmmədin mədrəsəsi bir elm mərkəzi kimi

¹ Daha geniş bax: Əhməd Niyazov, "Azərbaycanın şimal-gərəb bölgəsi -Alazan-Həftərən- sufi hayatında Əhl-i-Beyt sevgisi" Azərbaycan və Əhl-i-Beyt İrsi, Bakı, 2013, s 270.

² Bax: A. Kayayev / Z. Alievic, eyni əsərlər eyni yerlər; A. A. Məgomedov, История распространения Суфизма в Дагестане, (Суфизм как фактор сохранения мира и стабильности, Махачкала 2005), s 76; XIX əsrdə galincə bunun əksi istiqamətində bəzi istisnala da rast gəlmək mümkündür. Bayannamələrdə Dağıstanın bəzi mədrəsələrində -xüsusən üzü köçürülen kitablarla- şərqə doğru yayıldığını görmək olar. Kura mahalında Cinqlı İsa Əfəndinin mədrəsəsində yazılış kitabların Zaqtalata-nın Qimir mədrəsəsinə göndərilməsi bunun bir misalıdır. 1834-cü ilədə yazılmış məşhur Hənəfi fitva kitabı "əl-Xülasə" əlyazması həmin kitablarдан biridir.

fəaliyyət göstərmiş, mədrəsə təhsil vəsaitinin Zaqataladan Dağıstanaya yayılmasında böyük rol oynamışdır. "Təracim" müəllifi Əli Əfəndinin qeyd etdiyinə görə, Qoloda, Azərbaycan elmi dövriyyəsini Dağıstanaya ötürərək burada mədrəsələrin intibah və tərəqqisinə kömək etmişdir.¹ O dövri aid yazılı mənbələrdən aydın olur ki, bölgə elmi cəhətdən qonşu mərkəzlərdən daha yüksək səviyyədə olmuşdur.² Bu gün diqqəti cəlb edən şeydir ki, bölgə özünə xas epiqrafik nümunələri, daş kitabələri, xəttatlıq və sair kimi yazı sənəti ilə də seçilmişdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, qonşu bölgələrdən galorək bu tədris ocaqlarında təhsilini başa vurub yetişən üləma az deyildi. Qaziqumuqlu Əyyub Əfəndi, Qılalı Əli Əfəndi, Gunibli Mahad Əfəndi, Şamqodalı İsa Əfəndi, Şəmsəddin Əfəndi kimi bir çox Dağıstanlı uləma təhsil üçün Qoloda (qədim Car), Qarabağ, Şəki və Azərbaycanın digər şəhərlərdən fəaliyyətdə olan mədrəsələrə gəlmiş bölgə alımlarından dərs alaraq öz vətənlərinə qayıtmışlar.³

¹ Ali Kayayev, *Teracim-i ulemai-Dağıstan*, s 136.

(Голода был главным очагом распространения ислама, арабской письменности и мусульманской культуры не только в Алазанской долине. В целом связь дагестанских ученых с джаро-белоканскими существовала не только в XVII-XIX вв., но и до первой четверти XX в.) Qoloda, İslamin, ərəb yazısının və müsəlman mədəniyyətinin Alazan vadisi xaricində də yayılmasında mühüm rol oynayan mərkəz olmuşdur. Əsasən Car-Balakənə Dağıstanarasındaki bu maarifçilik hərəkatı təkcə XVII-XIX asrlarda yox, XX əsrin birinci rübüna qədər davam etmişdir. (Халавет Захид Алиевич. Этнополитическая и культурно-религиозная история дагестаноязычных народов Алазанской долины в XV-XIX веках. Махачкала 2012, s 86; Həmçinin bax: www.maarulal.ru (15 XII-2013.))

² Qolodadan ətrafı yeddi mərkəzə yaxılmış Xalil bayır məktubu badii cəhəti, ülkübu və tərtibatı ilə bunun nümunəvi misalıdır. (Bax: Zaqatala Tarix Diyarşunaslıq Muzeyi (3KM Kİ) -0050.)

³ Qarabağ mədrəsələrinə üz tutan Dağıstanlı ullaşa daha çox fars və türk dilini mükməmməl öyrənmək üçün galirdilar. (Kayayev, e.a.ə., s 116-118-126.)

XIX əsr Qanıq-Həftəran dərəsindəki elmi dirçəlişin başlanğıcı məhz Qarabağ mədrəsələri ilə olmuşdur. Bu dövrlərdə Dağıstanın maariflənməsində Qarabağ və Car mədrəsələrinin xüsusi rolü var idi. Məsələn, məntiq sahəsində Qarabağlı alim Mövlana Məhəmməd Əmin ibn Sadrul-İmam əs-Sirvaninin yazdığı "Cihətul-vahdə" əsəri Qarabağdan Dağıstanaya qədər hər bir mədrəsədə istisnasız oxudulmuşdur. Əsər, məntiq fənni ədəbiyyatı içərisində "Molla agli" adı ilə məşhurlaşmışdır. Məhəmməd Əfəndinin "Cihətul-vahdə" əsəri əslində məntiq elmi ilə məşğul olmuş alımların dərin elmi müzakirələrinə səbəb olmuş, haqqında şərhər qələmə almışlar. Bu əsər Dağıstanda məntiq sahəsində böyük alımların yetişməsinə səbəb olmuş, bölgənin ilk məntiqçi alımlarından Qurban Əli Axalçı olmuş, eyni zamanda Suqraklı alim Mehdi Məhəmməd bu sahədə "Təmhidul-ulum" adlı müstəqil əsər ərzəyə gətirmiştir.

Demək olar ki, artıq XIX əsrə mədrəsələr özünün zirvə dövrünü yaşayırırdı. Çünkü bu dövrdə bölgədə maarifçiliyin inkişafı üçün təkan verici hadisələr meydana gəlmişdir. Yuxarıda da qeyd edildiyi kimi, bunun an böyük səbəbi sufizm principlarına xidmət edən "elm tələb etmək hər bir müsəlmana vacibdir" təliminin hakim mövqə tutmasıdır. Bu da mədrəsələrin sayının artmasına və təhsilin güclənməsinə səbəb oldu. Elm və təhsilə göstərilən bu təvəccöh mədrəsə xaricində də geniş vüsət tapmışdı. Belə ki, artıq, xalq onların başa düşə biləcəyi kitablar tələb edirdi. Ona görə də üləma tərəfindən tərcümə fəaliyyətləri ilə yanaşı, ərəb və fars dillərini öyrədən lüğətlər¹ tərtib edilir, bölgə insanının istifadəsinə uyğun türk dilində kitablar qələmə alınır, bunlar da Qafqazın digər

¹ Fars dilinə aid tərtib edilmiş lüğət üçün, Bax: Zaqatala Tarix Diyarşunaslıq Muzeyi (3KM Kİ) - 6620

bölgələrinə əlyazmalar şəklində yayılırdı. Əbdüssalam oğlu Məhəmməd Məskurinin "Zübdətül-İslam" əsəri sifir belə bir ehtiyacın nəticəsi olaraq yazılmış əsərdir. Müəllif giriş sözü olaraq qeyd edərək yazır:

"Bəzi dostlarım və din qardaşlarım bəndən iltimas etdilər ki, arəb lüğətinə qüdrətimiz yoxdur. Türki lafzla gərəkdir ki, bizim üçün bir müxtəsər cəm edəsin. Dini İslamin üsulu və füruu, fərzərin, sünnetlərin, ədəblərin və bunlara oxşayan məsələləri bəyan edib bildirəm. Ban daxi onların iltimasın qəbulu vəqə qıldıqdan sonra Türki lafzi ilə bu risaləni cəm etdim..."¹

Həmçinin Dibir Qadı adı ilə tanınmış Xunzaxlı Məhəmməd Şəfi Azərbaycan mədrəsələrində türk və fars dillərini öyrəndikdən sonra² bu iki dilin təlim və tədrisini asanlaşdırın bir lüğət kitabı hazırladı. Əsərin tərtib və üslubu hər iki dilin öyrənilməsinə imkan verdiyi üçün 365 səhifədən ibarət olan bu kitaba "Camiul-lüğətəyn li-təlimil-əxəveyn" adını verdi. Məlum olur ki, əsər, müəllifin İran və Turan coğrafiyasına bir çox səyahətdən sonra ərsəyə gəlmişdir. Kitabın "İki qardaşın öyrənməsi üçün cəm edilmiş iki lüğət" mənasını verən adı diqqəti cəlb edir. Bu, əcdadlarımızın hər fürsətdə İslam qardaşlığını ön planda tutan, bağları tarixdə hörülmiş din anlayışını göstərir. Əsər sayəsində XVIII əsrin ikinci yarısından

¹ Müəllifin şəfi məzəbəndə xülasa şəklində hazırladığı bu əsəri Qafqazda türk dilində yazılmış elmihal mahiyyətində ilk kitab hesab etmək olar. Bir çox yerdə kitabın müxtəlif əlyazma nüsxələrinə rast gəlmək mümkündür. Əsərin 1911-ci ildə Timurxan Şura mətbəəsində çap edilməsi (Bax: 3KM KII – 6590.) bölgədə kitabə olan tələbatdan irali gəldiyini göstərir. Kitabə dairən on 1970-ci ildə Yengiyani İbrahim Xalıl Əfəndizadə tarafından qələmə alınmış əlyazma nüsxəsi erkən dövrə qədər bölgə əsərinin al kitabi kimi istifadə edildiyindən xəbər verir. (Bax: Zaqatala Tarix Diyarşurası Müzeyi (3KM KII) – 6685)

² Dibir Qadı İran və Türkiyəyə də səyahətlər edərək türk və fars dili sahəsində təhsilini təkmilləşdirdiyi qeyd edilir. (Bax: Qayayev, e.a.ə., s 63.)

sonra bölgə mədrəsələrində bu iki dilin təhsili, eyni zamanda bu dillərdə olan ədəbiyyatın da istifadəsinə imkan verdi³.

II. "Dinc müqavimət" təliminin ilk təcrübəsi

Məlumdur ki, sufi zikir məclisləri sufi dərvizlərə məxsus olub, həlqələr halında şeyxin müşayiəti ilə yerinə yetirilirdi. Bunlar, bölgədə sufizm hərəkatının nüvəsini təşkil edən zikrism (zikrçilik) axınıni meydana gətirirdi. Qunta Hacının zikrism hərəkatı belə bir təşkilatlanma idi. 1860-cı illərdə təriqət Şimali Qafqazda geniş vüsət almış bir təriqət qolu olmuşdur. Zaqtala dairəsinin yerli əhalisi bunu "cazba" adlandırdı. Qunta Hacı əlli min müridinə "Silah gəzdirməyin! Öldürməyin!" göstərişi ilə "dinc müqavimət hərəkatı" irəli sürərək Çar Rusiyasına qarşı hələ o vaxt demokratiya dərsi verirdi. Bu konfessiya məlum olur ki, Mahatma Qandinin Avropada məşhurlaşan "dinc müqavimət" aksiyası ideyasından daha əvvəlk təcrübəsi olaraq məhz bölgəmizdə yaşanmışdır. Bu sufizm hərəkatının fəlsəfəsindən bəziləri belə idi; "Səvəşdən uzaq durun, ağar düşmən sizin inancınız və namusuunu toxunmayıbsa heç bir silaha əl uzatmayın. Sizin silahınız, ağıl, sabır və doğruluq olsun. Bu gücün qarşısında heç bir düşmən tab gətirə bilməz. Tez və ya gec düşmən özünün xətasını anlayacaqdır. Heç bir zaman, heç bir güc sizi üstələyə bilməz və sizi inandığınız doğru yolunuzdan, təriqət yoluñdan ayıra bilməz."

Cəçenistanda təməli qoyulsada bu hərəkat Zaqtala dairəsində Zəngi Əfəndi, Burca Əli Əfəndilərlərə ən yüksək səviyyədə həyata keçmiş bir ideoloji əsasa çevrilmişdi. Ona görə də bu hərəkat özü 1863-cü il məşhur üzyanlarının zəminini təşkil edərək bölgədə Çar Rusiyasının kilsələr tikmə, xristian-

³ Bu kimi lüğət çalışmalarını Qafqazda yaşayan digər dillərin mənşələri arasında da davam etmişdir. Belə ki, arəb dilinin anlaşılmasına asanlıq verən ədəbiyyat ulama tarafından hazırlanır və nüsxələri əlyazmalar şəklində çoxaldır. Zeyd Əfəndinin (6. 1882) arəbcə-lakta lüğəti buna misaldır ki, o, hazırladığı bu əsərinin Yaqutul-Miqat⁴ adını vermişdir.

laşdırma və tabeçilik siyasetinə birbaşa zərbə endirmiş və çar hökumətinin, özünün mənfur siyasetindən el çəkməsinə səbab olmuşdur. Ümumiyyətlə zikrızm, bölgədə ictimai təbəqə arasında müxtəlif formalarda təzahür edərək yad ünsürlərə qarşı xalq arasında güclü bir birləşmə nümayiş etdirmiş, xalqın sarsılmaz vəhdətini meydana gətirə bilməsidır.

Nəticə olaraq əgər bölgədə islam, xüsusən də sufizm faktoru olmasađı bölgənin taleyi heç də bugünkü kimi olmayıacaqdı. Rus tarixçisi R. A. Fadeyev etiraf mahiyətində bölgə əhalisinin xristianlaşdırılmasından yazarkən buna ən yaxın görünən ingloy xalqını öz tərəflərinə çəkə bilmədikləri haqqında “*buna müvəffəq olsayıdıq*” deyə heyfənlərək belə yazırıdı:

“Zaqatala ərazisində elə bir element var ki, əgər buna (onları xristianlaşdırmağa) müvəffəq olsayıdıq, çıxdan onu öz tərəfimizə çəkə bilərdik. Yüz ildən də az bir vaxtda islamı qəbul etmiş ingloy-gürçülər hazırda da gürcüçə danışırlar. Bu təyfanın xristianlıqla qaytması üçün hələ knyaz Vorontsovun dövründən cəhdər edilmişdir.”¹

III. “Kəhf cübü” ənənəsi

Azərbaycanın şimal-qərb bölgəsində xüsusiilə də Car-Balakəndə “*Kəhf cübü*” ənənəsi təkcə Qafqazda yox, həm də İslam aləmində bölgəyə məxsus, bu gün də davam edən bir adətdir. Bu ənənə, Qurani-Kərimdən Kəhf surəsini² müstəqil cüzlər şəklində yazma adətidir ki, müəyyən vaxtlarda ibadət niyyəti ilə oxunur.

¹ R.A. Fadeyev, *Сочинения*, Sankt-Peterburg, 2005 s. 177; Soltanov, e.a.e., s 182-dən nəqlən.

² Qurani-Kərimin 18-ci surəsi əl-Kəhf (Mağara) surəsi (Makkədə nazil olmuşdur. 110 ayadır) Surə ehtiva etdiyi mövzulardan biri olan Əshab-i Kəhf hadisəsi səbəbiylə Kəhf (mağara) adı ilə adlandırılmışdır. Bu sura Əshab-i Kəhf, Hz. Musa (ə.s.) ilə Hz. Xızır (ə.s.), Hz. Zülqarney (ə.s.) hadisələrindən nisbatan geniş bahs edir. Ayrıca Hz. Adam ilə İblis hadisəsi, burda qeyd edilir. Surə əsas etibarıyla imanı tamallandırırək, iman edənləri ruhlandıır, onları gözlayan zafer və mütəkəf imanı tamallandırırək, iman edənləri ruhlandıır, onları gözlayan zafer və mütəkəf atdan xəbər verir, kafirləri isə yaxında gözlayan acınacaqlı aqibətlərini bildirməklə təhdid edir.

Bu adətin dini cəhəti odur ki, Cümə günləri Qurani-Kərimdən Kəhf surəsini oxumaq müsəlman aləmində keçmişdən bu günü davam edən müstəhəb əməllərdən biridir. Ancaq bunun yuxarıda qeyd edilən cüzlər şəklində tərtibi bölgəyə xas gözəl bir ənənədir. Bunun səbəbi həmin surənin oxunmasına dair Həzərət Peyğəmbər əleyhissalamdan rəvayət edilən xüsusi hədisi-şəriflərdir. Hədislərin bir qismi surənin ilk ayələrinin, bəziləri isə son ayələrinin³ oxunmasının fəziləti ilə əlaqədarıdır. Əbu Dərda (r.a) Həzərət Peyğəmbər əleyhissalamın belə dediyini rəvayət edir: “*Kim Kəhf surəsinin əvvəlindən on aya əzbərləyərsə, Dəccalın fitnəsindən qorunur.*”⁴ Başqa bir hədisədə Peyğəmbər əleyhissalam belə buyurur: “*Cümə gecəsi Kəhf surəsini oxuyan qiyamatda yerdən göyə gədər bir nurla aydınlanar. İki cüma arasında işlədiyi kiçik günlərə bağışlanar.*”⁵ Eyni zamanda bu surənin bəzi böülümlərini oxuyan yaxud əzbərləyənlər üçün bunun qiyamat günü bir nur olacağı da qeyd edilmişdir.⁶

Hədisi-şəriflərə görə xüsusiilə Şafei məzhəbində Cümə günündə Kəhf oxumaq məndub (müstəhəb) əməllərdən hesab edilmişdir.⁷ Ancaq rəvayatlardan məlum olur ki, surənin oxunması təkcə dua və savab niyyəti ilə yox, həm də dünyəvi məqsədlə, yəni zəmanətin şərindən və bəlasından qorunmaq üçün də oxunmuşdur. Çünki hədisi-şərifdə Peyğəmbər əleyhissalam müsəlmanlara axır zamanın böyük fitnəsindən olan Dəccaldan qorunma yollarından birini göstərir. Bu yol da eyni

¹ Əhməd ibn Hənbəl, *Müsnəd*, VI/446.

² Müsəlüm, Misafirün, 257. Bununla bağlı digər bir hədisə deyilir: Peyğəmbər əleyhissalam buyurdu: “*Ha! kim Kəhf surəsinin başından üç aya oxuyarsa Dəccalın fitnəsindən qorunmuş olar.*” (Tirmizi, Qur'anın Fəzilətləri, 5)

³ Beyhəqi, *Sünan*, 3/249.

⁴ Suyuti, *Durrul-Mansur*, v 354/359.

⁵ M. Keskin, *Büyük Şafii İlmihali*, s. 198/212.

zamanda dua yoludur. Dəhşatlı bir fitnədən Allaha sığınma yoludur. Allahın himayəsini və qorumasını tələb etməkdir¹.

Hədisi-şərifə görə xüsusən də cümə günləri tilavət etməklə, əzberini oxumaqla bu ibadətlər yerinə yetirilmişdir. Şafei məzhəbindən cümlənin müstəhəb hökmərindən olması səbəbilə bu məzhəbin yaşandığı hər yerdə buna daha çox riayət edilmiş, hətta cümə axşamı gecələrindən-adna axşamlarında başlayaraq müsəlmənlar evlərində ailəvi zikr məclisləri təşkil edərək, bu surənin oxunmasına xüsusi diqqət yetirmişlər.

Bu bölgə üçün məhz Kəhf surəsinin daha çox oxunması bölgədə tüğyan etmiş rus zülmüne qarşı hərəkatın və mübarizənin, ham də dua və niyazlarla Allahdan mədət ummanın simvoluna çevrilmişdi. Çar Rusiyası ilə golən fitnə-fəsad və zülmə qarşı Kəhf surəsi (duası) ilə mədət umulmuşdur. Buna görə o dövr üçün ən böyük bəla hesab edilən Çar Rusiyasının zorakılıq, zülm və amansızlığı dəccalın zülmü hesab edilmiş, o dövr adəbiyyatında da bu, müxtəlif ifadə və üslublarda eks etdirilmişdir.² Qandaxlı³ Almazxan tərəfindən yazılaraq Qandax məscidinə vəqf edilən Kəhf cüzünün dua tərtibatı bu məzmunda yazılmışdır;

فَلَقَدْ وَقَتَ الْمَازِرَخَانَ سَاكِنَا فَقْذَاخِيْ وَ مَذْهَا شَافِعِيْ، هَذِهِ السُّورَةُ الْمُكَرَّفَةُ الْمُوْسَمَةُ بِسُورَةِ
الْكَهْفِ الَّتِي تَبَّأْلَ قَارُونَ وَهَا فِي إِلَيْمِ الْجَمْعِ وَلِيَالِهَا وَ سَاعَتِ الْأَوَانِ وَ الْأَحَيَاءِ، وَ بِعَصْمِ مِنَ النَّجَالِ وَ
فَقْتِهِ، لِمَسْجِدِ جَامِعِ قَنْدَاجِ، اسْكِنَهَا الرَّحْمَنُ بِحَبْوَبِ الْجَنَانِ مَعَ الْحَوْرِ وَ الْقَلْمَانِ بِالنَّبِيِّ وَ اللَّهِ الْكَرِيمِ وَ
اَصْحَابِيِّ الْعَطَامِ طَلَمَعًا لِمَرْضَاتِ اللَّهِ الْكَرِيمِ وَ خَوْفًا مِنْ عَاقِبَةِ الْأَئِمَّةِ لِيُومٍ لَا يَنْتَعِ فِيهِ مَالٌ وَ لَا يَنْتَعِ إِلَّا
مِنْ أَنْبَىِ اللَّهِ تَبَّأْلَ سَلَمَ، وَقَدْ صَحِحَّا بِحِثَّ لَا يَبْاعُ وَ لَا يَوْبَهُ وَ لَا يَرْبَنْ فَقْنَ بَذَلَهُ ...

¹ Surənin məzmunu və hikmətləri haqqında alımlar müstəqil asrlar qələmə almışdır. Onlardan, Məhəmməd Qalqayılinin, "əl-Həndəsəl-İlahiya fi Təfsiri Suratil-Kəhf", Şəmsəddin Sivasinin "Nəqđul-Xatir fi Təfsiri Suratil-Kəhf", Kamalpaşaزادənin "Təfsiri Suratil-Kəhf", Məhəmməd Yatılinin "Kəhf surasında anlatılan hadisələrin tarixi, ədəbi, elmi və dini təhlili" və sair müstəqil təfsirləri misal göstərmək olar.

² Baqini, e.a.o., s. 463.

³ Zaqatala inzibati ərazisi

"Şafei məzhəbindən olan Qandax sakini Almazxan, bu Kəhf surəsinə Qandax məscidinə vəqf etmişdir. O surə ki, oxuyana məhsər günündə gecəli-gündüzlü və digər an və zamanlarda bir örtüdür. Dəccal və onun fitnəsindən qoruyandır. Rahman, oxuyanları Nəbi ilə, onun ailəsi və əshabi ilə huri və qılmanınlarla birlikdə cənnətə qoysun. Allahın rızasını ümidi edir, əlim olan əzabından qorxaraq, Allaha ancaq təmiz bir qəlb ilə gələnin xilas olacağı, övlad və mal-dövlətin fayda verməyəcəyi o gün üçün şəriət qaydaları əsasında vəqf edirəm. Satılı bilməz, hədiyyə edilməz və rəhin qoyulmaz. Kim onu dəyişdirərsə..."¹

Bu adət ənənəvəyə əvvilərək geniş yayılmışdı. Onların hər birinin yazılıraq məscid və hücrələrə həm hədiyyə, həm də vəqf edildiyinin şahidi oluruq.² Hər bir kəhfi-şərifin son səhifəsində nəticəyi-kəlam olaraq onun katibi, tarixi və sair məlumatlar qeyd edilir, adətən ya hədiyyə, ya da bir məscidə vəqf edilirdi.

Quranı-Kərimdən köçürülmüş bu müstəqil nüsxələr (**Kəhf** cüzləri) məscid və evlərdə tilavət etmiş, əzberlənmişdir. Bəzən əlyazma Quranlarda məhz bu suraya xüsusi fikir verilməsi, surəyə aid yerlərin təzhib üsulu ilə bəzədilməsi surəyə verilən əhəmiyyətin göstəricisidir. Cüzlərə nəzər salsaq bunun həm xəttatlar, həm də yazı-pozu işini bacaran hər kəs tərəfindən yazılığını müşahidə etmək olar. Çünkü bu kəhfi-şəriflərin xəttindən məlum olur ki, onların yalnız bir qismi yüksək xəttatlıq nümunəsi təşkil edir. Digərləri isə mədrəsə tələbələri və xalq tərəfindən tərtib edilən cüzlərdir.

IV. Qafqazda tolerantlıq nümunələri

İslamda təsəvvüf axımları yayıldığı bölgələrdə bir digər adı ilə əxlaq hərəkatı və cərəyanı kimi təzahür etmişdir. Belə ki,

¹ Zaqatala Tarix Döyüşşünaslıq Muzeyi (3KM KII) –6684.

² Zaqatala Tarix və Diyarşünaslıq muzeyində qorunan yüzə yaxın Kəhf cüzü nümunələri var, bunun xaricində hər məscid və hücrələrdə də bunlara rast gəlmək mümkündür.

sufizm təlimləri özünün prinsipləri və asasları ilə bir tərəfdən də İslamın ümumbaşarı dəyərlərini əks etdirərək təsir dairəsini genişləndirir və təbii olaraq ünsiyyətdə olduğu toplumlarla ortaq həyat anlayışı qurur və onlarda olan münasibətlərində yüksələn dəyərləri öz əxlaqi prinsiplərinə görə təyin edirdi.

Ümumiyyətlə, Qafqazda XVIII əsrin axırlarından etibarən geniş yayılmağa başlayan Nəqşbəndiliyin Xalidiyyə qolu bir əxlaq hərəkatı kimi Şimali Azərbaycan və Dağıstan bölgəsində təmasda olduğu digər din və məzhəb mənsublarına qarşı məhz belə bir təsir içində olmuşdur.

A. Xristianlara qarşı ünsiyyətdə sülhsevərlik

Tarixən məlumdur ki, Qafqazda müsəlmanların ünsiyyətdə olduğu ən böyük qeyri-müsəlman toplum xristian icmalarıdır. Rus mənbələrində qeyd edildiyinə görə, xristianların müsəlmanlarla birlikdə yaşadığı yerlərdə müsəlmanlıq düşüncə, həyat fəlsəfəsi və elmı ilə digər toplumlara təsir etmiş, bəzən də onun mənəvi təsiri ilə xristianlar din kimi İslami seçərkən qalan həyatlarını bu dirlə davam etdirmişlər.¹

Car-Tala bölgəsində Xalidiliyin ən güclü fəaliyyət göstərdiyi XIX əsrə müsəlmanlarla xristianlar arasında qarşılıqlı

¹ Ислам практически ни в одном мусульманском анклаве Российской империи не сдал своих позиций, а, наоборот, использовал все возможности распространить свое влияние на соседнее с ним христианское население. Не случайно исследователи мусульмансства того времени в России утверждали, что народы, принявшие ислам, умерли для христианства. (Islam Rusiya İmparasisinin heç bir bölgəsində öz mövleyinini itirməmiş, əksinə öz təsirlərini qonşu xristian əhalisini göstərmək üçün bütün imkanlardan istifadə etmişdir. Təsadüf deyildir ki, o dövrün Rusiyadakı müsəlman tədqiqatçıları qeyd edirdilər ki, İslami qəbul edən xalqlar əlsə də yenidən xristianlıq qaytımırdılar.) (Тихонов, Андрей Константинович. Политика Российской империи по отношению к католикам, мусульманам, иудеям в последней четверти XVIII - начале XX в. . Санкт-Петербург, 2008, с. 8 <http://www.disscat.com/content/politika-rossiskoi-imperii-po-otnosheniyu-k-katolikam-musulmanam-iudeyam-v-poslednei-chetverti#ixzz2jnAPBKpb>.

hörmət və yardımlaşma əsasında qurulan bir sıra nümunəvi əlaqələr var ki, bunlara dair misalları aşağıdakı kimi sadalaya bilərik:

1877-ci ildə Zaqatalaya gələn ilk fransız səyahəti qadın Karla Serena buradakı müsəlman və xristianlar arasında münasibətləri özünün "Manim səyahətim" kitabında geniş əks etdirmişdir. Onun qeydlərində məlum olur ki, burada müsəlmanlar və xristianlar arasındaki münasibətlər vəhdət-sosial birlilik-zəminində qurulmuşdu. O, müsəlman təbəə içərisində yaşayan katolik polyaklara qarşı olan tolerantlığı qələmə alaraq yazdı: "Burada Məhəmmədə bağlı olanlarla ısvilər heyvətamız bir vəhdət içində yaşıyırlar".²

Rus mənbələrində qeyd olunduğuuna görə Qafqazda xristianlıq, çarlıq tərəfindən dəstəkləndiyi halda provoslav xristianlar bəzi yerlərdə Məhəmmədilərin sıralarına keçirdilər.² Həqiqətdir ki, xristian təbəənin bəzi mənsubları islam həyat tərzini mənimsayır, bu dini qəbul edir və müsəlmanlarla qaynayıb qarışıldalar. Məsələn, (Qax) Şotavarlı nəhv alimi Molla Rəcəb məhz belə bir keçmişə sahib olmuşdur. Çar çinovnikləri xristian gürcüləri müsəlmanlardan ayıraq onlardan aralı məskunlaşdırıarkən, o, buna etiraz edərək müsəlmanlarla qal-

¹ Mon voyage: souvenirs personnels. I. De La Baltique ala mer Caspienne par Mme Carla Séréná Officier D'academie. Medaillee de l'Ordre de Litteris et Artibus de Suede Membre correspondant des Societes de Geographie de Vienne et de Paris. Paris Maurice Dreyfous, Editeur. 13, Rue Du Faubourg-Montmartre, 13.<http://gallica.bnf.fr/ark:/12148/bpt6k28629p/f1.table.16/XI/2013>.

² В результате через некоторое время вновь переходили в магометанскую веру. Поэтому эффективность православной миссионерской деятельности была крайне низкой, несмотря на поддержку ее на всех уровнях государственной власти. (Nəticədə bir müdəttər keçidindən sonra yenidən Məhəmmədin dininə qayıdırular. Buna görə Provoslav missionerlərinin fəaliyyəti çox aşağı səviyyədə idi. Baxmayaraq ki, onlar dövlət səviyyəsində dəstəklənirdilər.) (Тихонов, е.а.з, с 8.)

maq istədiyini bildirmiş və mədrəsədə böyükərək elm sahibi olmuş və qalan ömrünü İslama həsr etmişdir.¹

B. Məzhəblərarası xoşgörülülük

Çar Rusiyasının xarici siyasetində Cənubi Qafqazın xristianlaşdırılması və buralarda aparılan missionerlik fəaliyyətləri² başda olmaqla din faktorundan istifadə etmək xüsusi əhəmiyyət verilən bir məsələ idi. Ancaq qeyd edilməlidir ki, Qafqaz xalqlarının din dəyişdirməsi və xristianlaşdırılması planı baş tutmadı. Çünkü bölgədə sürətlə yayılan Nəqşibəndiyyə sufi cərəyanı həm elm və irfan hərəkatı başlatmış, həm də Çar Rusiyasının amansız işğalçı qüvvələrinə qarşı mübarizə apararaq Qafqaz xalqlarının azadlıq mücadiləsinin qəhrəmanlıq dəstəsinə çevrildi.³

Bu siyasetin bir hissəsi Qafqazda məzhəb ayrı - seçkiliyi salmaq sünni-şia konflikti əsasında iş görmək idi. Çar Rusiyasının sünni-şia ədavatı salaraq, məzhəblərarası çaxnamalar meydana gətirmək və kütlələr arası qarşidurmanı öz mənəfətlərinə uyğun idarə etmək planları hər yerdə özünü bürüzə verirdi. Ancaq rusların bu üsuli-idarəsi bölgədə nəqliyyət qazana bilməməkla yanaşı, onlar arzu etdikləri konflikt ab-havası üçün də heç bir şərait qura bilmədilər. Əgər bölgədə

¹ Bu haqda şifahi məlumat Molla Rəcəbin 90 yaşlı qızı Minaya nənənin özündən edilmişdir.

² Rossiijskaya vəxshvona vlast stremilas' sotzdatat sotbennye organy upravleniya katolikami, müsulmanami və iudeyami və strane, kotorys byli by zavisimis ot rossiijskogo imperatoria. Pri etom tolko za pravoslawiem ostavaliylo право na missonerorskuyu deyatel'nost' v strane. (Rusiya hakimiyueti ölkəda katolik, müsulmanva yahudilarin üzündə nazaretinihuyata keçirmak Rusiya imperatoruna tabe olan idarəetmə orqanlarını yaratnağa çalışdı. Bu zaman ölkəde missionerfailliyyati ilə məşğulolmaq hüququalyz provaslavlaratanınmışdı) (Tikhonov, e. a. a., s 10.)

³ Rıhtım-Xəlilli, e.a.a., s 6-36.

İslam, xüsusən də, sufizm təlimləri olmasayıd bölgənin taleyi heç də bugünkü kimi olmayıcaqdı. Çünkü burada kökləşmiş sufi əsasları rusların həm xristianlaşdırma, həm də məzhəb təfriqi siyaseti üçün ən böyük maneə idi.

Məlumdur ki, rus məmurları və müəllifləri İsmayııl Şirvanı təliminin siyasi münasibətlərdə özlərinə zərərlə oldugu əsərlərində və rəsmi sənədləşmələrində sübut etməyə çalışırdılar. Onların zərərlə hesab etdikləri maddələrdən biri belə idi:

- Şiə və sünnilər arasında İslam birliyini yaratmaq.¹

Ən əsası odur ki, burada mövcud olan mədrəsələr² öz təlimlərini insan mərkəzli prinsiplər əsasında qururdular. Eyni zamanda məzhəb faktorunu da dinin əsasları daxilində eyni amala xidmət edən fərqli ictihadlar kimi öyrədirdilər. Yəni, digər dinlərdə və bəzi radikal ünsürlərin anlayışında olan fərqli din əsaslarına söykənən müxtəlif qruplar kimi yox, İslamın məzhəb ünsürünü sahabə və tabeindən gələn ibadətə ixlas yarışı anlayışına xidmət edən prinsiplər əsasında təlim edirdilər. Bu da bölgədə İslam məzhəbləri arasında hər hansı bir təzad və ixtilafa meyilli hər cür siyasetə engel idi. Belə tə-

¹ Daha geniş bax: Rıhtım-Xəlilli, e.a.a., s 89-90.

² Bölgədə milli şüru inkışaf etdirən və xarici tasirlərə qarşı mübarizənin keşiyində duran əsas faktor burada faaliyyətdə olan mədrəsələr olmuşdur. Ərəb, fars və türk dilində ənənəvi (nəqli) və rasional (əqli) elmlərin tədrisini sistemi bir səviyyədə tədris edən mədrəsələr xalqın döşincə mərkəzləri kimi faaliyyət göstərirdi. Zaqatala Diyarşunaslıq Muzeyinə məxsus "Divanul-Məmmən" əsəri bunun ən gözəl nümunəsidir. Mədrəsələrində bölgə alimlərindən dil, din və məntiq elminin necə öyrəndiyində böyük fəxrələr qeyd edən mülliəf Hüseyin Əsfəndi Kurəvi əd-Dağistani ənəmə əsəri tərtib edərək üç dildən də ustalıqla istifadə etmişdir. (Bax: Zaqatala Tarix və Diyarşunaslıq Muzeyi, Eksponat No:3KM Kİ-6568.)

Bütün bu sadalanınlar sufizm kimi güclü bir məktəbin hayatın hər sahəsində dərin təsir dairəsilə təşəkkül tapırdı. Bu elmi potensiala görədir ki, məşhur rus şərqşünas Bartold bölgə haqqında deyirdi: "Heç bir qeyri-arab ölkəsində arab dili və ədəbiyyat XX əsrin ortalarında bu cür tam canlılığını saxlamamışdır." (B. Bartold, Dagestan, Sočineniya, c. 417-418, t. 3. M. 1963.)

limlərindən biri mədrəsolurlar tələbələrə (mütalib) öyrədilən “المذهب كلها مسلمة إلى الجنة” şəhəblər hər biri cənnətə aparan yoldur” şüarı olmuşdur.¹ Bu ruhda aparılan tədris fəaliyyətləri nticəsində mütlabılər icthiad fərqlilikləri qarşısında dinin zəngin fikir dünyası ilə tanış edilir, “ümmətimin ixtilafi rəhmətdir” hadisi² ilə ruhlandırılırlar. Bunun nəticə və səbəbləridir ki, bu ruhda təsis edilən təlimlər vasitəsilə məzhəb fərqlilikləri mənəvi könül birləşklərinə çevrilirdi.

Təsəvvüf əsaslarının yayılmasından sonra vəhdət meylləri rəsmi görüşmalarda belə öz əksini tapmağa başladı. Çünkü XVIII əsrədək olan bəzi məktublar məzmun baxımından siyasi çəkışmaləri eks etdirən tərzdə olduğu açıqdır. Ancaq bölgədə sufi təlimlərin yayılmasından sonrakı dövrlərdə qələmə alınan yazılar göstərir ki, bu təlimlər və bölgəyə hakim olan prinsiplər nticəsində ədavət, kin və kürdərət ortadan qalxmış, onun yerini qarşılıqlı sevgi, bir-birinə qarşı hörmət və ehtiram hisləri almışdır. Məsələn, Qarabağ xanı İbrahim Xəlil Xanın vəkili öz oğullarına yazdığı məktubda Car camaatlığına olan yaxınlıq və səmimiyyətini aşağıdakı kimi ifadə edir:

“...Ondan sonra da sizin, ixvanlarınızdan Car camaatlığına getdiyinizi və sair eşitdik. Həmçinin, biz çox fərəh hissi ilə sevindik. Çünkü həqiqətən də onların evləri bizim evlərimiz sayılır. Onlarla bizim aramızda xeyir və şərda heç bir fərq yoxdur. Çox (mütəməin) rahat oldum ki, ixvanlarımı həmin camaatdır və həqiqi köməkçilərdir. Onlara açıq və tam etimad edin. Onlar Allahın ağ (sifət) üzü xalis bəndələridir. Şərəfli qardaşlarınızla qucaqlaşın. Əziz qətbləriniz

¹ Bax: Zaqtala Tarix Diyarşuraslıq Müzeyi 3KM Kİ-6509.

² Suyuti, *Camius-Sağır*, I/13. Hədisin zəif olduğu haqqında bəzi mülahizələr olsa da, onu dəstəkləyən bəzi sahih hədislər də vardır. Bax: Buxari, *İtisam*, 21; Müslüm, *Əqdəyi*, 15.

geniş olsun. Fikrinizə zərrə qədər gəm qüssə gəlməsin. Allah sizin və sizinlə birgə olanların muradını yerinə yetirsin. Zalim düşmənləri sizdən uzaqlaşdırınsın.”¹

Ümumiyyətlə, İslam dinindən gələn bir ənənədir ki, möminlər Quran və Sünənə müvafiq Peyğəmbər və onun ailəsinə həmişə sadıq qalmış, onlara olan hörməti həmişə Allah rızası məzmununda göstərmişdir. Bir qismi dilinin döndüyü qədər dualarla, bəziləri övladlarına qoyduğu adlarla, bəziləri şeir və qəsidiərlər onları həmişə yad etmişlər. Ancaq şimal-qərb bölgəsinin mənəvi keçmişində bəzi nümunələr də var ki, Allaha və Əhli-beytə olan hüsn təvəccöhün nadir nümunələrindəndir.

Hər şeydən əvvəl bölgədə Əhli-beyt sevgisi bir komponent kimi iki məzhəbi birləşdirən və onları daim ehtiram hissi ilə bir-birinə yaxınlaşdırıran ünsür olmuşdur. Bu sevgi seli xalqın hər təbəqəsində özünəxas üslub və formada təzahür edirdi. Söz əhlinin şeirlərində, dua əhlinin dilində və qələm əhlinin əsərlərində tərifə şayan, yiğcam ifadələrlə öz əksini tapırırdı. Hətta, idarəcilərin möhürünlərdə, üləmə və seyxlərin məktublarında belə həcm baxımından kiçik, ancaq mənə və məzmun baxımından dərin mənə və ifadələrlə öz yerini tapırırdı.

Bütün bu və ya digər səbəblərə görədir ki, burada nəqsibəndi seyxləri ruslar tərəfindən həmişə təqiblərə məruz qalmış, həbs edilmiş və ya bölgəni tərk etmək məcburiyyətində qalmışlar. İsmayıllı Siracaddın Şirvani, onun yetirməsi Seyid Mir Həmzə Nigari və bir çoxları ölkəni tərk edərək Anadoluya hicrət etmişdirlər. Görülən odur ki, sufizm prinsiplərinin bu kimi əsasları rus siyasetinin nüfuzuna imkan vermir, içtimai fəsadların qarşısını alır, cəmiyyətin bütövlüyünü bir fanus kimi qoruyurdu.

¹ Qeyd edilən məktubun aslı Bakı İslam Universiteti Zaqtala korpusunun xüsusi fondunda mühafizə edilir.

V. Qafqaza xas xəttatlıq nümunəsi - "Tala Nəsxı"

Azərbaycanın şimal-qərb ərazilərində xəttatlıq sənətinin zirvə dövrü hesab edilən XVIII-XIX əsrlərdə daş kitabələrdə və yaxud əlyazmalarda nəsx xəttinə çox rast gəlmək olur. Bu bölgədə xüsusi nəsx xətt növüne üstünlük verilmiş, hətta demək olar ki, burada həmin yazı özünəməxsus bəzi xüsusiyyətləri ilə seçilmiştir. Nəsxin digər növlərindən fərqli olaraq¹ bu yazı üslubu qalınlıq kimi özünəməxsus yönürləri ilə digər yazı nümunələrindən seçilir və məhz Car-Tala bölgəsinə xas olduğu görülür. Bölgədə Rəsul ibn Mahmud İlisuvi, Hacı Bayraməli Qımırı, Güllüklü Usta Murtaza Əli və sair xəttatlarla yanaşı, məhz Talalı xəttatlar Ramazan ibn Mehdi ət-Talalı, Məhəmməd ibn İsmail ibn Yusif ət-Talalı, Hacı İskəndər ət-Talalı və Molla Məhəmməd ibn Səfər ibn Abbas ət-Talalı və Talal Şaban Əfəndi məhz bu yazı nümunəsini nümayiş etdirmişdirler.

Yazı sənəti ilə bölgədə ən məşhur xəttat Talalı Molla Məhəmməddir. Onun adı katibi olduğu yazmalarda Molla Məhəmməd ibn Səfər ibn Abbas ət-Talalı² və ya Məhəmməd ibn Səfər ət-Talalı³ kimi qeyd edilmişdir. Mədrəsə kitablarının, alimlərin xüsusi ədəbiyyatının köçürülməsində, eyni zamanda məscid və minbər yazılarında onun xəttinə və qeydlərinə rast gəlmək mümkündür. Molla Məhəmməd təkcə Car na-

¹ Nəsx yazı xəttinin Hicaz nəsxini, İranı nəsx (neyrizi nəsx), Osman nəsxini (yaqtı və ya türk nəsxini). Bağdad nəsxini (ərəb nəsxini) kimi növləri məlumundur.

² Ömər Əfəndinin şəxsi kitabxanasına aid 1895-ci ilə yazılmış "el-Adabul-Vələdiyyə fi Elmi Münazara" əsərinin katibi kimi xəttatın adı "مَلِّا مُحَمَّدْ بْنُ صَفَرِ الْتَّالِي" adı ilə qeyd edilmişdir ki, kitabın köçürülmə tarixi isə, hicri 1313-cü il 13 zilqadə təqvimini ilə göstərilmişdir.

³ Onun 1895-ci il (hicri tarixlə 1313) köçürüldüyü "Daşkuri - Elmi Adab vəl-Münazara" kitabının katibi kimi "مَلِّا مُحَمَّدْ بْنُ صَفَرِ الْتَّالِي" adı ilə qeyd edilmişdir ki, kitab həmçinin Ömər Əfəndi kitabxanasına aiddir.

hiyəsində deyil, Dağıstanda da xəttinin gözəlliyi ilə tanınmış biri idi. Qazi Qumuqdakı müəllimi üçün göndərdiyi hədiyyə kitabını görənlər onun el yazısına heyran olmuş və mədhiyyələr söyləmişlər. Həsən Əfəndi bu gözəlliyi tərənnüm edən uzun bir qəsidiə qələmə alaraq "Divanul-Məmmənun" əsərində ona yer vermişdir. Əsərdə belə qeyd edilir:

"1321-ci ilin (1903) şəban ayında Car nahiyəsinin Tala kəndində yaşayan fəzilət sahibi Molla Məhəmməd ibn Səfərdən mənə bir kitab gəldi. O, bununla həm salam göndəmiş, həm də biza təşəkkür etmişdi. Bir vaxtlar o yanımızda qalmış və tələbəmiz olmuşdu."¹

Ərəb dilində yazılmış həmin uzun qasidəsi aşağıdakı kimidir:

حمدًا لمن خلق السماوات العلي *** و الارض رب العالمين له العلا

Uca göyləri və yeri yaradan, aləmlərin Rabbiniə həmd olsun.
Ucalıq onadır....

ثم السلام عليك يا من ارسلنا *** مكتوبه ثناء هذه المبتهى

Ey, məktubunu (kitabını) bu mübtəlaya göndərən, sənə salam olsun!

با من حوى درر العلوم و ما الي *** في جمعها جهاد و خير في تلا

Talada bu elmi almaq üçün cəhd edən, ey elm incisinin sahibi,
له درك ما نسيت منزل *** فيها عهودك بالصالح و مخالف

Sən nə möhtəşəmsən! Bu yerləri unutmadın, buralarda pis, yaxşı günlər keçirdin.

فَيَخْ بَخْ لَكَ مِنْ نَزِيلِ جَامِلًا *** فِي الْفَهْ مَا مَقِيمًا قَنْقَلًا

Əhsən sənə, ey gözəl qonaq! Yazında qafiyəli və düzgün məna var.
وَ بَخْ بَخْ لَكَ لَا عَدْتَ اَنَمَالًا *** خطط سطورا حسنه بير الملا

Əhsən sənə, ey gözəl qonaq! Allah sənin barmaqlarını var etsin!
Mollanın aydın ziyyəsi sətirləri daha da gözəlləşdirdi.

ضمنتها حبر البلاغة و انجلي *** من نفسها سحر البيان محللا

Yaziya bəlağat artırırdı, nəqşindən bəyanın şəhri aydınlaşdı.
حتى تلها الحاضرون نداولا *** و تلقوا منها السلام المرسلا

Ta ki, buradakılar onu əldən-əla ötürərək oxudular.
حدما لمن خلق السموات الطي *** و الأرض رب العالمين له العلا

Asṭurōrē Bīr Yaṣn Ṭāwūs Ḥalī *** Am Ḫatḥa Bīsawād Ḥadāq Ḥallā

Onun (kitabın) sətirləri tovuz quşunun lələkləri kimidir.

Yaxud, onun xətti göz hədəqəsinin rəngi kimi qaradır.
ام نفسها بمحقق مسك حلا *** ام ذر فيها عنبرا و قرنفل

Sanki yazısına müşkün tozunu qatmış, hilallamışdır.

Yaxud, xəttinə ənbər və qarənfil düzənmişdir...

II FƏSİL

İSLAMİ MÖTƏDİLLİYİN AZƏRBAYCAN NÜMUNƏSİ

Elmin Əliyev*

Tarixin seyri içərisində geniş əxlaqi-fəlsəfi mənə çalarları qazanan "etidal", yəni "orta yol" məfhumu klassik İslam alımları tərəfindən bir termin olaraq ifrat və təfriddən uzaq olmaq şəklində ifadə edilmişdir.² İslam mütəfəkkirlərinin insanın bütün həyatını nizamlayan prinsip olaraq qəbul etdikləri "etidal" məfhumu Qurani-Kərimin insanlardan istədiyi həyat tərzinin əsas ünsürlərindən birini təşkil edir. Çünkü son ilahi kitabın ifadə etdiyi mötədillilik anlayışı insan fitrətinə ən uyğun hayat tərzindən ibarətdir. Bu anlayışın əsas xüsusiyyəti isə ifrat və təfrifti simvolizə edən radikallıqladan çəkinmək, orta yol çərçivəsində xeyir işlərdə yarışmaqdır.

İslam inancına görə Allah tərəfindən göndərilən bütün peyğəmbərlərin əmmətləri eyni yolu, yəni mötədillilik yolu -nu izləmişdir. Mötədillilik başda peyğəmbərlər olmaqla din böyüklerinin, alimlərin, övliyaların və şəhidlərin yoludur. Şeytan bütün şərlərin təməlində məhz mötədillikdən sapma olduğunu bildiyi üçün "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdıığın üçün mən də Sənin düz yoluñun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə mane olacaq!)"³ – deyə and içmişdir.

* Dialog və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşı.

¹ İsfahani, *al-Mifradat fi qaribil-Quran*, Beyrut, 2005, s.537.

² Əraf, 7/16.

Qurani-Kərimin təlqin etdiyi bu mötədillilik anlayışı müsəlmanın gündəlik həyatını əhatə edərək onun davranışlarını yönləndirir. Məsələn, Qurani-Kərimdə kasiblara əl tutmaq və comərdlik tövsiyə olunsa da "*Həqiqətən, (malını abas yera) sağa-sola səpaləyənlər şeytanların qardaşlardır. Şeytan isə Rəbbinə qarşı nankordur!*" ayəsi ilə israf qadağan edilmişdir. Digər ayadə isə möminin israf və xəsislik arasında orta bir çizgini izlədiyi vurgulanmışdır: "*Onlar (mallarını) xərclədikdən isə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.*"¹

İslami mötədillilik anlayışı müsəlmanları ictimai işlərdə olduğu kimi ibadətlərində, hətta inanclarında da orta yol principinə görə davranışmağa sövg edir. Quran insana, nə qədər günahı olursa olsun Allahın mərhəmətindən ümidi kəsməkdən və nə qədər çox savabı, yaxşı əməli olsa belə Allahdan daima qorxaraq həyatını davam etdirməyi tövsiyə edir. Beləliklə də mənəvi-psixoloji baxımdan radikallıqlandan uzaq fərdlərdən təşəkkül edən nümunəvi mötədil cəmiyyətin inşasına çalışır: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir uummat etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhammad aleyhissalam də) sizə şahid olsun."²

Bu qədər geniş əhatə dairəsinə malik anlayışın qeyri-müsəlmanlarla münasibətlərin tənzimlənməsində rol oynamadığını iddia etmək əlbəttə ki, yersiz olacaqdır. Tanınmış İslam alimi İbn Xəldunun "İnsan təbiati etibarilə mədəni (sosial) məxluldur"³ sözləri ilə vurğuladığı kimi insan cəmiyyət içərisində yaşamağa məhkumdur. İnsan fərdlərindən mütəşəkkil cəmiyyətdəki sosial həyatın isə fərqli mədəniyyətlərdən, düşüncələrdən bəslənməsi mümkün, hətta qəçilməzdir. İlk dövrlərdən

¹ Furqan, 25/67.

² Bəqra, 2/143.

³ İbn Haldun, *el-Mukaddime*, İstanbul, 1991, c.1, s.106.

etibarən müsəlmanların bu və ya digər ölçüdə qeyri-müsəlmanlarla birlikdə yaşadıqlarını, aralarında mədəni, iqtisadi, hüquqi, hərbi və siyasi əlaqələrin mövcud olduğunu nəzəra alsaq islami mötədillik anlayışının bu konteksdə də izlərini müşahidə edə bilərik. İslami nöqtəyi-nəzərlə müsəlmanlar bu mövzuda da Qurani-Kərimin aşağıdakı buyruqlarına əsasən davranmalıdır: "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azınlıqdan (küfrdən) ayırd edildi."¹

Mötədillik ənənəsini göstərən nümunələr

Mədəniyyət anlayışı bir xalqın, cəmiyyətin həyat tərzini müəyyən edən ən mühim ünsürlərdən hesab olunur. Xalqlar özlərinəməxsus mədəniyyət anlayışlarını coğrafi faktorlardan və dini inancları ilə bütövləşmiş adət-ənənələrindən alıqları fərqli xüsusiyyətləri birləşdirirək əməla gətirirlər. Ortaya çıxan mədəniyyət şəkli həmin cəmiyyəti, xalqı digərlərindən ayıran əsas prinsip qəbul edilir. Dünyada mövcud olan mədəni müxtəliflik əslində bəşəriyyətin həyatına zənginlik, rəngarənglik qatır. Fərqli cəmiyyətlərə xas olan mücarəd mədəniyyət anlayışları özlərini müsəkkəs obyektlərdə əks etdirir.

Maddi və mənəvi mədəniyyət nümunələri baxımından dünyanın zəngin bölgələrindən hesab olunan Azərbaycan ərazisi uzun illər boyu müsəlmanlar üçün elm və mənəviyyat mərkəzlərindən biri kimi qəbul edilmişdir. Bu torpaqlarda elm-irfan dünyası və bəşəriyyət aləmi üçün dahi mütəfəkkirlər, elm və incəsənət xadimləri, mənəviyyat adamları, şair və ədiblər yetişmişdir. Bütün bunlar isə fərqli dinlərin və mədəniyyətlərin mənəvi mirasının daşıyıcısı olan xalqın mötədilik prinsipini özüna şürə etməsi ilə düz mütənasiblik təşkil

¹ Bağıra, 2/256.

etmişdir. Bu torpaqlar müsəlmanlarla yanaşı yəhudilər, xristianlar və zərdüştilər də qıcaq açmış, xalqın adət-ənənəsi, maddi-mənəvi abidələri hər üç dinin izlərini özündə müəyyən ölçüdə əks etdirmiştir.

Azərbaycan haqqında qeyd edilən bu məqamlar məzhəblərərəsə münasibətlərin tənzimlənməsində böyük rol oynamışdır. Digər ifadə ilə, Azərbaycanda tarixən mötədil din anlayışının hakim olmasına və məzhəblərərəsə münasibətlər zəminində ciddi sosial münaqışılərin baş verməməsi reallığı iki əsas faktora dayanır. Bunlardan birincisi qadim İpək Yolu üzərində yerləşən bölgənin fərqli mədəniyyətlərin, inanc və dinlərin qovuşduğu bir məkan olmasıdır. Belə ki, ölkə əhalisinin Zərdüştiliklə əlaqələri 3500 il bundan əvvələ qədər gedib çıxır. Yəhudilərin Assuriya dövründə bu bölgəyə gəldiyi, Xristianlığın, daha doğrusu Qafqaz Alban mədəniyyətinin isə milli-mənəvi ərsimizdə qalıcı izlər qoyduğu tarixi faktlərlə təsdiqlənə bilər. Nəhayət VII əsrin ortalarından etibarən bu bölgədə İslam dini yayılmağa başlamış, xalq ilk dövrlərdən etibarən İslami sürətlə qəbul etmişdir. Bütün bunlar rəngarəng düşüncə atmosferini tənəffüs edən bölgə insanında milli bir xarakter olaraq fərqli anlayış və fikirlərə qarşı mötədil münaşətin formallaşmasına gətirib çıxmışdır.

İkinci faktor isə heç şübhəsiz Əhli-beyt məfhumu ətrafında təşəkkül etmiş irfani, hikəmi düşüncənin Azərbaycanda geniş yayılmış olmasıdır. İmadəddin Nəsimi, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi klassik ədəbiyyat ustadlarını, Osmanlı elm həyatında dərin izlər buraxmış Məhəmməd Qarabağını, Anadoluda riyaziyyat, astronomiya və coğrafiya elminin qu-rucularından sayılan Fəthullah Şirvanını, mənqiq elmində və tibbdə məşhurlaşan Əfzələddin Xunacını, o cümlədən məşşai

fəlsəfənin görkəmli nümayəndələrindən sayılan Bəhmənyar ibn Mərzuban əl-Azərbaycanını, işraqi fəlsəfənin qurucular arasında yer alan Şəhabəddin Sührəverdini, Eynəlqızat Miyanاقını və bənzərlərini bu düşüncənin yetişdirdiyi mütəfəkkirlər olaraq yad etmək mümkündür.¹

Söyüdən irfanı düşüncə dini sferada da təsirli olmuş və sufi cərəyanları məhz bu anlayışdan bəslənmişdir. Mənəvi yüksəlişi ön plana çıxaran və insanları sada həyat tərzinə, vəhdət və qardaşlıq səsləyən sufilik qısa zamanda bütün islam dünyasına yayılmış və çoxlu sayıda ardıcıl tapmışdır. Xüsusilə, XIV-XV əsrlərdə yaşayıb yaratmış Seyid Yəhya Bakuvi tərəfindən inkişaf etdirilərək dünyadan müxtəlif bölgələrində müridlər qazanmış Xəlvətilik təriqəti sufi-irfanı düşüncənin Azərbaycandakı seyrini təyin etmək baxımından əsası nümunədir.²

Son dövrlərə gəldikdə, XIX əsrən etibarən Azərbaycanda Nəqşibəndilik və Qadirilik təriqətləri geniş yayılmış, Nəqşibəndilik təriqəti sayəsində institutlaşan təsəvvüf əsrin ortalarından etibarən bölgədəki siyasi, sosial və mədəni həyatın tamamlayıcı ünsürlənə çevrilmişdir.³ Bundan başqa Azərbaycanda Əhli-haqq, Şeyxilik, Zeydilik, İsmaililik, Babilik, Bəhaiilik, Süleymanlıq və Nematullahilik kimi təriqət mənsublarına rast gəlmək mümkün olmuşdur.⁴

¹ Elmin Əliyev, "Azərbaycanda irfan mütəfəkkirləri", *Azərbaycan və Əhli-beylisi*, Bakı: Elm və təhsil, 2013, s.128-130.

² Seyid Yəhya Bakuvi və xəlvətilik haqqında geniş məlumat üçün bax: Mehmet Rıhtum, *Seyid Yəhya Bakuvi*, Bakı: Elm vətəhsil, 2013.

³ Alexandre Bennigsen, C.Lemerier Quelquejay, *Sufi ve Komiser: Rusya da İslamlar Tarikatları*,çev. Osman Türe, Ankara: Akçağ Yayımları, 1988, s.77-87; Anna Zelkina, *In Quest for God and Freedom: The Sufi Response to the Russian Advance in the Norton Caucasus*, London: Hurst and Company, 2000, s.90-99.

⁴ Rəsul Hüseynli, *Azərbaycan ruhaniyyəti*, Bakı: Kür Naşriyyatı, 2002 s.176-178.

Fərqli məzhəb və təriqətlərə ev sahibliyi etsə də bölgədə bu cərəyanlar arasında ciddi sosial ixtilaflar qeydə alınmamış, Azərbaycan islami mötədillilik prinsipinin gözəl nümunəsini yaratmışdır. Bu fikri dəstəkləmək üçün bir neçə misal vermək kifayət edər. Məsələn, şəhər məsələmanlar tərəfindən məsum qəbul edilən imamların övladları üçün tikilmiş bəzi ziyarətgahlar sünni məzhəbini təmsil edən Şirvanşahlar dövründə inşa edilmişdir ki, bunlardan da ən əsası Bibiheybat kompleksindəki tikililər sayıla bilər. Burada inşa olunmuş ilk məscidin kitabəsindən məlum olur ki, məscid miladi 1281-1282-ci illərdə Şirvanşah II Fərruxzadın əmri ilə memar Mahmud ibn Səid tərəfindən tikilmişdir.¹

Digər misal olaraq 1912-1913-cü illərdə tanılmış xeyriyəçi Əjdər bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscidi göstərmək mümkündür. Memarı Zivər bəy Əhmədbəyov olan məscidin tikilmə tarixi çox məraqlıdır. Belə ki, Nabat xanım Xocabəy qızı Aşurbəyli - Rzayeva Təzəpir məscidini tikdirməyə başladıqdə qardaşı Əjdər bəy ona kömək təklif edir. Nabat xanım isə cavabında, "Əgər belə imkanınız və hünəriniz varsa, gedin, özünüz bir məscid tikdirin" - deyir və köməkdən imtina edir. Əjdər bəy Aşurbəyov da 1905-ci ildə məscid tikdirmək qərarına gəlir və indiki Götə məscidin əsası qoyulur. Deyilənlərə görə, məscidin ilk adı İttifaq olub. Əjdər bəy Aşurbəyov məscidi tikdirərən məramı belə olub ki, bura üz tutan şələr və sünnilər heç bir manə olmadan birlikdə namaz qılacaqlar. Maraqlıdır ki, bu ənənə bu günə qədər də qorunub saxlanılır. El arasında məscidin bir neçə adla çağırılmasına gəlinçə, bu da təsadüfi deyil. Günbəzinin rənginə görə, tikili Götə məscid adı ilə çağırılmış,

¹ Məşədixanım Nəmətova, *Azərbaycan pirləri*, Bakı: Azərnəşr, 1992, s.35.

Azərbaycanda ənənəvi din

Əjdər bəy rəhmətə getdikdən sonra isə məscidə onun adı verilmişdir.

Azərbaycanda məzhəblərarası ixtilafları nəzəri cəhətdən aradan qaldırmak üçün irəli sürülen təşəbbüsleri də unutma-maq lazımdır. Bunun ən bariz nümunəsi Bakı xanlarından II Mirzə Məhəmməd xanın müəllimi Molla Məhəmməd ibn Molla Nəcəfqulu Bakuyi ilə Hacı Məhəmməd Çələbi Əlici Qülhaninin birlikdə yazdıqları kitabdır. Abbasqulu Ağa Bakıxanovun atasının müəllimləri olmuş bu şəxslər haqqında yazıqlarına baxsaq hər iki şəxs öz dövrünün alimi olmuşdur.

Bakıxanovun ifadələri ilə Molla Nəcəfqulu Bakuyi: "Təlifat işləri və elni dəraca etibarılı asının mümtəz simalarından olmuşdur. Ondan bir çox gözəl əsər yadigar qalmışdır. II Mirzə Məhəmməd xanın müəllimi olmuşdur. Şeyx Bəhaaddin Məhəmməd Amilinin "Kəşkül" adlı kitabını, Fətali xan cənablarının xahişlə, o gözəl əsərə layiq bir tarzda, ərəbcədən farscaya tərcümə etmişdir. Onunla Hacı Məhəmməd Çələbi Əlici, şia və sünni məzhəblərinin birləşdirmək haqqında təhqiqat aparmışlar. Əlicanın cənabları bu xüsusda ərəbcə gözəl bir kitabça yazmışdır." Bakıxanovun öz növbəsində Əlici Qülhaninin elminи və xalq arasındaki nüfuzunu da məhd etmişdir: "Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən maşhur adamlarından olmuşdur. "Tədvini'l-Əlici" adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tartıbla izah edən bu əsəri ölkə alimləri çox bayramışlar. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin canazasını qəbiristana gətirdilər. Namaz üçün səlavət çəkildikdə canazaya hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sıradə durdular."¹

¹ A.Bakıxanov, Gülüstanı-İrəm, Bakı, 2010, s.249.

Qeyd olunan misallardan da göründüyü kimi Azərbaycanda məzhəblərarası vəhdət anlayışı islami mötədillilik prinsipləri əsasında yaşadılmış, sadəcə nəzəriyyədə deyil praktiki həyatda da təzahür etmişdir. Evinlik, ticarət, qonşuluq münasibətləri kimi sosial həyatın bütün istiqamətləri üzrə məzhəblər arasında böyük münaqışlər yaşanmamış, toy və yas məclisləri, eyni zamanda Azərbaycan xalqının dini düşüncəsində özünəməxsus yeri olan Məhərrəmlik mərasimləri hər iki məzhəb nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.

NƏTİCƏ

Nəticə etibarilə Azərbaycan xalqının tarixən sahib olduğu və yaşatdığı İslam anlayışı yuxarıda göstərilən misallardan da göründüyü kimi ifrat və təfriddən uzaq özüllər üzərində inşa edilmişdir. Əlbəttə tarixin müxtəlif dövrlərində bunun əksini göstərə biləcək bəzi hadisələrə rast gəlmək mümkündür, ancaq sözügedən hadisələr bölgə insanının mötədillilik prinsipindən uzaq bir İslam düşüncəsinə sahib olduğunu iddia etmək üçün əsas tutula bilməz.

Azərbaycandakı ənənəvi İslam anlayışı günahları zərərsiz görən və xoş qarşılıyan Mürciə ilə günah edənləri kafir sayan Xarici təfəkkürü, eyni şəkildə qəzavü-qadəri inkar edən Qadəriyyə ilə insanı küləyinsovurduğu yarpaq kimi iradəsiz qəbul edən Cəbriyyə arasında hər zaman orta bir mövqeyi, mötədil duruşu təmsil etmişdir.

Qısaması, orta əsrlərdən müasir dövrümüzə qədər istər dinlərarası, istərsə də məzhəblərarası münasibətlər kontekstində Azərbaycan xalqının nümayiş etdirdiyi və milli-mənəvi

dəyərlər sisteminin mərkəzinə yerləşdirdiyi ən mühüm xüsusiyyət şübhəsiz ki, vəhdət və mötədillik anlayışı olmuşdur.

ƏDƏBİYYAT SİYAHISI

1. A.Bakixanov, *Gülistani-İram*, Bakı, 2010
2. Alexandre Bennigsen, C.Lemercier Quelquejay, *Sufi ve Komiser: Rusya'da İslam Tarikatları*, çev. Osman Türer, Ankara: Akçag Yayınları, 1988
3. Anna Zelkina, *In Quest for God and Freedom: The Sufi Response to the Russian Advance in the Norton Caucasus*, London: Hurst and Company, 2000
4. Elmin Əliyev, "Azərbaycanda irfan mütəfəkkirləri", *Azərbaycan və əhli-beyt ırşı*, Bakı: Elm və təhsil, 2013
5. İbn Haldun, *el-Mukaddime*, İstanbul, 1991
6. İsfəhani, *al-Müfradat fi qaribil-Quran*, Beyrut, 2005
7. Mehmet Rıhtım, *Seyid Yahya Bakuvi*, Bakı: Elm və təhsil, 2013
8. Məşədixanım Nemətova, *Azərbaycan pirləri*, Bakı: Azərnəşr, 1992
9. Rəsul Hüseynli, *Azərbaycan ruhanılığı*, Bakı: Kür Nəşriyatı, 2002

İSLAMDA BİRGƏYAŞAYIŞ ƏNƏNƏSİ

Faiq Əhmədzadə *

Bəşəriyyət var olandan bəri fərqli düşüncələr də mövcud olmuşdur. Bəzən düşününca fərqlilikləri müxtəlif səbəblərdən qarşılmalara yol açmışdır. Çünkü fərqli düşüncələrin, davranışların hər kəs tərəfindən qəbul edilməsini gözləmək imkansızdır. Eyni zamanda bir hadisəyə münasibət maraq dairəsinə uyğun olaraq da dəyişə bilər. Bu qarşılurmalar ya fərqli siyasi nöqtəyə-nazərlər, ya sosial ixtilaflar, ya da ən qaćılmaz faktor olan dini və ya məzhəbi düşüncə tərzinin müxtəlifliyi səbəbilə baş vermişdir.

Aradakı müxtəlifliyin həlli məsələləri üzərində durmaq və ya bu ixtilafları aradan qaldırmaq çox çətindir. Çünkü bəzi ideologiyalar, inanc, mədəniyyət, sosial və siyasi mühit, dün-yagörüşü fərqlilikləri fərdi kontekstdə yanaşma tərzini labüb etmişdir.

Bütün bu fərdi yanaşma tərzinin müxtəlifliyinə baxmaya-raq insanların cəmiyyət şəklində birgə yaşaması da qaćılmazdır. Buna görə də cəmiyyət içərisində insanlararası polemikaların qarşısının alınması və birgəyəşayış prinsipinin inkişafı üçün bəzi birləşdiricili nəzəriyyələrin irəli sürülməsi çox böyük əhəmiyyət kəsb edir.

Orta əsrlərdə xristian aləmində məzhəblər arası konfliktlər nəticəsində insanların bir cəmiyyət içərisində birgə yaşaması üçün toleranlıq məfhumu ortaya atılmış və onun inkişafı üçün müxtəlif nəzəriyyələr hazırlanmışdır. Toleranlıq sözü

* ilahiyat üzrə fəlsəfə doktoru

latin dilindəki *tolerare* (*tolerantia*), fransız dilindəki *tolérance*, *tolerer* sözündən götürülmüşdür. Ərəb dilində bu söznə qarşılığı *tasamuh*, *müsəməhə*, türk dilində isə *hoşgörü* olaraq bilinməkdədir. Bu sözü ilk dəfə termin olaraq istifadə edən, XV əsrə yaşmış məşhur alman filosofu və teoloqu Nikolay Kuzanlı olmuşdur ki, buna da onun "Öyrənilmiş Cəhalət (De Docta ignorantia)" əsərində təsadüf etmək mümkündür. Termin olaraq tolerantlığın fəlsəfəyə daxil olmasının səbəbi isə yeni inanc sistemlərinin ortaya çıxmazı, papalıq sisteminə qarşı mücadilə və xristian məzhəbləri arasındaki münaqişələr olmuşdur.¹ Sözün hərfi mənası "dözmək", "səbr etmək", "davam etdirmək", "görməzdən gəlmək", "izin vermək", "fikir verməmək", "laqeyd yanaşmaq"dır. Bu mənalardan çıxış edərək tolerantlıq məfhumuna aşağıdakı tərifi vermək olar:

Tolerantlıq, qarşısını alma və ya cəza verme imkanı var iken bir şəxsin düşüncələrinə zidd olan fikirlərə düzümlü yanaşmasıdır.² Amma yuxarıdakı hərfi mənalara diqqət yetirək tolerantlığı laqeyd yanaşma olaraq dəyərləndirənlər də ola bilər. Bu cür düşüncə bircəyəşayış anlayışı ilə ziddiyət təşkil etməkdədir. Çünkü bircəyəşayışın çərçivəsinə bir cəmiyyətin hər növ gündəlik hayatı və şəxsi münasibətləri də daxildir. Buna görə də tolerantlıq əslində qarşı tərəfin düşüncəsi qəbul edilməsə belə zərər vurmadiği təqdirdə onun azadlığına, hüquqlarına, inanc və düşüncəsinə hörmət göstərmək və varlığını qəbul etmək deməkdir. Bu, tolerantlığın ən üst səviyyəsidir.

¹ Erol Dolunay, Tolerans Kavramı, <http://www.felsefetasi.org/tolerans-kavrami/>

² Ömer Aslan, "Hoşgörü və Tolerans kavramlarına etimolojik açıdan yaklaşım", *Cümhuriyet Üniverisitesi İFD*, V cild, II sayı, Sivas, 2001, s. 361-362.

Tolerantlıq sadəcə başqa və fərqli olana yaşama haqqı vermək deyildir. Həm də eyni cəmiyyətdə eyni şəraitdə yaşama haqqını tanımaqdır. Dünya insan haqları bəyannaməsində bildirildiyi kimi heç bir şəxs və ya etnik qrup öz dilinə, dininə, mədəniyyət fərqiə görə kənarlaşdırılmamalı, aşağılanmamalıdır. Digər tərəfdən dili, dini, irqi nə olursa olsun öz sosial, siyasi həyatını aktiv şəkildə müəyyən edə biləcək hər hansı bir hərəkətə hüquqi müstəvیدə qatılıb iştirak edə bilər. Bu mövzudə hər hansı bir hüquqi qadağa qoyulmamalıdır.¹

Tolerantlıq yəni bircəyəşayış anlayışını İslam dini və bu dinin müqəddəs kitabı olan Quran düşüncəsi ilə dəyərləndirənsek bu nəticəyə gəlmək mümkündür: İslamın qəbul etdiklərini qəbul etmək, qəbul etmədiyi məsələlərə isə səbrli davranışmaq. Əmin-amanlıq və sülh içərisində yaşamaq üçün hər mədəni insanın digər şəxslərin dini dünyagörüşü və inanc sistemini düzümlü yanaşması vacibdir.² Orta əsrlər boyunca İslam dünyasında hakimiyət və siyaset hüququnun sadəcə müsəlmanların əlində olmasına baxmayaraq digər insانlara hüquqi bərabərlik təminati verilmişdir.

İslamda birgə yaşama anlayışına bu dinin müqəddəs kitabı olan Quran-Kərim daha çox işiq tutur. Bu kitab bir çox mövzularla yanaşı İslam tolerantlığının nəzəri əsaslarını da əhatə edir. Buna görə də Quranda digər inanclardan olan insanlara necə münasibət bəsləmənin yolları da öyrədilmişdir.

Nümunə olaraq göstərə biləcəyimiz ayələrdən birində dini qəbul etmək üçün Həzərat Peyğəmbərə əsla məcbur etməməsi yönündə təlimat verilmişdir: "Sən sadəcə öyüd nəsihət ver, çünkü sən ancaq öyüd nəsihət verənsən, məcbur edən deyilsən". (Ğaşıya-

¹ Taner Akçam, "İslam ve Tolerans", *I İslâm Düşünce Sempozyumu*, İstanbul, təxəssiz.

² Bünyamin Duran, *Hoşgörü, Tahammül, Siyaset*, İstanbul, 1997, s. 15

surəsi 88/21-22) Bir başqa ayədə "Biz səni onların üzərində gözətçi qoymamışq və sən onların vəkili də deyilsən!" ("Ənam surəsi 6/107) deyə buyurulması da eyni məntiqi əhatə etməkdədir. Hətta bir ayədə insanların iman etməsinin Allah tərəfindən də məcbur edilmədiyi buyurulmuşdur": "Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəyi, sizin hamınızı doğru yola yönəldərdi". (Nəhl surəsi 16/9)

Eyni zamanda Həzrət Peyğəmbərə (s.ə.s.) qətiyyən dini zorla qəbul etdirmək buyurulmamış, sadəcə öz anlayışını və inancını münasib dilla bəyan etməsi məqsədəuyğun hesab edilmişdir: "(Ya Rəsulum!) İnsanları hikmatla (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihat (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dilla, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanır!" (Nəhl surəsi 16/125)

Yuxarıda qeyd edilən ayələr İslamin Məkkə dövründə nəzil olmuşdur. İlk baxışdan bu ayələrin nazil olma səbəbini müsəlmanların daha zəif olması ilə əlaqələndirmək olar. Yəni belə bir nəticəyə gəlmək mümkündür ki, sonradan müsəlmanların dövlət qurmaları və orduya sahib olmaları onlara digər din mənsublarına hücum etməyə imkan vermişdir. Halbuki heç də belə deyil. Mədinədə, yəni İslam dövlətinin qurulduğu dövrda belə nazil olan Quran ayələrində digər inanc sahiblərinə qarşı hörmətlə yanaşmaq məsləhət görülmüşdür. Məsələn, bir ayədə yənə Həzrət Peyğəmbərə müraciətlə buyrulmuşdur:

"(Ya Rəsulum!) Allahın mərhəməti sabəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürküklə olsaydın, albəttə, onlar sənin ətrafından dağılıb ge-

dərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!" (Ali İmran 3/159)

Dinlər arasındaki toleranlığı və hörmətlə yanaşmağın yolunu ən gözəl şəkildə göstərən məşhur bir ayədə isə belə buyurulmuşdur: "Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azınlıqdan (küfrdən) ayırdı. Hər kəs Tağutu (Şeytanı və ya bütürləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!" (Bəqərə 2/256).

Bu ayə digər dinlərdən olan insanların məcburi şəkildə İslami seçmələrinin qarşısını alan bir sübut kimi göstərilmişdir. Bu ayəyə əsasən qarşı tərəfin inanc sisteminə qarışmaq doğru deyildir. Onun inancı Allahla öz arasındadır. Əgər cəza alacaqsə bu sadəcə Allah tərəfindən veriləcəkdir. Hətta başqa bir ayədə İslam dinindən olmayanların inanclarına hörmətlə yanaşmaq da əmr edilmişdir:

"Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündə Allahu düşməncəsinə söyərlər". (Ənam surəsi 6/108)

Bu ayədən göründüyü kimi Quranda inanclar arasında polemikanın və problemin baş verməməsi və birləşməyəcək ənənəsini inkişaf etdirmək üçün qarşılıqlı şəkildə hörmətin vacib olması qeyd edilmişdir.

İslami inancda birgə yaşayış haqqında nəzəri olaraq Quran Kərimdə kifayət qədər ayələr mövcuddur. Bu ayələrin sadallanması və açıqlanması geniş bir tədqiqat mövzusudur. Digər tərəfdən İslamın nəzəri məlumatlarının Həzrət Peyğəmbər

(s.ə.s.) və səhabələri tərəfindən necə tətbiq edildiyinə də nəzər yetirmək vacibdir.

Bələ ki, Həzrət Peyğəmbərin (s.ə.s.) Mədinəyə hicrət etdikdən sonra ilk tətbiqatı qardaşlıq münasibətlərini qurması oldu. Bu düşüncəyə görə Məkkədən köçən, yəni hicrət edən mühacirlərlə Mədinənin yerli əhalisindən olan şəxslər, yəni ənsar mənəvi olaraq qardaş elan edilirdi. Bununla yanaşı, Mədinədə hər zaman aralarında qarşıdurma yaşanan Övs və Xəzrəc qabilələri də savaşmama sözünü vermişdilər.¹

Həzrət Peyğəmbərin (s.ə.s.) Mədinəyə hicrətindən sonra qurulan dövlətin daxili əmin-amanlığından sonra xariçi əlaqələrin qurulması da böyük əhəmiyyət kəsb etmişdir. Bələ ki, Mədinədə ilk müqavilə müsəlman, xristian, yəhudü və hətta bütürəst təmsilçiləri çağırılaraq, müəyyən bir məsləhətələşmə nəticəsində bağlanmışdır. Onlara bu müqavilədə inanc hürriyyəti, vicdan azadlığı tanılmışdır.² Hətta hüquqi bir məsələ o dinin mənsubunun hüquq anlayışına görə həll edilmişdir. Xristianlar və yəhudilər də öz hüquq sistemlərinə görə hüquqi məsuliyyətə cəlb edilmişlər.³

Mədina əməkciyətində müsəlmanların yəhudü və xristianları öz hüquqi sistemləri ilə baş-başa buraxması bir cəhətdən onlara verilən hüquqi muxtarlıyyətin varlığıını göstərir. Həzrət Peyğəmbərin (s.ə.s.) yanına gələn və aralarında onun hökm verməsini istəyən Yəhudilərdən soruştudu ilk sual bələ olurdu: "Sizə naya görə hökm verməyimi istəyirsiniz-Qurana görə yoxsa Təvrətə görə?" Hətta Həzrət Peyğəmbərin (s.ə.s.), hanısa

¹ Məhəmməd Hamidullah, "Medine dönenimde Peygamberin (s.ə.s.) icraatındaki hoşgörü", *İslam, Bilim ve Felsefe*, İstanbul, 1990, s. 20.

² Müqavilədəki müddələr üçün baxın: Zeki Ünal, "İslamda ve Müslüman Türklerde Dini Mütəmadiyyət", *Diyanet Dergisi*, c. XIII, say 3, Ankara 1978, s. 183-184.

³ Məhəmməd Həmidullah, *hamin məqala*, s.20-22.

mövzuda Quranda hökm verə biləcəyi qaydanı tapmadıqdə Təvrətə müraciət etdiyi də qaynaqlarda bildirilir.¹

Həzrət Peyğəmbər Əhli-Kitabın, yəni yəhudü və xristianların öz inanclarına görə ibadət etmələrinə də kömək etmişdir. Bələ ki, bir rəvayətə görə Məkkə və Yəmən arasında olan Nəcran bölgəsinin təmsilçiləri Mədinəyə gələrkən Həzrət Peyğəmbər (s.ə.s.) və əshabi əsr namazını yenica bitirmişdilər. Xristianlar da öz ibadət vaxtları gəldiyi üçün məsciddə şərq istiqamətinə yönəlib ibadət etməyə hazırlanarkən müsəlmlər buna mane olmayı düşündülər. Ancaq Həzrət Peyğəmbər onların sərbəst şəkildə hərəkət etmələri üçün icaza vermiş və müsəlmlərlə əsla onlara mane olmamayı tapşırılmışdır. Bələcə Xristianlar sərbəst şəkildə ibadətlərinə davam etmişlər.²

Bu tarixi fakt Həzrət Peyğəmbərin (s.ə.s.) şəxsən başqa dinin mənsublarına qarşı hörmətlə yanaşmasının nə qədər yüksək səviyyədə olduğunu sübutudur. Hər nə qədər İslam prinsiplərinə görə hərəkət etməsələr də, xristianların öz inanclarını sərbəst yaşamları üçün mümkün qədər şərait yaradılmışdır. Həzrət Peyğəmbər (s.ə.s.) bu nümunədə başqa din mənsublarının ibadətlərinə qarşı necə davranışmalı olduğunu göstərmişdir.³

Həzrət Peyğəmbərin (s.ə.s.) toleranlılığı sadəcə bir və ya bir neçə nümunə ilə yekunlaşdır. Ona qarşı cəbhə alan və savaşan bir çox insanı və tayfəni bağışladığı haqqında da yüzlərə rəvayətlər mövcuddur. Bələ ki, Yəhudü qabilələrindən birinə qonaq gedərkən ortaya qoylan quzu etindən dadan Həzrət Peyğəmbər (s.ə.s.) zəhərlandığıni hiss edir və bu yeməyi bi-

¹ Mehmet Ali Sarı, "Hz. Muhammedin Hoşgörülü Anlayışı", *Hz. Muhammed ve Evrənsel Mesajı Sempozyumu*, Çorum, Aralık, 2007, s. 658.

² İbn Hisəm əl-Himyəri, *Siratun-Nabi*, Qahira, 1383/1963, II, 413.

³ Mehmet Ali Sarı, *hamin məqala*, s.658.

şirən qadını çağırıb onu niyə zəhərlədiyini soruşur. Qadın onun həqiqətən peyğəmbər olub olmadığını öyrənmək üçün bunu etdiyini bildirir. Həzrət Peyğəmbər onun bu sözlərin-dən sonra o qadını və qəbiləsini bağışlayır.¹

Başqa bir rəvayətə görə Həzrət Peyğəmbər (s.ə.s.) Məkkəni fəth edərkən orada yaşayan və İslam inancını bölüşməyən, həm də ona qarşı əvvəller savaşmış şəxsləri bağışladığını bildirmişdir. Həm də bu insanların əvvəlki kimi öz yaşayış tərz-lərinə davam etməsinə də icazə vermişdir.²

Bütün bu rəvayətlər Həzrət Peyğəmbərin (s.ə.s.) nə qədər bağışlayıcı və tolerant bir münasibət göstərdiyinin nümunələridir. Həzrət Peyğəmbərin (s.ə.s.) ayırıcı, öldürücü və dağıdıcı deyil, əksinə birləşdirici, bağışlayıcı və bərpa edici bir siyaset yeritdiyindən İslam qısa bir müddət ərzində geniş bir ərazini əhatə etmişdir.

Həzrət Peyğəmbərin (s.ə.s.) bu qədər tolerant davranışına baxmayaraq onun yaşadığı dövrədə müharibələrin niyə az olmadığı da sual oluna bilər. Əgər İslamin ilk dövrlərində baş verən müharibələrin səbəb və nəticələri doğru şəkildə tədqiq edilsə buna yol verən şəxsin Həzrət Peyğəmbər (s.ə.s.) olma-dığı görüləcəkdir.³ Hətta Mədinəyə gələrkən Həzrət Peyğəmbərin (s.ə.s.) ilk işinin Əhli-Kitabla sülh müqaviləsi bağlanması, daha sonra Məkkə müşrikləri ilə hər zaman sülh bağlanmasının tərəfdarı olması və bunun nəticəsində də müharibələri dayandıran, məkkəlilərlə mədinəlilər arasında bağlanmış

¹ Əbul-Fazıl ibn Hacar əl-Əşqalani, *Fəthul-Bari* (thq. Muhamməd Fuad Əbdülbaqi), Beyrut, 1959, VII, 497.

² Muhammed Hamidullah, *həmin əsər*, s. 32-33.

³ Geniş məlumat üçün baxa bilərsiniz: Elşad Mahmudov, *Sebepleri ve Sonuçları* açısqanlı *Hə. Peyğəmberin savaşları*, İstanbul, 2010.

məşhur Hüdeybiyyə sülh müqaviləsi İslamin öz adına uyğun olaraq sülhsevər bir din olduğunu göstərməkdədir.

Həzrət Peyğəmbərdən (s.ə.s.) sonrakı illərdə İslam dininin mənsubları bu sülhsevər və tolerant siyasəti davam etdirmişlər. Belə ki, İslam birgəyaşayış modelini inkişaf etdirərək yəhudü, xristian, atəşpərəst, buddist, brahmanist, zərdüşti və digər dinlərin mənsublarının mehriban və sərbəst şəraitdə birlikdə eyni mühitdə yaşama haqqı tanıldı və onları qorudu. Hətta bəzən müsəlman olmayan əhaliyə dəha çox sərbəstlik-lər verilirdi.¹

Zəkat toplanarkən sadəcə müsəlmanlar arasında deyil, İslama simpatiya ilə yanaşan qeyri dinlərin mənsublarına da paylanıldı. Necə ki, Qurani-Kərimdə belə buyurulmuşdur: "Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasiblara, onu yiğib paylayanlara, qəlbələri (İslam dininə) isinmişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda ci-had edənlərə və müsəfirlərə məxsusdur. Allah Biləndir, Müdirkdir". (Təvbə 9/60). Bu ayəyə əsasən dövlət xəzinəsindən imkanı olmayan qeyri-din mənsublarına da müəyyən paylar ayrılrırdı.

İslamın ikinci xəlifəsi Həzrət Ömrə yoxsun və iş qabiliyyəti olmayan qeyri-müsəlmanlara dövlət büdcəsindən maaş təyin etmişdir. Belə ki, gözləri görməyən yaşı bir yəhudinin cizyə vergisi ödəmək məcburiyyətində olduğu üçün dilənməsinə razı olmamış, özünü gətirilən zəkat galirindən ona da kömək üçün verilməsini əmr etmişdir. Həzrət Ömrə həmin davranışçı üzəmli xristianlara qarşı da göstərmış, onlara zəkatdan müəyyən miqdardan ayırmaları və yemək verilməsi üçün göst-

¹ Ali Buləç, *İslam və Fanatizm*, İstanbul, 1993, s.25.

rişlər vermişdir.¹ Vəfat edərkən bu cür insanların haqlarının qorunması və himaya edilməsi üçün vəsiyyət etmişdir.²

İslam hüquq sistemində, müsəlmanların hakim olduğu cəmiyyətdə yaşayan müsəlman olmayan əhaliyə xüsusi status verilirdi. Belə ki, onlara *zimmi* adı verilir və onların bütün can və mal əminliyi dövlətin hesabına qorunurdu. Müsəlmanların əsgər kimi cəbhəyə göndərilməsi icbari xarakter daşışa da, qeyri-müsəlmanlar üçün bu məcburiyyət yox idi. Can və malın qorunmasının əvəzində zimmi əhali ordunun xərclərinə qarşılaşmaq üçün müəyyən miqdardı *cizyə* vergisi ödəyirdi. Həzərat Peyğəmbər zimmi əhalinin qorunması məsələsinə çox həssas yanaşar və müsəlmanlara da bunu ciddi şəkildə tapşırırdı. Hətta son xitabı olan Vida xütbəsində, “*Hər kim anlaşmazı zimmiya zülüm edərsə, və ya ona gücündən daha artıq bir məsuliyyət yüksəlib onu incidərsa qiyamat günündə mənim düşmənim olacaqdır*” deyə buyurmuşdur.³ Zimmi əhalinin içərisində yəhudilər və xristianların kəsdiyi atdan yeyilməsinə və qadınları ilə evlənilməsinə də icazə verilmişdi.⁴ Bu da müsəlmanların hakim olduğu dövlətlər içərisində qeyri-müsəlman əhali ilə qaynayıb qarışmağa və birlikdə yaşamağa şərait yaradan faktorlardan biridir.

Cizyə ödəndikdən sonra əgər müsəlmanlar bu vergini ödəyənləri qoruya bilmirdilərsə, qanuni olaraq aldiqları məbləği geri ödəmək məcburiyyətində idilər. Elə bir hadisə Həzərat Ömrənin xilafəti dövründə baş vermişdir. Belə ki, Hims şəhərini mühasirəyə alan və uzun mübarizədən sonra fəth

¹ Mustafa Faya, *Həz. Ömer Zamanında Gayri Müləmlər*, İstanbul, 1989, s.169.

² Ahmet Özel, “*Gayri Müləm*”, *TDV D/İA*, İstanbul, 1996, XIII, 421.

³ Məhəmməd Həmidullah, *İslam Peygamberi* (trc. Salih Tuğ), Ankara 2003, II, s. 1094.

⁴ Əbu Yusuf, *Kitabul-Xərac*, trc. Ali Özək, İstanbul, 1973, s.289.

edən müsəlmanlar yerli əhaliyə cizyə vergisi təyin edib, bunu alırdılar. Daha sonra Bizans imperiyasının ordu toplayıb gəldiklərini eşidincə kiçik bir ordu olduqları üçün müharibəyə girişə bilməyəcəklərini başa düşüb müvəqqəti olaraq geri çəkilməyə məcbur oldular. Bu vaxt həmin şəhərin əhalisi Bizans ordusunun onlara zərər verəcəklərini və müsəlmanların da onları qorunmayaçaqlarını başa düşdükdə ödədikləri cizyə vergisini haqlı olaraq geri istəmiş və almışlar.¹

Qeyri-müsəlman əhaliyə xoş davranışılması haqqında rəvayət edilən bir başqa hadisə də İraqın fəthi dövründə baş vermişdir. Belə ki, İraqın fəthindən sonra Həzərat Ömrə cizyə ödəyə biləcək qeyri-müsəlmanların sayılmasını istəmiş və beş yüz min əhalinin olduğu ortaya çıxmışdı. Bir çox səhabə bu əhalinin kölə olaraq müsəlmanlar arasında paylaşdırılması nəsləhət görərkən Həzərat Ömrə buna etiraz etmiş və “*Al-lahın azad olaraq yaratdığı insanları biz necə kölələşdirə bilərik?*” deyə buyurmuşdur. Onun nəzərincə İslami fəthlər insanları kölələşdirmək deyil, onları zülüm və köləlikdən xilas etmək məqsədi güdməli idi. Buna görə də yerli əhali üçün dövlət ərazilərində işləyən işçilər statusu verilmişdi.²

Müsəlmanların hakimiyəti altında olan bütün qeyri-müsəlmanlar kiçik bir can vergisi, yəni cizyə qarşılığında əmin-amanlıq içərisində yaşayır və qorunurdular. Onların öz hüquqları çərçivəsində mühakimə olunmaları, müsəlmanlara tanınmayan bəzi haqların onlar üçün sərbəst olmasına yol açıldı. Nümunə olaraq qeyd etmək lazımdır ki, müsəlmanlar arasında qadağan olunmasına baxmayaraq qeyri-müsəlman-

¹ Mehmet Mahfuz Söylemez, “İlk Dönem İslam Toplumunda Gayrimüslimlərin Yeri: *Haklar ve Həsərət*”, *İstanbul Üniversitesi İlahiyat fakültesi Dergisi*, İstanbul, 2010, sayı 22, s. 118.

² Mehmet Mahfuz Söylemez, *həmin məqalə*, s. 119.

lar özlərinə məxsus yerlərdə rahat şəkildə içki və donuz eti ticarəti ilə məşğul ola bilərlər.¹ Bununla yanaşı, ibadət şəkilləri necə olursa olsun buna qarışmaq qadağan idi. İslamda heykəllərin və insan rəsmlərinin çəkilməsi qadağan olsa da Həzrət İsanın, Həzrət Məryəmin və digər müqəddəs sayılan şəxslərin şəkilləri, mozaikaları və ya heykəlləri rahat şəkildə kilsə və monastırında qoyulur və sərgilənirdi.²

Həzrət Ömrə dövründə yaşanan bir digər tolerantlıq nümunəsi də Qüdsün fəthi zamanı baş vermişdir. Qüds fəth edildikdən sonra Həzrət Ömrə oranı ziyarət edir və patriarch Sofranisusun müşayiəti ilə Kamamə kilsəsinə daxil olur. Kilsəni gəzərkən namaz vaxtı çatır və Həzrət Ömrə kilsədən çıxır. Bunu görən patriarch namazı kilsədə qılmağı xahiş etsə də Həzrət Ömrə bu təklifi qəbul etmir. Səbəbin sorusdunda isə Həzrət Ömrə, bir xəlifənin kilsədə namaz qılmasının nəticəsində müsəlmanların o kilsəni məscidə çevirirə biləcəkləri ehtimalına görə öz narahatlığını dilə gətirir və namazı kilsədən kənar da qılır.³ Bu davranışın başqa dindən olanlara qarşı göstərilən tolerantlıqla yanaşı, eyni zamanda nəzakətin və hörmətin də nümunəsidir.

Xristianlara göstərilən bu hörmət nəticəsindədir ki, tarixdə bir çox zamanda fürsət var ikən onlar müsəlman dövlətinə qarşı çıxmışlardır. Hətta Həzrət Əli dövründə yaşanan bir hadisə bu məsələyə müsbət mənada işiq tutə bilər. Həzrət Əli dövründə yaranmış münəaqışləri izləyən Bizans imperatoru II Konstantin İslam dövlətindəki xristianlara gizli məktub yazardaq müsəlmanlara qarşı birlikdə savaşmanın tam zamanı olduğunu bildirmişdir. Onlardan islam dövlətinə qarşı üşyan

¹ Ahmet Özel, "Gayri Müslim", *TDV DİA*, İstanbul, 1996, XIII, 424.

² Levent Öztiirk, *İslam Toplumunda Birarada yaşama Tecrübesi*, İstanbul, 1995, s. 73.

³ Zeki Ünal, *həmin məqalə*, s. 186.

qaldırmalarını istəmişdir. Amma həmin xristianlar məktuba bu şəkildə cavab vermişlər: "Sizi seçməkdənsə, dinimizə dülşəm olduğunu iddia etdiyiniz müsəlmanlara daha çox üstünlük veririk"¹ Bu tarixi hadisə xristianlara olan hörmət və toleranthığın ən bariz nümunələrindən biri hesab oluna bilər.

İslam fəhlərinin qısa müddətdə genişləməsi ilə fərqli mədəniyyət və inancdan olan insanların çoxalması da düz mütənasib olaraq davam edirdi. İslam dövləti daxilində yaşayan qeyri-müsəlmanların sadəcə haqları qorunmurdu, eyni zamanda ibadətləri ilə məşğul olduqları məbədlərin də qorunması qarşılıqlı müqavilənin içərisində yer alırdı. Belə ki, bir çox ərazilərdə xarabalığa çevrilməyə başlamış bir çox məbəd yenidən təmir edilib istifadəyə verilirdi. Ehtiyac duyulduğu anda bir çox əhli kitab mənsubu üçün məbədlərin tikintisinə icazə verilirdi. Həzrət Ömrə vaxtında hicri 17-ci ildə qurulan Kufə şəhərində Əməvilər dövründə 20-yə yaxın kilsə ilə yanaşı, sinaqoq da mövcud idi. Bununla yanaşı, hicri 148-ci ildə Abbasilər dövründə qurulan Bağdad şəhərində də müasir dövrümüzə qədər gəlib çıxan kilsələr vardır.² Bu məbədlərin müsəlmanlar tərəfindən qurulan şəhərlərdə sonradan tikilməsi digər din mənsublarına verilən inanc və vicdan azadlığının bariz nümunəsidir.

Bəzi rəvayətlərdə müsəlmanların kilsələri və ya digər məbədləri məscidə çevriləməsi haqqındaki malumatə gelinçə, bu məsələ dövrün, mühitin imkanı verdiyi şəraitə və ya müqaviləyə əsasən baş vermişdir.³

Müsəlman olmayan əhaliyə tanınan bu qədər sərbəstliyə və rəhatlılığı baxmayaraq, bəzi qeyri-müsəlman alımları və ya din

¹ Məhəmməd Həmidullah, *həmin məqalə*, s. 28.

² Mehmet Mahfuz Söylemez, *həmin məqalə*, s. 105.

³ Mehmet Mahfuz Söylemez, *həmin məqalə*, s. 107-108.

adamları İslami düşüncəyə zərba vurmaq üçün fərqli metodlara müraciət etmişlər. Bəziləri dini ədəbiyyatlar hazırlayaraq, bəziləri missionerlik fəaliyyətləri, bəziləri da cəmiyyət içərisində və ya fərdi mübahisələrlə, fikir mübadiləsi ilə İslama öz münasibətlərini bildirmişlər. Bu mübahisələrin çox vaxtı İslama ziddiyət təşkil edəcək şəkildə davam etməsinə baxmayaraq, onlara qarşı sərt tədbirlər görülməmiş, eksinə onlar kimi dini təbliğ və təşviqat aparılmış, onlara cavab mahiyyətində ədəbiyyatlar yazılmışdır. Bunlardan ən bariz nümunə olaraq Əbu Nuh əl-Ənbarinin "Tafsīridül-Qurān" (Qurana Rəddiyə) əsərinin günümüze qədər gəlib çıxmazı göstərilə bilər. Bundan əlavə Abbasi xəlifələrinin hüzurunda müxtəlif din və məzhəb mübahisələri də elmi səviyyədə keçirilmiş və heç kəs öz sərbəst fikrini bildirdiyi üçün cəzalandırılmamışdır.¹

İslami cəmiyyətdə birgə yaşama və tolerantlıq nümunələri kifayət qədər çoxdur və bunlar bir məqaləyə siğmayacaq qədər genişdir. Bu məqalədə sadəcə müəyyən bir düşüncə ortaya qoymaq üçün bəzi tarixi nümunələr qeyd edilmişdir. Əslində bu nümunələrə Azərbaycandakı dini tolerantlıq şəraitiన də əlavə etmək daha doğru olardı.

Məlum olduğu üzrə Azərbaycanda qədim dövrlərdən bəri fərqli din mənsubları mövcud olmuşdur. Ərəblərin Azərbaycana gəlməsindən, yəni İslamdan önce Alban Xristian Kilsəsi və Atəşparəstlik dinlərindən olan əhalisi bu torpaqların yerlisini hesab olunurdu. Ərəblərin Azərbaycana gəlmişdən uzun illər sonra bir çox insanın toplu şəkildə İslama daxil olması ilə yanaşı, heç kəs öz dinini dəyişdirməyə məcbur edilməmişdir. Bunun bariz nümunələrindən biri də bu gün Azərbaycandakı qədim xristian udin xalqının öz mövcudluğunu davam etdir-

¹ Levent Öztürk, "İslam Toplumunda Hristiyanlara Gösterilen Hoşgörü Örnəkləri", Sakarya Ü. İlahiyat F. Dergisi, 4/2001, s. 30.

məsidir. Bununla yanaşı, Azərbaycanda Provalslav cərəyanının kifayət qədər mənsubu da yaşamadır. Hətta XIX əsrin əvvəllərinə aid atəşgahın öz varlığını günümüzə qədər qoruması Azərbaycandakı müsəlman cəmiyyətinin digər dinlərə olan hörmətindən qaynaqlanmaqdır. Bu gün Azərbaycan ərazisində 5 provaslav, 2 alban, 1 katolik, 4 gürcü provaslav, 1 lüteran kilsəsinin, 7 sinaqoqun və 2 bəhai məbədinin fəaliyyət göstərməsi də ölkədəki İslami tolerantlığının nüticəsindədir. Hətta bu kilsələrin arasında müsəlman milyonçusu Hacı Zeynəlabdin Tağıyev tərəfindən 1907-ci ildə inşa edilən Jen Miro-nosets kilsəsi də mövcuddur.

Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra bir çox İslami məbəd və məscidlərin təmiri ilə yanaşı digər dini məbədlərin də yenidən bərpası keçmiş Prezident mərhum Heydər Əliyev və Prezident cənab İlham Əliyevin şəxsi sərəncamı və icazəsi ilə həyata keçirilmişdir. Belə ki, 2003-cü ildə ən qədim alban-udin kilsəsi hesab olunan Şəkinin Kiş kəndindəki kilsənin bərpası, 2006-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerinə Çotarı alban-udi kilsəsinin ibadətə açılması, 2007-ci ildə Roma Katolik kilsəsinin inşası və 2003-cü ildə Bakıda yəhudi sinaqoqunun istifadəyə verilməsi¹ dövlət rəhbərliyinin qeyri-müsəlman əhalisinin inancına olan qayğı və hörmətindən qaynaqlanur.

İslam inancında məcburi şəkildə dinin qəbul etdirilməməsi və digər dinlərə sərbəstlik verilməsi İslamın əslində mühariyət deyil sülhə dəha çox fikir verdiyini göstərir. Eyni inancı bölüşmədən, fərqli düşüncələrə sahib insanların birlikdə yaşıya bilməsi və aradakı fikir ayrılığına da hörmət göstərməsi

¹ http://azerbaijans.com/content_499_az.html

bir İslami cəmiyyətin modelində özünü tarix boyu göstərmiş və göstərməyə davam etməkdədir. Bəzi istisna hallar olmuşdur ki, dövrün tələblərinə uyğun olaraq ehtimal olunan təhlükənin qarşısını almaq üçün sərt qaydaların qoyulması qəçiləməz hesab edilmişdir. Amma istər Həzrət Peyğəmbərin (s.ə.s.) icraatlarında istərsə də sonra hakimiyyətə gələn səhabə və digər müsəlman hökmətlərin zamanında qeyri müsəlman əhalinin incidilməməsinə xüsusi əhəmiyyət verilmişdir. Bu anlayış həm Qurani-Kərimin həm də onu icra edən Həzrət Peyğəmbərin (s.ə.s.) əmri olaraq bilinmişdir. İslamda birgə yaşayış ənənəsi modeli müasir dövrümüzdə müsəlman ölkələrlə yanaşı, bəzi qeyri-müsəlman ölkələrdə də tətbiq edilməyə başlanılmışdır. Cənubi Sülhün qorunması üçün insanların hüquqlarının qorunması da labüddür. Adının mənasından göründüyü kimi İslam bu mövzuda ən həssas düşüncəyə sahibdir.

AZƏRBAYCAN DİN LƏRARASI TOLERANTLIĞIN MƏKANI KİMİ

Elmin Əliyev

Bir xalqın keçmiş i ilə gələcəyi arasında körpü vəzifəsinin icra edən mədəniyyət faktoru həmin xalqın və ya cəmiyyətin öz mövcudluğunu qoruyub saxlamasında mühüm rol oynayır. Bu nöqtəyi-nəzərdən dini inanclar və adət-ənənələr milli mədəniyyəti formalaşdırıan əsas ünsürlərdən hesab oluna bilərlər. Bir cəmiyyətin mədəniyyətinə, həyat fəlsəfəsinə və o cəmiyyətdəki ictimai əlaqələrə təsir edən mühüm faktor olaraq din, eyni cəmiyyətdə yaşayan və eyni inancları bölüşən fərdlər arasındaki münasibətlərin tənzimlənməsi ilə yanaşı, fərqli inanclara sahib insanlar arasındakı əlaqələrin formalaşdırılmasında da əhəmiyyətli təsir vasitəsidir. O halda bir din mənsubunun başqa din mənsubu ilə qarşılıqlı münasibətlərinin təməlində inandığı dinin əsas xüsusiyyətlərinin dayandığını iddia etək yarılmayıq. Eyni zamanda insanların yaşadığı bölgədəki adət-ənənənin zəruri etdiyi normalar, yəni milli-mənəvi dəyərlər və fərqli dinlərdən olan insanların eyni yaşayış məskənini paylaşması da digər dinlərə qarşı münasibətin müəyyən edilməsində aparıcı rol oynayır.

Bu məqaləni qələmə almaqdə əsas məqsədimiz "Fərqli mədəniyyətlərin qovuşduğu bir məkan olan Azərbaycan və dini tolerantlıq, daha doğrusu mədəniyyətlərərəsi dialoq kontekstində yuxarıda qeyd olunanlar necə dəyərləndirilə bilər?" su-

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşı.

alına cavab axtarmaqdan ibarətdir. Məsələyə münasibət bildirmək üçün isə ilk növbədə "tolerantlıq" məfhumunun ifadə etdiyi mənaya aydınlıq gətirməyi vacib hesab edirik. Çünkü islamofobiya, dini zəmində münaqişa və ayrı-seçkilik təma-yüllərinin dərin izlər buraxdığı Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda bu sözə daha geniş məna yüklenmişdir. Digər bir ifadə ilə tolerantlıq məfhumu Qərb xalqları üçün kökləri orta əsrlərə uzanan dini zəmində qarşiduruma probleminin həlliinə istiqamətlənmış fəlsəfi-utopik bir anlayışdan, Azərbaycan xalqı üçün isə tarixi birləşməyə ənənəsinə son dövrlərdə verilən addan ibarətdir.

Avropada tolerantlıq anlayışının ortaya çıxması və inkişafı

Son dövrlərdə elmi-publisistik məqalələrdə bir çox fərqli məna yüklenər: "tolerantlıq" ifadəsi avropa dillərində "indulgence" sözünün sinonimi olaraq işlədilən latın mənşəli "tolerance" (toleranz, tolerantia) sözündən alınmışdır. Latin dilində bu söz *göz yummaq, səbəli davranışmaq, fikir verməmək, düzəmk* mənalarını ifadə edir.¹

Fəlsəfi termin olaraq tolerantlıq kəlməsi ilk dəfə XV əsr alman hüquqşunası, filosof və teoloq Nikolay Kuzalının (Nicolás de Cusa) müsəlmanlar tərəfindən Konstantinopolun fəthindən qisa müddət sonra qələmə aldığı "İnananların sülhü" (*De Pace Fidei*) adlı əsərində işlədilmişdir.² Ancaq bu gün Qərb teoloqlarından bəzilərinin iddia etdiklərinin əksinə Kuzalının

¹ Walter W. Skeat, *The Concise Dictionary of English Etymology*, Hertfordshire, 1994, s.512-513.

² Orhan Hançeroglu, "Hosgörü", *Felsefe Ansiklopedisi Kavramlar ve Akımlar*, İstanbul: Remzi Kitabevi, 2000, c.2, s.338.

işlətdiyi tolerantlıq termini dinlərarası və ya məzhəblərara-sı yaxınlaşma (döyümlülük, müsamahə, xoşgörü) mənasını deyil, sadəcə Katolik məzhəbi mənsublarının birliyini ifadə edirdi. Belə ki, o, papa ilə əleyhdarları arasında münaqişələrin tüwyən etdiyi bir dövrə yaşamus və əsərində də bir növ bu iğtişaşların bütün katoliklərə zərba vurdugu ifadə etməyə çalışmış, problemin həlli yollarını göstərməyə cəhd etmişdir. Eyni müəllifin Qurani-Kərimin təqnidə mövzusunda da əsər yazdığı və həttə illər sonra bu əsərin Martin Lüter tərəfindən müsəlmanlara yönləndirilən ittihamlar üçün ilham qaynağı olduğu məlumdur.¹

XVI əsrə protestantlarla katoliklər arasında baş verən mü-haribələr dövründə ön plana çıxan tolerantlıq termini ingilis mütəfəkkir Tomas Morun "Utopiya" əsəri ilə daha da məş-hurlaşmışdır.² Beləliklə, terminin ortaya çıxaraq inkişaf etdirilməsinin arxa planında qarşılıqlı hörmət, humanizm və insan hüquqları düşüncəsi deyil, xristianlığın müxtəlif məz-həbləri arasındakı münaqişələrin sona çatdırılması anlayışı dayanmışdır.

Tolerantlıq termininin qeyri-müəyyən hüquqi status qazanması isə Avstriya imperatorunun 1792-ci ildə verdiyi "tolerantlıq fərmanı" ilə əlaqələndirilir. Bu fərmana əsasən yəhudilərə tətbiq olunan geyim və təhsil məhdudiyyətləri, eyni zamanda onların xüsusi düşərgələrdə yaşama məcburiyyəti qismən də olsa lağv edilmişdir.³

¹ A. Francisco, *Martin Luther and Islam: A study in sixteenth-century polemics and apologetics*, Indiana: BRILL, 2007, s.97.

² Orhan Hançeroglu, "Hosgörü", *Felsefe Ansiklopedisi: Kavramlar ve Akımlar*, İstanbul: Remzi Kitabevi, 2000, c.2, s.338.

³ İlber Ortaylı, *Osmanlı Barişı*, İstanbul: Timaş Yayıncılık, 2007, s.60.

Avropadakı intibah dövrünə keçid ilə birlikdə dini tolerantlıq istiqamətində geniş həcmli ideoloji təbliğatın mövcudluğu və kilsə reformasiyalarını dəstəkləyən siyasi nəzəriyələrin artması müşahidə olunmağa başlamışdır. Con Loka kimi Avropa düşündə adamlarının tolerantlıq məfhumu ilə bağlı əsərlər qələmə almasının nəzəri-ideoloji nəticəsi olaraq İngiltərədə "Tolerantlıq Aktı"nın qəbul edilməsinə (1689) və beləliklə, protestantlara ibadət hüququnun verilməsinə nail olunmuşdur. Buna baxmayaraq, protestantların vətəndaşlıq hüquqlarına gətirilən məhdudiyyətlər ancaq XIX əsrə ləğv edilmişdir. Eyni şəkildə Fransada da 1787-ci ildə protestantların və 1784-cü ildə yəhudilərin mülki hüquqları tanınmışdır.¹

Göründüyü kimi Qərbdə tolerantlıq məfhumu dini münasibətlər zəminində ortaya çıxmış, müyyəyen zaman keçidkən sonra isə siyasi, etnik və əxlaqi konteksdə fərqli təriflərlə ifadə edilmişdir. Təcəüb doğuran məqam isə bundan ibarətdir ki, avropa qaynaqlarında tolerantlıq verilən bütün təriflərin mərkəzində qarşı tərəflə yaxınlaşma və ya uzlaşma deyil, qarşı tərəfin faaliyyətinə düzümlü yanaşma dayanır. Məhz bu nöqtəyi nəzərlə Ebbinghaus tolerantlığı "takəbbürlü davranış" şəklində dəyərləndirmiş, Göte isə sözügedən Qərb təfəkkürünü "Əslində tolerantlıq bir keçid düşüncəsi olmalı və təniyib qəbul etməkla nəticələnməlidir. Nayaşa göz yummaq o seyi xor görmək, alçaltmaq deməkdir." – sözləri ilə tənqid etmişdir.²

¹ Ellen Judy Wilson, Peter Hanns Reill, "Toleration", *Encyclopedia of the Enlightenment*, New York: Book Builders Incorporated, 1996, s.421.

² Hüseyin Batuhan, *Semiyotik, Fanatizm və Tolerans*, Ankara: Nobel Yayın Dağıtım, 2007, s.76-77.

Milli-mənəvi dəyər kimi dini tolerantlıq

Qədim tarixə və zəngin mədəni irsə malik bir diyar olan Azərbaycan tarixən əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz, habelə zərdüştlük, xristianlıq və islam kimi müxtəlif mədəniyyətlərdən bəslənmiş, Qərb ilə Şərqi arasında mədəni körpü rolunu oynamışdır. Təsadüfi deyil ki, Azərbaycan etnosunun təşəkkülündə əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Azərbaycanda yaşayan hər bir xalq öz etnik özünəməxsusluğunu saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məsiatində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əzəzdərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi birləşməyə qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxılmışlar.

Məhz bu multikultural tarixi şəraitin və əhalinin böyük əksəriyyətinin inandığı İslam dininin gətirdiyi humanist dəyərlərin nəticəsidir ki, ölkəmizdə fəlsəfi-hüquqi bir termin olaraq daha çox son illərdə müzakirə olunan tolerantlıq məfhumuna Azərbaycan xalqı tərəfindən tarixən müsbət mənə yüksəlməşdir. Daha dəqiq desək orta əsrlərdə etibarən Avropada bu və ya digər mənənəda mənfi bir təməyülün, dini qarşıdurmanın qarşısının alınması üçün çərə olaraq görünən tolerantlıq principləri Azərbaycan xalqının mənəviyyat kodlarını, milli əxlaqi normalarını təşkil etmişdir.

Əslində Avropada işlədilən tolerantlıq termini Azərbaycandakı birləşməyə ənənəsini tam şəkildə əhatə etmir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi tolerantlıq güclü vəziyyətdə olduğu halda bir şəxsin onun kimi düşünməyən

başqa birinin əməllərinə və ya düşüncəsinə qarşı laqeyd davranışması və ya dözməsidir. Bu mənədakı tolerantlıq "dözümlülük" kimi tərcümə etmək mümkündür ki, bu da sadəcə hüquqi bir termin olaraq qəbul edilə bilər.

Halbuki Azərbaycan xalqının ənənəvi din anlayışına görə tolerantlıq hüquqi müstəvidə münasibətlərin tənzimlənməsi üçün bir məcburiyyətin deyil, bütün insanlara qarşı bərabər-hüquqlu davranışın və insan kimi hər kasə eyni dəyərin uygulanması fəlsəfəsinin adı olmuşdur. Klassik və müasir dövrlər arasında tək fərq elmi-publisistik sferalarda istifadə edilən terminlərin dəyişməsindən və bu terminlərin əhatə dairəsinin genişlənməsindən ibarətdir. Belə ki, "xəş görmək", "müsamahə göstərmək" kimi kəlmələrlə ifadə edilən tolerantlıq məfhumu qədim və orta əsrlərdə Azərbaycan xalqına aid milli mədəniyyətin bir parçası olduğu halda müasir dövrdə bir növ institutlaşmış, qlobal sivilizasiya dəyəri olaraq daha geniş siyasi-ictimai, əxlaqi və hüquqi məna qazanmışdır.

Azərbaycandakı dirlərarası dialoq, tolerantlıq və multikulturalizm ənənəsinin köklərinin qədim dövrlərə qədər uzandığı tarixçilər tərəfindən sübut olunmuşdur. Bölgə xalqlarının adət-ənənələrində hələ də izləri müşahidə olunan Zərdüştlük təxminən 3500 il bundan əvvəl bu torpaqlarda hakim olmuşdur. Eramızdan əvvəl VI əsrə Babil hökmardırkı tərəfindən Qüdsün zəbt edilməsi nəticəsində talan olmuş İudeya çarlığndan qaçan yəhudİ köckünləri Azərbaycan torpağında özlerinə sığınacaq tapmışlar. Eramızın birinci yüzülliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşlar.¹

¹ Geniş məlumat üçün bax: Allahşükür Paşazadə, *Qafqazda islam*, Bakı: Azərnəşr, 1991, s. 35-42.

Azərbaycan xalqının fərqli inanc və mədəniyyət nümayəndələrinə qarşı bu tolerant münasibəti İslam dininin bölgədə yayılması ilə fərqli bir forma qazanmış və Qurani-Kərimin gətirdiyi vəhdət, sevgi, mötədillilik, ədalət və qarşılıqlı hörmət dəyərləri kontekstində davam etdirilmişdir. Son ilahi din olduğunu açıq şəkildə ifadə edən İslam dini buna baxmayaraq müsəlmanları "Dinda məcburiyyət (zoraklıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi.",¹ "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirirdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islami təbliğ etməkdir)."², "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və eh tiram) bilmədikləri üzündə Allahu düşməncəsinə söyərlər."³ – buyruqlarına uyğun şəkildə davranışmağa sövq etmişdir.

Qurani-Kərimdə Rəbb, Rəhman, Rəhim kimi sinonimləri çıxmışla, təkcə Allah kəlməsi 2500 dəfədən artıq işlənməsinə baxmayaraq onun əsas mövzusu Allah deyil, insandır. Yəni İslam dininin bu müqəddəs kitabının hədəfi hər şeydən əvvəl insan, onun dünya və axırətdəki xosbəxtliyidir.⁴ Azərbaycan xalqının İslam ilə tanış olduğu ilk dövrlərdə kütləvi şəkildə bu dini seçməsinin təməlində bu nüans dayanmış, istər kitalibi-institutlaşmış din anlayışı, istərsə də adət-ənənələrlə bütövləşmiş irfan-təsəvvüf düşüncəsi yuxarıda qeyd edilənlərə uyğun olaraq əvvəlki peyğəmbərlərə və kitablara iman gətirilməsini, digər dirlərin qibləsinin tanınmasını zəruri edən ayələrin, o cümlədən bir yəhudinin canazası qarşısında ayağa qalxan, xristian heyətinin məsciddə ibadət etməsinə icazə verən,

¹ Bəqərə, 2/256.

² Yunus, 10/99.

³ Ənam, 6/108.

⁴ Fazlur Rahman, *Ana Konularıyla Kur'an*, Ankara, 1987, s. 41.

xəstə qeyri-müsəlmana baş çəkən Həzərət Məhəmmədin (s) və digər İslam böyüklerinin nümunəvi hayatı əsasında yaşadılmışdır.

Azərbaycan xalqının tarixən sahib olduğu bu din anlayışı, Sovet dövründə təqibə məruz qalsa da müstəqillik əldə olunduqdan sonra yenidən canlandırılmış və getdikcə qlobal məhiyyət kəsb etməyə başlamışdır. Dövlətin bu sahədə yürütdüyü siyaset nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibatda tolerantlıq özünü yüksək səviyyədə göstərir. Konstitusiyanın 25-ci maddəsində irqindən, dinindən, dilindən, cinsindən, mənşeyindən, əqidəsindən, siyasi və ictimai görüşlərində asılı olmayıaraq bütün vətəndaşların hüquq və azadlığının dövlət tərafından təminat altına alındığı bildirilir. "Vicdan azadlığına" həsr olunmuş 48-ci maddədə isə hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, ictimai qaydanı pozmayan və ictimai əxlaqa zidd olmayan dini mərasimləri yerinə yetirmək hüququnun təmin olunduğu qeyd edilir.

Bu gün Cənubi Qafqazın ilk məscidi olan Şamaxı Cümə məscidində dövlət dəstəyi ilə əsaslı təmir-bərpa işləri aparılmış, Qafqazın ən böyük məscidi yenə Azərbaycanda inşa edilmişdir. DİN və dindarlara qarşı bu dövlət qayğısı sadəcə islam və müsəlmanlarla məhdudlaşdırılmış, dövlət bütün dinlərə qarşı hər zaman bərabərhüquqlu mövqedən çıxış etmişdir. Bu isə öz növbəsində fərqli din mənşubları arasındaki tolerant münasibətin parlaq təzahürlərini də ortaya çıxarmışdır. Məsələn, Bakıda yerləşən "Jen Mironosits" pravoslav kafedral kilsəsi bu baxımdan maraqlı tarixə malikdir. Kilsə 1909-cu ildə memar M.F.Verjibitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəcisi Hacı Zeyna-

labdin Tağıyevin şəxsi maddi yardımına və ianalar hesabına inşa edilmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zali kimi istifadə olunmağa başlanılmışdır. Maraqlıdır ki, tarix təkrar olunmuş 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilən kilsənin bərpası üçün tələb olunan maliyyə vəsaiti başqa bir müsəlman xeyriyyəçi tərəfindən ödənilmişdir.¹

Qeyd etmək istədiyimiz digər bir nümunə bəklə memar Aleksandr Qarberin layihəsi əsasında Qüds memarlıq tərzində 2003-cü ildə inşa edilmiş Avropa və Gürcüstən yəhudilərinin sinaqoqudır. Söyügedən ibadət yeri son 60-80 ilda Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Sinaqoqun inşasında müxtəlif dirlərdən və təbəqələrdən olan insanlar iştirak etmişdir. Layihədə xüsusi əməyi keçən hər şəxsin və taşkilatın adı məbədin girişindəki lövhələrdə həkk olunmuşdur. Tikintinin maliyyəlaşdırılmasında təkcə xaricdə yaşayan yəhudü taşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsasının Bakı və Azərbaycan Yeparxivəsi da vaxından iştirak etmişdir.²

Azərbaycanın mədəniyyətlər ittifaqı, multikulturalizm və dirlərarası əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq müstəvídə yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi Papa II İoann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfəridir. Bakıda olarkən o, Azərbaycanda ki tarixi toleranlıq ənənələrini xüsusi qeyd etmişdir. Bən-

¹<http://www.scwra.gov.az/structure/6/?%E2%80%9Cjen%20Mironos-its%E2%80%9D%20pravoslav%20kafedral%20kilis%C9%99si>

²<http://www.scwra.gov.az/structure/19/?%E2%80%9CAvropa%20v%C9%99%20G%C3%BCc%C3%BCstan%20y%C9%99hudi-%C9%99ri%E2%80%9Dnini%20sinagoqu>

zər fikirlər 2013-cü ildə Avropa Parlamentində daha dolğun şəkildə ifadə edilmişdir. Belə ki, "Sərhəd tarumayan insan hüquqları" (HRWF) təşkilatı tərəfindən Azərbaycandakı dini konfessiyalar haqqında hazırlanan hesabatda böyük əksəriyyəti müsəlman olan ölkədə bütün dinlərin bərabər hüquqlara sahib olduğu, dini liderlər arasında hər hansı bir rəqabətin və antisemitizm kimi mənfi təməyüllərin yaşanmadığı vurgulanmış və Azərbaycan müsəlman dünya üçün bir model olaraq təqdim edilmişdir.

Qənaətimizə görə, qeyd olunanların ümumi icmalini ölkə prezidentinin nitqindən almış bir sitat ilə vermək mümkündür. 2013-cü ildə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edən Azərbaycan Prezidenti ölkədəki qədim dini və milli tolerantlıq ənənələrini misal gətirərək tadbırın Bakıda keçirilməsinin təsadüfi olmadığını vurgulamaqla yanaşı, əslində tolerantlıq istiqamətindəki milli siyaseti də ifadə etmişdir: "İndi mədəni müxtəliflik, çoxmədəniyyətlilik məsələləri geniş müzakirə olunur. Və əgər bu gün kimsə çox mədəniyyətliliyə qarşı çıxırsa, bu halda soruşturma lazımdır ki, o, bunun əvəzində nə təklif edir? Özünü tacrid etmənimi?" Və ya: "Müxtəlif millətlərin və dinlərin nümayəndləri həmişə Azərbaycanda bir ailə kimi yaşayıb və dövlətin bərabər müdafiəsində iştirak ediblər. Biz istəyirik ki, bizim təcrübəmiz öyrənilsin və başqa ölkələrdə maraq doğursun, çünki bu, nadir təcrübədir. Azərbaycan mədəni müxtəlifliyin zəruriliyi haqqında müzakirələrin getdiyi indiki dövrə, dünyaya özünün milli və dini tolerantlıq təcrübəsinin təklif edir ... Biz tam əminik ki, milli və dini amilindən asılı olmayaraq, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq

mümkündür. Əlbəttə, bunun üçün ənənələr olmalıdır, eyni zamanda, siyasi iradə olmalıdır. Azərbaycanda hər iki amil mövcuddur".

Nəticə


Nəticə etibarilə ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün hayatı əhəmiyyət kəsb edən tolerantlıq principini insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünnövrəsi olaraq təqdim edə bilərik. Tolerantlıq bir mənəvi keyfiyyət, bir əməldir, yəni başqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi deyil, dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir.

Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc şəkildə yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşidurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Azərbaycan xalqının özünəməxsus xüsusiyyətlərini əks etdirən din anlayışı, tarixi ənənə, milli-mənəvi miras bu gündə davam etdirilir və dövlət siyasetinin prioritet istiqaməti kimi ictimai həyatda daima ön plandadır.

İstifadə olunmuş ədəbiyyat

1. A. Francisco, *Martin Luther and Islam: A study in sixteenth-century polemics and apologetics*, Indiana: BRILL, 2007.
2. Allahşükür Paşazadə, *Qafqazda islam*, Bakı: Azərnəşr, 1991.

3. Ellen Judy Wilson, Peter Hanns Reill, "Toleration", *Encyclopedia of the Enlightenment*, New York: Book Builders Incorporated, 1996.
4. Fazlur Rahman, *Ana Konularıyla Kur'an*, Ankara, 1987.
5. <http://www.scwra.gov.az/structure/19/?%E2%80%-9CAvropa%20v%C9%99%20G%C3%BCc%C3%BCstan%20y%C9%99hudil%C9%99ri%E2%80%9Dnin%20sinaqoqu>
6. <http://www.scwra.gov.az/structure/6/?%E2%80%9C-Jen%20Mironosits%E2%80%9D%20pravoslav%20kafedral%20kils%C9%99si>
7. Hüseyin Batuhan, *Semiyotik, Fanatizm ve Tolerans*, Ankara: Nobel Yayın Dağıtım, 2007.
8. İlber Ortaylı, *Osmanlı Barışı*, İstanbul: Timtaş Yayınları, 2007.
9. Orhan Hançerloglu, "Hosgörü", *Felsefe Ansiklopedisi Kavramlar ve Akımlar*, İstanbul: Remzi Kitabevi, 2000.
10. Walter W. Skeat, *The Concise Dictionary of English Etymology*, Hertfordshire, 1994.



III FƏSİL

AZƏRBAYCANIN YƏHUDİ İCMALARI

Moisey Bekker*

Yəhudilər müasir Azərbaycan ərazisinə II Kir (e.ə. 559 – e.ə. 529) tərəfindən Əhəmənilər imperiyasının yaradılmasından sonra gəlmişlər. Belə ki, aparılan müharibələr nəticəsində bu imperiyanın tərkibinə tekçə Azərbaycan torpaqları deyil, keçmiş Babil çarlığının əraziləri də ilhaq edilmişdi. E.ə. 538-ci ildən, məşhur "Kir fərmanı"ndan sonra Babil sürgünündə olan yəhudilərin bir hissəsi həm Quds (Yerusalim) məbədini bərpa etmək, həm də ölkədəki milli-mənəvi ab-havanı dırçitmək üçün vətənə dönmüşdü. Yerdə qalan yəhudilər isə yeni yaranmış imperiyanın iqtisadi, siyasi və sosial həyatına cəlb olunmağa başlamışdır.

E.ə. II əsrə Çini Avropana ölkələri ilə, Mərkəzi Asiya, Yaxın və Orta şərqlə birləşdirən əsas ticarət magistrallı olan Büyük ipək yolu açılmışdı. Bu yolu əhəmiyyətli hissəsi Azərbaycan ərazisindən keçmişdir. Yəhudilərin həmişə yeni ticarət məkanlarına yiyələnməkdə pioner olduqlarını nəzərə alsaq, onların bu ölkədə ticarət imkanlarını əldən vermədiklərini söyləyə bilərik.

224-cü ildə Sasani imperiyası təşəkkül tapdıqdan sonra yəhudilər ölkənin yüksək statuslu əyanlarından sayılan "Rəsxa-qola"nın (arami dilində hərfi tərcüməsi: "Sürgündə olanların başçısı" deməkdir) rəhbərliyi altında xüsusi özünüdürə imkanı əldə etmişdilər. Lakin Xristianlığın meydana gəlməsindən sonra İranda hakim mövqedə olan Zərdüştiliklə yeni dini təlimlər arasında qarşıdurma yaranmışdı. Belə ki, Xristi-

anlıq mənsublarının aktiv missioner fəaliyyəti prozelitizmə (başqalarını öz dini etiqadına inandırmaq) məşğul olmayan yəhudilər də mənfi təsir göstərirdi. Bununla da Sasani şahı II Yezdəgirdin (438-457) hakimiyyəti dövründə Zərdüştilikdən başqa bütün din mənsubları təqib və təzyiqlərə məruz qalmaya başlamışdır. Hökmardar I Firuzun (459-484) dövründə isə dini qarşıdurmalar daha da şiddetlənərək yüksək həddə çatmışdı. Bunun nəticəsində yəhudü əhalisinin xeyli hissəsi Sasani imperiyasının hüdudlarını tərk etməyə məcbur olmuş və əksəriyyəti Dağıstanın yüksək dağlıq ərazilərində aullarda məskunlaşmışdır. Həmin yerlərə isə yalnız Azərbaycan ərazisindən keçməklə çatmaq mümkün idi.

1990-ci ildə Raşid Göyüşovun rəhbərliyi ilə aparılan qazıntılar zamanı Bakı şəhərində qədim yəhudü məhəlləsinin və VII əsra aid Şabran sinaqoquğun qalıqları aşkar edilmişdir. Azərbaycan ərazisində qədim dövrden yəhudilərin yaşaması haqqında malumatlar mövcuddur. Məsələn, yəhudü həkim Samuel ibn Yəhya əl-Məğribi əsərində göstərir ki, David Alroi özünün məsihçi dini cərəyanına Xoy, Salmas, Təbriz, Marağa və Urmiya şəhərlərindən tərsəfdarlar cəlb etmişdi. Bundan başqa tarixçi Musa Kalankatuklu VII əsrə qafqaz Albaniyasının paytaxtı olmuş Bərdə şəhərində "xristian, yəhudü və bütürəstlərin" yaşadığı haqqında məlumat vermiş, tanınmış orta əsr səyyahu Tudelalı Binyamin də Azərbaycan ərazilərində yəhudilərin yaşamasından bəhs etmişdir.

Məşhur "Qahirə genizası"ndakı (orta əsr yəhudü əlyazmalarının ən iri arxiv - red.) fragmentlərin birində göstərilir ki, Azərbaycan şəhəri Marağadan olan ravvin Barux İsrail öz əsərlərində mənbə kimi Urmiya şəhərində yaşamış yəhudü hüquqçusu Saadiya Qaonun əlyazmalarına istinad etmişdir.

* AMEA-nın İnsan Hüquqları Institutunun elmi işçisi, Gürcüstan Yəhudilərinin Bakı dini icmasının sədr müavini.

XII əsrin sonunda Bağdaddan Marağaya köçmüş Samuel ibn Yəhya qüdrətli Atabaylər dövlətində (Eldəgizlər) saray alımı kimi fəaliyyət göstərmişdir.

XIII-XIV əsrlərdə isə Azərbaycan Elxanilər (Hülakilər) dövlətinin mərkəzinə çevrilmişdir. 1258-ci ildə Hülakü xan Bağdad xilafətini darmadağın etdiyikdən sonra yerli yəhudilərin Fərat çayının şərqi sahilindəki torpaqlara, xüsusilə indiki Azərbaycan ərazilərinə kütləvi miqrasiyası başlamışdır. Belə ki, XIII əsrin ikinci yarısında Azərbaycan Elxanilər imperiyasının mərkəzi vilayətinə çevrilmiş və aparılan dini dözuümlülük siyasəti bura çoxlu sayıda yəhudini cəlb etmiş, onlara hətta yüksək vəzifələr da verilmişdir. Məsələn, Arqun xanın (1284-1291) yəhudü əsilli vəziri Səd əd-Dövlə faktiki olaraq dövlətin bütün daxili və xarici siyasetini müəyyənləşdirirdi. Yəhudü millətinin mənsubu olan Müxəzzim əd-Dövlə Təbriz administrasiyasının başçısı idi, yəhudü əsilli Ləbib ibni Əbi ər-Rabi isə bütün Azərbaycanın idarəcilik sistemini rəhbərlik etmişdir.

XIV əsrdə aid məlumatlarda karaimlərin fəal ədəbi mərkəzlərindən biri kimi Azərbaycanın adı çəkilmişdir. XVI əsrдə Təbriz, Marağa, Urmiya, Salmas, Soyuqbulaq və Miyandüabda yəhudü icmalarının mövcud olduğu qeyd edilmişdir.

Dağ yəhudiləri

XVIII əsrin ortalarında Azərbaycan ərazisində kiçik feodal dövlətləri meydana gəlmİŞİRDİR. Onların arasında nisbətən böyükü Quba xanlığı idi. Xanlığın banisi Hüseyn Əli xan öz torpaqlarının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, sənətkarlığın, ticarətin inkişaf etdirilməsi məqsədi ilə tacirləri, sənətkarları və dağ-mədən işini bilən sərrafları bura dəvət

etməyə başlamışdı. Köcüb gələnlər arasında yəhudü millətinin mənsubları az deyildi. Onlar Nadir şahın basqunları nəticəsində dağıdılmış yəhudü kəndi olan Kulqatın sakinləri ilə birlikdə yeni yaşayış məskəninin - Qırmızı (Yəhudü) qəsəbənin əsasını qoymuşdular. Qəsəbə xüsusiə Fətəli xanın dövründə daha sürətlə inkişaf etməyə başlamışdı. Fətəli xanın apardığı müharibələr və qazandığı zəfərlər nəticəsində Dağ yəhudilərinin yaşadığı Azərbaycanın şimal-qərb hissəsi və Dağıstanın cənubu Quba xanlığına birləşdirilmişdi. Yeni yaradılmış qəsəbəyə təkcə yaxın kəndlərdən deyil, hətta Bakıdan da yəhudilər axışır gəlmişdilər. Burada hərə öz mənsubluğununa uyğun olaraq ayrı-ayrı məhəllələr salmışdilar.

Cənubi Qafqazın Rusiya imperiyasının tərkibinə daxil edilməsi Dağ yəhudilərinin digər yəhudü icmaları ilə əlaqələrini gücləndirməyə imkan yaratmışdı. Bundan əlavə yerli hakimlərin daxili müharibələrinə və İran qoşunlarının basqunlarına son qoyulması nəticəsində Qırmızı (Yəhudü) qəsəbənin əhalisinin sayında stabil artım tendensiyası müşahidə olunmuşdu. Belə ki, 1856-ci ildə qəsəbədə 3000, 1873-cü ildə 5120, 1886-ci ildə 6280, 1916-ci ildə 8400 nəfər yəhudü yaşamışdır. 1926-ci ildə isə Qırmızı qəsəbənin əhalisinin sayı 6000 nəfərə qədər azalmışdı.

Həmçinin Dağ yəhudilərinin bir çox hissəsi Şamaxı yaxınlığında Baskal və Müci kəndlərində yaşayırdılar. Onlar burada əsasən ipəkçiliklə və müxtəlif ölçülü toxuma dəzgahlarının düzəldilməsi ilə məşğul olurdular.

XIX əsrдə Bakıdakı Dağ yəhudilərinin əsas kontingenti- ni İranın Gilan əyalətindən gəlmiş yəhudilər təşkil etmişdir. Onlar kənd-kənd gəzərək səyyar ticarətlə məşğul olurmuşlar.

Maraqlı faktdır ki, xristian tacirlər tərəfindən təzyiqlərə baxmayaraq, Bakıdakı, həmçinin bütün Azərbaycandakı yəhudilərə bazar günləri ticarətlə məşğul olmağa icazə verilmişdir.

XIX əsrin sonlarında Bakının yaxınlığında Sabunçu qəsəbəsində ilk sinaqoqun açılışı olmuş, XX əsrin əvvəllərində isə şəhərin mərkəzində, Ticarət dalanında yeni ibadət evinin binası tikilmişdir. Burada baş rəvvin vəzifəsini 1905-ci ildən Efraim Rabinoviç icra etmişdir. Bundan əlavə, qeyd olunan dövr ərzində sefard yəhudili gimnaziyası açılmışdır. Bu gimnaziyada Dağ və Gürcüstan yəhudilərinə aid gənc oğlan və qızlar da təhsil almışlar. Dinin və yəhudili ənənələrinin öyrədilməsi üçün iyeşiva məktəbi də fəaliyyət göstərmişdir.

Qubada Dağ yəhudilərinin əsas məşğulliyəti xalça ticarəti olaraq qalmışdı. Lap əvvəldən Qırmızı qəsəbənin (bura "Dağətəyi qəsəbə" kimi də tanınmışdır) sakinləri seçki hüququndan istifadə etmiş, onların arasından 3-4 nəfər yerli şurənin üzvlüyüնə seçilmişlər. Dağ yəhudiləri tamamilə ayrıca və kompakt formada yaşamışlar. Söyügedən dövrədə Qəsəbədə 12 sinaqoq fəaliyyət göstərmişdir.

Dağ yəhudilərinin mühüm yaşayış mərkəzlərdən biri də Oğuz rayonudur. Burada əsasən İranın Gilan əyalətindən olan yəhudilər məskunlaşmışdır. Əhalisi feodal qarşışdırmları və İran basqınları nəticəsində qonşu Zalem və Qutqaşen aullarından olan yəhudili köckürkərin hesabına xeyli artmışdır. XIX əsrədə yəhudilər Oğuzun ümumi əhalisinin üçde birini təşkil etmişlər. 1885-ci ildə isə onların sayı 2282 nəfər olmuşdur.

Ümumiyyətlə, XIX əsrədə Azərbaycanda yəhudili əhalinin böyük əksəriyyətini Dağ yəhudiləri, XX əsrədə isə aşkenazilər təşkil etmişlər.

Gürcüstan yəhudiləri

Gürcüstan yəhudiləri Azərbaycana köçmədən öncə buraya müəyyən səfərlər etsələr də, onların ölkəmizdə daimi məskunlaşmaları ilə bağlı mümkün ehtimallar XVIII-XIX əsrləri əhatə edir. Tərk etdikləri ərazilər Axalsıx, Oni, Kulaşı və Kutası idi. 1864-cü ildə Gürcüstanda tehkimçiliyin ləğvindən sonra yəhudilərin Azərbaycana miqrasiyası güclənmişdi. Köçüb gələnlər arasında əsasən dərzilər, papaqçılars, çəkməçilər, şərabçılar, həkkaklıqla məşğul olanlar, sabun bişirənlər və dəri emalçıları üstünlük təşkil edirdilər. Bundan başqa, onlar arasında podratçılar, müəllimlər və kiçik tacirlər də vardı. Gürcüstan yəhudiləri məhz Bakıda məskunlaşmağa səy göstəriridilər.

Ümumiyyətlə, Gürcüstan yəhudilərinin əsas məşğulliyəti ticarət olmuşdur. XX əsrin əvvəllərində onların bəziləri artıq Rus-Qafqaz ticarət evlərinin, birjalarının, kommersiya banklarının və sehmdar cəmiyyətlərinin payçıları idilər. Onlardan on nəfərdən çoxu apardıqları ticarət görə 2-ci və 3-cü gildiya rütbələri ilə təltif edilmişdi. İkiisi 1-ci gildiyaya daxil olmuş, biri isə - Pinxas Tetruashvili 1916-ci ildə "yaralıların xeyri namına tamənnasız yardımına görə" 3-cü dərəcəli "Stanislav" ordeni ilə mükafatlandırılmışdır. Gürcüstan yəhudilərinin içərisəhərdə ağ neft dükənləri mövcud idi ki, burada həmçinin şam, sabun, mazut, əski-üskü və əhəng satılırdı. Əksəriyyəti səyyar ticarətlə məşğul olurdu. Onlar həmçinin rəngkarlıq emalatxanaları, şərab hazırlayan müəssisələr, ipəktoxuyan və pambıq təmizləyən fabriklər kiraya götürürdülər. Xeyriyəçilik edir və bununla da İudaizmin əsas ehkamlarından

birini yerinə yetirirdilər. Məsələn, mesenat Elaşikoşvili tərəfindən Bakıda inşa edilmiş fəqirlər evi fəaliyyət göstərmişdir. Gürcüstan yəhudiləri 1864-cü ilə qədər təhkimçilik asılılığından olduqlarından onların əksəriyyətinin ali və hətta orta təhsil almaq imkanları mövcud olmamışdır. Buna görə də Bakıda 1920-ci ilə qədər "Gürcüstan yəhudiləri arasında maarifləndirmənin aparılması cəmiyyəti" fəaliyyət göstərmiş və bu cəmiyyətə dövrünün məşhur jurnalisti İ.Qlxaxenqauz rəhbərlik etmişdir.

Azərbaycanın sovetləşdirilməsindən sonra bütün qadağası və məhdudiyyətlərə baxmayaraq, Gürcüstan yəhudiləri brit-mila (sünnet) ayının icrasını davam etdirmiş, şəxsi evlərdə gizli şəkildə matsa (mayasız yayma çörək) bişirmiş və oğlan uşaqlarına İudaizmin əsaslarını öyrətmüşlər. Bir-birinə gizli xəber ötürməklə şənbə gününü də qeyd etmişlər.

Sovet hakimiyyəti dövründə bir çox Gürcüstan yəhudisi həkim, müəllim, alim, idmançı və musiqiçi kimi şöhrət tapmışdır. Onlar arasında - Azərbaycan SSR-in xalq artisti Mixail Lezqisvili, xalq rəssamı Benni Camalaşvili kimi sənətkarların, respublikanın Elmlər Akademiyasının vitse-prezidenti, texniki elmlər namizədi D.Eliquəlavili, geologiya-mineralogiya elmləri doktoru A.Moşaşvili, fizika-riyaziyyat elmləri doktoru A.Çaruxçev kimi elm xadimlərinin adlarını çəkmək olar. Uzun illər Azərbaycanın idman şərəfini boksçu B.Tsxviraşvili, gülaşçı M.Palaqashvili, "Dinamo" Kirovabad (Gəncə) idman cəmiyyətinin rəhbəri, idman ustası, baş məşqçi İ.Abramaşvili, futbolcular Semyon və Eduard qardaşları, həmcinin İyosif Davidaşvili, yüngül atletika üzrə idman ustası L.Kokielov qorumuşlar. Ş.Qorelaşvili isə "Neftçinin" gənclər yığmasının tərkibində SSRİ-nin futbol üzrə çempionatlarının əksəriyy-

yətində iştirak etmişdir. Bakıda şüxə sənaye zavodunun baş mühəndisi uzun illər Ş.Xanukaşvili olmuşdur. Həkimlər arasında isə N.Bağdadlışvili, İ.Davidaşvili və O.Karelaşvili xüsusiylə məşhur idilər. Yəhudi mədəniyyətinin və milli irlisinin qorunması ilə bağlı Rus-Yəhudi Ensiklopediyasının Himayaçılık Şurasının üzvü, məşhur sahibkar A.Dadiani də böyük töhfələr bəxş etmişdir.

Aşkenazi yəhudiləri

Azərbaycanda ilk dəfə Aşkenazi yəhudiləri 1810-cu ildə or-taya çıxmışlar. 1832-ci ildə Bakıda cəmi 26 aşkenazi yəhudisi yaşamışdır. 1870-ci ildə sənətkarlar üçün sinaqoq açılınca onların sayı artıq 50 nəfərə çatmışdı. 1891-ci ildə isə sayıları 390 nəfərədək artmışdı. Qeyd etmək lazımdır ki, Rusiya imperiyasının qərb vilayatlərindən yəhudilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycana köçməsi onların mənəvi emansipasiyasının əsas faktorlarından biri olmuşdur. "Xa-Cafira" qəzetiinin müxbiri Mordexay Qlikin təsdiqləyir ki, Rusiyadan köçüb gəlmış yəhudilərin burada vəziyyəti kifayət qədər yaxşı idi. "Onlar hayatda uğur qazanmış, cəmiyyət içində möhkəm kök salmış, çoxlu var-dövlət toplamış və rahat, qayğısız hayat sürmüşlər. Əksəriyyəti sənətkarlar, daş yonarlar, zavod fəhlərləri, saat-sazlar, dərzilər, toxucu və zərgərlər olan bu yəhudilər ölkənin bərabərhüquqlu vətəndaşlarına çevrilmişlər". Yəhudi əshəlinin sayının artımı burada yalnız antisemitizm olmaması ilə deyil, eyni zamanda sənayenin inkişafı ilə də bağlı idi. Aparılan hesablamalara görə, 1897-ci ildə təkçə Bakıda 2341 yəhudi yaşamışdır.

1880-ci ildə Bakıdakı yəhudi icması tam yararlı sinaqoq tikməyin zəruriliyini gündəmə gətirmişdi. Bununla əlaqədər icmanın daha çox tanınan üzvlərindən ibarət qrup seçilmiş və qaldırılan məsələnin həlli həmin qrupa həvalə olunmuşdur. 27 aprel 1881-ci ildə yəhudi icmasının müvəkkilləri S.Şein və M. Mesnik Bakı Şəhər Dumasına aşağıdakı məzmunda müräciət ünvanlamışlar:

"Bakı yəhudi icmasının müvəkkilləri: Bakı 2-ci gildiya taciri Solomon Şein və Tiflis vətəndaşı Moisey Mesnik tərəfindən

Ərizə

Bakı yəhudi icması Bakı şəhərində boş bir ərazidə sinaqoq tikmə istəyir və bu məqsədə bizi müvəkkil etmişdir ki, şəhərin şərqi hissəsində, XXVI kvartalın №1 yaxud №6 adlanan yerində sahəsi 396 kv.sajın (2,134 metrə bərabər uzunluq ölçüsü – red.) ərazinin əvəz-siz verilməsi xahiş ilə bağlı müraciət edək.

Buna görə da höyük ehtiramla xahiş edirik ki, Şəhər Duması Bakı yəhudi icmasının müraciətini nəzərə alıb sözügedən ərazilərdən birini ayırmalı göstərilən bu vacib məsələnin həllinə razılıq bildirsün. Ehtiyac olduğu təqdirdə icmanın etibarnamasının surəti təqdim olunacaqdır.

Bakı 2-ci gildiya taciri Solomon Samoylovix Şein və Tiflis vətəndaşı Moisey Meeroviç Mesnik. 11 aprel 1881-ci il, Bakı".

Kifayət qadər operativ şəkildə "Bakı Şəhər Duması 15 may 1881-ci il tarixli iclasda Bakı yəhudi icmasının müvəkkillərinin sinaqoq tikintisi üçün torpaq ayrılmazı ilə bağlı ərizəsinə baxaraq qərar vermişdir: İcmanın ərizədə göstərilən sahədə torpaq ayrılmazı istəyinə etiraz edilsin; onun əvəzinə Quba yolunda sinaqoq tikilməsi üçün 396 kv. sajın torpaq sahəsi ayrılsın; yerin seçilməsi və texniki qaydaların həlli ilə bağlı məsələlər Dumaya əlavə məlumat verilmədən aşağıdakı cə-

nablara həvalə olunsun... Sinaqoqun planı öz növbəsində Duma mützakirə üçün təqdim edilsin".

Lakin yəhudi icması ayrılan torpaq sahəsində imtina etmiş və bu barədə Şəhər Dumasına məlumat verilmişdir. Bakı Şəhər Upravasının 23 yanvar 1884-cü il tarixli məruzəsində qeyd olunur ki, Duma tərəfindən seçilmiş 3 iyun 1881-ci il tarixli, № 4051 sayılı Komissiyaya məlum olduğu kimi, təklif olunan yerda ayrılmış torpaq sahəsində yəhudilər imtina etdiklərinə görə ərazinin seçilməsi baş tutmamışdır.

Hazırda yəhudi icmasının vəkilləri məsələni yenidən gündəmə gətirərək izah edirlər ki, Quba yolunda sinaqoq tikiləməsi onlar üçün alverişli deyil, çünki sözügedən yer yəhudilərin yaşadığı şəhər mərkəzindən uzaqda yerləşir. Buna görə də onlar sinaqoq üçün yerin ya Karantində, yəni vaxtı ilə Lüteran icmasının ibadətxanası üçün nəzərdə tutulmuş, lakin onların imtina etdiyi ərazidə, ya da qala divarının şimal tərəfində, ərazaq idarəsi binasının yaxınlığında ayrılmışını xahiş edirlər.

Yuxarıda qeyd olunularla bağlı Bakı Şəhər Upravası Duma-yə məruzə edərək öz razılığını bildirir. Belə ki, Upravanın qənaətinə görə, "ağər lüteranlar Karantin yaxınlığındakı torpaq sahəsindən imtina edir və onlara yeni ərazidə yer ayrılaçsa, onda 1-ci sahənin yəhudi icmasına verilməsində heç bir mənə yoxdur. Şəhər Qlavası".

Uzun yazışmalardan və süründürməciliyikdən sonra 30 noyabr 1885-ci ildə Duma qərar vermişdir: "Bakı yəhudi icmasına yalnız sinaqoq tikmək üçün Bondarnoy küçəsində, XV-ci kvartalda 300 kv.sajın torpaq sahəsi ayrılsın. Sinaqoqun əsas fasadı küçəyə açılsın. Bina küçənin cızgi xəttindən kənara çıxığı təqdirdə, öünü dəmir məhəccər çəkilsin. Bakı Şəhər Upravasına sözügedən ərazinin Bakı yəhudi icmasının mülkiyy-

yətinə keçirilməsi üçün lazımi aktın icrası ilə bağlı səlahiyyət verilsin".

Lakin vaxt uzanır, yazılmalar bitmirdi. Bir müddət sonra yəhudiliğin icmasının vəkil təyin etdiyi şəxslər də dəyişdi, amma torpaq sahəsinin ayrılması məsələsi heç cür həllini tapmurdı. Belə ki, icma bir şey istəyir, Duma isə başqa şeyə razı olurdu. Bu minvalla 25 sentyabr 1896-ci il tarixdə Bakı Şəhər Upravasına Bakı yəhudiliğin icmasının vəkil təyin etdiyi tacir Naxman Meleroviç Tseytlən və Nijeqorod taciri Berk Qileneviç Şirmanın adından aşağıdakı məzmunda ərizə daxil olur: "Bakı şəhərinin inkişafı, onun ticarət, sənaye və əhalisinin ümumi artımı ilə burada yerləşən yəhudilərin də sayı çoxalmışdır. İlk olaraq Bakıda yerli Dağ yəhudiləri yerləşmişlər. Onlar çoxdan yerli camiiyyətə uyğunlaşmış, əsasən istefadə olun və müddətsiz tərxis edilmiş kiçik məmurlar zümrəsini təşkil etmişlər. XIX əsrin 70-ci illərində xüsusi yüksək fərmənlə yəhudiliş sənətkarları ailələri ilə birlikdə yerləşmək izni verilmişdir. Şəhər mühüm sənaye mərkəzinə çevrilidikdən sonra burada yəhudili tacirlər və yüksək təhsil müəssisələrindən müxtalif ixtisaslar üzrə kurslardan məzun olmuş mütəxəssislər məskunlaşmağa başlamışlar. Əlbəttə ki, yəhudilik elementlərinin bu şəkildə artımı dini-mənəvî tələbatın ödənilməsinə ehtiyacı çoxalmışdır ki, bu da yeri hökumət tərəfindən anlaysıla qəbul edildi. Belə ki, 1882-ci ildə Quberniya idarəsinin Bakı Polismeysterinin adına ünvanlaşlığı 31 dekabr, №10842 sayılı fərmənlə Bakının yəhudiliğin icmasına Hacı Şirali Dadaşovun evində dini məktəb təşkil etməyə razılıq verilmişdir. Bu arada dini tələbat, xüsusilə də icimai ibadət üçün binaya ehtiyac 1882-ci ildən yəhudili əhalinin təbii və təsdiçi artımının (migrantlar nəzərdə tutulur - M.B.) nəticəsində yüksək həddə çatmışdır. Yəhudilərin əksəriyyəti burada fabrikalara, zavodlara, evlərə, geniş ticarət obyektlərinə sahib olmuşlar. Belə olan təqdirdə, mövcud şərait və

zaman Bakıda icimai ibadət üçün əvvəlkindən nəinki böyük, hətta daimi bir binanın olmasına labüb edir.

Deyilənlərin nəticəsi olaraq yəhudili icması öz dini məktəbi üçün tikinti nizamnaməsinin bütün tələblərinə uyğun olan xüsusi bina inşa etdirməyi nəzərdə tutur. Bu baxımdan acizənə surətdə xahiş edirik ki, qaldırılan məsələ ilə əlaqədər Bakı Şəhər Upravası üzü Kaspıysk, Molokansk və Torqovı küçələrinə açılan oradə yerləşən torpaq sahəsinin dini məktəb binasının tikintisi üçün illiyinə yəhudili icmasına kiraya verilməsi haqqında sərəncam versin. Məktəbin plan və fasadının layihəsi İnşaat şöbəsi tərəfindən təsdiq ediləcəkdir. İcmənin qərarı slavə olunur.

İcmənin vəkilii Naxman Tseytlən, Nijeqorod taciri Berko Şirman.

25 sentyabr 1896-ci il".

Bir müddət tərəddüddən sonra Şəhər Upravası № 5628 nömrəli məktubla Qiymətləndirmə komissiyasına müraciət ünvanlayaraq xahiş etmişdir ki, "Bakı yəhudili icması tərəfindən kiraya götürülməsi istənilən və qoşmadı planda "A" hərfi ilə işarələnmiş torpaq sahəsinin 1 kvadrat sajının kiraya qiymətinin miqdarı müəyyənləşdirilsin və Upravaya məlumat verilsin.

25 oktyabr 1896-ci il. Upravanın üzvü".

Qiymətləndirmə komissiyası ərazidə tədqiqat apardıqdan sonra müəyyənləşdirmişdir: "Sözügedən torpaq sahəsinin 1 kvadrat sajının illik kiraya qiyməti şəhərin mənfaətinə uyğun olaraq 2 rubl təşkil edir". Lakin məsələni müzakirə etdikdən sonra Uprava belə nəticəyə gəlmişdir ki, "bu qiymət mümkün qədər aşağı endirilməlidir. Qiymətin aşağı salınmasını Dumanın ixtiyarına buraxan Bakı Şəhər Upravası bu qənaətə golmuşdır ki, kirayə haqqı 1 rublu ötməməlidir. Qiymətin aşağı salınması ilə bağlı Uprava öz mülahizəsini belə əsas-

landırır ki, xristian kilsələrin və Cümə məscidlərinin tikintisi üçün ərazilər təmənnasız verildiyi halda, yəhudi icması da torpaq sahəsini analoji məqsədlə, yəni dini məktəb tikintisi üçün istəyir və hətta kiraya haqqı təqdim edir. Ona görə də tam adalətli olaraq bu qiymət ən minimum həddə endirilməlidir". Həqiqətən də qeyd olunan sənədlərdən göründüyü kimi yəhudi icması mövqə baxımdan digər konfessiyalarla müqayisədə barəbar hüquqa malik deyildi. Lakin sonda bu manədə aradan qaldırıldı və hökumət, ümumiyyətlə, kiraya haqqının ləğv olunması ilə bağlı qərar qəbul etdi ki, aşağıda bunun səbəbləri verilmişdir.

Hərçənd müvəkkil Naxman Tseytlinin vasitəsi ilə yəhudi icması "tikinti işlərinin aparılması üçün əlverişli vaxtı əldən qaćırtmamaq üçün Bakı Şəhər Upravasına müraciət edərək, bir an əvvəl tikinti materiallarının göstirilməsinə razılıq verilməsinə xahiş etmişdi". Bakı Şəhər Dumاسının qərarının icrası ilə bağlı Şəhər Qlavası 13 noyabr 1896-ci il tarixli, № 6481 nömrəli məktubla Bakı Qubernatoruna bu məzmunda müraciət ünvanlanmışdı: "Zati-alilərindən acizəna xahiş edirəm ki, qəbul olunan qərarın icrası ilə bağlı Sizin tərəfdən hansısa manənin olub-olmaması barədə məlumat verəsiniz".

Bakı Qubernatoru 29 noyabr 1896-ci il tarixli məktubla Şəhər Qlavasına bildirmişdir ki, "Yəhudi icmasının yeni dini məktəb binasının tikilməsi və indiki məktəbin ora köçürülməsinə razılıq verilməsi ilə bağlı ərizəyə hazırlıda Quberniya İdarəsinin işindən məlum olduğu kimi, Qafqazın mülki hissə üzrə baş rəisinin icraatında baxılmaqdadır. Buna görə də qeyd olunan məsələ ilə bağlı müvafiq talimat gəlmədiyindən Dumanın sözügedən qərarının icrasına razılıq verməyim mumkün sayılmır".

Bəli, Rusiya imperiyasının bürokratik maşını ləng hərəkət edirdi. Görünür, onu məhz bu məhv etdi. Lakin hətta bu mənələr də yəhudi icmasının təkidli təzyiqi qarşısında tab gətirməyi bacarmadı. Belə ki, 20 oktyabr 1898-ci ildə Bakı şəhər Upravasına yəhudi icmasının müvəkkili Naxman Tseytlinin ərizəsi daxil oldu. Həmin ərizədə xatırlanırkı ki, "Bakı Şəhər Dumاسının qərarına görə, Bakı yəhudi icması üçün şəhər ərazisində ibadət evinin tikintisi ilə bağlı torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsində Şəhər Upravasının tələbi ilə artıq səki düzəldilmiş, lakin müvafiq razılıq alınmadığına görə tikinti işlərinə başlanulmayışdır.

Nəzərəalsaq ki, razılıq verilənədək kiraya müddəti bitə bilər və eyni zamanda həmin sahəni təyinatına uyğun qorumaq istəyində olduğumuza görə icazə verin, qeyd olunan tarixdən kiraya haqqını bir il öncədən ödəyək". Yəhudi icmasının fəaliyyətindəki bu inadkarlıq onların Duma üzvlərinin tərəddüsüz dəstəyinə arxalanmalarından xəbər verirdi. Duma üzvləri qəti surətdə hesab edildilər ki, onların yəhudi həmvətənləri digər konfessiyaların nümayəndələri kimi eyni hüquqa malikdirlər.

1898-ci ilin mayında şəhərin ərazi ölçəni həmin sahədə ölçmə işlərini apardıqdan sonra Upravaya məlumat verdi ki, yəhudi icmasına ayrılmış "400 kv. sajin (məlumatə əsasən) torpağın ölçüsü 484,4 kv. sajına qədər artmışdır. Dəyişikliyin bir qismi şəhərin təsdiqlənmiş baş planına müvafiq olaraq həmin kvartalın Torqovı küçəsi tərəfdən 1 sajin genişləndirilməsi nəticəsində, digər qismi isə qonşuluqda yerləşən Karakozovun binasının yarınlıq üzündən 2 sajin canub istiqamətinə çəkilməsinə görə baş vermişdir.

1899-cu ildə Bakı Quberniya İdarəsinin inşaat şöbəsinə Bakı yəhudi icmasının müvəkkili Naxman Tseytlinidən belə bir

məzmunda yeni ərizə daxil oldu: "Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərində ibadət evi tikməklə bağlı Bakı yəhudi icmasına razılıq verildiyinə görə dini ibadət evinin layihəsini iki nüsxədə və tikinti aparılacaq torpaq sahəsi ilə bağlı Bakı Şəhər Upravası tərəfindən verilən 24 mart tarixli, № 3242 nömrəli şəhadətnaməni təqdim edirik". Bakı Şəhər Upravasından alınan 24 iyun 1899-cu il tarixli cavab məktubunda təsdiqlənirdi ki, "Torqovi küçəsində kiraya götürülmüş torpaq sahəsində tikiləcək yəhudi ibadət evinin binasının layihəsinin təsdiqinə Uprava tərəfindən etiraz edilmir". Bundan əlavə, kiraya götürülmüş torpaq sahəsinin qəsdən artırılmışlığı faktını nəzərə almaqla Bakı yəhudi icmasının rəvvini L.Berger Şəhər Upravasına müraciət etdi ki, sahə olduğu kimi saxlanılsın. Belə ki, "əlavə xidmət otaqları və işçilər üçün bina tikməyə ehtiyac olduğundan acizənə xahiş edirəm ki, geyd olunan artıq sahənin ayrılması haqqında da akt tərtib edilsin. Çünkü hazırda ibadət evi, demək olar ki, tam tikilmək üzrədir və ona görə də icma artıq digər lazımı binaların inşasına başlamalıdır. Bakı, 3 iyun 1900-cü il. Ravvin L.Berger".

İcma mənsublarının sayı, onun iqtisadi və sosial əhəmiyyəti artdıqca hökumətin yəhudi dininin mənsublarının üzərinə qoyduğu bir sıra məhdudiyyətlərin yumşaldılması gündəmə gəldirdi. Yuxarıda qeyd etdiyimiz kimi, adətən dini təsisatlar üçün torpaq sahəsi təmənnasız ayrırlırdı və yalnız yəhudilər şəhər büdcəsinə kiraya haqqını ödəməyə məcbur idilər. 15 noyabr 1902-ci ildə Bakı Şəhər Qlavasının adına Bakı yəhudi icmasının Təsərrüfat idarəesindən ərizə göndərildi. Ərizədə yazılırdı: "Təqrübən beş il bundan önce Bakı Şəhər Duması o dönmə Bakıda yaşayan yəhudi nümayəndlərinin müraciəti əsasında Torqovi və Kaspiysk küçələrinin tinində ibadət evi ti-

kilməsi məqsədi ilə kiraya əsasında torpaq sahəsi ayırmışdır. Kiraya müddətinin uzadılması hüququ daxil olmaqla, həmin şərtlər altında 1 kv.sajının illik kirayə haqqı 10 qəpik təşkil etmişdir. Artıq İbadət evinin inşasına 80 000 rubl xərclənmişdir və gələcəkdə bu məsrəfin artacağı gözlənilir. Hazırda icmanın Təsərrüfat idarəesi zati-aliniddən xahiş edir ki, sözügedən ərazinin Bakı yəhudi icmasının xüsusi mülkiyyətinə verilməsi ilə bağlı Bakı Şəhər Duması qarşısında məsələ qaldırsın. Çünkü tamamilə aydınlaşdır ki, yəhudi icması üçün əhəmiyyət daşıyan bu mülkə sahiblik hüququnun olmaması narahatlıq doğurur. Digər tərəfdən Dumanın kirayə haqqını cüzi təyin etməsi ona dəlalət edir ki, İbadət evi üçün torpaq ayrında Duma bu məsələyə mənfaət əldə etmək nöqtəyi-nəzərdən yanaşmamışdır. Çünkü kirayə haqqı həmin torpaq sahəsi üçün uyğun olan müvafiq qiymətdən dəfələrlə aşağıdır. O dönəmdə Dumanın İbadət evi tikmək üçün torpaq sahəsinin yalnız kirayə əsasında verməsinin səbəbi bundan ibarət idi ki, həmin dövrədə hələ yəhudi icması rəsmi təsdiqlənməmişdi və icmanın hər hansı mülkiyyət məsələsi ilə bağlı səlahiyyətlərini özündə ehtiva edən heç bir təmsilçi yox idi. Hazırda həmin məsələlərlə bağlı təmsilcilik hüququ icmanın Təsərrüfat idarəesinə məxsusdur. Əgər Duma qeyd olunan torpaq sahəsinin yəhudi icmasının xüsusi mülkiyyətinə verilməsini mümkün saymayıan hər hansı səbəb aşkarlamadığı təqdirdə Təsərrüfat idarəesi Zati aliniddən xahiş edir ki, kirayə haqqının ləğv edilməsi və həmin torpağın Bakının yəhudi ahalisinin qarşılıqsız istifadəsi üçün həmişəlik yəhudi icmasına verilməsi ilə bağlı məsələ qaldırsın. Bakı, 12 noyabr 1902-ci il. Təsərrüfat idarəesinin üzvləri, ravvin L.Berger, N.Tseytlin, L.İskoviç".

Yuxarıda göstərilən ərizəyə cavab olaraq Bakı Şəhər Upravası Dumaya ünvanladığı məruzədə qeyd etmişdir ki, "xristian məzəhbələrinin kilsələri və Cümə məscidlərinin tikintisi üçün Duma torpaq sahələrini təmənnasız ayırdığına görə yəhudi icmasının da müraciəti nəzərə alınmalıdır. Bu baxımdan aşağıdakı məzmunda qərar verilməsini xahiş edirik: Yəhudi icmasının müddətsiz və təmənnasız istifadəsi üçün 484 kv.sajın sahə ayrılsınaşağıdakı şərtlərlə: 1) torpaq sahəsində ibadət evindən və nəzdindəki məktəb binasından başqa heç bir tikili inşa olunmamalıdır; 2) İbadət evi bağlanılacağı təqdirdə torpaq sahəsi üzərindəki bütün binalar və tikililərin qarşılığı alınmadan yenidən şəhərin sərəncamına keçirilməlidir. Şəhər Qlavası".

Məsələ ilə bağlı məruzəni dini lədikdən sonra Bakı Şəhər Du-ması yəhudi icmasının ravininə məlumat göndərmişdir ki, ibadət evi tikilməsi üçün ayrılan torpaq sahəsinin təmənnasız verilməsilə bağlı Şəhər Qlavasının təklifinin təsdiqlənməsi ilə əlaqədar Duma qərar vermişdir. Bundan başqa, məlumat göndərilmişdir ki, "Sözügedən qərar Qubernator Q.Bakinski tərəfindən cari ilin 22 iyun tarixində № 204 nömrə ilə təsdiqlənmiş və buna görə də həmin torpaq sahəsi hazırda yerli yəhudi icması tərəfindən istifadə edilə bilər. Uprava bunu diqqətinizə çatdırmağı vacib sayır və eyni zamanda xahiş olunur ki, torpaq sahəsini natura formasında qəbul edilməsi üçün icma öz nümayəndəsini Upravaya ezam etsin".

Xüsusilə qeyd etmək lazımdır ki, sinaqoqun tikintisi üçün vəsaitin böyük hissəsini ianə kimi Rotşildlər, tacirlər, ticarətçilər, neft şirkət və firmalarının sahibləri, həmçinin Zeynalabdin Tağıyev və Musa Nağıyev kimi tanılmış azərbaycanlı neft sənayeçiləri vermişlər. Hətta, ianənin miqdarını heç kim

gizlətməmiş və bütün tikinti prosesi, həmçinin xərclər açıq və şəffaf şəkildə yerinə yetirilmişdir.

Dini ibadət yerlərinin, sinaqoqların tikintisi Rusiya imperiyasının müxtəlif quberniyalarından Azərbaycana köçürülmüş yəhudilərə qarşı dövlət orqanlarının və avtoxton yerli əhalinin tolerant münasibətinin səviyyəsini yüksəltmək etdirirdi. Əlbəttə hökumətin yəhudilərə qarşı iltifatlı münasibətini şartlaşdırın səbəblər sırasında iqtisadi baxımdan ixtisaslı mütəxəssislərə ehtiyacın olması ilə yanaşı, ölkənin yerli əhalisinin də antisemit əhval-ruhiyyədən uzaq olması idi.

Əksər yəhudilər öz qabiliyyətlərini neft biznesi sektorunda göstərmışdır. Neftçixarma sənayesinin pionerləri sırasında Q.Polyak ("Polyak və oğulları"), A.Dembo və X.Kaqqan ("Dembo və Kaqqan"), L.İskoviç ("L.İskoviç"), Q.Qinsburq, A.Feyqel və digərlərinin adlarını çəkmək olar. L.İskoviç o şəxsdir ki, bir vaxtlar Yerusalem'dəki Yəhudi Universitetinin inşasına ianə vermişdir. Neft təsərrüfatının inkişafında Rotşildlərin "Xəzər-Qaradəniz neft sənaye və ticarət cəmiyyəti" əhəmiyyətli rol oynamışdır. Onun idarəciliyi sırasında: mühəndis-mexaniklər K.Bardski və A.Quxman, yataqlar üzrə rəhbər, mühəndis-texnoloq D.Landau, emalatxanaların müdürü, mühəndis-mexanik M.Fin, elektrik şöbəsinin müdürü mühəndis-texnoloq İ.Pilkeviçin adlarını çəkmək olar. Rotşildlərin əsas neft-yağ zavodunda yüksək vəzifədə çalışanlara, misal üçün, rəhbər S.Qinisi, rəhbər köməkçisi M.Qallayi, texniki direktor İ.Parijeri göstərmək olar. Zavodun şöbələrinə isə müdürüliyi L.İskoviç, X.Kaqqan, L.Leytes, A.Fiş, N.Qotlib edirdilər. Rotşildlərin "Mazut" cəmiyyətinin rəhbərləri sırasına M.Efrusi, sərəncamçı direktor M.Polyak, həmçinin E.Deytç, Y.Aron,

S.Polyak daxil idilər. 1901-ci ildə neft şirkətlərinin və səhmdar cəmiyyətlərinin administrasiyasında 64 yəhudi çalışmışdır.

1913-cü ildə Rusiya imperiyasının ümumi ağ neft istehsalının 44%-ni 14 yəhudi şirkəti təşkil etmişdir. Həmin il Bakının yəhudi sakinlərinin sayı, statistik məlumatlara əsasən, 9690 nəfərə çatmışdır ki, bu da şəhərin ümumi əhalisinin 4,5%-ni təşkil etmişdir. Yəhudi əhalinin Azərbaycanda uğurlu adaptasiyاسını təsdiq edən digər faktlar da mövcuddur. Belə ki, qeydiyyatdan keçmiş 283 hüquqsunas və vəkildən 75-i, 185 həkimdən isə 69 nəfəri yəhudi olmuşdur. Bakı əhalisinə xidmət edən 190 əcəzə və aptek sahibindən 138-i yəhudi icmasının mənsubu idi. Buna baxmayaraq, çar hakimiyyətinin antisemit siyaseti Sankt-Peterburqdan min kilometrlərlə uzaqlarda belə yəhudiləri sixışdırırıdı. Məsələn, 1888-ci ildə yarmarka keçirilən vaxt yerli ziyanıların etirazına baxmayaraq, hakimiyyətin göstərişi ilə yəhudilər Bakıdan köçürülmüşlər. Buna baxmayaraq, Rusiya imperiyasının o vaxtkı hakimiyyəti Azərbaycan xalqını antisemitizm "virusu"na yoluxdura bilmədi.

Yəhudi əhalisinin sayının artması ilə əlaqədar müxtəlif təhsil müəssisələri, dini məktəblər, xeyriyyə təşkilatları və maarif idarələri yaranmağa başlamışdı. 1896-ci ildə iyeşiva məktəbi açılmış və həmin məktəbə 1913-1920-ci illər arasında ilk ivrit-rus lüğətinin müəllifi və tərtibçisi məşhur F.Şapiro rəhbərlik etmişdir. 1898-ci ildə kişilər, 1901-ci ildə isə qadınlar üçün şənbə məktəbləri fəaliyyətə başlamışdı. 1910-cu ildə mərkəzi xor sinaqoqu inşa olunmuşdu. Binanın tikinti vəsaitinin bir hissəsinə Z.Tağıyev və M.Nağıyev kimi görkəmli neft istehsalçıları ianə vermişlər. Həmin ildə Gürcüstan yəhudiləri üçün məktəb, yəhudi kitabxanası, ədəbi-musiqi dərnəyi, yəhudilərin maarifləndirilməsi və yəhudi dilinin həvəskarları

cəmiyyətlərinin bölmələri açılmışdır. 1920-ci ilə qədər Bakıda yəhudi gimnaziyası mövcud olmuşdur. 1890-ci ildə yəhudi uşaq baxçası açılmışdır. 1900-cü ilin sonunda entuziast qrup tərəfindən "Şolom-Aleyxema" adlı ədəbi-dram dərnəyi yaradılmışdır. Maarif və xeyriyyə təşkilatlarının fəaliyyətləri nəticəsində yəhudi əhalisi arasında savadlılıq səviyyəsi 83% təşkil etmişdir.

XIX əsrin sonlarından etibarən Bakı şəhəri yəhudi milli hərəkatının mərkəzlərindən birinə çevrilmişdi. Belə ki, 1891-ci ildə burada "Xobebey Sion" təşkilatının bölməsi yaranmışdır. 1899-cu ildə E.Kaplan ilk sionist təşkilatını qurmuşdu. 1902-ci ildə Azərbaycan yəhudilərini təmsil edən dörd nümayəndə Minskdə keçirilmiş ikinci Ümumrusiya sionist konfransının işində iştirak etmişdir. 1903-cü ildə Bazeldə keçirilən altıncı Ümumdünya sionist konqresinə isə Bakı sionistlərinin nümayəndəsi E.Eyzenbet qatılmışdır. 1905-ci ildə "Poaley Sion" adlı yəhudi sosial-demokrat fahla partiyasının ilk özəyi yaranmışdır. Bu partiyaya sənətkarlar, kustarçılar, fəhlələr, ziyalılar və kiçik burjuaziyanın bir hissəsi daxil olmuşlar. Bundan əlavə, gənclər "Gənc İyudeya" adlı təşkilat ətrafında birləşmişlər. Ona rəhbərliyi A.Vaynel edirdi. Yəhudilərin xeyli hissəsi bolşeviklər sırasına qatılmışdır. Təsadüfi deyil ki, 26 Bakı komissarlarının 6-sı yəhudi idi: Y.Zevin, M.Basin, İ.Mişne, R.Kaqqanov və Baqqdanov qardaşları. 25 Çapayev diviziyanın komissarı B.Tal da Bakıda anadan olmuşdur.

28 may 1918-ci ildə elan olunan Azərbaycan Demokratik Respublikası (ADR) özündə həqiqi xalq hakimiyyətinin nümunəsini təcəssüm etdirmişdir. Yeni yaranmış dövlətin "Müştəqillik bəyannaməsi" müsəlman Şərqi tarixində ilk dəfə ölkədə mövcud bütün millətlərə bərabər hüquq vermişdi.

Gənc respublikanın bütün hökumət idarələrində və parlamentdə yəhudili millətinin 1-2 nümayəndəsi mövcud olmuşdur. Məhkəmədə yəhudilər ivrit dilində and içmək hüququnu verilmişdir. ADR-in görkəmli xadimlərindən biri, səhiyyə naziri vəzifəsində çalışmış məşhur uşaq həkimi, professor E.Qindes olmuşdur. Maliyyə nazirinin müavini səviyyəsində olan Dövlət bankının rəhbəri vəzifəsində isə M.Abesqauz olmuşdur. Bundan başqa, müxtəlif nazirliklərin əməkdaşları sırasında İ.Rabinoviç, L.Kores, Y.Qinzburq, V.Serenbaum, V.Qadaseviç, A.Levitin, B.Spektor, M.Lorojinskiniñ adlarını çəkə bilərik. Həmçinin Məhkəmə Palatasının üzvləri kimi L.Bafram və L.Percixin tanınırlar. O dövrədə Bakı rayon məhkəməsinin vəkilləri qismində Y.Balatovski, V.Pipik, Y.Kadashevski, A.Lyubarski, M.Şor, M.Milman fəaliyyət göstərmişlər. Əksər partiyaları və hərakatları özündə birləşdirən Yəhudili şurası yəhudili azlığının rəsmi nümayəndəsi kimi tanınmışdır.

Ölkədə kütləvi informasiya vasitələrinin müxtəlif istiqamətlərinin mövcud olması dövlətin təmin etdiyi söz azadlığının səviyyəsindən xəbar verirdi. 1917-ci ildə tanınmış jurnalist İ.Qlaxenxauzun redaktorluğu ilə ididilində həftəlik "Kavkazer voxenblat" qəzeti nəşr olunmağa başlamışdır. 1917-ci ildən 1920-ci ilə kimi B.Z.Vaynşelin redaktorluğu ilə rus dilində "Kavkazskiy yevreyskiy vestnik" qəzeti "Palestina" adlı əlavəsi ilə nəşr olunmuşdur. Bundan başqa, 1919-1920 illər ərzində "Yevreyskaya volya" qəzətinin nəşri reallaşmışdır. 1919-cu ildə yəhudili-tat dilində "Tobuşi sabxi" adlı qəzət işi üzü görməyə başlamışdır. Həmçinin M.Komarovskinin redaktorluğu altında ivrit dilində "ha-Mevaser ha-Kavkazi" jurnalı çap olunmuşdur.

Respublikada sovet hakimiyyəti qurulduğundan sonra rəsmi fikirləri əks etdirməyən bütün nəşrlər qadağan olundu, lakin 1920-ci ildə "Xasmonei" və Makkavei" adlı kişi, "Sulamita" və Debora" adlı qadın tələbə ittifaqları fəaliyyətlərini davam etdirildilər. 1920-1930-cu illər ərzində respublikanın paytaxtında ididilində məktəblər hələ də fəaliyyətdə idi. 1921-ci ildə Bakıda kitabxanası, dram dərnəkləri və siyasi maarif işi ilə bağlı kursları fəaliyyət göstərən Besale və Boroxova adlı klublar yaradıldı. Bundan əlavə, hələ sovet dönməmindən öncə yaradılmış Lekkert adına klub da öz işini davam etdirirdi. 1922-ci ildə Bakıda gizli xederin (ruhani məktəbin) və Talmud-Tövrətin himayəçiləri olan 16 ravvinin və "böyük yəhudili möhtəkirlərin" işi üzrə məhkəmə prosesi olmuşdur. 1923-cü ildə köhnə aşkenazi sinaqoqu bağlanmışdı.

1926-ci ildə aparılmış əhalinin siyahıya alınmasına əsasən, Azərbaycan SSR-də 19 min Avropa (aşkenazi), 7,5 min dağ və 427 nəfər Gürcüstan yəhudisi yaşamışdır.

1928-ci ilə qədər Bakıda qeyri-legal sionist təşkilatı mövcud olmuşdur. 1932-ci ildən 1936-ci ilə qədər Bakı yəhudili teatrı ididilində tamaşalar vermişdir. 1934-cü ildə mərkəzi xor sinaqoqu bağlanıldıqdan sonra onun binasında Azərbaycan dövlət yəhudili teatrı fəaliyyətə başlamış və öz varlığını 1940-ci ilə kimi qorumuşdur. XX əsrin 30-cu illərinin sonuna doğru Azərbaycanda yəhudili mədəni və ictimai həyatı praktiki olaraq dayanmışdır. Dini sahədə vəziyyət yaxşı deyildi. 1939-cu ildə bir binada yerləşən krimçak və kinassa sinaqoqu bağlanıldı. 1937-1938-ci illərdə sovet hökuməti İran təbəəsi olan Kürdistan yəhudilərini (400 ailəyə yaxın) Bakıdan köçürüdü, yerdə qalanlarını isə 1951-ci ildə Qazaxistana deportasiya etdi.

Böyük Vətən Müharibəsindən sonra dirlə mübarizə nisbətən sakinləşdi və nəticədə 1945-ci ildə Dimitrova 39 küçəsində (hazırda Ş.Bədəlbəyli küçəsi) dağ yəhudiləri sinaqoqu fəaliyyətə başladı. 1946-ci ildə Pervomaysk küçəsi 171 (hazırda D.Əliyeva küçəsi) ünvanında yerləşən binada aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu açılmışdır.

1959-cu ildə aparılmış Ümumittifaq siyahıya alınmasına görə, Azərbaycan SSR-də yəhudi əhalinin sayı 40 204 nəfərə çatmışdır ki, onlardan 38 917 nəfəri şəhərlərdə yaşayırıdı. 1969-cu ildə Azərbaycanda yəhudilərin sayı artıq 41 288 nəfər olmuşdur.

1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə aşkenazi yəhudiləri sinaqoqunun nəzdində mətsa bişirilən yer fəaliyyətə başlamışdır.

Yəhudi seqmentinin Azərbaycan xalqı üçün oynadığı rolу qiyamətləndirməmək çatındır. Bu baxımdan Azərbaycanın elm və mədəniyyətinin "qızıl fondu" nu taşkil edən şəxslərin sadəcə adlarını sadalamaq kifayət edir. Musiqiçilər arasında İ.Rozin, E.Qoldşteyn, S.Kronqold, A.Livşits, D.Berkoviç, B.Davidoviç, E.Barştak, İ.Abezqaz, Q.Burşteyn, A.Şvarts, M.Brenner, S.Britanitski, D.Sitkovetski, A.Neyman özünəməxsus yərə sahibdirlər. Azərbaycanda fortepiano məktəbinin yaradılmasında M.Presman, İ.Aysberq, E.Finkelşteyn, E.Ternogradski və İ.Plyam əhəmiyyətli rol oynamışlar. Bakı Dövlət Konservatoriyanın vokal kafedrasında uzun illər E.Marşad əmək sərf etmişdir. Bakılırlar arasında musiqi ifaçısı S.Xalfeinin böyük şöhrəti olmuşdur. Dirijor Q.Risman uzun zaman M.F.Axundov adına opera və balet teatrında fəaliyyət göstərmişdir. Bəstəkarlar arasında E.Qendler, Z.Stelnik, B.Zeydman, M.Vaynşteyn, M.Kriştul, D.Çernomordikov, A.Kabakov

və L.Vaynşteyn xüsusiylə tarunurdular. Bundan başqa, caz imпровizatoru və bəstəkarı L.Ptaşka Bakıda dünyaya golmuşdır. Bakıda həmçinin dünyaya göz açıb, həyata vasiqə qazanan məşhur sənətçilərdən biri balerina B.Karpilovadır (Rozenblat). Bakıda anadan olmuş və musiqinin öyrənilməsi sahəsində ciddi töhfələr vermiş şəxslər arasında V.Konen və N.Fișmanın da adları çəkilir. Sovet dövrünün görkəmli dirijoru, SSRİ xalq artisti A.Kats olmuşdur. Uzun zaman Azərbaycanda tanınmış bəstəkar, "Şahsənəm" operasının müəllifi R.Qlier fəaliyyət göstərmişdir.

Neft emalının və neft-kimya sənayesinin inkişafına, həmçinin neft maşınqayırması sahəsinə S.Qrobşteyn, M.Rubiner, M.Qeyman, İ.Qlikman, A.Zadov və bir vaxtlar nazir müavini olmuş A.Baryudin kimi yəhudi millətinin mənsubları böyük töhfələr vermişlər. Uzun illər Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədr müavini vəzifəsində V.Kaufman çalışmışdır. İ.Kriman isə xeyli müddət Xəzər dəniz gəmiçiliyinin baş müdəndisi olmuşdur. Tanınmış SSRİ dövlət xadimi, döyüş surətlərinin xalq komissarı və atom layihəsinin rəhbərlərindən biri, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik B.Vannikov Bakıda doğulmuşdur. Böyük Vətən Müharibəsi zamanı Belarusiyada partizan hərəkatlarından birinin rəhbəri, keçmiş bakılı Q.Eyдинov idi. O, Minskin alman işğalçılardan azad edilməsindən sonra 1944-cü ildə Belarus SSR-in Dövlət Plan Komitəsinin sədri olmuşdur.

Azərbaycanın teatr sənətinin inkişafında da yəhudilər əhəmiyyətli rol oynamışlar. Məsələn, xeyli müddət Azərbaycan Dövlət Rus Dram Teatrının (hazırda Səməd Vurğun adına Dövlət Rus Dram Teatri) direktoru vəzifəsində Y.Fridman çalışmışdır. Həmin dövrdə teatrın bədii rəhbəri A.Qırıpçı olmuş,

adəbiyyat hissəsinə İ.Ştemler, müsiqi bölməsinə isə Y.Müller rəhbərlik etmişlər. Aktyorlardan Y.Çarski, M.Kaufman, K.İrmic, Q.Belenkaya, V.Nordsteyn, İ.İoselevič, L.Qruber, L.Viqdorov, V.Falkovič, İ.Perlova, R.Qinzburq, D.Tumarkina, M.Rozovski və s. tamaşaçılardan böyük populyarlıq qazanmışdır. Aktrisa və kinorejisör M.Barskaya-Çardınına və teatr-kino aktyoru E.Vitorqan Bakıda dünyaya göz açmışlar. SSRİ-nin ən yaxşı kinooperatorlarından biri A.Qalperin olmuşdur.

Azərbaycan torpağında dünyaya gəlmiş və şöhrət tapmış rejissor, dramaturq, yazıçı, şair və teleaparıclar sırasında L.Zorin (Zaltsman), Y.Qusman, Z.Sitçin, E.Voyskunskiy, Q.Qurvič, V.Vulf, İ.Oratovski, A.Plavnik, İ.Kamenkovič, L.Vaysinberq, L.Polonski, E.Topol (Topelberq), İ.Şeqolev (Şaqal knessetin sabiq deputati), P.Amnuel və digərlərinin adlarını qeyd etmək olar. Məşhur heykəltəraş P.Sabsay Bakıda yaşımışdır.

Uzun illər Azərbaycan teleqraf agentliyinin (hazırda "Azərtac") direktoru E.Qurviç olmuşdur. Tanınmış jurnalistlərə isə N.Barski, L.Qoldşteyn, S.Perets, Q.Pisman, S.Xaldey, S.Korş, M.Peyzel, N.Yarovaya, D.Korş (Kon İslail televiziyonının 9 kanalında aparıcı olmuşdur), A.Brenner və V.Dolinskaya (REKA radiostansiyası), R.Mirkin və s. misal göstərilə bilər. İTAR-TASS-in (hazırda TASS) baş direktorunun müavini M.Qusman da Bakıda dünyaya gəlmişdir.

Azərbaycanda tikinti trestlərinin rəhbərləri kimi B.Leytman, F.Qoltsman, N.Bekker, İ.Skvirski, V.Parijer və sairələrinin adlarını çəkmək olar.

Yəhudilər Azərbaycanda şahmat məktəbinin təşəkkül tapmasında və inkişaf etdirilməsində müstəsna rol oynamışlar.

Respublikada şahmat kompozisiyalarının qurucularından biri A.Qurviç hesab olunur. Şahmat üzrə idman ustaları və grossmeysterlər bunlardır: L.Quldin, L.Listenqarten, A.Marqulev, O.Privarotski, E.Qlaz, R.Karsunski, M.Şur, V.Smolenskaya, E.Sutovski, T.Qorbuleva, T.Zatulovskaya, T.Alşvanq, V.Smolenskaya, dünya çempionu Q.Kasparov (Vaynstejn).

Həmçinin Respublikada tibb elminin inkişafında yəhdilərin xidmətləri böyük olmuşdur. Belə ki, 1919-cu ildə Bakı Dövlət Universitetində tibb fakültəsinin əsasını qoyan on həkim-professordan səkkizi yəhudili millətinin mənsubu idi. Onlar sırasında terapiya kafedrasına rəhbərlik edən professor A.Levinin və B.Finkelşteynin adlarını çəkmək olar. Epidemioloq N.Qılıliv malyariya ilə mübarizənin elmi əsaslarını ortaya qoymuşdur. XX əsrin 30-cu illərində yeni yaradılmış Tibb İnstitutunun terapiya kafedrasına rəhbəri professor V.Ternoqradski olmuşdur. Ümumiyyətlə, terapiya sahəsində professor P.Steyn və R.Mejebovski geniş şöhrət tapmışdır. Uzun müddət Peşə xəstəlikləri institutunun direktoru vəzifəsində terapevt P.Kaufman, Bakıdakı Semaşko adına mərkəzi şəhər xəstəxanasının baş həkimi vəzifəsində isə infeksiyonist M.Leybzon çalışmışlar. İnstitutun İnfeksiya xəstəlikləri kafedrasında həkimlərin püxtələşməsinə rəhbərliyi professor Ş.Xalfen edirdi. 27 il Bakı leprozorisinin (cüzamlılar üçün xüsusi yer, xəstəxana - red.) başında professor K.Krinskiy dururdu. Göz həkimləri içində ən çox tanınanlar professor A.Varşavski və L.Slutski idi. Bakı sakinləri arasında pediatrlar S.Ştern, T.Listenqarten, A.Kuqel, V.Roqov və allerqoloq P.Kats böyük şöhrət qazanmışlar. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda təxliyə hospitallarının rəisi, sahiyyə polkovniki R.Qureviç olmuşdur. Kardioloqlar arasında professor S.Qusman, E.Qelqaft, V.Soskin, Y.Qureviç və s. daha çox şöhrətə

sahib idilər. Doktor V.Knapenqof insanın isti iqlim şəraitində akklimatizasiyası problemlərinin öyrənilməsi sahəsinə böyük töhvələr baxş etmişdir. Onkologiya institutunun əsasını professor İ.Qinzburq qoymuş və bu sahədə tanınmış həkimlərdən biri doktor D.Rozin olmuşdur. Endokrinoloqlarla misal üçün T.Jerebçevskayani, M.Vixodetsi, E.Tarakanovu göstərə bilərik.

Bakıda Sovet İttifaqı qəhrəmanları M.Şaxnovič, S.Levin və məşhur kəşfiyyatçı L.Manevič (Etyen) yaşamları.

Neft respublikası olaraq Azərbaycanda həmişə geoloji tədqiqatlara xüsusi əhəmiyyət verilmişdir. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının bir vaxtlar rəhbəri geoloq F.Levinson-Lessinq olmuşdur. Burada həmişə N.Şapirovski, L.Eppelbaum, A.Qaqelqants, S.Akselrod, V.Listenqarten kimi alim-geoloqların fəaliyyəti xüsusi səmimiyyətlə yad edilir. Bu və ya digər şəkildə Azərbaycanla bağlı olmuş tanınmış alimlər sırasında XX əsrin ən böyük fiziklərdən biri, Nobel mükafatı laureati, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Elmlər Akademiyasının akademiki L.Landaunun, nəzəriyyəçi-fizik, SSRİ Elmlər Akademiyasının müxbir üzvü E.Feynberqin, geoloq, SSRİ Elmlər Akademiyasının akademiki V.Xainin, orqanik kimyaçı, Özbəkistan SSR Elmlər Akademiyasının akademiki İ.Tsukervanikin, neft kimyaçısı, Azərbaycan SSR-in Elmlər Akademiyasının akademiki M.Dalinin, riyaziyyatçı V.Roxlinin, metallurq B.Rabinoviçin, teplofizik A.Quxmanın, iqtisadiyyatçı V.Kluptun, ədəbiyyatşunas D.Motolskayanın, tarixçi A.Qalperinin, Z.Yampolskinin, A.Nekriçin, A.Pismanin, həmçinin filosof M.Blekin adlarını çəkmək mümkündür.

1979-cu ildə keçirilmiş Ümumittifaq siyahiya almasına görə, Azərbaycan SSR-də 35,5 min yəhudи yaşamışdır. 1985-ci ildə bəyan edilmiş yenidənqurma Sovet İttifaqı xalqlarının həya-

tında çox şeyi dəyişdi. 1987-ci ildə SSRİ-də ilk dəfə qanuni şəkildə ivrit dili kursu Bakıda fəaliyyətə başladı. "Beytar" adlı gənclər bölməsi yaradıldı. 1989-cu ildə "Alef" adlı yəhudü mədəniyyəti klubu işə başladı. Sumqayıt şəhərində "22" adlı klub açıldı. Q.Tsudik "Matone" musiqi ansamblını yaratdı. P.Kalika "Şalom-Şolem-Şolum" adlı informasiya bülleteni buraxdı və Y.Korçak adına təşkilata rəhbəri oldu. 1990-ci ildə məşhur hüquqsūnas, Aşkenazi yəhudiləri icmasının Bakı idarəsinin sadri M.Xaykinin təşəbbüsü ilə üzvləri Azərbaycanın görkəmli alim və ictimai xadimlərindən ibarət olan "Azərbaycan-İsrail" dostluq cəmiyyəti fəaliyyətə başlamışdır. Elə həmin il Bakıda "Soxnut" təşkilatının nümayəndəliyi açılmışdır.

18 oktyabr 1991-ci ildə dünya xəritəsində yeni müstəqil dövlət – Azərbaycan Respublikası yarandı. Onun yenidən müstəqilliyini bərpa etməsi ilə burada mövcud bütün xalqlar və konfessiyalar bərabər hüquq qazandılar və öz milli-dini həyatlarını yenidən bərpa etmək üçün imkanlar əldə etdilər. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu əsas qanunda təmel demokratik prinsiplər, vətəndaşların hüquq və azadlıqları əksini tapmışdır.

1992-ci ildə Azərbaycanın yəhudü qadın təşkilati yaradıldı. Hazırda bu təşkilat "Azərbaycanın Yəhud Qadın Humanitar Assosiasiyyası" (AYQHA) kimi tanınır. 1992-ci ildə M.Şapirovğun rəhbərliyi ilə "Atikva" adlı uşaq xoru yaradıldı. Həmin il eyni zamanda Böyük Vətən Müharibəsinin Veteranları Komitəsi təsis edildi və "Aziz" adlı qəzet nəşr olunmağa başladı.

1994-cü ildə "Vaad-L-Hatzola" təşkilatının rəvvini Ş.Volfman "iyeşiva" məktəbi yaratmışdır. Həmin il Bakı Dövlət Universitetinin Şərqsünsəliq kafedrasında ivrit dili şöbəsi

açılmışdır. 1996-ci ildə İsrail Səfirliyinin nəzdində İsrail Mədəniyyət və Məlumat Mərkəzi fəaliyyətə başlamışdır. 1999-cu ilin fevralında R.Mustafayev adına İncəsənət muzeyində "Azərbaycan yəhudiləri" mövzusunda iki həftalıq tematik sərgi keçirilmişdir. Həmin ilin iyununda "Coyn" təşkilatının faal iştirakı ilə "Xesed Qerşən" adlı xeyriyyə təşkilatı yaradılmışdır. 2000-ci ildə JCC Yəhudi Mədəniyyət Mərkəzi açılmışdır. Həmin dövrə "Or şelyanu", "Xesed Qerşən", "Amışav" və "Başnya" qəzetləri nəşr olunmağa başlamışdır. 2000-ci ilin iyununda M.Bekkerin "Azərbaycan yəhudiləri: tarix və müasirlik" adlı monoqrafiyası işıq üzü görmüşdür. Eyni dövrə Azərbaycan Tarix muzeyində "Aşkenazi yəhudilərinin Azərbaycanda məskunlaşmasının 190 illiyi" mövzusunda tematik sərgi keçirilmişdir. Hazırda Bakıda iki ümumtəhsil yəhudi məktəbi fəaliyyət göstərir. Analoji məktəb "Qırmızı qəsəbə"-də də mövcuddur.

2001-ci ildə Azərbaycanın Elmlər Akademiyasında "Qafqazın Dağ yəhudiləri" mövzusuna həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. 2005-ci ildəki parlament seçkiləri nəticəsində Yevda Abramov Azərbaycan Respublikasının Milli Məclisinin deputati olmuş, 2010-cu ildə o, yenidən millət vəkiliyyinə seçilmişdir. Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin yenidən qurulması nəticəsində Dağ yəhudilərinin sinəqoqu, 2011-ci ilin martında Topçubaşov və Füzuli küçələrinin kəsişməsində yerləşən, dövlət hesabına yeni inşa olunmuş ikimərtəbəli binaya köçürülmüşdür.

Bu gün müsləman ölkəsi olan Azərbaycanla İsrail dövləti arasında kifayət qədər sıx iqtisadi və mədəni əlaqələr mövcuddur. İki ölkə arasında diplomatik münasibətlər hələ 1993-cü ildə qurulmuş və daha da inkişaf etmişdir.

İstifadə olunmuş ədəbiyyat

1. Беккер М., "Евреи Азербайджана: история и современность", Баку, 2000 г.
2. Беккер М., "Община европейских евреев Азербайджана". Журнал «Азербайджан и азербайджанцы в мире», № 2, июль, 2007 г.
3. Горелашвили Ш., "Община грузинских евреев Азербайджана", Журнал «Азербайджан и азербайджанцы в мире», № 2, июль, 2007 г.
4. Давид Ицхак, "История евреев на Кавказе", т.1, Кавкасиони, Тель-Авив
5. Захарьев Г., "Община горских евреев Азербайджана". Журнал «Азербайджан и азербайджанцы в мире», № 2, июль, 2007 г.
6. ГИА АР (Государственный исторический архив Азербайджанской Республики), фонд 389, оп.1, ед.хр. 126
7. ГИА АР, фонд 1017, оп.1, ед.хр.1
8. ГИА АР, фонд 46, оп.6, ед.хр.565
9. Полонский Л., "Бакинский дом Бр. Ротшильд в Баку". Баку 1998 г.

UDİLƏR VƏ AZƏRBAYCANDA ALBAN-UDİ KİLSƏSİ

Robert Mobili*

Azərbaycan təkə mədəniyyatlərarası sahədə və konfessional diskursda deyil, dirlərarası dialoqda da mərkəzə çevrilmişdir. Müasir Azərbaycanda Alban kilsəsinin şərq (ortodoksal - ənənəvi) modeli çərçivəsində intibahı üçün maddi və mənəvi irlə bağlı lazımi baza artıq mövcuddur. Burada postmodernin ümumi tendensiyaları böyük daxili transformasiya ilə çuqlaşaraq prinsipcə yeni etnomilli və konfessional şərait formalasdırılmışdır.

Müasir dünyada etnoslararası və dirlərarası dialoqun zəruriyi artır, cəmiyyət, mədəniyyət və dirlərin qarşılıqlı əlaqəsində gərginlik yaranan məsələlərə yeni və xüsusi metodlarla yanışmalara təlabat çıxılır. Həmçinin sosial-siyasi kontekst baxımından ölkədə dərin kökləri olan tarixi toleranlığı bu gün mühüm tələbata çevirmək zərurətdən qaynaqlanır.

Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə ölkədə konfessiyalarası münasibətlərin daha da möhkəmlənməsi üçün olverişli şərait yaradılmışdır. Milli-mənəvi dəyərlərin bərqrar olması tarixən formalaşmış dözümlülük mühitinin, millətlər və dirlərarası dialoqun daha da güclənməsinə xidmat göstərməşdir.

Udilər - Qafqaz albanlarının varisləri kimi tarixi Vətənlərində, Avropa ilə Asyanın tam qovşağında məskunlaşmaqla öz dillerini, xristianlıqlarını, qədim adət-ənənələrini qoruyub saxlamağı bacarmışlar və bütün bunlar elm üçün böyük əhəmiyyət kəsb edir. Kiçik, lakin konfessionallıq baxımından zə-

gin olan udi xristian icması Alban Apostol Kilsəsinin mənəvi varisidir. Bütün bunlar, dil-mədəniyyət-din müxtəlifliyi və dözümlülük modeli - etnosun fərqli tarixi aspektlər, faktlar və şərait baxımından mühafizisi fenomeni kimi öyrənilir.

Biz bu məqalədə Alban-udi icmasının sözügedən xristian irsin hüquqi varisliyini əsas götürərək müasir camiiyyət modeli çərçivəsində Alban kilsəsinin statusunun (de-fakto və de-yeni) bərpa edilməsi və yenidən qurulması ilə bağlı mövcud tarixi-dini reallıqları, ilkin şərt və faktları təqdim edəcəyik.

Azərbaycan etnosunun tarixi inkişafı və formalamaşması ayri-ayrı qövm, tayfa və xalqların birləşməsi əsasında baş vermişdir. Onlar müstəqillik, tarixi keçmiş və vəhdət naminə birgə mübarizə aparmış, üzərinə düşən çatın sınaqlara sına gərmışlar. Bu gün Azərbaycanda 20-dən çox yerli milli azlıq yaşayır. Onların hamısı çoxmillətli vahid Azərbaycan xalqını təşkil edir.

Yerli milli azlıqlar arasında udilərin, yəni Alban-udi xristian icmasının mənşəyi və meydana gəlmə tarixi artıq iki əsr-dən çoxdur ki, elm ictimaiyyətinin diqqətini cəlb edir. Elm dünyası ilk dəfə XIX əsrin əvvəllərində ona maraq göstərmişdir. O vaxtdan udilərin antropologiyası, dili, dini, dil tarixi, etnoqrafiyası, yaranma tarixi, mənşəyi, mədəniyyəti, adət və ənənələri haqqında 300-dən artıq elmi iş ərsəyə gəlmişdir.¹

¹ Алексеев М.Е., Майсак Т.А., Ганенков Д.С., Ландер Ю.А., Удинский сборник /«Грамматика, лексика, история языка», Москва: Изд-во «Академия» РАН (Институт языкоznания и Институт востоковедения России), 2008, с. 446; Гусейнов Р.А., «Удии», ИРС «Наследие». Междисциплинарный журнал, №3 (33). Москва, 2008, с. 250-256; Мамедова Ф. Дж., «История албан. Монография Каланкатауского», как источник ранне-средневековой Албании, Вак: Elm, 1977, с. 170-199; Мобили Р.Б., «Научная и общественная деятельность», Изд-во «Альп-Оргда», Вак: Adiloglu, 2008, с. 216; Мобили Р.Б., «Этнография удии», ИРС «Наследие». Междисциплинарный журнальный журнал, №3 (33). Москва, 2008, с. 26-29; Мобили Р.Б., «Удии: язык, религия, фольклор и традиции», Культурологический журнал «Азербайджан и азербайджанская культура», №2, 2009, с. 214; Флоренский Павел, Восточники прошлых лет. Генеалогические исследования. Из словесных писем. Завещание, Москва, 1992, с. 79-80

*Azərbaycan Respublikasının Alban-udi xristian dini icmasının sədri.

Toplanmış məlumatlar birmənali şəkildə təsdiq edir ki, udilər Qafqazın ən qədim sakinlərindəndir və yalnız Azərbaycanın tarixi-mədəni mühiti ilə bağlıdır¹. Uti (udi) tayfasının əedadları haqqında ilk sahih məlumatları 2500 il bundan qabaq "Tarixin atası" hesab olunan Herodot Marafon döyüşü ilə bağlı yazılarında qeyd etmişdir. Qədim mənbələrdə udilər həmçinin Makedoniyalı İskəndərlə İran ordusu arasında baş vermiş Qavqamel (e.ə. 331-ci il) döyüşündə, Midiya satrapının qoşununun tərkibində döyüşün iştirakçısı kimi təsbit edilmişlər.

Strabonun "Coğrafiya" əsərində - Xəzər dənizinin sahilərini və Qafqaz Albaniyasını təsvir edən hissələrdə onların adı çəkilmişdir. "Udi" etnoniminə ilk dəfə I əsr Roma müəllifi Böyük Plininin "Təbii tarix" əsərində rast gəlinmişdir. II əsrin əllin müəlliflərindən olan Ptolomeyin "Coğrafiya" əsərində isə qeyd olunmuşdur ki, Xəzər dənizi sahillərində müxtəlif tayfalar yaşayır və onlardan biri utilərdir (udilərdir). Udilər haqqında daha ətraflı məlumatlar VII əsrə yaşımiş yerli müəllif Musa Kalankatkulunun "Alban tarixi" əsərində əksini tapmışdır. Udi dilinə tərcümədə Kala – "böyük", Katu – "məskən, məntəqə"², mənalarını verir. O, özünün Alban qəbiləsinə aid olduğunu söyləmişdir.³

Udilər – Azərbaycanda yerli (aborigen) millətdir. Onlar Qafqazın ən qədim yerli etnoslarından olmaqla yanaşı, müasir Azərbaycan xalqının əjdadlarından sayılırlar. Hazırda udilə-

¹ Ворошил Гукасян . Удинско-азербайджанско-русский словарь, Bakı: Elm, 1974, s. 3-22; ГГИА, Фонд 821, опись 7, ед. хр. 232; 1897-1910гг. Лл. 43, с. 1-19

² Роберт Мобили, Удинско-азербайджанско-русский словарь, Bakı: Ləman, 2010, s. 87-88

³ Раффи, Меликство Хамсы. 1600-1827гг, Moskva: Изд-во "ЮниПресс СК", 2009, s. 56-57

rin ümumi sayı 10 000 nəfərdən çoxdur. Onlardan təqribən 4 000 nəfəri öz tarixi vətənləri olan Azərbaycanda – kompakt şəkildə Qəbələ rayonunun Nic qəsəbəsində, dağının formada Oğuz rayonunda və Bakı şəhərində yaşayırlar. Udilərin kiçik qrupu yiğcam şəkildə Gürcüstanda, Rusiyanın, Ukraynanın, Belarusiyanın və Qazaxistanın regionlarında məskunlaşmışlar.

Nic udilərin kompakt yaşadıqları əsas məkan kimi unikal yerdir. Belə ki, Büyük Qafqazın cənub yamacında, qoz, şabalıd ağaclarının əhatəsində olan və 100 kvadrat kilometrlik düzənlik ərazini ehtiva edən səfali yerdə udilər azərbaycanlılar və ləzgilərlə birlikdə yaşayırlar, bununla belə öz etnomədəni xüsusiyyətlərini saxlayırlar.

Udilər müxtəlif çətin və uzun yol qət edən bir millət olaraq tarix boyu – bütürəstilikdən müasir dövrə kimi müxtəlif mədəni və dini təsirlərə məruz qalmış və bu "səyahət" onların alban identifikasiyonunu nəsildən-nəsilə ötürməklə daha da zənginləşdirmişdir. Bu gün udilər Şərqi xristianlığının daşıyıcılarıdır və müasir şəraitdə öz kilsələrinin bərpası, ümmülikdə isə Alban intibahı ilə bağlı dəqiq istiqamət götürmüslər. Udilər Qafqaz Albanlarının birbaşa davamçıları olaraq¹ öz qədim mədəniyyətləri, əsrlərdən gələn ənənələri, ruhani zənginlikləri, dilləri, etnoqrafiyaları ilə fəxr edir və tarixi inkişaf yolunda harmoniyani yaxşı qoruyurlar.

Azərbaycan tarixinin kökündə olan dinlərarası dözmülük, bu mənəvə mühit onun inkişafının və müxtəlifliyinin yoludur. Azərbaycan xalqı öz qədim və çoxşaxəli dinləri ilə müxtəlif konfessiyalara mənsub xalqların tarixində daim dini harmoniyanın xüsusi nümunəsi və simvolu olmuş, olub və

¹ Мамедова Ф. Дж., История албан Моисея Каланкатуйского, как источник ранне-средневековой Албании, Bakı: Elm, 1977, s. 110-119

olacaqdır. Bu ölkədə müsəlmanlar, yəhudilər, pravoslavlular, katoliklər və qeyri-ənənəvi konfessiyaların mənsubları harmonik şəkildə birgə yaşışmış, aralarında heç bir qarşıdurma baş vermemiş, əksinə biri birilərini tamamlamışlar. Əsrlər boyu, elə indinin özündə də xristian və müsəlman vətənpərvərlər xarici və antidövlət siyasetinə qarşı mübarizədə birləşməklə təsirli faktor rolu oynamışlar. Müxtəlif dinlərə məxsus məbədlərin - sinaqqoq, kilsə və məscid kimi dini sitayış obyektlərinin tarixi ırsının mövcudluğu və onların yan-yanaya yerləşməsi ölkəmizin ümumi keçmişini simvolizə edir. Udilərin kompakt yaşadığı Nic qəsəbəsi bu anlamda parlaq nümunə sayılır. Bu kiçik ərazidə bir birinə yaxın olmaqla üç kilsə və iki məscid mövcuddur.¹

Qafqaz Albaniyasında xristianlığın qəbulundan sonra udilərin tarixi inkişafı dövrü özünəməxsusluğunu ilə seçilmişdir. Belə ki, 313-cü ildə xristianlığı qəbul edən çar Urmayın hakimiyyəti dövründə Qafqaz Albaniyasının rəsmi dövlət dini xristianlıq olmuş və bu fəaliyyət Roma imperiyası ilə sinxron şəkildə həyata keçirilmiş, bundan başqa ölkənin ərazisində xristian yeparxiyasına müvafiq formada əyalət bölgüsü aparılmışdır.

Qafqaz Albaniyasının süqtundan sonra bu ölkənin digər millətləri kimi udilərin bir hissəsi Qərb istiqamətində, Roma imperiyasının sərhədlərinə doğru hərəkət etməyə başladılar. Udilər Azov dənizi sahillərinə çatdilar və orada bölünərək, bir hissəsi Şimala, digər hissəsi isə Qərbe istiqamətləndi. Alban

¹ Роберт Мобили, "Албано-удинская христианская община – основа возрождения Албанской (Кавказской) церкви в Азербайджане", *Труды Международной конференции "Место и роль Кавказской Албании в истории Азербайджана и Кавказа"*, Баку, 2012, 165-172; Роберт Мобили, Удины: язык, религия и этнография, Баку: Laman, 2010, с. 22-77

qəbilələrinin Balkan yarımadasına və Skandinavyaya köçməsi davam etdiyi vaxt VI əsrin sonlarında Albaniya əhalisinin tərkibində artıq böyük dəyişikliklər baş verirdi. Eyni zamanda, hərbi və siyasi şərait baxımından Alban şəhərləri (Çola, Partav, Kabala və s.) tənəzzül dövrü yaşayır və bir çox yepiskop kafedraları ya digər şəhərlərə köçürülr, ya da ləğv edilirdilər.

Qafqaz Albaniyası ərazisində xristianların həyatı haqqında əlavə məlumatlara nəzər saldıqda erkən xristian müqəddəs yepiskopların adlarına rast gəlirik. Xristianlığın ilk əsrlərinə aid cəfəkeşlər arasında müqəddəs Varfolomey, Faddey, həvariyyə bərabər tutulan Yelisey, onun şagirdləri və s. adları çəkilir. Udilərin kompakt yaşadıqları ərazilərdəki xristian qəbirləri, bu ırsə aid abidələr və qədim arxeoloji tapıntılar müasir Azərbaycan regionunda xristian icmasının mövcudluğuna dair bariz nümunələrdən sayılır.

Aparılan tədqiqatlar zamanı ölkənin müxtəlif rayonlarında V-VI əsrlərə aid xristian bazilikaları aşkarlanmış, ümumdünya və məhəlli kilsə məclislərinin aktlarından isə Alban yepiskoplarının adları müəyyən edilmişdir. Hətta, Alban katolikosların tam siyahısı günümüzədək qorunub saxlanılmışdır. Məbədlərin arxitekturasında, xaç simvolikasında, xristianlıq elementlərində, kilsə rəhbərərinin və katolikosların geyimlərində özünəməxsus fərqlər mövcuddur. Sadalanan məlumatlar dini ayinlərin icrasında kilsə təşkilatlığının kifayət qədər inkişaf etdiyini, həmçinin köhnələrini saxlamaqla yeni yepiskopluğun meydana gəldiğini göstərir. Eyni zamanda, ümumdünya kilsə məclislərində iştirak etmiş Alban kilsəsinə aid rəhbər ruhanilərin adları qorunub saxlanılmış və onların qurumuş cəsədləri eyni adlı monastırlarda mühafizə edilmişdir.

Alban (Qafqaz) Apostol Aftocefal Kilsəsinin hüquqi variisi və öz tarixi mühitində dirlərarası dözümlülüyün fenomenal modeli kimi udi etnosu bütün kataklizmlərə baxmayaraq, müsəlman çevrəsində milli vəhdəti təmin edən və xalqın birgəyəşiyə nümunəsini göstərən əhəmiyyətli bir faktor rolini oynamışdır. İcmamızın nümayəndələri anlayırlar ki, reallıq təkcə bizim taleyimiz deyil, o həm də lap əvvəldən sona qədər özündə millət, din və əqida müxtəlifliyini ehtiva edən bütün Azərbaycan xalqının taleyi idir. Bu anlamda müxtəliflik bizim üçün zenginlidir, dini ziddiyət deyil. Hesab edirik ki, müsəlman yaxud xristian olsa da Tanrı hamı üçün birdir. Bizim büt-pərvəstliyə dayanan kökümüz xoşgörünün və həmrəyliyin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərmişdir. Bütün bu dirlərarası və etnoslararası dialoq əsaslanmaqla üzərimizə bir vəzifa düşür - məsələlərin köküne enib mübahisə yaranan arqumentlərdən imtina etməklə üstünlüyü ortaqtəmas nöqtələrinə vermək üçün ilk addımı atmaq. Tarixi mühitimdə dini dözümlülük əhəmiyyət mövcud olmuşdur. Ona görə də biz icmamızın nümunəsində bu keyfiyyətin mövcudluğuna təkan verən faktorları üzə çıxartmağı qarşımıza məqsəd qoymaq istəyirik. Həmin faktorlar bütün udilər üçün mədəni və konfessional baxımdan əhəmiyyət daşıyır.

Udi icması çərçivəsində kiçik dini tolerantlıq fenomeni həşyedən əvvəl bütün Azərbaycan mühitində bu keyfiyyətin faktiki rezonansını təsdiq edir. Müxtəlifliyin bir sira mövcud göstəriciləri ilə bağlı arqumentlərin təsdiqi ilə əlaqədar qeyd etmək lazımdır ki, bu, bir sira tədqiqatçıların tənqidlərinin əsasını təşkil edən coğrafi xarakterli faktor deyil. Biz nə dağda, nə də məşədə izolyasiyaya məruz qalmamışq, nə də ki, ada aborigenləri deyilik, - yaşadığımız ərazi düzənlikdir. Baxmayaraq

ki, coğrafi düzənlik mövqeyi həmişə alımların tənqidinin pik nöqtəsində dayanır. Belə faktor daha çox həmişə assimilyasiyanın ideya əsası üçün güclü arqument və motiv rolunu oynamışdır.

Bu baxımdan udi etnosunun tarixi mühafizəsinin, dirlərarası dialoq modelinin əsas faktor və aspektlərini belə sıralama olar:

Ənənəvi faktor. Bununla bağlı konkret nümunə olaraq - Novruz bayramı üzərində dayanmaq istərdik. Belə ki, Novruz bayramının təşkil edilməsi və keçirilməsi icmamızda dini tolerantlığın inkişafı üçün çox əhəmiyyətli faktor sayılır. Tarixin dərinliklərindən gələn, qədim bahar bayramı olaraq Novruz büt-pərvəst, müsəlman və xristianlar arasında integrasiya və əməkdaşlıq üçün faktor rolunu oynamışdır. Bu bayramın təşkili və ənənəvi şənliyi hər il mart ayının ortalarında əməkdaşlıq, dözümlülük və sülh faktoru kimi önə çıxmış, həqiqi bayram atmosferini günün simvoluna çevirmişdir.

Məişət və memarlıq faktoru. Məişət faktoru udilərin mədəniyyətində və həyat tərzində möhkəm birləşdirici tendensiya ya malikdir. Hazırkı müsəlman və xristian ailələri arasında bayram və matəm günləri ilə bağlı müxtəliflik olsa da ixtilaf yoxdur.¹ Ta qədimdən udilər evə qonaq gələn müsəlmanları ehtiramla qarşılıyb, yola salırlar. Hörmət əlaməti olaraq yemək masasına donuz atı və alkəqollu içki qoymurlar. Hətta bəzi ailələrdə yalnız müsəlmanlar üçün xüsusi olaraq mətbəxtə ləvazimati və qab-qacaq saxlanılır ki, onlara qonaq gələndə istifadə etsirlər. Müsəlmanlar da udilərə toy məclislərində və digər xüsusi tədbirlərdə əlahiddə hörmət bəsləyirlər.

¹ Гусейнов Р.А., "Удины", ИРС («Наследие»)-Международный журнал, №3 (33). Moskva, 2008, s. 22; Keçəri, G., "Ocaq başında rəqs", Udi folkloru nümunələri, Gəncə: Agah, 2001, 21-27

Memarlıq nöqtəyi-nəzərindən xristian udilərin evləri hazırlığı dövrə müsəlman evləri ilə təbii ki, qaynayıb qarışmışdır. Totalitar sosialist rejimdən qalmış evlərə yeni geniş otaqlar və şüşəbəndlər əlavə edilmişdir. Belə evlərin əksəriyyəti üç tərəfdən geniş balkonlarla əhatələnir. Köhnə evlərin və qəsəbələrin memarlığında dini mənsubiyyəti müəyyənləşdirən elementlər praktik olaraq mövcudluğunu qorunamışdır.

Genetik aspekt. Udilərin genofondu yerli Qafqaz etnosları ilə identikdir və irsi xəstəliklərin strukturunda böyük fərqlər qeydə alınmışdır. Onların qonşuları ilə genetik portreti çox fərqlənir və əksəriyyəti elə udilərin öz xeyrinədir. Udilər XXI əsrin ən vacib suallarından birini belə qoyurlar – etnoslar öz xüsusiyyətlərini itirməmək üçün hansı taktikanı və modeli seçməlidirlər? Bu baxımdan udi fenomeninin unikallığı ondadır ki, o, müasir qloballaşma və integrasiya əsrində sürətli tarixi hadisələrin mənfi təsirlərindən qorunmağın bariz nümunəsinə özündə ehtiva edir.

Psixi və sosial aspekt. Çoxlu xarici səyyah, alim və tədqiqatçılar (məsələn, Aleksandr Duma¹, Övliya Çələbi², Edvard Düralye³ və digərləri⁴ bir neçə əsr ərzində Azərbaycan-dakı dini düzümlülüyü tədqiq edib əsərlər yazmış, udilərin dini duyğularına hörmətlə yanaşmışlar. Onlar öz gündəliklərində insanlar arasındaki konflikt, zorakılıq, diskriminasiya, dini düzümsüzlük kimi məsələlərin əksinə daha üstün dəyərlər sayılan sosial harmoniya, sülh, əməkdaşlıq, düzümlülük

¹ Aleksandr Duma, "Udinlər", *Qafqaz səfəri*, trc. Q. Paşayev, Q. Abbasov, Bakı: Elm, 1985, s. 122-123;

² RГИА. Фонд 735, опись 5, ед. хр. 269; 1859 г. Лл., 1-9

³ РГИА. Фонд 821, опись 138, ед. хр. 87; 1810г. Лл., 106-110

⁴ Бежанов М., "Краткие сведения о Варташене и его жителях", *СМОЛТИК*, вып.. XIV, 1892, 212-244

və birgəlik kimi amillərin təbiiyəvi funksiyaları haqqında yazımuşlar.

Dini etiqadlar arasındakı əlaqələr faktoru. Məlumdur ki, dini icmalar arasındaki qarşılıqlı münasibətlər nəinki şəhərlərdə, həmçinin əyalətlərdə İsləm dininin dominant mövqeyi ilə xarakterizə olunur. Bununla yanaşı, bu gün tarix təsdiqləyir ki, bu iki din (İsləm və Xristianlıq) əsrlərə bir yerdə, yan-yan Mövcud olmuş, fəaliyyət göstərmişdir. Bu birgəyəşmiş, xüsusilə dini adət-ənənələrə ehtiramda, Milad, Pasxa və ən vacib Qurban bayramında qarşılıqlı ziyarətləşmələrdə özünü göstərmişdir. Xristian udilər bu gün də qurban mərasimini dini bayramı kimi qeyd edirlər. Ona görə də, İsləm dininin yayılması bu və ya digər şəkildə dini düzümlülünün yaranması və mövcudluğu üçün əlverişli şərait yaratmış, ələlxüssü icmamız kontekstində biz bunun əyani şahidiyik. Bu nöqtəyi-nəzərdən qeyd etmək olar ki, dirlərarası hər hansı toqquşmanın təsdiqləyən bir dənə də olsun sonad mövcud deyil. Əksinə icmalar arasında dini düzümlülük, ehtiram və harmoniya dərin tarixi köklərə malikdir.

Dini düzümlülük və mədəni dəyər. Tarix şahiddir ki, azərbaycanlıların ən fərqləndirici mədəni dəyərlərindən biri digər dirlərə qarşı düzümlülük xüsusiyyətidir və Azərbaycan Avropa məkanında o ölkələrdəndir ki, burada dini zəminda mühabibələr baş verməmişdir. Məhz bu səbəbdən bir çoxları Azərbaycandakı tolerantlıq və dini birgayaşışından danışanda hər bir sosial təbəqəni – şəhər, əyalət və kənd sakinləri, dini icma üzvləri, hətta ailə fəndləri arasındaki münasibətləri nəzərdə tuturlar. Biz belə yaşayışa təhsildə, möşətdə, dilda və inancda da şahid oluruq. Bu dəyərlərin daha ləkonik və obrazlı xarakteristikasını mirvari ilə müqayisə edə bilərik ki, əsərlərin, qərinələrin arasından siyrilib müasir dövrədək gəlib çatan sanki bir incidir.

Nəticə olaraq vurğulamaq istərdim ki, bizim etnosda çox vaxt digər xalqları təmsil edən görkəmli şəxsiyyətlər, yaxud siyasi xadimlər yetişməmişdir. Lakin bunun əvəzinə qeyd edə bilsərəm ki, udilar Albaniya (Qafqaz) adlanan dövlətin qurulmasında, dövrümüzədək böyük xristian irlərin gəlib çatmasında danılmaz rol oynamışlar. Dil, mədəniyyət, adət və ənənələr isə öz yerində. Azərbaycan demokratik mühit çərçivəsində müstəqilliyinə yenidən qovuşan vaxtdan, ölkədə Alban kilsəsinin statusunun bərpası ilə bağlı yeni tarixi dövr başlamışdır. Kommunist rejimin tənəzzülə uğraması Azərbaycanda udi kilsələrinin və məbədlərinin təmir-bərpası prosesinə təkan vermişdir. Udi kilsəsinin və udi etnosunun bütün dini həyatının bərpa edilməsinə başlanılmışdır.

Müsasir dövrə həqiqətən də udi dini icmasının müstəqilliyinə zəruri ehtiyac yaranmışdır. Bu məsələnin həlli ilə bağlı həm tarixi vətənlərindəki udilar, həm də MDB dövlətlərindəki icmalar əhəmiyyətli rol oynadılar. Belə ki, onlar avtokefalliliğin, yəni Alban kilsəsinin qorunmuş xristian ənənəsinin, mədəniyyət və zəngin konfessional irləri əsasında müstəqilliyinin bərpasını irəli sürdülər. Udi ziyanlı təbəqəsinin nümayəndələri linqvist-alimlər və ilahiyyatçılardır birlikdə çoxlu kilsə mətnlərini və İncilin əsas hissələrini udi dilinə tərcümə etdilər. Udi dili orta məktəblərin ibtidai siniflərində, ibadət və dini ayınların icrasında tətbiq edilməyə başlanıldı. Alban kilsəsinin yepiskopluq və metropoliyası XIX əsrin ikinci yarısında tamamilə ləğv edildiyindən, udilar demək olar ki, sıfırdan məbədləri, ibadət institutunu, kilsə kanonlarını bərpa etməyə məcbur oldular. On il ərzində mədəniyyət abidəsi kimi 4 məbəd, 3 kilsə bərpa edilib təmir olundu.

Bu gün udilar din, dil və yiğcam yaşıdalıları mühitləri ilə (Nic, Oğuz) Azərbaycanda etnosun mühafizəsi üçün ilkin stimula, həmcinin onun intibahına və ümumilikdə bütün udiların milli özünüdürkündəki həlledici faktora sahibdirler. Uzun zamanlardır udilar öz əlifbaları və İncilin doğma dildə yazılıması ilə bağlı sübutlara malik deyildilər. Yaxın vaxtlarda Sinayda Alban palimpsestlərinin (pergament üzərində qədim yazı) liturqiya mətnləri ilə birgə aşkara çıxarılması sübut etdi ki, udiların müstəqil yazılısı olmuşdur. Söyügedən fakt albani-udiların artıq V-VII əsrlərdə öz əlifbasının və ruhani liturgiyasının mövcudluğunu möhkəm əsaslarla təsdiq etməyə imkan verdi. Bu eyni zamanda sübut etdi ki, udilar mövcud olduqları ta qədim vaxtdan müasir dövrədək həm dənisiq dildində, həm də xristianlıqda təkamül-inkisaf yolu qət etmişlər.

Alban kilsəsinin mühafizə edilməsi və dirçəldilməsi Azərbaycanın Alban-udi xristian icmasının əsas məqsədlərindən biridir. Bu barədə bir çox natiqlər müxtəlif beynəlxalq forumlarda və tədbirlərdə çıxışlar etmişlər. Məsələn, 2013-cü ilin avqust ayının əvvəlində keçirilən xristianlığın Qafqaz Albiniyası tərəfindən dövlət dini kimi qəbul edilməsinin 1700 illiyinə həsr edilmiş "Alban-udi xristian icmasının dirçəlişinin on ili" mövzusundakı bayram tədbirinin iştirakçıları bir daha bu məsələni xüsusi qeyd etmişlər. Belə ki, bu hadisənin yaxın və uzaq, mədəni və siyasi nəticəsi son dərəcə mühümdür.

Tarixi ədalətin və humanist meyarlar baxımından pozulmuş yaxud deformasiyaya məruz qalmış milli-dini münasibətlərin dirçəldilməsi namənə bu gün udi dindarlığı əsasında Alban kilsəsinin statusunun bərpa edilməsi əsas məsələ kimi gündəmdədir. Çünkü udilar bu zəngin konfessional irlərin yeganə hüquqi varisləri sayılırlar. İki Alban-udi icmasının fə-

liyyəti, İncilin əsas hissələrinin və liturgiya mətnlərinin ana dilə tam tərcüməsi, kilsələrin restavrasiyası və kilsə xadimlərinin hazırlanması – Alban avtokefal kilsəsinin yenidən qurulmasına yönələn ilk addımlardır.

Xristian udilər bu gün həmin irlərin multikultural mühit modeli çərçivəsində mühofizə edilməsində, müxtəlif konfessiya və mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı baxımından bir fenomen mahiyyəti daşıyırlar. Bu, eyni zamanda, Azərbaycanda Alban kilsəsinin status-kvosu üçün real hüquqi əsas və müvafiq zəmin yaradır. Unutmaq olmaz ki, alban-udilər qafqazdilli millətlərin bir hissəsi kimi Azərbaycan xalqının təşəkkül tapmasında iştirak etmişdir. Udi kilsəsi hazırda Alban Apostol Avtokefal Kilsənin əsas ayrılmaz hissəsidir. Ona görə də udilər, Qafqaz albanlarının ən qədim əcdadları olaraq Azərbaycan xalqının bir hissəsini təmsil edir və bunurla yanaşı, müsər dövrə Qafqaz Alban xristianlığının yeganə varisi və daşıyıcılarıdır.

İstifadə olunmuş ədəbiyyat

1. Cavadov Q., Hüseynov R., *Udilər*, Bakı: Elm, 1999
2. Düma, Aleksandr, "Udinlər", *Qafqaz səfəri*, trc. Q. Paşa-yev, Q. Abbasov, Bakı: Elm, 1985
3. Keçəari, G., "Ocaq başında rəqs", *Udi folkloru nümunələri*, Gəncə: Agah, 2001
4. Mobili, Robert "Geological interpretation of bulding materials of the historical Gabala-Sheki region in the ancient Caucasus Albania", www.33igc.org DVD. 6-14 august 2008, Oslo

5. Алексеев, М.Е., Майсак Т.А., Ганенков Д.С., Ландер Ю.А., Удинский сборник /грамматика, лексика, история языка /, Москва: Изд-во «Академия» РАН (Институт языкоznания и Институт востоковедения России), 2008
6. Бежанов, М., "Краткие сведения о Варташене и его жителях", СМОМПК, вып.. XIV, 1892
7. Гукасян, Ворошил, Удинско-азербайджанско-русский словарь, Bakı: Elm, 1974
8. Гусейнов, Р.А., "Удины", ИРС («Наследие»)-Международный журнал, №3 (33). Москва, 2008
9. Мамедова, Ф. Дж., История албан Моисея Каланкатуйского, как источник ранне-средневековой Албании, Bakı: Elm, 1977
10. Мобили, Р.Б., "Албано-удинская христианская община – основа возрождения Албанской (Кавказской) церкви в Азербайджане", Труды Международной конференции "Место и роль Кавказской Албании в истории Азербайджана и Кавказа", Bakı, 2012
11. Мобили, Р.Б., "Удины: язык, религия, фольклор и традиции", Культурологический журнал "Азербайджан и азербайджанцы в мире". №2. 2009
12. Мобили, Р.Б., "Этнография удин", ИРС («Наследие»)-Международный Азербайджанский журнал, №3 (33). Москва, 2008
13. Мобили, Р.Б., Научная и общественная деятельность, Изд-во «Адильоглы». Bakı: Adiloğlu, 2008
14. Мобили, Р.Б., Удины: язык, религия и этнография, Bakı: Ləman, 2010
15. Мобили, Р.Б., Удинско-азербайджанско-русский

- словарь, Bakı: Ləman, 2010
16. Раффи, Меликство Хамсы. 1600-1827гг, Moskva: Изд-во "ЮниПресс СК", 2009
17. РГИА (Российский Государственный Исторический Архив), Фонд 796, опись 17, ед. хр.. 1821; 1836г. Лл.
18. РГИА, Фонд 821, опись 138, ед. хр. 87; 1810г. Лл.
19. РГИА, Фонд 821, опись 150, ед. хр. 284; 1914-1915гг. Лл..
20. РГИА, Фонд 821, опись 7, ед. хр. 232; 1897-1910гг. Лл..
21. РГИА, Фонд 735, опись 5, ед. хр. 269; 1859 г. Лл.
22. Флоренский, Павел, Воспоминания прошлых лет. Генеалогические исследования. Из соловецких писем. Завещание, Moskva, 1992

AZƏRBAYCANDA RUS PRAVOSLAV KİLSƏSİ: TARİX VƏ MÜASİRLİK

Mefodiy Əfəndiyev*
Anar Əlizadə*

I. Pravoslavlığın Azərbaycanda yaranması və inkişafı

XIX əsrдə Azərbaycanda rusların məskunlaşmağa başlaması ölkəmizdə Rus Pravoslav Kilsəsinin faaliyyətinə zəmin yaratır. Belə ki, 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsindən sonra Bakıda və Azərbaycanın başqa yerlərində hərbçilərin və müstəmləkə üsulu-idarəsi məmurlarının, onların ailə üzvlərinin, habelə Rusiyanın mərkəzi əyalətlərindən ölkənin ucqarlarına köçürürlənlərin hesabına rus milletindən olan əhalinin sayı artmağa başlayır. Bunların dini tələbatını ödəmək məqsədilə rus qoşunlarının baş komandanı, general N.F.Rtişşevin 1 yanvar 1815-ci il tarixli sərəncamı ilə Bakı şəhərində ilk rus pravoslav kilsəsinin tikilməsi üçün Bakı şəhəri əhalisi arasında ianənin toplanması barədə qərar alınır¹. Kilsə binasının inşası üçün rus əhalisi arasında vəsatit toplamağa başlayırlar, lakin bilavasitə ibadət etmək üçün Qız qalası yaxınlığında yerləşən, baxımsız qalib ərzaq dükanı tək istifadə edilən köhnə məscid binası pravoslav kilsəsinə çevirilir. "Müqəddəs Nikolay" kilsəsi adlanan bu məbədin ilk keşişi pravoslav ruhanisi David İvanov olur. Bu kilsə binası

¹ Bakı və Azərbaycan Yeparxiyası İdarəsinin katibi protoiyerey.

² ARDQİDK-nın məsləhətçisi.

³ Энвер Паşa-заде, «Три исчезнувших собора», Издательство «Сада», Баку, 1998 г., стр. 11

köhnəlib yararsız hala düşdürüyünə görə 1869-cu ildə bağlanır, lakin bir müddət sonra, 1892-ci ildə dağınık kilsənin yerində yeni müqəddəs həvari Varfolomeyn şərəfinə ibadətgah tikilir. Həmin Nikolay kilsəsinin 1850-1858-ci illərdə İçərişəhərdə hərbi quruxtanının və Şamaxı darvazasının yanında inşa edilən yeni "Müqəddəs Nikolay" kilsəsi əvəz edir¹.

Diqqətləyiq faktdır ki, kilsənin tikintisi üçün müsəlman əhali də xeyli iana verib. Bu da şəhərin müsəlman və pravoslav sakinləri arasındaki məhrəbən münasibatlara dəlalət edir. "Müqəddəs Aleksandr Nevski" baş kafedral kilsəsinin keşfi olan protoiyerey Aleksandr Yunitski bu barədə yazdı: "O zaman Bakıda yalnız ruslar və müsəlmanlar yaşayırırdı. Onlar bir-biri ilə çox yaxşı yola gedirdilər".

Bakıda sənayenin inkişaf etməsi və pravoslav əhalinin şəhərə axının artması ilə pravoslav kilsələrin də sayı artmağa başladı. Azərbaycanın Bakı, Gəncə, Şamaxı kimi iri şəhərlərində rus pravoslav kilsələri tikildi. Pravoslav xristian icmasının böyüməsi ilə əlaqədar və dini hayatın sahmana salınması məqsədilə 1905-ci ildə Bakı arxierey kafedrası (yeparxiya) təsis olundu. Sonradan yepiskoplar "Bakı və Xəzəryanı" tituluunu aldılar. Yeparxiyanın tərkibinə Xəzər dənizinin qərb sahili boyu yerləşən pravoslav təsisişləri daxil idi².

XIX əsrin ikinci yarısından etibarən Abşeronda neft çıxarılması və emalının inkişafı ilə əlaqədar olaraq buraya Rusiymanın müxtəlif əyalətlərindən çoxlu işçi qüvvəsi, mütəxəssislər axışib gəlirdi. Bakıda Rus Pravoslav kilsəsinə və xristianlığın başqa məzhəblərinə mənsub olan əhalinin sayı sürətlə artırdı³.

¹ Abdulla Əhədov, "Azərbaycanda din və dini təsisatlar", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1991-ci il, səh. 21

² Azərbaycan və azərbaycanlıları və mire, Культурологический журнал №1, Религии Азербайджана, «Русская Православная церковь в Азербайджане: история и современность», 2007 г., сəh.61

³ Abdulla Əhədov, adı çəkilən əsəri, səh. 22

Belə ki, əgər 1897-ci ildə Bakıda cəmi 111 904 nəfər yaşayırırsa, 1913-cü ildə bu rəqəm iki dəfə yüksəlir. Həmin dövrə Bakının konfessional mənzərəsi də diqqəti cəlb edir. Bu illərdə şəhərdə 76 965 nəfər müsəlman, 76 927 nəfər provaslov, 9592 nəfər yəhudи, 3801 nəfər lüteran, 2902 nəfər katolik, 4496 nəfər sektant, 262 nəfər köhnə təriqətçi yaşayırırdı.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Bakıdakı yerli müsəlman əhali etiqadından asılı olmayaraq hər kəsa, o cümlədən şəhərə yenica köçən digər dinlərin nümayəndələrinə tolerant münasibət bəsləyirdi. Tamara Hümbətova "Bakı və almanlar" kitabında XIX əsrədə şəhərdəki dini-etnik mənzərəni təsvir edərək yazır: "Bakı əhalisi sülhərvərliyi və alicənəblığı ilə seçilirdi. Dindar pravoslavlər özünü Tanrıının iradəsinə təslim edərək əmin-amanlıq şəraitində yaşıyırırdı..."¹.

Yaranan şərait və mövcud vəziyyət daha böyük sahəyə malik kilsələrin inşa edilməsi zərurətini yaradı. Beləliklə, 1888-1898-ci illərdə Bakıda "Müqəddəs Aleksandr Nevski" adlı yeni kilsə inşa olundu. Bu kilsə XIX əsrədə Cənubi Qafqazda tikilmiş ən iri və möhtəşəm pravoslav kilsəsi idi. Kilsənin təməlqoyma mərasimində imperator III Aleksandr və onun ailə üzvləri iştirak etmişdilər (kilsə 1937-ci ildə Sovet hökumətinin qərarı ilə dağıdılmışdır). Hazırda Bakı şəhərində onun yerində 189 və 190 nömrəli orta məktəblərin binaları yerləşir².

"Müqəddəs Aleksandr Nevski" adına baş kafedral kilsəsi tikilən zaman Azərbaycanın həm müsəlman, həm də yəhudи əhalisi xeyli maliyyə yardımını göstərmədi. Məsələn, yerli müsəlman din xadimi öz camiasına bu kilsənin tikintisine yardım etmələri ilə bağlı müraciət etmişdi. Yerli müsəlman qa-

¹ Tamara Gumbatova, «Баку и немцы», Чашыоглу, 2008 г., сəh.12

² Hidayət Orucov, "Azərbaycanda din: ənqədimdövrdən bu günədək", "İdrak İB", Bakı, 2012-ci il, səh.74

dinlər da öz zirət əşyalarını zənglərin metalinə slavə etmək üçün pay vermişdi. Bu tarixi fakt isə Azərbaycanda tarix boyu mövcud olan tolerantlığın bariz nümunəsidir.

Memar Marfeldin layihəsi əsasında tikilən "Müqəddəs Aleksandr Nevski" adına baş kafedral kilsəsinin binası Moskvadakı "Vasili Blajenni" kilsəsinə bənzəyirdi¹. Gündəzindəki xaçla birlikdə onun hündürlüyü 81 metr, ibadət zalının uzunluğu 55 metrdən artıq, eni 45 metrə yaxın, daxili hündürlüyü 36 metr idi. Divarları zəngin rəsmilərlə bəzədilmişdi. Kilsənin beş günbəzinin hamısı qızıl suyunə tutulmuşdu, buna görə yerli əhali ona "qızılı kilsə" deyirdi. Kilsə binası və həyətinin sahəsi 2000 kvadrat metr idi.²

Azərbaycanda rus əhalisi artdıqca, ölkənin müxtəlif şəhərlərində, o cümlədən Bakı, Gəncə, Şamaxı və Xaçmazda pravoslav məbədləri tikildi. Bolşevik hakimiyyəti qurulanadək Azərbaycanda bütün pravoslav kilsələri, o cümlədən Bakı və Xəzəryanı yeparxiyası Rus Pravoslav Kilsəsinə tabe idi. Rus Pravoslav Kilsəsinin tərəfindən ölkəyə keşşələr və dini rəhbərlər (blaqoçinniyalar) təyin edilirdi. 1904-cü ildə Azərbaycanda iki blaqoçın idarəsi fəaliyyət göstərirdi: birincisi, Şamaxı, Quba və Göyçay qəzalarını, ikincisi isə, Lənkəran və Cavad qəzalarını əhatə etmişdir.

Arxiv materiallarına əsasən, təkcə Bakıda 17, bütün ölkədə isə 77 pravoslav ibadət yeri (sobor, kilsə, ibadətgah və s.) fəaliyyət göstərirdi. Onlar arasında Qaraşəhər adlanan yerdə olan Şibayev zavodunun nəzdindəki "Spaso-Preobrajenskaya" kilsəsinin və dini məktəbinin (1892-ci ildə tikilib), Ağşahərdəki Bakı

¹ Энвер Паша-заде, Три исчезнувших собора, Издательство «Сада», Баку, 1998 г., стр. 82

² А.Юницкий, «История православных церквей и приходов Бакинской губернии», Баку, 1907 г., сəh. 21-30

"Dəmiriyol" kilsəsini (1898-ci ildə inşa edilib), Bakı həbsxana qalasındaki "Svyatitel Nikolay Miro-Likiyskiy Çudotvorets" adına kilsəsini (1898-ci ildə tikilib), Balaxanı-Sabunu neft mədənlərindəki "Misirli Makari" kilsəsini (1899-cu ildə ucaldırılıb), Biləceridəki "Həvari Varfolomey" kilsəsini (1903-cü ildə tikilib), Bayıl donanmasının "Mitropolit Aleksey" kilsəsini (1871-ci ildə inşa edilib), Salyan polkunun "Arxangel Mixail" kilsəsini və başqalarını göstərmək olar¹.

Həmin dövrə fəaliyyət göstərmiş "Müqəddəs həvari Varfolomey" adına kiçik kilsənin (çasovnya) tarixi maraq doğurur. Belə ki, Azərbaycan ərazisində Xristianlığın yayılması İsa Məsihin on iki şagirdindən biri – həvari Varfolomeyn adı ilə bağlıdır. Məhz o, bu qədim torpaqda ilk dəfə İncil moizələri ilə çıxış etmişdir. Kilsə rəvayətlərinə görə, müqəddəs Varfolomey 71-ci ildə Bakıda Qız Qalası yaxınlığında İsa Məsihin talimini təbliğ etdiyi üçün qətlə yetirilmişdir. Sonradan onun öldürülüyü yerdə 1892-ci ildə memar İ.V. Edelin layihəsi əsasında "Müqəddəs həvari Varfolomey" adına kiçik kilsə ucaldırılmışdır. Lakin sovet hakimiyyəti dövründə 1936-ci ildə bu məbəd uçurulmuşdur.

1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında ucaldırılmış "Jen-Mironosits" pravoslav kafedral kilsəsinin xüsusiyyət qeyd etmək lazımdır. Çünkü həmin məbəd Azərbaycan milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımını və ianələr hesabına inşa edilmişdir. Kilsənin açılışında o dövrün tanınmış siyasi və din xadimləri iştirak etmişdir. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşfi isə gullələn-

¹ Abdulla Əhədov, adı çəkilən əsəri, səh.22

mişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanılmışdır.

1990-ci ildə qanlı Yanvar hadisələri zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmiş, divarlar isə çatlamışdır. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilmişdir. Bakıda Arxiyerey Kafedralının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılması imkan yaranmışdır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın qayığı va köməyi ilə məbəddə təmir-bərpa işləri aparılmışdır.

Moskvanın və bütün Rusyanın Patriarxi II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi təqdis etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Moskvada yaşamış Ümumrusiya Azərbaycan Konqresinin sabiq vitse-prezidenti Aydin Qurbanovun köməkliyi ilə kilsənin ikinci həyatına qovوشdurulması diqqətəlayiq haldır. O, Bakı və Azərbaycan Yeparxiyasının əsas kilsəsinin dirçəldilməsi üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin əsas hissəsini öz üzərinə götürmüştür. Azərbaycanın paytaxtında rus pravoslav məbədinin bərpa edilməsində göstərdiyi xidmətlərə görə Moskva və Ümumrusiya Patriarxi II Aleksi müsəlman xeyriyyəçini Rus Pravoslav Kilsəsinin "Müqəddəs knyaz Daniil Moskovski" ordeni ilə təltif etmişdir.

2003-cü ildə açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər.

Sözügedən pravoslav ibadət yerində xristian ənənəyə görə, Bakı şəhərinin himayaçısı Müqəddəs Varfolomeyin qurmuş cəsədindən olan hissələr saxlanılır.

II. Sovet hakimiyyəti illərində: təqib və təzyiqlər dövrü

28 aprel 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən və burada ateist kommunist rejimi qurulandan sonra bütün konfessiyaların nümayəndələri, din xadimləri təqib edilmiş, güllələnmiş, xeyli məscid, kilsə və sinaqoq dağıdılmış, müqəddəs kitablar məhv edilmiş, dini ayınlərin icrası qadağan olunmuşdur.

Rus Pravoslav Kilsəsi də komminstlərin zülmü ilə üzləşmiş və ciddi itkilər vermişdir. Bakıda mövcud olmuş on yeddi kilsədən yalnız üçü ("Müqəddəs Məryəm Ananın Miladı Baş kilsəsi", "Mixail-Arxangel kilsəsi" və "Jen-Mironosits" kilsəsi) qalmış, qalanlarının fəaliyyəti qadağan edilmiş, keşişlər isə repressiya qurbanı olmuşlar. Məsələn, o vaxtlar Bakı Yeparxiyasında çalışan Andrey Yeryomin, Yefimiy Savelyev, İohan Qançev kimi din xadimləri repressiyaya məruz qalmışlar.

1934-cü ildə yepiskop Mitrofan Polikarpovun ölümü, eləcə də "Mixail-Arxangel" adına məbədin bağlanması ilə Bakı və Xəzəryani Yeparxiya lağv edilmişdir. Ağır sınaqlara baxmayaq, möiminlər əvvəlki kimi birlikdə yaşımiş, gizləcə öz dini bayramlarını qeyd etmiş, qəbiristanlıqlara toplaşib orada dini ayınlərini icra etmişlər.

II Dünya müharibəsinin baş verməsi Sovet hakimiyyətinin dinə münasibətini bir qədər yumşaltmışdır. Nəticədə, 1944-cü ildə "Müqəddəs Məryəm Ananın Miladı" məbədi fəaliyyəti bərpa edərək, Baş kafedral kilsə statusu almış, 1946-ci ildə "Mixail-Arxangel" kilsəsi yenidən Rus Pravoslav Kilsəsinin ixtiyarına verilmişdir. Hətta, həmin dövrdə Xaçmazda rus dindarları yeni ibadətgah tikməyə nail olmuşlar. Sovet hakimiyyəti illərində Azərbaycanın rus pravoslav məbədləri Rus

¹ Hidayət Orucov, adı çəkilən əsəri, səh. 75

Pravoslav Kilsəsinin Bakı-Stavropol yeparxiyasının tərkibinə daxil edilmişlər.

Maraqlıdır ki, hətta bu cür çətin bir dövrdə Azərbaycan sakinləri milli mənsubiyyət və dini görüş fərqiənə fikir vermedən bir-birinə hörmət və qayğı göstərmişlər. Məsələn, 1967-ci ildə Bakı şəhərindəki "Mixail-Arxangel" pravoslav kilsəsi yanmışdı. Pravoslav dindarların başına gələn bu bədbəxt hadisə zamanı müsəlman azərbaycanlılar onlara ürək yandıraraq məbadin bərpası üçün pul toplamışlar. Pravoslav ruhanilərə isə ürək-dirək verərək demişlər: "Vay o şəhərin halına ki, orada Allah evi yanmışdır".

Bundan başqa, həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitesinin sədri Heydər Əliyevin dəstəyi sayəsində məbəddə təmir-bərpa işləri aparılmışdır. Sovet Azərbaycanda yaşamus din xadimlərinin xatirələri dirlərəsər münasibatlara Heydər Əliyevin və yerli əhalinin ruhanilərə göstərdiyi yüksək hörmətə dələlat edir. Məsələn, tanınmış Stavropol ruhanisi, protoierey Pavel Rojkov deyir: "Mən həmişə Azərbaycanda xidmət etdiyim dövrü isti xatirələrlə yada salıram. Azərbaycanda pravoslav kilsə heç bir təzyiqə məruz qalmırı, amma belə hadisə başqa regionlarda baş verirdi. Hakimiyyət orqanları pravoslavlara loyal minasibət bəsləyirdi. Mən Bakıda xidmət etdiyim zaman orduya çağırılmalı idim, amma hərbi komissarılda manım ruhani olduğunu bildikdə əvvəl xidmətdən möhələt, sonra isə hərbi bilet verdilər. Fikirləşirəm ki, ağər Stavropolda olsaydım, orduya xidmətdən yaxa qurtara bilməyəcəkdir. Azərbaycanda əhali tarixən İslam dininə inansa da, respublika rəhbərliyi pravoslav kilsəyə qarşı mənfi münasibətdə deyildi"¹.

¹ «Православный Каспий» журнал Бакинской епархии №3, Баку, 2014 г.

III. Yerli pravoslav icmasının həyatında yeni inkişaf mərhələsi

1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etməsi və dünyəvi, demokratik, hüquqi dövlət quruculuğuna qədəm qoyması ilə yerli pravoslavlар üçün geniş imkan və perspektivlər açıldı. Xüsusən, 1994-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqqorun siyasi nəticəsində azərbaycanlı pravoslavlərin həyatında yeni mərhələ başladı. Onun hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanda stabilliyin bərqərar olması istiqamətində kurs götürdü, tarixən ölkəmizdə mövcud olan tolerantlığın möhkəmləndirilməsi işində əməli addimlər atıldı.

Ötən asırın 90-ci illərində mövcud olan çatınlıklar baxma-yaraq, ölkəmizdə dövlət səviyyəsində tolerançının inkişafına böyük diqqət yetirildi. Məsələn, 1994-1995-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə yüksək səviyyədə müxtəlif konfessiyaların dini bayramları keçirildi. Sonralar bu tədbirlər ənənə şəklini aldı. Belə ki, hər il Azərbaycan hökümətinin dəstəyi ilə Milad və Pasxa bayramları geniş surətdə qeyd olunmağa başladı. Günüümüzdə də yerli pravoslav icmasında bayram konsertləri təşkil edilir, xeyriyyə məqsədilə uşaq yolka şənlilikləri və hər bazar məktəblərin sagirdlərinin iştirakı ilə tamaşalar keçirilir.

1998-ci ildə ölkədəki rus pravoslavlərinin həyatında əlamətdar hadisə baş verdi. Moskva və Ümumrusiya Patriarxi II Aleksinin və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun 28 dekabr 1998-ci il tarixli qərarı ilə Bakı və Xəzəryanı yeparxiya bərpa edildi. Azərbaycan və Dağıstanın ərazisində yerləşən rus pravoslav təsisatları da onun idarəciliyinə verildi. Bu yeparxiya Rus Pravoslav Kilsəsinin sayıca 128-ci yeparxiyası oldu. Onun yepiskopluğu isə Azərbaycandakı pravoslav

prirodalarının blaqoçinny arximandriti Aleksandr İşeinə həvalə edildi. Yeparxiyanın yenidən fəaliyyətə başlaması işində Ümummilli Lider Heydər Əliyevin oynadığı əvəzsiz rol dañılmazdır.

2001-ci ilin may ayında Moskva və Ümumrusiya Patriarxi II Aleksi digər yüksək rütbəli ruhanilərlə ölkəmizə səfər edərək, Bakı və Xəzəryanı yeparxiyaya baş çəkmiş, öz xeyir-dualarını vermişdir. Səfər çərçivəsində Patriarxi Ulu Öndər Heydər Əliyev də qəbul etmişdir. Patriarx səfərin yüksək səviyyadə keçməsinə görə Ümummilli Liderə dərin təşəkkürlərini bildirərək demişdir: "Sizə, öz xalqlınız və Azərbaycan torpaqlarında yaşayan bütün xalqlar üçün etdiyiniz hər şəxə görə, səmimi minnətdarlığımı bildirmək istəyirəm. Siz qan tökülməsinin qarşısını aldınız. Siz, bu diyarda yaşayan bütün insanların bərabər hüquqlarından istifadə etmələri, dindarların öz etiqadlarını, inanclarını yaşatmaları, bir-birilərinə manə olmadan mehribən şəraitdə ciyin-ciyinə İsləmələri üçün ali-nizdən gələni etdiniz və buna nail oldunuz".

2005-ci ilin sentyabrında isə Patriarx ölkə Prezidenti İlham Əliyevin dəvəti ilə respublikamıza ikinci səfərini etmişdir. Görüş zamanı dövlət başçısı Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələrin əhəmiyyətindən danışmış və rus-Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə Patriarxi II Alek-sini ali dövlət mükafatı – "Şöhrət" ordeni ilə təltif etmişdir.

Patriarx da öz növbəsində başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan Respublikasına və onun vətəndaşlarına sülh, əmin-amanlıq arzulamış, dövlət başçısını Rus Pravoslav Kilsəsinin ən ali mükafatlarından olan "Müqəddəs Sergiy Radonejski" ordeni ilə təltif etmişdir. Daha sonra Rus Pravos-

lav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında müsbət əlaqələrin inkişafını nəzərdə tutan birgə Bəyannamə imzalanmışdır.

2009 və 2010-cu illərdə Rus Pravoslav Kilsəsinin başçısı Moskva və Ümumrusiya Patriarxi Kirill Azərbaycana səfər etmişdir. Səfər zamanı onu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Görüş zamanı cənab Prezident Patriarx Kirilli Azərbaycan Respublikasının "Şərəf" dövlət ordeni ilə mükafatlandırılmışdır. Patriarx Kirill isə cənab Prezidenti Rus Pravoslav Kilsəsinin yüksək ordeni "Slava i Çəst" ilə təltif etmişdir.

Azərbaycana səfəri zamanı Patriarx Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxüllislam Allahşükür Paşazadə həzrətləri ilə də görüşmüştür. Patriarx Kirill dirlərarası dialoq, xalqlar arasında sülh və əmin-amanlığın möhkəmləndirilməsi işində göstərdiyi xidmətlərinə görə və 60 illik yubileyi ilə əlaqədər Seyxüllislamı Rus Pravoslav Kilsəsinin yüksək ordeni "Slava i Çəst" ilə təltif etmişdir.

Səfər zamanı Patriarx Kirill "Müqəddəs Jen-Mironosits" baş kafedral kilsəsində ibadət etmiş, Bakı və Azərbaycan Yeparxiyasının ruhaniləri ilə görüşmüştür.

Göstərdiyi məqsədyönlü fəaliyyətin aydın təzahürlərindəndir ki, 2011-ci ildə Bakı və Xəzəryanı yeparxiyanın adı Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərariyla dəyişdirilərək Bakı və Azərbaycan Yeparxiyası adlandırılmuşdır. Bundan başqa, Bakı və Xəzəryanı yeparxiyanın sərhədlərinin dəyişdirilməsi də qərara alınmış və bu məqsədə yeni – Vladiqafqaz və Mahaçqala yeparxiyası yaradılmışdır. Əvvəl Bakı və Xəzəryanı yeparxiyanın tərkibində olan Dağıstan Respublikasındaki prirodalar da yaradılan yeni yeparxiyaya daxil

edilmişdir. 2012-ci ildə Moskva və Ümumrusiya Patriarxi Kirillin qərarı ilə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu A. İşenin arxiyepiskop titulu verilmişdir.

Fəaliyyətə başladığı dövrdən yeparxiya ölkəmizdə mövcud olan dini lərərəsi münasibətlərin inkişafında və multikulturalizm mühitinin möhkəmlənməsində öz köməyini əsirgəməmişdir. Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu A. İşenin Azərbaycan Respublikasının "Şöhrət" və "Dostluq" ordenləri ilə təltif edilməsi bu istiqamətdə çəkilən zəhmətə görə verilən ən yüksək qiymətdir.

Hazırda ölkəmizdə fəaliyyət göstərən ikinci ən böyük dini qurum Xristianlığın pravoslav məzhəbinə mənsub olan Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Yeparxiyanın Nizamnaməsinə görə o, Azərbaycan Respublikasında yerləşən yerli dini təşkilatları (inzibati vəzifələri yerinə yetirən din xadimlərini, prirodaları, monastırları, monastırlara məxsus şəhər kilsələrini, dini təhsil müəssisələrini və digər Yeparxiya təşkilat və müəssisələrini) birgə etiqad və xristian pravoslav dininin yayılması üçün birləşdirən mərkəzləşdirilmiş pravoslav dini təşkilatdır¹.

Yeparxiyanın Nizamnaməsi ikili tabeçiliyi müəyyən edərək Yeparxiyanın öz fəaliyyəti zamanı həm Rus Pravoslav Kilsəsinin İdarəsi haqda Nizamnaməyə, Moskva və bütün Rusiya Patriarxının və Yeparxiya arxiyepiskopunun göstəriş və sərəncamlarına, özünün Nizamnaməsinə, həm də Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununa və digər qanunvericilik aktlarına əməl etməli olduğunu təsbit edir².

¹ Simran Həsənov, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun kommentariyası, Bakı, "Elm və təhsil", 2014, səh.98

² Simran Həsənov, yənə orada

Bakı və Azərbaycan yeparxiyası Azərbaycan ərazisini əhatə edərək, iki blaqoçinniə, yəni inzibati bölgüyə bölünür: 1) Bakı şəhər blaqoçiniyesi; 2) Azərbaycan rayonlarının blaqoçiniyesi.

Yeparxiyada 30 din adamı fəaliyyət göstərir:

1. Bakı şəhər blaqoçiniyesi: ştatda olan 15 keşif, 1 ştatdan kənar keşif, ştatda olan 8 diyakon, 1 ştatdan kənar diyakon.

2. Azərbaycan rayonlarının blaqoçiniyesi: ştatda olan 4 keşif və ştatda olan 1 diyakon.

Bakı şəhər blaqoçiniyesinin tərkibinə dörd ibadət yeri daxildir: "Müqəddəs Jen-Mironosits" baş kafedral kilsəsi, "Müqəddəs Məryəmin Miladı" kilsəsi, "Mixail Arxangel" kilsəsi və "Böyük knyaz Aleksandr Nevski" adına kiçik kilsə (Rusiyadan Azərbaycandakı səfirliyinin ərazisində yerləşir) və üç ibadət otaqları (müvəqqəti cəza çəkmə yerlərində).

Azərbaycan rayonlarının blaqoçiniyesinin tərkibinə 3 ibadət yeri daxildir: Gənəcə şəhərindəki "Aleksandr Nevskiy" pravoslav kilsəsi, Xaçmaz şəhərindəki "Müqəddəs Möcüzə Göstərən Nikolay" pravoslav kilsəsi və Sumqayıt şəhərindəki "Müqəddəs Serafim Sarovski" priodu.

Ölkənin 200 min nəfərdən çox olan pravoslav icması özünü rahat hiss edir. Azərbaycanda yeni məbədlər açılır, bu məbədlərin tikintisi üçün vəsait toplanmasında müsəlmanlar da iştirak edir. Məsalən, yenidən fəaliyyətə başlamış "Müqəddəs Jen-Mironosits" Bakı kafedral kilsəsi müsəlmanlarla xristianlar arasında mehriban münasibətlərin rəmzi sayılır.

Azərbaycanın pravoslav icması Azərbaycan Respublikası Konstitusiyasının ona verdiyi hüquq və azadlıqlardan maneəsiz olaraq istifadə edir. 15 noyabr 2013-cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini - Mədəniyyət Mərkəzinin açılışı pravoslav icmasının bərabər hüquqlara malik olmasına ən bariz nümunəsidir. Bu açılış

mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Qeyd etmək lazımdır ki, həmin pravoslav mərkəz dövlət başçısı İlham Əliyevin göstərişi əsasında tikilmişdir. Belə ki, onun tapşırıqına əsasən "Müqəddəs Jen-Mironosits" kilsəsinin yanında adıçəkilən mərkəzin inşası üçün torpaq sahəsi ayrılmış və bu dini-mədəniyyət ocağının hesabına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hesabına ucaldılmışdır.

2012-ci ildə başlanılan tikinti işləri nəticəsində 4 mərtəbəli binada məsh otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün otaqlar, kilsə təhsilinin vərilməsi məqsədilə bazar günü məktəbinin fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. Burada müxtəlif şöbələr, yəni yeparxiya, kanonik ayinlər, kataxizasiya, media üçün ayrıca otaqlar nəzərdə tutulub. Mərkəzdə kitabxana və qonaqlar üçün xüsusi otaqlar da mövcuddur. Habelə Yeparxiyada sosial, naşriyyat, gənclik, penitensiya xidmətlə əlaqələr üzrə şöbələr fəaliyyət göstərir.

Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın Qafqaz Müsəlmanları İdarəsinin başçısı, ali kilsə ordenləri ilə təltif olunmuş Şeyxülislam Hacı Allahşükür Paşa zada həzrətləri, yəhudilər və katolik icmalarının rəhbərləri ilə çox mehribən münasibəti mövcuddur. Multikulturalizm prinsiplərinə əməl edərək və dinlərarası dialoğun güclənməsi məqsədilə arxiyepiskop Aleksandrın Bakıdakı katolik kilsənin, habelə dağ və avropa yəhudilərinin sinaqoqunun tikintisi və açılışında yaxından iştirak etmişdir.

Azərbaycanı müxtələf beynəlxalq tədbirlərdə təmsil edən Bakı və Azərbaycan Yeparxiyasının ölkəmizdəki fəaliyyəti dünya ictimaiyyətinə əyani şəkildə nümayiş etdirir ki, dinlərarası dialoğun aparılması və multikultural dəyərlərin cəmiyyətdə qurulması mümkündür, buna nail olmaq olar.

MOLOKANLAR: SÜRGÜNDƏ OLAN İCMA

Anar Əlizadə*

I. Ruhani xristianlar: duxobor və molokanlar

XVII-XVIII əsrlərdə çar hakimiyyətinin təhkimçilik siyasetindən aziyət çəkən rus kəndliləri istibdadın sadiq dayağı sayılan Rus Pravoslav Kilsəsinin narazi idilər. Həmin dövrda yerli yeparxiyaların maddi vəziyyəti acınacaqlı səviyyədə olduğundan cahilliyi və savadsızlığı ilə seçilən sıravi ruhanılər qapı-qapı gəzərək nəzir yığır, kəndlilərlə birgə ordu sıralarına calb olunur, ali ruhanılər tərəfindən fəhlə kimi işlədiril, buraxıqları hər "nöqsana" görə təhqir edilir, qamçı ilə döyüldürülər. Belə halların baş verməsi isə onların nüfuzlarına xələl götürir və sada camaatın keşşələrə ikrah hissi ilə baxmasına səbəb olurdu. Ali ruhani təbəqənin isə cah-cəlal içində yaşaması, hakimiyyət dairələri ilə yaxınlığı xalq kütlələrini qəzəbləndirirdi.

Yemelyan Puqaçyovun rəhbərliyi altında 1773-1775-ci illərdə baş vermiş və xüsusi amansızlıqla yatzırılmış kəndli üşyani hakimiyyət və pravoslav ruhanılərə qarşı nifrəti daha da artırdı, xüsusən Tambov, Orenburq, Saratov, Voronej quberniyalarının kəndli və kazakları arasında azadfikrliliyin yarılmasına rəvac verdi.

Rus Pravoslav Kilsəsinin nüfuzdan düşdüyü vaxtda Rusiya qərbi protestant missionerlər, lüteran və kvaker təriqətlərinin ardıcılları ayaq açağıbaşladılar. Onlar erkən və sada Xristianlıqla qayıdışı təbliğ edir, ruhani sinfi inkar edirdilər. Büyük maliyyə vəsaiti hesabına saxlanılan pravoslav bürokratiyasından fərqli olaraq sadəliyi ilə seçilən protestant ideya-

*ARDQİDK-nın məsləhətçisi.

lar kasib əhaliyə daha cazibədar görünürdü. Rusiya tarixinin belə təlatümlü anlarında geniş xalq kütlələrini əhatə edəcək yeni dini hərəkatın meydana gəlməsi üçün münbit şərait yaranurdu. Və bu missiyani öz üzərinə “ruhani xristianlıq” adlı rus dini fenomeni götürdü.

XVII əsrin sonu və XVIII əsrin əvvəllərində rus kəndli mühitində ortaya çıxan ruhani xristianlar Rus Pravoslav Kilsəsindən ayrılaraq Tanrıının Ruh olduğunu deyir, kilsənin mürəkkəb ayin və iyerarxiyasını inkar edirdilər. Onlar pravoslav kilsəsini günah girdabına yuvarlanmaqdə və müqəddəs etiqaddan uzaqlaşmaqdə ittihad edərək bildirildilər ki, hər kəs inancında azaddır, heç kəsin başqasının etiqadına qarışmaq haqqı yoxdur. Bu anlamda ruhani xristianlar protestantlara çox bənzəyirdilər. Təsadüfi deyildi ki, bəzi müəlliflər onları rus protestantları kimi səciyyələndirirdilər. Ona görə də Rusiyadakı protestant missionerlər məhz ruhani xristianlar arasında daha çox tərəfdar qazanırdılar.

Ruhani xristianlara kəskin münasibət göstərən Rus Pravoslav Kilsəsinin nəzərində yeni dini hərəkatın ardıcılları hakim kilsədən ayrılan, təhlükə mənbəyi olan, cəmiyyətdə bidət, təfriq toxumu səpən “sektant” və “raskolnik”¹ idilər. Pravoslavlığı qorumağa çalışan çar hakimiyəti də, öz növbəsində, ruhani xristianlığın yayılmasının qarşısını almağa çalışır və bu istiqamətdə müxtəlif cəzaverici tədbirlərə baş vururdu. Xüsusən, rus imperatiçəsi II Yekaterinanın (1762-1796) dövründə ruhani xristianların vəziyyəti daha ağır idi. Onlar cəmiyyətdən təcrid edilir, sürgünə göndərilir, qamçı ilə döyürlək müxtəlif işgəncələrə məruz qalırlılar. Buna baxmayaraq, ruhani xristianlar inanclarından dönmürdülər.

Xalq arasında “ikonalarla mübarizə aparanlar”, “farmazonlar”, “ruhanilər”, “şelniklər” kimi məhsurlaşan, ikonaları, xaçı, kilsə ayınlarını tanumayan ruhani xristianlar zaman keçidcə iki cərəyanə bölündülər: *duxobor və molokanlar*.

Duxoborluğun əsasını XVIII əsrд Rusiyanın Yekaterinoslav quberniyasının Nikolsk kəndində yaşayan *Siluan Kolesnikov*² qoymuşdur. Duxobor sözü rus dilində “ruhla mübarizə aparan” mənasına gəlir. Ehtimal olunur ki, bu adı duxoborlara ikrəh hissi ilə Yekaterinoslav quberniyasının arxiyepiskopu Amvrosi verib. Çünkü onun nəzərində yeni dini təlimin ardıcılları Müqəddəs Ruha qarşı çıxırdılar. Digər elmi nəzəriyyəyə görə isə bu söz “Müqəddəs Ruh uğrunda savaşanlar” anlamında işlədilib.

İnsanları birlik və bərabərliyə çağırıran, kommunal şəklində yaşayan duxoborlar dindaşları sayılan molokanlardan bəzi cəhətlərə görə fərqlənirdilər. İlk növbədə onlar “yazılı, ölü kitabı” bəyənmir, dələyi ilə Bibliyaya etibar etmir, Müqəddəs Kitabı insanlar tərəfindən təhrif olunmuş sayır, “canlı, şifahi kəlama” üstünlük verirdilər. Ona görə də onlar özlərinə məxsus ilahi və dualardan ibarət “Həyat kitabı”nu (rus dilində həmin kitab “Jivotnaya kniga” adlanır) şifahi şəkildə oxuyurdular.³ Sonradan həmin ilahiləri rus tarixçisi Vladimir Bonç-Brueviç “Duxoborların həyat kitabı” adı altında toplayıb⁴.

Duxoborlardan fərqli olaraq molokanlar üçün Əhdi-Ətiq və Əhdi-Cədid böyük önəm kəsb edir, Müqəddəs Kitab yeganə iman mənbəyi və ilahi vəhyy qaynağı sayılırdı. Molokanların nəzərində, Bibliyani mükəmməl şəkildə bilmək imanın

¹ Малый энциклопедический словарь. Издание Брокгауз-Ефронъ, Спб., 1893, т. XI, стр. 251

² Yenə orada, sah. 252

³ Бонч-Бруевич В. (составитель). Животная книга духоборцев. Санкт-Петербург, 1909

kamilliyyinə dəlalət edirdi¹.

Sovet tarixçisi Aleksandr Klibanov molokanlarla duxoborlar arasındaki fərqli inçə məqamına toxunaraq yazar: "Molokanlıq hakim kilsəni və onun ideologiyasını təhkimçilik aləti sayaraq ona qarşı çıxırı. Lakin duxoborluq qədər dərinə getmirdi. Duxoborlardan fərqli olaraq molokanlar ruhani rəhbərlərə (presviterlərə) böyük əhəmiyyət verir, əvvəlcədən öz dini normativlərini (qaydalarını) hazırlayaraq, onları dini kitablar köçürür və kilsə institutunu tam inkar etmirdilər"².

Xristianlığın inanc əsaslarından sayılan ilkin günah anlayışında qəbul etməyən duxoborlar qatı pasifist (güçün işlədilməsinə, müharibənin əleyhinə olan sülhməramlı ideologiya) idilər. Molokanlar pasifist ideyalarla çox etsələr də real həyatda özü-nümüdafiə məqsədilə silah işlətməkdən çəkinmir və ordu sıralarında xidmət göstərildilər. Duxoborlar isə qatı şəkildə əllərinə silah almaq istəmir, pisliyə qarşı yaxşılıqla cavab verir, üzləşdikləri təhqiqirlərə dözürdülər. Etiqadlarına görə Qafqaza sürgün edilən, burada müxtəlif yaşayış məntəqələrinin əsasını qoyan duxoborlar (məsələn, Gədəbəy rayonunda yerləşən Slavyanka kəndi 1844-cü ildə duxoborlar tərəfindən yaradılıb) ümumi hərbi çağrış elan olunduqdan sonra əsgərliyə getməkdən imtina etdilər. Belə ki, 1895-ci ildə Qars vilayəti, Tiflis və Yelizavetpol quberniyalarındaki yeddi duxobor kəndi, o cümlədən Azərbaycandakı Slavyanka kəndinin əhalisi Müqəddəs Pavel və Pyotr gündündə etiraz əlaməti olaraq dini mahrular oxuya-oxuya silahları yandırdılar. Bundan qəzəblənən çar həkimiyəti cəza vermək məqsədilə duxoborların üzərinə kazakları yolladı. Xüsusi amansızlıqla hərəkət edən kazaklar xeyli insanı

¹ Клибанов А.И. «История религиозного сектантства в России (60-е годы XIX века – 1917 год)». М., Изд. Наука. 1965. стр. 123

² Yenə orada, səh. 123

qatla yetirərək kəndləri viran qoydu və qadınlara təcavüz etdilər. Bu hadisə tarixə "Duxobor qırğını" adı ilə düşdü.

Bununla yetinməyən çar rejimi sağ çıxmış duxoborları 18 il müddətinə Yakutiyyaya sürgünə göndərdi. Bu isə dünyada böyük rezonans doğurdu. Nəticədə, XIX əsrədə əksər duxoborlar Qafqazdan Kanadaya köçmək məcburiyyətində qaldılar. Məşhur rus yazıçısı L.N.Tolstoy isə onların mühacirəti üçün əhəmiyyətli dərəcədə maliyyə yardımı göstərdi.

II. Molokanlığın banisi, sözün etimologiyası, təlimin əsasları və yayılması

Elm dünyasında yayılmış geniş fikrə əsasən, ruhani xristianlığın digər qolu sayılan *molokanlıq* XVIII əsrin II yarısında Rusiyanın Tambov vilayətində yaranıb. Halbuki tarixi faktlar onu göstərir ki, molokan etiqadının əsası sözügedən dövrən daha öncə qoyulub. Belə ki, Rus Pravoslav Kilsəsinin Tambov Konsistoriyasının 1768 və 1769-cu il tarixli Sinodal fermanlarında bildirilir ki, hələ 1765-ci ildə molokanlar istintaq zamanı əqidələrini əcdadlarından qəbul etdiklərini və bu yolda onların xeyli sixıntılla məruz qaldıqlarını deyirdilər. Sadəcə həmin dövrədə onlar molokan kimi deyil, ruhani xristianlar adı ilə məşhur idilər.

Molokanlığın kim tərəfindən yaradıldığı dəqiq bilinmir. Lakin tarixi mənbələrdə Semyon Matveyeviç Uklein adlı şəxsin yeni təriqətin yayılmasında böyük rol oynadığı qeyd edilir. Rusiyanın Tambov quberniyasının Borisoqlebsk qəzasının Uvarovo kəndində dünyaya gələn bu şəxs dərzi idi. O, Qoreloye kəndində yaşayan məşhur duxobor moizəçi İllarion Pobiroxinin qızı ilə evləndikdən sonra pravoslavlıqdan üz döndərir və qayınatasına duxoborluğun təbliğatı işində yaxından

kömək göstərir. Daha sonra duxoborluqdan ayrırlaraq Tambov vilayətindəki molokan təriqətinə qoşulur. Güclü natiqlik bacarığı və savadı ilə seçilən Uklein Müqəddəs Kitabı dərindən bildiyindən qısa müddədə molokan mühitində böyük nüfuz qazanır. Tambov vilayətindəki molokan icmaları birləşdirərək Bibliyaya uyğun yeni təlimi sistemləşdirməyə başlayır. Uklein Ümumdünya Kilsə Məclisləri tərəfindən təhrif olunmayan erkən Xristianlığa qayıtmaga səsləyir, rahiblik institutu və kilsənin zahiri atributlarını (xaç, ikona, "müqəddəs cəsədlər" və s.) təqnid edir, ənənəvi xristian qollarından fərqli olaraq Tövratın əmrlərini rəhbər tutur, donuz atını, pulcuqsuz balığı yeməyi haram sayır, insanların Tanrı qarşısında bərabər olduğunu bildirir, mühərabə və hərbi xidmətə qarşı çıxır.

Təlimin uğur qazandığını görən Uklein açıq təbliğata keçir, Məsih kimi özünü təqdim edir, təmtəraqlı surətdə 70 şagirdi ilə birgə Tambov şəhərinə daxil olur. Lakin burada o, jandarmlar tərəfindən tutulur və inancından imtina edənədək həbsxanada saxlanılır. Həbsxanadan çıxdıqdan sonra gizli təbliğata başlayır, hakimiyyət orqanlarından gizlənmək məqsədilə Voronej, sonra isə Saratov quberniyalarına köçür. Onun dini fəaliyyəti bu quberniyalarda da uğur qazanır. Ar-tıq molokan inancına təkcə rus kəndliləri deyil, həm də kiçik ruhanilar, sənətkarlar rəğbət göstərməyə başlayırlar. Həttə molokanlar arasında iri fabrik sahibləri, mülkədar və varlı tacirlər də rast gəlmək mümkün idi. Hakim kilsənin mənəviyyatsızlığı və xristian ideallarından uzaqlaşmasından iyrənən bu imkanlı, nüfuzlu şəxslər yalnız ədalət hissindən çıxış edərək molokanlıqla meyil göstərildilər.

Ukleinin təbliğat apardığı bölgələrdə xeyli "subbotnik" ya-şayırı. Molokanlar da onlar kimi Tövratın əmrlərinə ciddi ri-ayat etdiyindən xeyli subbotnik Ukleinin təlimini qəbul etmişdi.

Moizələrində Bibliyaya əsaslanan Uklein deyirdi ki, heç kəsin kiminsə üzərində hökmranlıq etmək hüquq yoxdur. Çünkü Tanrı hər kəsi bərabər yaradıb, bütün insanlar qardaş olduğundan varlı və kasıblar arasında ayrı-seçkilik ortadan qalxmalıdır. Təbii ki, belə moizələr əzilmiş kütlələrin qəlbini oxşayırı. Ona görə də Don və aşağı Povoljyedə yaşayan bir çox qaçaq kəndlilər, azadlıqsevər kazaklar, səfillər, hakimiyyətdən narazı qüvvələr, hətta cinayətkarlar molokanlıqla keçirdilər. Bundan başqa, Ukleinin təlimi Rusiyanın Yekaterinoslav və Həştərxan quberniyalarında da sürətlə yayılırdı. Tarixi mənbələrdən malum olur ki, molokanlığı qəbul edənlər yüksək əxlaqi, zəhmətsevərliyi, doğruluqları ilə ətrafdakılardan seçilirdilər.

Tarixçilər arasında "molokan" sözünün yaranması və mənasi barədə də fikir ayrılığı var. Bəzilərinə görə, molokanlar Melitopolsk qəzasının Moloçnaya çayı ətrafına sürgün edildiyindən yerli pravoslavlular tərəfindən çayın adı ilə çağırılmışlar. Digər tədqiqatçıların fikrincə, molokanlar pravoslav orucu vaxtı qadağanı pozaraq süd içdikləri üçün belə adlandırılabilir.

Ancıq molokanların özləri adlarını İncildə keçən "Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla

*bəslənət böyüyərək xilasa nail olasınız*¹ ayəsindəki "ruhani süd" ifadəsi ilə əlaqələndirirlər.

Bəzi tədqiqatçıların fikrincə, molokan inancının formallaşmasında Rusiyada əski zamanlardan yayılmış striqolniklərin², XVI əsrda Rusiyada yaşamış Matvey Başkin və Feodosi Kosoyun³ təlimləri, Dmitri Yevdokimoviç Tveritinovun (1667-1741)⁴ fəaliyyəti, jidovstvuyuşılər⁵, subbotnik və kvakerlərin⁶ etiqadları təsir göstərmişdir.

Moloknlara görə, insanı yalnız imanu xilas edə bilər. İmanın yeganə mənbəyi isə Müqəddəs Kitabdır. Onlar Xristianlığın "üç uqnum" inancını (Ata, Oğul və Müqəddəs Ruh) qəbul etsələr də, Ata Tanrıya daha üstün məqam verir, İncilin

¹ * Subbotniklər - İudaizmin əmrlərinə riayət edən ruslar. Bu dini cərəyan XVI-XVII əsrlərdə Rusiyada yaranmışdır.

Müqəddəs Kitab, Müqəddəs Kitab Şirkəti, Bakı, 2009, Əhdi-Cədid, Peterin Birinci Məktubu, 2:2

* Striqolniklər - XIV əsrda Rusiyadan Pskov şəhərində yaranmış, sonradan isə Novgorodda yayılmış dini cərəyan. Bu cərəyanın ardıcılıları kilsə iyerarxiyasına və ruhani vəzifələrin satınmasına qarşı çıxırlardı.

** Matvey Başkin və Feodosi Kosov xəç, ikona və "müqəddəs casadılər" pərəstişi bütürəstlik sayır, kilsə ayinləri və Müqəddəs Üçlüyü qəbul etmir, erkən Xristianlıqla qayıda səsləyirdilər.

*** Əczaçı olan bu şəxs lüteranlığı yaxın dini dərnək təsis etmişdir. Dərnək üzvləri kilsə ayinlərini, ikonaları tanımayaq inanırdılar ki, insanı yalnız xeyirxah əməllər xilas edəcəkdir.

**** Jidovstvuyuşı- XV əsrin sonlarında Moskva və Böyük Novgorodda yaranmış dini cərəyan. Bu dini cərəyanın ardıcılıları etnik cəhətdən ruslar idi. Onlar İsa Məsihin ilahi tabiatını və bununla bağlı xristian ehkamlarını tanırı, İudaizmin bəzi əmrlərinə riayət edirdilər.

***** Kvakerlər - XVII əsrin ortalarında İngiltərədə meydana gəlmiş dini cərəyanın ardıcılıları. Onlar inanırlar ki, Müqəddəs Ruh Müqəddəs Kitabdan üstünəndir, hər kaşa ilahi tabiatın təzahürü olan "Daxili Nur, Daxili işiq" var. Kvakerlər görə, yalnız bu işığa tabe olmaqla həqiqi hayatı qovuşmaq və Yaradana ünsiyyətə girmək mümkündür. Hər kasın Tanrı qarşısında bərabər olduğunu deyən kvakerlər andicə mərasimini, hərbi xidmətə, müharibələrə qarşı çıxır, azla qane olurlar.

"Amma o zaman gəlir və gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin" (Əhdi-Cədid, "Yəhyanın nəql etdiyi müjdə", 4:23) ayəsinə əsaslanaraq, Yaradana yalnız "həqiqət və ruhda" sitayış edirlər.

Tövrət və İncilin batın (gizli) tərəflərini anlamağa çalışan molokanlar inanırlar ki, imanı yalnız cəmiyyətə fayda verək, xeyirxah əməl görməklə kamilləşdirək mümkündür. Onlar ikona, xəç və müqəddəslərin casadılərına sitayışı Tanrıya şərık qoşmaq sayır, xəç suyuna çəkilmə, çörək və şərab kimi əsas kilsə ayinlərinin zahiri tərəflərini rədd edərək onları "Əhdi-Ətiq" dövründən qalma sayır, bu ayinlərin ruhani, mənəvi səciyyə daşıdığını deyir, ibadətdə şəkilciliyi qəbul etməyərək vəftiz olunmur, Tanrıya yalnız ruhla, qəlbə sitayış etdiklərini bildirirlər.

Duxoborlar kimi molokanlar da kilsə anlayışını qəbul etmirlər. Onların fikrincə, Tanrı evi insan əli ilə tikile bilməz. Bu sababədən təriqətçilər ibadət üçün "qornitsa" adlanan adı otaqlarda toplaşır, kişilər sağ, qadınlar isə sol tərəfdə əyləşirlər.



Maksimin evi

Onların ibadəti də çox sadə formada həyata keçirilir. Əvvəl Müqəddəs Kitabdan, xüsusən Əhdi-Ətiqin "Zəbur" kitabından parçalar "çtets", "skazatel" adlanan xüsusi qiraətçi tərəfindən yüksək səslə heclar uzadılaraq rus kəndli ləhcəsində oxunur, ibadətə gələnlər onun oxuduğunu həzin səslə təkrarlayırlar. İcmanın ağsaqqalı sayılan presviterlər moizə deyir, sonra isə Tanrıya dua edilir. Qeyd etmək lazımdır ki, həm molokan, həm də duxoborlar pravoslav və katoliklərdən fərqli olaraq dua vaxtı xaç çəkmirlər.

Gündəlik qida qəbulunda molokanlar ciddi qaydalara riayət edirlər. Onlar donuz atı və pulcuqsuz balıq yemir, alkooollu içkidən istifadə etmir və siqaret çəkmirlər.

Molokanlar Müqəddəs Kitabın təfsirində də ixtilafə düşərək, iki məktəbə ayrılmışlar. Bəziləri İncili hərfi mənada başa düşdükləri halda, digərləri onu məcazi mənada anlamışlar.

III. Qafqaza sürgün...

Sağlam həyat tərzi, zəhmətkeşliyi və doğruluqları ilə məşhurlaşan ruhani xristianlardan ehtiyatlanan çar hakimiyyəti sektantları təqib edir, sərt cəzaverici tədbirlərə el atırdı. Bu vəziyyət çar I Aleksandrın (1801-1825) taxta çıxmasında davam etdi. Çarın liberal islahatlarından istifadə edən tambövlu molokanlar 1803-cü ildə hökmədara məktublar yazdırılar. Məktublarında günahsız olduqları halda amansız işgəncələrlə üzləşdiklərini deyərək çardan yardım istədilər. Həmçinin sədaqətlərini izhar edərək paytaxtdan yoxlama komissiyasının göndərilməsini bildirdilər¹. Oxşar məktublarla duxoborlar da müraciət etdilər. Yoxlama aparıldıqdan sonra 22 iyul 1805-ci ildə rus imperatoru xüsusi manifest imzaladı. Həmin mani-

¹ Ф.В.Ливанов. Раскольники и острожники. Том 1. Изд. 4-е. Санкт-Петербург, 1872 г., стр.301

festa əsasən ruhani xristianlar bağışlanıldı, təqiblər dayandırıldı, molokan və duxoborlara dini ayinlərini sərbəst şəkildə icra etməyə icazə verildi.

Təriqətçiləri pravoslav əhalidən uzaqlaşdırmaq və ruhani xristianlığın yayılmasına qarşılaşmaq məqsədi ilə sektantlara Tavrıçeskaya quberniyasının Melitopol sk qəzasının Moloçnaya çayı ətrafında kompakt halda yaşamağa şərait yaradıldı. Bundan istifadə edən ruhani xristianlar böyük şövgə Rusiyanın məhsuldalar cənub torpaqlarına köçməyə və burada özlərinə yeni həyat qurmağa başladılar. Maraqlısı odur ki, duxobor və molokanlar bir-birləri ilə ünsiyyət qurmaqdan qəçərək ayrı-ayrı yerlərdə məskunlaşdırıldı. Kommuna şəklində yaşayan ruhani xristianlar birgə işləyir, ortaç qazancı ədalətli və bərabər şəkildə bölündürülər.

Əməksevər ruhani xristianlar qısa müddədə yeni məskənlərində kənd və ticarət sahəsində uğur qazandılar. Artıq sektantlar arasında da xeyli imkanlı şəxs ortaya çıxmış və təbəqələşmə yaranmağa başlandı. Onların nailiyyətləri haqqında xəbərlər Rusiyanın mərkəzi vilayətlərinə gedib çıxdı. Və bu amilin özü də molokanların sayının artmasına səbəb oldu.

Sərt və despotik siyaset yürüdən I Nikolayın (1825-1855) taxta çıxması ilə ruhani xristianların vəziyyəti yenidən pisləşdi. Onların inancına qadağa qoyuldu, təriqətçilərə pasport vermədi, ölkə daxilində hərəkət etmələrinə maneçilik törədildi.

Tavrıçeskaya quberniyasında, Krimda ruhani xristianların uğur qazandığını görən hakim dairələr bundan ehtiyatlanaraq təriqətçilərə imperiyanın cənub torpaqlarında məskunlaşmasına qadağa qoymaşa və raskolnikləri Qafqaza sürgün

etməyə başladılar. 1830-cu illərdə molokanların Qafqaza köçürülməsinə dair çar tərəfindən müxtəlif fərmanlar imzalandı. Qafqaz canişinliyinə isə Tiflis, İravan, Yelizavetpol və Şamaxı quberniyalarında, Türkiyə və İranla sərhəd bölgələrdə raskolniklərin yerləşdirilməsi tapşırıldı. Bəzi mənbələrə görə, artıq 1820-ci illərdə raskolniklərin Qafqaza sürgün edilməsi haqda qərar verildi¹.

Məsələn, 1830-cu il oktyabr ayının 20-də rus çarı tərəfindən təsdiqlənmiş Qanunlar Departamentindəki Dövlət Şurasının raskolniklərlə bağlı qərarında deyildi ki, bidətçiliyi yayan və təbliğ edən, pravoslav kilsəsinə və ruhanilərə qarşı çıxan şəxslər məhkəməyə verilməli, günahları təsdiqləndikdən sonra Qafqaz korpusuna əsgəriyyə göndərilməli, hərbi xidmətə yararlı olmayan bidətçilər və qadın raskolniklər Qafqaz vilayətində zorla yerləşdirilməli, bu qərarın qəbulundan sonra onların "Novorossiya"da (Rusiya imperiyasının cənub vilayətləri) məskunlaşmasına son qoyulmalıdır².

Molokan tarixi üzrə məşhur alimlərdən sayılan Dilarə Ismayılzadə çar hakimiyyətinin bu cəzaverici siyaseti barədə yazır: "Rusların Qafqaza köçməsi tarixi faktiki olaraq XIX əsrin 30-cu illərindən məhkəmə-cəza yolu ilə həyata keçirilən raskolnik və sektantların sürgünə göndərilməsindən başlayır"³.

XIX əsrдə subbotnikləri, staroveretsləri, duxoborları, molokanları və digər təriqətçiləri Qafqaza sürgünə göndərməklə çar hakimiyyəti iki məqsəd güdürdü. *Birincisi*, hakimiyyət

¹ «Азербайджан и азербайджанцы в мире», Культурологический журнал, № 1, Религии Азербайджана, 2007 г., Выписка из архивных материалов, соh. 113, 115

² Yenə orada, soh. 113-114

³ Исаиаш-Заде Д.И. Русское крестьянство в Закавказье (30-е годы XIX начало XX в.). М.: Наука, 1982. стр. 34.

belə addım atmaqla "zərərli sektantları" imperiyanın mərkəzindən uzaqlaşdırır, *ikincisi*, etnik ruslardan ibarət ruhani xristianları Qafqazda yerləşdirməkla müstəmləkədə öz dayağını möhkəmləndirir və rus mədəniyyətini yayırı.

Bələliklə, molokanlığın tarixində Qafqaza sürgün adlı mühüm mərhələ başladı. Öz doğma yurdlarından ayrılan molokanlar aylarla çəkən ağır yolu arabalarda və piyada olaraq qət edirdilər. Rusiyanın mərkəzi və cənubi əyalətlərdən çıxan bu iri molokan qrupları silahlı qanun keşikçilərinin nəzarəti altında yol qət edirdilər.

Çar tərəfindən verilən fərmanlardan başqa, molokanların Qafqaza köçməsinə digər tarixi faktorlar da təsir göstərirdi. Belə ki, 1830-cu illərdə xalq kütlələrinin hakimiyyətin təhkimçilik siyasetindən narazılığı pik həddə çatmışdı. Rusiya imperiyasının mərkəzi, şimal və cənub quberniyalarını "vəba üsyani", "kartof qiyamı" adlı kəndli iğtişaşları bütürmüdü. Təbii ki, böhranlı anlarda həyatından bezmiş sadə camaat arasında esxatoloji (dünyanın sonu haqqında dini ideyalar) inanclar rəvac tapırdı. Rus filosofu Nikolay Berdyayevin sözü ilə desək: "*Xiliastik ideyalarda (xiliyazm – xristian ilahiyyatında İsa Məsihin yer üzündə min il hökmərənlik edəcəyi, ilahi ədalətin bərqərar olacağı haqqında talim)* başər övladının xoşbəxtlik və səadət, Məsihin ziyyəfti, cənnətin yalnız səməlarda, əbədiyyətdə deyil, həm də yerdə, indiki tarixi zamanda qurulacağı barədə arzuları gizlidir"⁴.

Bir sözlə, əsasən kəndlilərdən ibarət molokanlar ağaların zülmündən qurtulmaq üçün ümid və pənah yeri axtarırdılar. Nəticədə, molokan mühitindən belə qurtuluş yerini göstərən "məsihlər", "peyğəmbərlər" çıxmaga başladı. Onlar 1836-ci

⁴ Николай Бердяев, «О назначении человека», Москва, изд-во Республика, 1993, стр. 200

ildə Ağrı dağının etəyində ilahi padşahlığın və "Yeni Qüds Krallığı"nın qurulacağı barədə vədlər verərək molokanları Qafqaza köçməyə səsləyirdilər. Bakıdakı Aleksandr Nevski pravoslav kilsəsinin keşişi olan Aleksandr Yunitskinin fikrində, Ağrı dağı ilə bağlı inancın yaranmasına Ştelling-Yungevinin "Zəfər hekayəsi" kitabı təsir göstərmişdir: "Molokanların markazi Rusiyadan Qafqaza, xüsusun Bakı quberniyasına könlü köçü təsadüfi deyildi. 1830-cu illərdə onların əcdadlarının alına rus dilində Ştelling-Yungenin "Zəfər hekayəsi" kitabı düşür. Həmin əsərdə İsa Məsihin 1836-ci ildə Ağrı dağının yaxınlığında, ulu baba-ların torpağında zühur edəcəyi ilə bağlı sübutlar gətirilir".

IV. İlahi Qüds Padşahlığını gözləyən molokanlar

İsa Məsihin yer üzünə qayıdışını görmək üçün molokanları Qafqaza köçməyə sövq edən ən məşhur şəxslərdən biri Lukyan Sokolov (bəzi mənbələrdə Anikey Borisov) olur. Tambov quberniyasında kəndli ailəsində dünyaya gələn Sokolov, molokanlığı təbliğ etdiyi üçün Sibira sürgünə göndərilir. O, buradan Rusyanın cənubuna qaçırlar, Bessarabiya və Tavrıçeskaya quberniyasında molokanlığın təbliği ilə məşğul olur.

1830-cu illərdə dünyanın sonu ilə bağlı təbliğat aparan bu şəxslər 1836-ci ildə Ağrı dağının etəyində İsa Məsihin zühur edərək ilahi padşahlıq quracağını deyir, molokanları Qafqaza köçməyə çağırır. Onun alovlu moizələrinə uyan minlərlə molokan ədalətsizlikdən qurtulmaq və uzaq diyarlarda xoşbəxt həyat tapmaq ümidi ilə ev-eşiyini ataraq Qafqaza köçür¹. 1832-1847-ci illərdə Rus Pravoslav Kilsəsinin Saratov kafed-

¹ A. Юницкий, «Гнезда сектантства на Кавказе», Санкт-Петербургская православная духовная академия, Санкт-Петербург, 2009 г., стр. 146-147

² F. A. Ağayev, adı çəkilən ssəri, sah. 335

rasının yepiskopu İakov bu köcün şahidi kimi yazır: "1833-cü ildə bütün molokanlar arasında güclü hərəkat başlandı. Onlar müxtəlif quberniyalardan iri qruplar halında Qafqaza doğru yol aldılar... Molokanlar ilahi Qüds Padşahlığının galəcək vətəndaşları kimi yeni torpağa ruh yüksəkliyi və sevinclə gedirdilər. ...Onlar açıq səma altında səfər zamanı tez-tez uca səslə ilahi və digər dini mahnilar oxuyurdular".

Molokanları Qafqaza köçməyə ilhamlandıran Sokolovun özü də Qafqaza gələrək Göyçə gölünün yaxınlığında Yelizavetpol quberniyasının Qazax qəzasının Novo-Dilijan kəndində yerləşir. Bəzi tarixi mənbələrə əsasən o, 1836-ci ildə İsa Məsihin qayıtmadığını gördükdən sonra özünü Məsih elan edir.

Həmçinin Sokolov "priqunlar" ("прыгуны" - rus dilindən tərcümədə "hoppananlar" mənasına gəlir) adlı molokan təriqətinin əsasını qoyub. Vaxtilə Cənubi və Şimali Qafqazda, o cümlədən Azərbaycanın qərb bölgələrində rus kəndliləri arasında geniş yayılan həmin təriqətin üzvləri ibadət zamanı ekstaz halına gəlir, bir-birlərinin üzünə fisildayırlar, guya Müqəddəs Ruhun təsiri altında hoppanıb-düşürək bilmədikləri dillərdə "danışıldır". Ənənəvi xristian məzhəblərindən fərqli olaraq, priqunlar bazar günləri deyil, Tövrata uyğun olaraq şənbə günləri dini ayinlərini həyata keçirir və İudaizm əsas bayramlarını qeyd edirdilər.

Həyatın sonunadək qiyaməti gözləyən, 1858-ci ildə (digər mənbələrə görə, 1862-ci ildə) Novo-Dilijan kəndində vəfat edən Sokolovun təbliğatı təsirsiz ötüşməyərək Azərbaycan ərazisində iri molokan təriqətinin meydana gəlməsinə gətirib çıxarır. Belə ki, onun esxatoloji ideyalarını inkişaf etdirən Maksim Qavriloviç Rudomyotkin maksimistlər adlı molokan təriqətinin əsasını qoyur.

¹ «Исторические сведения о молоканской секте». -«Православный собеседник», кн. третья, Казань, 1858, стр. 301.

Tambov quberniyasının Morşansk qazasının Alqasovo kəndində anadan olan Maksim 1826-ci ildə molokanlığı qəbul etdikdən sonra Qafqaza köçərək İravan quberniyasının Aleksandropol qazasının Nikitino kəndində yaşamışdır. Burada o, dülər işləmiş, kənd təsərrüfatı ilə məşğul olmuş və 1830-cu illərdə priqunlar təriqətinə keçmişdir. 1842-ci ildə molokanlığın təbliğatına görə həbs olunaraq Sibirə sürgünə göndərilmişdir. 1848-ci ildə hərbi xidmətdə olduğu 62 sayılı Sibir nizami qoşunlarından qaçaraq saxta sənədlərlə Şamaxı quberniyasının Lənkəran qazasında məskunlaşmışdır.

Həmin qəzada o, dünyanın sonu və yer üzündə minillik ilahi hakimiyyətin qurulması ilə bağlı moizələr demişdir. 1852-ci ildə moizə zamanı onun bədəni anidən titrəməyə başlamışdır. Maksim bu hadisəni Müqəddəs Ruhun nazil olması ilə izah etmiş, özünü peyğəmbər kimi qaləmə verərək İravan quberniyasına getmişdir. Alovlu moizələri sayasında ətrafına xeyli



Molokan ağsaqqalları

molokan toplamağı bacarmışdır. 1855-ci ildə 8 illik həbs və ağır qamçı cəzasına məhkum edilməsinə baxmayaraq. Maksim naməlum səbəblərə görə canını cəzadan qurtara bilməmişdir¹.

Zaman keçidkə Maksim təbliğatında daha da dərinə gedərək Müqəddəs Üçlüyün (Ata, Oğul və Müqəddəs Ruh) tacassümü olduğunu demiş, şəxsiyyətinə qarşı ilahi ehtiramın göstərilməsini istəmişdir. 1857-ci ildə isə Ağrı dağının ətəyində izdiham

¹ F. A. Ağayev, adı çəkilən əsəri, səh. 336

önündə özünü Sion taxt-tacının sahibi, yeni Israelin hökməri, ruhların çarı elan etmiş, üzərində Ç (çar) və R (ruh) hərfləri olan uydurma hökmər libası geyinmişdir. Özünü Tanrıının məsh olunmuş, seçilmiş mələyi kimi təqdim edərək insanların "günahlarını bağışlamış", qarşı çıxanları isə cəhənnəm əzabı ilə qorxutmuşdur. Maksim çoxarvadlılıqca icazə verərək yeddi qadınla "ruhani" nikah bağlamış, ardıcıllarını uydurma sion dilində danışmağa vadar etmişdir.

Maksimin Qafqazda, xüsusən Azərbaycanda uğur qazandığını görən hakimiyyət orqanları 1858-ci ildə onu həbs edərək qandallarda, piyada Solovetsk monastırına göndərirler. Burada 9 il həbs yatıldıqdan sonra o, Suzdaldakı Spas-Yevfim monastırının dustaqxanasına köçürülür və dünyanın gələcəyi ilə bağlı 14 kitab yazar. Həmin kitablar məxfi yollarla Qafqaza gətirilərək yerli molokanlar arasında paylanır, sonradan isə "Günəş kitabı" adı altında toplanaraq maksimistlərin (Maksi-



Molokan bağı

min ardıcılıları belə adlandırılmışlar) müqaddəs kitabına çevrilir, Tiflis və Gəncə şəhərlərində gizli çap edilir¹. Sonradan bu kitab priqun molokanların digər əsərləri ilə birgə "Ruh və həyat" adlı məcmuədə yığılaraq 1915-ci ildə Los-Ancelesdə işq üzü görür.

Məksim 1877-ci ildə Suzdaldakı həbsxanada dünyasını dəyişib. Lakin ardıcılıları ruhani liderlərinin ölümü ilə barışmayaraq, onun adı altında başqa şaxsin basdırıldığını iddia edirlər.

V. Azərbaycana gələn ilk ruhani xristianlar və ölkəmizdə yaranan molokan kəndləri

Qeyd olunduğu kimi, Azərbaycana köçən molokanlar iki qrupa bölünmüşlər: onlardan bir qrupu zorla, məhkəmələrin hökmü və inzibati cəza yolu ilə sürgün edilmiş, digərləri isə İsa Məsihin zühurunu görmək məqsədilə könüllü ölkəmizə köç etmişlər.

Çar hakimiyyətinin laqeydliyi və etinasızlığı səbəbilə Azərbaycana köçən ilk molokanlar keçilməz qalın meşə massivlərində yeni yaşayış yerləri salmağa məcbur olurlar. Ağrıtəbii şəraitlə üzləşdikləri üçün sektantlar arasında xəstəliklər və ölüm halları geniş yayılır. Bu azmış kimi, hakimiyyət nümayəndələri də onlarla qəddarcasına davranır, qamçı ilə döyərək pravoslavlığa qayıtmaga məcbur edirdilər².

Bəzi tədqiqatçılar "molokan" sözünün məhz həmin dövrdə yaradığını bildirirlər. Belə ki, Qafqazda təriqətçilərin kütləvi şəkildə öldükləri barədə rus çarına məlumat veriləndə guya o, "malo kanulo" (ruscadan tərcümədə "az ölmüşdür" deməkdir) ifadəsini işlədir və buradan da "molokan" sözü yaranır³.

¹ A. Yunitski, adı çəkilən əsəri, səh. 154

² «Азербайджан и азербайджанцы в мире», Культурологический журнал, № 1, Религии Азербайджана, сəh. 117

³ <http://ivanovka.net/>

Arxiv sənədlərində məlum olur ki, könüllü Qafqaza galen sektantlara hakimiyyət heç bir maddi yardım göstərmir, onları özbaşına buraxırırdı. Seyrək meşəlik ərazilərdə məskunlaşan hər raskolnik ailəyə isə ev təminatı məqsədilə 100 rubl, six meşəliklərdə yerləşənlərə 50 rubl ayrılrırdı. Həmçinin çar hökməti raskolniklərdən ibarət xüsusi vilayətin yaranmasının deyə, sektantları eyni yerdə deyil, ayırt-ayrı bölgələrdə məskunlaşdırırırdı¹.

Qafqaza köçən sektantlar adətən təbiət cəhətdən Rusiyanın mərkəzi vilayətlərini xatırladan bölgələrdə məskunlaşmağa üstünlük verirdilər. Regionda yerləşənlər arasında doğma diyarlarında hakimiyyət orqanları tarəfindən axtarılanlar, məhkəmənin hökmündən qaçanlar, gizli və qacaq yollarla gələnlər də az olmamışdır. Bu səbəbdən Qafqazdakı sektantların dəqiq statistikasını aparmaq mümkün deyildi.

Tarixi mənbələrə görə, 1834-cü ildə ölkəmizə gələn ilk molokanlar Altıağac kəndində yerləşmişlər. 1834-1839-cu illərdə Saratov, Tambov, Orenburq, Vladimir, Tavričeskaya və Bessarabiya quberniyalarından Altıağaca 1681 sektant gəlmiş, ümuman isə 310 aile köçmüştü.

Bununla yanaşı, 1840-1849-cu illərdə Şamaxı quberniyasında molokan kəndlərinin əsası qoyuldu. A.Yunitski bu barədə yazar: "Sonra başqa molokan kəndləri meydana gəldi: Hilmilli, Astraxanka, Maryevka, Cabani, Çuxur-Yurd, Mərəza və s. Göycəq qəzasında təriqətçi əhalidən ibarət aşağıdakı kəndlərə rast gəlirik: Külliü, İvanovka və Karamarvan. Cavad qəzasındaki molokan kəndləri: Novo İvanovka və Kolyubakino; Quba qəzasında – Vladimirovka"².

Həmin müəllif Azərbaycanın cənub bölgələrində molokan

¹ «Азербайджан и азербайджанцы в мире», yenə orada, səh. 115

² A. Yunitski, adı çəkilən əsəri, səh. 146

kəndlərinin yaranması ilə bağlı da maraqlı məlumatlar verir: "Lənkəran qəzasındaki Privolnoye kəndi 1839-cu ildə, Prişib və Nikolayevka kəndləri 1840-ci ildə, Novoqolka və Astraxanka kəndləri 1845-ci ildə, Andreyevka kəndi 1847-ci ildə meydana gəlməsidir".

XIX əsrə Tambov, Voronej, Saratov, Haştxan, Orenburg, Tavriçeskaya quberniyası və Bessarabiyadan Qafqaza köçürürlən molokan, duxobor, subbotnik, xlisti, staroobryadets, skopets və digər təriqətçilərin dəqiq statistikası aparılmışdır. Lakin o da faktdır ki, həmin dövrdə onların sayı sürətlə artırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, 1844-cü ildə Qafqazda hərbi və mülki hakimiyyətin başçısı A.İ.Neydqardt regiona molokan və digər sektantların köçürülməsinə qarşı çıxırdı. Lakin onun cahdları uğursuzluqla nəticələnirdi. Belə ki, artıq 1869-1896-ci illərdə Yelizavetpol (Gəncə) quberniyasında mo-



Molokan qəbiristanlığı

lokənlərin sayı 4987, duxoborların isə 3094 nəfər olmuşdur;

¹ A. Yunitski, adı çəkilən əsəri, səh.146



Molokanlar

Bakı quberniyasında 1869-cu ildə təqribən 25 140 molokan, 4313 duxobor məskunlaşmışdı¹.

1904-cü ildə Şamaxı şəhəri və qəzanın kəndlərində 14250 xristian təriqətçisi yaşamışdır. Bunlardan 12606 nəfəri molokan olmuşdur. Şamaxı şəhərində isə 473 molokan məskunlaşmışdır².

VI. Yeni vətənlərində molokanların sosial-iqtisadi və dini həyatları

Zaman keçidkə molokanlar yeni şəraitə uyğunlaşaraq yerli əhali ilə xoş qonşu münasibət qurmağa müvəffəq oldular. Tanumadıqları ölkədə molokanların uğurlu adaptasiyasına üç əsas amil təsir göstərdi: 1.Tarix boyu Azərbaycan xalqı-

¹ Вєрдюева X.Ю. Переселенческая политика Российской империи в северном Азербайджане (XIX – начало XX вв.). Баку, Алтай, 1999, стр. 242, 244.

² Abdulla Əhədov, Azərbaycanda din və dini təsisatlar, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1991, sah. 25

nin digər millət və dinlərin nümayəndələrinə qarşı tolerant münasibət göstərməsi; 2. İkonalara, xaça sitayışa qarşı çıxan, donuz ətini, pulcuqsuz balığı haram sayan molokanlığın bəzi məqamlara görə yerli əhalinin dini ilə yaxın olması; 3.Qonşular arasında molokanların dürüstlüyü ilə ad çıxarması, etibarlı olduqları üçün hörmət qazanması.

Azərbaycanda məskunlaşan molokanlar cəmiyyətin ayrılmaz parçasına çevrilərək onun inkişafına özünəməxsus töhfə verdilər, kənd təsərrüfatı və ticarət sahəsində uğur qazandılar. Maraqlıdır ki, molokanlığın əsas ideoloqu S.Uklein cəmiyyətin təbəqəlaşmasına qarşı olsa da, ölkəmizdəki molokan mühitindən zəngin tacirlər, iri fabrik və torpaq sahibləri ortaya çıxdı. Sanki molokanlar protestantların "sağlam həyat sür, dua et, dayanmadan işlə və uğur qazan" prinsipi ilə hərəkət edir və bunun bəhrəsini görürdülər. Məsələn, çar hakimiyyəti dövründə Bakıda un və yarma istehsal edən iri müəssisələrin sahibkarları olan Skobolev qardaşları, coxsayılı gəmilərin sahibi olan Kolesnikovlar, varlı Koşeyevlər ailəsi şəhərdə böyük nüfuzu malik idilər.

Molokanlar neft bumu sayəsində intibah dövrü yaşayan Bakıda ticarət aparmağa üstünlük verirdilər. Onlar burada kənd təsərrüfatı məhsullarını satır, şəhər daxilində və şəhərdən kənarə (Tiflis və Batumiya kimi) iri at arabalarında yüksəyirdilər¹.

XIX əsrin 50-60-ci illərində əsasən Şamaxı qəzasından gələn molokanlar İçərişəhərin yaxınlığında, Bakının kənarında qasəbə salırlar. O zamanlar neft məhsullarının nəqliyyatı üçün iri taxta çölləklərə ehtiyac var idi. Bu işi üzərinə götürən molokan qasəbəsinin sakinləri həmin çölləkləri düzəltməyə başlayırlar².

¹ http://www.ourbaku.com/index.php5/Бакинские_молокане.

² http://www.ourbaku.com/index.php5/Бакинские_молокане.

Çölləklər düzəldilərkən taxta detalları islatmaq lazım gəlirdi. Ona görə də qasəbədəki coxsayılı emalatxanaların qarşısında qazılan quyular daim su ilə dolu olurdu. Quyulardakı su lar uzun müddət dəyişilmir, üfunət qoxusu verir və malyariya xəstəliyinin mənbəyinə çevrilirdi¹.

Həmçinin neft bumu sayəsində Bakının ərazisi günü-gündən böyük yərək qala divarlarını xeyli aşmışdı. Nəticədə, ilk vaxtlar Bakının kənarı sayılan molokan qasəbəsi şəhərin mərkəzinə çevrilir. Bu səbəbdən 1872-ci ildə şəhər gubernatoru V.Pozen üfunət qoxusu verən qasəbəni mərkəzdən "Zavaq-zalnı" tərəflərə (dəmiryolu vağzalının arxasındaki ərazilər) köçürməyə, qasəbənin yerində isə gözəl bağın salınmasına qərar verir. Bakılırlar arasında bu yer indiyadək "Molokan bağı" adı (indiki Xaqani bağı) ilə tanınır.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda ya-



Molokanlar köçərkən

¹ http://www.ourbaku.com/index.php5/Бакинские_молокане.

² http://www.ourbaku.com/index.php5/Бакинские_молокане.

yan molokanlar bir-birləri ilə yola getməyən çoxsaylı təriqat-lərə bölünürələr. Həmin dövrdə Qafqaza gələn məşhur rus rəssamı Vasili Vasilyeviç Vereşagin molokanların həyat şəraitinin yaxşı olduğunu qeyd edir: "Qafqazda xeyli molokan var; onların hamısı varlı, yaxşı həyat sürür. Lakin duxoborlardan fərqli olaraq aralarında birləş yoxdur, çoxlu ixtilaf və ədavət mövcuddur. Köhnə qaydalardan narazı olanlar yeni qaydalar uydurur, icmadañ ayrılarlaq arxalarınca böyük qrupları sürükləyirlər. Bu şəkildə ayrılan qruplar yeni müəllimin rəhbərliyi altında toplaşaraq ayrı-ayrı dua evlərində yiğişməga başlayırlar".¹

Azərbaycandakı molokanlar maksimistlər, priqunlar, postoyannular², mokriylər³, obşiyərler ("общие"), subbotnik-molokanlar⁴, yevangelistlər, suxoy baptistlər ("сухие баптисты") kimi bir-birindən kəskin şəkildə fərqlənən çoxsaylı təriqat-lərə bölündülər. Təkcə Bakı şəhərində müxtəlif molokan təriqat-lərə məxsus bir neçə ibadət yeri fəaliyyət göstərirdi.

A.Yunitskinin kitabında obşiy molokanlar haqqında məraqlı məlumatlara rast gəlirik. Belə ki, Qafqaza sürgünə gönüldərən samaralı kəndli Maksim Avikeyev Popov "Molokan

¹ В.В.Верещагин, "Духоборцы и молокане в Закавказье", Москва, 1900 год, str. 22

* Maksimistlər – Maksim Rudokovskinin ardıcılları

** Postoyanniye –rus dilindən tərcümədə «дaimилे» mənasına gəlir. İvan Uklein'in təliminə hərflən riayat edən və onun qoymuş olduğu qaydalara sadıq qalan molokanlar postoyannular adlandırılmışlar. Həmçinin onlara «köklü», «ənənəyə bağlı olanlar» mənasına gələn korennye də («коренные») deyilir.

*** Mokriye – bu molokanlar digər ruhani xristianlardan fərqli olaraq su ilə vəftizi qəbul etdikləri üçün «мокрые-молокане», yəni yaş molokanlar adlandırılmışlar.

**** Digər molokanlardan fərqli olaraq əsas ibadətlərini bazar günləri deyil, Tövrətin əmlərlərinə uyğun olaraq şənbə günləri keçirdiklərindən bu molokan qrup subbotnik-molokanlar, yəni şənbə gününün molokanları adlandırılmışlar.

inancının ümumi ayını" kitabında yeni təlimin əsaslarını izah edərək bu təriqəti yaratdı. Tarixi mənbələrə əsasən Bakı quberniyasında ilk obşiy-molokanlar 1833-cü ildə müşahidə olunublar. Bu təriqətdə hər kəs galirinin 10 faizini ümumi xəzinəyə keçirdiyi və icma üzvləri ortaç mali aralarında böldük-ləri üçün onlar ümumilər ("общие") adlandırılmışlar.

Bu təriqətdə ruhani iyerarxiyası Isa Məsihin 12 həvarisində bənzər şəkildə 12 rütbəyə bölündürdü. İcmada en yüksək mövqeyə sahib şəxs hakim adlanırdı. Müqəddəs Kələm oxuyaraq şərh verən hakim icma üzvlərinin hərəkətlərinə nəzarət edirdi. Sonda obşiyər də bir-biri ilə yola getməyərək iki yera parçalandılar. Çünkü Popov dünyasını dəyişməndən sonra onun yaxın köməkçisi, kəndli Denis Şepilov vəhşi aldığı deyərək sarımsaq və soğan yeməyi, şirin çay içməyi, sərxoş halda çörək yeməyi, gözəl və bahalı palatarlar geyinməyi qadağan etmişdi. Bu işə imkanlı obşiyərin xoşuna gəlməmişdi. Onlar icmadañ ayrılarlaq öz aralarında "on iki həvari" seçdilər, beləliklə, yəni icma yaratdilar¹. Bəzi arxiv sənədlərinə görə, bir ailənin üzvləri kimi yaşayan Şepilovun ardıcılları ortaç mal-mülklə yanaşı, ümumi qadınlara da sahib olublar.²

Azərbaycanda yaşayan molokanlar yalnız dini baxışlarına görə deyil, sosial statuslarına görə də fərqlənirdilər. Onlar arasında sıfıri fərqlər, varlı və kasib təbəqələr ortaya çıxırı. Lakin ümumilikdə sektantların rifah səviyyəsi yüksəldirdi. Bu işə onların siyasi baxışlarına təsir göstərməyə bilməzdii. İlk vaxtlar mövcud siyasi sistemə müxalifətdə dayanan molokanlar varlılaşdıraqa hakimiyyətə loyal münasibət göstərməyə, radical meyillərdən uzaq durmağa başladılar. Məsələn, Qafqazın daxili işlər naziri Sipyaginə göndərilən 28 dekabr 1901-ci il ta-

¹ A.Yunitski, adı çəkilən əsəri, səh.150-152

² «Азербайджан и азербайджанцы в мире», Культурологический журнал, № 1, Религии Азербайджана, səh. 116

rixli donosda deyildirdi: "Köhnə molokan qaydalarına sadıq qalan sektantlara galınca, onlar hakimiyətin bütün göstəriş və tələblərini dinmədən yerinə yetirir və dəqiqlikləri ilə seçilir, təriqətçi əhalilə arasında çıxan üşyankar qruplara təqnidə yanaşırlar" ¹.

Qeyd olunanların fonunda belə həqiqi sual yaranı bilər: çar hakimiyəti raskolnikləri sıxışdırıqları halda, necə ola bilər ki, molokanların maddi vəziyyəti yaxşılaşırı? Görünən odur ki, hakim dairələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalan sektantların Qafqazda fəaliyyəti üçün müəyyən münbət şərait yaradıldı. Bunu Bakıdakı Aleksandr Nevski pravoslav kilsəsinin keşişi də təsdiqləyir. O əsərində bundan gileyənərək yazırı ki, Azərbaycana köçmüş pravoslavlardan fərqli olaraq molokanlara daha məhsuldar və iri torpaq sahələri veriliirdi. Ona görə də yerli sektantlar pravoslavlardan daha yaxşı yaşayırlıdılar ². Ola bilər ki, çar hökuməti Qafqazda molokanların yaşayışı üçün müəyyən şərait yaratmaqla onları siyasi cəhdən neytrallaşdırmağa, onların vasitəsi ilə regionda öz dayağını möhkəmləndirməyə çalışmış, yuxarıda da qeyd edildiyi kimi, buna müəyyən qədər nail olurdu.

Azərbaycandakı molokanlar ticarət sahəsində uğur qazanmaqla yetinmir, ictimai fəallıq da nümayiş etdirirdilər. Məsələn, Bakıdakı molokan icması 1905-ci ildə Tiflis quberniyasının Vorontsovo kəndində keçirilən Ümumrusiya Ruhani Xristian Molokanların qurultayında aktiv iştirak ediblər. Çar I Aleksandr tərəfindən molokanlara etiqad azadlığının verilməsinə həsr olunan bu qurultaya Bakı molokanları adından 48 nəfər qatılıb, həmin nümayəndə heyətinə Nikolay Mixayloviç Koşeyev və İvan Fyodoroviç Kolesnikov rəhbərlik edib.

¹ Клибанов А.И. «История религиозного сектантства в России (60-е годы XIX века – 1917 год)». М., Изд. Наука. 1965, стр. 166

² A.Yunitski, adı çəkilən əsəri, səh. 160

VII. Qorxu və təzyiq illəri

1917-ci ilda Fevral inqilabı baş verdikdən və Rusiya monarxiyası devrildikdən sonra molokanların həyatında kəskin dəyişikliklər oldu. Çar Rusiyasının son illərində rifah içində yaşayın bir çox molokan inqilabı soyuq qarşılıdı. Həmin vaxt Bakıda dalbadal üç hakimiyət (Müvəqqəti Hökumətin İcra Komitəsi, Xalq Komissarları Soveti və Səntrokaspi Diktatura-sı) dəyişsə də, molokanlar siyasi həyatda faal iştirak etmədi.

1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) qurulması ilə ölkənin molokan icmasının həyatında yeni səhifə açıldı. Azərbaycan əhalisinin mütləq əksariyyətinin müsəlman olmasına baxmayaraq, Cümhuriyyətin ideoloqları dövlət-din münasibətləri sahəsində dünyəvilik modelini əsas götürürək, heç bir dina xüsusi imtiyaz tanımadılar və etnik-dini mənsubiyyətdən asılı olmayaraq hər kəsə vicedan azadlığı hüquq verdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsinin 4 və 5 maddəsində deyildirdi: "Azərbaycan Xalq Cümhuriyyəti milliyatindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşların hüquqlarının təminatçıdır. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır".

Pravoslavlılığı dövlət dini məqamına yüksəldən çar rejimindən fərqli olaraq ADR-in dünyəvi dövlət quruluşuna üstünlük verməsi müsbət hal idi. Təbii ki, Azərbaycandakı molokan icması üçün də geniş imkanlar yaradı. Onlar qorxmadan-çəkinmədən dirlərini yaşayır, ibadət yerlərində dini ayinlərini sərbəst icra edir, bir sözla, verilmiş hüquqlardan tam faydalıdırılar.

Lakin bu hal uzun sürmədi. Belə ki, 1920-ci aprelin 20-də Azərbaycanı bolşeviklər işğal etdikdən və ölkəmizdə sovet

hakimiyətini zorla qurduqdan sonra hər kəsin din azadlığına son qoyuldu. Elmi ateizmi dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Bütün dinlər qadağan edilərək din xadimləri güllələndi və ya həbsa atıldı, ibadət yerləri bağlandı yaxud dağıldı. Bolşevik cəza maşını molokan icmasından da yan ötmədi. Təzyiqə üzərən molokan icmasının fəalları səs hüququndan məhrum edilərək təqib olunmağa başladılar. 1937-ci il repressiyası zamanı isə molokan icmasının rəhbərləri tutularaq güllələndilər.

Bu vəziyyət İkinci dünya müharibəsinin baş verməsinədək davam etdi. Müharibənin başlaması Stalin rejiminin dina münasibətini bir qədər yumşaltdı, nəticədə, molokan icması müəyyən qədər fəallaşdı. Müharibə illərində və ondan sonrakı dövrə molokan dua evinə gələnlərin sayında artım müşahidə olundu. Hətta 1955-ci ildə Bakıdakı molokan icması rus çarı I Aleksandr tərafından molokanlara dini azadlığın verilməsinin 150 illiyinə həsr olunmuş qurultay da keçirdi¹.

Müharibə illərində dina olan təzyiq azca zəifləsə də, ötən əsrin 60-ci illərində "kommunizmə doğru sıçrayış" etməyə hazırlaşan kommunist partiyası və sovet hökumət başçılarının səyi nəticəsində dina qarşı təzyiq yenidən gücləndi. Ötən əsrin 50-ci illərin axırları, 60-ci illərin əvvəllərində hər cür bəhanə ilə, hətta bəhanəsiz olaraq çoxlu məscid, kilsə, kostyol, sinaqoq və ibadət evləri bağlandı, dini birliklərin qeydiyyatı ləğv edildi. Bu dövrə Sovet İttifaqında dini obyektlərin üçdəbiri "ixtisara" salındı. Bütün bu illər ərzində elmi-ateizm təbliğatı yalnız dinin zərərini nümayiş etdirməyə çalışdı².

Sovet hakimiyətinin apardığı bu siyaset öz sözünü deyirdi. Belə ki, molokan mühitindən çıxmış gənclər dini kim-

¹ http://www.ourbaku.com/index.php5/Бакинские_молокане.

² Abdulla Əhədov, adı çəkilən əsəri, səh.6

liklərindən, molokan dini ənənələrindən uzaqlaşaraq müasir cəmiyyətə uyğunlaşır, ali təhsil almağa, həyatda uğur qazanmağa, karyera qurmağa çalışır, əcdadlarının əqidələrinə şübhə ilə yanaşırırdılar. Bu səbəbdən sovet hakimiyəti illərində yaşayan molokanları iki qrupa bölgündülər: dini kimliyini qoruyan, dua evinə mütəmadi gələn, dini əsaslara riayət edən dindarlar; molokan mühitindən ayrılaraq dinin əmərlərini yerinə yetirməyən, dolayısi ilə dini kimliyini və özünəməxsusluğunu itirən şəxslər. Molokanlıq dini kimlik olduğundan, bu dini inancdan ayrılanları artıq molokan saymaq olmazdı. Onlar sadəcə etnik cəhətdən ruslar idi.

Birinci qrupdakıların, yəni əsl molokanların sayı günü-gündən azalır, ikincilərin, daha doğrusu, əcdadları molokan olanların sayı isə artırdı. Vəziyyət o həddə çatmışdı ki, molokan dua evlərinə əsasən ahillər gəlirdi. Gənclər isə bu təriqətə ya heç maraq göstərmir, ya da baptizm və digər protestant cərayanlara keçirdilər. Artıq molokan icmasında gənc üzvlərə rast gəlmək mümkün deyildi.

Sadalanan neqativ məqamlara baxmayaraq, sovet hakimiyəti illərində Azərbaycanda molokan dini inancı hələ də varlığını qoruyur, müxtəlif rayonlarda fərqli molokan təriqətləri fəaliyyət göstərirdi. Məsələn, Bakı şəhərində, Oğuz rayonunun Vladimirovka və Böyük Söyüdü kəndlərində, Gədəbəy rayonunun Novosaratovka kəndində, Goranboy rayonunun Rus Borisi kəndində priqunlar təriqəti, Gədəbəy rayonunun Novoivanovka kəndində maksimistlər gizli şəkildə dini ayinlərini həyata keçirirdilər. Lakin ölkədəki molokanlar arasında say baxımından postoyanlı molokanlar üstünlük təşkil edirdilər. Onların icmaları Bakıda, Sumqayıtda, İsləməlli rayonunun İvanovka kəndində, Qobustan rayonunun Hilmilli kəndində və digər bölgələrdə mövcud idi.

VIII. Müstəqillik illərində molokanlara göstərilən dövlət qayğısı və bu dini cərəyanın inkişaf perspektivi

1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra milli-dini dəyərlərə qayıdışda, dinin cəmiyyət həyatında yeri və roluna baxışda yeni mərhələ başlandı. Uzun sürən məhrumiyyət və qadağalarдан sonra etiqad azadlığına, dini ayin və mərasimlərin icrasına, müqəddəs yerlərə ziyarətə, ibadət ocaqlarının inşasına, dini təhsil müəssisələrinin fəaliyyətinə və dini ədəbiyyatın yayılmasına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, vətəndaşların öz əqidələrini ifadə və təbliğ etmək azadlığı üçün imkanlar yaradıldı¹. Sovet hakimiyyətinin ateist buxovlarından qurtulan və dünyəvi, demokratik, hüquqi dövlət quruculuğuna qədəm qoyan cəmiyyətimizdə bütün din və konfessiya nümayəndələri, o cümlədən yerli molokanlar üçün geniş imkan və şərait yaradıldı. Ölkə vətəndaşlarının vicdan azadlığı hüququ birbaşa Azərbaycan Respublikasının Konstitusiyasın-



Molokanlar Muğan çölündə

¹ Hidayət Orucov, Azərbaycanda din: ən qədim dövrdən bu günədək, Bakı, "İdrak İB", 2012, səh. 279

da, geniş şəkildə isə "Dini etiqad azadlığı haqqında" Qanunda təsbit olunub. Konstitusiyanın 48-ci maddasına görə, hər vətəndaş vicdan azadlığını, dina münasibətini müştəqil olaraq müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini azad yerinə yetirmək hüququna malikdir. Burlardan əlavə, ölkədə tolerantlılıq, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb¹.

Bütün bu müsbət tendensiyaların fonunda cəmiyyətimizin ayrılmaz parçası olan molokanlar daim ölkə rəhbərliyi tərafından dəstək və qayğı görürələr. Halbuki qonşu dövlətlərdə biz fərqli mənzərənin şahidi oluruq. Əminliklə demək olar ki, ölkəmizdə molokanlığın qorunması istiqamətində dövlət sahibiyəsində əhəmiyyətli addımlar atılır. Məsələn, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə molokanların kompakt halda yaşadıqları İsmayıllı rayonunun İvanovka kəndində kolxoz kənd təsərrüfatı sistemi saxlanıldı. Bu isə yerli molokanların həyatında həyatı əhəmiyyət kəsb edən qərar idi. Çünkü icma halında yaşayan və kollektiv şəkildə işləməyə üstünlük verən molokanlar birgə təsərrüfatçılıq sistemi daxilində daha rahat, məhsuldar və səmərəli çalışma bilərdilər. Bacarıqlı işçi və uzaq-görənliyi ilə seçilən Nikolay Vasiljeviç Nikitinin adını daşıyan həmin kolxoz, ümumiyyətə, İvanovka kəndi indi də dövlət himayəsi ilə əhatə olunub.

2005-ci il Azərbaycandakı molokanlar üçün xüsusən yadda qalan olmuşdur. Həmin ildə onlar rus çarı I Aleksandr tərafından ruhani xristianlara bəxş edilən dini azadlığının iki yüz illiyini təntənəli sürətdə qeyd edərək yubileyənən bağlı müxtalif bayram tədbirləri keçirmişlər.

¹ Hidayət Orucov, adı çəkilən əsəri, səh. 232

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ümummilli Liderin qoymuş olduğu siyaseti davam etdirərək yerli molokanlara yüksək dəqiqət göstərir. Belə ki, onların dirlərinə uyğun yaşamaları və öz ibadətlərini yerinə yetirmələri üçün bütün lazımı şərait yaradılıb. Məsələn, 2011-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin qərarı ilə hər il dövlət büdcəsindən müsəlman və qeyri-müsəlman dini qurumlara, o cümlədən 2009-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) yenidən dövlət qeydiyyatından keçən Bakı şəhəri "Molokan ruhani-xristian" dini icmasına və Sumqayıt şəhəri "Molokan ruhani-xristian" dini icmasına, həmçinin 2010-cu ildə DQİDK-da təkrar dövlət qeydiyyatına alınan Qobustan rayonu Hilmilli kəndi "Molokan ruhani-xristian" dini icmasına maliyyə yardımı ayrılır, onların problem-larının həlli istiqamətində əməli iş görülür. Ölkə rəhbərliyinin dini-etnik azlıqlara göstərdiyi bu qayğı ölkəmizdə tarixən mövcud olmuş toleranlılığın bariz nümunəsidir.

Bu azsaylı etnik qrupun fəaliyyəti üçün bütün imkanlar yaradılmasına baxmayıraq, molokan dini icmalarının sayında azalma baş verir. Belə ki, ölkə üzrə molokan ibadət yerlərinə gələnlərin ümumi sayı 400 nəfəri keçmir. Onların da mütləq əksəriyyətini ahillar təşkil edir. Məsələn, sayca ən böyük molokan dini icması Bakıda fəaliyyət göstərir. Ölkə paytaxtindəki molokan dua evində əsas dini toplantılar bazar günləri keçirilir. Bazar günü ibadətinə gələnlərin sayı 40-50 nəfərdir. Bayram günlərində isə bu say 100 nəfərə çatır. Habelə sayca ən böyük molokan dini icmaları Sumqayıt şəhərində, Qobustan rayonunun Hilmilli kəndində və İsmayıllı rayonunun İvanovka kəndində mövcuddur. Bundan başqa, Şamaxı, Qa-

radağ, Xızı və Qubada kiçik molokan icmaları var. Qeyd edə ki, hazırda respublikamızdakı molokanlar daimilər qrupuna ("postoyannye") aiddirlər.

Molokanların dini mərkəzləri yoxdur və hər icma müstəqil şəkildə fəaliyyət göstərir. Bununla bərabər, Bakı icması ilə Rusiya Federasiyasının Stavropol şəhərinin molokan icmaları arasında sıx əlaqə saxlanılır.¹

Molokan dini mühitində sovet dövründə meydana gələn azalma tendensiyası yalnız Azərbaycanda deyil, molokanların yaşıdlıları digər ölkələrdə də qeydə alınır. Molokan mühitindən çıxmış gənclər əcdadlarının inanclarına maraq göstərmir, icmadan ayrılaraq dünyəvi həyat sürür, bəziləri isə baptizm və adventizm kimi protestant təriqətlərə keçirlər. Təsadüfi deyildir ki, ölkəmizdəki protestant icmalarında əcdadları molokan olan xeyli insan var. Tədqiqatçılar bunu onurla izah edirlər ki, molokanlar protestantlardan fərqli olaraq, missionerliklə məşğul olmur, dirlərini gənclərə təbliğ etmir, günün tələblərinə uyğunlaşmırlar. Həyat tərzləri, geyimləri ilə keçmişdəki rus kəndlilərini xatırladan molokanlar qədim adət-ənənələrinə sadiq qalaraq mühafizəkarlıqlarını qoruyur, dəyişmək istəmirlər.

Görünən odur ki, XVIII əsrдə Rusiyada kəndli mühitində meydana gəlmiş molokanlıq zaman keçdikcə zəifləyəcək və gələcək perspektivdə bir dini fenomen kimi tarix sahnəsində silinəcəkdir.

¹ <http://ivanovka.net/content/molokanlar>

IV
FƏSİL

MİLLİ KİMLİYİMİZİN FORMALAŞMASINDA DİNİ DƏYƏRLƏRİN ROLU

Nahid Məmmədov*

Hər bir millətin milli kimliyinin formalaşmasında başlıca rol oynayan dəyərlər vardır. Bu dəyərlərdən biri də mənavi, yaxud başqa dillə ifadə etsək dini dəyərlərdir. Milli kimliyimizin formalaşmasında dini dəyərlərin yerini müəyyənləşdirməzdən öncə milli kimliyin nə olduğunu və hansı anlam daşıdıgına aydınlıq gətirməyə çalışaq.

Milli kimlik: Millət olmanın əsas şərtlərinin nələrdən ibarət olması haqqında akademik mühitdə vahid bir mövqə yoxdur. Ümumi olaraq eyni tarixin, dilin və dəyərlərin mənimsənilməsi millətlaşmanın təməl şərtlərindən hesab edilir. Onu da nəzərə almaq lazımdır ki, millətin təşəkkülü bu üç ünsürün birliliyinin nəticəsidir. Yoxsa bunların heç biri ayrı-ayrıraq millətin təşəkkülüni təmin etmir. Məsələn, bu gün Afrikanın bir çox ölkəsi fransız dilində danışır. Eyni şəkildə rəsmi dilləri ingiliscə olan çox sayıda ölkə mövcuddur. Lakin heç vaxt onlar ingilis millətinin bir parçası hesab edilmirlər. Onlar özləri də ingilislik şüurunu daşılmırlar. Çünkü onlar, bugün ingilislərlə eyni dili bölüssələr də, eyni tarixi və dəyərləri bölüşmürələr. Deməli, millət onu formalaşdırıran ünsürlərin məcmusundan ibarətdir.

Bilindiyi kimi, çağdaş mənada milli kimlik fenomeninin də nəzəri izahı və məfhumlaşdırılması Avropa fəlsəfə və cəmiyyət elmləri məktəblərinin fərqli yorumları ilə əlaqəlidir.

* Nahid Məmmədov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdürü.

Bununla birlikdə, sözügedən məfhum və qaydalar indiyə qədər milli kimlik fenomeninin konkret rəsmini çəkməkdə aciz görünürələr. Bu kimlik fenomeni ilə əlaqəli elm sahələrinin çox zaman məfhumlar və qaydalar xaricinə çıxaraq geniş düşüncə mühiti yarada bilmədiyi də anlaşılmışdır.¹

Bəzi mənbələrə görə millət, ümumiyyətlə, eyni torpaqlar üzərində yaşayan, eyni soydan gələn və aralarında dil, din, tarix, sənət, ənənə, dünya görüşü və amal vəhdəti olan insanlar topluluğudur.² Milli kimlik bir millətin özünəməxsus düşüncə və yaşayış forması, dil, adət və ənənələri, ictimai dəyər mühəkimələri və qaydaları ilə meydana gələn xüsusiyyətlər bütünü, milli mahiyətdir.³

Azərbaycan milli kimliyinin formalaşmasında önemli rol oynayan ünsürlərə nəzər saldıqda bunların bir-birini üzvi şəkildə dəstəklədiklərinin şahidi oluruq. Məsələn, bu bir faktdır ki, Şah İsmayıllı Xətaiinin fəaliyyətlərinin bugünkü Azərbaycan milli kimliyinin formalaşmasında xüsusi rolu vardır. Çünkü tarixdə ilk dəfə olaraq məhz həmin dövrdə Azərbaycanda tarix, dil və dəyərlər bir-birinə təsir edərək üzvi şəkildə birləşmiş və beləcə bizə yaxın olan digər millətlərin kimliklərindən öz səciyyəvi xüsusiyyətləri ilə seçilən Azərbaycan milli kimliyi yaranmışdır. Belə ki, Şah İsmayılla qədər Azərbaycan milli kimliyi ümumtürk və ümummüsəlman kimlikləri kontekstində özünəməxsus çalarları ilə digər türk və müsəlman xalqlarından, xüsusiə Anadolu türk-müsəlman kimliyindən o qədər də seçiləndir. Məhz Şah İsmayılin fəaliyyətləri nəticəsində Azərbaycan kimliyi onu digər kimliklərdən ayıran kəs-

¹ Fazıl Mustafa, Azərbaycanda türk kimliyi və saxta tarix problemi, Bakı, 2014, Səh. 44.

² Türkçe Sözlük, Türk Dil Kurumu Yayınları, Ankara, 2005, 10. Baskı, s. 1397

³ Misali Türkçe Sözlük, İlhan Ayverdi, Kubbealtı Neşriyat, 2005.

kin xətləri ilə ortaya çıxmaga başladı. Bu, Səfəvilər dövründə tarixin axışının qohum xalqlardan fərqli məcraya yönəlməsinin, dilin və mənəvi dəyərlərin özünəməxsus əsərlərə bürünməsinin sayəsində mümkün oldu. Belə ki, Osmanlı-Səfəvi siyasi rəqabəti, Azərbaycan dilinin dövlət qurumlarında ümumişlək dil kimi istifadə edilməsinə verilən önəm və qızılbaşlıq mənəvi ideologiyası birləşərək Azərbaycan kimliyinin öz ayırdedici xüsusiyyətləri ilə ortaya çıxmına zəmin yaratdı. Məhz bu özünəməxsus tarix, dil və dəyərlər mənzuməsinin sayəsində Azərbaycan kimliyi Osmanlı kimliyindən fərqli bir milli kimlik kimi zühur etdi. Əslində, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ideoloji təməlinin arxa planında da məhz Səfəvi dövrü dayanır. Çünkü bizə məxsus bir dövlətin qurulması ideyasının arxasında Azərbaycan kimliyinin yaxın kimliklərlə olan sərhədlərinin ayırdedici xətlərlə çiziləsi durur.¹

Göründüyü kimi hər bir millətin, onu digər millətlərdən fərqləndirən və millətlər içində tanınmasını təmin edən bəzi özəllikləri vardır ki, "milli kimlik" anlayışını meydana gətirən də məhz bu xüsusiyyətlərdir. Başqa sözlə desək, "milli kimlik, bir milli mədəniyyətə mənsubiyəti göstərir".² Milləti müəyyən edən xüsusiyyətlərin çoxu mədəniyyətlə əlaqədardır. Mədəniyyət, maddi və mənəvi dəyərlərin məcmusudur. "Bir xalqın mədəniyyəti, onu başqa birləklərdən ayıran, özüna xas davranış tərz və şəkillərindən və bunların təməlində dəyanan tənzimləyici inanclar, dəyərlər, normalar və hadisələrdən təşakkül edir."³

¹ Tarixi və mənəvi dəyərlər kontekstində Azərbaycan milli kimliyi. Məqəllələr toplusu. Bakı 2014. Səh. 3-5.

² Nevzat Kösoglu. Milli Kimlik ve Kültür, Ötüken, İstanbul, 1992. S.21-22.

³ Mümtaz Turhan. Kültür Değişmeleri, Sosyal Psikoloji Bakımından Bir Tetkik. İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınevi, İstanbul, 1983.

Milli kimliyin formalaşmasına təsir edən təməl dinamiklər vardır. Bunlar uzun əsrlər ərzində millətin maddi, mənəvi və psixoloji meylləri ilə meydana gələn dəyərləri ehtiva edir. Milli kimliyi meydana gətirən amillər milli mədəniyyət olduğunu görə, milli mədəniyyətə aid olan cəhətlərin və dəyərlərin hamısı milli kimliyi müəyyən edən ünsürlərdir. Bunların ən önemliləri dil, din, vətən, bayraq, tarix, sənət, ədəbiyyat, fəlsəfə, dövlət, ənənə və adatlardır. Bu dəyərlər millətin fərdləri arasında birlik meydana gətirir. "Dil birliyi, inanc birliyi, vətən birliyi, bayraq birliyi, tarix birliyi, hayat birliyi, amal birliyi və s..." Əbəs deyil ki, millət adını alan birlərinin üzvlərinin "birlikdə" daşıdığı dəyərlər nə qədər çoxdurسا o milləti bir-birinə bağlayan bağlar da o qədər möhkəm və güclüdür.¹

Milli və mənəvi dəyərlər

Yuxarıda qeyd etdiyimiz kimi milli kimliyi formalaşdırın əsas ünsürlərdən biri də mənəvi dəyərlərdir. Hər bir xalqın mənəvi dəyərlərinin təşəkkülündə isə başlıca rolu din oynamışdır. Milli birliliyi təmin etmək üçün din amili tarixin hər dövründə önemli olmuşdur. Bir çox dövlətlərdən fərqli olaraq İslam dininin Azərbaycanda yayılmağa başlığı dövrdə bu günə kimi olan tarixinə baxsaq, onun birləşdirici bir amil kimi çıxış etdiyini görərik. İslamaqədərki dövrdə Azərbaycanın cənubu, yəni Atropatena ərazisi zərdüştliyi, şimalı, yəni Qafqaz Albaniyası isə əsasən, xristian dininə etiqad bəsləyirdilər. Bu da Azərbaycan xalqını bütün yonlari ilə eyni dəyərlər mənzuməsinə malik olmaqdan məhrum edirdi. İslamin hə iki bölgədə hakim din olmasından sonra isə bu məhrumiyyət ortadan qalxmış və beləcə İslam bir mənəvi dəyərlər sistemi

¹ Erol Güngör. Kültür Değişmesi ve Milliyetçilik, Ötüken Neşriyat, İstanbul. 2006

olaraq Azərbaycan xalqının formalaşmasına öz töhfəsini vermişdir. Bu baxımdan İslami dəyərlər milli kimliyimizin ayrılmaz parçasına çevrilmişdir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, identikliyin hər bir növünün formalaşmasında dini və milli-mənəvi dəyərlər ciddi rol oynayırlar. Düzdür bəziləri bu fikirə qarşı çıxaraq milli identikliyin formalaşmasında din amilinin bir o qədər əhamiyət daşımadığını qeyd edirlər. Lakin problemin dərindən tədqiqi səbüt edir ki, müasir demokratik dəyərlərin formalaşmasında dini faktor xüsusi yer tutur. Bir sıra tədqiqatçılar fərdin daxili mənəvi dünyasının cəmiyyətin qloballaşma perspektivinə birbaşa təsir etdiyini yazırlar. Belə çıxır ki, vətəndaş identikliyinin strukturunda dini və mənəvi-əxlaqi dəyərlər mərkəzi yer tutur. Lakin hər bir cəmiyyət üçün bunun xüsusi modeli formalaşdırılmalıdır. Əks halda ən yaxşı ideyalar belə toplumu tənazzüle apara bilər.¹

İlahiyyatçı-sosioloq Mehriban Qasımovan özünün "Milli kimlik-milli-mənəvi dəyərlər" məqaləsində qeyd edir ki, bir millət məfkurəsində milli-mənəvi dəyərlərin toplusu milli kimliyi formalaşdırır: "Nəticədə milli təfəkkürün ortaya çıxmışında əsas təsir edici ünsürlərdən tarixi və müasir Vətən düşüncəsi ilə əlaqəli olan dil, din, mədəniyyət, etnik şüur mühüm rol oynayır. Məsələn, Pakistanlı mütsəffekir Məhəmməd İqbaldan nümunə versək, milli təfəkkürdə mənsubiyət duygusu ilə Vətən sevgisi yaxından əlaqəlidir. Çünkü fərdin mənsubiyət duygusunun inkişafında coğrafi aidiyət əsasdır".²

¹ Füzuli Kurbanov. Milli kimlik: mahiyyət və əsas komponentləri haqqında. Tarixi və milli-mənəvi dəyərlər kontekstində Azərbaycan milli kimliyi. Məqalələr toplusu. Bakı 2014. Səh. 14

² <http://millikimlik.az/article/a-9.html>

Bu məsələnin dini aspektinə diqqət çəkən ilahiyyatçı-sosioloq Məhəmməd İqbalin bu mövzuda vətəna xəyanətin dini inanc baxımından da günah qazandırıldığı fikrinə diqqət çəkmişdir. Bu mənada milli kimliyin formalaşmasına təsir göstərən milli təfəkkürdə dini motivlərin izləri vardır. Çünkü milli təfəkkürü dini motivlərsiz düşünmək imkansızdır. Bu baxımdan da biz, mədəniyyət ünsürlünü dindən kənardə ələ ala bilmərik.¹

Din müəyyən mənada bir həyat tərzi formalaşdırıldığı üçün insanın dünyaya gəldiyi andan etibarən həyatının sonuna qədər aktivdir. Yəni insanın inkişaf mərhələlərində, ailə daxili münasibətlərdə və fərdin digər insanlarla münasibətində, sosial hadisələrdə dini təfəkkürün təsiri mövcuddur. Belə ki, milli mədəniyyətin əsas ünsürlərindən hesab edilən din mədəniyyətlə qarşılıqlı təsirlənmə içindədir. Dinin mədəniyyətə təsir edici gücü olsa da, mədəniyyətdən də təsirlənə bilir. Məsələn, İslam dini də mövcud olduğu mədəniyyətlərdə dinin təməl prinsiplərinə zidd olmayan ünsürləri qəbul edib, zənginləşdirib. Eyni zamanda, eyni dina mənsub olan millətlərin dini düşüncələri millətlərin mədəniyyət fərqiñə görə, bəzi müxtalifliklər nümayiş etdirə bilər.

Bu gün qloballaşma prosesinin müsbət və mənfi xüsusiyyətlərindən bəhs edərkən, millətlərarası münasibətdə milli kimliklərin mövqeyi diqqət mərkəzindədir. Belə ki, milli kimliyinə sahib çıxməq hər bir millətin ən azından mövcudiyət haqqıdır. M.İqbalin fəlsəfi düşüncəsi ilə desək, milli mənliklərinə sahib çıxmayan millətlər tarixdən silinməyə məhkum-

¹ Mehriban Qasımovan, "Maneviyat felsefesinde "Benlik" ve "İnsan": Muhammed İkbəl və Salahaddin Halilov", Özne, Şubat, Adana, Türkiye, 2012, s.112

durlar.¹ Burada dil, mədəniyyət, adət-ənənə qadər əhəmiyyət kəsb edən digər ünsür də dindir. Məsələn, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycandakı milli təfəkkürün əsasında cəmiyyətin millətləşmə prosesini yekunlaşdırmaq üçün dini və milli ünsürlərin birlikdə diqqətə alındığı görülməkdədir. Bunu ən gözəl ifadə ilə millətin bayrağında görmək mümkündür. Digər tarəfdən 1980-ci illərin sonlarında Azərbaycanda baş verən siyasi hadisələr cəmiyyətdə birlik şüurunu "özə qayıdış" şəklində ortaya çıxarmışdır. "Özə qayıdış" düşüncəsi millətin varlıq şüurunun özünü təşkil edir. Çünkü millətin keçmişinə sahib çıxmazı və bu şəkildə milli-mənəvi dəyərlərini qorunması onda birlik-bərabərlik şüurunun da möhkəmlənməsini təmin edir. Əks halda milli kimlik böhranının təbii nəticəsi olaraq, millətin başqalaşması (alienation) hadisəsi meydana gəlir. Müasir müstəqil Azərbaycanda da həm dövlətliyin möhkəmlənməsi, həm də ictimai birlik və bərabərliyin təmin edilməsi siyasetində milli-mənəvi dəyərləri diqqətə alaraq, özə qayıdış şəklində milli kimlik düşüncəsinə ortaya qoymaq vacibdir. Milli təfəkkürü milli dövlətdən ayrı görməyən, milliliklə ümumbəşəriliyin vəhdəti düşüncəsinə diqqət çəkən Ulu Öndər Heydər Əliyevin ifadəsi ilə desək, qloballaşma prosesinin verdiyi imkanlardan istifadə edərək, yəni sahib olduğu muz milli dəyərləri qarşılıqlı münasibətlərdə başqa millətlərə aşılamaq bir millət olaraq bizim üçün vacib məsəladır.²

Bəzi tədqiqatçılara görə, milli kimliyin ağırılıq bir ünsiyyəti olaraq din, kimliyimizin qorunmasında şübhəsiz, ciddi bir güca sahibdir, amma "bu yegənə qoruma yoludur", - deyə ifadə etmək doğru olmazdı. Milli kimliyi qoruma məsələsi hər

¹ Muhammed İkbal, İslami Benligin İç Yüzü, çev: Ali Yüksel, Ankara, 2007, s.31-39

² Səlahəddin Xəlilov, Mənəviyyat fəlsəfəsi, Bakı, 2007, s.391.

millətin özüne aid bir problemdir və çözümünü də din deyil, milli siyasətlər müəyyənləşdirməkdədir. Din mövzusunu da milli kimliyin müəyyənləşdirici amili kimi araşdırduğumuzda, bunun tarix boyunca sabit və ardıcıl olmadığını görürük. İstisna sayılan bəzi dini topluluqlar olsa da, onlar milli kimliyə bu və ya digər ölçüdə yalnız təsir göstərə bilməkdəirlər¹. Dolayısıyla, Azərbaycan tarixində müxtəlif zamanlarda bu coğrafiyada yaşamış əhalinin müxtəlif dini inanclara sahib olduğunu görürük. Lakin bütün hallarda, din, inanc adlandırılmasından və əqidə əsaslarından asılı olmayaq insanların bir-birinə münasibətdə xoşgörülü olmasına, birləşməyə mədəniyyətini formalaşdırmaqdə, mədəniyyətin inkişafında müstəsna əhəmiyyətə sahib olmuşdur.

Dinimizdə millilik məsələsi

Bəs görəsən dini düşüncədə milli identifikasiq məsələsinə necə yanaşılır? Xüsusilə, İslami nöqtəyi-nəzərdən millətlərin meydana gəlməsi və milli kimliklərin formalaşmasına münasibət necədir?

İlk önce onu qeyd edək, səmavi dirlərdə insanın yaradılışı Allah tərəfindən, Adəm və Həvva timsalında baş vermişdir. İlk bəşər övladlarından törəyənlər isə yer üzərinə yayılıraq millətlərin təməllərini qoymuşlar. Hazırda yer üzündə yaşayışın insanların Həzrət Nuhun nəslindən olduğu iddia edilsə də, bu birmənalı qəbul edilmir. Çünkü Quran ayələrində tufan zamanı gəmiyə minənlər təkcə Nuhun qovmü olmamışdır. Qurani-Kərimin İsrə surəsinin 3-cü ayəsində, Hud sürəsinin 48-ci ayələrinin mənalarından anlaşılan odur ki, Nuh peyğəm-

¹ Fazıl Mustafa. Azərbaycanda türk kimliyi və saxta tarix problemi. Bakı, 2014. Sah. 66.

bər öz qövmü ilə yanaşı, başqalarını da gəmiyə mindirmişdir ki, Allah onların birlikdə gəmidən enməsini əmr edir. Bundan başqa, bəzi tafsırçılara görə Nuh Həzərət Məhəmməd kimi bütün bəşəriyyətə deyil, yalnız öz ümmətinə peyğəmbər göndərilmişdi. Ona görə də, onun dəvətinin çatmadığı yerlərdə tufan olmamış və orada yaşayanlar bu fəlakətdən uzaq olmuşlar. Bəzi qaynaqlarda isə digər ümmətlərin sonralar məhv olduğu, yalnız Nuhun qovmündən olanların nəslinin davam etməsi barədə rəvayətlər də məshhurdur.

Bu sahənin islami düşüncədə ən yaxşı əks olunduğu mötbər qaynaqlardan biri Təbərinin "Millətlərin və hökmədarların tarixi" adlı əsəridir. Düzdür bu barədə digər əsərlərdə və eləcə də təfsir kitablarında da məlumatlar vardır. Quranda xususı olaraq Nuhun oğullarından bəhs edilməməkdədir, onların kimliyi rəvayəçilərin və din alimlərinin yorumlarından anlaşılır. Təbərinin "Millətlərin və hökümdarların tarixi" kitabında qeyd etdiyi rəvayətlərdə Nuhun oğulları haqqında geniş bilgiler vardır. Rəvayətlərdən birinə görə, Sam ibn Nuh ərəb, fars və yunanların, Ham sudanlılarının, Yafəs isə türk və Yəcuc-Məcucun oğlu olmalıdır. Yəcuc-Məcuclar türklərin əmisi oğlu sayılmaqdadır. Yafəsin yeddi oğlu və bir qızı olmuşdur. Nuh oğlu Sam haqqında xeyir-dua edərək, Tanrıdan övliya və peyğəmbərlərin onun nəslindən göndərilməsini, Hökmədarların Yafəs nəslindən olmasını istəmiş, Ham haqqında isə bəddua edərək onun nəslinin Sam və Yafəsin övladlarına kölə olmalarını diləmişdir. Hamın bütün övladları qara dərili və qırımsaçlı, Yafəsin bütün övladları böyük üzüli və böyük gözlü, Samın bütün övladları gözəl üzüli və gözəl saçlı obrazlarda təqdim edilməkdədir.¹

¹ Taberi, Milletlerin ve Hökümdarların Tarihi, 1/255.

İbn Abbasdan nəql edilən rəvayətdə isə Nuhun Sam adlı oğlundan dünyaya gələnlərin cildlərinin ağ və açıq, Ham adlı oğlundan törəyənlərin ağımtıraq və qara, Yafəs adında oğlunun nəslindən olanların isə qumral və qırmızı rəngdə olduğu bildirilməkdədir.² Başqa bir iddiaya görə, Nuh yer üzünü üç oğlu arasında bölmüş, Sama Beyt-əl-Məqdis, Nil, Fərat, Dəclə, Seyhan və Feyşun çaylarını əhatə edən yer üzünün orta yələrini, Hama Nil çayının arxa tərəfinə və lodos rüzgarlarının əsidiyi buruna qədər uzanan yerləri ayırmışdır.²

İlk önce onu qeyd edək ki, sadalananlar bütün xalqları həm yayılma coğrafiyasına, həm də milli identikliyə görə əhatə etmir. Deməli, bu bölgünün mahiyəti və konkretliyi, yəni məhz hansı millətləri nəzərdə tutması qeyri-müəyyəyəndir. Bütün hallarda bu rəvayətləri qeyd etməkdə məqsədümüz dini əsatirlərdə və eləcə də səhīh mənbələrdə keçən məlumatlar barədə qısa bilgi vermək idi.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan milli kimliyinin formallaşma mərhələsinin sonunda İslam amilinin rolü

Yuxarıda aydınlıq gətirməyə çalışdığımız milli kimlik və dini dəyərlər mövzusu əslində Azərbaycan tarixinin ən şanlı sahifələrində hər zaman özünü açıq biruzə verən hallardan olmuşdur. Təbii ki, milli kimliyimizin bütün təşəkkül tarixini və dini dəyərlərin bu prosesə təsirini araşdırıb bir yazıya siğdirməməz imkansızdır. Lakin XIX və XX əsrдəki hadisələrə qısa nəzər yetirməməz kifayətdir ki, milli kimliyimizin son

¹ Taberi, Milletlerin ve Hökümdarların Tarihi, 1/254.

² Taberi, Mülletlerin ve Hökümdarların Tarihi, 1/255.

hala gəlməsində dini dəyərlərin rolunu, millət kimi təşəkkül tapmaqdə mənəvi çalarları aydın şəkildə görmüş olaq.

XIX əsrin sonu - XX əsrin əvvəllerində Azərbaycanın öz müqəddərətini həll etmək uğrunda mübarizəsində və milli kimliyinin formalaşması prosesində İslam amili xüsusi rol oynamışdır. Məhz həmin dövrə müsəlmanların birlüyü, Qərblə müqayisədə geri qalma səbəblərinin araşdırılması və bu istiqamətdə yaranan suallara cavab axtarılırdı. Ümumiyyətə, XIX əsr müstəmləkə rejimlərinə qarşı milli azadlıq hərəkatları ilə zəngindir. İttihadi-İslam ideyası həmin silsilənin ideoloji əsası olmaqla böyük dövlətlərin, xüsusilə Rusiya imperiyasının milli-dini ayrı-seçkililik siyasetinə qarşı müsəlman xalqlarının həmrəyliyində mühüm rol oynamışdır.

Həmin dövrə 18 milyondan artıq müsəlmanların birləşməsi ideyası Rusiya dövləti üçün dəhşətli təhlükə törədirdi və bu barədə Çar hökumətinin müxtəlif qərarlarında eks olunan narahatlıqlar açıq sezillirdi. İttihadi-İslam ideologiyası isə bu ərafədə çar Rusiyasının bütün əyalətlərində xüsusi rəğbət qazanmaqdır idi.¹

İttihadi-İslam ideya-siyasi cərəyanının banisi böyük Azərbaycan mütəfəkkiri Seyid Cəmaləddin Əfqanı (1839-1897) idi. Əfqanının ideya-siyasi baxışları qısa müddətdə İslam ölkələrində geniş yayılmış, özüne xeyli tərəfdar toplamış, geniş kütlələrin siyasi fəaliyyət istiqamətinə چevrilmişdi; müstəmləkəçi ölkələr dairəsində isə eks reaksiya yaratmışdı.²

Bu nəzəriyyə Rusiya müsəlmanları arasında da geniş yayılmışdı. 1897-ci ildə birinci Ümumrusiya siyahıya alınmasının

yekunlarına görə, İmperiya daxilində pravoslavlardan (87,1 milyon, yaxud 76 %) sonra, ən çoxsaylı konfessiya müsəlmanlar (13,9 milyon, yaxud 11,9 %) idi. Şimali Azərbaycanda Əhməd bay Ağayev, Əli bay Hüseynzadə, Axund Yusif Talibzadə, Mirza Əbdürəhim Talibov və başqaları İttihadi-İslam ideyasının üstünlüklerini qeyd etmişdilər. Ə.Ağayevə görə, İttihadi-İslam ideyası üçün İslamda əlverişli zəmin olmasına baxmayaraq, o, Əfqanının zühdü ilə dünya üzü görmüşdü. Ə.Ağayev və Ə.Hüseynzadə ümumislam reallığı ilə yanaşı, bilavasita Şimali Azərbaycan gerçekliyini özündə eks etdirən baxışları ilə İttihadi-İslam yeni orijinal müddəalarla zənginləşdirmişlər. Şimali Azərbaycanda İttihadi-İslam ideologiyasına əsaslanan siyasi partiya və təşkilatlar da mahz bundan sonra təşəkkül tapmışdı. Ona görə də Rusiya imperiyasında İslam birliliyi ideyasına, onun hər cür təzahürünə qarşı panislamizm damğası vurulur, əleyhinə amansız mübarizə aparılırdı.

1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz müstəqilliyini elan etdi. Dünya tarixinin ən demokratik dövlət qurumlarından biri, Şərqdə ilk parlamentli respublikanın paytaxtı ilk önce Gəncə şəhəri (1918, 28 may - 17 sentyabr), daha sonra isə Bakı (1918, 17 sentyabr - 1920, 28 aprel) elan olundu.³

Azərbaycan Xalq Cümhuriyyəti qurulduğdan sonra ölkədə İslama qarşı ayrı-seçkililiyə son qoyulmuşdur. Ölkədə dini dəyərlər milli ideologiyadan tərkib hissəsi kimi qəbul olunmuş və dövlət bayrağında rəmzləşdirilmişdir. Eyni zamanda, Cəmaləddin Əfqanının irəli sürdüyü ittihadçılıq ancaq İslam dini konsepsiyası kimi qalmadı, Şimali Azərbaycanda yeni və fərqli motivlərlə zənginləşdi və milli dünyagörüşlə çülgəşdi. Üstə-

¹ Orucov Hidayət. Azərbaycanda din - ən qədim dövrdən bu günədək. Bakı. 2012. Səh. 156

² Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. "Əfqanı" maddəsi. I cild. Bakı. 2005. Səh. 327

³ Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. I cild. Bakı, 2005. sah. 11

lik bu ideyanın tərəfdarlarından olan Əli bəy Hüseynzadənin timsalında "Türkləşmək, islamlasmaq və avropalaşmaq" şüarı kimi səsləndirilan ideya Azərbaycan Xalq Cümhuriyyətinin bayrağında öz əksini tapdı. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci ilin may ayının 28-də qəbul etdiyi İstiqlal Bəyannamasında "Azərbaycan Xalq Cümhuriyyətinin milli, dini, ictimai vəziyyətindən, cinsindən, məzhəbindən asılı olmayaraq, bütün vətəndaşları öz hüdudları daxilində sosial-siyasi bərabər hüquqlarla təmin etdiyini, daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxdığını" açıqlamışdır.¹ Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasetində bilavasitə dövlət məraqları üstünlük təşkil edir, həm İslam, həm də Xristian dövlətlərlə sülh, dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasına önmə verilirdi.

Dövlət quruçuluğunda din xadimlərinin rolü

Yuxarıda din xadimlərinin və İslam ənənələri üzərindən siyasi görüşlərini formalasdırıan siyasətçi və ictimai xadimlərin parlamentdə təmsil olunmaları və dövlətini ideoloji sahəsində mövqelərindən bəhs etmişdir. Lakin bu və ya digər şəkildə bir başa siyasi arenada yer almayan din xadimlərinin dövlət quruculuğunda xüsusi rolu olmuşdur.

Əsrin əvvəllərində böyük dini təyinath obyektlərinin əksəriyyəti xalqın məsvərət yeri, din xadimləri isə milli oyanışa dəstək verən zümrəni təmsil etmişlər. Təzəpir məscidi və İslmailiyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi. Burada nəinki xalq məşvərətləri keçirilir, eyni zamanda

¹ Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. "Azərbaycan Xalq Cümhuriyyəti" maddəsi. I cild. Bakı. 2005. Səh. 27.

vətəndaşların və ölkənin taleyi ilə bağlı məsələlər barədə dövlət xadimləri və ziyahların müraciətləri də səsləndirilirdi. Bu baxımdan anoloji binalar düşmən qüvvələrinin daim diqqət mərkəzində olmuşdur.

Təsadüfi deyildir ki, 1918-ci ilin əvvəllərində "İsmailiyə" binasında yerləşən "Müsəlman Xeyriyyə Cəmiyyəti" azərbaycanlı əhalidən milli ordu təşkil etmək üçün məhz Təzəpir məscidinin din xadimlərindən kömək istəmişdi. 1918-ci ilin Mart soyqırımı nadək Lənkəran, Bakı və Gəncədə hazırlanan milli ordunun əsgərlərinə ilk xeyir-dua Təzəpir məscidindən verilmişdi və onlar Qur'un altından keçiriləndən sonra hərbi hissələrə yola salınımışdır. Bu mərasim çox zaman məqsədli şəkildə cümə günlərinə təsadüf edərdi. Cümə namazına galən əhali bu mərasimi çox böyük ruh yüksəkliyi ilə qarşılıyardı. Bakı Soveti isə Təzəpir məscidində həyata keçirilən bu mərasima etiraz olaraq din xadimlərini milli hissələri qızışdırmaqdə ittiham edirdi.¹

Bununla yanaşı, həmin ərəfədə Azərbaycanda milli-mənəvi dəyərlərə söykənən siyasi partiya və təşkilatlar da yaranmağa başlamışdı. Birləşdən biri də "Difai" təşkilatı idi. "Difai"nın mübarizə meyarlarında əsas diqqəti cəlb edən müddəələrdən biri də bu təşkilatın Azərbaycan xalqının mənəvi birliyinə nail olmaq istəyi və bu birlidən yaranan gücdən düşmən qüvvələrə qarşı istifadə etmək cəhdidir. Həmin dövrədə milli təsübkeşliyə əsasən dini tərəfdən baxıldığı və xalqın dini hissələri mühafizəkar olduğu üçün bu amildən mütəşəkkil istifadə edilməsi düşünülmüşdür. Məhz buna görə də, Azərbaycanın demək olar ki, bütün qəzalarında fəaliyyət göstərən bu təş-

¹ İskəndərov Anar. Təzəpir məscidi. Bakı, 2009. Səh. 24-25

kilat tezliklə sayı minlərlə ölçülən ciddi güc təməyülli milli partiyaya çevrildi. Möhüründə tiyəsi yuxarı olan iki çarşap qılınc və aypara təsvir olunan təşkilatın mübarizəsində xalqın gücündən qaynaqlanmaq və burada mənəvəi birlilikdən yaranmaq əsas götürüldü. Məsələn, bildiyimiz kimi, aypara İsləm xalqları tarixində xüsusi əhəmiyyətə malik bir rəmz qəbul olunduğu və ay ulduzun xristianların xəçnə qarşı bir ideoloji simtgə hesab olunduğu üçün "Difai" də öz möhüründə bundan istifadə etmiş və bununla mübarizənin müsəlmanların haqq mübarizəsi olduğuna diqqət çəkmişdir.

"Difai"nin bir sıra komitələri də yaranmışdı. Xalqımızı mənəvəi uçuruma deyil, mənəvəi birliya səsləyən təşkilatın ən faal və çoxsaylı üzvlərdən ibarət komitələrdən biri də Gəncə komitəsi idi. Komitəyə Gəncə kişi gimnaziyasının hüquq müəllimi axund Məhəmməd Pişnamazzadə rəhbərlik edirdi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, hərəkatın əsas mərkəzi Gəncə və ona rəhbərlik edən şəxs din xadimi idi. Səbəb təbii ki, din amilindən faydalanaq və ermənilərin terror hücumlarına qarşı yerli müsəlmanların birliyini təşkil etmək idi və burada onların mübarizəsində dinin Vətəni qorumaq barədə qarşıya qoymuş vəzifələri xalqa bir növ xatırlatmaq hədəf kimi götürüldü. Bu baxımdan axundun bura təyin olunması həm də uğurlu bir ictimai nümunə sayla bilərdi. M. Pişnamazzadənin əsas silahdaşları isə digər komitə üzvləri Ə. Rəfibəyli, H. Usubbəyov, Ə. Xasməmmədov, M. Ə. Rəfiyev, M. Qaziyev, Molla İsmayıllzadə, Q. M. Həmzəyev və başqları idilər.

Tiflis Quberniya Jandarm İdarəsinin rəisi podpolkovnik Başinskiinin partiyanın üzvləri haqqında 31 oktyabr 1909-cu il tarixli məruzəsində Pişnamazzadə haqqında ətraflı məlumat

verilir. Məruzədən aydın olur ki, "Difai" partiyasının Yelizavetpol komitəsinin sədri Axund Molla Məhəmməd Pişnamazzadə (1853-1937) olmuşdu. O, ruhani rutbəsini 1883-cu ildə Tiflisdə almışdı. 1892-ci ildə Gəncə Cümə məscidinin baş qazisi təyin edilmişdi. 1900-cu ildə Pişnamazzadə İranın və Türkiyənin xeyrinə təbliğatda ittihəm edilərək Türküstana sürgün olunmuşdu. 1906-ci ildə Gəncənin baş qazısı seciilmişdi.¹

Polis məlumatlarında Pişnamazzadəni bir şəxsiyyət kimi səciyyələndirən maraqlı məlumatlar qalmışdır. Məsələn, 1912-ci ilin fevral ayında tərtib edilmiş belə məlumatların birində yazılmışdır: "Müsəlman aləmində o, əsas və görkəmli ictimai xadimlərdən biri hesab edilir. O, Qafqaz diyarı hündürlərində müsəlman usulü-cədidi məktəblərinin, kitabxana-qırıcıxanaların və müxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüsçüsüdür. Öz əsərlərində, məqalələrdə və ictimai yerlərdə söylədiyi nitqlərində o, müsəlmanları birləşməyə və milli tayfa davalarına son qoymağa çağırırdı. Pişnamazzadə öz baxışlarına görə mütərəqqi müsəlman və eyni zamanda yüksək dərəcədə dindar, ciddi adamdır, müsəlman ruhaniləri arasında və cəmiyyətdə görkəmli mövqeyinə müvafiq olaraq qapalı, sadə və ayıq-sayıq həyat tərzi kecirir. Heç bir ayləncə yerinə getmir, kübar dairələrda dolaşır. Bac-xərac və ruşvət almaqla məşğul olmur, cünki bunlar onun xalq xadimi və idealist əqidələrinə ziddir və ümumiyyətlə onun xarakterinə yabancıdır".²

Bir neçə ildən sonra "Difai"nin əsas simalarından biri hesab olunan axund Pişnamazzadə rus imperatoru tərəfindən rəsmən Qafqaz Musəlmanları siyahı Ruhani İdarəsinin şeyxulisi-

¹ Azərbaycan Xalq Cumhuriyyəti ensiklopediyası, c.II, s.289 -290

² E.Əzizov, "Difai", Bakı-2009,səh,110 (pdf)

lamı vəzifəsinə təyin edilir. Bu, axundun Yelizavetpol (Gəncə) quberniyasında böyük nüfuz sahibi olmasına dəlalət edirdi.

1905-ci ilin iyun ayından Əhməd bəy Ağayev "Həyat" qəzetini nəşr edir. O, "Həyat"ın birinci nömrəsində dərc edilmiş program xarakterli məqalədə yazırırdı: "Əgər biz irəli getmək istəyiriksa və həyat qüvvəsinə malik olan millət olmaq istəyirikse, ilk növbədə müsəlman olaraq qalmalıyıq. Bizim irəliyə doğru hərəkətimiz, həyat şəraitimizi yaxşılatmaq səylərimiz İslam qanunları ilə birləşdikdə uğurlu ola bilər".

Göründüyü kimi, bu mübarizənin əsas mahiyyətində milli və dini xətt seçilir və regionun türk-müsəlman əhalisinin mənəvi həmrəyliyini canlandırmışla erməni terror hücumlarına qarşı mütəşəkkil mübarizə əsas götürülürdü.

NƏTİCƏ

Bir milləti millət edən və ayaqda saxlayan milli-mənəvi dəyərlərdir. Vətən, irq, inanc, dil, tarix, mədəniyyət, adət-ənənələrdən formalasən duygu, düşüncə və inanclar həmin millətin milli-mənəvi dəyərləridir. Dil, din, tarix, adət və ənənələr, ailə müəssisəsi, müqəddəs yerlər, bayraq, Vətən, himn kimi milli, mənəvi dəyərlərdən formalasən cəmiyyətlərə nəzər salıqda bu dəyərlərin bir-birindən ayrılmayan, bir-biri ilə iç-içə bağlı olan və bir-birini tamamlayan dəyərlər olduğunu görürük. Bu dəyərlər zədələndikdə milləti bir-birinə bağlayan tellər zəifləyir və tədricən cəmiyyətdə parçalanmalar baş verməklə həmin xalq tarix səhnəsindən yox olub gedir. Qur'an Ali İmran surəsinin 103 ayasında belə buyurulur: "*Həmliqəla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılıv və (fırqlərə bölünüb bir-birinizdən) ayrılmayıñ!*"

Həqiqətən də, millətləri ayaqda saxlayan milli-mənəvi dəyərlərdir. Bu dəyərlər, millətlərin vəhdət və bərabərlik üçündə yardımlaşaraq yaşamalarını təmin etməklə tarix səhnəsində yer almاسına da imkan yaradır. Millətlər, bu dəyərləri gələcək nəsillərə çatdırıqları halda öz mövcudiyətini davam etdirə bilirlər. Milli və mənəvi dəyərlərinə sahib çıxmayan, başqa millətləri təqlid edib milli kimliklərini itirənlər, dünya səhnəsindən silinib yox olurlar. Bir cəmiyyəti daxildən məhv etmək istəyənlər, həmin cəmiyyətin inanc, əxlaq və milli dəyərlərini yox etməyi özlərinə hədəf seçirlər. Bizim mədəniyyətimiz, dinimizin gözel prinsipləri ilə yoğrulmuş bir mədəniyyətdir. Cəmiyyət həyatımızın ahəngdar və sağlam bir formada davam etdirilməsində və gənclərimizin yetişdirilməsində, mənəvi dəyərlərimiz, milli mədəniyyətimizin rolü çox böyükdür.

Sevindirici haldır ki, son dövrlərdə Azərbaycanda milli kimliyimizin və milli-mənəvi dəyərlərin qorunması ilə əlaqəli geniş müzakirələr aparılır. Bu da əslində Azərbaycan dövlətinin bu sahəyə verdiyi önəmin bir nəticəsidir. Bu sahəyə verilən önem Müasir Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevlə başlamışdır. Azərbaycan milli kimliyinin formalasmasında Heydər Əliyevin evəzsiz xidmətləri olmuşdur. Ulu Öndər ümumbəşəri dəyərlərə sadıq qalmaqla yanaşı, Azərbaycan milli-mənəvi dəyərlərinin yaşadılması və formalasması üçün çalışmışdır. Məhz onun bu çalışmalanız bizim Milli İdeologiyamızın – Azərbaycanlılığın meydana gəlməsinə səbəb olmuşdur. Azərbaycanlıq ideologiyasının sağlam teməllər üzərində qurulmasının nəticəsidir ki, hazırda ölkəmizdə milli və dini səviyyədə olan toleranlıq bütün dünyaya nümunədir. Ümummilli Lider Heydər Əliyevin əsasını

goyduğu bu siyaseti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.¹

Bu mənada "azərbaycanlı" kimliyi milli kimliyimizin formalaşmasının yeni mərhələsində lokomotiv rolunu oynayır. Milli kimliyin formalaşması prosesi bu ideya üzərində inkişaf etdirilir. Azərbaycanlılıqda müasir tarixi mərhələyə uyğun olan nisbətdə siyasi, etnik, vətəndaş, kultür və sosial-mədəni identifikasiq sintez şəklində mövcuddur.² Heydər Əliyev həmin məqamları lakinik formada gözəl ifadə edib. Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqi zamanı Ulu Öndər vurğulamışdı: "*Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvəi dəyərlərimizdir, milli mədəniyyətimizdir - adəbiyyatımız, in-casanətimiz, musiqimiz, şerlərimiz, mahnilarımız, xalqımıza mansub olan adət-anənələrdir.*"

...Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycanlılıqdır... Biz həmişə bu ideya ətrafinda birləşməliyik. Azərbaycanlılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvəi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbaşarı dəyərlərlə sintezindən, integrasiyasından bəhərlənmək və hər bir insanın inkişafının təmin olunması deməkdir³.

Göründüyü kimi millətlərin formalaşmasında maddi unctionlər qədər milli-mənəvəi dəyərlər də mühüm əhəmiyyət kasb edir. Dövlətlərin an öndə gələn hədəfləri içərisində özü-

nü formalaşdırı, varlığı onların varlığına bağlı olan fərdlərin və cəmiyyətin xoşbəxt yaşamasını təmin etməkdir. Buna nail olma biləməsi üçün də insanın fitrətində olan maddi və mənəvəi ünsürlərə əhəmiyyət verilməlidir.

Tarix səhnəsində uzun müddət qalan millətlər şübhəsiz ki, milli-mənəvəi dəyərləri özündə ehtiva edən dövlətlərdir. İnsanlarını milli, mənəvəi və əxlaqi dəyərlərə bağlı yetişdirən cəmiyyətlər dövrün tələbini uyğun inkişafə da biganə qalmadıqda mütləq müvəffəqiyət əldə edəcəkdir. Yuxarıda da vurguladığımız kimi millətləri və cəmiyyətləri ayaqda saxlayan onların sahib olduğu milli və mənəvəi dəyərlərdir. Milli və mənəvəi dəyərləri zəifləyən millət və xalqların tənəzzülə ugarmaları isə qaćınılmazdır.

¹ Tarixi və milli-mənəvəi dəyərlər kontekstində Azərbaycan milli kimliyi. Məqalələr toplusu. Bakı 2014. Səh. 6-7.

² Füzuli Qurbanov. Milli kimlik: mahiyət və əsas komponentləri haqqında. Tarixi və milli-mənəvəi dəyərlər kontekstində Azərbaycan milli kimliyi. Məqalələr toplusu. Bakı 2014. Səh. 18

³ Dünya Azərbaycanlılarının I Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. "Azərbaycan" qəzeti, 11 noyabr 2001-ci il.

AZƏRBAYCAN ƏDƏBİ İRSİNDE BƏDİİ-DİNİ ƏDƏBİYYAT

Natiq Rəhimov*

İslam dininin Azərbaycan torpaqlarına gəlmişdən etibarən xalqımız müsəlman mədəniyyətinin inkişafına öz töhfələri ni verməyə başlamışdır. İstər sırf dini elmlər istiqamətində, istərsə də dini ədəbiyyat və incəsənat sahələrində bu diyarın yetirmələrinin nəzərəçarpacaq xidmətləri olmuşdur. Şöhrəti Azərbaycanın hüdudlarının aşırı keçən böyük sənətkarlarımız Şərqi müsəlman Şərqiñin bədii ədəbiyyat tarixini Azərbaycansız təsəvvür etmək çatındır. Dini motivlər xalqımızın həm şifahi, həm də yazılı ədəbiyyatın tam hopmuşdur. Nağıl və dastanlardan, bayati və atalar sözlərindən tutmuş, qəzəl, qəsidi və poemalarla kimi müxtəlif ədəbiyyat nümunələrində dini dünyagörüşünün izlərinə, dini şəxsiyyət və məkan adlarını gen-bol rast galırıq.

Bu məqalədə əsas etibarı ilə klassik Azərbaycan ədəbiyyatında dini dəyərlərə verilmiş əhəmiyyət barədə söhbət açılır. Burada adı çəkilən və əsərlərindən nümunələr verilən sənətkarların hamisi Şimali Azərbaycandandır. Cənubi Azərbaycan əsilli şair və ədiblərin yaradıcılığı mövzumuzdan kənardır; həmçinin, məqalənin həcmi daha geniş baxış bucağı açmağa imkan vermir. Əlavə edək ki, həcm imkanı baxımından yalnız bir neçə (əsasən daha məşhur) şair və ədibin misalında mövzuya aydınlıq gətirməyə çalışmışıq.

* Dini Araşdırma Mərkəzinin icraçı direktoru, tədqiqatçı-jurnalist

Azərbaycan xalqının ən ilkin yazılı söz abidəsi hesab edilən, yaranma tarixi etibarı ilə türk xalqlarının İslam dini ilə tanışlıq dövrünə uyğun gələn "Kitabi-Dədə Qorqud"da İslamdan əvvəlki inancın izləri hiss olunsa da, İslami motivlər daha güclü və daha qabarlıqdır. Belə ki, dastanın ilk cümləsi belə başlayır: "Rəsul əleyhissalam zamanına yaxın Bayat boyundan Qorqud ata deyərlər bir ər qopdu". Məşhur türk alimi Fuad Köprülü "Türk edəbiyatında ilk mutasavvıflar" əsərində Dədə Qorqudun İslamı öyrənmək üçün birinci xəlifə Əbu Bəkrin dövründə Türküstəndən Ərəbistana gəldiyini və xəlifə ilə görüşüb bu dini qəbul etdiyini yazır.¹ Bəzi mənbələrdə Dədə Qorqudun maşhuri sohabə Salman əl-Farisi tərəfindən təyin edilmiş şeyx olduğu bildirilir.²

"Kitabi-Dədə Qorqud"un 12 boyundan 11-i Məhəmməd peyğəmbərin (s) ruhuna dua və təvəssüllə bitir: "Günahınızı adı görklü Məhəmməd Mustafa üzü suyuna bağışlasın". Dastanın müqaddimə hissəsində Dədə Qorqud İslami dəyərlərə sadıqliyini bu şəkildə bəyan edir: "Ağız açıb tərifləsəm, üstümüzdə Tanrıya əhsən! Tanrı dostu, din sərvəri Məhəmmədə əhsən! Məhəmmədin sağ yanında namaz qılan Əbu Bəkr Siddiqə əhsən! Otuz cüzdən sonuncusunun başlangıcı "Əmma" surəsi gözəldir. Höccələnib düz oxunsa, "Yasin" gözəldir. Qılinc çaldı, din açdı şahi-mərdən Əliyə əhsən! Əlinin oğulları, peyğəmbər nəvələri, Kərbəla çölündə yezidilər əlində şəhid olan iki qardaş Həsən ilə Hüseynə əhsən! Yazılıb-düzlülüb göydən enən Tanrı elmi Qurana əhsən! O, Qurani yazdı-düzdü, alımlər öyrənincə ölçüdü-biçı, alımlər başçısı Affan oğlu Osmana əhsən!"³

¹ Köprülü, Fuad. Türk edəbiyatında ilk mutasavvıflar. Ankara, 1976, s.19.

² Dədə Qorqud kitabı. Ensiklopedik 10ğət. Bakı, 2004, s.176.

³ Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, 2004, s.174.

"Kitabi-Dədə Qorqud"un bütün baş qəhrəmanları döyüşdən qabaq Uca Tanrıya dualar edir, hacət namazı qılır, çətin Allahın gözəl adlarına (əsməül-hüsna) təvəssül edirlər. Onlar azan səsinin çağırışı ilə namaz qılır, Cəbrayıl və Əzräyılı tanıyır, cənnətə və cəhənnəmə inanırlar. Onların düşmənləri "kafir" adlandırılrlar. Dastan qəhrəmanlarından olan Basat təpəgözün tələsindən xilas olmaq üçün Allaşa sığınub kəlmeyi-səhadət söyləyir. "Kitabi-Dədə Qorqud" qəhrəmanlarından olan Uruzu kaflırlar dara çəkmək istəyəndə, o, asılıcığı ağacı Məkkə və Mədinənin qapılara, Həzrət Əlinin (ə) Duldul atının yəhərinə, Zülfiqar qılıncına və sairə müqəddəsata bənzədir.¹

Orta əsrlərdə Azərbaycan klassik ədəbiyyatında dini mövzular həm müstəqil formada, həm də lirk, ictimai, hətta satirik janrlı əsərlərin içinde işlənirdi. Klassik ədəbiyyat tariximizdə dini mövzulara müraciət etməyən, dini obrazları bədii vasitələrlə canlandırmayan böyük sənətkar tapmaq demək olar ki, mümkün deyil. Azərbaycanın ədib və mütəfəkkirləri minacat, nət, meracnama, mövludnama, qəsida, mərsiya, növhə, çavuşı kimi sərf dini şeir növlərində öz istedadlarını uğurla sınmış, bir-birindən gözəl sənətləri yaratmışlar.

Azərbaycan klassik ədəbiyyatının ustad simalarından saylan Xaqani Şirvaninin yaradıcılığı dini motivlərlə zəngindir. Şairin divanında "Mədhiyyələr" bölmündə yer almış bir nətədə İslam Peyğəmbəri bu cür təsvir edilir:

Odur xalqa şəfaətci, odur dünyaya peyğəmbər,
Bəni-Haşim elindəndir, olub insanlığa məzəhər...
Yerə sahib, goya məhrəm, o peyğəmbər Məhəmməddir,
İki dünyada xaqanlar ona quldur, rəiyyatdır...²

¹ Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, 2004, s.177-178.

² Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, 2004, s.221-225.

Həzrət Məhəmməd Peyğəmbərin (s) ən məşhur ləqəblərindən biri "ümmi"dir ki, bunun da mənası "anadangəlmə oxuyub-yazmayan", "oxuyub-yazmağı bacarmayan" deməkdir. Qurani-kərimdə də o həzrət "ümmi" ləqəbi ilə xatırlanıb: "O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükli rəsula – ümmi peyğəmbərə tabe olurlar".¹ Quranın başqa bir ayəsi də Peyğəmbərin (s) yazılıb-oxumağı bilmədiyini, birbaşa Allahdan aldığı vəhy vasitəsi ilə hamidan daha bilikli olduğunu xəbər verir: "(Ya Rəsəlüm!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmışan. Əgər belə olsayıd, onda batıl uyanılar (onun barasında) şəkk-şübəhayə düşərdilər (Onu hardansa oxuyub öyrənmmişdir, deyərdilər)".²

Xaqani Şirvani Həzrət Məhəmmədin (s) ümmi sifətini bu cür təsvir edir:

Gühər saçmış o əllərdə qələm heç tutmayıb əsla,
Əbədi qaldı hər nitqi, gühər oldu haqiqətdə.³

Xaqani yaradıcılığının zirvə nöqtəsi sayılan "Töhftülli-qəqeyn" poeması şairin müqəddəs məkanlara səfər zamanı qazandığı təəssüratları ifadə edir. Poemada şairin Kufə, Nəcəf, Məkkə və Mədinə kimi müqəddəs şəhərləri ziyarət edərkən əldə etdiyi coşqu parlaq boyalarla nəzmə çəkilib. Xaqani Nəcəf şəhərində Həzrət Əlinin (ə) müqəddəs məzarını ziyarət edərkən buradakı izdihamdan heyrətə gəlir və zəvvvarları arı dəstəsinə bənzədir:

¹ Əraf, 157.

² Ənkəbut, 48.

³ Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, 2004, s.223.

*Canha çü sehape-nəhl pürçüs
Dər xake-amire-nəhl mədhuş.*¹

Tərcüməsi:

Canlar arı qoşunu kimi cuşa gəlib,
Arıların əmərinin torpağı (məzarı) üzərində huşsuz düşübər.
Son misradakı “arıların əməri” ifadəsi Həzrət Əliyə (ə) aididir. Məşhur müsəlman alimi Sibt ibn əl-Cövzi “Təzkirətül-xəvəss” kitabında Həzrət Əlinin (ə) laqəblərini qeyd edərkən “məlikün-nəhl” (arı hökmətləri) laqəbini də xatırladır və bunun səbəbini aşağıdakı kimi izah edir: Möminlər arı kimidirlər; çünki arı yalnız pak qidalar yeyir və pak maddə (yəni bal) ifraz edir. İmam Əlinin (ə) laqəbi “əmirəl-möminin”, yəni möminlərin ağası olduğu üçün və möminlər də arıya bənzədildiyindən ona “arıların hökmətləri” laqəbini aid etmişlər.²

Şair Həzrət Əlinin (ə) barəsində o qədər yüksək fikirdədir ki, hətta onun məzarının torpağını müşkdən üstün tutur:

*Zan nafə ke, ahu avərəd bər
Xake-Əsədullah ast behtar.
An xune-kəsif tırənakast,
Vin xake-latif nure-pakəst.*

Tərcüməsi:

Ahunun göbəyindən vücuda gətirdiyi müşkdən
Allahım aslanının (qəbrinin) torpağı daha üstündür.
O (müşk), murdar və qara qandır.
Bu zərif torpaq isə pak nurdur.³

¹ Gəncinmeye-erfan (topluyanı: H.Q.Ərdəbili). İran, Enteşarate-Mehre-ayın, 1374 h.-ş., s.34.

² Sibt ibn əl-Cövzi. Təzkirətül-xəvəss. Tehran, Neynəva mətbəəsi, s.5.

³ Gəncinmeye-erfan (topluyanı: H.Q.Ərdəbili). İran, Enteşarate-Mehre-ayın, 1374 h.-ş., s.35.

“Təhfətül-İraqeyn” poemasının növbəti bölmələrində şair müqəddəs Məkkə və Mədinə şəhərlərində duyduğu ilahi vəcdi təsvir edir. “Bura üns evidir, haqq dərgahıdır – Bura məzəlmlərin pənahgahıdır”⁴, deyə Məkkəni öyen Xaqani ayrı-ayrılıqda Kəbə evinin, onun divarındaki qara daşın, Zəmzəm quyusunun, Kəbənin qızıl novdanının sözlə rəsmini çəkir. Şairin qara daş haqqında işlətdiyi təşəbhələr xüsusilə gözəldir. Xaqani qara daşı Bilal Həbəşiyə Kəbənin üzündəki qara xala bənzədir, zahirən qara olsa da, batininin parlaq olduğunu bildirir.

Nəhayət, Mədinə şəhərində Məhəmməd peyğəmbərin (s) məzarını ziyarət edən şair burada öz ürək dərdini və məhrəm sirlərini dilə gətirir. Xaqani zalim hökmətlərin sarayında çəkdiyi zülmlərdən Peyğəmbərə (s) şikayət edir, onun ruhundan kömək umur. Şair tam səmimiyyətlə bundan sonra ən gözəl seirlərini yalnız Peyğəmbərə (s) həsr edəcəyinə söz verir:

*Sənin qapındadır əbədi dövlət,
Başqa qapılardan çıkmərəm minnət.
Qapından çatarkən mənim niyazım,
Başqa qapıları döymək nə lazımk?!
Xaqani bir də söz yaratısa, inan,
Səndən başqasını eyləməz ünvan.⁵*

Xaqani 1154-cü ildə İmam Rzanın (ə) məzarını ziyarət etmək məqsədi ilə Şirvanı tərk edib Məshəd istiqamətində yola düşür. Lakin Rey şəhərinə çatanda xəstələnir. Üstəlik, Xorəsanda siyasi vəziyyət gərgin olduğuna görə (həmin günlərdə Sultan Səncərə qarşı saray çevrilişi baş vermişdi), Şirvanşahın

⁴ Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, 2004, s.60.

⁵ Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, 2004, s.67-70.

əmri ilə Xaqani geri qayıtmalı olur. Çoxdankı arzusu olan Məşhəd ziyarətini yerinə yetirə bilməməsi şairə ağır təsir edir və bu münasibətlə aşağıdakı beytləri qələmə alır:

*Nə səbəb var ki, Xorasana məni qoymurlar?
Bilbüləm, bağı-güllüstəna məni qoymurlar...
Pak Rza qəbrini görmək, görünür, tüyəyandır,
Bağlayıb yolları, tüyəyanı məni qoymurlar.¹*

Müsəlman Şərq ədəbiyyatının korifeyi sayılan Nizami Gəncəvi də öz əsərlərində dini mövzulara döñə-döñə müraciət edib. Bu mənada "Xəmsə"yə daxil olan poemaların başlanğıcındakı minacat və meracnamələr xüsusi əhəmiyyət daşıyır. Təsədüfi deyil ki, müsəlman şairləri tərəfindən qələmə alınmış meracnamələr içində Nizaminin meracnamələri ən üstün hesab edilir.

"Xəmsə"yə daxil olan beş poemanın hər biri Allaha ünvanlanan minacat, Həzrət Məhəmmədin (s) tərifi və meracnamə ilə başlayır. Lakin "Sirlər xəzinəsi" bunların arasında xüsusi seçilir. "Sirlər xəzinəsi"nin özəlliyi budur ki, əsərin əvvəlinde iki minacat, beş nət və bir meracnamə vardır. Nizaminin böyüklüyü ondadır ki, onun minacat, nət və meracnamələri bir-birini təkrarlamır və tam fərqlənir. "Sirlər xəzinəsi"ndəki beş nətin hər birində Peyğəmbər (s) tam fərqli təşbehlərlə təsvir edilir. Bu nətlərin hamısı öz məna dərinliyi, fikir zənginliyi və orijinal ifadə üsulu ilə oxucunun yaddaşında qalır.

Şair İslam ənənəsinə sadiq qalaraq "Sirlər xəzinəsi"ni "Bismillah"la başlıyır:

*Bismillahir-Rəhmanir-Rəhim.
Layiq odur ki, aça gənci-həkim.*

¹ Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, 2004, s.286-289.

*Fikrə həm aqaz, sözə həm xitam
Allahın adı ilə xətm et kəlam.¹*

Aşağıdakı beytlər Allahın əzəliyyətini ifadə edən, Uca Tanrıının gözəl adlarından (əsmaül-hüsna) sayılan "əvvəl" və "axır" sıfatlarının bədii ifadəsi kimi səslənir:

*Mövcud olanlardan ən əvvəl olan,
Bağı qalanlardan ən axır qalan...
Ondadır əvvəl vücud, axır hayatı,
Həm var edən, həm yox edən kainat.²*

"Sirlər xəzinəsi"nin birinci minacatında Nizami Allah-Təəlanı ən gözəl ifadələrlə tərif etməyə çalışır. Bulaq kimi axan bu sözələr öz mənbəyini Quran ayələrindən və hədislərdən alır. Şairin "Biz Sənə, Sən öz-özünə söykənən" misrası İslamdakı vacibül-vücud anlayışını ifadə etməkdədir. Məlum olduğu kimi, İslam düşüncəsində varlıq ələmi iki qismə bölündür: vacibül-vücud və mümkinül-vücud. Vacibül-vücud yalnız Allahdır. Yəni, Onun mövcudluğu mütləqdir, əgər O olmasa, heç nə olmaz. Yalnız Allah öz varlığına görə heç kimə möhtac deyil və heç nəyin mövcudluğunu tələb etmir. Amma qalan bütün varlıqlar Allaha bağlıdır, Ona möhtac və Ona dayanıqlıdır. Quranda buyurulur: "Ey insanlar! Siz Allaha möhtacınız. Allah isə möhtac deyildir. O, sükrə layiqdir!"³

Nizamidə Peyğəmbər (s) sevgisi o qədər güclüdür ki, o, Həzrət Məhəmmədi (s) tarifləyərkən mübaliğəli ifadə və sitələrindən çəkinmir:

¹ Nizami Gəncəvi. Məxzənül-əsrar (tərc. M.Zəkiyev). Bakı, 2007, s.20.

² Nizami Gəncəvi. Məxzənül-əsrar (tərc. M.Zəkiyev). Bakı, 2007, s.20.

³ Fatir, 15.

*Yeddi fələk qibləsi kuyin sənin,
Altı günüñ vergisi muvin sənin.¹*

Orta əsrlərdə nücum alımları yeri əhatə edən yeddi qatın, yəni yeddi fələyin varlığına inanırdılar. Günəş, Ay, planetlər, uledüzələr və sairə bu yeddi fələk üzrə yerləşdirilirdi. Nizami Peyğəmbərin (s) məskənini (yəni sağ ikən olduğu yeri, vəftəndən sonra da Mədinədəki məzarını) yeddi fələyin qibləsi adlandırmaqla, kainatda hər şeyin ona baş əydiyini bildirir. Həmçinin, dünyanın altı gündə yaradıldığı barədə ayəyə² əsaslanaraq, bu altı gün ərzində yaradılmış hər şeyin qiymət baxımından Peyğəmbərin (s) saçının yalnız bir telinə bərabər ola biləcəyini ifadə edir.

Bəzi İslam mənbələrində Həzrət Məhəmmədin (s) şəmayili təsvir edilərkən onun kölgəsinin olmadığı da bəyan edilir. "Səhihül-Buxari"³ yə yazılımış "İrsadüs-sarı" adlı məşhur şərhin və bir sıra başqa əsərlərin müəllifi olan Əllamə Qastalani "əl-Məvahibül-ləduniyya" kitabında yazır: "Peyğəmbərin (s) nə Günəşdən, nə də Aýdan kölgəsi yox idi. Həkim Tirmizi bunu Zəkvandan rəvayət edib. İbn Səb deyir ki, Peyğəmbər (s) nur idi. Buna görə nə Günəşin, nə də Aýın altında hərəkət edəndə kölgəsi olmazdı. Başqları deyiblər ki, bunun səbütü Peyğəmbərin (s) duasındakı "İlahi, məni nur et" sözləridir".⁴ Bu fikrə şərh yazarları qeyd etmişlər ki, Peyğəmbərin (s) kölgəsi ona görə yera düşmürdü ki, kafirlər bu kölgəni tapdala-maqla onu təhqir edə bilməsinlər. Həmçinin, Abdullah ibn Abbasdan da rəvayət edilib ki, Peyğəmbərin (s) kölgəsi yox

¹ Nizami Gəncəvi. Məxzənül-əsrar (tərc. M.Zəkiyev). Bakı, 2007, s.46.

² Əraf, 54.

³ Əl-Qastalani, Əhməd ibn Məhəmməd. Əl-Məvahibül-ləduniyya bil-minəhil-Məhəmmədiyya" (4 cild, 1-ci cild). Beyrut, 2004, s.307.

idi. O, gün altında duranda nuru Günəşin nurundan daha parlaq görünər, çrağın yanında duranda nuru çrağın işığını üstləyərdi.¹

Nizami Gəncəvi "Sirlər xəzinəsi"nin əvvəlində Peyğəmbərə (s) həsr etdiyi ikinci nətdə bu mövzunu gözəl bir dillə nəzmə çəkir:

*Sayə yoxundur ki, nəzir ayəsan,
Nuri-ilahidən olan sayəsan.²*

Nizami məzhəbi mövzuda tam tolerant mövqə nümayiş etdirir. O, "Sirlər xəzinəsi"nin üçüncü nətində Həzrət Əli (ə) ilə Həzrət Ömrən (r) adlarını yanaşı çəkir:

*Ya bir Əli yolla bu meydan tarəf,
Ya bir Ömrə göndər o şeytan tarəf.³*

Bu beytdə iki məşhur səhabənin dini kitablarda bol-bol tərif edilən özəlliklərinə işarə edilib. Belə ki, Əli ibn Əbu Talib (ə) hələ Peyğəmbərin (s) dövründə öz şücaət və igidliyi ilə məşhur idi. Peyğəmbər (ə) an çətin döyüslərə onu göndərir və Əli (ə) həmişə savaşdan qaləbə ilə qayıdır. Məsələn, Xeybər qalalarını almaq bir çox səhabəyə nəsib olmadıqda Peyğəmbər (s) Əlini (ə) çağırtdırıb döyük bayrağını ona verərək meydana yollamışdır.⁴

İkinci xəlifa Ömrə ibn Xəttabin (r.a) şirkə barışmazlığı haqqında xəbərlər dini mənbələrdə öz öksini təpib. Peyğəmbərdən (s) rəvayət edilən: "Ey Ömrə, həqiqətən, şeytan səndən

¹ Əz-Zərqani əl-Maliki, Məhəmməd ibn Əbdülbaqi. Əl-Məvahibül-ləduniyyənin şərh (12 cild, 5-ci cild). Beyrut, 1996, s.524-525.

² Nizami Gəncəvi. Məxzənül-əsrar (tərc. M.Zəkiyev). Bakı, 2007, s.40.

³ Nizami Gəncəvi. Məxzənül-əsrar (tərc. M.Zəkiyev). Bakı, 2007, s.42.

⁴ Əl-Hüseyni əl-Firuzabadi, əs-Seyid Mürtəza. Fazailül-xəmisa minəs-Sihahis-sitə (3 cild, 2-ci cild). Tehran, 1413 h.-q., s.161-178.

qorxar" və "Şeytan küçədə Ömərlə üz-üza galsa, dönüb başqa səmtə gedər" kimi hədislər əhli-sünna mənbələrində yer alır.¹

Nizami bəzi məqamlarda Həzrət Əliyə (ə) olan sevgisini qabardaraq ön plana çıxarmaqdan da çəkinmir. Şairin əsərləri sırasında "Qıtələr və pərakəndə beytlər" bölməsində yer alan şeirlərin birində oxuyuruq (farscadan sətri tərcüməsi verilir):

*Zavalı olmayan Allahı dərk etdiķdən sonra
Peyğəmbəri, sonra da Əlini və Əli övladını tanıyıram.
...O Əlidir ki, qılıncının parıltısından doğan şimşək
Ciğəlliq butəsini rədd etmək üçün paxılı yandırır.²*

XIV-XV əsrlərin qoşağında yaşayıb-yaratmış və hürufilik cərəyanının ən görkəmlı simalarından sayılan Seyid İmadəddin Nəsiminin yaradıcılığını düzgün dəyərləndirmək üçün hürufiliyin nəzəri əsaslarını bilmək zəruridir. Hürufilikdəki Allah, Quran, dünya, insan və hərf məfhumlarını, hürufi terminlərini bilməyən bir şəxs üçün Nəsimi şeirlərinin böyük əksəriyyəti qaranlıq görünə bilər.

İslam düşüncə tarixində hürufilik təməyüllərinin ilk dəfə na zaman meydana çıxmazı mübahisəli məsələdir. Hələ Quran-Nərimin bəzi surələrinin əvvəlindəki müqəttəə hərfləri ilə bağlı aparılmış ilk çalışmalarda hürufiliyin izlərinə rast gəlmək mümkündür. Hərflərə müxtalif və adətən mistik mənalılar vermək meylləri səhabə dövründə başlamışdır. Bu mənada Həzrət Əlinin (ə) aşağıda qeyd edilən kələmi çox məşhurdur: "Bütün səmavi kitabların sırrı Quranda toplanıb. Quranda olanların hamisi "Fatihə" surəsində, "Fatihə"də olanların ha-

¹ Səhihül-Buxarı, Fəzail kitabı, hədís 3683; Səhihül-Müslim, Fəzailüs-səhəbə kitabı, hədís 2396; Sünənüt-Tirmizi, Mənəqib kitabı, hədís 3690.

² Nizami Gəncəvi. Lirika (filoloji tərc. M.Əlizadənindir). Bakı, 1984, s.136.

misi "bəsmələ" ayəsində, "bəsmələ"nin bütün mənası onun əvvəlindəki "ba" hərfində, "ba"nın bütün sırrı isə onun altındakı nöqtədə toplanıb. Mən "ba" həfinin altındakı həmin nöqtəyəm".¹

Məşhur müsəlman mütfəkkiri Mühyiddin ibn Ərəbinin (1165-1240) "əl-Fütuhatıl-məkkiiyya" əsərində də hərflərin mistik xüsusiyyətlərinə geniş yer ayrıılır: "Bil ki, hərfər də ümmətlərdən bir ümmətdir. Onlar da müxatəb (xitab olunan) və mükəlləfdirlər (təklif əhlidirlər). Onların da öz cinslərdən rəsulları və öz adları vardır. Amma bunları yalnız bizim yolumuzla gedən kəşf əqli bilər".²

Hürufi təlimində ərəb əlifbasındaki hərflərin sayı olan 28 və fars əlifbasındaki hərflərin sayı olan 32 ədədləri əsas sayılır. Varlıq aləminin əsasları bu ədədlərin və ya 7 rəqəminin misilləri şəklində izah edilir. Bu zaman əbcəd hesabından da geniş istifadə olunur. Hürufi təliminə görə, Allah özünü hərflər vasitəsilə "kənzi-məxfi" (gizli xəzinə) səviyyəsindən idrak səviyyəsinə çخارır.

Nəsimi hürufilik təliminə şıə (caferi) əqidəsinin qalarlarını uğurla sintez etməyə nail olmuşdur. Şairin ilk ədəbi taxəllüsü "Hüseyni" olmuşdur ki, bu da onun həm seyidliyini, həm də Kərbəla məktəbinə nə qədər sıx bağlı olduğunu göstərir.

Nəsimi Allah-Təalaya ünvanladığı minacatların birində deyir:

*Ey kərimi-ləmyəzəl, ey xaliqu-pərvərdigar,
Həm Sənin qatındadır sırrı-nihānim aşikar...
Kulla seyun halikun lareybə illa vəchəhu,*

¹ Əl-Qunduzi əl-Hənəfi, Süleyman ibn İbrahim. Yənabiül-məvəddəh li-zəvil-qurba (4 cild, 1-ci cild). Tehran, 1416 h.-q., s. 213.

² Əb al-Ərəbi, Mühyiddin. Əl-Fütuhatıl-məkkiiyya (14 cild, 1-ci cild). Qahirə, 1985, s.260.

*Kim qalıbdır, mən qalam dünyada həyyü payidar?
Çün əməldir azığın, bu yolda canın bəsləmə,
Tən qalır səndən geri, oldur qidayı-murü mar.¹*

Göründüyü kimi, şair ilk beytde Allaha həmd-sənə edir, Onun əbədi, kərim, yaradıcı, bütün sirləri bilən olduğunu vurgulayır. İkinci beytək ərəbcə ifadə Quranı-Kərim ayəsindən götürülüb: "...Allahdan başqa hər şey məhvə məhkumdur..."² Şair bu haqiqəti bəyan etdiyindən sonra öz-özüne belə bir ritorik sual verir: "Bu dünyada Allahdan savayı kim əbədi qalib ki, mən də qalım?" Beləliklə, dünya həyatının müvəqqəti olduğu qənaəatina gələn şair axırət azuqesinin yalnız yaxşı əməllərdən ibarət olduğunu vurgulayır. Öləndən sonra bədən bu dünyada qalib qəbir içində həşəratlara yem olacaqsə, onun nazını çəkməyə ehtiyac yoxdur.

Nəsimi divanında ilk yerlərdən birini tutan qəsidiə Həzrət Məhəmmədin (s) tərifi ilə başlayır:

Ey saçın "vəl-leyl izə yəğşa", yüzündür "vəz-züha",
Yavü-sin şənində münzəl, həm bəyanın Tavü-ha!³

Bu beytde Nəsimi hürufilik ənənələrinə sadıq qalaraq Peyğəmbərin (s) saçını və üzünü vəfə etmək üçün Quran ayələrinə istinad edir. "And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə" ayəsi⁴ gecənin qaralığına işarə olaraq Peyğəmbərin (s) saçına, "And olsun səhərə" ayəsi⁵ isə səhərin işıqlı olması səbəbindən Rəsulullahın (s) nurlu çöhrəsinə bənzədir. İkinci

¹ Azərbaycan klassik ədəbiyyatı kitabxanası (20 cild, 5-ci cild). Bakı, 1985, s.42.

² Qəsəs, 88 (şəirdəki "la reyba", yəni "şübhəsiz" ifadəsi həmin ayədə yoxdur).

³ İmadəddin Nəsimi. Əsərləri (3 cild, 1-ci cild). Bakı, 1973, s.36.

⁴ Leyl, 1.

⁵ Duha, 1.

beytdəki "Yavü-sin" və "Tavü-ha" ifadələri "Yasin" və "Taha" surələrinin əvvəlində gələn və Peyğəmbərin (s) ləqəbləri olan müvafiq hərfləri bildirir.

Nasimi: "La nabi bədi' buyurdun, yəni xətm oldu kəlam - Səddəq, ey Seyyid ki, sənsən xətm-cümə ənbiya" beytü ilə Həzrət Məhəmmədin (s) son peyğəmbər olduğunu (xatəmiyyat məsələsini) təsdiq edir.

Qəsidiənin növbəti beytlerində şair mövzunu inkişaf etdirərək Peyğəmbərin (s) vəsfindən Əhli-beyt keçid edir. O, növbə ilə Həzrət Əlini (ə), sonra Fatiməyi-Zəhranı (ə), İmam Həsən (ə) və Hüseyni (ə), daha sonra isə digər imamları tərifləyir. Nümunə kimi şairin Həzrət Fatiməyə (ə) həsr etdiyi beytü təqdim edirik:

*Fatimə nəfsin sənin olmuş, Xədicə məhrəmin,
Ol biri xeyrүn-nisadır, bu biri fəxrүn-nisa.²*

Böyük sənətkar bu beytde Peyğəmbərin (s) öz sevimli qızı haqqında buyurduğu bir neçə hədise toxunub. Əvvəla, "Fatimə nəfsin sənin olmuş" sözləri "Fatimə mənim bir parçamdır, hər kim onu incitsə, məi incitmışdır" hədisinə söykənir ki, bu hədis yüzlərlə mötəbər mənbədə öz əksini tapıb.³ İkinci misrada Həzrət Fatimənin (ə) "xeyrүn-nisa", yəni "qadınların xeyirlisi" adlandırılmasının da kökündə Peyğəmbər (s) tərəfindən ona "Seyyidətü nisail-aləmin" (dünya qadınlarının xarımı) ləqəbinin verilməsi durur.⁴ Müxtəlif mənbələrdə

¹ "Məndən sonra peyğəmbər galınmayıacak" (hədisedir).

² İmadəddin Nəsimi. Əsərləri (3 cild, 1-ci cild). Bakı, 1973, s.39.

³ Əl-Hüseyni əl-Firuzabadi, əs-Seyyid Mürteza. Fazailü-kəmisiyyət minəs-Sihahis-sittə (3 cild, 3-cü cild). Tehran, 1413 h.-q., s.151-155.

⁴ Əl-Hüseyni əl-Firuzabadi, əs-Seyyid Mürteza. Fazailü-kəmisiyyət minəs-Sihahis-sittə (3 cild, 3-cü cild). Tehran, 1413 h.-q., s.137-146.

rəvayət edilmiş bənzər hədisdə isə Həzrət Fatimə (ə) dörd müqəddəs qadından biri olaraq (Asiya, Məryəm, Xədicə ilə yanaşı), "xeyrü nisail-aləmin" adlandırılıb.

Nəsimi qəzəllərinin birində yazar:

*Nəfsini biləndir ki, yəqin Rəbbini bildi,
Həqđan bu məqamata erən bil ki, vəlidir.
Hər kimçə ki, nəfsin tanıldı – Rəbbini bildi,
İnkərinə bel bağlama kim, qovli-Əlidir.¹*

Burada İslam aləmində məşhur olan bir kəlama işarə edilib: "Kim nəfsini tanısa, Rəbbini tanıyar". Bu kəlamı fərqli mənbələrdə həm Həzrət Məhəmmədə (s), həm də İmam Əliyə (ə) aid etmişlər.² Nəsimi bu gözəl fikrin "qovli-Əli" (Əli sözü) olduğunu bildirərək əlavə edir ki, bu deyilən məqama yüksəlmək vəlilərin, yəni Allah dostlarının nəsibidir.

Şairin divanında ilk sıradə duran qəzəllərdən biri "mərhəba" rədifikasi yazılib. Həmin qəzəlin bir beytində deyilir:

*Ey maləksuraltı dilbər, can fədadır yoluna,
Çün dedi "ləhmikə ləhmi", "qanı qanım", mərhəba!³*

Burada şair İslam Peyğəmbərinin (s) Həzrət Əli (ə) haqqında buyurduğu bir hədisə işarə edir: "Bu Əli ibn Əbu Talibdir; onun atı mənim atımdır, qanı mənim qanumdır".⁴ Hədisin digər variantında bu ifadə Peyğəmbərin dilindən Əliyə (ə) xi-

¹ İmadəddin Nasimi. Əsərləri (3 cildə, 1-ci cild). Bakı, 1973, s.324.

² Hidayatü'l-islam fi tanzimi-Gürəri-hikəm (tərtib edən: S.H.Şeyxü'l-Islami). Qum, 1412 h.-q., s.610, 7946-cı kələm.

³ İmadəddin Nasimi. Əsərləri (3 cildə, 1-ci cild). Bakı, 1973, s.12.

⁴ Əl-Hüseyni al-Firuzabadi, as-Seyyid Mürtəza. Fazailül-xəmisə minəs-Sihahis-sitta (3 cildə, 1-ci cild). Tehran, 1413 h.-q., s.346.

tabən "Sərin ətin mənim ətim, qanın mənim qanumdır" şəklində təqdim edilir.¹ Nəsimi hədisin bir hissəsini ərəb, digər hissəsini azərbaycan dilində vermişdir.

"Əzəldən qul olan Ali-əbayə – Nəsimitək gədayı-binəvadır", - deyə Əhli-beytin bəndəsi olmaqla fəxr duyan şair Mehdi inancını da əsərlərində dilə gətirir, insanların "yeddi iqlim varında fəna olacağı", yəni dünya ləzzətlərinə uyacağı zaman imamın zühur edəcəyini bildirir:

*Əhli-fəna olsa, fəna iqlimi-həftin varına,
Bil kim, həqiqət sözdürür kim, Mehdiyi-dövran gelir.²*

Nəsimi dina-imana nə qədər bağlıdırsa, din adından istifadə edən mövhumatçı ruhanilərə, riyakar sufilərə qarşı bir o qədər barışmazdır. Şair haqqı dərk etməyən, zahirə qapanan, dini qazanc mənbəyinə çevirən yalançı zahidləri tanqid atışına tutaraq yazar:

*Ey qılan dəvə ki, sufiyəm, fütüvvatın nədir?
Gər səfa əhlindən oldun, həqqə miratın nədir?..
Burayıvü teylasənii xırqadən yox hasilin,
Keç bu surətdən, özünü tanı kim, zatın nədir?
Eyləmişsan surəti-sufliliyi dükkanı-kəsb,
Bundan özgə var isə göstər, karamatın nadir?
Çünkü san məhkumi-nəfisi-şumsən, ey bülhəvəs!
Kimsəyə kafir demə! Qoynundakı Latin nədir?³*

¹ Əl-Qunduzi əl-Hənəfi, Süleyman ibn İbrahim. Yənabiü'l-məvəddəh li-zəvil-qurba (4 cildə, 1-ci cild). Tehran, 1416 h.-q., s. 390.

² İmadəddin Nəsimi. Əsərləri (3 cildə, 1-ci cild). Bakı, 1973, s.17.

³ Azərbaycan klassik ədəbiyyatı kitabxanası (20 cildə, 5-ci cild). Bakı, 1985, s.49.

Daha geniş yayılmış fikrə görə, "sufi" sözü "yun" mənasını verən "suf" kəlməsindəndir. Lakin bu sözü "səfa" ilə əlaqələndirənlər də var.¹ Yəni, əsil sufi təsəvvüf yoluna qədəm qoymadan sonra qəlbə səfa (saflıq) tapır. Nəsimi öz şerində məhz bu mənaru işlədir. O, üzünü riyakar sufiyə tutaraq soruşur ki, əgər həqiqətən, qəlbən səfa tapmışsa, bu qəlb Haqqın güzgüsü olmalıdır; halbuki, səndə bu məqam görünmür. Daha sonra şair özünü bəyənən, başqalarını küfrdə ittiham edən xudpəsənd ruhanını nəfsə uyan qudurğan adlandırır, onun öz qoynunda (ürəyində) Lata bənzər büt (yəni, xudpəsəndlilik, təkəbbür) gəzdirdiyini söyləyir.

Söz və qılınc sahibi, Səfəvilər imperiyasının banisi, Azərbaycanın qüdrətli hökmədəri Xətai öz şeirlərində incə lirika ilə mübariz döyüş ruhunu uğurla sintez etməyi bacarmışdır. Qədim dini ənənələrə malik nəcib bir şəcərənin (İmam Musa Kazım (ə) nəslinin) yetirməsi olan Şah İsmayıllı Xətainin bütün yaradıcılığı dini motivlərlə yoğrulub.

Xətai divanı "Pərvərdigar" rədifi minacatla başlayır. 12 beytdən ibarət olan bu əsər şairin tövhid düşüncəsinin ən gözəl tərcüməni sayıla bilər. O, bu minacatda Allah-Təalanın qüdrət və hikmətini Quran ayələrinin köməyi ilə vəsf edir, yaradılış möcüzəsinə xüsusi diqqət yetirir. Şair Allahın nişanələrini təbiətdə axtarır və buna həyatı nümunələr gətirməkdən çəkinmir:

*Yağdırın dəryaya göydən əbri-neysan yağmurun,
Qətrəsindən lölöi-şəhvar edən pərvərdigar.²*

Minacatın növbəti beytlərində tövhidlə yanaş, nübüvvət və

¹ Səccadi, Seyyid Ziyaəddin. İrfan və təsəvvüflün əsaslarına giriş. Tehran, 1373, s.2.

² Şah İsmayıllı Xətai. Əsərləri (2 cild, 1-ci cild). Bakı, 1966, s.7.

imamət mövzularına da toxunulur. Şair Həzrət Məhəmmədi (s) digər peyğəmbərlərdən üstün şair, 12 imamın ümmətlərə, yəni millət və dəstələrə başçı olduğunu vurğulayır:

*Ənbiyalar bəxşinə yazdırın əla mərtəbə,
Mustafani cümlədən muxtar edən pərvərdigar!
On iki məsumi-pəki piş edən ümmətlərə,
Mürtəzəni Heydəri-kərrar edən pərvərdigar!¹*

Xətai divanının ikinci seri Peyğəmbərə (s) ünvanlanmış nətdən ibarətdir "Ya nəbi" rədifi ilə yazılmış bu əsərdə² şair Həzrət Məhəmmədin (s) təsvirini ən gözəl ifadələrlə nəzəmə çəkir. Qəzəlin bir beytində deyilir:

*Çün sənin xoşluğuna yaratdı sane aləmi,
Ayağın toprağına canım fədادر, ya nəbi!*³

Bu beytdə bütün varlıq aləminin Həzrət Məhəmmədin (s) xatirinə yaranması barədə inanc öz əksini tapıb. Həm şə, həm də sünni mənbələrində yer almış maşhur hədisi-qüdsidə deyilir ki, Allah-Təala Həzrət Məhəmmədə (s) xitabən buyurub: "Lövlakə ləma xələqtül-əflak".⁴ Yəni, sən olmasaydın, fəlkələri (dünyanı) yaratmazdım. Bu hədisin fərqli variantlarına da müxtəlid mənbələrdə rast gelirik. Məsələn: "İzzət və cəlalima and olsun ki, sən olmasaydın, cənnəti və dünyani yaratmaz-

¹ Şah İsmayıllı Xətai. Əsərləri (2 cild, 1-ci cild). Bakı, 1966, s.7.

² Bu qozalı bözən şair Həbibiyə da aid edirler.

³ Şah İsmayıllı Xətai. Əsərləri (2 cild, 1-ci cild). Bakı, 1966, s.9.

⁴ Bihartlı-ənvar (110 cild, 15-ci cild). Beyrut, 1983, səh.28.

Əl-Qunduzi al-Həsnəfi, Süleyman ibn İbrahim. Yanabütü-məvəddəh li-zavil-qurba (4 cild, 1-ci cild). Tehran, 1416 h.-q., s.24.

dım".¹ "Məhəmməd olmasaydı, Adəmi və odu (cəhənnəmə) yaratmadıım"² və s. Bəzi əhlı-sünne alimləri bu qəbildən olan hədisləri zəif saymış, bəziləri isə səhih bilmışlar.³ Hər halda, haqqında danışılan hədisi-qüdsi təsəvvüf aləmində çox məşhurdur və irfan şairləri bu mövzuya tez-tez müraciət etmişlər.

Xətai klassik təsəvvüf düşüncəsinə sadiq qalaraq haqqada gedən yolun üç mərhələdən keçdiyini bildirir: şəriət, təriqət və həqiqət. Amma şairin təsəvvüründə bu üç mərhələ İmam Əlinin (ə) obrazında birləşir. İmam Əli (ə) həm şəhərə məzəhəbinin (şəriətin) imamı, həm təriqət silsiləsinin piri, həm də həqiqətin açarı, irfanın mənbəyidir:

*Şahi ki zəmanə əfzalidür,
Allahım əli onun əlidür.
Ol söz ki zəmanə heykalidür
Allahü Mühəmmədü Əlidür.*

*Mətlubi-ibadətü şəriət,
Məzmuni-iradətü təriqət,
Məqsudi-həqaiqü həqiqət
Allahü Mühəmmədü Əlidür.⁴*

Xətai məmləkətlər fəth etmiş böyük fateh, on minlərlə müridi olan təriqət şeyxi, nəhəng imperiyarın hökmədarıdır. Buna

¹ Əd-Deyləm, Şiraveyh ibn Şəhradar. Əl-Firdovs bi-məsuri-kitab (Müsənədül-Firdovs) (6 cild, 5-ci cild). Beyrut, 1986, s.227 (hədís 8031).

² Əl-Hakim əl-Nişaburi, Əbu Abdulla. Əl-Müstadrakü əla-Səhiheyen (5 cild, 2-ci cild). Qahirə, 1997, s.722 (hədís 4286).

³ Məsələn, Hakim Nişaburi yuxarıdakı hədisi rövayot etdiyindən sonra qeyd edir: "Bu hədisin sənədi sahihdir". Zəhəbi isə hədisi zaif hesab edir.

⁴ Şah İsmayıll Xətai. Əsərləri (2 cild, 1-ci cild). Bakı, 1966, s.14 və 17.

baxmayaraq o, yenə də özünü fəxrlə Qənbərin (Həzrət Əlinin (ə) nökərinin) nökəri adlandırır:

*Manəm kim, canü dildən Heydəriyəm,
Həbib-i-zülcələlin çakəriyəm.*

*Qulami-xanədani-Əhmədəm mən,
Əlinin Qənbərinin Qənbəriyəm.¹*

Şah İsmayıll Xətaiyə aid edilən qəzəllərin birində belə bir bəyt var:

*Dünyasından mən onun sırrın bilirdim, ol mənim,
Dəryanın altındakı sac qızdırın ənnar idim.²*

Qurani-Kərimdə Həzrət Adəmin (ə) yaradılış hekayəsi təsvir edilərkən belə bir nüansa diqqət yetirilir: "(Allah) Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: "(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!", - dedi. Onlar: "Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmat sahibi Sənsən", - dedilər. O: "Ey Adəm, bunların (kainatda mövcud olan aşyanın) adlarını onlara bildir!", - dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə, göylərin və yerin gözə görünməyən sırlarını və sizin gizlində-əşkarda nə etdiyiñizi bilirəm, söyləmədimmi?", - buyurdu".³

Xətai bu ayələrdən ilham alaraq deyir ki, insan mələklərə belə məlum olmayan adları bilməkə yalnız Allahın bildiyi sırlarla vaqif oldu. Beləliklə o (insan), sanki kainatın kodlarına

¹ Şah İsmayıll Xətai. Əsərləri (2 cild, 1-ci cild). Bakı, 1966, s.39.

² Şah İsmayıll Xətai. Əsərləri (2 cild, 1-ci cild). Bakı, 1966, s.373.

³ Bəqərə, 31-33.

iyiylanmış oldu; obrazlı ifadə ilə desək, üzərində dünyanın qərar tutduğu dəryanı qızdırın sacın alovu oldu.

Xətai on iki imam aşığıdır. İmamətə etiqad onun yaradılığında qırmızı xətt kimi keçir. Xətainin bir çox şeirlərində on iki imamın və ya on dörd məsumun adları sıra ilə sədalanır, onların hər biri özünəməxsus ifadələrlə vəsf olunur. "Bizə şəmi-təcəlla Mustafadır", "Mənəm kim, canü dildən heydəriyəm", "Əzəldən piri-eşqin peyrəviyiz", "Dəryayı-Nəcəf gövhərinə kan Əlidir", "Xudavəndi ki, ol həyyül-bəqadır", "Həqiqət bəhri-zati-əkbər oldu" mətləli qəsidələri buna nümunə saymaq olar.

Azərbaycan klassik ədəbiyyatının ölməz ustası Füzuli öz qələmini sinadığı bütün ədəbi janrlarda dini dəyərlərə geniş yer ayırmışdır. Onun üç dildə yazdığı qəzəl və qəsidələrdə, poemə və rübaiılardə Allah, peygəmbər, Əhli-beyt mövzusu qabarıq duyulur. Xüsusilə, Füzulinin ərəb dilində yazdığı "Mətləül-etiqad" adlı dini-fəlsəfi əsər onun mükəmməl din alimi və kamil müsəlman olmasından xəbər verir. Bu əsərdə varlıq aləmi, mövcudatın növləri, Allahanın varlığının sübutları, yaradanın sıfətləri, peygəmbərlilik, imamət, ruhun necəliyi, axırət həyatı kimi mövzular ətrafında nəinki yalnız müsəlman fırqlarının, eləcə də sair dinlərin və qeyri-müsəlman alimlərin görüşləri açıqlanır.¹

Dahi Füzuli Allah-Təalanın qüdrət və əzəmətinə həsr etdiyi bir qəsidədə yazar:

*Bu karxanə bir ustaddən degil xali,
Gərək bu qüdrətə əlbəttə, qadirü dana.
Qılır dələlatı-illət vücudi-hər mövcud,
Bəli, na sud ki, sahibnəzər deyil əma.²*

¹ Məhəmməd Füzuli. Əsərləri (5 cilddə, 5-ci cild). Bakı, 1985, s.86-146.

² Məhəmməd Füzuli. Əsərləri (5 cilddə, 4-cü cild). Bakı, 1961, s.36.

Bu beytlərdə şair kəlam elminin mövzularından birinə işarə edir. Allah-Təalanın varlığının sübutlarından biri də "illət bürhanı"dır. Yəni, əgər nəticə varsa, onun mütləq səbəbi də olmalıdır. Hər bir nəticə öz səbəbinin varlığını tələb edir. Amma səbəblərin silsilə şəklində əbədi davam etməsi qeyri-mümkündür. Bütün səbəblər sonda bir nöqtədə birləşir ki, bu da vacibül-vücuddur (Allahdır). Bu mövzunu bir qədər fərqli şəkildə "hüdüs (yaradılış) bürhanı" kimi də ifadə edilər. Yəni, yaradılan varsa, demək, mütləq yaradanı da vardır.

Füzuli islami şeir ənənələrinə sadıq qalaraq azərbaycanca divanının əvvəlində yer almış bir neçə qəzəli Uca Yaradana həsr edir. Bu qəzəllərdən birinin mətlə (açılış) beyti xüsusü diqqət çekir:

*Yarəb, həmişə lütfünü et rəhnüma mənə,
Göstərma ol təriqi ki, getməz Sənə, mənə.¹*

Bu beyt sanki Qurani-Kərimin "Fatihə" surəsinin son ayəlinin bədii tərcüməsidir: "Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düşər olmuşların və (haqdan) azmuşların (yoluna) yox!"²

Füzuli öz yaradılığında Məhəmməd peygəmbərin (s) tərifinə döndə-döndə müraciət etmişdir. O, azərbaycan və fars divanlarının dibaçəsində klassik ədəbiyyat ənənələrinə sadıq qalaraq Allaha həmdü-sənədan sonra Peygəmbərin (s) şənidə bir neçə beyt verməyi özünə borc bilir. Xüsusilə, farsca divanın dibaçəsində verilmiş bu şeir parçası poetik ifadə gözəlliyi baxımından çox diqqət çekicidir.

¹ Məhəmməd Füzuli. Əsərləri (5 cilddə, 1-ci cild). Bakı, 1958, s.53.

² Fatihə, 6-7.

Öylə bir şəh ki, asitanında
Üz qoyub torpağa Günəş qultək.
Əl atıb parə qıldı sinasını
Şövqdən Ay cəmalını görcək.¹

Burada İslam peyğəmbərinin (s) ən böyük möcüzələrin-dən olan "şəqqül-qəmər" (ayın bölünməsi) hadisəsinə işaret edilib. Əslində, dini mənbələrə görə, Ay Peyğəmbərin (s) barmaq işarəsi nəticəsində səmada iki yərə parçalanmışdır. Lakin şair bu hadisəni mübaliğəli bir üslubda təsvir edərək yazar ki, guya Ay Peyğəmbərin (s) şövqündən öz yaxasını cırmiş və iki yərə bölünmüştü.

Füzulinin "su" və "səba" rədifi qasidələri onun Məhəmməd peyğəmbərə (s) olan sevgisinin tərcümənidir. Şərq dün-yagörüşünə görə, dünyanın əslini təşkil edən dörd ünsürdən ikisini – suyu və küləyi bu qasidələrin qəhrəmanı etməklə, şair əslində bütün varlıq aləminin Peyğəmbərə (s) aşiq olduğunu göstərmək istəyir:

Xaki-payına yetəm der, ömrlərdir müttəsil
Başını daşdan-daşa vurub gəzər avara su.²

Öz günahına şəfaat istəyib, fəryad edib
Çizginir xaki-məzərin üsta ta mahşər səba.³

Füzuli İslam peyğəmbərini (s) təsvir edərkən onun hər şeydən, hətta dünya və axırətdən daha dəyərli olduğunu, iki

¹ Məhəmməd Füzuli. Əsərləri (5 cild, 2-ci cild). Bakı, 1958, s.16.

² Məhəmməd Füzuli. Əsərləri (5 cild, 4-cü cild). Bakı, 1961, s.44.

³ Məhəmməd Füzuli. Əsərləri (5 cild, 4-cü cild). Bakı, 1961, s.50.

dünyanın ona tay ola bilmədiyini¹, onun bütün peyğəmbərlərdən üstün olduğunu, onun Günəşə bənzər nurunun karşısındakı digər peyğəmbərlərin zəif ulduz kimi kölgədə qaldıqlarını² bildirir. Peyğəmbəri (s) mədh edərkən şair ən təmtarraqlı mübaliğələrdən belə çəkinmir. Məsələn, şairin təbirinə, hilal (Ay) əslində merac zamanı Allah Rəsuluna iman gətirmiş səmanın şəhadət barmağıdır:

Mahi-novdur, yoxsa sən etdikdə seyri-asiman
Qaldırıb barmaq, gətirmiş asiman iman sənə.³

Əksər İslam alimlərinə görə, Məhəmməd Peyğəmbərin (s) möcüzələri çox olub; amma bu möcüzələrin ən maşhuru Qurani-Kərimdir. Çünkü qalan möcüzələr müəyyən bir dövrün məhsulu olub və onları yalnız o zamanın adamları görübirlər. Quran işa qiyamətdək dəyişməz qalan əbədi möcüzədir. 14 əsrdir ki, bu kitab dil səlisliyi, məntiqə uyğunluğu, bütün elmi kəşfəri qabaqlaması ilə dünyanı heyratə salır. Füzuli də bu həqiqəti aşağıdakı beytdə dilə gətirir:

Baqiyi-möciz nə hacət əmri-həq isbatına?
Aləm içrə möcizi-baqi yetər Quran sənə.⁴

Füzulinin farsca divanunda yer alan qəzallardan bir neçəsi Həzrət Məhəmmədə (s) həsr edilib ki, onların ikisi məhz

¹ Oldu bazarı-cahan rövnəqi bir dürü-yetim
Ki, degil iki cəhan hasılı ol dürrə baha.

Məhəmməd Füzuli. Əsərləri (5 cild, 1-ci cild). Bakı, 1958, s.55.

² Çıxdı bir gün ki, ziyanında tamamiyyi-ritsü'l
Oldu mahv öylə ki, xursid süaında Sühə.

³ Məhəmməd Füzuli. Əsərləri (5 cild, 1-ci cild). Bakı, 1958, s.56.

⁴ Məhəmməd Füzuli. Əsərləri (5 cild, 1-ci cild). Bakı, 1958, s.56.

"Məhəmməd" rədifi ilə yazılıb. Qəzəllərin birində şair Peyğəmbərə (s) sevgisini belə ifadə edir:

*Var canda arizusi vüslü-Məhəmmədin,
Gözlərdə intizarı cəmali-Məhəmmədin...
Qəlbimdə özgə mehri üçün qalmayıbdı yer,
Olmuş bu mülk vəqfi-xəyalı Məhəmmədin.*

Şair son beytdə Peyğəmbərlə (s) yanaşı, onun Əhli-beytini də xatırlatmayı unutmur:

*Etmiş Füzuli qeyrilərin tərk mehrini,
Eşqindədir Məhəmmədin, Ali-Məhəmmədin.¹*

Füzulinin əsərlərini düzgün anlamaq üçün Quran ayələri və hədislərdən mütləq xəbərdar olmaq lazımdır. Çünkü bu əsirlərin demək olar ki, hər bir misrasının arxasında ya hansısa ayənin təfsiri, ya da müqəddəslərin kəlamları durur. Xüsusilə, İmam Əlini (ə) mədəh edən qəzel və qasidələrdə şair tez-tez hədislərə və tarixi hadislərə müraciət edir. Məsələn, fars dilində qələmə aldığı qitələrin birində yazar:

*Dedi Əhməd: "Əli mənlə olub Harunla Musatək",
Şərliklik rəmzi var bunda, kəmali-cahü izzətdir.²*

Burada Həzrət Məhəmmədin (s) İmam Əli ibn Əbu Talib (ə) haqqında söylədiyi məşhur "mənzilət" hədisinə işaret edilib. Hicri 9-cu (miladi 630-cu) ildə Peyğəmbər (s) Təbük yürüşünə gedərkən Mədinədə öz yerinə İmam Əlini (ə) canışın qoydu. İslam qoşunu Mədinəni tərk edən kimi münafiqlər

¹ Məhəmməd Füzuli. Əsərləri (5 cild, 1-ci cild). Bakı, 1958, s.83.

² Məhəmməd Füzuli. Əsərləri (5 cild, 3-cü cild). Bakı, 1958, s.432.

belə bir şayiə yayıldılar ki, guya İmam Əli (ə) yolun uzaqlığından qorxaraq Mədinədə qalıb. İmam Əli (ə) şayiələrə son qoymaq üçün Mədinədən çıxb yolda özünü Peyğəmbərə (s) yetirdi və əhvalatı ona söylədi. Peyğəmbər (s) onu sakitləşdirib deyilən sözlərin böhtan olduğunu təsdiqlədi və buyurdu: "Ey Əli! Mənim üçün sən, Musa üçün Harun kimisən. Bu fərq var ki, məndən sonra peyğəmbər gəlməyəcək".¹

Füzuli yaradıcılığında İmam Hüseyn (ə) mövzusu da mühüm yer tutur. Bu böyük şənətkarı sözün həqiqi mənasında İmam Hüseyn (ə) aşığı adandırmaq olar. Təsadüfi deyil ki, şair ömrünü Kərbəla şəhərində, İmam Hüseynin (ə) mübarək hərəmimdə xuddamlıq (xidmətkarlıq) etməklə keçirmişdir. Kərbəla zəvvərlarına xidmət etməyi özüne şərəf bilən şair farsca divanının dibaçasında bunun səbəbini belə açıqlayır:

*Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin
Hörməti hər yerda vardır, xalq onun müştaqidir.
Na qızıldır, na gümüş, na lalü na mirvarıdır,
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.²*

Bu fikri şair azərbaycanca divanının dibaçasında də nəsrə ifadə etmişdir: "Lillahil-həmd vəl-minnə ki, xaki-Kərbəla sair məmalik cəvahirindən şərəf olduğu məlumudur".³

Məlum olduğu kimi böyük şənətkar öz vəsiyyətinə əsasən, İmam Hüseynin (ə) məqbərə kompleksində dəfn edilmişdi. Son zamanlarda Kərbəlada aparılan təmir-bərpa işləri və yol çəkilişi ilə əlaqədar şairin nəşri bir qədər kənarə köçürülmüşdür. Füzulinin bir qəzəlindəki aşağıdakı misralar onun məhz

¹ Əli-Hüseyni əl-Firuzabadi, əs-Seyyid Mürtəza. Fəzailül-xamisa minə-Sihah-sittə (3 cild, 1-ci cild). Tehran, 1413 h.-q., s.299-317.

² Məhəmməd Füzuli. Əsərləri (5 cild, 2-ci cild). Bakı, 1958, s.23.

³ Məhəmməd Füzuli. Əsərləri (5 cild, 1-ci cild). Bakı, 1958, s.45.

bu müqaddəs məkanda dəfn olunmaq üçün etdiyi vəsiyyət təsiri bağışlayır:

*Ucaldın qəbrim, ey bidardlar, səngi-malamətdən
Ki, məlum ola dərd əhlina qəbrim ol əlamətdən.
Məzarım üstə qoyunun mil, əgər kuyində can versəm,
Qoyun bir sayə düşsün qəbrimə ol sərv qamətdən.¹*

Sair İmam Hüseynə (ə) o qədər məhəbbət və ehtiram bəsləyir ki, qəbrinin üzərində başdaşı qoyulmasının bu müqaddəs məkana qarşı sayğınsızlıq hesab edilcəyindən narahatlıq keçirir. Həmçinin ehtiyat edir ki, başdaşı İmam Hüseynin (ə) məzarı ilə onun qəbri arasında maneə ola bilər. Elə isə, onun üçün ən gözəl başdaşı – müqəddəs məqbərənin minarələrindən düşən kölgədir.

Füzulinin İmam Hüseynə (ə) sevgisini göstərən ən bariz nümunə, şübhəsiz ki, onun "Hədiqətüs-süəda" əsəridir. "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") azərbaycan dilində növbələşən nəzm və nəşr fotmasında qələmə alınıb. 10 bab və xatimadər (sonluqdan) ibarət olan kitabın ilk 6 babında keçmiş peyğəmbərlərin, o cümlədən, Həzrət Məhəmmədin (s), daha sonra İmam Əlinin (ə), Fatimeyi-Zəhranın (ə) və İmam Həsənin (ə) başına gələn müsibətlər təsvir edilir. Əsərin yarısından çoxu isə aşura faciəsinə həsr olunub. Füzuli İmam Hüseynin (ə) və silahdaşlarının müsibətini parlaq, təsirli böyalarda əks etdirməyi bacarıb.

"Hədiqətüs-süəda"nın, son bölümünü təşkil edən məşhur "Mahi-mühərrəm oldu..." mərsiyəsi şairin sonsuz kədərinin sözə yaradılmış heykəli sayıla bilər:

¹ Məhəmməd Füzuli. Əsərləri (5 cilddə, 1-ci cild). Bakı, 1958, s.263.

*Mahi-mühərrəm oldu, məsərrət həramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır...
Hər məddi-ah kim çəkilir Əhli-beyt üçün
Miftahi-babi-rövzeyi-dariüs-səlamlıdır.¹*

Xəlvətiyyə sufi təriqətinin məşhur şeyxi, hətta bu təriqədə "piri-sani", yəni ikinci pir (şeyx) adlandırılınan Seyid Yəhya Bakuvı Şirvaninin (vəf. 1466) irsinin mühüm bir hissəsini di-ni-ərfani məzmunlu bədii əsərlər təşkil edir. Məsnəvi və qazəllərdən ibarət olan bu şeirlərdə müəllif Xəlvətiyyə təriqətinin əsaslarını və ədəblərini izah etməklə yanaşı, dini-əxlaqi mövzular barədə öz müləhizələrini də oxucu ilə bölüşməyə çalışır.

S.Y.Bakuvinin bütün əsərləri ilahi eşqlə süslənmişdir. Şair övliyalara xas olan bir arxayınlıqla Allahdan gələn hər bir dərə və bəlanı razılıq və şükrlə qarşılımağın vacibliyini bildirir:

*Bil ki, Onun dərdi bizim dərmanımızdır,
Bu ərməğan ölüyanın ruhunun şanındandır.
Bu bəla Onun eşqindən meydana galır,
Onun qəmindən uzaqda olmaq biza yüz bəladır...
Hər fəqir ki, Onun fəqrinin zövqünün dadını bildi,
Həm dünyada, həm üzbədə zəngindir.²*

Böyük mütəfəkkirin hər dərdi dərman, hər bəlanı eşqin məhsulu sayması təsəvvüf ələmində ən yüksək, yeddinci məqam sayılan "riza" məqamına uyğundur.³ Bu məqama çə-

¹ Məhəmməd Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993, s.312.

² Rıhtm, Mehmet. Seyid Yəhya Bakuvı. Bakı, 2013, s.79.

³ Rızanın məqamı ya hal olması barədə suflıların arasında fikir ayrılığı var. Xorasan təsəvvüf məktəbində riza təvəkkətləndən sonra məqam sayılır. İraq sufları isə rızanı məqam yox, hal bilmisler. Qışeyri bu iki nəzəriyyəni birləşdirməyin, yəni rızanın əvvəlini məqam, sonunu isə hal saymanın mümkünlüyünü bildirir.

Bax: Qışeyri, Əbdülkərim ibn Həvazin. Risaleyi-Qışeyriyyə. Tehran, 1379 h.-s., s.295-296.

tan şəxs Allah tərəfindən gələn hər əmrə razı olar, bunu könlü xoşluğu ilə qarşılıy怂. Bilər ki, Allahdan gələn hər əmr ilahi iradənin hasili olduğu üçün bəndənin məsləhətinə uyğundur. Bəla və müsibət sayılan hadisələr isə bəndənin Allaha olan ix-lasını yoxlamaq üçün bir sınaq və ruhunu gücləndirmək üçün bir məşqdir. Məşhur sufi Rabiətül-Ədəviyyədən soruştular ki, bəndə nə vaxt razı olar (yəni, riza məqamına çatar)? Cavab verdi: "O zaman ki, nemətdən şad olduğu kimi möhnətdən də şad olar". Zünnun Misri isə deyib ki, rizanın üç əlaməti var: qazadan əvvəl əldə ixtiyarın olması, qəzadan sonra acılıq (narahatlıq) keçirməmək və bəla zamanı məhəbbət hiss etmək.¹

Əksər sufi təriqətləri kimi Xəlvətiyyənin də silsiləsində Həzrət Məhəmməddən (s) sonrakı həlqə İmam Əli ibn Əbu Talibdir (ə).² Təsadüfi deyil ki, Seyid Yəhya Bakuvidə Əli (ə) eşqi çox güclüdür. Hətta o, "Mənaqibi-Əmirəl-möminin Əli kərrəmə-Allahü vəchəhu" adlı 86 beytlik mənzum əsər yazmış, burada İmam Əlinin (ə) fəzilətlərini bəyan etmişdir.³ "Əlidən kim ayrı qaldısa, nəbidən də uzaq qalar" qənaətində olan şair bu əsərdə Həzrət Əlini (ə) vəsf edərək yazar:

*Nəbi elmin şəhri oldu, Əli qapısı.
Ondan başqa yol göstərən olmadı.
Yaqın bil ki, dinin müqtədəsi Əli idi,
Şəriət və haqqatı bilən Əli idi.
O, qeyb sirlərinə vaqif idi,
Bu qul nəbidən sonra mürşid Əlini tanıdı.⁴*

¹ Qüşeyri, Əbdülkərim ibn Həvazin. Risaleyi-Qüşeyriyyə. Tehran, 1379 h.-ş., s.298-299.

² Rıhtım, Mehmet. Seyid Yəhya Bakuvi. Bakı, 2013, s.102-103.

³ Rıhtım, Mehmet. Seyid Yəhya Bakuvi və xəlvətlik. Bakı, 2005, s.48.

⁴ Rıhtım, Mehmet. Seyid Yəhya Bakuvi. Bakı, 2013, s.80.

Şair burada Peyğəmbəri (s) elmin şəhəri, Əlini (ə) isə onun qapısı adlandırmışla, məşhur bir hədisə işarət etmişdir. Büttün İsləm firqələrinin mətbəər kitablarında rəvayət edildiyi kimi Həzrət Məhəmməd (s) buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Hər kim şəhərə gəlmək istəsə, gərək qapıdan girsin".¹

XVIII əsrde yaşamış görkəmli el sənətkarı Molla Vəli Vidadiinin (1709-1809) günümüze kimi gəlib-cətmüş əsərlərində lirik mövzular, zəmanədən şikayət motivləri üstünlük təşkil edir. Əxlaqi nəsihətlərlə süslənmiş bu əsərlərdə dini dünyagörüşünün izlərini görmək çətin deyil. Vidadi qoşmaların birində o dövrün güc və mənsəb sahiblərinə arxalanmağın mənasız olduğunu bildirir, bütün ümidi "mövلا" adlandırdığı Allaha bağlayır:

*Daim haqdır Vidadinin deməyi,
Doğruların hərgiz itməz əməyi,
Hər kimin ki, mövla olur köməyi
Nə işi var sultan ilə, xan ilə?²*

Vidadinin müasiri olmuş, onurla six dostluq əlaqəsi saxlaşmış, hətta deyişmiş Molla Pənah Vəqif (1717-1797) də əsasən lirik və didaktik məzmunlu şeirlərin müəllifi kimi tanınır. Burunla belə, Vəqifin əsərlərində rast gəlinən ideyalar onun tam səmimi şəkildə İsləm əqidəsinə bağlı olduğunu göstərir. Şairin yaradıcılığında Əhli-beyt sevgisi xüsusi qabanlıqla ifadə olunub.

Vəqif yaradıcılığında dini motivlərdən danışarkən onun "Bax" rədifi qəzəlini xüsusi qeyd etmək lazımdır. Qəzəlin ya-

¹ Əl-Hüseyni əl-Firuzabadi, əs-Seyyid Mürtəza. Fəzailül-xəmisə minə-Sihahis-sitə (3 cild, 2-ci cild). Tehran, 1413 h.-q., s.250-252.

² Molla Vəli Vidadi. Əsərləri. Bakı, 2004, s.21.

zilma tarixi maraqlıdır. 1797-ci ildə İran şahı Ağa Məhəmməd xan Qacar Qarabağa hücum edib, uzun mühasirədən sonra Şuşa qalasını elə keçirir. Hökmədar Şuşa camaatına dəhşətli divan tutmaq qərarına gelir. Dəmirçilərə əmr verir ki, səhərə kimi bir neçə yüz mismar hazırlasınlar. Qacar həmin mismarlarla öz əsgərlərinin atını tərsinə (mismarların ucu yerə tərəf olmaqla) nallatdırmaq, sonra şəhər camaatını torpağın üzərinə yixib onları üstündən at sürdürmək istəyirdi.

Amma Allah-Təala hökmədarın niyyətini ürəyində qoyur. Gecə narazı sərkərdələr onu öz çadırında qətlə yetirirlər. Səhər açılında isə dəmirçilərin hazırladığı mismarlar şahın casadi üçün tabut düzəltməyə sərf olunur.

Molla Pənah Vaqif canlı şahidi olduğu bu hadisəni Allahanın qudrətinin nişanəsi sayaraq yazar:

*Ey Vidadi, gərdişi-dövrəni-kəcraftara bax!
Ruzigara qıl tamasa, karə bax, kirdarə bax!
Əhli-zülmü necə bərəbad eylədi bir ləhzədə,
Hökəmə adıl padişahi-Qadırı Qəhhərə bax!..
Qurtaran əndişədən ahəngəri-biçarəni,
Şah üçün ol müdbiri təbdil olan mismarə bax.*

Qəzəlin sonunda Vaqif bütün çətinliklərdən çıxış yolunu Peyğəmbərə (s) və Əhli-beytə bağlanmaqdə görür:

*Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
Üz çevir Ali-əbaya, Əhmədi-Muxtarə bax!¹*

"Görəmdim" rədifi müxəmməsdə zəmanədən şikayət edən şair bu çətin vəziyyətdən çıxış yolunu İmam Mehdiinin (ə) zühurunda görür. O, "İnsanların və cinlərin imamı", - deyə

¹ Molla Pənah Vaqif. Əsərləri. Bakı, 2004, s.156.

Həzrət Mehdiyə müraciət edir və tez zühur edib zülmü aradan qaldırmasını istəyir:

*Ya imaməl-insi vəl-cinmü şəhənsəhi-ümur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur.
Qoyma kim, şeytani-mələk eyləyə imana zur,
Söleyi-hüsünülə bəxş et tazədən dünyaya nur
Kim, şəriət məşəlində istiqamət görmədim.²*

Vidadi ilə Vaqif imamət məsələsində fərqli mövqelərə malik idilər. Belə ki, Vidadi əhli-sunnə, Vaqif isə şia məzhəbinə mənşəb olmuşdur. Onların arasındaki "Ağlarsan" rədifi deyişmədə bu məzhəb fərqliliyi üzərində qurulub. Lakin deyişmə zamanı tərəflər nəinki bir-birini təhqir etmir, əksinə, öz fikirlərinin ince eyham və zarafatlar şəklində çatdırırlar. Hətta Vaqif bir bənddə Peyğəmbər (s) və on iki imamla yanaşı, "çar-yara (dörd Rəşidi xəlifəyə) uymağlı" da tövsiyə edir:

*Həqqi-peyğəmbərə, o çar-yara,
Tamam imamlara, həştü çahara
Uymasan, yanarsan duzəxdə nara,
Kimsə olmaz sənə yavər, ağlarsan.*

Nəhayət, Vaqif deyişmənin sonunda Həzrət Əlinin (ə) imamətinə inandığını bir daha dilə gətirərək "Tutubsan ətəyin Şahi-mərdanın, - O gülər - gülərsən, ağlar - ağlarsan" misraları ile sözünü tamamlayıır.²

Mübalığsız deyə bilsək ki, XIX əsr Azərbaycan ədəbiyyatı tarixində yeni bir mərhəlanın başlangıcı və hətta "qızıl döv-

¹ Molla Pənah Vaqif. Əsərləri. Bakı, 2004, s.186.

² Molla Pənah Vaqif. Əsərləri. Bakı, 2004, s.231 və 234.

rü" sayıla bilər. Bu dövrde istər lirik, istər satirik, istərsə də dini mövzularда yazıb-yaradan böyük şairlər nəslə yetmiş və ədəbiyyatımızı öz əsərləri ilə bəzəmişlər. Azərbaycanın müxtəlif şəhərlərində onlarla şairi birləşdirən ədəbi məclis-lər fəaliyyət göstərirdi. Bakı, Şamaxı, Gəncə, Şuşa, Ordubad, Lənkəran, Quba kimi bölgələrdə fəaliyyət göstərən şairlər bir-biri ilə müntəzəm əlaqə saxlayır, şeirləşir, görüşüb fikir mübadiləsi aparırlar.

XIX əsrдə yaşamış Azərbaycan şairlerinin əksəriyyəti öz istedadını dini sahədə də sinamışdır. Həmin dövrдə elə bir şair tapmaq çətin idi ki, onun dini-əlaqı məzmunlu əsərləri olmasın. Hətta, bəzi şairlər yalnız dini istiqamətdə ixtisaslaşmışdır. Cənubi Azərbaycanda Əbülhəsən Raci, Molla Hüseyn Dəxil, Hacı Rza Sərraf, Dilriş Ərdəbili kimi sənətkarlar "İmam Hüseyn şairi" kimi tanınırıdlar. Bu ənənəni Şimali Azərbaycanda davam etdirən şairlərin ən məşhuru – tarixən Azərbaycan şəhəri sayılan, Fazıl Dərbəndi kimi qüdrətli din aliminin, Mirzə Kərim Şüayı kimi istedadlı şairin vətəni olan Dərbənddə yaşamış-yaratmış Qumri Dərbəndidir. Qumrinin "Kənzül-məsaib" məcmuası asan yadda qalan, rahat əzberlənən və müxtəlif mərsiyə avazlarına uyğun gələn növhə və mərsiyələrdən ibarətdir.¹

Təəssüf ki, Qasim bəy Zakir, Xurşid Banu Natəvan, Abbasqulu ağa Bakıxanov Qüdsi, Seyid Əzim Şirvani, Bahar Şirvani, Abdulla bəy Asi, Seyid Əbülfəsən Nəbatı, Mir Möhsün Nəvvab, Fəqir Ordubadi, Mirzə Əliəsgər Növrəs kimi böyük şairlərin dini irsi ya günümüzdək natamam şəkildə gəlib-çatmış, ya da müəyyən səbəblər üzündən lazımlıca tədqiq və təbliğ edilməmişdir. Halbuki, adı çəkilən şairlərin

¹ Bax: Divane-kamile-Qumri. İran, 1372 h.ş.

hər birinin dini məzmunlu əsərləri, xüsusilə Kərbəla müsibətindən bəhs edən növhələri vaxtile xalq arasında çox məşhur idi. Firudin bəy Köçərli öz müasiri olan söz sənətkarlarının dini məzmunlu bədii irsi barədə bunları yazdı: "Məlumdur ki, beş-on sənə bundan əqdəm artıq hörmət və şöhrətdə olan ancaq İmam Hüseyn müsibətinə dair növhə və mərsiyə yazan şairlər idi ki, onların kəlamı məscidlərdə, təkyələrdə oxunurdu və onlar öz kəlamlarını eşidib, xalqın tərifü tövşifi ilə sərəfraz olurdular və növhə yazmağa dəxi də artıq şövqmənd olub, bütün vaxtlarını və qüvvəyi-şeriyələrini bu yolda sərf edirdilər. On beş-iyirmi sənə bundan əqdəm Şuşa qələdə əli qələm tutan kəmsavad uşaqlar dəxi növhə yazmağa məşğul olub, hər birisi öz düzzüyü şərə oxşayan kəlamları ilə iftiخار edirdilər. Amma bu axır vaxtlarda növhə və mərsiyə mövsümü bir növ keçib və solub..."¹

Qeyd etmək yerina düşər ki, bəzi şairlər Əhli-beytin müsibətləri haqqında müstəqil bədii əsərlər tərtib etmişlər. Bu qəbildən yuxarıda adı çəkilən Qumri Dərbəndinin "Kənzül-məsaib", A.A.Bakıxanov Qüdsinin "Riyazül-qüds", Mir Möhsün Nəvvabın "Kənzül-mihən", "Bəhrül-hüzən" və "Məzlum-namə", Mirzə Əli Məhəmməd Fənanın "Cənnətül-məvə" məcmuələri xüsusi diqqətə layiqdir.

Görkəmli maarifpərvər ziyanlı, tədqiqatçı alim, istedadlı şair, ictimai-siyasi xadim Abbasqulu ağa Bakıxanovun həm elmi, həm də bədii yaradıcılığında dini mövzular özünəməxsus yer tutur. "Qüdsi" təxəllüsü ilə hər üç dildə (Azərbaycan, fars və ərəb) gözəl şeirlər yazan Abbasqulu ağanın "Afənallahu bimən əhmədə ismən və sıfat - Əlləzə kanə əliyyən bi-ülüvvin dərəcat" beyti ilə başlayan ərbəcə tilavəti bir zamanlar hüzur

¹ F.B.Köçərli. Azərbaycan ədəbiyyatı (2 cild, 2-ci cild). Bakı, 1981, s.326.

məclislərində tez-tez oxunarmış. Tilavət janının klassik qaydalarına uyğun olaraq qələmə alınmış bu şeirdə 14 məsumun adı son dərəcə gözəl formada, simvolik ifadələrlə sadalanır.

Qüdsinin aşağıdakı beytlə başlayan növhəsi də təziyə məclislərində dillər əzbəri idi:

Kərbəla, saxlagilən nəş-i-Əliəkbərimi,
Verirəm çünki əmanət sənə gülpeykərimi.¹

Qeyd edək ki, A.A.Bakıxanov öz ana dilində on dörd məsumun həyatından, xüsusiilə Kərbəla faciəsindən bəhs edən "Riyazül-qüds" adlı gözəl bir əsər də yazmışdı.²

Bakıxanovun farsca qələmə aldığı və F.B.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında xatırlatdığı bir şeir parçası da diqqətəlayiqdir. Firudin bay şeiri təqdim etməzdən əvvəl müəllifin haqqında bunu qeyd edir: "Əgərçi mərhum özü şeysi-isna əşəri məzəhbəndə imiş, amma etiqad cəhətinə qeyri müasirlərinə bənzəməz imiş və xülfəfayi-səlasəyə rəfzü səbb kimi nalayıq işlərə razı olmaz imiş".³

Üç beytdən ibarət həmin şeirdə müəllif İslamın əsas əqidə məsələlərindən olan iradə azadlığı probleminə münasibət bildirir. Məlum olduğu kimi, İslam tarixi boyunca bu mövzuda bəzi alımlar iki əks qütbədə durmuşlar. "Cəbrilər" adlanan dəstə iradə azadlığını tamamilə rədd etmiş və hər bir əməlin səbəbkərinin yalnız Allah olduğunu bildirmişdir. Əksinə, "qədərilər" və ya "təfviz əhli" deyilən dəstə isə insanın

¹ Dahişərin göz yaşısı. Mərsiyələr (tərtib edənlər M.İ.Əliyev, A.F.Ramazanov). Bakı, 1990, s.10-12.

² Məsənnafat-şia (Ağə Bozorg Tehraninin "əz-Zəri'a ila təsənif-şia" kitabının tərcümə və tolxisi). Maşhad, 1373 h.-ş., 4-cü cild, sah.122.

³ F.B.Köçərli. Azərbaycan ədəbiyyatı (2 cild, 1-ci cild). Bakı, 1978, s.292.

qeyri-məhdud iradə azadlığına sahib olduğunu və heç bir hadisəyə Allahın müdaxilə edə bilmədiyini söyləmişdir. Buna lərin arasında orta yolu tutan, yəni nə tam cəbr, nə də mütləq təfviz əqidəsini qəbul etməyən bir dəstə vardır ki, şia (cəfəri) məzəhbərinin də etiqadı buna uyğundur. Şia mənbələrində İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən "Nə cəbr, nə də təfviz doğrudur; əksinə, bu ikisinin arasında bir yol vardır" hədisi¹ deyilənlərə sübutdur. Abbasqulu ağa sanki bu hədisi şərh edərək yazar (şerin farscadan tərcüməsi verilir):

Hər kəs əməlin səbəbini özündə görməsə, mömin deyil,
Hər kəs də əməli Haqq'a aid bilməsə, kafirdir.

Dünyada qüvvəsiz hərkət olmadığı üçün

Əməl bizim ixtiyarımızdadır, həm də müqəddərdir (Allah tərəfindən müəyyən edilib).

Ey Qüdsi, cənab dostdan (yəni Allahdan) hər na yetişə, xosdur,

Hər fəsadın zəminində bir məsləhət bərqərar olub.²

Daha çox lirik məzmunlu qəzəllərin müəllifi kimi tanınan, bununla belə, etdiyi nəzərə əsasən öz vəsaiti hesabına Bibiheybət ziyanətgahına yol çəkdirib, körpəsi qucağında piyada halda ziyanətə gələcək qədər imana sahib olan xan qızı Xurşid Banu Natavan şeirlərində özünü "Fatimənin kənizi" adlandırmadan fəxr duyurdu.³

Qələmini həm lirik qəzel və qoşmalar, həm də ictimai-siyasi məzmunlu satirik şeirlər və təmsillər yazımaqda sinamış Qasim bəy Zakirin yaradıcılığında dinin müqəddəs dəyərlərinə

¹ Üsulü'l-Kafi (2 cild, 1-ci cild). Beyrut, 2007, s.92.

² F.B.Köçərli. Azərbaycan ədəbiyyatı (2 cild, 1-ci cild). Bakı, 1978, s.292.

³ Necə qan ağlamasın daş bu gün. Mərsiyələr, sinəzənlər, qasıdələr (tərtibçi: İslam Qaribli). Bakı, 1993, s.94-95.

sonsuz ehtiram və sədaqət duyulmaqdadır. Şair öz əsərlərin-də zəmanənin çatınlıklarından Allaha sığındığını, Peyğəmbər (s) və Əhli-beytə təvəssüл etdiyini döñə-döñə vurğulayır:

*Zakir, yapış ol Əhmədi-muxtar atayından,
Xeybər dağıdan Heydəri-kərrar atayından.¹*

*Şikəstə Zakirəm, könlüm mərizi-dərdi-hicrandır,
Əlaci-dərdimiz əvvəl-axır həstü-çahar eylər.²*

Zakir mənzum hekayələrininin birində ("Aşıq və məşəq haqqında") İmam Əlinin (ə) ayağına batan oxun səcdədə ikən çıxarılması və bu zaman onun heç bir ağrı hiss etməməsi barədə rəvayəti şirin dilla təsvir edir.³ Zəmanəden şikayatla dolu olan başqa bir şeirdə isə o, Həzərət Əlinin (ə) ruhuna müraaciət edərək "Ya Əli, səndən mədəd! Ya Bül-Həsən, səndən hərəy!", - deya kömək istəyir.⁴

Zakir "Əxlaqsız qazı", "Həyasız dərvish" kimi satiralarında ruhani adına ləkə olan riyakar və əxlaqsız ünsürlərin iç üzünü açır, onları ifşa edir. Şair bəzən tənqid atəşinə tutduğu şəxslərə nifratını bürüza vermək üçün onları İslam tarixində dəhşətli cinayətlər törətmış və nifratə layiq görülmüş şəxslərə bənzədir:

*Taqəlliübda, təməllüqdə ustadsan,
Doğru sözün yoxdur, kizbə mötadsan.
Qatili-imamsan, Ibni-Ziyadsan,
Lazimdır eyləmək əlhəzər səndən!⁵*

¹ Qasim bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.366.

² Qasim bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.79. (Burada "həstü-çahar" (səkkiz və dörd) deyərkən şair 12 imamı nəzərdə tutur).

³ Qasim bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.123-124.

⁴ Qasim bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.302.

⁵ Qasim bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.33.

Şairi ən çox incidən məsələlərdən biri də ölkədə baş alıb gedən zülm və ədalətsizliklə yanaşı, dini ayınlara qarşı hökm surən etinasılıqlı və hörmətsizlikdir:

*Kimdi baxan peyğəmbərə, imama,
Bu daşılmış düşən deyil nizama.
Orucluqda şürbə-meyi-gülfəma,
Mahi-məhərrəmdə zinaya bir bax!*

*Baqqal qoyar tərəziyi imanın,
Əsəl qiymətinə satar ayranın.
Qudurmuş it kimi tutar dörd yanın,
Deyən yoxdur Ali-əbaya bir bax!⁶*

Qasim bəy Zakirin Kərbəlanın ürkyandırı səhnələrinin təsvirinə həsr edilmiş əsərləri də çox məşhurdur. Zakirin qələmə aldığı İmam Hüseynin (ə) qızı Səkinənin növhəsi ("Ağlar bu gecə naqə üzrə zar Səkinə"), Əli Əkbər mərsiyəsi ("Dur ayağə, eyləmə xab, oğul – Quru yerdə yatma, yaralısan") bu gün də məhərrəmlik mərasimlərində oxunmaqdadır. Həzərət Zeynəbin (ə) müsibətini əks etdirən bu mərsiyəyə də rövzəxanlar tez-tez müraciət edirlər:

*Bu nə mahdir ki, həddən keçib iztirabi-Zeynəb,
Fəlak üzrə mehrü mahi eləyib kəbab Zeynəb.
Xəbər aldım Əhli-beytin ədədi-qəmin fəlakdən,
Dedi ki, hesaba gəlməz qəmi-bihəsabi-Zeynəb.
Dəxi Zakiri hesab et sağı-kuyi-Kərbəladən,
Bəhaqi-fağani-Zəhra, bəhaqi-əzəbi-Zeynəb.*

Klassik ədəbiyyatımızın mahir tədqiqatçısı Firudin bəy Köçərli bu misraların təsiri qarşısında öz heyranlığını gizlət-

⁶ Qasim bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.35.

mədən yazılırdı: "Bu vaxta kimi nə qədər ki dəşt-i-Neynəvadə vüqə gələn faciə barəsində və xüsusən, Əhli-beyti-Seyyidüş-sühədə haqqında növhələr deyilibsə, heç bir şairə bu zəriflikdə, bu dərəcədə nazik istiara və şirin ibarələr ilə növhə demək müyəssər olmayıbdır".¹

Şirvan torpağının yetirməsi olan Mirzə Nəsrullah Bahar Şirvani (1834-1883) də dini mövzulara, İslam müqəddəslərinin madhina tez-tez müraciət etmişdir. Bahar Şirvani İranın mühacirət edib şah sarayında "məliküs-şüəra", yəni şairlərin başçısı məqamına yüksəlmışdı. Buna görə də onun əsərlərinin böyük bir hissəsi fars dilindədir. Şair "Töhfətül-əhibba" adlı məsnəvidə Həzrət Məhəmmədi (s) ən gözəl poetik ifadələrlə vəsf edərək yazar:

*Əvvəldən o idi qibleyi-din,
"Val-Adəmü beynə mai vət-tin".²*

İkinci misiranın ərəb dilindən tərcüməsi belədir: "Və Adəm su ilə gilin arasında idi". Burada hələ Həzrət Adəmin (ə) yaradılışından da əvvəl ruhlar aləmimdə Həzrət Məhəmmədə (s) peyğəmbərlik verildiyi barədə dini xəbərlərə işarə edilib.

Şia mənbələrində Həzrət Məhəmmədin (s) belə buyurduğu rəvayət edilib: "Adəm su ilə gil arasında ikən mən peyğəmbər idim".³ Əhli-sünənə mənbələrində də buna oxşar məzmunlu hədislər var. Əbu Hüreyradən rəvayət edilib ki, Peyğəmbərdən (s) soruştular: "Sənə peyğəmbərlik nə zaman verildi?" O həzrət cavab verdi: "O zaman ki, Adəm hələ ruhla cəsəd arasında idi (yəni Adəmin bədəninə ruh hələ üfürülməmişdi)".⁴

¹ F.B.Köçərli. Azərbaycan ədəbiyyatı (2 cild, 1-ci cild). Bakı, 1978, s.416-417.

² Bahar Şirvani. Divan (tərc. Mircəlal Zəki). Bakı, 2010, s.123.

³ Bihārūl-ənvar, 18-ci cild, s.278; İbn Şəhrəsub, Əbu Cəfər Mütəmməd ibn Əli Soravi Mazəndarani. Mənaqibü ali-Əbî Talib (5 cild, 1-ci cild). İran, Zəvil-qurba nəşriyyatı, h.-q. 1421, s.266 və s. mənbələr.

⁴ Sünənüt-Tirmizi, Mənaqib kitabı, hədís 3609 və s. mənbələr.

Bahar Şirvani daha sonra klassik şeir ənənələrinə sadıq qalaraq, Həzrət Əlinin (ə) tərifinə bir neçə beyt həsr edir. Şair yazar:

*Etmiş nəbi ciyinini qadəmgaç,
İnsaf ilə bax özün, sən Allah!
Gör rütbəni ərş ilə ciyində,
Merac kim etdi gör yəqində!¹*

Bu beytlərdə şair Peyğəmbərin Məkkə şəhərini fəth etməsindən sonra baş vermiş bir hadisəni diqqətə çatdırır. Məlum olduğu kimi, Məkkədəki müqəddəs Kəbə evi cahiliyyət dönamında bütxanaya çevrilmişdi. Onun içində və damında bütlər qoyulmuşdu. Məkkənin fəthindən sonra Peyğəmbər (s) hər seydən öncə Allahın evini – Kəbəni bütlərdən təmizləməyi qərara aldı. O, ən yaxın silahdaşları ilə birlikdə Kəbənin içini şirk qalıqlarından təmizlədi. Növbə Kəbənin damundakı bütlərə çatanda, Peyğəmbərin (s) təklifi ilə Əli ibn Əbu Talib (ə) Allah Rəsulunun (s) ciyinə qalxıb Kəbənin damına çıxdı və bütləri oradan yera tulladı. Şair Peyğəmbərin (s) ciyinə ayaq qoymuş Əlinin (ə) məqamı qarşısında heyranlığını gizlədə bilmir və bu anı meraca bərabər tutur.

Nəqşbəndi təriqətinin görkəmlı simalarından olan Mir Həmzə Nigari (1805-1885) kürdəmirli Şeyx Siracəddin İsmayıllı Şirvaninin müridlərindən olmuş, daha sonralar özü mürsidlik məqamına yüksəlmışdır. Deyilənə görə, Nigari təsəvvüf aləminə qədəm qoyana kimi şeir yazmamış, yalnız təriqətə qoşulandan sonra təbi açılmışdır. Şairin kifayət qədər əhatəli olan divanında toplanmış şeirləri onun eşq və irfanla dolu qəlbinin aynasıdır.

F.B.Köçərli Nigarini görənlərin ifadələrinə əsaslanaraq şairin təsvirini verir: "...Mərhum şeyx ucaboylu, xoşsima və xoşət-

¹ Bahar Şirvani. Divan (tərc. Mircəlal Zəki). Bakı, 2010, s.126-127.

var, müləyim bir şəxsi imiş. Nə qədər ki, tabii və adəti halında şikəstəxatır, həlim və üftədə nəzərə gəlirmişsə də, bir o qədər də ibadət vaxtında və səlata durduğu əsnada təbii halətdən deyişdirilib başqa bir halətə düşərmış. Bu halətdə olduqda onun simasından nuranıyyət ləmə edərmiş və müqəddəs bir heyətdə nəzərə gələrmiş. Belə ki, kənardan onun bu haləti-əcibəsinə mütəvəccəh olanları heyrət və əndişəyə salarmış".¹

Nigarinin şeirlərinin ana xəttini Allah sevgisi, ilahi eşq, zöhd, Peyğəmbərə (s), səhabələrə və Əhli-beytə məhəbbət mövzuları təşkil edir. Şair təsəvvüf ədəbiyyatının simvolik dilinə sadıq qalaraq ilahi eşqi "mey" adlandırır, amma bu meyin qədəhə içilən şərab olmadığını vurğulamağı da unutmur:

*Anlagıl eşq nədir, dinla, nə mənadır bu!
Badeyi-lütfi-Xuda, bəxşisi-Mövlədir bu!
İçəlim şamü sahər içra və lakin bicam,
Camı hacatmı olur, badeyi-mənadır bu!*²

Nigarinin divanı Allaha həmdü-sənə, Peyğəmbərə (s) və nəslinə salavatla süslənmiş iki rübai ilə açılır:

*İçəlim badəni ba nami-Xuda, ey saqı!
Edəlim məst be-an nam nida, ey saqı!
Allah-Allah deyəlim məst be-avazi-bülənd,
Edəlim ruhu be-an nam fəda, ey saqı!*

*Bəzmi-rindanə yetir bəhri-Xuda, ey saqı!
Çəkəlim badəni ba-sövtü səda, ey saqı!*

¹ F.B.Köçərli. Azərbaycan ədabiyyatı (2 cildlə, 2-ci cild). Bakı, 1981, s.142.

² Nigari. Divan (Azmi Bilginin redaktası ilə). İstanbul, 2011, s.337, 562-ci qazəl.
F.B.Köçərli. Azərbaycan ədabiyyatı (2 cildlə, 2-ci cild). Bakı, 1981, s.144.

*Edəlim ruhuna məhbubi-Xudanın salavat,
Ali-əmcadına həm xeyri-dua, ey saqı!*³

Nigarinin divarında Həzrət Məhəmmədə (s) həsr edilmiş nətlər önemli yer tutur. Şeirlərinin birində şair Peyğəmbəri (s) vəsf edərkən onun meracını ön plana çəkir:

*Sifatın ey qəməri-leyleyi-isra, isra,
Həramı əvvəl qədəmin, iknic² Əqsə, Əqsə.
Görəmədi xaxı-payın tairi-qüdsi, qüdsi,
Nə qədər uçuğu bülənd, ey qədi bala, bala!
Şəbi-merac malaklər dedi: "Allah, Allah!
Bu nə dilbər, bu nə sərvər, bu nə mövla, mövla!"...
Bu nə şövkət, və nə rütbət, və nə qürbət, qürbət?
"Qaba qovseyin" bu nə? Bu nə "ov-ədnə", ədnə?
Səbəbi-təntəneyi-ərz bər əflak, əflak,
Bu nə şəndir, bu nə şövkət, bu nə "lövla", lövla?*³

Birinci beytdə şair Həzrət Peyğəmbəri (s) isra gecəsinin⁴ ayı adlandıraraq onun əvvəlcə Məkkədəki Beytül-Həram məscidindən Qüdsdəki Məscidül-Əqsaya səfər etdiyini və oradan da səmaya yüksəldiyini xatırladır. Növbəti beyt Peyğəmbəri (s) meracda müşayiət edən vəhyy mələyi Cəbrayılin (ə) bir müddət sonra onu tək buraxdığını və Allah Rəsulunun (s) öz meracını təklikdə davam etdiridiyinə işarədir. Şeirdəki "qaba

¹ Nigari. Divan (Azmi Bilginin redaktası ilə). İstanbul, 2011, s.18.

² İkinci.

³ Nigari. Divan (Azmi Bilginin redaktası ilə). İstanbul, 2011, s.23-24, 12-ci qazəl.
⁴ Dini mənbələrdə merac gecəsində Peyğəmbərin Məkkədən Qüdsə səfərini "isra", Qüdsdəki Beytül-Müqəddəs məscidindən (Məscidül-Əqsadan) səmaya yüksəlməsini isə "merac" adlandırırlar.

qovseyin” (iki yay (kaman) uzunluğu) və “ov-ədəna” (və ya ondan da yaxın) ifadələri Qurani-Kərimdə məraclı bağlı işlənmiş ərəbcə kəlmələrdir ki, klassik ədəbiyyatda bunlardan six-six istifadə olunur. Quranda İslam Peyğəmbərinin (s) məracı bu cür təsvir edilir: “(Onların arasındaki məsafə) iki yay (kaman) uzunlığında, bəlkə, ondan da yaxın oldu”.¹ Bəzi təfsir alimləri burada Peyğəmbərlə (s) onu müşayiət edən Cəbrayılin (ə), bəziləri də Rəsulullahla (s) Allahın qüdrət və əzəmət məqamının yaxınlığından söhbət getdiyini söyləmişlər.

Sair sonuncu beytdəki “lövla” sözü ilə məşhur hədisi-qüdəsiyə işarə etmişdir. (Bu hədisi-qüdsinin haqqında yuxarıda Şah İsmayıllı Xətai barədəki qeydimizdə məlumat vermişik).

Nigari əhli-sünənə məzhəbinə mənsub olsa da, Peyğəmbərin (s) Əhli-beytinə, xüsusilə Ali-əbaya dərin sevgi bəsləyir, şeirlərində onları vəsf etməkdən yorulmur:

Ol ki sövdəyi-cahanarayə can eylər fədə,
Mürtəzədər guyiya, vəfə onundur “la fəta”.
Hər kim ol dildər sövdəsinədə çəkmiş möhnəti,
Dəmbədəm eylər şəfa, tutmuş rəhi-Xeyrün-nisa...
Taci tarac eyləmiş ol yarı-sövda səndə kim,
Sübəyü şam eylər şəfa, bulmuş məzaqi-Müctəba.
Afərin ol aşiqi-sövdəyə kim, vermiş rəvan,
Rahi-haqdə qılmış ol kari-şəhidi-Kərbəla.
Daməni-sövdədə hər kim xeyməzəndir sübəyü şam,
Tanrı, Əhməd həqqi, ol tutmuş rəhi-Ali-əba.²

Göründüyü kimi, bu qəzəldə Nigari Əhli-beyt üzvlərinin hər birinin ləqəbini uğurla yerində işlətməyə nail olmuşdur.

¹ Nəcm, 9.

² Nigari. Divan (Azmi Bilginin redaktəsi ilə). İstanbul, 2011, s.25-26, 15-ci qazal.

“Mürtəza” və “la fəta”¹ – Həzrət Əlinin (ə), “xeyrün-nisa” (qadınların ən yaxşısı) – Fatiməyi-Zəhranın (ə), “müctəba” – İmam Həsənin (ə), “şəhidi-Kərbəla” isə İmam Hüseynin (ə) ləqəbidir.

Nigari Azərbaycan xalqına xas olan tolerantlıqla eyni bir qəzəlin misralarında həm dörd Raşidi xəlifəsinin adlarını çəkməyi, həm də Əhli-beytə işarə vurmağı bacarmışdır:

Pənahimdır mənim Allahi-əkbər,
Məhəmməd, Fatima, sibteyni² Heydər.
Ədiüvvüllahdir Ali-əbanın
Sevən düşmənlərin xaceyi-əbtər.
Çıraqımdır yanar dər çar canib
Əbu Bakrū Ömrə, Osmanü Səfdər.³

“Biz xaki-peyi-Ali-əba, çakəri-çarız”⁴ deyə, özünü Ali-əbarun ayaq tozu və dörd raşidi xəlifənin nökəri adlandıran şair hər iki məzhəbin yolunu eşq nöqtəsində birləşdirməyə və müsəlmanlar arasında vəhdət yaratmağa çağırır:

Allahi, Mühəmmədi, əli sevən dustanız,
Na sünniyik, na şia, bir xalis müsəlmanı.
Çahar yarı istəriz, zira ki Mustafanın
Dostuna dostuz, vallah, xəsmanına xəsmanız.

¹ Peyğəmbərin Əli (ə) haqqında buyurduğu “La fəta illa Əli və la seyfə illa Zulfiqar” (Əli kimi igid, Zulfiqar kimi qılınca yoxdur) hadisini işarədir.

² İki nəvə, yəni Həsənə və Hüseyn (ə).

³ Nigari. Divan (Azmi Bilginin redaktəsi ilə). İstanbul, 2011, s.434-435, 725-ci qıtə.

⁴ Nigari. Divan (Azmi Bilginin redaktəsi ilə). İstanbul, 2011, s.505.

Mühammədin alının xəsminə, Allah, nifrət
Eyləriz biz də, zira düşməni-mərdudanız.¹

Şair məzhəbi məsələlərdə hər nə qədər barışdırıcı mövqə tutsa da, Əhli-beytə düşmən olan qruplara qarşı nifrətini gizlətmir. O, müsəlmanları hər cür tərəfkeşlikdən uzaq obyektiv fikir yürütməyə çağırır:

Cəmi-əzdad müyəssər deyil, ey vaiz, ya
At Müaviləri, yainki Məhəmməddən keç.
Ya Müavilərə nifrin elə, yəni lənat,
Ya sənə ruzi-cəza şəfqəti-Əhməddən keç.
Diləsan cənnət əgər, Ali-abaya xidmət
Elə, ya ləşkəri-Şamı dila, cənnətdən keç!²

Kerbəla şəhidlərinin xatirəsinə hədsiz hörmət duyğusu Nigarı yaradıcılığının qızıl xəttini təşkil edir. Şair İmam Hüseynin (ə) başına gələn faciəni tarixin ən böyük müsibəti sayır və Peygəmbər (s) nəslinin ağrı-acılarına kədərlənir. Xüsusilə, məhərrəm ayında hər cür şadlıq və sevinci günah sayır, bu matəm günlərinin hüzn və kədər içində keçirməyi lazımlı bilir:

Qatarım sövq et, ey mütribüb diyari-qeyrə, zira kim
Bəla dəştində matəmdarı-şahi-Kerbəlayız biz.³

XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri da Füzuli ədəbi məktəbinin layiqli davamçısı Seyid

¹ Nigari. Divan (Azmi Bilginin redaktası ilə). İstanbul, 2011, s.431-432, 720-ci qita.

² Nigari. Divan (Azmi Bilginin redaktası ilə). İstanbul, 2011, s.435, 727-ci qita.

³ Nigari. Divan (Azmi Bilginin redaktası ilə). İstanbul, 2011, s.179, 279-cu qazal.

Əzim Şirvanidir. O, nadir şairlərdəndir ki, həm lirik, həm sahətik, həm didaktik, həm də sərf dini məzmunlu əsərləri eyni səviyyədə güclü və samballıdır.

Seyid Əzimin dini məzmunlu əsərlərinin ifadə gözəlliyinin sırrı şairin istedad və zövqündədir. Bu şeirlərin dərin mənə yüksək səbəbini isə müəllifin mükəmməl dini savadında axtarmaq lazımdır. Şair gənclik illerində müqəddəs Nəcəf və Kerbəla şəhərlərində ruhani təhsili almış, Şam (Suriya) və Mısırda bir müddət yaşayaraq həyat təcrübəsi qazanmışdır.

Görkəmli şairin bütün əsərlərində dini anlayışlara, Quran ayələrinə, müqəddəs şəxsiyyətlərə işarə edən incə eyhamları sezmək mümkündür. Seyid Əzim yaradıcılığına irfanla yoğrulmuş dünyagörüşü hakimdir desək, səhv etmərik.

Şair Allaha müraciətlə qələmə aldığı minacatların birində yazır:

Ey nuri-səmavatü zəmin, gərçi nihansan,
Amma nəzəri-arifü danadə ayansan.
Batin gözünün yox Səni görməkdə qüsuri,
Zahir gözü görməz Səni, əlbəttə, nihansan.¹

Bu beytləri oxuduqca tövhid inancındaki Allah təsəvvürü zehnlərdə canlanır. İslam inancına görə, Allah-Təala cism olmadığı üçün adı gözlə görünməsi mümkün deyildir. Quranı-Kərimdə buyurulur: "Gözlər onu dərk etməz (görməz). O, gözləri dərk edər. O, lətfidir (cism xüsusiyyətlərindən uzaqdır), (hər şeydən) xəbərdardır".²

Allah adı gözlə görünməsə də, batını "göz"lə, bəsirətlə duylular. Əsil mömin Allahın nişanələrini hər yerdə görüb tanır.

¹ Seyid Əzim Şirvani. Seçilmiş əsərləri (3 cild, 1-ci cild). Bakı, 2005, s.220.

² Ənam, 103.

yar, varlığına o qədər yəqinlik hasil edər ki, sanki Onu gözlə görür. Bu barədə İmam Əlidən (ə) bəzi kəlamlar rəvayət olunur. Məsələn: "Əgər (Allahla mənim aramdakı) pərdələr götürülsə, yənə yəqinim artmaz" (yəni, Allahı görmədən duyduğum yəqin o qədər kamildir ki, hətta Allahı gözümlə görəməm belə, yəqinimdə dəyişiklik olmaz).¹ "Nəhcül-bəlağə"da deyildiyi kimi, Ziləb Yəməni adlı bir nəfər Həzrət Əlidən (ə): "Rəbbini görmüsənmı?", - deyə soruşanda əmirəlmöminin (ə): "Məgər görmədiyimə ibadət edərəmmi?", - cavabını vermiş, daha sonra məsələyə aydınlıq gətirmək üçün əlavə etmişdi: "Gözlər Onu əyani müşahidə ilə dərk etməz, lakin qəlblər imanın haqqıqtı vəsitəsi ilə Onu dərk edər".² Burada Həzrət Məhəmmədin (s) Əbuəzar Ğifariyə vəsiyyətlərindən aşağıdakı cümləni də qeyd etmək yerinə düşər: "Allaha, Onu görürümüş kimi ibadət et. Əgər sən Onu görməsən də, O, səni görür".³

Seyid Əzim Şirvanının qəzəllərindəki bəzi müsrələri açmaq üçün mütləq Quran ayələrini bilmək lazımdır. Şair özü bu məsələyə işarə edərək yazar:

*Nəfsi-vahiddən ağər mətləbə olsan vəqif,
Bilisən onda ki sən, Adəmü Həvvə kim idi?*⁴

Şair bu beytde yer üzündə ilk insanlar olan Adəmlə (ə) Həvvənin adını çəkərkən, onların yaradılışı haqqındaki bir

¹ İbn Şəhraşub, Əbu Cəfər Mühammed ibn Əli Sərəvi Mazandaranı. Mənaqibü Ali Əbi Talib (5 cild, 2-ci cild). İran, Zəvil-qurba nəşriyyatı, 1421 h.-q., s.47. Ər-Reysəhri, Məhəmməd. Mövsüütüll-İmam Əli ibn Əbu Talib (12 cild, 9-cu cild). Qum, 1421 h.-q., s.125.

² Nəhcül-bəlağə, 178-ci xütbə.

³ Ət-Təbrisi, Raziyiyəddin Əbu Nəsir əl-Həsən. Məkarimül-əxlaq (farsca tərcümə ilə birlikdə). Fərahani nəşriyyatı, 1365 h.-ş., s.449.

⁴ Seyid Əzim Şirvani. Seçilmiş əsərləri (3 cild, 1-ci cild). Bakı, 2005, s.297.

ayəyə işarə edir: "Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) xalq edən, ondan zövcəsini (Həvvəni) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!.."¹ Göründüyü kimi, Allah-Təala Adəmlə (ə) Həvvəni nəfsi-vahidən (tək bir nəfsdən) yaratdığını vurgulayır. Bu isə Həvvənin Adəmin (ə) qabırğasından yaradılması haqqında bəzi dini mətnlərdə rast galınən məlumatların doğru olmadığını göstərir.

Həmin qəzəlin növbəti beytində isə şair şəhəqidəsinə görə, qeyb halında olan və zühuru gözlənilən İmam Mehdiyə (ə) işarə edir:

*Haq zühurunda hələ yolda qalıb iki gözüm,
Bəs o haq məzəhəri ayineyi-ülyə kim idi?*²

Seyid Əzim Şirvaninin uşaqlar üçün dərs və oxu kitabı kimi qələmə aldığı "Rəbiül-ətfal" toplusunda dini mövzuda xeyli hekayə vardır. Bunların arasında həm peygəmbərlərin və imamların, həm səhabələrin, həm də sonrakı dövrlərdə yaşmış İslam şəxsiyyətlərinin həyatından nümunələrə rast gəlirik. Bəzi əxlaqi-didaktik məzmunlu şeir parçalarında isə mövhumatçı din xadimləri satirik üslubda təqnid edilir. Şair "Rəbiül-ətfal" toplusunu minacat və nətlə başlayır. Minacat tərzində yazılmış "Başlanğıc" dəki aşağıdakı beylərə diqqət yetirək:

*Kənəzi-məxfiyəkən ol ülliüvv-məkan
İstədi zati olmağımı əyan.
Qıldı məxluq xəlqi-imkəni,
Ta ola zahir aləmə şanı.³*

¹ Nisa, 1.

² Seyid Əzim Şirvani. Seçilmiş əsərləri (3 cild, 1-ci cild). Bakı, 2005, s.298.

³ Seyid Əzim Şirvani. Əsərləri (3 cild, 2-ci cild). Bakı, 1969, s.366.

Göründüyü kimi, bu misralar çox məşhur hədisi-qüdsinin nəzmlə təsviridir. Bəzi İslam mənbələrində qeyd edilir ki, Allah-Təala buyurub: "Mən gizli xəzinə idim. İstədim ki, məni tanışınlar. Ona görə məxluqatı yaratdım".¹ Bu hədisi-qüdsiyə klassik ədəbiyyatda və sufi yaradıcılığında çox müraciət edilir. (Hərçənd ki, bir çox alim və tədqiqatçılar bu hədisi qondarma sayırlar).

Seyid Əzim Şirvaninin divanında yer alan "Xoş ol zaman ki, yar mənə həmzəban idi" mətləli müsəddəs (altiliq) zahirən məhəbbət mövzusunu xatırlatsa da, əslində buradakı hər sözün, hər ifadənin altında dini məfhüm gizlənir. Şair bu gözəl şeirlə müqəddəs İraq diyarındaki təhsil illerini xatırlayır, xüsusilə Nəcəfdə, Həzrət Əlinin (ə) hərəmində keçirdiyi günləri həsrətlə yad edir:

Xurşidgün şərab ilə dolmuşdu camımız,
Ol mah ilən keçirdi bizim şübhü şamımız,
Dövri-fəlakdə hasıl olurdu məramımız,
Xaki-dərindən özgə yox idi məqamımız.
Bülbüllərə o sahəti-qüds aşışan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.²

Birinci misrada şair öz camının xurşidgün (günəşrəngli, al rongli) şərabla dolduğuñu ifadə etməklə, göz çanağının qanlı göz yaşı ilə dolduğuñu dila gətirir. Həqiqətən, müqəddəs məkanları ziyrət edən, orada dua və ibadətlə məşğul olanı insan göz yaşını saxlaya bilməz. Ümumiyyətlə, irfan ədəbiyyatında bəzən "şərab" göz yaşını, "cam" – göz çanağını ifadə edir.

¹ Biharül-anvar, 87-ci cild, s.199.

² Seyid Əzim Şirvani. Seçilmiş əsərləri (3 cilddə, I-ci cild). Bakı, 2005, s.389.

Müsəddəsin ikinci misrası Nəcəfdə təhsil alan tələbələrin gündəlik həyatını təsvir edir. Nəcəf camaatının, xüsusilə tələbələrin adəti bu idi ki, Həzrət Əlinin (ə) məzarını hər gün ziyrət edərdilər. Hər sehər ya sübh namazını hərəmdə qılar, ya da heç olmasa, dərsdən qabaq galib hərəmə baş çəkərdilər. Gecə yatmadan əvvəl də bəcər olardı. Tələbələr bəzən dərslərini də hərəmdə oxuyar, çatılılıq düşəndə İmamın (ə) müqəddəs ruhuna təvəssül edərdilər. Bu zaman onların "məramı hasıl olurdu", yəni duaları müstəcab olur, qolbları aramlıq tapırı.

Növbəti misrada Seyid Əzim o zamanları yada salaraq ən uca məqamın məhz müqəddəs məkanların qapısı ağızı olduğunu etiraf edir. Unutmayaq ki, Nəcəfdəki dini dərslərin bir hissəsi ya hərəmin həyatındə, ya da hərəmə bitişik mədrəsələrdə keçirilərdi.

Şair müqəddəs məkanları bülbüllərin yuvasına, özünü isə bülbüla bənzədir: "Bülbüllərə o sahəti-qüds aşışan idi". Müəllifin nəzərində bülbüllər – onun kimi tələbələr idi ki, dünyanın hər yerində Əlinin (ə) gülüstənəna uçub gölmüşdilər. Altı böndlik müsəddəsin bütün misraları bu qayda ilə şərh edilə bilər.

Seyid Əzim Şirvani "Alimləri məzəmmət edən cahillərə" adlı irihəcmli müxəmməsin (beşliyin) birinci yarısında Həzrət Məhəmmədin (s) son həcc səfərinə (hiccətül-vədə) getməsini, Qədir-Xum adlı yerdə ona vəhyy nazil olmasına, səhrada köç salan karvan üzvlərinin qarşısında xütbə oxuyaraq Həzrət Əlini (ə) özündən sonra canişin təyin etməsini gözəl üslubda təsvir etməyə nail olmuşdur. Peygəmbərin (s) Qədir-Xum hədisinin bədii tərcüməsi olan aşağıdakı bənd isə şerin kulimi-nasiya nöqtəsi adlanı bilər:

Dedi: "Hər şəxsə ki, aləmdə mən olsam mövələ,
Ona mövlədi Əli, ol şəhi-mülki-məna.
Ona nasir olana nasir ola bari-Xuda,
Hasidü düşməninə düşmən ola Rəbbi-səma".
Bu duanı elədi Əhmədi-muxtar bu gün.¹

S.Ə.Şirvani çoxlu mərsiyə və növhənin müəllifi olmuşdur. Buların az bir qismi Azərbaycan oxucularına kiril və latin əlifbası ilə təqdim edilmişdir, amma əksəriyyəti hələ də öz çapını gözləyir. Şairin "Xeymələrə, əmməcan, laşkəri-üdvan gəlir", "Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz" mətləli növhələri keçmişdə olduğu kimi hal-hazırda da təziyə məclis-lərində tez-tez oxunur. Seyid Əzim "Fəda bu asitanın xakınə can, ya Rəsulullah! Ki əqli-dərdədir bu dərdə dərman, ya Rəsulullah!" mətləli 31 beytlik qəsidəni həcc ziyarəti zamanı Mədinədə, Peyğəmbərin (s) məzarı yerləşən Məscidün-Nəbəvidə bədahətən söyləmişdir. "Dönmərəm" rədifi başqa bir qəsidədə isə şair 14 məsumun adlarını ardıcılıqla sayaraq, hər birini bənzərsiz obrazlarla təsvirə çəkir. Qəsidənin son beytində müəlli² bu müqəddəs zatlara olan sevgi və bağlılığını qətiyyatlı bəyan edir:

*Seyyida, gər sən dönürsən-dön bulardan, leyk mən
Dönmərəm, mən dönmərəm, haşa və kəlla dönməram!*

Azərbaycan aşıqlarının yaradıcılığında da dini mövzular ön planda durur. Məhəbbət dastanlarımızın bir çoxunda qəhrəmanlar naməlum dərvişin, Xızır peyğəmbərin (ə), yaxud İmam Əlinin (ə) verdiyi almanın valideynləri tərəfindən yeyilməsi nəticəsində dünyaya gəlirlər, özləri yuxuda bu müqəddəs şəxslərin birinin əlindən buta alırlar.² Bəzi dastan qəhrə-

¹ Seyid Əzim Şirvani. Əsərləri (5 cilddə, 2-ci cild). Bakı, 1969, s.9.

² Azərbaycan dastanları (5 cilddə, 1-ci cild). Bakı, 2005, s.6-7.

manları çətinliyə düşəndə Həzrət Əlinin (ə) ruhuna təvəssül edirlər ("Abbas-Gülgəz" dastanında Abbas bu yolla quyudan xilas olur).¹

Azərbaycan aşiq ədəbiyyatının böyük simaları Aşıq Qurbanı, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Aşıq Valeh, Molla Cümə, Miskin Abdal, Aşıq Ali, Aşıq Ələsgər və başqaları öz qoşma və gəraylılarında dönə-döndə Uca Yaradana müraciət edir, Ondan yardım istəyir, Həzrət Məhəmmədin (s) və imamların ruhuna təvəssül edir, İmam Mehdiin (ə) zühurunu arzulayırlar, Məkkə, Mədinə, Nəcəf, Kərbəla və Məşhəd ziyarətlərinə getmək arzusunu dilə gətirirdilər. Ustad aşıqların qiflibənd və deyişmələrində dini cələrlə tapmacalar da tez-tez göza çarpir. Aşıq şeirlərində ən çox işlənən adlar sırasında Həzrət Adəm, Nuh, İbrahim, Yusif, Xızır, Musa, İsa və Məhəmməd, Əli, Hüseyin, Fatiməy-Zəhra, Mehdi (ə) adları ilk yerləri tutur. Bəzən bu şeirlərdə mövhumat izlərinə də rast gəlirik ki, bunun səbəbini müqəddəslərə bəslənən ifrat sevgidə və sadə xalqın təfəkküründəki müqəddəslik anlayışında axtarmaq lazımdır.

Şah İsmayıllı Xətainin müasiri olmuş və böyük ehtimalla Cəbrayıl mahalında, Diri dağın döşündəki Dirili kəndində doğulmuş Aşıq Qurbanı Həzrət Əlini (ə) öyən qoşmasında bələ deyirdi:

*Şia, tərk eyləmə Əli valini,
Şahi-vələyati, nuri-cəlini.
İşarət eylədi göydəki günsə,
Günü günortadan qaytaran Əli!²*

¹ Azərbaycan dastanları (5 cilddə, 2-ci cild). Bakı, 2005, s.151.

² Nəcə qan ağlamasın daş bu gün. Mərsiyələr, sinəzənlər, qəsidişlər (tərtibçi: İsləm Qəribli). Bakı, 1993, s.4.

Burada “günü günortadan qaytaran” deyərkən, Həzrət Əlinin (ə) adı ilə bağlı olan “rəddüs-səms” (günəşin qayıtması) əhvalatına işarə edilib. Bir gün Həzrət Məhəmməd (s) başını İmam Əlinin (ə) dizi üstə qoyub yatmışdı. Əsr namazının fəzilət vaxtı keçsə də, Əli (ə) Peyğəmbəri (s) oyatmağı rəva görmədi. Nəhayət, Peyğəmbər (s) yuxudan ayılıb Əlidən (ə) əsr namazını qılıb-qılımadığını soruşdu. O, “yox” cavabını verəndə Peyğəmbər (s) Günəşin hərəkətsiz durması (və ya səmada bir az əvvəlki yerinə qayıtması) üçün dua etdi. Bunun nəticəsində İmam Əli (ə) əsr namazını fəzilət vaxtında qila bildi. Sonra günəş yenə təbii halına qayitdi.¹ Buna oxşar daha bir hadisənin Həzrət Əlinin (ə) xilafət illərində, qızgın döyüş gedən günlərin birində baş verdiyini nəql edirlər.

Qarabağın Gülbəli kəndinin yetirməsi olan, həm əruz vəzində qəzel yazar, həm də aşiqsayağı şeirlər qoşan Kərbəlayı Səfi Valeh İraq ziyarətindən qayidandan sonra öz təəssüratını sənət dostları ilə bu cür bölüşdü:

Gümbədi-tiladən açıldı bir nur,
Şölsəsi aləma olundu məşhur.
Manəndi-əhqərii mühəqqəri-mur
Barigahi-Süleymanə yetişdim.

Düşdüm xaki-payə, eylədim sücud,
Axır sövdəm idı, onda tapdım sud.
Günahım əvf etdi qadirü məbəd,
Sənasən ədəmdən cana yetişdim.²

Azərbaycan saz-söz sənətində öz məktəbini yaratmış Aşıq Alının dina münasibətini onun lirik, fəlsəfi və ictimai məzmun-

¹ Əl-Hüseyni əl-Firuzabadi, əs-Seyyid Mürtəza. Fəzailül-xəmisə minəs-Sihibis-sitta (3 cild, 2-ci cild). Tehran, 1413 h.-q., s.118-122.

² F.B.Köçərli. Azərbaycan ədəbiyyatı (2 cild, 1-ci cild). Bakı, 1978, s.327.

lu qoşmalarında aydın görmək olur. Bu əsərləri incələyərkən dina-imana bağlı olan, ibadətlərini dəqiqliklə yerinə yetirən, qiyamət gününün hesabı barədə məsuliyyətə düşünən, Əhli-beyti sevən, eyni zamanda, irfan və təsəvvüf bulağından su içən bir el sənətkarının siması ilə qarşılaşıraq:

Mərifətdən, təriqətdən galmişəm,
Təriqətə yol-ərkani bilmışəm.
Ali deyar, ozum mətal qalnızışam,
Bu cərxi-davvarım necə dili var.¹

Mustacəbdi sovmü-səlat sabatdan,
Kasirimiz qalmaz xümsü-zəkatdan.
Ali xof eyləməz püli-sıratdan,
Cənab Əmir şola salır qabaqda.²

“Pənci-alü Sahib-zaman, on iki imam bizdədi”³, - deyə Əhli-beytin vələyatının sığındığını və qiyamət günündə müqəddəslərin şəfaetinə arxayı olduğunu bildirən el sənətkarı dünya malına aldanmamağı, əksinə, axırətdən ötrü yaşamağı, xeyir işlər görməyi, ibadətdən ayrılmamağı tövsiyə edir:

Yamani goturub, yaxşını atma,
İlqarı unudub, imanı satma,
Oruc tut, namaz qıl, duasız yatma,
Ah, dunya malı sənə var olmaz.⁴

Aşıq Alının şeir dünyasında ənənəvi dini biliklərlə təsəv-

¹ Aşıq Ali. Əsərləri. Bakı, 2006, s.90.

² Aşıq Ali. Əsərləri. Bakı, 2006, s.73.

³ Aşıq Ali. Əsərləri. Bakı, 2006, s.123.

⁴ Aşıq Ali. Əsərləri. Bakı, 2006, s.91.

vüf qavramları bir-biri ilə çulğasır. Sənətkar söz deyərkən həm Quran aylərinə, hədislərə söykənməyə çalışır, həm də öz fikrini irfan pərdəsinə bükür, ona mistik çalar verərək təqdim edir. On dörd məsumunun adları ardıcılıqla çəkilən "Yaratdı" rədifli qoşma bu üslubun bariz nümunəsi sayıyla bilər:

*Külli-yaranmışın püştü pənahı
Əvvəl əldə iki dürrü yaratdı.
Dürr tərlədi, rövşən etdi aləmi,
Beş pənc ilə Ali-əba yaratdı.*

*İki nurdu – Məhəmməddi, Əlidi,
Cəbrayıla yol göstərən vəlidid.*

*Fatimədi, iki nura bəllidi,
Xudam nurdan on iki imam yaratdı.¹*

Qoşmanın ilk misraları həm hədis məcmuələrində, həm də təsəvvüf ədəbiyyatında rast gəlinən bir mətbəbə işarədir. Həzrət Məhəmməd (s) Salman Farsiyə buyurmuşdu: "Adəm yaradılmazdan on dörd min il əvvəl mən və Əli Allah-Təalənin hüzurunda nur şəklində var idik. Allah Adəmi yaradanda bu nur iki hissəyə bölündü: bir hissəsi mən, o biri hissəsi Əli oldu".² Aşıq Ali bu hədisi poetik təxəyyülün süzgəcindən ke-

¹ Aşıq Ali. Əsərləri. Bakı, 2006, s.84.

² Ət-Hüseyni al-Firuzabadi, as-Seyyid Mürtəza. Fazailül-xəmisə minəs-Sihahis-sitta (3 cildə, 1-ci cild). Təhrir, 1413 h.-q., s.168-169.

Bax: İbn Hənbəl, Əhməd ibn Mühəmməd. Kitabü fəzailüs-səhabə (2 cild-də, 2-ci cild). Ciddə, 1999, s.823-824, hədís 1130.

Ət-Təbəri, Mühibbüddin Əhməd ibn Abdullah. Ər-Riyaziün-nəzirə fi mənaqibil-əşəra (4 cildə, 3-cü cild). Beyrut, 1997, s.103. (Qeyd edək ki, bəzi alimlər bu hədisi uydurma sayırlar).

çirək, "nur" ifadəsini "dürr" şəklində təqdim edir.

Aşıq Ali məktəbinin yetirməsi olan Aşıq Ələsgər də dini mövzulara tez-tez müraciət edirdi. Təsadüfi deyil ki, Aşıq Ələsgərin əsərlərinin toplandığı kitab "Allahın adı ilə", "Peyğəmbərin meracı", "Pənc Ali-əba" və "İmamlar" qoşmları ilə başlayır. "Allahın adı ilə" qoşması şairlərin tez-tez müraciət etdikləri "əlif-lam" şəklində yazılıb. Misralar birincidən sonuncuyadək ardıcılıqla düzülmüş əlifba hərfi ilə başlayır:

*İbtidada "əlif" – Allah,
"Be" – birliyə dələlatdı.
"Te" – təkdi vahidi-yekta,
Arif bu elmə bələddi.*

*"Se" – sabitdi doğru yola,
"Cim" – ucadi, bax calala,
"He" – mehribandı halala,
Münkir ondan xəcalətdi.¹*

Aşıq Ələsgər dini ədəbiyyatda "pənci-Ali-əba" kimi tanınan beş müqəddəs şəxsi – Həzrət Məhəmməd (s), Əlim Əli (ə), Fatimeyi-Zəhra (ə), Əlim Əsən (ə) və Əlim Hüseyni (ə) eyni adlı qoşmada mədh edir. "Ali-əba", yəni "əba əhli"² hədís kitablarında xatırlanan bir hadisəyə işarə olaraq işlədilən ifadədir. Rəvayətə görə, Həzrət Məhəmməd (s) bir gün Həzrət Əlini (ə), Fatiməni (ə), Əsən (ə) və Hüseyni (ə) əbasının altına alaraq onların bütün günahlardan tənizlənmələri haqqında

¹ Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004, s.23.

² Buna dini ədəbiyyatda "əhli-kısa" da deyirlər. Ərəb dilində "kısa" köynək deməkdir.

da Allaha dua etmişdi. Bu duanın müstəcab olduğuna sübut kimi Qurani-Kərimin "təthir" ayəsi¹ nazil oldu.²

Aşiq Ələsgər "Pənci-Ali-əba" qoşmasını bu misralarla başlayır:

*İbtida "ərif"dan dərsim almışam,
Ələst aləmində demişəm "bəli".
Həqiqətdən iki gözəl sevmışam,
Birisi Məhəmməd, birisi Əli.³*

Burada təsvir edilən "ələst aləmi" ifadəsi ("bəzmi-ələst", "qalu bəla bəzmi" şəklində də rast gəlinir) klassik ədəbiyyatda tez-tez işlənir. İslam inancına görə, insanlar hələ cism halında yaradılmazdan çox-çox əvvəl ruh halında mövcud olmuşlar. Allah-təala onları öz hüzuruna toplamış, kimin Ona iman etdiyini soruşmuş və mömin ruhlar bu suali müsbət cavablandırılmışlar. Qurani-Kərimdə həmin hadisə belə təsvir edilir: "Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının (bellərindən) gələcək nəsillərini çıxarıb, onların özlərinə şahid tutaraq: "Mən sizin Rəbbinizin deyiləmmi?", – soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən", – deyə cavab vermişdilər".⁴

Ayədəki "Mən sizin Rəbbinizin deyiləmmi?" ifadəsi ərəb dilində "ələstü birəbbiküm" şəklindədir. Buna görə də, bəzən bu hadisəni "bəzmi-ələst", "ələst məclisi", "ələst aləmi" şə-

¹ Əhzbab, 33.

² Səhihü-Müslüm, hədis 6261; Sünənüt-Tirmizi, hədis 3787, 3205 və s.

Hədisin mənbələri üçün bax:

Əl-Hüseyni əl-Firuzabadi, as-Seyyid Mürtaza. Fəzailül-xəmisə minəs-Si-hahis-sittə (3 cilddə, 1-ci cild). Tehran, 1413 h.-q., s.224-244.

Rahimov, Natiq. Peygəmbərin əmanəti. Bakı, 2010, s.11-15.

³ Aşiq Ələsgər. Əsərləri. Bakı, 2004, s.26.

⁴ Əraf, 172.

lində işlədirirlər. Aşiq Ələsgərin divanılərində də buna rast gəlmək olur. Məsələn:

*Əlastidən "bəli" dedim,
Əcəb xoşaldı yüküm;
Beş gözəlin aşiqiyəm,
Vəsf-i-camalı yüküm.¹*

Aşiq Ələsgərin yaradıcılığında şia məqəhəbinin müqəddəs saylığı on iki imama etiqad güclüdür ("İmamlar" qoşması və s.). Xüsusilə, böyük el sənətkarı İmam Əlinin (ə) ruhuna tez-tez təvəssül edir. Aşiq Ələsgərin təsəvvüründə Həzərat Əlini (ə) gah Xeybər qalasını fəth edən, qala qapılarını yerindən çıxaran qüdrətli pəhləvan, gah bütün elmlərdən, o cümlədən qeyb aləmindən də xəbərdar olan böyük alim, gah da öz ardıcıllarını bu dünyada zülmdən, axırtda isə cəzadan qoruyan din rəhbəri kimi görülür. Burlar həm ənənəvi dini dün-yagörüşündən qaynaqlanan, həm də irfandan süzülüb-gələn təsəvvürlərdir:

*Sidq ilə tutmuşam, çağırram səni,
Xeybərin qalasın alan, ya Əli!
Hər kim ayırsa yari yarından,
Elə tacü taxtın talan, ya Əli!²*

Əsərlərindən göründüyü kimi, Aşiq Ələsgər özü dini qaydalara, şəriət hökmərinə ciddi əməl edən bir şəxs olmuşdur. Onun nəsihətamız şeirlərində insanları dina doğru çağırmaq, günahlardan çəkindirmək motivləri qabarlıq hiss olunur.

¹ Aşiq Ələsgər. Əsərləri. Bakı, 2004, s.120. (Burada "beş gözəl" – Ali-əbaya işarədir).

² Aşiq Ələsgər. Əsərləri. Bakı, 2004, s.80.

Bununla da şair İslamin əsas göstərişlərindən olan “əl-əmr bil-mərəv və ən-nəhy anil-münkər”¹ prinsipinin icraçısı obrázında canlanır:

*Haqdı sözüm, yetirəsan isbata,
Yema riba, meyl eləmə qiybatı.
Şəriətdə haram zina, ləvvata,
Ondan bəd yazılılar xəmri-şərabı.*

*Xaliqindən utan, məndən utanma,
Şəcərətil-mövtü heç səhl sanma.
Miada qail ol, qafıl dolanma,
Haqdı mizan, sirat, qabır əzabı.*

*Əgər zərrə qalsa xümsün, zəkatın,
Hərgiz qəbul olmaz sovmü səlatın.
Haqq yanında möhr olunmaz baratin,
Salarlar boyununa oddan tənəbi.²*

Mirzə Ələkbər Sabir (1862-1911) Azərbaycan ədəbiyatının əsasən satirik şair kimi tanınır. Riyakar və mövhumatçı ruhanilər əleyhinə yazdığı şeirlərə görə, bir çoxları hələ sağlığında Sabiri allahsız və kafir sayırdı. Sabir onun “küfrünə zorla hökm edənlərin” ittihamlarına cavab olaraq deyirdi:

*Əşhədu billahi əliyyil-əzim,
Sahibi-imanəm, a şirvanlılar!
Yox yeni bir dina yəqinim mənim,
Köhənə müsəlmanam, a şirvanlılar!³*

¹ İnsanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirmək.

² Aşağı Ələsgər. Əsərləri. Bakı, 2004, s.28.

³ M.Ə.Sabir. Hophopnamə (2 cildə, 2-ci cild). Bakı, 2004, s.35.

Uzun müddət sovet ədəbiyyatşunaslığında da M.Ə.Sabir dinin düşməni, ateist şair kimi təqdim edildi. Əslində isə müsəlman Şərqiñin bütün dahləri kimi Sabir də İslama qarşı deyil, bu dini gözdən salan, xalqın avamlığından sui-istifadə edib varlanmağa çalışan, hər cür tərəqqinin qarşısını kəsən mövhumatçı din xadimlərini tənqid atəşinə tuturdu. DİN dərin etiqad bəsləyən şair Məşhəd ziyarətində olmuşdu və “məşhədi” titulunu şərəflə daşıyırıd.

Sabirin dini məzmunlu əsərlərindən danışkən “Ərseyi-aləmin yenə vəzi beləli görsənir”¹ və “Baxdı cün Əkbərinin nizədə Leyla üzüna”² misraları ilə başlayan iki növhəsini, “Yaran, məgər ki mahi-əza ibtidə olur” misrası ilə başlayan seri ni³, Füzulinin Həzrət Məhəmmədə (s) həsr etdiyi bir qəzələ Peyğəmbərin (ə) mövludu münasibətlə yazdığı “Həmdü-lillah ki, bizə şamil olub lütfi-Xuda” misrası ilə başlayan təsdisi ni⁴, eləcə də Həzrət Fatiməyə (ə) həsr etdiyi bəhri-təvili mütləq qeyd etməliyik.

Böyük şair içtimai məzmunlu şeirlərində də dini motivləri unutmur. O, milləti öz içindən yeyib-dağıdan qüvvələrə qarşı səfərber olmağa çağıraraq bu yolda İmam Hüseyn (ə) məktəbindən dərs almağı təklif edir. Sabir bu qənəətə gəlir ki, mübarizlik və şəhadət yolunu tutmadan “mən müsəlmanam” deməklə heç bir uğur əldə etmək olmaz:

*Sabir, Hüseynə peyrov olmaq gərək, və illa
Mən müsliməm deməkla yetməz sübuta dəva!*

¹ M.Ə.Sabir. Hophopnamə (2 cildə, 2-ci cild). Bakı, 2004, s.66.

² Dahlərin göz yaşı. Mərsiyələr (tərtib edənlər M.İ.Əliyev, A.F.Ramazanov). Bakı, 1990, s.24-25.

³ M.Ə.Sabir. Hophopnamə (2 cildə, 2-ci cild). Bakı, 2004, s.90.

⁴ Təsdis (altılama) bir şairin qəzəlinin hər beytinə 4 misra artırmak yolu ilə yazılan və hər bandı 6 misradan ibarət olan şeirdir.

Bax: M.Ə.Sabir. Hophopnamə (2 cildə, 2-ci cild). Bakı, 2004, s.59.

Bax gör na şövq ilə baş verdi xzizi-Zəhra,
Olsa nolur bu yolda həm iştayaqi-millət!¹

M.Ə.Sabirin toxunduğu mövzular bu gün də aktualdır. O, İslam dünyasında asrlar boyu hökm sürən təfriqə və düşmənciliyi, məzhəb davasını ürək ağrısı ilə təsvir edirdi. Şair göstərirdi ki, bu qarşılurma həmişə müsəlman ümməti üçün acı nəticələr vermiş, o cümlədən Azərbaycan xalqını da zəiflədir xarici qüvvələrin caynağı altına salmışdır:

Bir vəqt Şah İsmayıllü Sultani-Səlimə
Məftun olaraq eylədik İslami dü-nimə,
Qoyduq iki taza adı bir dini-qədimə,
Saldı bu təşayyöb, bütəsənnün bizi bıma...
Qaldıqca bu halətlə səzayi-asafız biz!
Öz dinimizin başına əngəl-kələfiz biz!²

Dini dəyərləri mükemmel bilən şair oxucuların diqqətini Qurani-Kərimdəki vəhdət və birlik çağırışlarına yönəldir, millətin taleyinə laqeyd olan dar düşüncəli ruhanilərin yatmış vicdanına üz tutaraq "Dinməz əcəba məniyi-Quranı bilənlər", - deyə onları qınayır:

Dai bə üxiyyət olur ikən biza Quran,
Əmr eylər ikən birləyi peyğəmbəri-zışan,
Tapmazsan iki müttəfiqür-ray müsəlman
Qafqazda olan bir neçə milyan arasında!³

"Şaki" təxəlliüsü ilə şeirlər yazan görkəmli yazıçı, pedaqoq, ictimai xadim Rəşid bəy Əfəndiyev də öz qələmini Həzərət Məhəmmədə (s) nət yazmaqdə sinmişdir. Onun Peyğəmbərə (s) həsr etdiyi bir müxəmməsin "Bəh-bəh, nə deyim, şükr Xu-

¹ M.Ə.Sabir. Hophopnamə (2 cildə, 2-ci cild). Bakı, 2004, s.56.

² M.Ə.Sabir. Hophopnamə (2 cildə, 1-ci cild). Bakı, 2004, s.124.

³ M.Ə.Sabir. Hophopnamə (2 cildə, 2-ci cild). Bakı, 2004, s.57.

danın kərəminə" misrası dillər əzbəridir. Şair müxəmməsin sonuncu bəndində İslam hökmərinin, Quran ayələrinin və Peyğəmbər (s) kəlamlarının heç vaxt köhnəlmədiyini, hər zaman öz gözəlliyini və müasirliyini qoruyub-saxladığı ifadə edərək oxucunu bunun səbəbi barədə düşünməyə çağırır:

Axırda gəl, ey Şaki, sən eylə bu sualı:
Min üç yüz il əvvəl kim edib boyla xayalı.
Mənzur edə həm onda bu əsri, belə həlt,
Hər əsrə müvafiq ola məzmunu məali,
Ta ruzi-cəza tapmaya ehkamı zəvalı.¹

11 bənddən ibarət müxəmməsin hər bəndindən sonra nəqarət kimi təkrarlanan bu misralar müəllifin İslam peyğəmbərinə (s) səmimi məhəbbətindən xəbər verir:

İsmi ki Məhəmməd, yox mədhinə hacət, qurban ola ümmət
Bir sahibi-elma, bir xazini-fənnə, bir baniyi-dinə.
Qurban belə elma, belə fənnə, belə dina,
Bəh-bəh, nə deyim, şükr Xudanın kəraməsına!

Azərbaycanda sovet hakimiyyəti qurulduğandan sonra ədəbiyyatın da istiqaməti dəyişdirilərək sosializm və kommunizm ideyalarının təbliğinə yönəldildi. Buna görə də sovet dövründə yaşamus şair və ədiblərin yaradıcılığında ya dini mövzulara ümumiyyətlə rast gəlmirik, ya da dini adət-ənənələrin, ruhanilərin tənqidi ilə üzлəşirik. Ateist təbliğat maşınının hərəkətverici qüvvəsi olmaq etibarilə sovet ədəbiyyatı dini dəyərlərdən tamamilə uzaqlaşdı. Bu axara zidd gedən bəzi ədiblər siyasi və dini ittihamlarla təqsirlə bilinib təqibə məruz

¹ İsmi ki Məhəmməd ("Mənəvi dünya" seriyası). Bakı, 2006.

qaldılar. Belə sənətkarların bariz nümunəsi Hüseyn Cavid idi. Hüseyn Cavid həm lirik, həm ictimai-siyasi, həm də tarixi mövzuda dəyərli əsərlərin müəllifidir. O, Azərbaycan dramaturgiyası tarixində Həzret Məhəmmədin (s) hayatı mövzusuna toxunmuş ilk və yeganə sənətkardır. Hüseyn Cavidin "Peyğəmbər" dramı həm tarixi, həm də bədii cəhətdən çox uğurlu əsər sayılı bilər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, böyük sənətkarın qızı Turan Cavidin təkid etdiyi kimi "Cavid "Peyğəmbər" dramını səhnə üçün yazmamışdı və tamaşa ya qoyulmamasında israrlıydı".¹

Hüseyn Cavid yaradıcılığının zirvəsini təşkil edən "İblis" mənzum dramını əqidə və əxlaq müstəvisində ən mühüm mövzulardan biri sayılan şeytan məsələsinin müasir kontekstdə şərhi adlandırmaq olar. Allah-insan, şeytan-insan və Allah-şeytan xətlərinin kəsişməsində duran İblisin möhtəşəm monoloqu oxucuda güclü psixoloji təsir yaradır:

*Bin hiylə quran tilki siyasılər, o hər an
Məzhab çıqaran, yol ayıran xadimi-ədayan.
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən, bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi əgnətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...²*

Hüseyn Cividə şöhrət gətirən əsərlərdən biri də "Qız məktəbində" adlı şeirdir. Şeirdə sadə, tərbiyalı və eyni zamanda dindar bir qızın xəyalı şəxs tərəfindən verilən suallara cavab-

¹ Hüseyn Cavid. Əsərləri (5 cild, 1-ci cild). Bakı, 2005, s.7.

² Hüseyn Cavid. Əsərləri (5 cild, 3-cü cild). Bakı, 2005, s.104.

ları təsvir edilib. Qızçıqaz: "Ən çox sevdiklərin kimlərdir?" suallını mükəmməl şəkildə cavablandırır:

- Pək doğru söz... Bu dünyada sənin ən çoq sevdiyin Kimdir, quzum, söylərmisin? - Ən çoq sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər.

- Sonra kimlər? - Sonra onun göndərdiyi elçilər.

- Başqa sevdiklərin nasıl, yoqumu? - Var. - Kimdir onlar?

- Anam, babam, müəlliməm, bir də bütün insanlar...¹

Təqribən XX əsrin 90-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatına dini nəfəs qayıtdı. Onilliklər boyunca nəinki dini mövzulara müraciət etməyən, hətta Allahın adını belə çəkə bilməyən şairlər üçün geniş yaradıcılıq üfüqləri açıldı. Görkəmlili şairimiz Nəbi Xəzrinin "Peyğəmbər" poeması bu istiqamətdə atılmış diqqətəlayiq addimlillardan oldu. Dini mövzulara müraciət meyli klassik ədəbiyyat ənənələrinə sadiq qalan və əruz vəznində yazılıb-yaradılan şairlərin yaradıcılığında daha ciddi şəkildə müşahidə olunmaqdadır. Hacı Mail, Həkim Qəni, Rüstəm Samit, Ələkbər Şahid, Ənvər Nəzərli, Cəfər Rəmzi kimi qocaman ustalar öz minacat, nət, qosidə və mərsiyələri ilə sonrakı nəsil üçün yol açıdlar. Ələmdar Məhir, Şəhən Fazıl, Yaşar Cahid, Qəzənəfər Talib, Kamil Sərbəndi, Baba Fünhan, Axund Hacı Soltan Əlizadə, Arif Buzovnali kimi sənətkarların yaradıcılığının böyük bir hissəsini sərf dini mövzular təşkil edir.

¹ Hüseyn Cavid. Əsərləri (5 cild, 1-ci cild). Bakı, 2005, s.49.

İstifadə edilmiş ədəbiyyat:

1. Qurani-Kərim məali (azərb. tərcümə Z.Bünyadov və V.Məmmədəliyev). Bakı, 2007.
2. Nəhcül-bəlağə (azərb. tərcümə ilə birlikdə, 2 cilddə). Bakı, 2004.
3. Əl-Kütübüs-sittə. Ər-Riyad, 1999.
4. Üsulü'l-Kafi (2 cilddə). Beirut, 2007.
5. Biharül-ənvar (110 cilddə). Beirut, 1983.
6. Hidayətül-ələm fi tənzimi-Gürəril-hikəm (tərtib edən: S.H.Şeyxül-Islami). Qum, 1412 h.-q.
7. Əl-Hakim əl-Nişaburi, Əbu Abdullah. əl-Müstədrəkü ələs-Səhihey (5 cilddə). Qahirə, 1997.
8. İbn Hənbəl, Əhməd ibn Mühəmməd. Kitabü fəzai-lüs-səhabə (2 cilddə). Ciddə, 1999.
9. Sibt ibn əl-Cövzi. Təzkirətül-xəvass. Tehran, Neynəva mətbəəsi.
10. Əd-Deyləmi, Şirəveyh ibni Şəhrədar. Əl-Firdovs bi-məsuri-kitab (Müsəndül-firdovs) (6 cilddə). Beirut, 1986.
11. İbn Şəhraşub, Əbu Cəfər Mühəmməd ibn Əli Sərəvi Mazəndarani. Mənaqibü ali-Əbi Talib (5 cilddə). İran, Zəvil-qurba nəşriyyatı, h.-q. 1421.
12. Ət-Təbrisi, Rəziyyəddin Əbi Nəsr əl-Həsən. Məkari-mül-əxlaq (farsca tərcümə ilə birlikdə). Fərahani nəşriyyatı, 1365 h.-ş.
13. Ət-Təbəri, Mühibbüddin Əhməd ibn Abdullah. Ər-Ri-yazün-nəzirə fi mənaqibil-əşərə (4 cilddə). Beirut, 1997.

14. Əl-Qunduzi əl-Hənəfi, Süleyman ibn İbrahim. Yənabiül-məvəddəh li-zəvil-qurba (4 cilddə). Tehran, 1416 h.-q.
15. əl-Hüseyni əl-Firuzabadi, əs-Seyyid Mürtəza. Fəzail-lül-xəmisə minəs-Sihahis-sittə (3 cilddə). Tehran, 1413 h.-q.
16. İbn əl-Ərəbi, Mühyiddin. əl-Fütuhatül-məkkiyə (14 cilddə). Qahirə, 1985.
17. Qüşeyri, Əbdülkərim ibn Həvazin. Risaleyi-Qüşeyriyyə. Tehran, 1379 h.-ş.
18. Ər-Reyşəhri, Mühəmməd. Mövsuətül-İmam Əliyyibni Əbi Talib (12 cilddə). Qum, 1421 h.-q.
19. əl-Qastalani, Əhməd ibn Mühəmməd. Əl-Məvahibül-ləduniyyə bil-minəhil-Mühəmmədiyyə" (4 cilddə). Beirut, 2004.
20. əz-Zərqani əl-Maliki, Mühəmməd ibn Əbdülbaqi. Əl-Məvahibül-ləduniyyənin şərhi (12 cilddə). Beirut, 1996.
21. Mösənnəfate-şia (Ağa Bozorg Tehraninin "əz-Zəria ila təsanifiş-şia" kitabının tərcümə və təlxisi). Məşhəd, 1373 h.-ş.
22. Azərbaycan klassik ədəbiyyatı kitabxanası (20 cilddə). Bakı, 1985.
23. Azərbaycan dastanları (5 cilddə). Bakı, 2005.
24. F.B.Köçərli. Azərbaycan ədəbiyyatı (2 cilddə). Bakı, 1978-81.
25. Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, 2004.
26. Nizami Gəncəvi. Məxzənül-əsrar (tərc. M.Zəkiyev). Bakı, 2007.

27. Nizami Gəncəvi. Lirika (filoloji tərc. M.Əlizadəninindir). Bakı, 1984.
28. İmadəddin Nəsimi. Əsərləri (3 cilddə). Bakı, 1973.
29. Şah İsmayıł Xətai. Əsərləri (2 cilddə). Bakı, 1966.
30. Məhəmməd Füzuli. Əsərləri (5 cilddə). Bakı, 1958-85.
31. Məhəmməd Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993.
32. Molla Vəli Vidadi. Əsərləri. Bakı, 2004.
33. Molla Pənah Vaqif. Əsərləri. Bakı, 2004.
34. Bəhar Şirvani. Divan (tərc. Mircəlal Zəki). Bakı, 2010.
35. Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, 2005
36. Divane-kamile-Qumri. İran, 1372 h.s.
37. Nigari. Divan (Azmi Bilginin redaktası ilə). İstanbul, 2011.
38. Seyid Əzim Şirvani. Seçilmiş əsərləri (3 cilddə). Bakı, 2005.
39. Seyid Əzim Şirvani. Əsərləri (3 cilddə). Bakı, 1969.
40. Aşıq Ali. Əsərləri. Bakı, 2006.
41. Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004.
42. M.Ə.Sabir. Hophopnama (2 cilddə). Bakı, 2004.
43. Hüseyn Cavid. Əsərləri (5 cilddə). Bakı, 2005.
44. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, 2004.
45. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, 2004.
46. Köprülü, Fuad. Türk edebiyatında ilk mutasavviflar. Ankara, 1976.
47. Dahilərin göz yaşı. Mərsiyələr (tərtib edənlər M.İ.Əlibeyev, A.F.Ramazanov). Bakı, 1990.
48. Necə qan ağlamasın daş bu gün. Mərsiyələr, sinəzənlər, qəsidiələr (tərtibçi: İslam Qəribli). Bakı, 1993.

49. Gəncineye-erfan (topluyanı: H.Q.Ərdəbili). İran, Entəşarate-Mehre-ayın, 1374 h.-s.
50. Rıhtım, Mehmet. Seyid Yəhya Bakuvi. Bakı, 2013.
51. Rıhtım, Mehmet. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı, 2005.
52. Səccadi, Seyid Ziyaəddin. İrfan və təsəvvüfün əsasları-na giriş. Tehran, 1373 h.-s.
53. İsmi ki Mühəmməd ("Mənəvi dünya" seriyası). Bakı, 2006.
54. Qısa İsləm ensiklopediyası. İsləma dair 1001 termin və xüsusi ad (N. Rəhimovun ümumi redaktəsi altında müəlliflər heyəti, 2 cilddə). Bakı, 2012.
55. Rəhimov, Natiq. Peyğəmbərin əmanəti. Bakı, 2010.

MÜNDƏRİCAT

I Fəsil	7
İslamın Azərbaycana gəlişi və yayılması. <i>Elnurə Əzizova</i>	8
Azərbaycanda ənənəvi islami corayalar. <i>Aqil Şirinov</i>	31
Quran elmləri və Azərbaycan. <i>Rəşad İlyasov</i>	47
Azərbaycanlı hədis alımları. <i>Namiq Abuzərov</i>	62
Azərbaycanlı kəlamçılar. <i>Aqil Şirinov</i>	82
Azərbaycanlı fəqiqlər. <i>Mübariz Camalov</i>	116
İslam fəlsəfəsinin təşəkkülündə Azərbaycanlı filosofların rolu.	
<i>Anar Qafarov</i>	132
Azərbaycan Qafqazda sufiliyin mərkəzi kimi. <i>Əhməd Niyazov</i>	197
II Fəsil	221
İslami mötədilliyyin Azərbaycan nümunəsi. <i>Elmin Əliyev</i>	222
İslamda birləşmiş ənənəsi. <i>Faiq Əhmədzadə</i>	231
Azərbaycan dinlərarası toleranlığın məkanı kimi. <i>Elmin Əliyev</i>	247
III Fəsil	259
Azərbaycanın yəhudi icmaları. <i>Moisey Bekker</i>	260
Udilər və Azərbaycanda alban-udi kilsəsi. <i>Robert Mobili</i>	290
Azərbaycanda Rus Pravoslav Kilsəsi: tarix və müasirlik.	
<i>Mefodiy Əfəndiyev. Anar Əlizadə</i>	305
Molokanlar: sürgündə olan icma. <i>Anar Əlizadə</i>	319
IV Fəsil	353
Milli kimliyimizin formallaşmasında dini dəyərlərin rolü. <i>Nahid Məmmədov</i>	354
Azərbaycan ədəbi irsində bədii-dini ədəbiyyat. <i>Natiq Rəhimov</i>	374


«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir Məmmədli

Dizayn:
Zahid Məmmədov

Texniki redaktor:
Günay Əmirova

Çapa imzalanmış 16.12.2014
Şərti çap vərəqi 27.75. Sifariş № 52
Kağız formatı 60x90 1/16. Tiraj 2000

Kitab «Turan Print» MMC-nin sifarişi ilə
«Elm və təhsil» nəşriyyat-poliqrafiya müəssisəsində
hazır diapozitivlərdən çap olunmuşdur.
E-mail: nurlan1959@gmail.com
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.



Az 2014
2153



102533